

AZƏRBAYCAN NƏSRİ ANTOLOGİYASI

BEŞ CİLDİDƏ

V CİLD

“ŞƏRQ-QORB”
BAKİ-2006

Tərtib edən:

Zəman Əsgərli

894.361'3'008-dc22

AZƏ

Azərbaycan nəşri antologiyası. Beş cild. V cild. Bakı, "Şərq-Qərb",
2006. 352 səh.

Kitabda 1960-ci illərdən sonrakı dövr Azərbaycan nəşrinin nümayəndələrindən Məqsud İbrahimboylu, Rüstəm İbrahimboylu, Əkrom Əylisli, Anar, Cingiz Hüseynov, Əfşan, Çingiz Əlokborzadə, Fərman Kürimzadə, Sabir Azəri, Vəqif Nəsib, Elçin, Mövlud Süleymanlı, Məmməd Oruc, Mənzor Niyarlı, Firuz Mustafa, Aqil Abbas, Baba Vəziroğlu, Saday Buduqlı, Afaq Məsud, Elçin Hüseynboylu, Rüşad Məcid və Orxan Fikrətəgülünə nəşr olaraq nümunələr verilmişdir

ISBN10 9952-34-107-5

ISBN13 978-9952-34-107-2

© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli soroncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

NƏSRİMİZİN YENİ MƏRHƏLƏSİ

Azərbaycan odabiyatında, o cümlədən nəsrində bədii gerçəkliliyin yeniləşməsi və bir mərholo xüsusiyyəti kasb edib vəcdana, milli oyanışa, şüura və mentalitet xidməti etməsi missiyası keçən osrin 60-ci illorında yenidən təcəssüm tapdı. Əsrin ovvollarında Cəlil Məmmədquluzadə, Əbdürəhim boy Haqverdiyev, Yusif Vəzir Çəmənzimli kimi sonotkarların formalşdırıldı bədii onanələri 60-ci illarda odabiyatı golon nəsirlər noslu - Yusif Səmədəoğlu, Anar, Əkrom Əylisli, Elçin, Məqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, İsi Məlikzadə, Sabir Azər və h. daha da olvanlaşdırıldılar. Mirzo Colilin "Vətən! Vətən! Vətən! Millət! Millət! Millət! Dil! Dil! Dil!" moramımlı yeni sərənditdə daha ucadən səsləndirdən bu yazıçılar sovet rejiminin ideoloji prinsiplərini pozaraq insana məhabbatın, həqiqətən sədəqətin yeni nümunələrini yaratdılar.

Sonralar bu nəslin qanadında odabiyatı başqa nəsirlər - nisboton gənc yazıçılar goldular: Məvlud Süleymanlı, Məmməd Oruc, Azor Abdulla, Vaqif Nəsib, Baba Vəziroğlu, Afaq Mosud, daha sonralar Firuz Mustafə, Aqil Abbas, Müstəfa Çəmənli, Saday Budaqlı, nəhayət, Orxan Fikrotoglu. Səfər Alişarlı, Elçin Hüseynbəyli, Monzor Niyarlı, Rəsəd Məcid, Yaşar, Eyyub Əllozoglu və neçə-neçə həşqələri. Onların çoxu xüsusiilə bu gün artıq nəsrimizin ağsaqqalları soviyyəsinə yüksəlmiş Anar, Əkrom Əylisli, Məqsud İbrahimbəyov, Elçin, Rüstəm İbrahimbəyov kimi nəsirlər odabiyatı sovet dövründə golmış, onalarının çoxunu comiyatda ideoloji qadağaların, yasaqların mövcud olduğu dövrədə yazuşmışdır. Buna baxmayaraq, onların yaradıcılığı ononovi "sovet odabiyatı" deyildi. Tənqidçi Qazım Qarayevin doğru qeyd etdiyi kimi: "Mövcud total rejimi "dünən ad azad rejim" kimi vəs夫 tərənnümə edən külli məqdarla "bədii" möhsul məydənə çıxsa da, odəbi iqlimi və mövsümü müəyyən edən artıq onlar deyildi, ideoloji bir ornu kimi "sovietist realizmi"nin bədii təcrübəsindən və nozori-estetik təlimindən çox-çox kənara çıxan osorlur yaranırdı. Onlara artıq sözün ononovi monasında xalis "Sovet odabiyatı" və "sovietist realizmi" hadisəsi demək heç olmasa, yalnız ona görə mümkün deyildi ki, artıq bu yaradıcılıq metodundan iki mütləq metodoloji prinsipi tukizib və inkar edənlərdən, gerçəkliliyin mütləq pozitiv pafosu və total siniflik, partiyalılıq stereotipi".

İnsana və həyata yeni baxış, şoxxiyyətə, onun psixologiyasına dəha həssas münasibət, humanist idealın güclənməsi, həyat ziddiyatlarının, içtimai

problemlərin təsvirdə dəhu çox monovi-oxlaqi alemon keçməsi, insanla mühit, comiyiyotla fərd arasındakı əlaqları çox zaman daxili-psixoloji müstəvidə göstərmək bu nəsrin görünən keyfiyyətlərində ki, təkəcə yeni nəsrin bənövşərinin deyil, onlardan sonra nəslin də povest və həkayekində aydın duyulur. Lakin XX əsrin sonlarında comiyiyat doyımış odabiyatın da inkişafına yeni istiqamət verdi; mövcud tocrübəyə yeni inikas üsulları, bədii təsvir formalarının gotirilməsi tolub olundu. Bu tolobları ilk sonotkar cavabı veronlər də eleyi yeni nəsrin bənövşələri və onların dəvəmçiləri oldular. Anarın "Otel otagi", "Vahimo", "Qırmızı limuzin", Əkrom Əylislinin "Ətirşah masam", Elçinin "Qırımızı qorənfil", "Sarı golin", Məmməd Orucun "Suzul böyüñ sonası", "Ağ qarqa", həbəcə Mövlud Süleymanlı, Baba Vəziroğlu, Monzor Niyarlı, Afaq Mosud kimi XX əsrin 60-ci illorundan sonra Azərbaycan nəsrinin müxtəlisf nəsillərini təmsil edən yazıçıların osorları meydana geldi.

XX əsrin sonlarından odabiyatda gənc və istedadlı nəsirlər golmuşlar. Bu gün onlannı yeri odabiyatda long do olsa müyyəyonloşməkdədir. Hər bir odobi nəsil kimi bu nəsil de odabiyatda öz sözünü deməyo, öz sosini və nəfəsini hiss etdirməyo, deməli, bi nəsil kimi formalşlaşmışça can atır. Ancıq onların arasında seçilən, forqlanən, yaşından iroluğa baxan, yazıları ilə odabiyatda bənzərsiz bir sosin vərlığından xəbor verən müəlliflər çox deyil.

Mon cavan nəsirlərin içərisində Orxan Fikrotoglu, Yaşar, Foxri Uğurlu, İbrahim İbrahimli, Samir Sədəqətqulu, Əkbar Qoşalı, Xanomirri, Rəsim Qaracəmi, Mehriban Konanı forqlanırdımk istordum. Xüsusiilə Orxan Fikrotoglu dəha məraqlı yazar. Onun həkayekində hər şeyo, hətta adı insan münasibətlərinə belə bas vurmaq, mahiyyətə vurmaq istəyi var. O, dəmiş q dilimizin incoliklorunu yaxşı boloddır. Gənc nəsirlərin müraciət etdiklori başlıca janr həkayədir. Çingiz Aytmatov möqədələrinin birində yüzüb ki, "həkəyəni damla ilə müşayisə etmək olar, lakin bu dəmləsiz olcan ola bilməz". Fikrimizə, həkəy dövrünə məzəkkəsidir. Mozaika iso, məlum olduğunu kimi, xırda və zurif hissəciklərdən ibarətdir. Həkəyo hərminin qarvayıra bənzəyir. Yəzici omoyi də müyyəyon monadə qarvuruşuna soni ilə sosilog, "ifadə vasitələrindəki zorluk, maksimum yüksəcməq, detallannın doqquzlığı hər ikisino aididir". Əlbəttə, burada söhbət həkayənin, dəha doğrusu, bu janrıñ məxsusiliyindən və özülliyindən gedir və bu baxımdan yunaşaq kitabın bu cildində yaxşı həkəyələrin daxil edildiyinən söylemək olar...

Müasir Azərbaycan odabiyatında nosrə maraq poeziyaya mərəqə üstələməmişdir. Yalnız nəsrlər möşək olan müəlliflər xeyli artıb, bəri sırası indi şairlər də qoşulub. Mosolən, vaxtilo Rosul Rzanın gözəl bir şair kimi xeyir-dua verdiyi və doğrudan da bir şair kimi bu adı doğrultmuş Vaqif Nəsib, hom də professional bir nəsir kimi tanınır. Onun həkəyə və povestlərində obodi bir

mövzu var: insan öz doğma kəndindən uzaqlarda, dünyanın müxtəlif şəhərlərində gözib dolansa da, hayatı şən keçən do, yaxud öksinə, puçluğa, monoviyatlılığı sürükənə da son mənzili yurd yeridir, kənd qobırışanlığıdır...

Göründüyü kimi müasir Azərbaycan nəşrini müxtəlif nəşillərin niyyətindən təmsil edirlər. Onların hamisının asorlerinin yalnız adını qeyd etməkə bəyən bir kitab hazırlamaq olar. Təbii ki, belə "çoxluğun"un içorisindən "tək"lorı ayırmıq və o "tək"lorın özlerinin de "tək"lorını (yonı on yaxşı osorunu) seçmək asan deyil... Buna baxmayaraq "Azərbaycan nəşri antologiyası"nın V cildində bədii yaradıcılığı XX əsrin 60-ci illərində və ondan sonrakı dövrlərdə başlamış yazıçıların pəvest və həkayələrindən nümunələr daxil etməkə milli nəşrin son yarıməslik monzoruşu canlandırılmışdır.

Vaqif Yusifli



MAQSUD İBRAHİMBƏYOV

(1935)

Görkəmli nəşir və kinodramaturq İbrahimbəyov Maqsud Məmməd İbrahim oğlu 1935-ci il may ayının 11-də Bakı şəhərində ziyalı adəsində doğulmuşdur. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun məsələ fakültəsində təhsil almış (1955-1960), Moskvada Ali scenari (1962-1964) və Ali rejissorluq kurslarında müdavim olmuşdur (1971-1973).

Əmək fəaliyyətinə tələbəlik dövründə başlamış, xam torpaqlarda tikiintidə çalışmışdır (1958-1959). İnstitutu bitirdikdən sonra Azərbaycan Tikinti Nazirliyində qulluğu (1960-1962), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971) olmuş, 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisində deputat seçilmişdir.

Ödəbi fəaliyyətə 1968-ci illərdə başlamış, nəşir kimi şöhrətlənmüşdür. Əsərləri dəfələrlə xarici dillərdə nəşr edilmişdir. "Bayraq gəlmədi" və "Bütün yaxşılıqlara ölüm" əsərlərinə görə 1976-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Bu kitabın daxil edilən "Bütün yaxşılıqlara ölüm" povesti vəziyyətinin cinsi adlı kitabından götürülmüşdür.

BÜTÜN YAXŞILIQLARA ÖLÜM

Bu andırı qalmış arxa çantası olmasaydı, hər şey lap yaxşı olardı. Yaxşı da sözdü? Hər şey dorhal gözolloşor, hotta, mon deyordim, füsunkar və maraqlı olardı. Bir yandan da bu isti. Hava da elo bil ot tutub yanır. Bir şey var ki, bu çanta oldu-olmadı, gunoş onsuz da bəs eləyir. Elo bil kimso böyüdücü şüsoni başına, təponin ortasına tuşlayıb, səndon ol çökmir, gözloyır, görsün no olacaq. Adəmin başı o qədər qızır ki, bireo ağaçanad da yaxın düşə bilmir, yoqın yanmaqdən qorxur. Aınınə mon başqa şeyə möttəl qalmışam: gəron insan niyo bu qədər qoribə yaranıb; bütün bədonın bayırdan tamam su içindədir, gözlerinin üstünü tor basıb, burnunun ucundan damcı-damcı yero töküür, amına dilin-uğzın qupqurudur. Lətin-içalatın o qədər quruyub ki, boğazın qovuşur. No qədər olloşon, bir qırıq

tüpürçokdon savayı heç no olino golmoyacak, o da ki acı, yapışqan kimi. Neco ki yero tüpürmomison, cəl bilirsen, rongi yaşıldır. Bu andira qalmış cığırın da no ucu var, no bucağı, elo hey yuxarı qalxır. Düşörgodon çıxandan bori heç düz yeri olmayıb, oksino, get-gedo daha da sildirmiləşib! Elə hey üzüyxan, dağlara dırmanmışıq. Özü də bilirson hansına: Kiçik Qasfqaz sira dağlarına. Yaxşı ki, həlo böyüyə deyil, o yoqın bundan da çotin olardı. Aşırıma iso no az, no çox, on kilometr yol qalıb. Adam az qalır hor şeyə tüpürsün, buradaca yero döşenib, gözlerini yumsun. Addım atmağa heyim qalmayıb, axı insan no listidir, ne funikulyor! Ax, no bu çantani bu saat ciyinimdən çıxırb soldakı uçuruma tullayardım! Gör indi o, doronin dibindəki daşlara doyib necə danqıldayaqacıdı?! No rəngli fənəro, na də fotoaparatu hayifim golordi. Axı, mən niyo bu uşaqlara qoşuldum. Görək hamı kimi avtobusla gedəydim. İki saatdan sonra evdə olacaqdım. Həlo gör indi evdə no toy tutacaqlar mənə. Anam o dəqiqə deyəcək ki, Bakıya yola düşməyo bir gün qalmış, mən onun bütün istirahətinə soğan doğramışam. Elə avtobusda olmuşdum ki, hövəsolodan çıxacaq. Ve Dımkə ona, narahat olmasınlar, axşaməcan gölociyimi dediyimi bildirəndən sonra tamam dil-xor olacaq. Başlayacaq deyinməyə: hamının uşağı avtobusnan golib, bircə mon özüründən hoqqa çıxarmışam, ata-anama yazığım golmır, keşim no istəyir, onu da elayırom. Bir baxıb görüydi no keşdiyom! Atam, sözsüz, etiraz etmeyecek buna, deyəcək ki, no pis iş olub axı, qoy uşaq müstəqil yaşamağı öyrənsin və s. Belə hallarda o, homişə mona qahmar çıxır. Anam iso bir az də hırslınocək. Deyəcək ki, elo stamin müştəqilliyi deyilmə onun canını boğazına yıqan? O da hamı kimi başı sakit, qulağı dincən yaşamaq istəyir, tay bu cür ondzişəynən yox, onun dərdini çıkməkdən vaxtından tez qocalıb, tay-tuşlalarından iyirmi yaş böyük görünür. Onda atam qaqqanaq çəkib özündən gedəcək və deyəcək ki, anam ne dediyimi heç özü də bilmir, çünki o nəinki rəfiqollarının hamisindən, hətta Bakıda, Azərbaycanda, bolku də bütün qonşu ölkələrdə yaşayan qadınların hamisindən gözoldür. Dögərdən anam çox gözəldir və qoca-zadə deyil. O özü qəsdən bəla deyir, istəyir ki, atam indiki işindən ol çəksin, axı o, neftçidir, donizdə işleyir. Hor dofo donizdə yeni bir polad ada tikiləndə atam öz briqadası ilə ora köçür, quyu qazır, neft tapandan monra onu istismarçıları tohvıl verir. İndiya kimi bütöv bir arxiv-pelaq işə salıb. Mən onu xoritədə də görmüşəm. Atam hor dofo söz

verir ki, yaxşı hava olan kimi, moni də özü ilə ora aparacaq, aparar da, amma anam qoymur, deyir, ovcumun içi kimi bilirom ki, atam moni ora aparsa donizdə güclü xozi osmoyo başlayacaq, xozi də başlaşdır, no vertolyotnan, no də katernon sahilo qayıtmaq mümkün deyil. Ola biler aylarla orda qalasan. Ancaq havalardə sakit olanda atam hor on gündən bir evə golir, bir həftə qalıb dincəlir. Atamın maaşı çoxdur, amma bu da anuma tosir elomır, deyir, tokı gecolor qulağı dinc, endişəsiz yatım, o pullar mono lazımdır deyil. O elo doğrudan da buna görə deyinğin olub, çünki atam donizdə olarkən hor dofo tufan başlayanda gecolor sehərə kimi yatırır. Atam hor şeydə anamla razılışa da, bu işindən ol çökəmək istəmir. Anam ne qədər yalvarır, onu dilo tutur, heç cür razılışır.

Bi dofo atam donizdöydü. Vasif dayı arvadı Sona xala ilə bizo qonaq goldı. O da neftçidir, institutu atamlı bir yerdə qurtarır, amma Vasif dayı quruda, Suraxanıda işleyir. Ordan-burdan səhəbot eloyıldı, birdon dedi ki, o vaxt atama şohordo yaxşı bir is - Neft Sonayesi Nazirliyində şöbu roisi vozifəsinə toklif edilər, özü razi olmadı. Dündüb, Vasif dayı bu səhəboti pis niyyotnen başlamadı, çünki o, atamın xotırını çox istəyir. Bilsəydi, axıru bu cür qurtaracaq, heç ağzında aqşanzı, ona görə ki, bunu cəsidiñ kimi, anamın sıfotı ağappaq ağardı və birdon-bira susdu, bayaqdan bori deyib-gülən adamdan osor-olamot qalmadı. Vasif dayı da, arvadı da yaman port oldular. Sonra Vasif dayı səhəboti doyımışəyə çalışdı, dedi ki, bolko ona düz demoyiblər, bolko də heç belə şey olmayıb, atama heç kim heç no toklif elomayıb. Amma çox gec idi. Hami biliirdi ki, bundan sonra anamı inandırmaq mümkün deyil. Deyoson, Vasif dayı da bu səhəboti başlığına yaman peşman olmuşdu. Ancaq atam elo qayıdan dan sonra bizim evdə qopan həngəmonin yanında bunların hamısı boş şey idi. Onların bu cür möhkəm dalaşdırıqlarını ömründə görəmişdim. O axşam gecəyə kimi bir-biriyyən deyisidilər. Yoqın onlarınn necə qısqırıldıqları küçdü də eşidilərdi. Sonra anam şey-süyərlərini çəmədana doldurdu, moni də götürüb nonomgilə - öz anasığilo apardı. Atam arabı ora zong vururdu, ancaq anam hor dofo atamın sosini cəsidiñ kimi, dostoyi asırı və hor dofo do dostoyi yerinə qoyandan sonra hönkürməyə başlayırdı. Düz bir ay atamın üzünü hosrot qaldı, onszuz yaman darixirdim o bir ayı. Sonra barışdılar. Sifət elo bildim yuxu görürüm, ancaq təzədən mona dedilər ki, atam doğrudan da gece bizo golibmiş. Bir onu başa düşmodim ki, atam anamı necə

yola gətiro bildi. axı o, iş yerini holo do doyişmoyib. holo do donizdo işləyir. O vaxtdan il yarım keçib, ancaq bu günəcon bir doſa do dalaşmayıblar. Elo burda, istirahət evində da hor şey sakit keçdi. Atam birlinci gündən axırıncı günü kimi yanımızda qaldı. Əvvoller belə olmurdı, bir do göründür ibki-üç günlüyü harasa çıxıb getdi. Bu doſa isə ancaq bir-iKİ doſa qəsəbədən Kislovodskə getdi ki, Bakıya zong vursun. Qalan günləri homişə yanımızda idi.

Daha dözmürəm. Qiçlarım qırılır. Bəlkə uşaqlara deyim. Deyim ki, tay gücüm çatmir, addımımı ata bilmirəm. Yox, heç no demək lazımlı deyil. Bir do ki, dedim no xeyri. "Dördgöz" – deye moni lağə qoyacaqlar, bəlkə də lap döyücəklər. Özü də Komalonin gözünün qabağındı. Bilmirəm, niyo razi oldum bunların getməyə? Heç könlüm yox idi, elo istəvirdim Əliyə deyəm ki, yox, mon getmək istəmərim. Sabir sən atdı, guya mon birco dərso gedəndə anamdan icazə alıram. Heç buna da məhol qoymayacaqdım, ancaq birdən Kəmalə dilləndi: "Niyo ona yalvarırsınız, özü bizimlə getmək istəvir". İstoyıra bax ey! İstoyıb-əlmirdim. Amma gedirəm deyəndə özüm də qulaqlarına inanmadım.

Bir bunlara bax, elə bil indicə xoda düşübələr. Düzdü, ta bayağı kimi danişib-gülmürlər, səslərini udublar, bir azca da tövşüyürələr. Yox, bunlar ta aşırıma çatmayıncı dayanan deyillər. Bir do ki, gorək bir adam boyununa ala ki, yorulmuşam. Ölsələr də boyunlarına almazlar. Nə Əli, nə do Sabir. Hamısı də Komaloyə görə. Ən axmaq adam da bilər ki, ikisi də Komaloyə vurulub. Ancaq bir ona möottoluk ki, bəs Kəmalə niyo yorulmur? Əsliq qalsa, yaman şumal, boy-buxunlu qızdı, az qala Əliyənə bir boydadır, bir az Sabirdən gökdəkdir. Məndan isə düz bir bəs hündürdür. Bu səza qoriba golmosın, mən onuz da sinifda boyca hamidan kiçiyim, ona görə ki, altı yaşından getmişəm məktəbə. Sifto götürmək istəmirdilər. Sonra birtehor götürdüllər, istisna kimi, RXMŞ-nin icazəsi ilə. Ona görə ki, sorbası oxuyur, ikinci sınıfın niyaziyyat mosololörünü hell eləyo bilirdim. İcazo verməmişdən qabaq məni RXMŞ-də yoxladılar da. Vo bu qədər düzgün oxumağıma hamısı möottol qaldı. İndi do sinifdə heç kim məndən təz oxuya bilmir. Ancaq bunu heç kimo bildirmirəm, qəsdən bir neçə doſa yavas oxuyuram, cünki bu qədər sütrolə oxuya bildiyimə heç müəllimlər do inanır. Kim istəyir ki, onu yalançı kimi tanışınlar. Bir doſa məktəbədə Sabirdən "Kapitan Bladin Odiseyi" kitabını aldım və sabahi gün də özüno qaytardım. Sifto elo

bildi ki, kitab xoşuma golmoyib, ancaq mən ona "çox yaxşı kitabıdır" deyəndə, bork hirslandı və dedi ki, oxumaq istəmirsən, düzünü de, daha gəpa basmaq no lazım, bu boyda kitabı da bir gecço oxuyub qurtarmaq olar? And-aman elədim, inanmadı. Bütün kitabı başdan-ayağa mono danışdırdı. Sonra özündən çıxdı, boyunumun kökündə bir şapalaq ilışdırıb dedi ki, indi do məni dolamaq istəyirsin, yəqin ovvələr oxumusun bu kitabı. Mən özüm o kitabı on günü oxuyub qurtarmışam. O, kitabı oxuyanda sıfıri codlaşır, bircə dodaqları torpanır. O gündən bən kimdən kitab götürürəməm. Oxuyub qurtaranдан sonra bir neçə gün də özümdə saxlayıb sonra yiyosino qaytarıram. Belə daha yaxşırdı, şapalaq-zad vuran olmur.

Birdən Komalo dayandı, nefəsini dorib soruşdu:

– Yorulmamışan ki?

– Yox, – bunu Əli dedi, həttə başını da buladı. – Monciyəz yorulub-əlonmışom. – Ancaq lohloyo-lohloya qalmışdı.

Sabirso dönüb elə baxdı ki, elə bil dövədo buynuz görmüşdü, yoni bu no sözdü?

– Bəs son? – Komalo üzünü mono tutdu. Gözümüzün içino baxa-baxa gülürdü.

Onun bu cür güldüyünü görəndə çənomi osmoco tutdu. Mənim do qəribo çənom var e, heç gözləmədiyim bir vaxtda soyrimoyo başlayıb; bircə doſə, özü do dörd torof, amma no olsun, yəqin konardan baxan hiss eloyır. İstoyırdim deyəm ki, yorulmamışam, Komalo məni qabaqladı:

– Elo mon do yorulmuşam. Ayaqlarım qırılır. O ağaca çataq, orda oturub dincimizi alarıq.

Ağacın kölgəsində, oltuqda uzandıq. Adama elo lozzat eloyirdi ki, deməyə söz tapmiram. Sonra Komalo öz çantasından bir neçə buterbrot çıxardı və biz onları bir andaca udduq. Adama iki dono qayğanaq buterbrotu. Öz çantamızdakiləri da yemək istoyırdik, amma Sabir qoymadı, dedi ki, yoxşa çıxmazdan qabaq çox yemək olmaz. Belə yaxmacın onunu da yesom doymazdım. Ancaq Sabir-nın mübahisə elemoson yaxşıdı. Başqasına da moslohot görmürom. Nahardan sonra ağacın altında yarım saat da oturub, omollı-başlı dincimizi alıq. Yorghunuğumuz tamam çıxdı. Komalo dedi ki, aşırıma çatanda yola çıxarıq. Bir maşın saxlatdırıb evo gedərik. Bu toklif mənim üroyimdən oldu, amma mənə Sabir-nın o qədər do xoşlarına golmədi. Ancaq bir söz demədi, elco başlarını

tərəfdilər, cüñki onlar onsuz da sözümə məhəl qoyan deyildilər. Sonra nədənse söhbat döşdü - əvvəlinə qulaq asdım, dalına fikir vermədim, cüñki bir şeir yadına döşdü, o şerî mon tez-tez xatırlayıram, özü de yadına düşən kimi etim ürpoşır, hətta böğazım quruyur, nofəs ala bilmirəm, qarımı sancı doğrayır. Və o şeir hor dəfə yadına düşəndə, xüsusən de tək olanda, heç cüro tokrat etməyo bilmirəm. Bir dəfə necə oldusa, bunu anama danişdim, o da dedi ki, yəqin mon çox həssas adamam, tez tosiro düşürom, ona görə də bu cür şeirləri oxumaq mənim üçün həlo çox tezdir. Soruşdum ki, axınıya? Niyəsini mənə başa salmadı, dedi: tezdi, vəssalam və narahiqla başını buladı.

- No sığra getmişən? - Komalo soruşdu.

- Heç, cə-belo, - dedim. - Yadına bir şey düşməsdü.

Ele baxdı ki, cə bil nə sığırlaşdırımı məndən do yaxşı bilmış, ancaq bir söz demədi. İntohası, Əlinin dili açıldı. Mon cə hiss elomışdım ki, o, bu dəqiqo nə isə xoşagolmaz bir söz deyəcək.

- Qorxusundan indi onun yadına heç no düşməz. Fikri-zikri budur ki, axşam evə qayıdanda ata-anasına nə cavab verəcək.

Sataşır da mənə. Yaxşı ki, onun bu sözlərinə heç kim gülmədi, heç dodağı qaçan da olmadı. Sabir cə tors-tors onu süzdü ki, cə bildim bu saat vuracaq. Cüñki onun no vaxt dava elomak istədiyim dəqiqi bilməm, amma bu dəfə yanıldım. Yəqin Komalaya görə özünü saxladı.

- Yaxşı, - Komalo dedi və ayağa qalxdı. - Geldik, yoxsa gecəyənən də evə gedib çatmarıq.

Yola düzəldik. Yaman toccüb qalmalı iş idi, heç biri dillənmirdi. Adətən, ikisi də Komalonı görün kimi, xoda düşürdülər, bir-birinə aman vermər, biri o birindən daha maraqlı danışmaga çalışır. Həlo bu nədi, vay oyu ya lotiso danışmağa, ya da zarafat elomoye başlayalar. Onda əhvalim tamam dayışır, bilmirəm neyniyim, axı gorok gülosan, bu boyda adam lotiso söyleyir, amma, neyniyim, gülməyim golmir. Kəmalə isə uğunub özündən gedir. Sifstolar cə bilirdim, onlar gülməli danışa bilmirlər, ancaq Komalonin necə uğunub özündən getdiyini görəndən sonra bu qərara golmişəm ki, yəqin mənim yumor hissim körənləb.

Komalə də ləl-dinmox yeriyirdi. Adətən, o, "Oyy, laloyo bax", "Oyy, edelvey" - deyə qışqırdı, indi iso key kimiydi, heç qabağından kərtənkələ qaçanda da qışqırmadı. Yəqin başdan xarab heyvan imiş, yoxsa, ayaq altına soxulmazdı. Sonra qabağımızdan bir neço

kertenkəle de qaçıdı. Belə şey ömrümüzde görməmişəm. Bunlar istidən başlarını itiriblər, nədi?

- Yaman bürküdü, - Komalo dedi və dodaqlarını yaladı.

- Demoli, tufan qopacaq, - deyərək Sabir əlindəki siqareti konara tutladı. O da dodaqlarını yaladı. - Kertenkələlər özlərino yer tapırlar, quşlar da susub. Görorsiniz, axşama bərk tufan qopacaq.

Birdən-birdə etrafın necə dorin bir sükütə qorq olduğunu hiss edədim. Heç birce çıxılış da eṣidilmirdi.

- Saat yarıma aşırımdayıq, - Sabir dedi. - Men sizi on kəso yolla getirmişəm. Döşdü, hər yerde yoxuş olub, amma bundan kəsəsini tapa bilməzən.

Sabirin yaxşı yaddaşı vardi. Bir dəfə gördü, bos cəleyir, on qar-maqanlıq yol yadından çıxmır. Elo Bakida da səni hardan-hara desən: istoyir sirkə, istoyir kinoteatra, gözüyumułlu aparar. Və ömründə havayı söz danışmaz. Buna görə onun xətrəni çox istoyırm. Həm də yalnız buna görə yox. Hayif ki, xasiyyəti çox tündür. Bir şey olan kimi, dava-dalaş salır. Sınıfda hamı ondan qorxur. Əlidən de qorxurlar, ancaq o qədər yox. Əli türmkədə Sabirdən üç dəfə çox dartsıda, doxli yoxdur, dalaşında Sabir onun ongını eziş. Çörök zavodunun hoyotində tutaşmışdır, bütün sınıf tamaşaçıyı yığılmışdı.

Əli bizi 174 nömrəli məktəbdən golmışdı, cüñki bizim rayonda, məktəbimizin lap böyründə tozo monzola köçmüştərlər. O galononcon Sabir sınıfda hamidan güclü hesab olunurdu. Bir dəfə, bilmərəm noyo görəse, sözleri çop goldi, şortloşdilar ki, dorsdon sonra görüşsünlər vo ya biri bəsdi deyənocon, ya da qan çıxanəcən vuruşsunlar. Sabir Əlinin humunu azdı. O da aşağı ayılıb, cib dosmali ilə bürmunun qanını silo-silo dədi ki, cybi yox, soniynon bir də görüşərik. Qofil Sabir qolunu qaldırıb var gücü ilə Əlinin təposunon bir yumruq ilişirdi! Axı bu cür qayda yox idi. Uşaqlar töküllüşənən aralasdırırdılar. Sonra özləri barışdırırlar, ancaq mən ovcumun içi kimi bilirom ki, onları bir-birindən zəhləsi gedir və haçansa bir də dalaşacaqlar. Birçə monnen işləri yoxdu, düzdü aradabır boynumun köküne bir şapalaq çəkirlər, ancaq hor şey bununla da qurtarır. Cüñki monnen dalaşlığı özlərinə siğsidişirənlər. Əsas da ona görə ki, moni bədən torbiyosu dorsindən azad cəleyiblər. Həc kos azad elomayıb, bir bunu deyiblər ki, bədən torbiyosu dərsinə dördüncü sınıflı bir yerde gedim, cüñki öz sınıfmızdə hamı məndən iki yaş böyükdür. Mən də o dörsə gedə bilmirəm. Axı, necə gedim, birinci

gün onlara bədən torbiyosi olanda, bizdə riyaziyyatdır. Bir de ona
gördi ki, cınok taxıram.

Sabirin niyə həmişə mənə qahmar çıxdığını özün yaxşı bili-
rəm, amma nə olsun, yənə mənim üçün xəşdur. Bir partada oturu-
ruq. Hər dəfə yoxlama işi yazanda istəyir cibrdən, ya tarixdən, ya
da lap töbütşünaslıqdan olsun – unun variantını da mon yazıram.
Düzdü, sifət özümükünü, sonra onunkunu. İkisine do vaxt çatır.
Ona gördi yox ki, mon yaxşı oxuyanam və ya çox çalışqanam, yox,
sadəcə biza verilən yoxlama işləri çox asan olur. Hotta bozun buna
tamam təccüb edirəm.

Sabir dedi, deməli, axşam yəqin ki, lufan qopacaq. Amma baxı-
ram ki, göydə bircə bulud da yoxdur, göy üzü apayındı. Gündüzlər
yatan deyiləm, amma indi nədənsə yuxu məni basır. Deyəsən, cə-
o bir uşaqları da. Komalının da, Əlinin da, Sabirin do gözlorundan
yuxu tükülür. Bircə aşırıma çatsayıq, bircə bir maşına otursayıq...
bir saatda evdeyik!

Külək əsməyə başlayan kimi, hava sorinloşdı. Həm də arkadan
əsdiyino görə bu andira qalmış yoxusu qalxmada yaman karımıza
geldi. Elə bil kimso yüngüləcə kürəyimizdən qabağa itoleyirdi. Ancaq
uzun sürmədi bu. Beş-on dəqiqə keçmişdi ki, külək güclənməyə
başladı. İndi o biza, əksinə, mane olurdu, az qalrıdı adəmi apara.
Ömründə belə şey görmümişdim. Lap kinolardakı kimi oldu. Onu
demək istəyirəm ki, baxırsın ekranda gecədir, ancaq heç bir dəqiqə
keçmir, sohər açılır. İndiça günün güñortaqlığıydı. Gün adəmin töpə-
sini yandırırdı, birdən qarənlıq çökdü. Göyo baxdım, üryüm qopdu.
Şəmanı qara buludlar örtmüdü və buludlar o qədər aşağıdan ölüb-
keçirdilər ki, ol uzatsan çatardı. Dördümüz də dayandıq, yərimək
mümkün deyildi. Əvvəlcə bir-birimizdən yapışib durduq, sonra külək
bizi aparmasın deyə, yera çömbəlib böyüktron kolundan yapışdıq.
Tikanları olimizə batsa da, kökü möhkəmdı. Komaleyo baxdım, qor-
xudan hanımı ağappaq ağarmışdı. Mən də onun kimi, cünki qorxu-
dum külək birdən bizi aşağıdakı ucşuruma atar. Çox uzaq deyildi,
çığırdañ əçuruma iyirmi metr ancaq olardı. Hava o qədər soyudu ki,
dişimiz dişimizə döydü. Mənə desyidilər ki, avqustun axırında bu
cür soyuq olar, ömründə inanmazdım. Böyüktron kolundan yapış-
raq bir-birimizə qisılmışdıq. Birdən altımızda yer tərpondı, sankı
burda yox, vəqonda kupaç olturmuşduq, qatar yola düşdü. Sonra yerin
təkindən qırılıb bir ugultu gəldi, boğuş, zəif bir ugultu. Daha sonra qar-

yağdı, heç yan-yörəmizo boylanmağa macəl tapmamış hər torof
ağappaq ağardı. Soyuqdan omollı-başlı domuşdum, ancaq bunu
heç kəsə bildirmədim. O biri uşaqlar kimi mon də bir şorlu – qisa
şalvar, bir köynək geymişdim. Çantada isti paltar adına heç nə yox
idi. No qədər vaxt keçdi, bilmədim. Sabir başını yerdən qaldıranda
holo də qar yağdı. O, ayaq üstü dumnadı, yoxsa külək aparardı, elo
çömbəlmə do güçnən dayanmışdı.

– Mon gedim, – dedi, – daldalanmağa bir yer tapmaq lazımdı,
yoxsa burda tomiz donarıq, qabaqdan gecə golir.

– Heç nə lazım deyil, – Əli dedi. – Görürənən no həngamədi?
Uçuruma-zada düşərən, onda vay halına. Yəqin dalımızca gülən
olacaq.

– Bu havada bura heç kim golo bilməz. Siz moni burda gözlä-
yin. Özü də heç yana torponmoyin. – Sonra geriyo dönüb kollardan
tuta-tuta qabaq getdi.

Cox ürəyimdən keçdi ki, mon də durub onunla gedim, ömründə
heç nöy iki bəqər arzulamamışdım, ancaq olimi böyüktron kolun-
dan bir anlıq çəkən kimi, məni cələ vahimə basdı ki, o dəqiqə kol-
dan iki illi yapışdım.

– Sabir, – Əli var gücü ilə qışkırdı. – Sabir!

Ancaq o, cəmisi on metr bizi dənə aralıda olsa da, eşitmodi.

– Mon də soninlo gedirəm, gözlə!

Bilirdim ki, bu saat mən də durub onlara getsəm, bu uşaqlar
her şeyi mənə bağışlayardılar və bir də heç vaxt mono yuxarıdan
aşağı baxmazdılар, ancaq böyüktron kolundan olimi heç cüra çoko
bilmirdim.

Komaləyonın bir-birimizə qisılmışdıq, dəha oturmağa da qor-
xurdıq, ona görə də çantaları yero atıb üstüne uzanmışdıq, ancaq
yenə do soyuq idi, yeno do üzüyürdük. Birdən Komalo ağladı, sifət
cələ bildim yanaqlarında qar oriyib, sonra gördüm içün-icin hıqqırı.
Ona yazığım goldi, amina çəşib qalmışdım, bilmirdim necə ovun-
durum onu.

– Qorxına, – dedim. – İndi görərən, hor şey yaxşı qurtaracaq.
Bu andira qalmış külək də indi kosor.

– Yəqin onlar azdır, – dedi və bərkədən hönkürməyə başladı.

– Belə yerde adan azmaz, – dedim. – Sol torof dağdı, istoson də
ora çıxa bilməzən, sağ torof uçurum. – Uçurum yadına düşəndo
boğazım qurudu.

Bundan sonra no o dindi, no de mən. Sadəcə, yerdə uzanıb, donmağımızı gözlövirdik.

Deyəson, mürgülümişdim, çünki Sabir cıynamışdan yapışib məni qaldırında, çəşəq qaldım, bilmədim hardayam.

– Budu ey, bu yaxımda, – o, qulağıma qışqırdı, – bir qaya çatdağı var, birtəhər hamımız ora sıçıraq! Dalmış galin!

– Bəs Əli han? – Kəmalə soruşdu.

– Ordadır, gözləyir ki, biz o yeri itirmeyök. Təsadüfən tapdiq. Elə yerdədir ki, heç bilinmir. Çantalannızı götürün. Əlininkini mon apararam.

Kol-kəsən tut-a-tutə sürüşkən yoxuşa üzüyuxan qalxırdıq, tutmağa bir şey tapmayanda, gerçəkəcə dizin-dizin sürüñürdük. Mono elə gəldi ki. Sabir o yeri itirib və bu yol heç vaxt qurtarmayacaq, düz aşırıma qədər elə-beleçəcə dizin-dizin, sürüñə-sürüño gedəcəyik.

Birdən Əlini gördüm, divar kimi, sildirrim bir qayanın dibində durmuşdu və o qaya ortasından çatlamaşı.

– Golib çıxdıq, – Sabir dedi.

– Bəs tapdırınız yer han? – Kəmalə soruşdu.

– Budu ha! – Əli qayadakı ensiz çatı göstərdi. – Girin görək. İstəyirsiniz qabaqça mon girim. Gəlin, gəlin, holo yer çoxdur, hamıya çatar.

Sabir olmasa, neyləyordik? Düzdү, bu yarıq çox ensiz və çox narahat yer idi, oturmağa da yer yox idi, kürayimiz bir divarına, burnumuz da o biri divarına dironmış halda yan-yanaya ayaq üstü güclə dayanmışdıq, ancaq bayırdağı kimi soyuq deyildi, hətta mon deyərdim ki, istiydi, bacılısı, o andira qalmış külək buranı tutmurdu. Vo bu yarıqda havadan torpaq otri golirdi, özü de adı torpaq yox, nom torpaq otri. Torpağın ancaq onu ağac okmok üçün qaziyanda bele otri olur və mon bu otri çox sevirom. Hor yaz uşaqlar məktəbin höyötində ağac okändə o yadına düşür. Qaribədir, bəs burda bu iy hardan golir.

– Yatırsan, Komale? – Sabir soruşdu.

– Yox.

– Bos onda niyə dinmirsən?

– Fikirlaşıram, – Kəmalə dedi. – Fənorimiz ola-ola niyə belə qaranlıqla qalmışdır?

Qaranlıqla qalmış min dəfə yaxşıdı. Tutaq ki, fənorin işığını da yuxarı, ya irəliyo tuşlaşdırın, diş-diş qaya divarlarından savayı no tapa-caşsan burda. Bayırda tərəf yönəldik – külək qarı dördnələnə çapırdı,

sağ torosdə qatı qaranlıq, deyəson, bu çatdağın ləp dorinliklərinə qodor işşəyir.

– Görən, irəli getsək, nə olar? – Əli dedi.

Nahaq yero dedi bunu, dərhal dalağım sanədi.

– Bilmək istəyirən, get bax, – Sabir dedi. – Ancaq tolosmo, ayağımın altına baxa-baxa yeri, gözlə, çalaya-zada düşərən. Belə dur, yol ver görüm. – Sonuncu söz mono aid idi.

Mon ona necə yol vero bılörəm? Yeno dovsan boyda, toyuq boyda olsayıd, tohri vardi, axı o na ondandı, no do bundan. Tutaq ki, birtəhər monim böyründən sivişib keçə bilid. Bos sonra? Komalənin yanından necc keçəcəydi? O da ki, maşallah, iki mon boyda.

– Golin, üçümüz do bir doqiqoliyə bayırı çıxaq, – Sabir dedi, – sonra birinci mon girim. Əlinin dalınca gedim. Bəlkə bu yarıq irəlidə genişlənir, yoxsa, sabaha kimi ayaq üstü dayanımlı olacağıq.

– Əli getdi do, – mon dedim, – bir şey olsa, golib deyəcək.

– Yaxşısı budur, sən mumla. – Sabir üstümənən çəmkirdi. – Qızından deyəsin? Bayağdan dilin batmışdı, indi başlamışan cükküldəməyo.

Bilir ki, Kəmalə eşidir, amma vecinə deyil, bəlkə do qəsdən moni onun yanında tohqır eloyır.

– Mon heç yana çıxan deyiləm, – Kəmalə dedi, – yoqin təmiz sətələcmə olmuşam.

– Dedim ki, birca daeqiqliyo, – Sabir burnunun altında mizildəndi. O, Komalə ilə həmişə belə nozakotlu davranışın. Ondan başqa heç kəsnən. Həmişə do Komalənin yanında özünü oda-közo vurur. Ən axmaq adam da başa düşər ki, Sabir ona vurulub. – Bundan bir az geniş yer tapsayıdıq. Ayaq üstü çox dayana bilməyəcəyik.

– Olsa, Əli tapar, – Komalə ötkomliklo dedi.

– Hə, hə, cədi, Əli tapar, – Sabir yeno mizildəndi.

Əlimin içi kimi biliardım ki, Sabir innən belə on gün do burada beləce ayaq üstü dayanıma razı olar, toki Əli onşuz heç no tapmasın.

Birdən hiss elədim ki, Sabir ayağımdan yapışdı.

Deməli, o qorara golib ki, ayaqlarının arasından sivişib keçə biler. Yoqin gümüş osgor heykəlcisi kimi, yani üstü yero tirlənib. Yavaş-yavaş irəli dörtlənlər, mon do dinib eləmərim, nə olar, manı nə ziyanı. Ancaq görünüm Komalə du susacaqmı? Axı mondon sonra o golir, deyib-eləməmiş bu qaranlıqla onun ayaqları arasından necə sivişib keçə bilir? Bir hadisədən sonra mon qızlarmən çox cəhiyyatlı dolanıram. Bir dəfə Vəsil dayının qızı Moryomla bir yerde dərsdən

eva qayıdırıq. Evləri bizimkino yaxındı. Yolboyu ordan-burdan səhbot eləyirdik. Birdon ona bir fokus göstərmək istədim, o fokus hamının xoşuna golir və düzü, sıfır bir balaca qorxurlar, amma sonra özlərinə do lozot əloyr. Ho, demoli, Moryomnon səhbot eləyo-əloyo eva qayıdırıq. O məndən üç yaş böyükdür, özü də çox şumal, canlı-cəsodlı qızdır. İlboyu işi-güçü Azneft meydəndənək tennis kortunda tennis oynamadır. Mən do getinok istoyirdim ora, ancaq uzağı pis gördüyüümü görə götürmodilor. Üzgülük istoyır-son, buyur, deyirlər. Kərimov Vaqifgilin qapılalarına çatdıq, bu hoyotdo çox yaman bir it var. Hami da ondan qorxur, hətta o hoyotdo doğulub böyüyün Vaqif Kərimovun özü də. Ora yaxınlaşanda Moryom sokidən düşüb, yoluñ kanarı ilə getməyə başladı. Onu yarunca addım qabağı buraxdım və fokusu işlədirdim. Çox sadə şeydi: il kimi zingildəyo-zingildəyo yanındakı adamın ayağından yapışırsan. O da gerçəkden elə bılır ki, it düşüb üstüno. Moryomdən əvvəl bu fokusu on adama göstərmədim, onu da doyuncaya gülmüdü. Ancaq bilsəydim ki, on binicisi bu cür pis qurtaracaq, elə onuncuda da qalardım, on birinciyi keçməzdim. Var gücümle zingildəyo-zingildəyo barmaqlarının ucuyan Moryomun baldırından yapışdım. Qızdan bir qışqır çıxdı ki, gol görəson. Sonra da başıla küçənin ortasında hönkür-hönkür ağlamağa. Bu da sənə fokus! Yaxşı ki, onda Vaqifin anası qapiya çıxmışdı, bizi gördü, gəlib Moryomi evo apardı. Yoxsa, tomiz port olmuşdum. O gündən Moryomnon danışmınıq. Əvvəller mən salam verirdim, gördüm alırm, ona görə indi mən do vermirəm. İstəmir, heç istəmosın, monə nə.

Sabir ayaqlarının arasından tozəcə sivisib keçmişdi ki, Əlinin səsini cətidik. Əvvaleca soruşdu ki, onu eçıdırkımi, biz do hamımız bir ağızdan qışqırıldı: "Yaxşı eçıdırkı". Onda o bizi yanına səslədi, dedi ki, çox rahat bir mağara tapıb. Dalınca da olavo elodi ki, urxayın ola bilarık, yolda heç bir çala-zad yoxdur, hor yeri yaxşı-yaxşı yoxlayıb. Komalo qabağı düşdü, onun dalınca Sabir, on axırdı iso mon yola düzəldik. Yازığım golirdi Sabiro, bu mağaranı gorok o tapayıd. Yaman adələtsiz iş oldu. Zarafat deyil, o bizim hamimizi, demək olar ki, olımdan qurtardı. İndi budur, mağaranı özgəsi tapıb. Niya? Ona görə ki, Sabir bolğu do aliconab, qayğıkeş adam olduğu üçün yanğı girondo Komaloyının məni irəli buraxdı.

Bayaq Əli bizi səsləyindən elə bildik, hardasa lap yaxındı, heç demə çox uzaq imiş, xeyli yol getməli olduq. Əli bizi mağuranın

girocəyindo gözloyirdi. Mağaraya girdik, sonra mon geri dönüb gol-diymiz yola işiq saldım. Elo bayırdan göründüyü kimidi: divarları dış-dış olan ensiz bir yarlıq. Ömründə birinci dəfəydi mağaraya düşməsdüm, ancaq qotı deyo bilerom ki, bu mağara çox böyük mağaradır. Piçılıtnıyan danışanda belo, dorhal oks-soda verirdi.

Cəxən mağara görməyin arzusundaydım, homiça do belo fikir-loşırdım ki, ondan maraqlı şey ola bilməz. Tom Soyerin Bekki Teçerlo mağarada azdiqları yeri döno-döno oxumuşam. Sayrus Smitin, onun dostlarının başına golonları holo demirəm. İndi özüm mağaraya düşməşəm, ümidiyor alt-üst olub, heç demo o qodor do maraqlı deyilim. Dörd torof çılpaq dıvar vo bir do qatı qarənləq. Dördümüz do sonorlərin işığını daş dəşməyə salıb divardan tut-a-tut qabağı gedirdik. Birdon işığı yuxarı tuşlaşdım, tavandan uzunsov ağ buz sırası sallanırdı. Nodonso, buna yaman sevindim.

- Stalaktit, - deyo qışqırıb, tavarı göstərdim. - Bolko do stalaq-mittidir. Nə qodor eləyirəm, yadimdə saxlaya bilmərim ki, bunların hansı stalaktitdir, hansı stalaqmıt. Yadimdadr ki, ikisi do toqribon cini şeydir: özü do ogori bı yuxarıdan üzüşağı sallanırsa, cynilo o cür başqa birisi do hökmon aşağıdan üzüyxarı, ona səri qalxımlıdır. İntohasi hansının stalaktit, hansının stalaqmıt olduğunu unutmuşam.

- Hökmon deyirson? - Sabir tərs-tərs monə baxdı. - Elodirso, bos onda o biri, o aşağıdan yuxarı qalxan hanı?

- No bilim, - dedim, - yoqın kimso tapdayıb ozib onu.

- Bos onda oziyi hanı?

- Hardan bilim, yoqın özliyinən aparıblar.

- Bu dar deşikdən deyirsen?

- Onda görünür, burdan başqa çıxış yolu da var.

- Gözəl, boğazında qalar. - Sabir yeno üstümo çomkirdi. - Gör-mürsən bura necə istədi? Başqa yol olsayıd, indi biz burda soyuqdan donmuşduq. Yoxsa bayırdakılar yadından çıxb?! Son bunları har-dan bilişən, nədi onun adı...

- Stalaktit vo stalaqmıt.

- He, onları deyirəm.

İş düşəmodik, deyon gorok, noyino lazımdı bu sırsıra sonin' Bilmirsən, Komalonın yanında Sabir bir şeyi bilməyindən taman özündən çıxb.

- Son özün də bilirən do, - dedim, - yoqın yadından çıxb. Coğrafıyadan keçmişik.

— Coğrafisaydan? — Əli irişdi. — Baa, coğrafiyani o özbor bilir. Nöy soruşsan, gözüyümülu danışar.

Sabir do irişdi, çünki yaxşı bilirdi ki, bu söhbətən Kemalo heç nə başa düşmür, axı o bizim məktəbdə oxumur.

— Mən bilən biz onları kimyadan keçmişik, — Sabir dedi.

— Əhsən sona, boş-boş şəyər yaxşı yadında qalır. Kemalo, son na deya bilsən bu barədə?

— Mən heç nə bilmirəm. — Kemalo yaman dilxor idi. — Mənim yuxum golir.

— Bir az da döz. — Sabir dedi. — Biz... — O, sözünün dalını gotirməvə macal tapmadı, çünki homin anda Kemalo elo qışqırkı ki, elo bil otini kəsdiłor.

Hövlinək Əliyinən mənənə sarı atıldı, biz onda yanaşı dumrusuq və bork-bork bizo qışdı. Tir-tir osirdi. Hətta cığırda donanda titrədiyindən da möhkəm. Sifat elo bildim, qaranlıqla ayağını iti daşzad parçalayıb. Mənənə, uşaqlar da elo bər fikirdəyildilər. Soruşuruq, no olub, dinnir ki, dinnir. İndi titromək nodır, bütün bodonı üçüm-ucunurdu. Qaranlıqla sıfotını görmosok do, dişlərinə necə saqqılıtyanın bir-birinə dəydiyini eşidirdik. Sonra bu saqqılı bir anlığa kosıldı və kimsə onu boğurmış kimi, gücəno-gücəno dedi:

— Orda skelet gizlənib! — Barmaqını uzatsa da, üzünü o torofo çevirməyə qorxurdu. — Mono baxırdı.

Yaman qorxum. Düzdü e, ağlım kosirdi ki, heç bir skelet adama haxla bilməz, mağarada gizlənməyi öndən betor. Bilirdim ki, Koməloni qara basıb, ancaq dəxli yoxdur, məni elo vahime basdı ki, sözən deyilosı deyil. Yerimdə qurumşudum. Hiss eloyirdim ki, ol-ayağım soyuyur. Mənənə Əli da qorxdı, danışığından hiss elədim.

— Sənə elo görünüb. Düz sözümüz, yəqin soni qara basıb, — desə de, özünün dili topuq vururdu.

Bircə Sabir qorxmadi. Heç gözünü də qırpmadı.

— İndi baxarıq. Görük hu no skeletdi soni qorxudub. — Sabir fənərin işığını Koməlonin göstərdiyi somto tuşlaşdı.

O saat üçümüz do — Kemalo, mən vo bir do Əli var gücümüzə bağırdıq. Doğrudur, sonralar Əli deyirdi guya o bağırbə eləmodi, ancaq onun qorxudan necə zararlığını hamımız eşitdik. Öz qulağımnan eşitdim: sıfət möhkəm qışqırkı, sonra dili dolaşa-dolaşa "ay ana" dedi. Adam gərək sözün düzünü deyo, hamidan bork bağırın mon özüm oldum. Və o andaca harasa, hərdən ləp uzağə qaçmaq istədim.

qaçaqcaqdım da, ancaq hara baxımsa zil qaranlıq idı, mon do ki qaranlıqlıdan yaman qorxoram, ona görə dayandırm, heç yana qaça bilmediim. Ona görə qışqırkı ki, skeleti biz do gördük, o da bizo baxıb gülümsünürdü.

— Ay sizo nə deyim, — Sabir dedi, — adam da skeletdən qorxar? Golin, golin bura. Qorxmayıñ. Baxın, bunun oynında nə iso hərbi formə var.

İşter-istomoz yaxına goldik, üçümüz do işığı skeletin üstüne saldıq. Yerde oturub, küroyni divara söykömişdi, son demo bayaq biz onun ancaq kollosini görmüşük, çünki yaxınlaşandan sonra baxıb gördük ki, bu skeletin oynında no iso çiyini paqonlu kombineczona oxşar bir paltar var. Qollarından aq ol sümükleri sallanırdı. Yan-yörəye işiq saldıq, bura monco emalatxanaya oxşar bir yer idi. Divarlıarda stellajlar düzəldilmişdi, döşəmədə iso cürbəcür yaşlıklar düzülmüşdü. Bütün yaşlıkların üstündə başa düşmodiyimiz bir dildə müxtolif yazılar vardi. Məktəbdə biz ingiliscə keçirip. Kemalo fransızca. Ancaq heç birimiz bu yazılarından heç nə başa düşmodik. Tok-tül tanış sözər vardi: "maschine" və "motor" kimi. Bu cür sözlərə bütün dillərdə eynidir. Sonra Əli bir tanış söz də tapdı, onu skeletdən bir neçə addım aralı, divardan asılmış iri bir şəkəfin qapısına yazmışdır "Havarieschrank". Əli dedi ki, bu qoza avadanlığı şafıdır. Belə şəyəri o yaxşı bilir, çünki atası taksomotor parkında baş mühəndis işliyir. Şəfi aständıq, içində heç bir qoza avadanlığızadı yox idi. Yəni qoza görzdən ibarət idi, demək olar ki, hamisi da bomboş. Yalnız ləp aşağıdakı görzdən karton şam qutuları tapdıq. Homin görə bər karton qutularla doluydu. Hamisinin da üstüne "100 Kerze" yazılıydı: "Kerz" in şam demək olduğunu dorhal başa düşdük. Qutular beş-beş, on-on bir-birinə yapışmışdı, amma içindəki şamlara bundan elő xətor doymamışdı, çox yaxşı yanırıdılardı. Şəkəfin başqa bir görzdən on-on beş konserv qutusunu tapdım. Onların üstüne başa düşmodiyimiz dildə yazılış yarlıqlar yapışdırılmışdı, ancaq bəliq konservləri olduğuna şübhə yox idi. Çünki horosinin üstüne bir balığın şokli çökülmüşdi. Hamisi xarab olmuşdu, hom üst, hom do alt qapaqların konarları dönbəlmüşdi. Karton qutuların birini açdıq, içindəki şamların hamisini birdən yandırıq və demək olar ki, mağaranın hor yeri omollı-başlı işıqlandı.

Şəkəfdən sonra gözüməza sataşan ilk şey yenə skelet oldu. Özü do bu doşə üçü birdən. Onları görən kimi yazılarının hansı dildə

olduğunu başa düşdüm. Ela ovvoldon do bu, üreyimde dammişdı, ancak skeletleri göründen sonra tamam ominus oldu. Üçünün do gevimi ovvolki skelelden forqli idi: qolları yazılı, qara ronglı köynök geyinmişdiler. Hor birinin önde yera bir avtomat düşüb qalmıştı. Son demə, elo kombinezonlu skeletin de önde bir avtomat varmış, biz görmemişik. İndi bizə hor şey aydın oldu, demeli, bu üç, yoxsa esesçilər o biri kombinezonlu ilə atışlarmış vo hamısı da yerindəcə ölüb.

Əli dedi ki, yaqın kombinezonlu bizim koşfiyyatçıymış, yoxsa nəyə görə esesçilərlər atışmamışmış. Mon özüm Əlidən də qabaq bu fikirdiydim, sonra fikirloşdım ki, bunu sübut elemək çətin olacaq, axı o vaxtdan nə az, nə çox, düz otuz il vaxt keçib. Çox üroyimden keçirdi ki, onların ciblərini yoxlayım, görüm sənədləri qalmayıb üstlərində, amma skeleto toxunmaga casarotim çatmadı.

— Hayif ki, sənədləri-zadı qalmayıb, yoxsa kim olduqlarını öyrənə bilirdik. — mon bunu qəsdən Komaloyo bərkədən dedim ki, Sabir də ehtisətin.

— Nədi, yoxsa sən almanca da bilirsən? — O, istehza ilə soruşşa da, skeletə yaxınlaşdı, əyilib əlini kombinezonun döş cibino soxdu və ordan üzüna soliq ilə selləsfən çəkilmiş bir vəsiqə çıxardı. Adı dorhal oxuya bildim. "Kurt Stümm" vo onun leytenant olduğunu da başa düşdüm, ancak "Panzergruppen" sözünün nə demək olduğunu heç cür anlamadım. Vəsiqədəki fotosokildə gülörüz bir sıfır düz adəmin üzüna baxırdı, gülməsə də, hiss eləyirdin ki, güləmk istəyir. Şəkil başıqçıq çəkdirdilmişdi, oynindo çiyini paqonlu və sinisi ordenli kitel vardi. Ordenlərdən biri — xaç ordeni iso düz ortada, çənəsindən bir az aşağıda ləntdən asılmışdı. Bütün bunlardan — fotodan da, yazıtlardan da yuxarıda şahindimi, çalagändimi, bilmirəm, caynağında svastika tutmuşdu. Mon hələ do vəsiqəyə baxırdı. Sabir avtomat yerdən götürdü. Lülösins mağaranın uzaq qaranlıq kuncuna tuşlayıb tətiyi çökdü. Avtomatin içindən no iso yavaşça çınladı. Ama mən açılmağına açılmadı. Komalayon Əli yanına geldi və mon vəsiqəni onlara göstərdim. Bir yerdə dayanıb, nadənsə səhbiət eləyirdik. — İndiyə kimi də yadına sala bilmirəm, çünki o vaxt qəfil açılan avtomat qatarının sosindən qulaqlarımız batdı. Ağlıma gətməzdəm ki, avtomat atışının səsi bu qədər gur çıxarmış, ləp qulaqlarımız cingildədi. Elə bildim moni qara basır, sonra molum oldu ki, gerçəkmış, gülələr doğrudan da ləp yanınızdan ötüşüb, çünki

Sabir yaxşıq esesçilərin birinin öndən götürdüyü avtomatın hara tuşlandığına heç fikir do vermoyib. Elə biliib ki, bu da açılmayacaq. Dorhal yanımıza qədə, olimi sūrto-sūrto bir-bir hamımızı yoxladı və heç cür inana bilmirdi ki, hor şey öz qaydasındadır, heç kimi yaralayıb eləmoyib. Sabiri ömrümədə bə qədər dilxor görməmişdim. Biz heç qorxmadiq da. Axi, bilmirdik ki, avtomatın lülosi bizo torofdır, hor şey yaxşıq qurtarandan sonra iso niyo qorxasan.

— İndi bir yer düzəldib yatarıq, — Sabir Komaloyo dedi. — İntəhası, altımıza salmaq bir şey lazımdı. Iləc olmasa taxtadan-zaddan.

Amma onu da deymə ki, Komalo skeleti göründən beri "yuxu" sözünü bir defə do dilino gotirməmişdi.

Rengino görə, onu dorhal görə bilməmişdi. Zirehli avtomobili deyirəm. Bu maşına elo rong çokmışdılər ki, mağara divarlarından heç cür seçilmirdi. Yalnız yan torosindəki svastika zil qara rong-deydi, elo ona görə, onu görə bildik. Mağaranın o başına, goldiyimiz yarığın yanında qayitmaq, bütün bə skeletlərdən, lazımsız yero qəfil açılan avtomatlardan uzaq olmaq istiyordik, onda gördük Komalo dədi, bu tankdır. Bolko heç zirehli avtomobil do deyildi, zirehli amfibiya-zad idı, ancak tank olmadığına şübhəm yox idi. Dörd torofino fırlanıb, hor yerińi otaqlı gözdon keçirdik. Yaman yekoydi, bir-mortəbəli ev boyda, bir pəncərələri çatışmındı, tırtılların üstə dayanmışdı, hor torofdon kip bağlıydı, birço örn torolədəki deşikdən vo yanlarında puləməyt lülələrinin ucları görsonirdi. Birdon-biro bu cür zirehli avtomobil tapşığımıza möətəbəl qalmışdı. Dorhal başa düşdən ki, boxtımız yaman gotirib. Holo do yerimədə dayanıb, gözlərimi ondan çəka bilmirdim, ancak Sabir o vaxtəcan qabaq qapını axtarıb tapdı və açdı. Əlini onun dəstəyinə güclü çatdırıldı, sonra onu özüne sarı dardı və qapı dorhal açıldı. Komalayon Əli tolosik onun yanına qədərlər. Mon iso heç cür anlaya bilmirəm ki, niyo gözümüz bə avtomobile zilləmişəm, niyo ondan ayrılu bilmirəm. Mondo bozən belə şeklär olur, qoribəri bir şey göründə onun qoribəliyinə nədo olduğunu heç cür dərək edə bilmirəm. Hiss eleməyin, hiss eləyim, amma başa duşo bilmirəm.

Sonra bu fikirlərdən vaz keçdim vo uşaqların yanına getdim. Girişin aşağı qırağından tutub, pilləkonlular yuxarı dırmaşdım. Orə hom çox qaranlıq idı, hom do dar. Sabir Əliyo dedi ki, gedib şam gotirsın. Əli dunnuşdu ki, getsin, birdon dayandı. Dedi ki, Sabiro şam lazımdırsa, gedib özü gotirsın. Dedim, indi dava düşəcək, amma

yaxşı qurtardı. Əvvəlcə Sabir dinmodi, sonra acıqli-acıqli dedi ki, o. Əlindən yox, məndən xahiş etdiyir. O doqiqo aşağı düşüb qoza şəkfinə sarı yollandı. Hürçənd, o skeletlərin yanından keçmək heç ürəymədən devildi.

Şəmləri yandırıb dörd yanımıza sancıq. İçəridəki pulemyotları, bir də on torafdo pəncərə ovozino çox ensiz deşiyi nozəro almasaq, burda hər şey "MAZ" kimi in yüksək avtomobilorının kabinosunu xatırladırdı. Fını yumşaq oturacaqlar, sürəti doyişmək üçün döşəmədə qoyulan cyni pedallar vo linglor. Əli sürücünün yerində oturub, açarı axtarmaya başladı. O, maşın sürməyi bilir, atası öyrədib, hətta şəhərdən konara çıxanda - çimorliyə-zada gedəndə, özü yanında oturub sükanı verir ona. Biz də axtarmaya başladıq, birdən gözüm qabaq panelin üstündəki bir fotoşəkilə sataşdı. Bir evin, çox gürman ki, bağ evinin eynində qısaqlı köynökli bir kişiyyən oynına sarafan geymiş bir qadın durmuşdu, ortalarında da balaca bir qız usağı. İkisi də bu usağın olindən tutmuşdu. Üçü də gölümseyirdi. Kişiini dərhal tanıdım, vəsiqədə şəkli olan adamdı. Açıra təpdiq, sağ torafdo, sükanın lap altındaydı. Əli açardan yapıdı, ancaq onu burma-mışdan qabaq dedi ki, motor çətin xəda düşər, cüntü akkumulyator çoxdan yaşıb. Belə şeylərdən onun yaxşı başı çıxır. Kəmalə o daqıqa çıynımdən yapıdı, mon də elə bildiim motor işə düşəcək. Kabinetdə hər şey öz yerindəydi və o qədər səliqə-sahmandaydı ki, deyirdin, sürücü indicə bir doqiqoliyə bayırı çıxıb, heç açarı da üstündən götürməyib. Əli açan bir neçə dəfə burdu, ancaq özü dediyi kimi, bundan bir şey çıxmadi. Birdən bu zirehli avtomobilin niyo mona bu qədər qorıba gəldiyinin sobobını başa düşdüm. Onun hər yen həm bayırdan, həm də içəridən tortomız idi, bircə toz da tap-mazdin, elə həl bir saat bundan əvvəl oşğı ilə silib-tomizləməyidilər. Yadına düşdü ki, hiz hər mağaranın heç yerində toz basmış yere rast galmayıdik. Və fikirleşdim: yəqin ona görə bura toz düşmür ki, mağara dörd torafdon qapalıdır, biz gəldiyimiz yanqdan iso bura çətin toz düşə. Çünkü o həm hədsiz, dorocidə ensiz və uzundur, həm də ayrı-üyür.

İstər-istəmək kabinetdə oturmaqdən bezdik, keçdik arxa hissəyo. Burda oturmaq üçün bir neçə skamyalar qurulmuşdu və hər yan divarda iki pulemyot var idi. Həm skamyaların üstüne, həm də ortalara səliqəyələ taxta yaşıkları yığılmışdı, pomidor, qarız yaşıkları kimi. Hamimiz maraq bürüdü: görən bunların içində no var. Əli dedi:

yəqin ki, döyüş sursatı. Sabir iso o vaxtacan yaşıklorın birinə yaxınlaşış üst torafdon bir barmaqlığı qopardı. Onun altından kağız çıxdı, şey bükəmək üçün işlədilən sarı kağız. Taxta barmaqlıqların bir neçəsinə də qopardı, onlar çox asan qopurdu. Horosinin hər başına iki xırdaca mix vurulmuşdu. Sonra o kağızı cirdi. Yesik pul bağlıları ilə doluydu. Hamısı sovet pulu olsu da, ömrümde belə pul görməmişdim. Bir-iki bağlı götürüb şam işığında baxdıq; qırmızı rongli kağızların bir qisminin üstüne hom roqomlo, hom də sözü "otuz manat", bir qismiiso "yüz" yazılmışdı. Sabir dedi: bunlar köhnə puldur və indi heç noyo gorok deyil, amma bunları tapmağımız çox yaxşı oldu, yatanda altımla döşoyorik, çantaları iso başlılı eliyyorik, daş kimi çılpaq qayanın üstü uzanmaqdən bu yaxşıdır. O biri yesikləri də açmağa başladıq, gördük ki, çoxundakı xarici puldu. Bozilorino ingiliscə "funt-sterlinq" və ya "dollar", bozilorino iso, güman ki, almanca "reyxsmarka" yazılmışdı. Və hamisimən da üstündə cürbəcür roqəmlər - iyirmi, olli, yüz var idi. Özü də hor pulu - manatı, dolları, funt-sterlinqi və ya reyxsmarkanı ayrı-ayrı yesikləri yığmışdılar. Sabir dedi ki, yəqin bu pullar da köhnəlib. Tarixlərinə baxdıq. Ən gec buraxılımı 1935 və 1937-ci ilə aid idi, amma üstündə 1901, hətta 1899-cu il yazınlara da rast goldik. Dalbadıl bir neçə yesik də aqdiq və içindəki pulları pəncərə ovozino qoyulan ensiz deşikdən çölo tutıldıq. Altımla sormoyo kifayət qodor pul götüründən sonra zirehli avtomobili tərk etməyə hazırlaşdıq ki, birdən men aqdiğım yesikdən pul ovozino hər biri orgin pendir və marqarin bükümü boyda olan sarı ağu plitkalar çıxdı. Hər birinin üstüne bir roqom basılmışdı. O saat bildik ki, bu qızıldır. Sabir dedi ki, avtomobiləndən qıymətlə tapıntıdır və bu tapıntıya görə, hamimiz "Artek" o göndərər, mükafatlandırma da bilərlər.

Ona görə do bütün yesikləri aqdiq, ancaq üçündən qızıl çıxdı, qalanları pul yesikləriydi.

Avtomobiləndən aza aralı özümüze yer saldıq. Pul bağlılarını hər kos öz boyuna görə, ikiqat yero düzdü, çantalarımızı da başaltıma qoyduq. Əvvəlcə, onların içindəki bork şeylərin hamisini - fotoaparatları, mineral kolleksiyaları, qalan yeməkləri çıxardıq. Kəmalə qolundakı saatə baxıb, gecə saat on ikinin yarısı olduğunu desə də, heç kəsin yuxusu golmirdi. Mağaranı bir qədər do veyllondik, hamimiz şirin xoysallara dalmışdıq: camaat bizim bu koşfimizdən xəbor tutanda gör no həngəmə qopacaq! Mağaranı olək-vəlok clodik - bir

yerde, anbara divardan bir kapı açılmıştı, ordan içeri girdik, heç demə bura tualct olmuş, elo homin otaqda cement novçadan su axırdı, bu su divardakı deşikdən töküldü, göz yaşı kimi dumdur və bum-buz. Yeqin bu ya yeralı bulaq idi, ya da sisqa vo kim isa döşəmoni oyub onun üçün sementdən novça düzəltmişdi: uzunluğu beş metr olardı, novça qurtardığı yerdə su şırıntıyla enli bir çalaya töküldür. O çalaya işiq saldıq, ancaq dibini görə bilmodik.

Yerimiz uzandı, "döşeyimiz" yumşaq olmasa da, o qədər bork deyildi. Sabir Kəmalodən saatı alıb öz yanına qoydu, dedi, sehər tez oyanıb hamimizi durguzacaq. Belə qorara goldik ki, sabah hava yaxşı olsa, ikimiz evo gedər, ikimiz mağarada qalıb keşik çökərik. Mənco, kimin burda qalacağını bilmək hamının üroyindən keçirdi, ancaq nədənən bu barədə heç kim heç no soruşmadı. Yeqin ki, Sabir Əliyli məni burda saxlayıb, özü Komaleyle qosobəya gedəcəkdi. Bir tərəfdən bu çox yaxşı olardı, cümlə birdən-birə anamlı üz-üzə gəlmədən qorxurdum, amma Kəmaloyen Sabir ona hər şeyi danişandan sonra o qədər da qorxuslu olmazdı, o biri tərəfdən de onu sakitləşdirməkdən ötrü istəyirdim, mümkün qədər evo təz çatı. Yeqin deyəcəksiniz belə şey olmaz, bir adam cyni vaxtda iki şeyi birdən istəyə bilməz, ancaq belə şəyər məndə təz-tez olur və olanda da bundan heç bir ləzzət almırıam.

Həmi susmuşdu, deyəşən, yuxulayırdıq. Birdən Kəmalə yərin-dən durdu və "yerini" yiğisidib mənim lap böyrümədə döşəməyo düzəməyə başladı. Dərhal hamımız qalxıb oturduq. Kəmalə de dəyəndi və biza dedi:

- Nə gözünüüz döyürsünüz, bəlkə biriniz kömək cloyosınız, təkbaşına mən bunu heç bir saatda da daşıybıq qurtara bilmərəm.

Sabirən Əli yerlərindən dik atıldılar və bağlıları ordan daşıyböyrümə düzəməyə başladılar. Heç nə soruşmasalar da, hiss cloyıram ki, keyiko-keyiko qalıblar.

Daşıybıq qurtardan sonra Kəmalə uzandı və dedi:

- Bu dohşlı skeletlər olan yerdə tək heç cür görzümo yuxu getməz. - Ve sonra üzünü məno tutdu: - Xahiş cloyırem, son bir yəni üstə, üzü məno san yat, olinin birini do ver məno, bəlkə bu cür bir az sakitləşəm.

Əlbəttə, mən əlimi ona uzadım. Uzamışam, gözlorimi yumsam da, yatmamışam. Kəmalonin gəlib möhz mənim yanında yatmasından, əlimi olino almasından yaman xoşhallanmışam. O qədər

xoşhallanmışam ki, nofəsimi çekməyə belə üreyim golmir. Fikir-loşırom ki, Komalonin bu horoketi yeqin Əliyinə Sabirin o qədər do üroyince olamadı. Görəson, niyə onların yox, möhz mənim yanında seddi? Başladım bu baroda düşünməyo və o saat da başladığımı peşman oldum, cümlə hor şeyi başa düşdüm. Başa düşdüm ki, Kəmalə Əlinin və ya Sabirin yanında ona gərə yatmaq istəməyib ki, oğlan kimi onlarda utanıb, mono iso clo-belo, mən biziim Pakizeyə yanaşdığım kimi yanışar. Axi mən da anam axşamlar qonşuya gedəndən onu öz yanında yatırdırdım. Düzdə, mon evdo tok qalmaqdən qorxub clomirdim, ancaq Pakizeyən yatmaq xoşuma goril: yorğanın altına giren kimi, elə xoruldamağa başlayır ki, elə bilirən tokco boğazı yox, topodon-dırmağa bütün bədəni xoruldayır.

Sonra anam yadına düşdü.

Onun indi neylədiyi heç ağlıma da sığışdırıa bilmirdim. Atam onu sohorocon gözləməyo razi sala bilsəydi yaxşı olardı, yoxsa axşam da gəlmədiyimizi görüb, gecəyən düşərgəyə yollanacaq. Ancaq hor halda ümid cloyırem, atam onu sakitləşdirəcək. O, ümumiyyətən anamı yola gətməkədə ustadır. Onsuz bəzən çox çətin olur. İndi o nəinki anamı, elo o biri valideynleri də - yeqin onlar da indi bizo yiğisiblər - başa salır ki, bizo heç nə ola bilməz, bəd ayaqda dörd noşar az güc deyi, lap azib-closok do, başımıza bir iş geləməz; bu dağlıda hor on-on beş kilometrən bir yə bir kondır, ya da kurort qəsəbəsi, holo turist düşərgələrini demirəm. ilin bu çağında onlar göbələk kimi, hor yana sopoloniblər. Sözsüz, anam buna etiraz cloyəcək, deyəcək ki, bizim holo güc olmamızıa çox var, biz çox körpəyik. Onda atam hövəsolən çıxacaq, deyəcək ki, bu yaşda da biz holo körpəyikse, vay halimizə, elə körpə olurəq da qalacaqıq. Bu yerdə bütün valideynlər öz uşaqlarını xatırlayacaq, cürbəcür maraqlı ohvalatlar danışmağa başlayacaqlar. Kaş elo bu cür olaydı. Kaş anam geco vaxtı düşərgəyə getmək fikriño düşməyədi. Gətsə, lap doli olacaq, cümlə ordu öyronocək ki, biz tufan başlayandan sonra geri qayıtmışq. Onda heç atam da onu sakitləşdirəm bilməz. Axi, kimin ağlına gələr ki, bız burda, mağarada özümüz üçün sakitcə uzanmışıq. Cümlə bu mağaradan birçə adəmin xobori olsayıd, bù qızılı-pullu avtomobili, silahları burdan çıxma-paşmış, bu almanınları çıxdan basdırılmışdır. Sabah burdan çıxmamış, bu avtomobilin mağaraya girdiyi qapını axtarın tapmaq lazımdı. Yeqin almanın bayırдан o qapını elo ört-basdır cloyıblor ki, onun

kapımı, qayamı olduğunu bilməzən. Ancaq çox qoribodur, necə olub ki, onlar biz giron yarığı bağlamayıblar, bolko do heç onu görəməyiblər, axı o çox ensizdir. Bos görosun bir-birlərinə niya qırıblar? Ola bilsin, ecesçilər, nohayot, başa düşübər ki, kombinezonlu herbiçi bizim koşfiyyatçıdır vo onu elo oradəca öldürmək istoyiblər. Bolko do o, koşfiyyatçı-zad deyilmiş, elo onlar kimi faşistin biriymiş vo bir-birləriynən bu pulların, qızılların üstü atışıblar, axı hardon biloydilar ki, baxt vaxt bu pullar deyərdən düşəcək.

Hər halda boxtımız yaman gotirdi: gör mühəribodon sonra bu qədər vaxt keçib, amma bu gənocon bu mağaranı heç kim tapa bilməyib, biz tapmışıq. Gör neço ildi bu alımn meyitləri burada kim-sosiz qalıb. İndi, otuz ıldon sonra bura canlı adəm golib çıxıb. Hotta bu barədə düşünməyin özü dohşotlıdır. Otuz ill! O vaxt atam mon-dən kiçikmiş, burlarsa burda bir-birlərinə qırırlarmış. Qoriba dorddi: görən o kombinezonlu zabitin qızı indi həraləddədir? Heç ağlına da golməz ki, atasının mecyiti otuz ildi Qafqaz dağlarında, bir mağarada yiyəsiz qalıb. Harda yaşayır-yaşasın, atasının başına no goldiyini bilmir. Amma mon bilirom, bəs bu qoriba deyil? Hər halda bu alımnların kim olduqlarını bilmək maraqlı oları. Bolko elo çoxdan axarılan mühəribə caniləridirlər? Bu ki, molum mosolodır, eces-çidirlərə, deməli, yalnız horbiçi kimi vuruşmayıblar, hom do dinc əhalinin başına olmazın oyular açıblar. Günsəhiz yere gülləlo-yiblər. Min cür işgəncə veriblər... Birdən monim bahamı, anamın atasının bunlardan biri öldürmüs olar, axı onu elo bərəflərə, Şimalı Qafqaz orafında öldürübələr. Amma məhz kinin onu öldürdüyüünü indən belə heç kim doqiq öyrəno bilməz. Anam bizo danışmışdı ki, babamı mühəribəyo gedəndən ikicə uy sonra vurublar. Könüllü gedibmiş. Anam homişə bu barədə yana-yana danışır, deyir, onu heç vaxt çağırımayacaqdılars, çünkü o vaxt nəşfçiləri cobhoyo apar-mırdılar, babam iso heç kos onu çağırımay-ağırılmaya, orizo yazib özü getdi. Ona görə do yaziçən anam atasız böyüdü. Bir dofo unam bunları atama danışında mon eştidim. Deyəson, babamın cobhoyo könüllü getməsi anımı yaman dilxor eloyib, çünkü o, belə do dedi: onun ölməyi kimin nəyino lazım idi? Onun bütün yoldaşları - modəndo işləməyə qalanlar da, cobhodon qaydanlar da indi kefi kök, damağı çağ yaşayırlar, holo babamın yaxın dostlarından biri həttə nazir olub, o iso hom özünü möhv cledi, hom do nonəmin hoyatını qara günə caladı. Uşaqlar - anamın özündən başqa iki bacısı var

- bir nonəmin ümidiño qalıb, babam ölümdən sonra bork korluq çəkiblər, çünki nonəmin heç bir soneti yox imiş, möcəbur olub qon-nadı fabrikində işo girib, sıfır çeşidloyici, mühəribə qurtarandən sonra fabrik mənpası vo şirnidən başqı ayrı şirniyyat məhsulları da istehsul etməyo başlayandı uslu vozifəsinə toyin olunub, çünki nonəmin bişirdiyi paxlavəni, noğulu vo s. heç kos bişiro bilməzdə. Anam dedi, o çox ağılsız horrokət eloyib, gorok babam belə bir addım atmamışdan qabaq öz ailisi barədə düşünöydi. Babam cob-hoyo gedəndə anamın vur-tut iki yaşı olub. O, hor dofo öz ailolə-rindən söhbət salanda, mon dərhal başa düşürdüm ki, bütün bunların hamısı atama görədir. Anam istoyir ki, bu yolla atamı donizdəki işindən çökindirsin, quruya qayıtsın. Bozon mono elo golir ki, anam elo babama görə atamın, monim bu cür bork nigarançılığımızı çökir. Hotta evimizdə bir yoxşı hadisə olanda da: kiminsoñ ad gündəndə vo ya bahalı bir şey - pianodan, rongli televizordan-zaddən alanda da anam özüñə saxlamır: hamisi gözəldi, ancaq toki sağlam olsun, toki Allah heç kəsin canına qıymasın. Bu, nonəmin sözşorləri, anamın da dilinə düşüb, nonom hər gün o sözşorləri öz-özüñə mizildən, elo bil ki, namaz qılır. Atam da cavabında dedi ki, Allah rəhmət eləsin, görünür, kişinin ayrı olacı olmayıb. Anam toccübəldi, dedi:

- Ağızında sono demirok ki, modəndo işləyənləri cobhoyo apar-mırdılar, heç alımnlar Moskvaya yaxınlaşdırda onlara toxunma-dılar. Son do başlamışın ki, ayı olacı olmayıb.

Ancaq mon dərhal başa düşürdüm ki, babamın ayrı olacı olmayıb deməkələt atam tamam başqa şeyi nozordə tutur. Axır vaxtlar deyəson, anam atamla danışında bozon çox şeyi başa düşmür.



- Mon sənin atanı tanınırdım, - atam dedi, - ancaq monco, o, cobhoyo ona görə könüllü gedib ki, özüñən bacarmayıb. Bacar-sayıdı, getməzdi.

- Belə do, - anamın qanı qaraldı, - bunu o saat hiss elədim, - deyənən ki, mühəribə başlayıb-close, sənin do yadına no bu uşaq düşəcək, no do mon.

- Bir do mühəribə olmayaçaq, - atam güle-güle dedi.

- Birdən oldu?

Cox istordim ki, atam bunun cavabında ona desin ki, heç bir mühəribəyo-zada gedən deyil, o ki qaldı könüllü ola. Toki bir do dalaşmayayıdlar. Axi, bolko doğrudan da heç zaman başlamayacaq bir mühəribənin üstündə yox yerden dalaşmaq gülünc işdir. Holo



heç molum deyil, bu müharibə kimnon olacaq, ancaq bunlar clo indidən bir-birlorıyon dalaşmağı hazırlıdırlar. Yaman ümidim var idı ki, bunu atam özü başa düşəcək və könəllü getməyi qorara alsa da, anama bu barədə heç no deməyocok.

- Bilişən na var, - atam dillondi. - Əslino qalsa, mon o qodor do nünuməvi votəndə deyiləm. Foal icitməyyotçılıyım do yoxdur, heç olmayıni da istomırom. Horçond ki, heç bir mesolodo öz fikrimi açıq deməkdan çokinmirom. Birçə istchosalat müşəvərələrində, o da ki, bizim idarənin işi ilə bağlı olanda iştirak eloyırmış. Hotta sonunu da soñə na vaxt nümayışo çıxdığımı da tamam unutmuşam...

Bax, buna düz deyir, bayram günləri mon nümayışo çıxməq üçün məktəbə gedəndən atan homişə yatmış olur. Hər dəfə donidən qayıtdan sonra iki-üç gün gönorta saat on ikiyocoñ yerindən qalxırıb.

- Amma Allah eloməsin, ağor müharibə olsa, elo birincə gündən osgor gedərom. Çünkü insan bu dünyaya bir dəfə golir və bu müddət orzında buraxlığı on ağır sohvı da düzəldə bilər. Birçə bundan başqa. Bu cur sohvı adam ömrü boyu özüňe bağışlaya biləməz. Neynəmək olar, sonin atanın sadəcə olaraq baxtı gotirməyib, təz hələk olub, amma o biri torəsfən çox düz iş görüb: osi kişilik eləyib. On dohşlılıq şey də budur: övladların sonin yerinə hamının yanında xəcalotlı ola.

Atam tək-tük hallarda anamnan bu cür ciddi daniş, ümmüyəytələ o çox az danişan adamdır, amma indi gör necə ciddi, hökmli, hotta mon deyərdim, toməraqlı danişir. O qodor toməraqlı danişir ki, səsinin tonundan atım ürpərdi. Sonra anam o biri otağın keçəndən mona göz vurdur, ancaq nədənsə bu dəfə homişək kimi gülüm-səmədi və mona elo goldı ki, o bütün bunları hom do manım adımları və danişmiş. Sanki ovcunun içi kimi bilir ki, dinib-elomosom do, onun dedikleri manım da üryüməndər.

Necə yuxuya getdiyimden heç xoborım da olmadı. Oyananda da qifil oyandım, çünkü yuxuda mona elo goldı ki, altımda yer torpo-nır. Deyəson, bu tokəcə mona elo golmamışdı, gözümüz açında gör-düm. Komalo da oyanıb. O, yuxuda da olimi buraxmamışdı. Qorxa-qorxa ofrasa boylandı və sonra dedi:

- Oyy, mən hardayam? - Sonra deyəson harda olduğu yadına düşdü, çünkü özü sakitləşdi. Və bir daha soruştı ki, hardayam.

- Saat neçədir?

Durub Sabirin yadığı yero getdiin. Çox bork yatmışdı, ancaq yuxuda nə iso danişirdi. Ehli də oyanmamışdı. Saat üç idi.

- Sohor tez açılsayıd, - Komalo piçılı ilə dedi və o yan-bu yana boylandı, deyəson, yeno skeletlər yadına düşməşdi. - Yeno ordadır? - Guya biz yuxuda olanda skeletlər harasa getməliyim.

Yanımızdakı şəmlərin ikisi qurtarmaq üzroydi, onların oduna tozo-lorını yandırıb yan-yanaya düzdüm. Sonra yerimo uzandım, yatmaq istiyordim, hotta gözlorımı do yumdum, birdən hiss elədəm ki, Komalo olımı axtarır. O, ikirolli olımdon yapışb onı özüno sıxıb və dorin-dən köks ötiirdü. Hotta olımdon daha rahat tuta bilsin deyo bir az da mono sari qıṣıldı. Birdən-biro elo xoşhallandım ki, dünyada hor şey yadimdən çıxdı. O gecə Komalo mağarada bir olimi sinosino sıxıb yuxuya gedəndə sevinçimden elo bildim ki, göyün yeddinci qatın-dayam. Nəfəsinin istisi ovcumu yatayırdı. Bolko o heç moni Pakizo kimi uşaqlıq sayırmır, bir qırıq da olsa, meno do oğlan kimi yanaşır?

Elo yuxuya gethagədet, ala-yuxulu yeno do uğultu sosi eştidim, deyəson, hardansa, yerin altında golirdi.

Sohar tezən hamimizi Sabir yuxudan oydاتı. Heç durmağım golmirdi, amma neynoyoson. Sabir çiyimdon yapışb moni elo sil-kolodi ki, yuxum təmiz qaçıb. Saat yeddiyi. Sabir bizo elan elədi ki, düz saat sokkız tamamda mağaradan çıxırıq, elo beləco do dedi: düz saat sokkız tamamda. O vaxta kimi iso mağaranın hor yeri yuxarı-yaxşıq gözib yoxlamalıydıq.

Sabir yeko kişiler kimi, çox ciddi torzda hor hirimizdən ayrıca soruştı ki, özümüzü necə hiss eloyırıq, soyuqlayıb-elomomisik? Sonra dedi: "Hamimiz birdən getməyocoyik, bir nosor qalmalıdır, ona gör ki, biz burda olmayıanda heç kos bura yaxın düşməsin".

Sabir bizi başa saldı ki, biz burda olmayıanda bura golib çıxan olsa, onda bura mağaranı biz yox, o tapmış hesab olunacaq. Bizo heç qulaq asan da olmayıacaq. Deyəcəklər, burda gecələməsiniz, çox oçəb, amma bu adam mağaranı tapan kimi, dorhal xobor verib. Onda bütün şan-yöhrət bizo yox, özgə adamlara çatacaq.

Komalo dedi ki, bura kim golib çıxacaq, necə ildi golon olmayıb, indi deyərsən, elo bu bir günün içində bura bizdən başqa ayrı adamın da yolu düşər? Belə şey ola bilməz.

Sabir do ona cavab verdi ki, düzdü, Komalo haqlıdır, amma o, bir şeyi unudur. Ağlına golmır ki, indi yoqın bizi axtarırlar və onlar hökmən biz goldiyimiz cığırla golocoklular, axı yerli adamların hamısı bu cığırda yaxşı boloddı. Düzdü, bu cığır onların yolu az-az düşür, düşəndə do kimdir daş-qayaya baxan, ancaq indi bizi axtardıqlarına

gora, bütün dolmə-deşikləri bited-bited gözdən keçirəcəklər və çox güman ki, ayı vaxt fikir vermedikləri bu yarığı da girib baxmaq istəyəcəklər. Öz-özümlər fikirləşdik ki, Sabir düz deyir, kiminso burda iki-üç saat artıq qalmadından ötrü risk eləməyə doymaz. Komala soruşdu ki, bəs hansımız burda qalmalıydı? Qorxudum ki, bərdən Sabir məni burda saxlayar, heç ürəyimdən deyildi bu: ovvolən, ona görə ki, anain bircə məndən başqa uşaqların hamisini goldiyimi görüb, onlar ağızlarını açanınan, elo bileyək, başına bir iş golib, ya qayadan uçmuşam, ya da çayda bogulmuşam; ikincisi da, sözün düzü, bu skeletlərən bir yerdə tok qalmış istorimdir. Yenə uşaqlar yanında olanda cəhənnəm, tok qalmış iso dəhşətdir. Sabir dedi ki, bu barədə də fikirləşib və belə qərara golub ki, mağarada Əli qalacaq.

— Bir buna bax, kişi qərara golub. — Əli dedi. — Mən də qərara gəlmışəm ki, son qəlasan. Son niyə başqasının əvəzində qərara golırsın?

— Ona görə ki, belə yaxşıdır. Özün fikirləş. Komala məni burda qoya bilmənək, qız uşağıdır. — Sonra basıyanan məni göstərdi. — O da qalmaga qorxur. Qalsa, qorxudan dolı olar. Az qaldı qışqıram ki, mağarada özüm qəlasan. Ancaq Sabir hələ dənmişirdi, o dənmişdə, gorok onun sözündən kəsməyən. Dədim, qoy qurtarsın, sonra deyərəm.

— Mən özüm də qala bilərəm, ancaq bu düzgün olmaz, çünki bu yolu hamisindən yaxşı tanıyıram, bu cığırdañ altı dofa keçmişəm, dörd dofa keçən il, iki dofa də bu il, son isə comisi bircə dofa, o da keçən il. Yox, əgər qalmaga qorxursa, bu başqa mosolo, bunu açıq de, onda heç başqa söz də lazımdı, bunu üzrlü hesab etdiyik və mən özüm qəlasam.

— Əli müzəndəndi ki, heç nadən qorxub-əlmər, sadəcə olaraq, istoyır ki, hər şey adətən olsun. Ancaq hamimiz bildik ki, qalmaga razıdır.

— Başqa təklifiniz-zədniz yoxdu ki? — Sabir dedi və növbə ilə bir-bir üzümüze baxdı.

Heç kas dinnədi, içi mən qarışq. Fikirləşdəm: desəm ki, qalmag istəyirəm, Sabir məni ləğə qoyacaq. Bunusa istorimdir, özü də Komalanın gözü qabağında. Həm də hər dofa mənə lag eləyonda, elo tikanlı sözlər təpib deyir ki, eşidənlərin güləmək dən qarnı cırılıb. Əlbəttə, bircə məndən başqa.

— Indi isə axtarışa başlayaqq. — Sabir dedi. — O başdan başlayaqq.

Mağarənin o basına yollandıq, dənən ora heç baxmamışdıq. Sabir-nən Əli əlli-nəndə fənər qabağı düşməşdələr. Komala məni də

əlimizdə şəm onların dəlinə gedirdik — Sabir belə əmr eləmədi. Əli no deyir-desin, ancaq aforin Sabiro, onsuž biz tomiz batardıq. Yarığı da o tapdı, axtı çovğuna düşüb qalandı, birinci o durub getdi və burda o özünü çox ağıllı apardı. Hotta bu sohor, dənən söz verdidi ki, dəz yeddido oyandı. Xasiyyəti püs olsa da, çox qoçqan adamdı.

Noinki mağarənin o basına, heç yarısına da çatmamışdıq, birdən-birdə o qodor maraqlı şey tapdıq ki, no sevinməyə, no do toccüb-ləməyo macalımız oldu.

Heç inanımaq olmurdı ki, bunların hamisini biz tapmışıq. Belə şey bir dofa monin başına golub, bu il martın 21-do, ad günümədə. Bir geconin içində mono homdurbin, hom velosiped, hom do elektromekaniki konstruksiyasi bağışladırlar. Çoxdan ürəyim gedirdi bu şeylərdən ötrü. Ancaq heç gözəlməzdən ki, hamisini bir gündə bağışlayacaqlar. Desoydilər do, inanmazdım, amma bağışladırlar, durbini valideynlərim, velosipedi nonəm, konstruksiyanı iso Sona xalaynən Vəsif dayı gotirmişdi.

Bu gün də hor şey ogunkuna bənzəyirdi. Həlo bir az da ondan yaxşıydı. Əvvəlcə divarda qara bir domir qapı gördük. O elo kip örtülmüşdü ki, qorxduq bağlı ola. Sabir qapının dostoyını burdu, sonra onu özüne səri çökdü, qapı yavas-yavaş, görürün, yaman ağır şey idi, açıldı. İçəri girib bir dohlizə düşdük, orda bir neçə qapı vardı. Birdən mono elo goldi ki, biz yerin altında, mağarada yox, adı bir idarənin dohlizindəyik. Burda dəşəməyo omullı-başlı parket döşənmiş, divarlaraya yağı boyası çökülmüşdi. Bircə forqı var idi ki, bu dohlizə açılan qapılardan hamisi domirdən idi. Mən hələ istədim işığı da yandırmı, döyməni çağqlıqtadım, ancaq tavandakı lampacların biri da yanmadı. Bir qapının üstündə almanca no isə yazılmışdı, onu açıb içəri girdik, çox geniş bir otagiyydi, bizim möktəbin direktorunun kabinetini boyda. Bir başda üstündə ağır bürüncə mürrokəbəqəbi olan iri yazı stolu var idi. Stolun baş torofində divardan Hitlerin portreti, üzbüñə divarda iso böyük bir xorito asılmışdı. O xorito bütün Şimali Qafqazı və Xəzər donuzını, hotta Qara donuzun lap bori ucu ilə birlilikdə bütün Zaqafqaziyanı ohato edirdi. Üç torosdan — Türkىyədən, dağları kosorular şimaldan və bir də Xəzər donuzunun conubundan çökülen qırımızı öz işarələri Bakıya tüşləməşdi. Xoritədəki yazıların humusu almancayıdı. Otaqda bir seyf də var idi, amma no qodor elədik, dostoyını yerindən torpođ biləmədik. Seyf də xorito kimi, bütün yan divarı tutmuşdu və heç adı domir seyfləri oxşaya-

mirdi, tamam divara hörtülmüşdü. Onun lap böyründə iso dostoyı qırmızı rönglo bovanmış yeko bir qapayıcı gördük. O, bütövlükde elo bil şüşo qutunun içino salınmışdı. Bu qutudan yuxanda divara almanca no iso yazılmışdı. Yazı nida işarəsi ilə qurtarındır. Aixincə söz də böyük hərflə başlayırdı. Çok qısa olduğundan tez yadında qaldı: "Tod!" Bu yazının qalan sözləri ise kiçik hərflə başlayırdı. Birçə birinci sözdən başqa ve on qoribəsi də bu idi ki, həmin şüşo qutunu çox asanca vurub sindirməq mümkün olduğu halda, onun ağızından kılıd asılmışdı. Qutu kılıdlı idi!

Sabir dedi ki, burda tooccublu heç no yoxdur, adı şeydir. Belə şəyler o, kinoda çox görüb. Bu qırmızı dostok ve bir də nida işarəsi ilə qurtaran o yazına görə, belə guman etmək olar ki, qapayıcı ondan ötürür ki, mağaraya qofıl hücum olsa ve ya geri çekilməli olsalar, içində seyf saxlanan otağı tacili partlatmaq mümkün olsun. Görünür, bütün qıymalı şəyler və məxfi sonodlər o seyfdə saxlanılmış. Hərbi məsalələrdə qırmızı röng homişo on tohlaklı şəyərə bildirir. Bu şüşo qutunun da ağzı ona görə kılıdlıdır ki, heç kos ağılsızlıq cloyib, bu yazını oxumamış qapayıcıya ol vurmasın. Əlbottu, biz də ol vurmaq sifrinə düşmək, başlaşıq yazi stolunun gözlerini araşdırmağa. Onlar cürbəcür sonodlорlular doluydu və hamısı da almancadı.

O bir otağa girib astanada dayandıq. Bu otaq komendantın kabinetindən de böyük idi və başdan-ayağa silahla dolu idi. Yəqin burda silah anbarı yerləşmiş. Xüsusi taxta yuvalarda sıraynan avtomatlar, tüfənglər və bir də qırmızı başlıqlı, arxasında uzun dostoyı olan, mormiyo və ya rakətəoxşar şəyərlər düzülmüşdü. Divar boyu rəflərdə patron yesikləri yığınmışdır və bir də xüsusi yuvalarda bir neçə qumbara qalmışdı. Sabir dedi ki, bunlar tank partlatmaq üçündür. Heç kim onunla mübahiso eləmədi, ancaq mon fikirləedmə ki, axı hardan bılır tank üçündür, yoxsa yox, axı kinoda bunu seçmək o qodər də asan deyil.

Üçüncü otağa da girdik, burda osason kağız qovluqları saxlanırdı. Bu vaxt Sabir dedi ki, saat doqquzla lap az qalıb, tez yığışib getmək lazımdır. Gecə yatmışım yero qayıtdıq. Başlaşıq Əliyənə vidadlaşmağa. Sabir dedi, yüksüm yüngül olsun deye, özümzlö funorun başqa heç no götürməyək, çantuları da burda qoyaq. Çünkü onda yarıdan keçməyimiz də asan olar. Əliyə də tapşırıd ki, bızsız bir avtomata da ol vurmasın. O, bütün bunları elo ciddi şökildə deyirdi ki, hətta Əli də diqqətlə ona qulaq asındı. Deyoson, o da başa dü-

müşdü ki, Sabirən mübahiso eləməyin xeyri yoxdu. Sabir axırdı bir də onu dedi ki, biz bura qaydanan Əli bu adamların və maşının buraya hardan goldiyini tapa bilso, əla olar. O, bunu deyəndə Əli təz qulaqlarını şəklədi. Növbə ilə bir-bir olini sıxıb, yarıqə sarı yollandı, ancaq Əli də foneri götürüb dalımcıza düşdü və dedi ki, bizi çıxacağə kimi ölürocok, cüntü bilmək istoyir ki, görüsün bayırda hava necədi. Anma mon bildim ki, Əli güi işqi üçün qoribsoyib, cüntü şəmlər no qodər güclü işqi saçşalar da, burdakı yanqaranlıq artıq adamı osobiloşdirməyə başlamışdı.

Yolboyu hor üçümüz - men, Komalo və Sabir səhbat cloyırdık, Əli isə dinmirdi. Lal-dinməz dalımcıza golirdi və hotta mono elo goldi ki, o bu doqıqo burda tok qalmadın boyun qaçıracaq. Yox, mon demək istəmirom ki, o, qorxaqdır, qorxaq-zad deyil. Düzdű, çoxdan tanışmasan da, hiss cloyırom ki, iigid adadır. Sinfimizdə bunu hamı bilir və ona böyük hörmətə yanaşırlar, əlbottu, Sabir qodər olmasa da, hörmətinə saxlayırlar. Demək olar ki, bu cohtondan o, sınıfdə Sabirdən sonra ikinci adamdır. Bizim sinfo il yarım bundan qabaq golib, o vaxtdan bori xeyli doyişib, tamam ayrı adam olub. Sifstolar çox nozakotlı, lal-dinməz uşaqqı, heç kimə doyiб-dolaşmır, amma ofol də deyildi, ona sataşanın cavabını vernənə o doqıqo hazırkı, amma özünün heç kimnən işi yox idi. Sonra tamam doyişdi, Sabirin gününə düşdü. Mən ovvollar arabir onlara qonaq da gedərdim, sonra tərgitdim, indi Əliligə qonaq getmək ağlıma da golmir. Səbəbinə bilmirəm. Onlar bizim evdə üzəbzü binaya, Vidadi, 156-ya köçübələr, bizimki - 149-dur. O ev elo gec tikilirdi ki, no bir gün onun qurtaracağı, no də orda mono tanış adamların yayacağı Ağlıma da golmazdı. İndisə, oksinə, tosavvürümə gətiro bilmirəm ki, bər vaxtlar burda heç bir binə olmayıb. Və Əlilig də orda yaşamayıblar. İlk dəfə onlara gedəndə Əlilig o binaya üç ay idı köçməsdilər. Monzilləri çox yaxşıdır, böyük, geniş otaqları var, amma içino o qodər mebel doldurublar ki, torponmoyo de yer tapmırısan, otaqların birinə iso iki yeko şifsoneri birdən qoyublar, holo iki enli çarpanını və hor çarpayının yanında bir trilyaj və iki tumbanı demirəm. Heç cür başa düşə bilmirdim ki, bu evdə mono qoribə golon nodır - ovvol elo bildim gühən Əlinin fotosokillorindədir, bütün otaqlar onun lap körpəliyindən tutmuş bu gühə kimi çökərdiyi şokillərlə doluydu: Əli çarpayıda, hamam vannasında və hotta qarşıkda oturduğu halda. Özü də hor şəkinin altında tarixi vo çökəldiyi yerin adı göstərilmişdi:


Bakı, Kışlovodsk, Lənkəran, Moskva, Soçi... Əgor Əli bir vaxt inoş-hur adam ola biləsə, bu şökillər onun yaman karına golocək. Sonra gördüm ki, yox, məsləhətliyələr deyil, no iso başqa şeydir mono qaribə golən. Əliyli danişa-danişa elə hey bu barədə fikirləşirdim. O manı öz nənəsi ilə tanış clədi, onun monim nənəmən iki doſə qoca olduğuna lap möettəl qaldım. Amma Əlinin ata-anasının tanış olandan sonra gördüm ki, onlar da xeyli yaşlıdır. Həc demo, Əli çox gec doğulub, hətta bir vaxt valideynləri övlad sandan ellorını üzüblərmiş. Bunu mono Əlinin özü danişdi, o vaxt həle onuya-nan normal səhbat eləmək mümkün idi, indiki kimi hor şəyden ötrü bir sillo ilişirdi adama. şit-şit zarafatlar eləmirdi. Adama elə sözlər deyir ki, utandığından bilmirsin başını hansı kola soxasan, özü iso sırtıq-sırtıq hırıldayı. Nənəsi bizi mürəbboli çaya, piroqa qonaq clədi. Sonra da bir qəzət götərib xahiş clədi ki, istiqraz verə-qələrnə yoxlayaq, bolxə bir şey udduq. Lap qoçaydı, ayaqlarını gücnən atıldı, amma sən bunun həvəsindən bax, pul udmaq fikrindədir. Səhv eləyərik deyə, düz iki doſə yoxladıq, həc bir roqəmi do düz galmadı, na seniyadan, no da nömrədən. Əli ona elə belə do dedi. Sonra da ağızından elə bir söz çıxardı ki, mon mat qaldım; çox ciddi tərzdə dedi: "Nənə, səninki bu doſə calmadı, oksino, uduzdun". Nənəsi möhkəm port oldu, dedi ki, bu istiqarətlərin hamısı basdan-ayağa tamam pul taləsidir, sonra da soruşdu ki, bos bu doſə no qədər uduzub? Əli dedi üç manat, sonra da mono göz vurdı. Arvad gedib qara mücrüsünü gotirdi, onun içindeki pulsən üç manat götürüb Əliya verdi. Əli ona təselli verməyə başladı, dedi ki, niyo narahat olursan, keçən il qırı manat udmadın, ondan bori no uduzmusan ki, cəmi-cüməlotan on iki manat. Sonra mono danişdi ki, hor tiraj vaxtı bu yolla üç manat irəli düber. Əvveller at-añasından çəkinirəm, amma hor şey yaxşı qurtarın. Bir gün nənəsi onlara elə hey uduzdugundan gileyənəndə onlar buna uşaq kimi seviniblər və onun bu forasatindən ağızdulosu dost-tanışlarının danişmaga başlayıblar. Biz o gün o üç manatın başına yaxşıca daş saldıq. Donizkənəri bulvara gedik, bir qayiq prokata götürüb, buxtada xeyli gözdzik, lap "Inturist"ə kimi üzüb geri qayıtdıq. Buxtimizdən qayıqçı da yaxşı adam çıxdı, bizi and əcdib byronandan sonra ki, üzəmoyı bilirik, bizi tok buraxdı. Ancaq qayıqça iki xiləsədici kamerası qoydu. Əslində buna həc bir etniyac da yox idi, cünki onun olinin altında hazır xiləsədici qılısser var, ikicən daqıqəyə buxtanın harasına desən çata bilər. Belə çıxdı

ki, o üç manat Əlinin nənəsindən çox bizo lazımmış, axı, pul onun noyino gorokdir, evdən bayira çıxıb-ələmir, hər şeyi hazır golir: hər gün qulluqçu golib yır-yığış edir; ancaq doxli yoxdur, mon onu xatırlayanda bəppalaca boyu, büyük beli, məhrəban gözələri golib dururdu gözələrinin qabağında. Vo o günü həc gözələrinin qabağından getmodi, nedənso qəhor moni boğurdur, ona yazıçılmə golirdi. Yəqin Sabir haqlıdır, bolxə elə doğrudan da mon normal adam deyiləm. Sonra başa düşdüm ki, Əligilin menzilində mono qaribə golən noymış: bunu başa düşənəcon iki doſə da onlara getməli oldum: bu evdə bir dənə do kitab şəfəfi yox idi! Otaqların heç birində! Şəfəf nodi, heç bir dənə kitab rəfi do yox idi, bircə Əlinin otağında, yazı stolunun üstündəki dörsliklərdən başqa! Mono qaribə golən do elo buymuş. Ancaq homişkəni kimi, bu doſə do hor şeyi çox gec başa düşdüm. O vaxt ki, onda bu barədə heç düşünməyəm də.

Men bunu Əliyo deyəndən çox tövəccübləndim, dedi, burda qoribə no var ki, onların heç qabaqçı monzillərində do kitab olmayıb. Hansı kitab ona lazım olsa, evlərinin böyründəki kitabxanadan götürü bilər. Axı onsu da no qədər cəlossen, bütün kitabları alıb evo yiğə bilməzən. O bunu deyən kimi, dərhal moni şübhə bürdü: bolxə elə doğrudan da burda qaribə heç no yoxdur, kitabdır da, evdə ola da bilər, olmaya da. Aynə nadənənə bu, sıfıro mono qaribə golirdi.

Sözsüz ki, Əli qorxaq olduğuna görə susmamışdı. Kimo desən ki, bu qaranlıq mağarada tək-tonha qalmaşan, istor-istomoz özünü piş hiss eləyər, başqası heç cür razılaşmazdı. Ancaq Əli razılaşdı. Yanğın girocoyin lap az qalmışdı, o iso holo do fikrini doyişmişdi, eləcə susurdu, ancaq qasqabığını yaman turşutmuşdu. Bos neyləməli idi, onu bu dohşılıqli skeletlərənən baş-باşa qoyub getməyiməz sevinməyəcəkdi ki?

Lap fonorimiz-zadırmız olmasa da, on qatı qaranlıqda belə o yanğına çatdığınıizi gözüyüməli bilordim, iyinə göro. Nəm torpağın otrino göro. Neinki nom, hom do təzo-tor torpağın. Elo bil indicə qazmaya başlamışdır. Mağarada burdan başqa heç yerdən bu cür iy golmirdi. O yanğın girocoyin çatığımızı dərhal hiss clədim. Ancaq bax bu yekən qaya parçası, monco dünen burda deyildi. Yaman zırpi daş idi bu, lap monin qurşaqımınan, qıraqları da kolo-kötür. Şəbhəsiz, bu daş dünen burda yox idi. Ona göro doqiq yadımda qalib ki, dünen Sabir üçün salaktiitin qalıqlarını axtararkən bu hondo-vorde bir dənə do daş-kosok görmədim, hor yer dümdüz idi.



- Bəs bu yanq neçə oldu? - Qabaqdan Sabirin səsi goldi və bunu no iso, təcəccübə adam kimi soruşdu.

Bu anda daş da yadımdan çıxdı, torpaq da, təz qabağı qaçdım. Baxdım ki, hər yan divardır, elo bil heç burda çatlaq-zad olmayıb. Yuxuda görmüşdük, nodır? Ay götürüldük ha! O yana, bu yana qaçır, hər yanı bıtdo-bıtdo yoxlayıraq, amma heç no tapa bilmirik. Deyəson, hamımız bərk qorxmuşduq, hatta monim ayaqların soyumuş, yüyüngül olmuşdu. Bir bərk qorxanda, bir do bərk hoyocan keçirəndən mon homişə belə oluram. Onu heç yerdə tapa bilmədik. Amma bir şey biza molum oldu ki, dünən doğrudan da burda yarıq olub, cənki nühayət, divarda düşəmədən təvana kimi uzanan, gözəl güclə seziyon nazik bir çat tapdıq. Ordan heç kibrit do keçməzdi. Başa düşdül ki, bu, elo biza burası goldiyimiz yarığın yendir. O qədər qorxmuşdum ki, ovvolco ağlım heç nə kosmodi, amma bir az keçəndən sonra gecə yərin altında qəribə uğultu eşitdiyim yadımı düşdə. Bolko bu heç yuxu deyilmiş, yer höqiqəton torponmış. Yəqin yeralı tokan olub, ona görə də yanq örtülüüb, aksi o çox ensiz idi.

Başımızı tamam iirmişdik. Komalo sakitcə ağlayırdı. Mon do onun yanında durmuşdum, söz deməye qorxurdum, bilirdim ki, ağızımı açsam, ağlamaq moni tutacaq. Əli do dinmirdi, yoxın o da ağlamaqdan qorxurdur. Bilmiram, Sabir olmasayı, biz neyloyerdik. Sözsüz ki, o da qorxmuşdu, amma dilləndən bunu heç birimiz hiss etmədik. Həmişəki kimi, sakit danişındı. Dedi ki, indi burdan çıxmaga yol axtarmaq lazımdı. O bızu başa saldı ki, bu mağaradan hökmən böyük çıxış yolu olmalıdır, cənki no bu zirchli maşın, na de bu adamlar bu mağaraya o müvəqqəti yanqdan keçib göle bilməzdilər. Ən azımaq adam da buna inanmaz. Həlo onlar cohnənm, o otaqlara no deyəsan? Axi, onları buraya haradansa gotürübələr. Belədirəm, deməli, çıxış yolu var. O danişb qurtaranan biz yavaş-yavaş özümüze gəldik, qorxumuz sovuşdu. Mon özümüzden götürürüm, qorxum təmiz çəkilmidi və artıq bu çıxışın harda ola biləcəyi barədə düşünməyə başlamışdım. Kəmalə do ağlamığını kesdi. Kesdi deyəndə, indi səsi çıxmırıldı, ancaq ararib lap yavasça içini çökirdi.

Geriye, gecələdiyimiz yero qayıtdıq. Sabir qabağı düşmüşdü və deyirdi, ona elo golur ki, çıxış yolu o tərəflərde, zirchli maşının durduğu yerde olmalıdır. Sonra geri çevrilib, bize tapşırıdı ki, sonərlərimizi söndürək, onunku yanır, bəsdi, batareyalara qənaət cəmək lazımdı. Gör ha, bimizin də ağılı bunu keşməyib. Yəno do Sabir!

Fikir verdim ki, Əli do öz fənərini dorhal söndürdü, daha ovvolki kimi söz güloşdirdimdi.

Əsas çıxışı o saat tapdıq. Daha doğrusu, onu bağlayan nohong sal domir darvazanı. Yaman hündür idi, iki zirehli inşı boyda, ondan da enli. Vo hor yerde kənarları qayaya elo kip bitişdirilmişdi ki, ol tutacaq bir santimtr do yer qalmanıdı. Domirdən olduğunu da ondan bildik ki, daşla onu döyəcəyondən qaldıdamaga başladı, amma bununlu belə dənqılı o qədər boğuq çıxrıdı ki, deyirdin bos qalılığı bir metrdir. Hətta buna görə az qalmış, ləkrimizi diyoşaq, osas çıxışı başqa yerde axtarıq, amma birdən düşəmədo maşın tırtıllarının izlərini gördük. Onlar qapının lap eğzində qurtarırdı. Sabir dedi ki, indi bircə şey qalır: bu darvazanın hardan bağlandığını tıpmaq vo ona açar axtarmaq. Ağclar hərdəsa bu mağarada, çox güman ki, bu skelerlərinin birinini cibində olmalıdır. Domir darvazanın hor yerini qarış-qarış diqqətli axtarıdı; ovvolco aşağı hissəsinin, orda bir şey tapmayandan sonra, yaşıkları ayağımızın altına qoyub yuxarısını bıtdo-bıtdə aradıq. Ancaq onun hardan kilidləndiyini heç cür tapa bilmədik. Onda Sabir dedi ki, başqa bir çıxış yolu axtarmaq lazımdı. Vo axtarmanın başlığı. Divarboyu bütün mağaram olok-volok elədi, otaqları vo dohlizi toxadon gözdon keçirdik, no qupi tapdıq, no do ona oxşar bir şey. Onda qotı surtdıb bu qorara goldik ki, mağaradan yegano çıxış yoluñ homin domir darvaza bağlayıb.

Yaman yorulmuşduq, axtarışı qurtaranda Komalonin saatında iki tamam idi. Deməli, saat doqquzdan bori, düz beş saat dəlbədal bu andırı qalmış mağaradan çıxış yolu axtarmışıq.

Sabir dedi ki, golin bir asin deçoləb vo bundan sonra no edocor-yimizi yaxşı-yaxşı götür-qoy eloyok. Birdən Komalo qışqırı! Elo sevincək qışqırı ki, dorhal ona sari atıldıq. Çox uzaqda deyildi, soruşruq no olub, amma özünüz do bilirik ki, no iso yaxşı bir iş olub, aksi çox sevincəkdi. O iso biza divarı göstərdi: orda, divarda dayaz bir oyuga halaca, quru qutu borkidilmişdi, üstündə do iki yasti düymə vardi: biri qırımızı, biri gőy. Vo yuxardakının - qızımızın üstüne almanca no iso yazılmışdı. Sabir heç fikirloşmaya do aman vermodi, dorhal yuxarıdakı düyməni basdı, heç no olmadı, aşağıdakini basdı, o da homin cür. O düymələri bərməqlərimiz keyiyyono qədər hasdiq-buraqdıq, basdiq-buraqdıq, ancaq bir şey çıxmadi. Dedim yəqin ki, bu düymələr ovvollos işləyib, cənki onda burdu elektrik enerjisi olub, indi iso yoxdur, ona görə də işləmər. Sabir hirs-ləndi üstümo, dedi ki, son yum ağızını, onu sonsız do bilirik.

Kağız puldan düzaldıydımız döşeklerin üstünde oturub bundan sonra neyloyoçayımızı fikirloşirdik. Sabır dedi ki, voziyyət çox ciddidir, özümüz hökmən bir çıxış yolu axarıb tapmalıylıq, ayrı heç nəyə ümید eləməyo ixtiyarımız yoxdur. Heç kim burda golib bize kömək eləməyəcək. Bir dərəgədən öz aramızdan bir nefəri başçı – komandır seçək və hər şeydə hamımız ona sözsüz tabe olaq, çünki bu voziyyətdə hər kəs öz bildiyini close, bədiq, heç bir iş görə bilməyəcəyik. Bax onda Əliyə lap məəttəl qaldım, o dorhal dedi ki, başçı Sabır olmalıdır. Bu da onun yaman xoşuna goldı, sıfırtına baxan kimi bildim, ancaq yeno da soruşdu ki, bəlkə başqa təklifi olan var? Biz də dedik ki, başqa təklifimiz yoxdu. Buna baxmayaraq o, her halda səsən qoymağı xahiş etdi. Başqa cür guya o, razi olan deyil. Soruşdu: kim razıdır? – Ondan başqa hamı olını qaldırdı. Sonra soruşdu ki, kim oleyhinədir, heç kəs əlini torpaqmədi, bəs kim bittəraf qalır, bircə özü olını qaldırı. Sosvermədən sonra dedi ki, egor istayırikə, hər şey yaxşılaşqı qurtarsın, gorək bu andan etibarən hamımız ona tabe olaq. Guya bizi bilmirdik ki, səs verdik, səs vermodik, burda ondan böyük yoxdur.

Sonra o dedi ki, gərək qalan yeməyimizin dəqiq hesabını bilək. O saat da kimin çantasında nə vardi çıxarıb bir yero yiğdiq; üç kolbası buterbrod, yanım şokulad plitkasi, bir dənə də pendir bükümü. Olub-qalan yeməyimiz buydu. O vaxtacan heç kəs acidəm deməyidi, səhər-səhər adəmə bir yaxmac yediyimiz idi, amma indi qalan yeməynin no qədər az olduğundan göründə ağızımız sulandı. Sabır dedi, gərək indən belə yeməyo möhkəm qənaət eləyək, buterbrodların birinci xırda-xırda dörd yero bələb paylaşı. Sabır bildirdi ki, bu, bizim sabahə qəndərkı normamızdır. Kim laçan istəsə, yəyə bilər, – o, həlo sözünü qurtarmamışdı, amma biz əlimizdəkili o andaca udduq, qalan yeməyi isə o özündə saxlayacaq və müyyəyon saatlarda aramızda bülüşdürücək. Kibrit dənələrini də hesablaşdı, sıqaretləri də, bəlkə kibrit çöpü qalmışdı, bəs sıqareti, hamisini cibinə qoysdu, dedi ki, onları da bir-bir paylayacaq. Ancaq bunu yəqin xala-xərin qalmasın deyə dedi, aksi ondan başqa heç birimiz sıqareti çökən deyildik. Sonra manə omr elədi ki, qəza şəkəfindək konservləri də gotirim. Gedib gotirdim. Hamisini salamat olmasına salamatdı, di gol, hər iki tərəfdən qapqları xəli dəmbalıydı, elə bil içino hava vurmmuşdular.

Konservləri gotiron kimi, dedim ki, bunları yemək olmaz, görəməsəsə nece dəmbalıblar, deməli xərablırlar. Bəliq konservindən

adam yaman pis zohorlonır, lap ölon də olur. Bizim höyətdə Vitya Şeqlov bundan öldü. Özü də o, həlo idman ustasıydı, voleybol üzrə Azərbaycan yığma komandasının üzvüyüdü.

Bir axşam ağ balıq yemişdi, sabahı gün ağrından qırınlı-qırınlı ödülü. Ona görə ki, gec hökim çağırılmışdır. Onu xəstəxanaya aparırlar, bütün günü müdəssin yudular, min cür iynə vurdurlar, heç bir kömək eləmodi – öldü. Biz burda zoharlıslar, bizo heç kömək eləyən olmayışaq. Hamısı mono diqqotla quləq astırdı. Mən sözümü qurtaranda, hətta Sabır özü də dedi ki, heç kim bu saat bu konservləri yemək niyyətində deyil, sonrasına isə baxarıq. Bax, o anda bir sehv elədim. Gorək ensiklopediya səhəbotını araya salmayıdım. Orda oxumusdum ki, qapğıq qəbarmış konservləri yemək olmaz, çünki bu onu göstərir ki, onlarda çox koskin zohor omolo golib və ona botulizm deyirlər. Bu söz doqquq yadimdıdaydı. Mən elə bu sözü dilimə gotiron kimi, Sabır yeno hirsılıqlı özündən çıxdı: unun bildiyi bir şeydən danışdın, doli olur.

– Kitab siçovul! – Bu onun an ağır söyübüdü. – Oxumadığın şey qalmayıb. Əlindən bir iş golmır bundan başqa. Yalan deyirsin hamisini, bilişirən ki, burda dediklərinə yoxlamaq mümkün deyil, gopa basırsın. Bura girdən ollaməlik eləməyo başlamışan – stalaktit səhbatına eyham vurur – aman ver, fikirloşok, gərək başımıza no golir. Yum ağızını, elə et ki, bir də sənin səsini eşitməyim.

Ağzımı yummağına yumdum, neyloyo bilordim, amma ürəyimdən qotı qorara goldim ki, acıändən ölsəm də o konservlərə ol vurmayıağacım. Sabır üstümü qışqıranda onlar mənə baxıb, dişlərini ağardırdılar. Dündü, belə şeylər mənim o qədər vecimə deyil, onşuz da öyrəncəliyim, ancaq istor-istəməz adəmin xətrinə deyir. Axi, onların xeyri üçün deyirəm. İstəmirsiz, özünüz bilorsınız, yeyin, zohorlonın. Sonra Sabır dedi ki, bir doqquq də vaxt itirmək olmaz, durub mağaranı axtarmağa başlamaq lazımdı. Mənə omr elədi ki, bütün skeletlərin ciblərini axtarım, no tapsam, gotirib ona verim. Bildim ki, qosdən deyir. Qosdən deyir ki, mən etiraz eləyim, o da məni lağə qoysun. Mən də etiraz eləmədim, onun acığına. Gedib skeletləri axtarım və xeyli şey tapdım: hamisini üstündə bir tapança və bir vəsiqə, hər üç cəsəcənin cibində isə arvad-uşaqları ilə bir yerdə şəkilləri vardi. Onların ciblərindən noyinsə açarı, cürbocür cib dosmallaşı və tapança və bir vəsiqə, hər üç cəsəcənin cibindən isə karton cildli kiçik bir kitabça tapdım. Vo onu açan kimi, gördüm

kı, tapdıqlarının içinde on maraqlı şey elo budur, çünkü o, almanca-rusça danışçı kitabıbaşı idi. Əvvəldən bir neçə voroqi bir-birino yapışmışdı, heç nə oxumaq olmurdı, ancaq qalanları pis deyildi. Oxumaq olardı. Dorhal başladım vorəqləməyə, ancaq Sabir aman vermedi, yanlarına çağırıldı. Üçü do artıq dəhlizdəydi. Tapdığım seylin hamisini onlara göstərdim. Sabir açları — bir halqaya salınmış iki yoğun açarı görən kimi, sevindi vo dorhal onları qapıb olim-dən aldı. Amma yeno do özünü elo apanrı ki, guya nodənso narazı qalıb vo hirsələ soruşdu ki, yaxşı-yaxşı axtardımnı? Dedi ki, bunlar seyfin açarı olacaq, çünkü çıxıntınları ikitorflidir, hökmən onun açarlarıdır. Elo də oldu. Açıcların hor ikisi seyfə düşdü vo biz onu aständiq. İçi kağız-kuğuzla doluydu. Hamisi da almanca. Yaman port olmuşduq. Dördümüz də savadlı adam, amma bu kağızların birini də oxuya bilmirik. Lap kinodakı kimi. Elo bil ayrı plancıdan golmişik. Heç nə başa düşmürdük.

Sonra Sabir üstəkli roşdən dörd qatlanmış böyük bir voroq çıxardı. Açıq gördük ki, bizim mağaranın planı, dorhal tanındıq. Bu planda hor şey vardı: mağara da, dəhliz də - hor şey. Ancaq tozo heç nə yox idi. Çox otralı plan idi. Divarlarında gördüyüümüz bütün şkaflar, demir dəvazanın yanındaki elektrik düymələri, bu dəhliz, bu otaqlar, hətta komendantın otağındaqı qırmızı qapayıcı, seyf, bir səzə, hor şey burda işarə olunmuşdu. Vo mağaradan çıxış yolu da elo biz tapdığımız yerdəydi. hətta hara - deyəsən, dağ yollarından birinə çıxdığı da qeyd olunmuşdu. Ancaq onun da yazılıan bizim üçün tamam anlaşılmaz idi. Bunun həzər no faydası! Sabir danışçı kitabıbasını olnıdo o yan-bu yana çevirib, özümü qaytarı ki, saxlayıb, bolka bir şəyə yaradı sonra.

Gecə düşənəcən hor yeri ələk-velok əledik, dirməşmadığımız yer qalmadı, hətta divarlardakı portretlərin altına da baxdıq, dedik, bolka onların altında gizli saxlanca-zəd oldu. Gecədən keçmiş qurtardıq işimizi. Lap yordulən oldum düşmüsəndik.

Artıq Sabir da ruhdan düşmüsəndik, ancaq həle də özünü o yero qoymurdu. Dedi ki, sabah hökmən bir şey fikirləşib taparıq. Sonra ağlına na goldiso, bir buterbrod da bölüşdürüdü. Ömrümüzde heç noyi onun kimi, bu cür dıqıq hölüsdürə bilməzdəm. Paylaşımızi özümüzi vərəndən sonra dedi: bu olavə yemək payını ona görə verir ki, bu gün biz çox möhkəm İsləmisiş vo ona görə do qarımızı ber-kitmeliyik. Vo hamimizə şirin yuxu arzuladı. çox rosni şəkildə, lap

osl komandirlor kimi. Dorhal yerimizo uzandıq. Bu gecə Kinalo yatanda elindən tutmağı xahiş etmədi, görünür, daha skeletlərdən qorxmır, yəqin öyrəşib. Bolka do Sabir onun gözü qabağında üstümə çığırğılığına görə, məndon zohlosi gedir. Ancaq bu, ağlabatan şey deyil, çünkü Sabir ovvollar do onun yanında monim üstümə qışqırıb. Tohqır qaqas deyir mono. Hər doqıqo heç kos eşitmosin deyo piçılıyla soruşu ki, öz variantımı holo qurtarmamışım ki? Axınıcı rübdə hom mono mane olmasın, hom do özü narahatlılıq keçirməsin deyo, siştə onun variantını yazirdim, sonra özümümkünü. Ancaq bunun doxli yoxdu, yeno mono yuxarıdan-aşağı baxır. Sağ ol demoyino deyir, amma hom do zohlosi gedir.

Həle do almanca-rusça danışçı kitabıbasını oxuyurdum. Hayif ki, lüğöt deyil, danışçı kitabıbasıdır. Lüğöt daha çox karımıza golordi...

- Son niyo yatırsan? - Sabir yerindən dikolib soruşdu. Görünür, osil komandır kimi, gecə do hamının mosuliyətinə öz boynuna götürmək istoyır.

Dedim ki, yuxum golmir, ona görə do bu kitabçaya baxıram.

- Yeno sıçovulluq cloyırsən ha! - O bu sözü elo tikanlı-tikanlı deyir ki, hirsindən bilmirson neyloyoson. Əlini yellədib yerino uzandı. Bu kitabçanı artıq bir dofo oxuyub qurtarmışdım, indi iso elo bil başımı qatmaq üçün oxuyuram. Çünkü oxumasam, o doqıqə evimiz yadına düşür. Cöör indi orda nu hongamo qopub. Anam yəqin tomiz ağlıni itirib! Bu doqıqo onun no hala düşüyüünü tosovvrümu gotirməyə belə qorxuram. Neynoym, özümmon bacarmırıam da! Oxuya-oxuya yeno bu barədə fikirloşırom. Düzüno qalsa, bu kitabçanı ona görə oxuyuram ki, vordış eləmişəm, oxumasam, dura bilmirəm. Ona görə do anam adını kürə toyuq qoyub. Bozon hətta kitabı olımdan alıb atır, mosolon, çörök yeyondo. Demək olar ki, xoşumə galon kitabların hamisini iki-üç dəfə oxumuşam... Bu kitabçada iso hom qorıbo vo hom do güləməli şəyərən çıxdur, ovvolco, almanca matn verilir, sonra rusca. Bütövlükde iso bu kitabça "Noqliyyat", "Hərbli osir vo ya partizanla söhbət", "Eyş-işrot". "Yerli ohali nümayəndəsinin cezalandırılması barədə xobordarlıq" və s. kimi fosillərə ayrılmışdı. Ümumiyyətə, bütün hoyat hadisələri nozorə alınmışdı. Mosolon, "Alman zabiti freyleni qohvoxanaya dovot edir". Mötörlüzdə iso "kinoya, teatru, restoranra" sözülləri olavo olunmuşdu. Yaman fəndigir imişər, deməli, hara getmək istəsə, o sözü yerinə qoyur, vəssalam. Vo ya: "Bu kiçik hodiyomı qobul edin", mötorizədə iso

"oñriyyat, konfet, gül dostosi, zorgorlik momulatlan". Bir sözlo, bu kitabçada na deson vardi, en maraqlı şeyləro işo "Coza barodo xəbəndarlıq", "Hərbi osir vo ya partizanla söhbot" fosillərində rast gəldim. Başdan-ayaq hədo-qorxuydu, hor şeydon ötrü ölüm cəzası - gülləlonimo, ya daq ağacından asılma ilə qorxudurdular. "Axşam saat ondan sonra küçəyə çıxanlar yerindəcə gülləlonmolidir", "Evində komunist - mətorizadə "partizan, döyüşçü" - gizlədonlər ölümə möhküm olunacaqlar". Heç demo, hor şeyə ölüm düşürmiş, hətta işo çıxmaga da. İndi başa düşdüm ki, qırımızı qapayıcının yanındakı yazıda gözdürüyüm "Tod" nə demək imiş. Onun "ölüm" demok olduğu bu kitabçadan aydın bilinirdi, çünkü hərda ölüm cozasından söhbot gedirdi, bu söz də orda işlənirdi. Hor xırda şeyin üstündə adamı ölüm cəzası gözloyırmış, sanki burlar üçün insan həyatının bir qara qopikə də qiyməti yox imiş. Demoli, birlərin saatı xarab olubsa, o da bundan xəbərsiz halda on birin yanında küçəyə çıxıbsa, patrul onu yerindəcə gülləloya bilirmiş. Bu kitabçada oxuduqlarından belə çıxdı. Bir az da oxudum, özüm də bilməden yuxuya gedim.

Sohor tezdon har sey takrər olundu. Hor künco bir neçə dəfə ayaq döydük. İndi man o mağaranın harasına desən, gözübüagli gedərom, hor yanı qarış-qarış, hətta barmaqlarımızla yoxladıq, amma bu domir darvazadan başqa heç yerdə çıxış yolu tapa bilmədi. Onu da açmağa gücümüz çatmadı. Sabir dedi ki, kaş bu yararsız avtomatların, pulemyotlarının ovaçında burda birca dənə top olaydı, onda o top atası ilə bu darvazanı dərhal vurul partladardı. Sözdə də, danişir, əvvəla, ona görə ki, burda top-zad yox idi, yoxdursa, onda heç ondan danışmaga da daymaz. İkincisi, lap olsaydı da, Sabir onu atəşin tohorını bilmirdi axı. Bütün günü - sohor tezdon gecə keçənə qədər - mağarada təpik döydük, demək olar ki, daha danışbə eləmirdik, çünkü başa düşmüşdük ki, işimiz finiqdi. Axşam qalan yeyinən hamisini - ərgin pendir bükümünü dörd yera bölib yedik vo sonra nə edəcəyimizi fikirloşmaya başladıq. Yenə heç bir qorara golo bilmədiq və mon bekarlılıqdan kitabçanı götürüb oxunağa başladım.

Bu horəkətim Sabir lap hövsələdən çıxarındı və o emr elədi ki, bu doqiqə onu ortub konara qoyun. Dərhal onun dediyi kimi elədim, dəha əsəbilişdirmək istəmirdim. O, tomtoraqlı bir tonda bildirdi ki, sabah da çıxış yoluñ astaracayıq, ugur tapmasaq, onda o, ya sabah axşam, ya da biri gün tezdon domir qapını qumbara ilə partlaimaşaq. Başqa olac yoxdur. Fikirloşdım ki, ömründə.

kinodan başqa, heç yerdə qumbara görməyon bu adam onu necə partlada biler?

- Son heç onu partlatımagın tohorini bilirson?

- Ona no var, tullamazdan qabaq dostostını özüno san çokib, burmaq lazımdı, - dedi. - Ancaq mon tullamayaçağam, gorok qapının dabanında balaca bir çala qazaq, qumbaranı ora qoyub, zirchli avtomobilin arxasına qaçaq. Monco, hor şey yaxşı olacaq. Onsuz da başqa elacımız yoxdur. Yeməyimiz də qurtardı, sabahdan konservo keçməli olacağıq.

- Sabah niyo? - Əli dedi. - Elo bu gün do yemok olar.

O bu sözü deyən kimi, hamının gözü işildədi. Ağzlarının suyu axdi. Həkimiz acıdan ölürdü. Elo əvvoldən də bork acmışdı, ancaq bu pendir qırığından sonra lap ac canavara döndük. Lakin Sabir dedi ki, sabahacan konservləri ol vurmayaçış, gorok bir az qabağı da fikirloşoson. Konservlərin xarab olduğunu onların yadına salmaq istədim, ancaq cılı ağzımı açmamış üçü də birdən üstümo qışqırı.

- Son istomırsın, yemə, - Komalo dedi. - Heç kim sona yalvarır. Bizim işimizde qarışma.

Bu sözləri deyən onun ağızı oyıldı, sıfotı pis hala düşdü, sosi do, sıfotı do. Xüsusən do, sıfotı yad vo cybocor şokil aldı. Sıfotının bu günə düşə biləcəyi yuxuma da girməzdi. Komalonin bu sözlorundan ele bork dilxor oldum ki, Əliyinə Sabirin no dediyino heç qulaq da asmadım.

Həmi yerino uzandı. Kitabçanı bir az da voroqloyondon sonra mon do yatmaq istədim. Yanı üstə uzanıb gözlərimi yumdum. Elo bu vaxt Komalo - heç demo, o da yatmayıbmış - mono dedi:

- İncidin mondon?

Başımı buladım, guya ki, yox.

- İncimison, incimison, boyom görmürom!

- İncimomışem.

- Eledirso, olini mono ver, olin olimido olanda rəhat yuxuya gedirəm, - olimi olino alib susdu.

Baxdım ki, yuxulayıb. Monso o gecə heç cür yuxulaya bilmirdim. Elə hey sabah Sabirin bizo konserv paylayacağı barədə düşüñürdüm. Əlbotto, mon yeyib-cləməyocəyəm, ancaq no olsun, işşəqlərin üçü ki, yeyəcək. Söz cəsimok do istomırlar. Tomiz dilxorçuluq, heç no qanmırlar. Axi, hotulizm haqqında no yazıldığı monim doqiq yadimdadır. Belə şeyləro monim yaddaşım çox güclüdür. Bütün

şeyleri, hətta pislərini də bir doşo oxuyan kimi, ozbər bilirom. Neinki şeir, istonilan formul - nə qədor uzun olur olsun - birdəfəyo yadimdə qalır. Orda, ensiklopediyada yazılımışdı ki, bu cür xarab, yoni qapaqları dombalımsız konservlərdən zəhərlənən adamı tacili xəstəxanaya götürmək lazımdır. Yoxsa ölümünlə noticələnə bilər. Axi, Vitya Şeqlovun da necə öldüyü yadimdə çıxmayıb; o boyda sağlam adam bir gecənin içində can verdi. Həlo onu, gec də olsa, xəstəxanaya aparmışdır. Biz isə hamımız birdən zəhərlənib ölücəyik və bu skeletlər kimi həmisişlik burda qalacaqdıq. Axi onlar niyə mən deyənə qulaq asımlar? Axi bunu Sabir desəydi, onlar o saat razılıqlardılar. Doğrudanım bir adamın sözü, yalnız o turnikdə otuz doşo dərtinə biləndən sonra başqları üçün keçərlər olmalıdır!!

Sabirin sabah konservin binini açıb onlara necə payladığını və onların öz paylarını necə yediklərini təsəvvürümə gotirdim. Yeyəcəklər və bir saatdan, ya da saat yarımından sonra, olbotto, başlarına döyücəklər ki, niyə mən deyənə qulaq asmadılar, ancaq onda gec olacaq. Üçü də - Kəmalə də, Əli də, Sabir də - aşğıdan çığıra-çığıra üləcəklər. Nədənsə bunu fikirləşəndə ürəyim bulandı.

Ehmalca olimi Kəmalənin əvcündən çəkib çıxarddım, ayağa qalxdım, barmaqlarının ucunda yeriyə-yeriyo Sabirin yanına goldim. Həc getmək istəmirdim, ancaq başqa olacım yox idi. Onu oyadıdım, gözlərini açıb taəcübələ mənə baxdı. Piçılıyla ona dedim ki, sabah o konservləri yesok, hamımız ölücəyik. Əvvəlcə, dinməzə qulaq asındı, görünür, nə dediyimi başa düşmərdi, çünki sonra başa düşəndə bərk qozobaklıdı.

- Öğr bu saat gedib yatmasan, sənə elə bir topik ilişidirocom ki, ömrün boyu şikət qalacaqsan! - Dərhal geri dönüb öz yerimə qaydım. O isə dalımcı qışqırdı: - Yaxşı, sabah danışaram soninlə, - və sonra elə bir söz oləvə elədi ki, Kəmalə yatmış olmasayı, onu heç cür dilinə gətirməzdı.

Gəlib öz yerimə uzandım. Bir az uzanandan sonra, Sabirin yuxuya gediyino omin olan kimi, durdum, konservlərin sekizkizini də götürüb, ayağımı yerə ehmal basa-basa mağaranın o biri, dohliz və komendantı otağı olan küçuncu yollandım. Əvvəlcə onları daldə bir yerə gizlətmək istədim, sonra fikirləşdim ki, Sabir onsun da yerini deməyə möcbur edəcək... Və hamisini bir-bir novçadakı suyn tüküldüyü quyuya atdım. Və hor qutunu etändən sonra, dayanıb qulaq verindim, deyirdim görüm, quyunun dibini çatanda necə ses çıxacaq, ancaq heç nə eşiə bilmədim, bu quyunun dibi yoxdu, nədi?

Sohor hamidan təz oyandım. Oyandım və dinməzə yerdən tərəfənəmədim. Gözlərimi açmaq istəmirdim. Eşidirom ki, Sabir durdur, əvvəlcə Kəmaləni, sonra Əlini durguzu, sonra mənim başımın üstündə dayanıb çıynımı dartsırdı: "Dur, sehər açılıb". Yuyundan sonra bir yero yığılıdıq. Hamimin qanı qaradır, sıfotlərindən bilinir. Ən çox da mənim. Bircə onu fikirləşirəm ki, gör indi no olacaq? Sabir dənmişdi:

- Gəccəyanısi bu ağcıyor moni durguzub ki, bos mən konserv yeməyə qorxuram, qarnıq ağıryacaq. Deyir ki, bu dünyadan bütün ensiklopdiyalarını başdan-ayağa oxumuşam... Yeri, kitab siçovulu, yeri o konservləri bura gotir.

Geldim. Dünen axşam onları yığıdığımız yerocon, beş addım. Yavaş-yavaş, sonra geri döndüm, dedim:

- Konservlər orda yoxdur.

- Bos hardadır?

- Hamisini tulladım.

Üçü də gözlərini boroldı.

- Bos hara tulladın? - Bunu Sabir sorusdu. Holo inannırdı.

- Novçadakı suyun töküldüyü quyuya, - o doqiqə hiss etdim ki, Sabir inandı. Elə o biriləri də. Ona görə Sabiri deyirəm ki, mən onda gözlerimi ancaq onun sıfotino zilləmədim.

- Hamisini tulladin?

- Ho.

Üçü də hirsindən cilov gomirirdi.

- Əclaf, - Əli dedi, - sənə no ixtiyarın vardi?

O, olini qaldırdı, mon hətta boynumu da qısdım, dedim indi vuracaq, ancaq vurmadi, tüpürdü və konara çökildi. Kəmalə də hiddət və nifrotlə məna baxırdı, o da dedi ki, mon gicbosorom, heyvoronin, yekoxananın biriyom. Bircə Sabir heç no demədi, lal-dinməz dayanıb nifrotlə moni süzürdü. İki addım mondon aralıydı, aranızda bire o mənim "döşəyim" durmuşdu. Birdən onun üstündən üstümo sıçradı.

Yumruğu sıfotiməndən tutdu, ağzım dəz dədi verdi, başım gicolləndi. Eyniyim gözüməndən düşdü, onu çıxartmadığımı peşman oldum. Yoqın döşəməyo dəyondə şəşələri qırıldı. Dedim, indi bir-ikisini vurandan sonra ol çəkər, ancaq o, ol çəkənənə oxşamırı, dalbaladı vururdu, hamisini sıfotımı. Üzüñü ollorimə örtidüm, o da var gücü ilə qarımına vurdu, olimi üzümdən çəkər, yeno sıfotımı yumruqlamağa başlaçı. Sonra heç üzümü də örtə bilmədim, ollorim sözüme

baxmirdı, onları yukarı qaldıra bilmirdim. İndiyocon da başa düşə bilmirəm ki, mon niyə yixilmirdim. O yan-bu yana səndoloyirdim, amma yixilmirdim. Yəqin Sabiri do cindan-dondan eloyon elo bu idi. Yixilsəydim, bəlkə da ürayı soyuyardı. Eynoksız onszu da pis görürəm, indi iso elo bil gözümə tor gəldi, elo bil dörd yana qatı duman çökdü. Ona görə də dizlərim qatlandı, amma tamam yixilmədim, dizi üstə dayandı. Sabir hələ do yumruqlayırdı. Ancaq daha heç bir ağrı hiss etmirdim, onun sıfıtnı iso arabır görə bilirdim - yanib-sənən işq kimi. Elo bel kimsə işqə oynayırı, olini düyməyo basıb çökirdi. Mənə elo golirdi ki, bu yumruqların ardi-arası heç zaman kəsilməyəcək, ancaq daha qorxun-zadım qalmamışdı. Bu yumruqların hamisina biganoydim, elo bil moni yox, başqasını döyürdülər. Bir do onu gördüm ki, Kəmalə Sabirin üstünə atıldı. O da geri çevrilib var gücü ilə ikiəlli Kəmalonin sıvından itəldi. Kəmalə bir neçə addım geriyə səndirləyib döşəməyo yixildi. Bir do gördüm Əli "Bosd!" - deyə çıxıraraq Sabirin üstünə atıldı. Elo bu anda o, var güc ilə sıfıtnı bir təpik ilişirdi və ondan sonra heç no yadımı qalmayıb. Deyəsan yixılarda hom də başım döşəməyo möhkəm doyib.

Sən demə o, Əlini də döyüb, mənim qədər olmasa da, monimlə o bir deyildi, ancaq Əli mənə dedi ki, Sabir onu da möhkəm döyüb. Bunu eşidəndə məttal qaldım, axı çıqallıq elədi, köynoyindən tutub özüñə sari çəkib, sıfatına bir kələ ilisdirib, sonra badalaq atıb, onu yixıl yerdo döyüb. Vo bu vaxt Kəmalə avtomati götürüb cumub onun üstüna. Əli deyirdi ki, onda yaman qorxdum. Qorxub ki, Kəmalə birdən onu öldürür. Sabir özü də qorxub, o dəqiqa elini saxlayıb, dal-dalı çıxılıb. Kəmalə ise avtomati qışqıra-qışqıra ona uzağıb: "Ala, vur, öldür hamımızı, faşist köpəyoğlu!".

Bunlan özümə golondon sonra Əli mənə danışdı. Kəmalə ağlaya-aglaya sıfatıma soyuq kompres qoyurdı. Özümə geldim, elo ona görə hiss elədim ki, nə iso sıfatıım üzüyür. Ancaq bu kompreslərə baxmayaraq, sıfatıım yaman gündöydi. Əli cynoyımı gotirib yanına qoydu. Şuşosının biri salamat idi, o biri iso xincim-xincim olmuşdu. Bütün bədənim sizildiyirdi: xüsüsən do sıfatım. Heç ongımı tərəpədə bilmirdim, əzələləri elo ağriyirdi ki. Axı o moni niyə belo doydü? Birin vurayıd, ikisini vurayıd! Bos belo vohsilik olar? Axı o məndən xeyli iridi, hom də sağlam. Deməli, kim kimdən güclüdürso, o birisini döyməlidii? Onda bunun no xeyri? Əgor mon də ondan yayarım böyük olsaydım, onda baxarıdı halına! Neyloyim ki,

sinifdı hamidən balacayam? Hami bunu bilir, ona görə də mənənən heç kim dalaşmir. Sabir özü neçə dofo deyib ki, mənənən işləri olmasın. Birca dofo dalaşmışam, o da beşinci "A" sinifində oxuyan Alik Sxetski ilə. Buçetdə o moni itəldi, mon do onu. Sonra o dedi: "Dorsdon sonra qalarsan, dalaşarıq". Basketbol inçeydəncəsinə getdik, dorsdon sonra orda adam olmur, çantalarımızı yero qoyub başlaq dalaşmaq. Dərhal ona iki yumruq vurdum, amma o, lal-dinməz dayanıb üzüme baxırdı. Mon do dayandı, sorusundum ki, noyi gözloyir. O ise acıqli-acıqli dedi: "Mon sonnon necə dalaşım, axı son cynoklison?" Vo sıfıtnıdo elo portlik vardi ki, heç nodən yazığa iki yumruq vurduguşa pəşman oldum, axı demək olar ki, heç dava eləməyo başlamamışdıq. Dərhal cynoyı gözündən çıxarıb, dedim ki, o da mono iki yumruq vursun, sonra kişi kimi dalaşaq. O, razı olmadı, dedi, sadəcə olaraq məni vurmaq istəmir. Hiss elədim ki, dalaşmaq niyyətindən deyil. Elo mon do hovosdən düşmüştüm. Bir müddət lal-dinməz üz-üzə dayandıq, sonra ondan sorusundum ki, on qopyı vərmiş, ciblörün axtarı, tapdı. Vo soruştı ki, noyimo lazımdı? Özümdə otuz qapık vardi, onu götürüb bir yerdə kinoya getdik. İki bilet alıb "Bəxtiyar centləmcənlər" filmino baxdıq. Çox yaxşı film idi. O vaxtdan Aliknən bork dostlaşdıq. Hotta bura gələndə, bizimlə olmadığını çox təsəssüfləndim. Validəcynlə ilə Kubanə yax istirahətinə gətmişdi.

Holo do Alik Sxetskinin düşünürdüm, birdən başım sırları, başladım öyüyüm. Dalbaldı bir neçə dofo. Adı qusmaq ovozino ağzımdan qara qusunu töküldürdü. Ona görə ki, modəm boşdu, axırıncı dofo bir tiko pəndir yemmişdim, sudan başqa no golocokdi ki? Kəmaloy-nən Əli yaman qayğış olmuşdular. Yanında oyloşib təz-tez sorusudular ki, bir şey lazımn deyil monə? Boynuma alım ki, onların bu qayğıçılıyı yaman xoşuma golirdi.

Sabir iso holo do mağaranı görə, çıxış yolu axtarırıd, ancaq manco, o da artıq bundan olini üzümüşdü, sadəcə olaraq bizo görə, özünü o yero qoymurdu. Heç birimizlə danışmındı, ya özü istəmirdi, ya da qorxurdu ki, biz onu dindirməyok. Kəmaloy-nən Əli gecə keçənə qədər yanından çıxılmadılar. Ümumiyyətə, mono elo goldı ki, bu gün çox təz ölüdü. Elo inəcə sohor açılmışdı, bir də baxıram ki, hamı yatmağa hazırlaşır. Moottol qalmışdım buna.

Sabahı hamı gec oyandı. Monoş humidən gec. Aylıtmışam, heç cür yadımı səla bilmirəm hardayam, bu uşaqlar - Kəmalə, Əli, Sabir

niyo başıma toplaşılar, niyo bunlar mono belo ürkük-ürkük baxırlar? Heç nə başa düşmürom! Həle də bu andira qalınış mağarəda olduğum vadiyə dəsəndən sonra Sabir mono dedi:

- Son allah, bağışla məni. Dünənkino görə. Cox xahiş cloyırem, bağışla məni!

Komala ona açıqlandı:

- Noyı bağıtlaşın! Bir gör yazığı no hala salıbsan. Sondon iyrunc adam görməmisiş.

- Yaxşısı budu, çıx get, - bunu da ona Əli dedi. - İtil burdan, yoxsa engini orzoram.

Sabir elo bil onları cəitmirdi, elo bir sözden tutmuşdu:

- Bağıtla. Qolat elomışom, bağıtla!

Bunları hamısı gülməti golirdi adama. Monim bağışlamağım bunun nayına lazımdı! Birdən gördüm Sabir ağlayır. Heç ağladığını görməmisişdim. Heç vaxt belo şey olmayıb. Amma indi oturub gözümüzün qabağında, zar-zar ağlayır. Monim do yaman qanım qaraldı, hətta yada salmaq belo istəmirməq, qanım o qədər qaraldı ki, başladım onu kırıtmaya: yaxşı, bəsdi uğladın, ancaq golon dosu olini quldırmamış, yaxşı-yaxşı fikirləş! Başqa no deyo bilordim ki?

Əli iso tutduğunu buraxmirdi: rödd ol, yoxsa sonin üçün pis ola-caq! Axırdı Komalo da onu iyrunc tip adlandırdıda durub getdi. Elo suyu sızulo-sızulo gectid ki, yazığım goldi ona. O gedəndən sonra Əliyinən Komalo uzun-uzadı onun qarasına danişdilar, lakin monim ona açığım tamam soyumuşdu. Uşaqlara bunu demədüm, desəydim, yaqın ki, mono qozobloru tutacaqdı, ancaq monim hırsım tamam soyumuşdu və niyosunu özüm də bilmirdim!

Üçümüz də yanaşı uzanmışdıq, üçümüz də susurduq, no iso süstülmüşdik, yaqın ki, acıdan idi. Sabir elində qumbara golib deyendo ki, duruh komendantın otágına keçək, heç başımızı qaldırmadıq. O, başa saldı ki, çıxış yoldundakı domur darvazanı partlatmaq istəyir. Yeriməyin, yeriyo bילדim, amma sorxış adam kimi, ayaqlarınm bir-birinə dolasırdı. Yaxşı ki, Əliyinən Komalo qolundan tutmuşdular. Otşa quron kumi. Əli bizi saxladı və Sabirin yanına qayıdı. Küsülü olsalar da, deyəsan Əli istəmirdi ki, Sabir qumbaranı tok partlatınsın.

Biz Komaloynən itaqda oturub, nə olacağını gözlöyirdik. Bura o qədər sakit idi ki, elo bilirdin bu otəq hansı bir idarəninə kabinetinə idi və bu daqıqə müdər içəri girocokdi. Qırmızı dəstoyın böyrün-dəki yazıya bir də baxdım. Kitabçanı oxuyandan sonra biliirdim ki,

"Tod" ölüm demokdir. O söz kitabçada tez-tez toknır olunurdu. Bir do "Erschic Ben" – güllolonma sözü. Bu də yuxarı yadimdə qalmışdı, çünki her iki sözə demək olar ki, hor sohifə rast golmok olurdu.

Sonra güclü partlayış səsi cəsildi, otağın qapısı kip örtülüydü, partlayış olan kimi, zorblı açılıb divara döydü. Şənilərin hamisi bir-dən söndü.

Əli bizo danişdi ki, Sabir qumbaranın dostoyını özüno sarı çökdü, yana burdu, qapının dibindəki çalaya qoydu, sonra ikimiz də dorhal qaçıq zirchlı maşının dəlində gizləndik. Ancaq partlayışın faydası olmadı, yalnız qapının üzü bir-iki yerdən cızıldı.

Komendantın otağında holo xeyli oturduq. Horo bir söz deyirdi, hamısı da boş-boşuna, çünki artıq-aydın bilirdik ki, işimiz çox pisdi. Yavaş-yavaş, özümüz də hiss elomodon, Sabirnən dənüşməğə başlıdıq. Amma ta o bizim başımız deyildi. Sabirmon küsülü olsaq da, olmasaq da, onsuz da indən belo bizo başçı lazımdı deyildi.

Hamımızdurub otaqdan çıxdıq.

Yaman acmışdım. Heç kim bu barodə heç no deməso də, acıdan olurdu. Bircə fikrimiz vardi, o da yemok. Ayri heç noyi düşünmək mümkün deyildi. Dördümüz də öz yerimizdə uzanıb ancaq onu fikirləşirdik. Yaxşı ki, bu kitabçanı tapmışam, yoxsa lap doli olardım. Heç kos dinib-ələmir, otrafa elo bir süküt çöküb ki, elo bil bu dünyada bizdən başqa canlı adam qalmayıb. Bu skeletlər də bir yandan adamı osabiləkdirir. Tosvvürümə gotirməyo çalışıdn ki, bir vaxt onlar da sağ-salamat olublur, ancaq bir şey çıxmadi.

Kitabçanı voroqloyır, o vaxtların necə qoriso bir dövr olduğunu mat-mootıl qalırdırm. Demək olar ki, hor sohifə müdhig hədo-qorxulu doluydu, hor şeyin də bir cozası vardi – o də ölüm! Oxuyanda adımı üşülmə turutdu: "...güllolonmışlıq", "...ölüm cozasına möhkəm olmuşlar". Yaqın ki, bunu rongarönglik xatirino elomışdıl: bir yerdə güllolonma, o biri yerdə ölüm cozası. "Tod", ya da "Erschic Ben". Bolko də ölüm cozası deyəndə güllolonmok yox, adam öldürməyin başqa əsası – dar aqaceindən asmaq vo ya boyununu vurdurmaq – nozordu tutulmuş. Öz də gör noyo göro?! Fikirləşəndə adımlı az qalır doli olsun; kommunisti və ya döyüşünü gizlətməyo görə. Partizanlarlu olaqə saxlamağa görə. Almaniyaya getmədən boyun qaçırmaga görə. Deməli, biri evindo öz yaralı yoldasını gizlədirmiş, onu güllolayırlormış. Bos o gizlətnəyib, ney-nəməliymiş? Gorok satamyış, hə? Doğrudanmı, bu kitabçanı tortib

cəyonlər başa düşmürləmiş ki, belə şeydən ötrü adam öldürmək olmaz?" Axi, bu kitahənin har sahifəsində insanın cloyo biləcəyi bütün yaxşılıqlar ölümle hədalənlərdi. Deməli, yaxşılıq ölüm, hə?!

Həc təsəvvür cloyo bilmirəm ki, ölüm nə olan şəyi. Bilməyinə bilirom ki, hamı axır bir gün ölü, ancaq heç cür inana bilmirəm ki, bir gün mən də ölücm. Hər şey olduğu kimi qalacaq, bir mən olma vacağam. Bunu gözümün qabığına gətirməyə çalışıram – hər şey yaxşı alınır, bircə ölümü təsəvvür cloyo bilmirəm. İnana bilmirəm, vəssalam. Bir də bu həyatda olmayıağım günü təsəvvürümə gətiro bilmirəm. Cox qırıba işdi.

Komalo mono san sündürdü, uşaq kimi haşımı qıcaqladı və soruşdu:
– Bərk ağınr?

Başını buladı. Hələ də danişmaga çotinlik çekirom, ağzımı açanda çənəm sancır.

– Hamımız ölcəcik burda, – Komalo dedi. – Vo heç kos heç vaxt bizi tapmayacaq. – Bu zaman onun sıfotı tamam sartloşdı, sanki qəti inanmışdı ki, bizi daha heç nə qurtara bilməz.

...Yuxudan ayılanda bilmədi ki, sohərdi, yoxsa gecə, lap elo gүnorta da ola bilirdi. Çünkü Komalo saatını qurmayıb. Yadından çıxmışdı. Onsuq da indi bunun ohomiyiyyot yox idi. Yerimizdən durmağa da önnirdik. Yaxşı ki, acliğim tamam keçmişdi, heç yədi-məza da düşməndü. Amma yaman zoifləmişdi.

Komalo lap heydən düşməndü, gözloru açıq olsa da, başa düşməndün ki, yatıb, yoxsa lal-dinməz uzanıb. Yaman yazığım goldı. Bax, indi bildim ki, onu sevirom. Əvvəl do ağlıma golmuşdı, ancaq indi buna qəti inandım. Komalo yə qədər çoxuna vurulmuşam. Elo ki, kinoya və ya teatra gedirdim, mütləq birincə vurulmalı idim. Amma hu sevgimin ömrü çox qısa olurdu: ancaq iki-üç gün davam edirdi. Bir dəfə hotta bircə gün çökib. Kitabdakılara da tez-tez vuru-lurdum. Hamidan çox kralıça Marqovnan madam Bonasyc xoşuma galırdı. Xoyalon onların yanında olmaq mono lozzat cloyirdi. Özü da xoyalalarda özümü üçüncü şoxs kimi fikirləşirəm. Xoyalon da olsa, heç vaxt "Mən gedib o gözəli xilas cloyırom" – demirəm, nadənsə! "O gedir o gözəli xilas cloyı" – deyirəm. Aynı cür, nə qədər cloyırom, bacarıram. Xoyalalarda özüm barədə homişə üçüncü şoxs kimi fikirləşirəm. Yaşın buna bişmiş toyuğun da güləməyi tutar, ancaq nə gizlədim, bir dəfə hotta İsrəifo do vurulmuşdum. Canım haqqı, düz deyirəm. Vurulmuşdum, vəssalam.

Yalnız bu gün başa düşdüm ki, bunların hamısı boş şey imis. Komalonı sevdiyim qədər heç kosi sevməmisi. Holo istədim özüni də deyim. Dcyocəkdəm də, nedənsə indi no Əlidən utanır-dım, no do Sabirdon. Birdon on çox sevdiyim bir şeir yadına düşü və onu Komaloyə səylədim. O da axıracan qulaq asidi, amma bir söz demədi. Soruşdum ki, xoşuna golmodi, o dedi ki, niyə, "pis deyil, şeirdi də". Bu da monim yaman xotrima doydi, "xoşuma golmır" desəydi, bundan yaxşıydı. Bir do ki, nə doxli var, bu şeir, hökmon hamının xoşuna golməməlidir ki! Ancaq no iso, mon clə bildim Komalonin xoşuna golocok.

Aforin Sabiro, vallah! Bizdon az zeifləməmişdi, amma yeno o, ol-ağrıq cloyirdi. Xahiş elədi ki, durub bir yerdə daldalanıq, cünki bir do o andira qalmış domir darvazanı partlatmaq istoyır. Bu dofo qumbaranı çox cloyocok. Yeno do komendantın kabinetinə yollan-dıq, bu dofo yol bizo yaman uzun goldı. Ora çatanda nososimiz kəsilmişdi. Elo həl sildirən qayaya dırırməmişdi. Əli yeno do Sabir-non getmək istədi, elo durmaq istəyirdi ki, birdən günahkar adam kimi gülümsündük və yero çökdü. Başa düşük ki, tay gücü qalmayıb.

Bu partlayışın da səsi olo ovvolki kimi çıxdı. Sonra bildik ki, altı qumbaradan biri partlayıb. Yoqin o biriləri xarab imis. Yeno do xeyri olmadı. Xeyir nodi, oksino, hom do zoror çokdik.

Sifte heç nə başa düşmədi. Kabinetdə oturub Sabiri gözloyirdik. Nə qədər vaxt keçdi, bilmirəm, o holo do golib çıxmamışdı. Deyən, hamımız mürgüləmişdi. Bir do ayıldım ki, Sabir hələ do yoxdu, tez otaqdan bayır çıxdı. Komaloynon Əli do dalımcə. Sabir gözo döymirdi. Ancaq onda başa düşük ki, no iso bədəbə hadisə olub.

O, zirchlı avtomobilin daldında uzanmışdı, qan içindəydi. Sifte elo bildim ölüb, ancaq olimizi vuranda bork zardı. Qumbara qol-posi dirsoyindən azca yuxarıda otini qoparmışdı. Əli qanı görən kimi, səndirli, yero çökdü. Komalonı osmoco tutdu, dişi-dişinə doydi. Əyilib yaraya baxdım, mono elo goldı ki, çox dorindi, bolko do lap sümüyo çatıb. Köyniyini çıxdırm, ondan bir şirin cırıb Sabirin qolunu yaradın bir az yuxarı bork-bork bağladı. Hardasa oxu-muştum ki, bu yolla qanı dayandırmışq olar. Bağlamağına bağla-mışdım, amma gördüm ki, heç kosono oxşamır. Birdon ağlıma gəldi ki, yoqin gücüm çatımayıb, bork sıxa bilməmisi. Yaxşı ki, Komalo kömək elədi. Holo do olları osır, dişləri şaqıldayırdı, ancaq aforin ona, yaman dadıma çatdı. Qan dayandı və biz yarımı sarıldıq. Ammu

Özümüz da yaxşı biliirdik ki, kirli köynək cırğıyan bağladığımız bu sarğının elo bir saydasi olmayacaq. Bolko do oksino, ziyan clodi.

Özümüza da zirchli avtomobilin yanında yer saldıq. Pul baglılarıni ora daşımaga azi bir saat vaxt sərf edədiq. Daşılıb qurtaranдан sonra tamam əldən düşdük. Sabır sıfıto sakit idi, birdon sayıqlamağa başladı. Bir-bir adalarımızı çökirdi, hamidən da çox monim. Bir do tez-tez anasını çağırırdı. Özüno galondon sonra iso elo hey su istidi. Növba ilə ona su daşıdıq. Daha skeletlərdən qorxurduum, su götürməyo gedəndo ovvalki kimi, dolayı yolla yox, düz onların böyründən keçib gedirdim. Özüm biliirmi ki, o vaxt məno elo golimış, amma hər dofa onların yanından keçəndə üzümə baxıb güldürdülər. O gecə yuxuma da girdilər, elo yero uzanan kimi. Bir do o danişq kitabçası, içindəki müdihi hədo-qorxulanın bir yerdə. Gördüm, elo hey oxuyoram, heç cür ondan ol çoxo bilmirəm. Yuxuda da toəccüb eləvirdim ki, niyə hər kitabçada hər şeyə görə, adama ölüm düşürmüs... Özü da yaxşı şəylərə görə.

Sonra ölməyo başlıdıq. İndi öz ölümümü de təsəvvürümə gotiro bilirom. Hər şey necə var elo qalacaq, birco mon olmayacağam. Birdon-bira bu neccə alındı, birdon-bira necə duysıdım, özüm do baş açmırəm, ancaq bir onu daqiq bilirom ki, mon do ölu bilirom. Uzanılı fikir məni götürmüdü. Ele şəylər fikrimden çıxmırkı ki, ovvallar heç cymino da golvəzdil. Axi ovvəllər ölüm barədə heç düşünməmişdim. Niyə da düşünəndim? Tanıdım adamlardan tok bircəciyi. Nailo adlı bir qız olüb. Biziñm küçədo yaşıyordı. Maşın vurmusdu. Dəfənənə bütün kükü yığılmışdı. Uşaqların hamisina eklil payladılar. Biz onları addim-addim tabutun dalınca aparmalıydıq. Ancaq bizini qəbiristanlıqda buraxmadılar. Nərimanov prospektində çatanda evə qaytardılar. Yəqin hamı ağlaşırdı, ona görə do böyükler istəmirdilər ki, uşaqlar bunu görəsünərlər. Nailonin anası özünü öldürdü, anma atası ağlamırdı. Tabutun dalınca birinci o gedirdi. Qonşularından ikisi qoluna girmişdi. Atası arabir sonurdu: "Necə olub axı bu? Bu nəydi başımıza gəldi?" Ancaq heç kim ona cavab vermirdi. Mon da öz-özümu fikirşirdim: "Dögrüdanın bir de Nailoni görməyacın!" Belə şey olar görən? Holo onda, doftı günü, bir gün ölcəcim təsəvvürümde canlandırmaya çalışmışdım, amma heç nə alınmamışdı. Elə bil başım xarab olurdu, dəha doğrusu, ölcəcim və bir do bu dünyada mən adda adam olmayıcağını təsəvvürümə götürməyə başlayan kimi, işləmirdi, dayanırdı. Hətta bu

qədər sadə bir şeyi bacarımdıǵıma görə, özümo acığım da tuturdu. Əvvəlco, hər şey yaxşı alınırdı, lap dofnımı do, ağlaya-ağlaya qobiristanlıq yollanan adamları da gözümüz qabağına gotire biliirdim, amma elo ki, tamam yox olacağımı, no cəsido, no do góro bilociyimi təsəvvürümə gotırmok istoyondo hər şey pozulurdu. Nə qədər eloyırdım bir şey çıxmırkı. Amma indi hiss eloyırmı ki, belo şey o bilar. Heç bu barədə düşünmək fikrində do deyildim, amma hiss elədim.

Həmimiz dinməzə uzanmışdıq, birco Sabir zarıydı. Ayıq olanda o da dinmirdi, ancaq gözünə yuxu gedən kimi başlayırdı zarınaqə. Qolu yaman şımsıçıdı, elo bil üsfürüb doldurmuşdu. Qızdırımdan od tutub yanır, qıpçırmazı qızırmışdı. Yarasını şarımsıdıq. Amina bunun xeyri az idi, gct-dego qaralırdı. Başa düşüdik ki, dava-dormansız hökmon hovlayacaq.

Uzanıb fikirloşırdımi ki, bu andıra qalmış yarıga girmosoydik, heç bu bolaya da düşməzdik. İndi hamimiz Bakidaydıq, bolko do məktəbə gedirdik. Məktəbi, evimizi bəqər şirin-şirin xatırladığımı özüm do toəccüb qaldım. Əvvəllər heç ornlarda elo bir şirinlik duymamışdım. Hər şeydən çox anamla atam yadına düşürdü, cürbəcür hadisələri, özü do olamatdar yox, on adı hadisələri xatırlayırdım, mosolon, bir doftə məktəbdən golondo anam pillokondo dayanıb gülümşüño-gülümşüño məni gözloyır vo ya axşam oturub televizora baxıram, anam atama no iso deyir, heç no dediyini do bilmirəm, amma heç demo, hamimiz bir yerdə olmağı çox yaxşı şəymış, hətta toy-bayram olmasa da. Bütün bunları xatırlayanda qohor məni boğdu vo yeno kitabçanı götürüb vəroqlomoyo başladım.

Bu kitabçada bir şey moni yaman narahat edirdi, amma ne? Həc cür anlaya bilmirdim. Sorusalar, sotırbosuñ ozbor deyordim. Noyo görə adama ölüm cozası, lap istoson noyo görə dar ağacından asılma, noyo görə güllołommo düdüyüñü doqıq deyo biliordim. Özüm do duymuşdum ki, o vaxtlar ogor insan ancaq özünü yaxşılıq eloyırmış, deyok ki, biri kommunist vo ya qızıl osgor olduğu üçün almanlardan gizlonırmış, onu güllołolmır, yox ogor başqasına yaxşılıq eloyırmış, yəni yaralını öz evinde gizlədirmişə vo ya partizanlara kömək edmişə, asırlarmış. Bunları oxuyandı belo, adamın canına üşütümo düşür. Necə doftə oxusam da, heç cür öyroşə bilmirdim. Hor doftə bu hədo-qorxudan yaman vahimoyo düşürdüm. Və bir do hiss eloyırdımi ki, bu kitabçayla bağlı ne iso mühüm bir şey olmalıdır, ancaq onun ne olduğunu heç cür dork edə bilmirdim. Yalnız hiss eloyırdı.

Əli durub su gotirməyo gəidi. Addımlarını çox long atır, sörxəş adam kimi ayaqları bir-birino dolasıldı. Hamimizə flyaqada su gotirdi. Əvvəlcə verdik Sabir doyuncu içdi, sonra Komalə bir-iki qurtum aldı. Mən də içdim, o saat da qarım sancdı, amma artıq buna öyrəşmişəm, bir qurtum içən kimi, adəmin qarın ağrımığa başlayırdı. Ona görə de çalışırdıq mümkin qədər gec-gec, lap dözo bilmoyendə içək. Əli yanında oturmuşdu, sıfəti ağappaq ağarmışdı. Birdən məndən soruşdu:

– BİZ DƏ BU SKELETLƏR KİMİ, BURDA QALACAYIQMI? – O başı ilə skeletləri göstərdi.

Komalə bunu eşidən kimi hönkürdü. Başını çıynimo qoyub ağladı, guya mənim ona bir köməyim-zadım dəyo bilordi.

Mənə isə hər şey ovcumun içi kimi aydın idi. Bu skeletlər kimi, biz də homişəlik burda qalıb çürüyəcəyik. Həc kim bər vaxt biziñ burda olduğumuzdan xəbor tutmayıacaq. Lap min il keçsə də, həc kim bilməyəcək ki, biz burda tamam havayı yera ölmüşük. Və bunlar kimi, biz də skeleto döñocəyik. Ancaq bir şey var ki, biz bura təsadüfən düşümüşük, amma onlar özləri girib, özü də sağ-salamat çıxıb gedə bildikləri halda, özləri bir-birini qırblar. Bir do ki, bu cür kitabça çıxardan adamlardan bundan artıq no gözləyəsən?! Bolko də hər şeyə görə, adəm öldürməyi elə bunlardan birey udurub. Sifto başqalarını öldürübələr, sonra da növbə özlərinə çatıb.

Bu fikirlər məni rahat buraxmırıd. Bu fikirlər, bir də no iso başqa şey. Məndə bözən belə hallar olur ki, bir də görürsən fikir məni apanıb, amma nə fikirdi, başa düşə bilmirəm. Amma onda bolka də ona görə, dərhəl başa düşə bilmədim ki, Komalə ağlaya-ağlaya məni qucağından buraxmırıd. Qorxudan gözləri hodaqosından çıxmışdı və man birdən dedim:

– Sən qorxub-ələmo, Komalə, onsuz da burdan çıxacağı, – bir yandan bunu dediyimo görə, özündən xoşum gəldi, çünki o yaman sevindı buna, vallah, düz sözümüzü, elə indicə qorxudan gözləri borelo qalmışdı, elə bil onu vuracaqqıllar, amma mən bu sözləri deyəndən sonra gördüm ki, rəngi açıldı, gözləri güldü.

O saat mənə inandı və dedi:

– Dogrudan? Sən həc sifte belə demirdin? Demirdin ki, çıxa bileyrik! – Elə baxırdı ki, elə bil hər şey məndən asılıymış, o biri yandan da Komaləni bu cür havayı yero aldağıma berk peşman oldum.

Ən təkccüblüsü də buydu ki, Əli də mənə inanmışdı. O da sevinçək məndən soruşdu:

– Deyoson, bir şey fikirloşib tapmışan? – Və onun da gözlori güldü. Komaloninkı kimi. Artıq iş-işdən keçmişdi. Həc no elo yo bilmezdim, ona görə dedim ki, hə, tapağına tapmamışam, amma gərək etrafı götür-qoy eloyom.

Sonra bizi yuxu apardı. Sabir yaralanın gündən bori son üç günü elo hey yatmışıq, ayılanda da bir-iki saatlıq aylıır, sonra bir də yaşırdıq.

Bu andıra qalınmış kitabça yuxuda da mondən ol çökəmirdi. Elo bil, beynimə hokk olub! Yatanda da, duranda da, elo hey onu fikirloşırəm, no iso var onda, yaxamı rahat buraxmır, amma nodı? – həc cür anlaya bilmirəm. Sotirbosöt görzümün qabağındañan çökilmir. Ən qorisəsi də budu ki, tok rusca yazılanları yox, almanca yazılanları da. Almanca bir kələmə də bilmirəm, amma sözər, xüsusən də "Tod" və "Erschie Ben" görzümün qabağındañan getmir. Yəqin ona görə ki, o kitabçada bu sözlər tez-tez rast golirdim. Artıq motnə goro müyyəyon eləmənidim ki, onlar "asmaq", "güllołomok", "öldürmək" deməkdir.

Həlo yuxudan aylımlıdım, birdən qışqırıq səsi çıxıdım. Ayılanda gördüm qışqırın Sabirdı. O yerindən diki atılıb, no işe qışqırırdı, amma anışdırıa bilmirdim. Gözlerini boroldo-boroldo adama baxsa da, xeyri yox idi, həc birimizi tanıya bilmirdi. Ayaq üstü dayanıb xırıldaya-xırıldaya no iso qışqırırdı. Bir sözünü də anlamaq olmurdu. Bu də bir cür sayıqlamayıd. Üçlükdə onu birtəhor yera uzatdıq. Bütün badoni də tutub yanırkı, hotta dodaqları da qaralmış, çat-çat olmuşdu. Ona su verdim, sonra bir qədər də mızıldandı və nehayət, yuxuya getdi.

Burdan beləsini pis xatırlayıram. Nə qədər vaxt keçdiyə də yadimdə qalmayıb. Ayıldım, baxdım ki, hamı uzanıb, on uzaqdakı şəmdən savayı həmisi sönüb, o da qurtarhaqtardadır, görünür, çoxdan beri həc birimiz oyanmamışq vo ona görə də şəmləri tozloyən olmayıb.

Durub şəm dalınca getdim. Mən uzandığım yerdən çox da uzaq dəyiildi, ancaq gördüm ki, onlara çatanan mənimki mono doyəcək. Yolda üç dəfə dayanıb nəfəsimi dərdim, oturmağa qorxurdum, qorxurdum ki, otursam qalxa bilməyim.

Şəmi alışdırıdım, ancaq onu yero qoyub o birilərini yandırmaq ovozıno dardıqum yerdə lıfro getdim. Əlimdə yanar şəm oradaca xeyli dayanmalı oldum, çünki fikrimi güclə bir yero yığa bilirdim. Güclə, yavaş-yavaş vo birdən hər şey dağılırdı, tozodon başlayı-

düm. Bir do ona görə çotin idi ki, "Tod" sözü yaman manc olurdu mənə. Gözümüz qabağından getmirdi ki, getmirdi. Bir xeyli beləcə durandan sonra yerimdən torpədim.

Amma uşaqlar yatan yera səri yox, tamam eks torofo. Beşnimo səs düşməndə: "Tod" sözü hələ də yaxamdan ol çıkmirdi, amma yeno de fikrimi bir yero cəmləşdirməyə çalışırdım.

Yəqin ki, çox long golmişdım, cünki komendantın otağına keçmek üçün dəhlizə güründə gördüm əlimdəki şəmin yanısı gedib və ağlıma gəldi ki, bəlkə geri qayıtmama çatmadı, ancaq bu fikir birçə anlığa vadına gəldi və o andan yadimdən çıxdı, cünki həmin vaxt var gücümü toplayıb ancaq və ancaq birçə şey baroda fikirləşirdim.

Komendantın otağında hər şey əvvəlki kimiyydi. Axıncı doso çıxanda necə idisə, elo de qalmışdı. Əlbəttə, heç no dəyişməmişdi və dəyişə də bilməzdə, amma hər halda men bura golmişdım.

Bütün kabinetin bir do diqqətən gözən keçirdim, toza heç no təpmədim. Keçən dəfəkə kimi, Hitler portretindən mono baxırdı. Çox inəhrəban gözləri vardı, bigləri da bizim qonşus Momməd dayının həqinə oxşayırırdı. Onun da burnu bu cür uzun idi. Əgor qabaqcadan bilməsədim ki, bu portret Hitlerində, heç ağlıma da golməzdə ki, bu adam bütün bu müdhiş skeletlərə – adamları kiçicik bir yaxşılıq cəməyin üstündə gülləloyən və asan bu sabiq insanlara komandanlıq etməyib. Müharibə haqqında çox kitab oxumuşam, çox da kinoya baxmışam, ancaq mono homişə elo golib ki, bu müharibə çoxdan olub, əlbəttə, nə Şah İsmayılin, nə da Kventin Dorvardın vaxtında, məni o qədər küt bilməyin. O mənəndən çoxdan olub ki, mon bu müharibədən danışan kitablara da, kinolara da çox maraqlı bir şey kimi yanaşmışam. Ağlıma da golmayıb ki, bu qədər qorxunc şey imiş. Və istor kitabda oxuyum və istor kinoda görün, homişə faşistlərə olan nifratüm nə Teatın cəngavərlərinə, nə kardinalin qvardiyaçılarına, nə da Şah Qacarın sorbaşlarına olan nifratimdən çox olmayıb. Axi bunları heç biriynən mon heç bir töməsə olmamışam. Burda isə lap yaxından hiss elədim ki, nece dohşetli adamlarım və necə qorxunc bir dövr elüb. İndi Hitlerin sıfutunu da baxanda moni vahimə basırdı. Daha monim üçün o sıfutonu bu skelet kəlləlorının heç bir fərqi yox idi. Gözlerimi Hitlerin portretinə zilləyib durmusdum, heç cür aralana bilmirdim. Ona görə ki, çotinliyən fikirləşirdim. Sonra yadimdə düşdü ki, men bura başqa şey üçün golmişəm və portretlə üzbəüz divara səri yollandım.

Burda da hər şey əvvəl necə vardi, elo de qalmışdı. Şüşə qutunun üst tərofında yeno həmin o anlaşılmaz yazıydı durmusdu, ancaq indi bu yazida bir şey mono aydın idi – "Tod". Gör ha, burda da adamı ölümle həddəyirmiş!

Yazı stoluna yaxınlaşıb, ağır mormor küləqbini olımo götürdüm. Bu doso o mono lap ağır goldı. Əslində yəqin xeyli yüngül olardı, ancaq onda mono elo goldi ki, qantəl kimi, aži sozkiz kilo olar.

O küləqbini götürüb qapayıcını örtən şüşə qutuya çırplım, o cingiltiyilə sinib yero töküldü. Sonra stulu ayağımın alına qoyub, olımı qızılı dəstəyə uzatdım. Ölüməndən xobor verən anlaşılmaz yazı da elo bu dəstəyin üstündəydi.

İndi bildim ki, bu, qapayıcı deyilmiş, cünki no altundan, no yuxarından heç bir elektriç xotti çıxmırı. Dəstəyi do domirdindən və özü do, deyəson, yaman ağır idi. Onu özümu sarı çökəməmişdən qabaq fikirləşdim ki, nəhaq uşaqlara demədim, gorok onlar da burda olaydır. Hotta istədini gedib onları çağırıbm, amma no fikirləşdimə, getmədim. Sonra hər şey yadimdən çıxdı, cünki dəstək heç cür sözümlü qulaq asırmırdı, cünki no qədər güc elősən də, yerindən torponmirdi. Ayrı olac yox idi, stulu ayağımı itəliyib, dəstəkən asılı qaldım. O saat da bamaqlarım boşalmaga başlıdə, deyəson moni saxlamaga gücü çatmadı. Nə qədər sixsəm da, xeyri yox idi, bu diqqətən dəstəkən buraxılacaqdı. Bax, elo onda dəstək yerindən torpondı, üzüsağı goldı. Yerə doyhadəyədə böyük partlayış səsi çətildim, elo bil qayanın lap özüyində ildirin çıxdı.

Bir müddət oturdugum yerdən dura bilmədim, sonra olımda şəm birtəhor ayağa qalxıb dəhlizə çıxdım. İndi heç yeriyo bilmirdim, tez-tez ayaq saxlayıb nofəsimi dormok üçün divara söykonirdim.

Dəhlizdən çıxanda əvvələ gözlərimə inanmadım – mağara tomiz işıqlanmışdı. İşiq bura domir darvazanın durdugu yerdən, nohong bir dördəbucaklı deşikdən düşürdü.

Onları gücün dərguzdum. Komaloynon Əlini deyirom. Heç oyanmadı istəmirdilər. Hotta oyanandan sonra da, no dediyimi başa düşməndürələr, birtəhor başa saldım.

Sabiri do durğuzduq. Qoluna girib apardıq. Ayaqları işsəlo do, heç nə dərk olmirdi, cünki huşunu itirmişdi.

Darvaza yero aşmışdı, bayır torəfə. Mağaradan çıxıb ağac-uğac, kol-kos basmış bir doroyo düşdük. Amma on sıfır gördüküm şey mavı soma oldu, bir du havanın, yarpaqların ətrini ciyərlərimə çəkdim və bundan sonra başım elo pis gicəllondi ki, az qaldı yixılam.

Kol-kosuların arasıyla yavaş-yavaş ireli gittik. Bir-iki dəfə yixildiğ. Hər dəfə də yixılarda heç durmağımız gölmirdi. Xüsusən de Əli axıncı dəfə yixılarda dedi ki, yerindən duran deyil. Deyən kimi də yuxuladı. Onda fikirləşdim ki, bizim birçə çıxış yolumuz var. Kəmaləynən mən gücümüüz çatananı ireli gedək, adam tapaq, Əliyən Sabiro köməyə göndərək. Ancaq Kəmalə de getməkdən boyun qaçırdı, dedi ki, qıvvəm, gücüm qalmayıb. Dili de heç söz tutmurdu, gücün danışındı. Özüm tək getməli oldum. Ona dedim ki, qorxmasın, gedib adam göndərəcəm, amma o, mən deyəni artıq eşitmirdi. Yola düşdüm, özüm də bilmirdim hara gedirəm, necc gedirəm.

Ağac gövdələrindən, ağac budaqlarından savayı heç nə görmürdüm. Sonra açılıqla çıxdım. Heç demə, bu dəre geniş şose yoluna çıxmış. Gəlib yoluñ qırığında oturdum, maşın gözleməyə başladım. Gözlədim, gözlədim, amma şose hədə de boş idi. Bir də görдüm ki, yanında beş-altı maşın dayanıb, adamlar başına yığışıb, hamısı da qorxa-qorxa mənə baxırdı. O yadımdadır ki, biri soruşdu: "Ay oğlan, sənə nə olub? Nccə golib çıxmışan buralara?" Men də dərəni göstərib dedim ki, uşaqlar orda ölürlər. Bundan sonra nə bir şey gördüm, nə də bir şey çıxdım.

Gözümüz açında özümü işqli bir otaqda gördüm və gözümə dəyon binicini adam anam oldu. Atam da ordadaydı. Ancaq anamı sıftə gördüm. Çarpayımın böyründə oturub, gözünü mənə zilləmişdi və dəqiq deyə bilərəm ki, ömrümde heç kim mənə belə baxmayıb. Sən demə, bura xəstəxanamış. Bunu mənə sonra dedilər, ilk günler nə özümü danışmağa icazə verirdilər, nə də mənə bir şey danışındılar. Heç o biri uşaqların da bu xəstəxanada olduqlarını deməmişdilər. Hamisini sonra danışdırılar, dedilər ki, mən hamidan gec özümü gölmışəm. Yəqin ona görə ki, mən on balacasiyam və bədəncə hamisindən zaifəm. Onda yeməkdən başqa heç nə yadına düşmürdü. Elə acmışdım ki, balıçı ceynəməyə hazır idim. Ancaq ilk günlər şirədən, bir az kəsmik və dumduru bulyondan savayı nə qədər eləsəm də, heç bir şey vermirdilər. Yalnız beşinci gün bir təkə paştet verdilər. Bundan dadlı şey yeməmişdim!

On gün sonra görüşdük – Əli, Kəmalə, bir də mən. Sabiri sorusдум, mənə danışındılar ki, Sabirin hali çox xarab imiş, hətta sıftə cəliblər ki, daha yaşaması. Heç demə, onda qanqrən başlayıbmış, hətta qolunu kəsmək isteyiblər ancaq son iki gündə hekimlər bundan qəti vaz keçiblər. Onun palatasına getmək istədik, buraxmadılar, dedilər

ki, bu gün gəzdiyiniz bəsdi. Dəhlizdə cəmi-cümletəni on-on beş doqiqə olmuşduq, amma palataya qayğıdanda yaman yorulmuşdum, ayaqlarım sözüne baxmirdi. Kəmaləynən Əli özlərini məndon daha gümrah hiss etdiyirdilər.

Yuxudan ayılanda çarpayımın böyründə iki nəfər oturmuşdu, biri mayordu. İkişi də jurnalist idi. Biri hərbi qəzətdən, biri şəhər qəzetiindən gölmüşdi. Mənə dedilər ki, yaman qoçaqlıq eləmiş və bize mükafat verəcəklər. Mən iso, bir başçı, komandır kimi orden, ya da medal düşür. Elə bildim, nə işe qarşıq salıblar və sonra heç bir anlaşılmaqlı yaranmasın deye, onlara dedim ki, mən başçı deyiləm və heç vaxt da olmamışam. Bir-birlərinin üzlərino baxıdilar və bidden hərbçi mənə cəlo bir söz dedi ki, tamam mat qaldım. Sən demə, bunu onlara uşaqlar deyişiblər, özü də hər üçü – Əli də, Kəmalə də, Sabir də – bir ağızdın. Deyişlər ki, onların arasında başçı, komandır mən olmamışam. Ömrümde inanmaram ya Əli, ya da Sabir mənə, holo başçı olmaq cəhənnəm, heç olmasa özlərinə tay həscəs eləsinlər, axtı ikisinin də həmişə məndən zəhləsi gedib. Ən qoribəsi də buyudu ki, o dəqiqə olmasa da, mayor deyən inandım. İnadımdı ki, zarafat eləmir.

Onlar mənə bir neçə sual verdilər. Sonra mayor sorusdu ki, almanca bilməy-bilməyə, fəvqələdə partlayış cihazını işə salmaq hardan ağlıma golib. Axtı ona görə biz azadlığı çıxa bilmışik. O, şüsha qutunun üstündəki yazım tərcümə elədi: ora yəzilibim ki, komendantın yazılı göstərişi olmadan fəvqələdə partlayış cihazı işə salan yerindəcə ölümle cazalandırıllı! Bu cihaz partlayış vasitəsi ilə avtomatik çıxış yoluñ uzun müddətə səradan çıxarılmış, yəqin cəlo ona görə də fəvqələdə adlanırmış və onu işə salmaq bu cür ciddi qadağan olunmuşdur. Bir sözü, on müstəsna hal üçün nəzardə tutulubmuş. Fikirləşdim ki, bu müstəsna hal nehayət ki, baş verdi!

Mayor isə məni gözlöyirdi. Gözlöyirdi görsün, ona nə cavab verəcəm. Hotta qoləm-kağızını da əlinde hazır tutmuşdu. Dedim, ağlma geldi, vəssalam! Başqa nə deyə biledim? Ancaq mayor ol çökəmirdi, min cür sual verir, çıxış yoldan tamam uzaq olan bu cihazı birdən-birə niyo işə saldığımı öyrənmək isteyirdi. Yaxşı ki, cəlo bu vaxt yoxlama başlıdı, bas həkim içəri girdi. Vo onlardan bayır çıxmağı xahiş elədi. Onlar dərəhə mənimlə gülərzlə görüşdülər və "bir də gələcəyik" – deyib getdilər.

Onlar gedəndən sonra fikirləşdim ki, onsuz da gec-tez mən bu suala cavab verməliyim. Yoxsa bu mayor məndon ol çəkən deyil.

Bələdə dərhal cavab vermədiyimə görə, məndən incidi. Buna dərhal cavab vermek olar? Bundan ötrü gərək hər şeyi başdan-ayağa danışasan; o bir-birini quran esesçi skeletlərdən tutmuş bütün yaxşılıqlara ölüm vəd eləyən danışq kitabçasına kimi. Danışasan ki, gərək əvvəlcə bu yaxşılıqları eləyən adamlar haqqında uzun-uzadı düşünüyordın, axı onlar ölümü gözlerinin qabağına ala-alə bu yaxşılıqları eləmişdilər... və daha nələr, nelor barədə... Beynimdə hər şeyi ölçüb-biçirdim ki, gelən dəfə mayora bunları necə izah eləyim, ona necə başa salım. Birdən ağlıma geldi ki, əger fasist ölüm vəd eləyirsə, deməli, hökmən nə isə yaxşı şeyə görə vəd eləyir... Bu barədə hələ çox fikirləşəcəkdim, ancaq birdən anamla atam içəri girdi və başladım onlar haqqında fikirləşməyə.

Həm onlarla danışır, həm də düşünürdüm ki, bu dünyada mənə bunlardan əziz adam yoxdur.

Onlar mənə zələzəldən söhbet açdılar. Həç demə, mən onda səhv ələmənişəm, – yeraltı tokan hem gündüz olub, hem gecə. Hem bizim qəsəbədə, hem qonşu qəsəbədə bir neçə ev uçub, xoşbəxtlikdən, ölüm-itim olmayıb. Əvvəllər həç belə şey başına gelməyib: onlar yanımıda ola-ola ancaq onları fikirləşirəm.

1976

RÜSTƏM İBRAHİMBƏYOV

(1939)

Məşhur nəsir və dramaturq İbrahimbəyov Rüştəm Məmməd İbrahim oğlu 1939 ilə fevral ayının 5-də Bakı şəhərində ziyan ailəsində doğulmuşdur. Burada orta məktəbi, sonra Azərbaycan Nefsi və Kimya İnstitutunun iştirahət proseslərinin avtomatlaşdırılması fakültəsini, Moskvada SSRİ Texniki Kibernetika İnstitutunun aspiranturasını bitirmiş, SSRİ Kinematograflar İttifaqı nəzdindəki Ali ssenari kursunu oxumusdur.

Ədəbi fəaliyyətə XX əsrin 60-ci illərində başlamış, "Mürəbbəsiz çörək" adlı ilk həkayəsi 1962-ci ildə "Molodoy Azerbaydžana" qızətiində çap edilmişdir. Sonralar dramaturq, ssenarıçı və rejissor kimi də fəaliyyət göstərmüşdür. "Səhranın ağ günü" və "Qum üstündə ev" filmlərinə görə Ümumiyyətə Lenin komsomoł mükafatına, "Ad günü" və "İstintaq" filmlərinə görə Ümumiyyətə Lenin komsomoł mükafatına, "Günəşdən usanmışlar" filmindən görə "Oskar" mükafatına layiq görülmüşdür. Əsərləri bir sıra xaricidə dillərdə naşr edilmişdir.

"Nəğmə dərsi" həkayəsi yazıçının "Park" adlı povedi və həkayələr kitabından (Bakı, Gənclik, 1987) götürülmüşdür.

NƏĞMƏ DƏRSİ

Alçaqboy, ariq, otuz beş yaşlarında, qarəgül dərisindən yaxalıqlı dəri gödəkçə geymiş, şalvarının balaqları xrom uzunboğazlarına salınmış bir kişi Bakı ibtidai məktəblərindən birinin həyatını keçdi, qar altından qaralan parta qalağını ötüb, üçmortebəli məktəb binasının qapısına aparan pilləkənəle qalxdı.

Vestibülde oturmuş xadime qadın onu görüb yerindən qalxmaq istədi, amma kişi qapıdan girmek fikrini deyişdi, iki cərgəyle məktəbi ehətəyə almış kolluğa atıldı və ayaq deyməmiş qarın üstüylə məktəbə dövrelome getdi. Qan qapını azca aralayıb, kişini təocübülü baxışlarla izledi... Kişi kollardan şalvarına, uzunboğazlarına səpiplen qara fikir vermodən yeyin addımlarla gedirdi. Arabir dayanıb məktəbin pəncərelerindən birinə boylanırdı. Boyu çatmadığın-

dan bozın yerinden atlanıb pərvazdan yapışır və qollarıyla pəncəroya tərəf dərtimirdi...

Siniflərin birindo – üçüncü, ya dördüncü sinifdi – cavan müollime xoşuna goldı, inamlı, qırılmaz gözlerini ta yorulanadək ona zillədi, no müəllimonin karixması, no şagirdlərin gülüşü ona tosir etmədi.

Yere atılandan sonra gördü ki, xadimə qarı tindən onu izleyir. Gülümşədi, şalvarının qarını çırpdı və məktəbin etrafına dövə vurmaqda davam etdi. Qarı onu sezdiyini anlayıb daha gizlənmədi, tindən çıxdı və barmağıyla onu hədələdi...

Zəng çalınan kimi məktəbin qapıları taybatay açıldı və balaclar hay-küyle həyətə cumdular. Ağ qar fonunda həyət onların qaynaşan, qara sıqırları ilə doldu. Bir neçə saniyə bundan əvvəl sakit, tork olunmuş kimi görünən həyət indi çoxhüccyrelər orqanızmı xatırladırdı və bu hüccyronın hər biri ixtiyarında olan beş dəqiqəni nə cəleyəcəyini daşıq bılırdı.

Bəls bir mütəqayisə gödekcəli kişinin ağlına gələ bilmezdi – o, organizmin hüccyrlərindən ibarət olduğunu bilmirdi. Çiynini məktəb binasının tiniñə səykəyib durmusdu, bu yerde daş hasar binaya lap yaxın idi və binanın o torəsfindəki həyəto dar bir keçid omələ gətirirdi. Həyətdə qaçısan məktəblilər onu maraqlandırmırıldı, o, məktəbin qapısından çıxmada olan uşaqlara baxmaqdə davam edirdi. Məhz həmin uşaqların arasında istediyini – söyle geyinmiş, dolğun, düymələrinin hamısı bağlı, cynəkli birinci sınıf şagirdini gördü və onu haylədi.

Birinci sınıf şagirdi kişini görüb sevindi, qapıdan birlikdə çıxdığı iki dostunu qoyub, kişiyyə tərəf addımladı.

Kişi oğlanın yırğalana-yırğalana ona tərəf necə gəlməyinə qımışa-qımışa baxırdı.

– Nədi, qaça bilmirsən yoxsa? – oğlan yaxınlaşanda soruşdu.

– O qədər yedirdiblər ki, özünü güclə çekirsən...

Kişi oğlanı diqqətlə nezərdən keçirdi.

– Professora oxşayırsan, – handan-hana dedi və məlum deyildi, oğlanı məzəmmot edir, ya onun görkəmindən razıdı. – Eynəyi həyətdə də çıxarmırsan?

– Olmaz, – oğlan izah etdi. – Gözlərim onda pis görər.

– Bir dəqiqəliyə çıxart cynəyini.

Oğlan cynəyini çıxardı. Kişi bir neçə addım kənarə çəkildi.

– Neçə barmaqdı? – o, iki barmağını göstərərək soruşdu.

– İki.

– Beş indi?

– Üç.

– Görmon yaxşdı! – kişi razı halda dedi. – Nahaq cynəklə gözlərini korlaysırlar.

– Yaxını pis görürom, – oğlan dedi.

– Yaxının cybi yoxdu, toki uzağı yaxşı görəsən, – kişi onu sakitləşdirdi. – Hə, məndən nə danişırlar? Söyürlər?

– Yox.

– Söyürlər, – kişi inamlı soslu dedi. – Bos o no deyir? Necə çığırısan onu?

– Hüscyn dayı.

– O no deyir?

– Deyir ki, dərslerimə fikir verim.

– Düz deyir, – kişi razılaşmağa möcbur oldu, – dərsi罗 ciddi baxmaq lazımdı...

Oycə nəsə eləvo elemək istəyirdi, amma susdu, cünki dərsə çağırılan zəng çalındı.

Həyətdəki vurmuxma qəfil başlandığı kimi qəfil də qurtardı.

– İndi hansı dərsdi? – kişi soruşdu.

– Nəğmo dorsi.

Kişi özlərinin məktəb qapısından cyni vaxtda içəri dürtüsdürməyə çalışan balacalarla öteri bir nozer saldı.

– Gol arxamca, – o, cynəkli oğlana dədi və məktəbin arxasındakı həyətə tərəf addımladı.

– Zəng oldu, – oğlan burnunun altında qotiyetsiz halda dedi, amma itaetlə kişinin arxasında qəti.

Onlar bina ilə hasarın arasındakı dar keçidlə keçib, tikilməkdə olan idman meydancasına çıxdılar.

– Otur, – kişi meydancanın könərində iki qalaq tökülmüş kubik daşları göstərdi. Oğlan daşların üstünü örtmiş qara şübhəylo baxdı.

– Nədi? – kişi soruşdu.

– Qara oturmaq olmaz, – oğlan izah elədi.

– Qorxursan yanın donar? – kişi istehzayla dedi. – Otur.

Oğlan vilvet şalvarına baxdı, amma daha hcç no demodi və oturdu.

– Ohson, – kişi dedi. – Əsl kişi hcç noden qorxmamalıdi.

Kişi hasara yaxınlaşdı, küçeyə boylandı və oğlanın yanına qayıdı oturdu...

Oğlan gödəkçili kişiyyə vəcdi, amma bir az chtiyyatkarlıqla baxırdı - ağılı yaşlı adam gözlənilmədən hər bir oyun çıxara bilən dostuna belə baxır.

- Köynəyin çıxıb, - oğlan dedi. O, kişinin gödəkcəsinin altın-dan çıxmış zolaqlı köynöyünün etəyini göstərdi.

- Bilirom, - kişi dedi. - Səni axtaranda çıxıb, - o, köynəyini şalvarına saldı.

Başlan səhbətə qarışığından arxadan yaxınlaşan xadimo qarını sezmədiłor.

- Hə, elima keçdiz! - qarı kişinin qolundan yapışib, qalibane tərzdə dedi. - Uşaqla neylirsen burda?

Kişi qolunu azad etmək istədi, amma qarı bərk-bərk yapmışdı.

- Gedək direktorun yanına, - qarı qətiyyətlə dedi. - Çoxdandı izleyirdim səni.

- Hərə istəyirsin gedək, - kişi qolunu bir də dardı. Qarı az qala yixılacaqdi, amma kişinin etəyini buraxmadı.

- Niye dərsdə deyilən? - qarı oğlandan soruşdu.

- Bu mənim atamdı, - oğlan dedi. - Buraxın onu.

Qarı təəccübəndi və kişi nehayət, gödəkcəsinin etəyini qarının əlinindən dərtib çıxara bildi.

- Qarı, sənin axının pis olacaq, - o qaşqabaqla dedi. - Sənin ki-milərini bolaklıcə böğməq lazımdı ki, adamlara rahat yaşamaqda manc olmasınlar.

- Səni böğməq lazımdı, - qarı cavab qaytardı, amma gödəkçili kişiyyə baş qoşmağın yersiz olduğunu anlayıb, bir neçə addım kona çəkildi.

- Get, get, - kişi qarıya dedi. - Get zəngini dinqıldat. Bu mənim oğlumdu, bizim işlərimizə başını soxma...

Qarı məsləhətə qulaq asıb getdi...

Bu hadisənən oğlanın gözleri yaşardı.

- Fikir vermo, - atası onu sakitləşdirdi, - həyatda belə şeylər tez-tez olur. Bax, gör sənə no getirmişəm, - qoşıl yadına düşdü və əlini qolтуğuna aparıb, türkləri səliqəyle daranmış balaca bir bolonka çıxardı. - Al, oynat.

Oğlan iti görüb scvindi.

- İstoyırsen, vərim sənə? - ata soruşdu. - Boş vaxtında oynamaların onunla.

- Anam icazə verməz, - oğlan iti tumarlaya-tumarlaya dedi.

- İcazə veror.

- İt döşəməni bulayar axti.

- Eybi yox, tomlızlayorson.

- Bəs məktəbə gedəndə necə?

- Buraxarsan heyete.

Oğlan inamsızlıqla atasına baxdı, amma bir söz demədi. Ona aydın oldu ki, atasının mösət məsələlərindən qotı başı çıxmır, amma onunla mübahisə cəmək istəmirdi.

- Balaca itiller xoşlamıram, - oğlunun itlə necə oynadığını baxan ata dedi. - Försən heyvandı! Keşik çəkəmmir, ova getmək mümkün deyil onunla...

Heyete uşaq xorunun boğuq səsi yayıldı - nəğmə dərsi başlanmışdı.

- Müəlliime danlayacaq moni, - oğlan dedi.

- Eybi yox, - atası onu sakitləşdirdi. - Bir dəfə olar... Deyərsən ki, atam gelmişdi...

Onlar bir müddət dinmedilər.

- Səni incidib eləmirler ki? - atası soruşdu.

- Yox, - oğlan onu inandırdı.

- Savaşa girmə, - atası ciddi tərzdə dedi, - amma sənin üstüne cumsalar, o saat vur. Anladın?

Oğlan başıyla töständiqledi.


- Birinci vuranda hesab clo ki, işin yarısı həll olunub, - atası izah cədi, - adamların çoxu zərbə alan kimi ağılları başlarını golir. Amma cyneyini çıxartmağı unutma. Savaşanda cynoyi həmişə çıxartmaq lazımdı... Başa düşü bilmirəm, niyo gözlərin belə zoifdi? - Ata təəssüfə ollorını yelledi. - BİZIM nəsilidə cynek taxan olmayıb. Babanın sekənən beş yaşı var, hələ də ova gedir.

- Nigar nənə cynok taxır, - oğlan dedi.

- Ho, ana torofdən çoxları cynok taxır, - ata razılaşdı. - Üşümürən ki?

- Yox.

Kişi yenə yerindən qalxdı, hasara yaxınlaşdı və küçeyə boylandı. Məhəllənin axırında boru yüklenmiş QAZ-51 dayanmışdı.



Üzboüz sokido pirojnasatan yeşiyini arxasında dardırdı: ağ xəlotinin qarın tərəfində iki bir yağ lokası da vardi.

- Ey, - kişi onu haylədi.
- Nodi? - satıcı soruşdu.
- Pirojna varındı?
- Var.
- On dənə gotir bura...

Kişi pirojna alıb, oğlanın yanına qayıtdı.

- İti yedirt, - o dedi ve pirojna bükdüyü qozeti qarın üstüne qoydu. - Özün do ye, - birini götürüb dışladı.
- Anamsa deyir ki, dalaşmaq olmaz, - oğlan pirojna yeyo-yeyo dedi.

Anan qadındı. Qadınların belə şçylərdən başı çıxmır. Bos, nədi o, Hüscyn dayı no deyir?

- Deyir ki, dərslərimə fikir verim.
- Düz deyir, - ata bir də razılaşdı.

- İndi şəhərdə qırıp epidemiyasıdı, - oğlan uzada-uzada dedi.

Xostoliklerden danışmağı niya belo xoşlayırsan cy?! - ata inəccübləndi. - Nöyinə lazımdı şohorda epidemicə olmağı? Son yaşda olanda qıṣda ayaqyalın gəzirdim, qırıp nədi, bilmirdim... Mühərbi id. Mühərbiannı no olduğunu bilişənmi?

- Bilirom.
- Mühərbi başlananda elo sən yaşda idim. Babanı cəbhoyo apardılar. Biz qaldıq - nənonlo sokkız uşaqq... Qarınımızı doyurmaqçın day nolor eləmirdik. Bazarada qozet satır, körpüdə kömür yüksəyir, "Parapet" də karusel horlayır, növbə satırdıq - gecələr mağaza qabağında növbə tutur, sohrlor kimsəsə pulla növbəmizi satırdıq. Hə... çox şəxslə moşğul olurdıq. Oğurluqlandan başqa, - ata qoşıl ogluna ciddi bir nozor salıb olavo clodi. - Bu yolla heç vaxt pul qazanmamışq... Homiso oğurluğun oleyhino olmuşam, ömrüm boyu heç ne oğurlamamışam. Atam, baban cəbhoyə gedəndə dedi: "Əgor bilsəm ki, uşaqların pis yola düşübər evo qayılmayacağam. Hacibalanın uşaqları oğru ola bilməzər..." Hotta nənon achişdən köpəndə belo - achişdən adamlar toxluqdən köpən kimi köpürler - ne mon, ne do sonin omilərin ugurları eləmirdik. Bunu hamı bilirdi... Bir dəso belo hadisə oldu: kimso qonşumuz Ramizin maşınına girmişdi, o onda yük maşınınında işləyirdi, "bardaçok" da no vardi hamisini oğurlamışdilar... Bilirsən "bardaçok" nodi?

Oğlan bunun no olduğunu bilmirdi.



- Balaca bir yesikdi, - ata izah clodi, ora yol voroqəlorını, cürbucır ałotları qoyular...

Oğlan yol voroqəsinin no olduğunu soruşdu. Atası izah clodi:

- Ho, Ramizin "bardaçok"unda no vardi oğurladılar. Ramiz belə şçylərə dözon adam deyil, adamı heç nöyin üstündə o dünyalıq clordı (sonra yaziq özü cəbhoda holak oldu). Kişi maşını evinin yanında qoyub gedir çörök yeməyə, özünkülərdən kimso maşından oğurluq edir... Ho, evdon çıxıb deyir: "Maşına kim minmişdi?" Hamı susur. Tindo bir iyirmiyodək adam dayanmışdı ve hamı da dilini sanki udmuşdu. Bir də soruşur: "Kim maşına minmişdi?" Hirsindən qıp-qırızı olmuşdu. Mon o vaxt son boyda idim, dözommodim, boy numa aldım. "Men minmişdim", - deyirəm. "Ho, son minmison, gol bura". Goldim. "Uzan yero", - deyir. Uzandım. Keçdi rulun arxusuna, qazı basdı, düz üstüno golirdi. Bir olyilo maşını sürür, o biri olyilo qapını açmışdı ki, meno qodor neçə metr qaldığını görün. Monso uzanmışdım. Ilara qaçaqçasan? Onsuq da qovub tutacaq. Uzanmışam, o iso deyir: "Yaxşısı budo ki, "bardaçoka" kim girib, yoxsa soni basıb ozocom". "Bilmirəm, - deyirəm, - hardan bilim? Maşına men minmişdim, amma kim oğurlayıb, bilmirəm". "Bilmirən, onda it kimi goborecəkson", - yeno üstüme sürür. Yaxşı ki, anasını imkan tapıb çağırıbildilər. Əgor anası qaçıb gelmosyödi, məni basacaqdı. Bircə anasının sözüno qulaq asırdı. Anası balaca, ariq, amma çevik qadın idi. Bozun olurdu ki, işib maşının yayını oline alırdı vo qabığına keçoni vururdu. Yaxşı ki, adamlar aradan çıxa bilirdilər, yoxsa yerlərindənca canlarını alardı. Heç kim onun qarşısını ala bilmirdi. Bircə anasından başqa. O saat dalınca bir adam göndərirdilər, golib qulağından yapışip aparardı evo. Anasını görən kimi yayı atıb, müqavimot göstərmədən yollanırdı evo. Anasını çox sevirdi... Başqa cür ola da bilməz. Ananı homiso sevmək lazımdı, anadan yaxın adama kim var? Düzmən deyirəm? - Oğlan buşının horokoti ilə cavab verdi. - Əhsən! - atası onu toriflidi vo hekayötino davam clodi. - Ho, anası sağ olsun, qanımın arasına girdi. Ramizin maşınınından kimin oğurluq clodiyini deyo bilməzdəm axı.

- Bilirdin kim idi o?

- Əlbəttə bilirdim. Hamı bilirdi... - Kişi istehzayla gülməsədi, susdu vo bolonkanın ağızına pirojna soxmağa çalışdı.



- Bir bu itə bax a! - o, təcəübə dədi. - Ətli pirojnanı yemək istəmir. Əger pirojna yemirsə, onda onun sahibləri nə yeyir?! Son nüvə yemirsən?

- Yeyirəm. - oğlan dədi. O doğrudan da bir neçə pirojna yemişdi. İştahı yaxşı idi. atasıyla pirojna yemek xoşuna gəlmışdı.

- Görək bir dəfə sonı evə aparam. Bizimlə qalarsan. Qoy nənələ baban sevinsinlər. Uşaqlıqda oynadığım yerləri, küçəmizi, həyatımızı səno göstərərəm, oralarда indi də uşaq-muşaq qaynaşır, oynamaların onları.

- Anam icazə verər?

- İcazə verər. Burda pis nə var ki? Menimlə qalmaq isteyirsənmi?

- Hə, istayırem... - oğlan məhrəbənləqlə atasına baxdı, sonra baxışlarını çəşqinqılıqla məktəbin ponçoralarındanən gəzdirdi, uşaq xorunun səsi daha gəlmirdi. Bu vaxt zəng çalındı. Bu, nəğmə dərsinin qurtardığını bildiirdi.

- Axıncı dərsdi? - atası bir müddət susandan sonra soruşdu.

- Hə, - oğlan tövssüflə dədi.

- Portselin hanı?

- Sınıfda qalıb.

- Di get götür...

Onlar dinməz-söyləməz durdular, dar keçidlə həyətin o biri tərəfina keçdi. Məktəbin qapısından yene uşaqlar axışb çıxdılar, amma hamisının əlində indi portsel vardi. Kişi oğlunu dümsüklədi, oğlan başını çıxınlarına qıṣıb atıla-atıla məktəblilərin arasından sıvişərək portselinin dalınca qaçı. Qapıya çatanda döndü. Atası əlində bolonka həyətin ortasında dayanmışdı. Oğlan qapıdan girdi.

Bir deqiqə keçməmişdi ki, əlində portsel dehлизle geri qaçırdı. Amma atasını bayaqqı yerində görmədi. Məktəbin həyətinin darvazasında anasını gördü, atalığı həmişəki kimi onunla yanaşı idi...

Gödəkcoli kişi də onları görmüşdü (o gizlenmirdi, amma məktəbin tinində elo dayanmışdı ki, gözə dəymirdi) oğlanın anasının oynında qara xəz palte vardi. Boyca hündür olan atalığının gözü cynoklu idi, başına şlyapa qoymuşdu...

Onlar ətrafına boyılanan oğlanı həyətdən çıxarandan sonra kişi gizləndiyi yeri tərk etdi ve boşalmış həyətin ortasına addımladı. Qabağınca bolonka qaçırdı.

Kişi ixtiyarsız pirojna yemeyindəydi...

Az keçməmiş məktəbin darvazasından çıxdı və məhellənin o yanında qoyduğu maşınına yaxınlaşdı. Maşının arxası açıq idi və ordan öz ağırlıqlarından oyılmış altıdöyməli qazma boruları sallanmışdı.

Gödəkcoli kişi maşının qapısını açdı, xalça sorılmış oturacağa qalxdı və mühərriki işə salmadan evvel bolonkanı kabinetə yattı. Kepkali, bıgli oğlanın dizinin üstüne qoydu.

- Niye belə gec goldin? - o, gözlərini açmadan soruşdu.

- Söhbət edirdik.

- Hə, necidi oğlun?

- Yaxşıdı.

- İti niye götürdü?

- Neynir ey iti?

- Bəs indi biz iti hara aparaq?

- Hardan götürmüsən, ora da qaytar, - gödəkcoli kişi mühərriki işə saldı, maşın yavaşça yerindən terpendi və borulan yellədo-yellədo məktəbin böyründən ötüb-keçdi...

1974

ƏKRƏM ƏYLİSLİ

(1937)

Xalq yazıçısı Əkrəm Əylisli 1937-ci il dekabrın 6-da Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulmuşdur. Doğma kəndində orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsil almış, sonra Moskvada M.Qorki adının Ədəbiyyat İnstitutunun nəşr bölməsinin bitirmişdir. "Azərnəşr" in tərcümə səbəsində redaktör, "Gənclik" naşriyyatında, "Mozalan" satirik jurnalında, Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsində, "Azərbaycan" jurnalında baş redaktör, Azərbaycan Yazarları İttifaqının katibi, "Yazıcı" naşriyyatının direktori vəzifələrində işləmişdir.

Bədii fəaliyyətə XX əsrin ikinci yarısında başlamış, istedadlı nasir və dramaturq kimi məşhurlaşmışdır. Xüsusilə "Adamlar və ağaclar" trilogiyası ona böyük yüksərət gətirmişdir. Xidmətlərinə dövlət yüksək qiymətləndirmişdir. O, "Şəhəf" nisanı və "Şəhəzəd" ordeni ilə təltif olunmuş, Azərbaycan Xalq yazıçısı fəxri adı almış, 2005-ci ildə respublikanın Milli Məclisində üzv seçilmişdir.

"Ürək yaman şeydir..." pəvesni yazıcının "Seçilmiş əsərləri"ndən (Bakı, 2005) göntürülmüşdür.

ÜRƏK YAMAN ŞEYDİR...

1

Sərvər əsgərlilikdən bir ayrı vaxt golmiş olsayıdı, bəlkə kənddə belə tez darixmayaqdı. Ancaq o, payızda geldi. Payızın lap axırlarında. Gəlib gördü ki, çöl-bayırından el-ayaq kəsilib, atasının hər il kolxoza okidiyi bostan sovuşub... Dağlıarda ayrı vaxt adam boyunca qalxan ot-otlöf son cöpünəcən biciilib-dasınmışdı; bağlanın mer-meyvəsi çıxdan dərilmişdi, xozəli yandırılmışdı; Sərvərgiliin heyva ağaclarındakı bəs-altı heyva və döşlərdo, kolxozi xırmanlarında saralan üç-dörd taya saman - meşəli, bağılı-bağçalı Buzbulaq kəndinin bir dönya payızından qalan xirdəca xatırı idı, özgə bir şey deyildi.

Əsgərlilikdən golon günü Sərvər kəndəsinə çıxıb üç il görmədiklərinin hamisini bir necə saatda nə ki var gördü. Gördü ki, yenə

qızlar, qadınlar çəsmələrdən su daşıyır, kişilər çayxanada çay içir, uşaqlar klubda domino oynayır. Gördü ki, axşamüstü adamlar yene çinarın dibinə yığışırlar, futboldan, siyasetdən danışırlar, sonra küçə-küçə möhəllə-mohəllə evlərinə dağlışırlar və üç il bundan qabaqkı kimi, yənə de gecə-gedə, yol uzunu cyni sözler deyib, cyni qayda ilə bir-birlərini axşam çayına-cörəyinə davet eləyirlər.

O axşam evə qayğından küçənin bir yerində Sərvər təzəco papiroş çəkməyə başlayan bir dəsto oğlan gördü; küçənin başqa bir yerində, təzəco piqqıl daşlaşdırmağa başlayan bir dəsto qız gördü. Gördü ki, yenə kənddə atasına Pişik Ağalar deyirlər, atasına Cüceli Xanım deyirlər. Və birdən-bire hiss cəldi ki, darixir.

Sərvər birdən-bire yeqin cəldi ki, qşı kənddə keçirmək onun üçün çətin olacaq: no bir horəköt, no bir maşın dirilisi; qarlı dağlar tam üç-dörd ay göyüñ etəyinə direnib draconadılarsı - Buzbulagın dünəydan əli üzülecekdə... Ev - çayxana, çayxana - ev... Qış Sərvəri qorxutdu, dəhşətə getirdi və Sərvər bu dəhşətə yatıb, yuxusunda isti və işiqli bir yay gecəsi gördü.

O, atasının bostanında idi, çalanın üstündə yatırdı, hom do elo bil onu yerdən-bostandan çalaqarışq bir xeyli yuxarı qaldırmışdır və buradan Sərvər bütün bostanı rahatca görə bilirdi. Bostanın üstündə süd kimi ay işığı vardi və iri-iri, aq-ag qovunlar bu işqida, qoyun sürüsü tokı yatişmışdır. Sərvər qovunlara baxırdı, hom do bostandan aralıda, dağın dibində böyürtkən kollarına oxşayan qara kölgələr gördü. Kölgələr qimildəşmişdilər, piçildəşmişdilər - nəse qorxulu bir iş görməye hazırlaşmışdır. Sonra kölgələr sırota horəkəti gedilər, bostanın üstüne yerdilər və böyürtkən koluna oxşayan bu kölgələrin içindən zil qara yapincılı nohong bir çoban çıxb, çomağını yuxarı qaldıran kimi taqlarda, bostan boyunca yatrıb iri-iri, aq-ag qovunlar tərpoşlu horəkəti gəldilər və o saatca bir aq qoyun sürüsü olub, sürətli dağ səmtə gedən qara yapincılı nohongın arxasında töküldüdülər. Sərvər qışqırmaq istədi, qışqırı biləmdə, yerindən durmaq istədi, dura bilmədi. Sonra birdən hava işqalandı, sohor açıldı və Sərvər homin qara yapincılı adəmin Əjdər olduğunu gördü. Əjdər dağın lap kollosunda dayanmışdı; Sərvərə el cleyirdi: "Bakıya gel... Bakıya gel... Bakıya... Bakıya... Bakıya..."

Hələlik yuxu yuxuluğunda, Əjdər Əjdərliyində qalsın, osas metlob burasındadır ki, sahərisi yataqdan duranda Sərvər, özlüyündə,

qışın mesolosunu tamam holl cəyib qurtarmışdı. Əl-üzünü sevinə sevinə yudu, çöröyini teləsa-teləso yedi, küçəye çıxıb qonşuluqdakı çoxdan kimsəsiz qalmış bir evin qapısında bir müddət ayaq saxladı... Bu ev Əjdərin idi; həyətinə qanqal basmışdı, damını ot basmışdı... Əjdərin Bakıda olduğunu Sərvər çaxanada öyrəndi. Bir de Teymur Bakıda idi; Kömürçü bazarında alver eləyirdi. Teymur Sərvərin sinif yoldaşı idi, buna görə Sərvər daha da ürkələndi, hətta o qədər ürkələndi ki, atasına bir söz deməmiş, anasından pul almamış, qaydan-baş, mohallədə özünən yol tədarükünü dələdi. O heç vaxt heç yərə alverə getməmişdi, ancaq alış-veriş üçün bir qozun, bir de badamın başqa meyvələrdən sərfələr olduğunu kimdənse eșitmədi. Buna görə de Sərvər bağında, bağçasında qoz ağacı, badam ağacı olan bir neçə adəmin qapısını döyüd. Bir neçə evin darvazasında dayanıb ev yiyeşləri ilə ezlə alverçilər kimi danışdı, sövdələşdi; axırdı, Şövkət arvadda otuz-qırç kilo badam yeri elədi, Gülgəz arvadda elli-altmış kilo cövüz yeri elədi; sonra evə gəldi, anasını yola getirdi, sonra onlar ikisi bir yerdə Ağalar kişini də birtəhər yola gətirdilər... Və bütün bunları cəyə-cəyə Sərvər xəyalında böyük Bakını gördü, orada alver eləyib, pul qazanıb, əynində tozə kostyum, tozə palto Leninqradın bir zaman yalnız "uvolneniye" vaxtı cəhiyatla gəzə bildiyi küçələrini xoyalında doyunca və lozzatla gözdi. Və ceyni vaxtda da o, Əjdəri və Əjdərlə bağlı olan əhvalatı xatırladı.

Əhvalat iso çoxdanın əhvalatı idi, yeddi-sokkiz ilin əhvalatı...

Yay idi, qovunun tozəcə ağaran vaxtı idi. Və o yay qovunun təzəcə ağırdığı vaxt, gecələrin birində Xanım arvadın bostanda, dəmir tor arasında saxladığı ferolordan biri yoxa çıxdı. Fəronin yoxa çıxmışı səhor bilindi və o səhor Ağalar kişi ilə Sərvər bostanın dörd yanını gəzib ayaqdan saldılar, ancaq heç yerdə toyuq tükü, toyuq nişanəsi tapmadılar. O biri gecə bir fərə do yoxa çıxdı. Bu dəfə Ağalar kişi gecəni yatmayıb, səhərəcon hincə keşfiçilik mövqayı qarara aldı. Əlinde tufəng, kolların arasında gizləndi, ağacların dalında pusdu, ancaq onun səhərə yaxın dözməyi, oturduğu yerdə bir balaca mürğüləməyi ilə səhor hindon bir toyuq da qeyb olub, elli-ayaqlı göye çekiildi. Ağalar kişi möhkəm dilxor oldu, cənki bu, yaxşı olamot deyildi; cənki bu iş, heç şübhəsiz, adam işi idi - yer üzünün heç bir bəyvanı o dəmir torunlarından toyuq apara bilməzdi. Bir de bu səhəbet təkəcə toyuq səhəbəti deyildi, burada adama sataşmaq məsəlesi vardi. Və bu cür adama sataşmağın axını çox pis qurtara bilordı,

çünki bu gün-sabah qovun yetişirdi. Ağalar kişi çox fikirleşdi, kənd-dəki düşmonlorunu çox götür-qoy clədi, hətta üç-dörd qonşu kondin şübhəli hesab clədiyi cavanlarını da üroyində birbəbir sayıb-sadaladı, ancaq heç bir dürüst qonaqtə golo bilmədi. Ağalar kişi o fərə ogrusunu heç vaxt görə bilmədi, onu Sərvər gördü; gecələrin birində oğru özü öz ayağı ile gəlib çıxdı. Özü do bostanın lap ortasına, çardağın lap yanına... Ağalar kişi yatmışdı, xoruldayırdı, ancaq Sərvər yatmadı, çardağda üzüqşöylər uzanmışdı, aşağıda Aym süd kimi işığında bozumtlu tağlar boyunca ağara-ağara səpələnib gcdən yemişlərə baxındı. Birdən Sərvər arxa torəfdən öz adını eştidi. Diksində, qorxdu və ele diksində, elə qorxdu ki, qışqırı atasını oyatmağa da sessi-nəfəsi gəlmədi. Sonra o, aşağıdan, diroyin dibindən piçılı eştidi: "Ə, səs salma, aşağı düş, monem, Əjdərəm, qorxma..." Ancaq Sərvər elə qorxmuşdu ki, heç torponmoya də hali qalmamışdı. O, handan-hana birtohər dikəla bildi, çardağın bu torəfinin keçib altda, diroyin dibində olını ağzına qoyub, bütün vücudu ilə Sərvəro "sus" deyib dayanmış uzun və arıq Əjdəri gördü. Sonra Əjdər qollarını uzadıb Sərvəri çardaqlan chımalca düşürdü. Çaladan uzaqlaşıb, təbostandan çıxanacan onlar dinməz-söyləməz yerdilər; bostanın qurtaracağında bir qoz ağacının dibində Əjdər dayandı.

- Otur.

Sərvər oturdu.

- Malades, oğulsan, səs-küy salmadın. - Əjdər gülümsədi, elini Sərvərin çiyninə vurdu.

Bir müddət bir-birlərinə baxdılar.

- Bork qorxdun?

Sərvər dinmədi.

- Dur bir tiko çörök tap götür, acıdan lap nəfəsim kosılır... Amma, bura bax, kişi ol. Pişik Ağaları oyatma.

Sərvər durub çörök dalınca gəldi. İki lavaş gətirdi, bir qac pen-di gotirdi və Əjdər çöröyini yeyib qurtarandan sonra o, ehmalca, cəhiyatlı soruştu:

- Toyuqları aparan sen idin?

- Mən idim...

- Kondə soni bork axtarırdılar.

- Bilirom.

- Beş-altı milsənər gəlmİŞdi.

- Hə?..

- Bizdon də soruştular. Dədəm dedi ki, Bakıdaşan. Bos son
Bakıda deyildin?

- Bakıdaydım.

- Bos niyo orda qalmadın ki?..

- Yerimi bilmışdılər. Bir oclaf satmışdı moni.

- Bos indi neyloyoçokson?

- Gizlənib, ara soyuyanda yeno gedocəyəm.

Bu yerdə Sərvər suallarını arasını kəsdi, çünki qalan şəyler onsuz da məlum idi. Comisi üç-dörd ay bundan qabaq rayondakı konserv zavodunun meyvo qəbulu məntəqəsində işləyəndə, günlörin bir günü Əjdər hökumatın üç min manat pulunu götürüb aradan çıxmışdı; bu uhvalatı Buzbulaqda hamı bilirdi.. Sonra Əjdəri kimso Bakı bazarlarının birində alver eləyən görmüşdü. Bu xəbər də çox təzliklə kəndə yayılmışdı. Bu üç-dörd ayda Sərvər Əjdərin barəsində yüz cür rovayot eşimmişdi. Əvvəllər qonşuluqda hər gün gördüyü Əjdər Sərvərin tosavvurunda yavaş-yavaş dəyişmişdi, qəriba, nağılvəri bir adam olmuşdu. İndi burda, gecənin bu vaxtında, çölün düzündə bu adamlı yanaşı oturmaq da Sərvər üçün, olbotu, qoribə idi...

Sərvər susdu, Əjdərin barəsində xeyli vaxt öz-özüň düşünəndən sonra, yənə də ehmələcə, cəhiyatla soruştı:

- Bos gecələr harda qalırsan?

Bu dəfə, cavab vermək avəzinə, Əjdər үzün müddət Sərvərin gözlərinin içini baxdı, onu çağdıranaçan, hətta hürküküb qorxudanacan baxdı vo bu uzun-uzadı baxışdan sonra nəhayət ki, dilləndi:

- Gedib satmazsan ki?

- Yox, o... No danışırsan, heç kəsə demərom!..

- And iç!

- Nəyə and içim?

- Nəyə inanırsan?

Sərvər çox fikirləşdi, ancaq and içməyə bir şey tapmadı. Əjdər gəyidəki Ayı göstərib:

- Ona inanırsanmı? - dedi.

Sərvər başını qaldıñ Aya baxdı. Ogecəki Ay iso elə böyük idi, elo qəriba idı ki, o Aya inanmamaq doğrudan da mümkün olan şey deyildi.. Buna görə də Sərvər lap ürokdan:

- İnanıram! - dedi.

- And iç.

- O Ay haqqı, heç kəsa demərom!

- Di dur dalımcə gel...

Və onlar bir xeyli yol gedəndən sonra golib dağın dibinə, Buzbulaq camaatının "İlanmöleşən" dediyi yera çıxdılar. Burada - saysız-hesabsız böyüktron kollarının arkasında - üstünü, dörd yanını kol basmış, tikan basmış özgül ağaçının sallaş budaqları altında Əjdər özüne yer eləmişdi. Buraya girmək üçün üzüqçülü yərə serilib böyüktron kollarının dibi ilə uzun müddət sürünmek lazımdı. Üstəlik, kolların dibinə Ay işığı da düşmürdü. Əjdərin cib fənori, kol-kos yığnağı olan bu şəhri alımı aza işıqlandırı bilirdi. O gecə Sərvər, hər şeydən çox, Buzbulaq camaatının ilan yığnağı hesab clodiyi bu yerdə bir dənə də ilan görəməyinən toaccübləndi. Xeyli sürünon-dən sonra onlar nisboton açılılığı çıxdılar. Vo Əjdərin, nəhəng hörümçək toruna bənzəyən koması qabağında Sərvər heyətindən donub qaldı: komanın qabağındakı xeyli sahənin kol-kosunu Əjdər son cöpünəcon biçib tomizləmişdi, yeri qazmışdı, hamarlamışdı, hotta hamarlanmış yero su da səpmişdi. Komanın də tarofində dağın dibində bir sisqa bulaq süzüldü. Bulağın qabağında Əjdər onomli-başlı bir hovuz da düzəltmişdi və hovuzun içindəki su, Ay işığında, orinmis qurğuşun kimi parıldayırdı; komanın qabaq torofində - ocaq, ocağın yanında - hisli, qara çaydan; Əjdərin bostan-dən ouğurladığı toyuqların sür-sümüyü də burada idi.

Sənki Sərvəri daha da toaccübləndirməkdən ötrü Əjdər, hələ içori girməmiş, komanın ağızında dayanıb, astadan bir fit do verdi: elo bil küçük çəğirirdi, ancaq içəridən küçük çıxmışdı, kirpi çıxdı. Sərvər kirpiyə toaccüblənmədi, burada kirpinin, başını çıxarıb, çox asudo dolanmasına toaccüb elədi. Çünki kirpinin başını çıxarmağından ötrü onu işaqlar suya salırdılar, hovuza atıldılar, yaziq heyvanının başına min cür oyun açırdılar. Kirpinin adam qabağında belə gəzməyin Sərvər birinci dəfə göründü. Ele bil kirpi do bunu hiss etdi, Sərvərin iyini alan kimi yumurlandı, başını gizlətdi və onun bu horəkəti, nedənse, Əjdərin bork xoşunu goldı.

- Qardaşımızdır, - dedi. - Mənim kimi yetimin biridir, özü də çox viedənlə kirpidir, ilanlara göz verib işiq vermir... Yatanda qarolu-lumu çökir.

İçəridəki şəyler iso Sərvərə tanış idi: Əjdərin sırlılısı, nəst qabı, nəst çiragi, rəhmətlək Xəvor arvadın su vədrəsi, xörək qazanı... (bütün bunları Əjdər bir gecə xəlvotco kəndə girib, öz evlərindən gətirmişdi).

O hörümçək toruna oxşayan komanı, o sisqa bulağı, o kirpini, hətta o qara çaydanı və hisli çırığı da Sərvər oşgerlikdə olduğu vaxt hor gün xatırlamışıdı. Zarafat deyil, bir ay, ay yarım sorasər o, atasını yuxuya verib, yaxud onu - bostanı gözəmək bəhanəsi ilə aldadıb, hor gecə o dağın dibinə qaçmışdı - Əjdərə yemək aparmışdı. Bir ay, ayyarım sərasər onlar gecə kolxoz zomilərindən buğda yiğib, noxud yiğib, lobya yiğib hədik bişirmişdilər və Sərvər ömründə o hədikdən dadlı bir şey yeməmişdi. Vo Sərvər ömründə o günlərdən gözəl günlər görməmişdi, - nə olsun ki, ürəkdo qorxu vardi, hürkü vardi. Bu boyda sırrı saxlamaq, əlbəttə, asan deyildi, üstolik, Əjdəri holo də axtarırdılar. Hələ də onun dalınca kəndə milis galıldı. Məktəbdə, xüsusən Zinyət Şəkərək qızının dörslündə Sərvərin voziyəti dəha çıxılmaz olurdu. Çünkü hər dörsə direktor igidlikdən, casarotdən və hər cür düşmənə qarşı homişə aşıq-sayıq olmaqdən danışındı. Zinyət Şəkərək qızının təliminə görə, Əjdər də, heç şübhəsiz ki, düşmən idi, əsl "şpiyon" idi. Üstəlik, Sərvər də o vaxt uşaq deyildi, altıncı sinifdə oxuyurdu, hökumətin o qədər pulunu qaçırmağın no olduğunu biliirdi. Buna baxmayaraq, o sırrı açmayı, o yeri məlsonerlərə nişan verib. Əjdəri tutdurmaq comisi bircə dəfə Sərvərin iuryindən keçdi. Ancaq elə homin gecə orada, o kolluğun-tikanlığın arasında, o hörümçək toruna oxşayan komanın qabağında Əjdərin üzünü görən kimi Sərvər özü öz fikrindən iyrəndi. Çünkü orada, o hörümçək toruna bənzəyən komanın qabağında, o Ayın işığında Əjdər "düşəmən", "şpiyon" devilon seyə qətiyyən oxşamırdı; adico Əjdər idi - uzun, aniq, hota, bir suyumu da rəhmətlək Xəvər xalanı yada salırdı...

O il bütün sentyabr ayını Sərvər hem qorxu-tolaş, hem də qoribər sevinc içerisinde keçirdi. Eto vaxtlar olurdu ki, o, gecədə bir-iki saat da yata bilmirdi. Ancaq Əjdər bekərcliqlidən bütün günü yatırıdı, yatmadan Əjdərin gözləri şışmişdi. Bekərcliqlidən Əjdər dağlardan ot yolu, səbətə, vedrəyə, kuzeyə oxşayan qaribə şəyər qayırırdı; sisqa bulağın qabağındaki hovuzu tez-tez sökürdü, təzədən düzəldirdi, hotta arada bir şeir də quraşdırırdı:

"Yetin kirpi, çok monim keşiyimi.
Doğma yurdə qacaq düşüb golmişəm.
Buraxmışım evimi-cəsiyimi,
Türkli kimi koi dibinə girmişəm".

"Zalim dünya, göylərə bax. Ay çıxıb... Zalim dünya, göylərə bax,
Ay çıxıb..." Əjdərin ləp axırıncı şerinin evveli belə idi. Öz komasının

qabağında oturub, göydəki Aya baxa-baxa Əjdər o sözleri beş-on dəfə təkrar etdi. Ancaq şərin dalısı golmodı. Şərin sonuncu sözlərindən Sərvərin xəborı olmadı. Payız düşəndə, yağışlar başlayandə gecələrin birində onlar o komanın qabağında səzsüz-söhbətsiz vidalasdılar. Gedəndə Əjdər təkcə sırlışını götürmüştü, bir də kirpini qucağına almışdı. Vo nə qədər qoribə olsa da, Sərvərə də golirdi ki, Əjdər kirpini do Bakıya aparmaq istəyir. Sonra Əjdər kirpinin yaş burnundan öpüb onu chımlaç yero qoydu. Sonra Əjdər Sərvəri qucaqladı, nodənə Sərvərin də möhz burnundan öpüd vo sisqa bulağın yanındaca dağa dırmaşıb quş kimi, qırğı kimi yuxarı şığıdı və bir göz qırpmında dağın toposino qalxıb, oradan Sərvərə el etdi: "Bakıya gol... Bakıya gol... Bakıya... Bakıya... Bakıya..."

II

İndi onlar Bakıda Tozo bazarın qapısı qabağında üz-üzə dayanmışdılar. Əjdər ağlagolmaz dorocodə kökləmişdi, qarın bağlamışdı, buxşa sallamışdı. Bogula-bogula nofəs alırdı, hirsli-hirsli Sərvərin üzünə baxırdı vo bu hirsin sobobını Sərvər heç cür anlaya bilmirdi.

- Noyo golmison? - Əjdərin birinci suali bu oldu.

Sərvər dedi:

- Alverə golmışom. Bir az şey-süyü gotirmışom. Satıb, sonra Leninqrad torəfə getmək istəyirəm.

Sərvərin ütülənmis şalvarına vo onun qara pencək altından geydiyi, bu dünyada yalnız Buzbulq qarşılının təxuya bildiyi, qırmızı naxışlı ağappaq yun köynəyinə Əjdər çox baxdı. Baxıb nəsə fikirloşdu, noyiso götür-qoy etdi:

- Bu vid-fasonlu, - dedi. - bazarda oturacaqsan?

Əjdər cibindən quru ota oxşayan bir şey çıxardı. Onu iyəliyib xeyli öskürəndən sonra bogula-boğula soruşdu:

- No gotirmison?

- Badamdır, bir də kövüz. Comisi yüz on beş kilodur.

- Harda qomyusan?

- Kömürçü bazarında, Teymurun yanında.

Bir müddət Əjdər fikirli-fikirli yola baxdı. Sonra yoldan keçən bir boş taksini saxlayıb Sərvəri oturtdu:

- Get, qoy maşına götür! - dedi.

Çox keçmədi ki, onlar iki nohong kisəni homin taksidən düşürb, bazarda Sərvərin tanıldığı bir adamın yanında qoydular. Özləri

bazarın yuxarı qapısından çıxıb, yavaş-yavaş Basin küçəsinə endilər... Qar yağırdı, yağıdqca arıyirdi, yerdən buxar qalxırı və bu nəm havada Əjdor, bir kəlmə de dinib-danışmadan, başını aşağı salıb, tramvay xəti boyunca Serveri harasa apardı. Server hara getdiklərini soruşmaq istoyirdi, ancaq soruşmağa ürək elomirdi. İsteyirdi toyuq ohvalatını yada salsın, o yaydan, o komadan, o kirpidon danışın, o seri deyib, Əjdörin kefni deyişsin, üzünü güldürsün. Ancaq susurdu, demək istədiklərini dilinim ucundan birləbir geri qaytarırdı: qorxudu ki, bu səhəbot Əjdor ayrı cür başa düşər, cəl bilor ki, Server onun boynuna minnet qoyur, eladıyi yaxşılığı yada salıb, bu yaxşılığı əvəz istoyir. Aynı bir səhəbat isə Sərvərin ağılnı golmirdi... Bələcə - dinməz-söyləməz onlar bir xeyli dərəcədən yol getdilər və hələ mənzil-başına çatmamış Server dözməyib, birdən-birə dilo goldı:

- Bura bax, Əjdor, - dedi, - mon sənə engel-zad olmağa gəlməmişəm ha! İşin var get! Şəhərdə birinci dəfə deyişəm ki, üç il Lenin-qradda olmuşam.

Əjdor:

- Əcəb cəmisiən, - dedi. Və başqa heç nə demedi.

Onlar bir tindən burulub, bir xırdaça bəyətə girdilər. Köhnə ev idi, qabağında aynabəndi vardi və ahl, aqsaçlı bir qadın o aynabondı paltar ütləyirdi.

Əjdör Serveri heyətdə qoyub, piləkənle yuxarı qalxdı, qarı ilə xeyli səhəbet etdi, sonra Serveri do yuxarıya çağırıldı.

- Bəri gel, burda qalacaqsan, - dedi və aynabəndə açılan iki qonşu qapıdan birini itəileyib açdı. - Bu senin otağın, o da qıravatın... Çay iç, yat, dincəl. Cıx gəz, kinoya get... Bu da Marqodur, tanış ol, gür-cüdür. Tok arvaddır... Pul-zad lazımlı olsa, bundan alarsan... Senin bazarın işin olmasın, bazarın işinə mən baxacağam.

Bələ görüş şübhəsiz ki, Serverin üreyindən ola bilmezdi: cəl bil Əjdör onu hələ de uşaqlıq hesab etməyirdi. Teymur bazarда ola-ola, Əjdörin onu bazarə buraxmamağı Serverə toxundu, bərk toxundu, ancaq Server Əjdörin məsləhətindən çıxı bilmədi, onun üzüntü durnaşağla ürək eləmədi. O gün Server aksamacan şohri dolandı, aksam evə qayıdır Əjdörin yoluñ gözlədi, cümkə onun fikrine, Əjdör o aksam mütləq bu evə gəlməli idi. Ancaq o aksam Əjdör o evə gelib çıxmadi; onun şohrəsi de Əjdör o tərəflərdə görənənmedi. Server günortaya-can gözlədi. Günorta bazara cumdu, ancaq orada da Əjdəri tapmadı.

O, bazarda öz şyelerini do tapmadı; bazarı əldən-ayaqdan saldı; dünən şyelerini tapşırıldığı o adam da cəl bil olli-ayaqlı göyo çökilmişdi... Əjdərin yer-yurdunu öyrənmək üçün bazarдан Marqo arvadın evinə qaydında yolboyu Server çox fikirledi, çox baş sindirdi, ancaq bu işdən heç nə anlaya bilmədi. Üstəlik, Marqo arvad da Əjdərin yerini demədi. Elo bil qosdon demədi. Əlac bircə Teymur aqaldı və o gün aksamüstü - bazar bağlanana yaxın - Kömürçü bazarında Server Teymurun üstünü kosıldı:

- Ə, Teymur, Əjdəri görməmisən ki?

- Görəməşəm. Sohor tezdon Tifliso getdi.

- Nəcə yəni Tifliso getdi?

- Getdi de. Necəsi yoxdu ki.

Server az qaldı ki, uşaqlıq kimini ağlaşın.

- Bos menim baremdə bir söz demədi?

- Dedi. Dedi ki, gəzib-dolansın, çıxıb getsin kondə. Dedi, ondan alver cleyən çıxmaz.

Server səsi goldikəcə bağırdı:

- Bəs menim pullarım, bos menim şyelorım?!

Teymur heç halını da pozmadı:

- Men pui işini bilmərəm, - dedi, - onu özünüz bilersiz. Menə söz tapşırıblar, men do sənə deyirom... Dedi ki, tok gün gəsin, cüt gün getmesin. O günler Əjdörin tanış pravadnikı var - yeddinci vəqonda. Dedi ki, bilet-zad almasın, vəqonun pravadnikinə sənə tapşırıbdır. Poyez gecə bir tamadına gedir, pravadnikə Əjdörin adını verəcək-sən... Yeddinci vəqon, yadından çıxməsin...

Əgər onlar on il bir yerde oxumuş olmasaydılar, bolxə səhəbet buradaca bitecekdə. Ancaq səhəbot burada bitmədi, cümkə onlar on il bir yerde oxumüşdülər. Cümkə səhəbotin lap axırında, özü de lap axırında sözü deyəndə Teymur azca ehtiyatsızlıq cəmişdi, bir balaca qumışmışdı və bu anda onun gözünün içindən nəyinənə qacılıq gizləndiyini Server aşkar seza bilmənmişdi və qaçıb gizlənən o bapbalaca işartida Server haçanınsa fırıldaq Teymurunu görmüşdü. Buna görə de o, qesildən Teymuru taxaladı:

- Əjdər Tifliso-zada getməyib, - dedi. - Sen mənə yalan deyişən. Sen Əjdörin yerini bilirsin, mondən gizlədirsin!..

Teymur əl-ayağa düşdü:

- Əjdərin yer-yurdunu no gozir. On ildir ki, Əjdor nizakonu yaşayır, heç yerde propiskası-zadı yoxdur.

– Deyirsən, Tiflisi gedib, hə?.. Adam ol, ə, vicdunun olsun!..
Axı görürəm ki, yalan deyirsən, gözlerinin içindən görünəm!

Bir müddət Teymurun səsi gelmedi. Sərvər hiss elədi ki, Teymur yumşalıb, özü də yumşaq danışmağa başladı:

– Mən onu adam biliirdim, – dedi. – Nə bileydim ki, oclafın, dilençin biridir... Yüz kilo şeyi götürüb çıxıb aradan... Belə də vicdanlıqlı olar?

Teymur dedi:

– Taxris özündədir, özün oturub sataydin.

Və Sərvər yenə də özündən çıxdı:

– Vicdansız qoydu ki, satım?! Mən haradan bileydim ki, bu adam asılıstdır, alçağın, julikin biridir.

Teymur yenə də səsini çıxarmadı. Beləce sossiz-somirsız onlar piştəxtanın üstündəki şəyərini yiğisidirdilər. Bir yerdə kiselerin ağızını bağlayıb, bazarın qaróvulcusuna təpsirdildilər. Bazardan çıxdılar və bir müddət Əjdörən söhbetini eləmədilər.

– Həvanı görürən?

– Yaman soyuqdur!

– Amma təmizdir, görürən?.. Lap Buzbulagın havasına oxşayır.

Sərvər dedi:

– Buzbulaga da qar yağımı göresən?.. Men golendo yağış yağırdı.

Bu yerde Teymur özü Əjdörən söhbetinin üstüno geldi:

– Belə havaldara Əjdörən pristupu tutur, – dedi.

– Nə pristup?

– Bos bilmirsən? Əjdörən naxoşdur da... Asmadır, nedir, bir axmaq naxoşluqdur. Hava soyuq olanda yazıq nefas ala bilmir. Hava ki belo oldu. Əjdörən bazaar-da-zadda görməzsən, dəniz tərəfdə bir restoran var, badvaldır, gedib orda oturur.

– Deyirsən, indi də orda olar?

– Bəlkə olar, nə bilim, ancaq mən ölüm, mənim adım olmasın!

Daha Sərvər heç ne soruştı. Teymuru yolda qoyub, dəniz tərəfə qəçdi və o, "badval" restoranın qaranlıq bir künçündə Əjdörəni tapdı.

– Paho!.. Tiflisə gedən burda imiş!.. Afırist!.. Oclafın biri, oclaf!..

– Otur görüm, Pişik Ağaların oğlu, artıq-əsiklər çərenləmə.

Sərvər dedi:

– Dur gedək mənim şeylerimi ver, mən sənin kimi oclafın oturmaram.

Əjdörən onun elindən dərib oturtdu:

– Şeylərini satmışam, – dedi. – Görürən do – bala-bala öürüm içəri, – deyib, qabağındakı araq şüşosunu göstərdi.

– Pullarımı vərməsən... – Sərvər yumruğunu Əjdörən üstüne tuşladı.

Əjdörən chmalca onun olundan yapıdı:

– Çıxarıq bayırda vurarsan, – dedi, – burda olmaz, Pişik Ağaların oğlu!..

– Deməli, dədomo də sataşırsan! Yaxşı, baxarıq, çöldə danışarıq! Əjdörən dedi:

– Mon o Pişik Ağaların xayasından öporəm, sonin kimi oğul böyüdüyüño görə!

O, Sərvər üçün də araq süzdü. Ofisiantı çağırıb yemək sıfarisələdi. Ancaq Sərvər no o araq içdi, no o yeməyo ol vurdu.

– Gerek o vaxt mon səni tutdurymdım, – dedi. – Əger o vaxt soni tutdurmış olsayıdım, indi belə oclaf olmazdım.

Əjdörən hirslenədi, güldü. Sonra gələnlərindən soruşdu:

– Ləninqradə noyo gedirdin?.. Düzünü dc, qızın-zadın var, yoxsa gedib alver cloyocəkdin?

Sərvər dedi:

– Sənə dəxli yoxdur, son moniim pullarımı ver!

Əjdörən bir müddət susdu. Sonra bir cibindən beş-altı badam çıxardı, o biri cibindən üç dono kövüz çıxardı və onları stolun üstüne qoyub aldan-aldan Sərvərin üzüno baxdı:

– Tanrıyırsan?

– Tanrıyıram! Hamisini sonin xırtdøyindən çıxardacağam!

– Arağını iç,

– İcmirom!

– Çöreyini ye,

– Yemiro!

Əjdörən stolun üstüne qoyduğu badamdan birini götürdü:

– Şövkətin badamändər, düz tapmışam?

Sərvər töəccübəndi.

– Bu da Gülgəz arvadın bizim bərinin yanındakı kövüzdəndər, sizin də heyətdəki pişpişonin bu tərəfində. O pişpişonin böyründə bir onçır ağacı vardi, yarpaqları payızda da göngög olurdu. Bir də bir alça vardi, tövlo tərəfdə, divarın lap dibində, payızda çiçək açırdı... O alça dururmu həlo?..

Sərvər dedi:

– Durur, niye durmur... Sen mənim başımı bişirmə. Mənim pularımı ver.

- Pişpişo do durur?
 - Moni dolayırsan?
 - Dolamıram, sonuşuram, dururmu o pişpişo?
 - Durur, no olsun ki?
 - Mon o pişpişenin dibindo Əli oğlu Mürsolin qızını öpmüşəm.
- Sərvər dedi:
- Sən piyansan, ağızına goləni çərenləyirson!

Əjdər susdu, xeyli vaxt körük kimi fısıldadı, sonra öskürdü, sinoxindən dəhşətli xırılı qopdu və birdən bu xırılıının içindən qoriba, vahimli bir sos çıxdı:

- O pişpişo deyorsan ki, Əjdər ölürlər!..

Və birdən-bira Sərvər baxıb gördü ki, Əjdərin gözloru dəlub, gördü ki, Əjdər ağlayır, gözlerinin gildir-gildir yaşı pencəcisinin yaxasına töküllür. Onun Əjdəro yazığı gəldi, bork yazılıgı gəldi, bir xoş söz demək istədi, deyə bilmədi, bunun yerinə qabağında araqı götürüb başına çökdü...

- Çörəyini yc.
- Meylim çekmir.
- Bir araq da gəlsinmi?
- Özün bilorson.

Və stolun üstüne bir araq da gəldi.

O arağın çoxusunu Sərvər içdi, qəsden içdi. İçdi ki, Əjdər çox içib lap sorxos olmasın. Ancaq Əjdər onszu da serxos idi.

- Bu gün ayın nəçəsidir?
- On üçdür.
- Bu gün mənim an xoşbəxt günləmdür.

Sərvər dedi:

- Dur gedək, restoranı bağlayırlar.

Və restoranın işıqları sönəndən sonra onlar ayağa durdular. Əjdər stolun üstüne üç done onluq qoyub, ofisianta heç ne demədən bayır çıxdı. Bayır soyuq idi: yer donmuşdu, kükçə Ay işığında bomboş işarərdi.

- Saat nəçədir?
- On ikiyo qahr.
- Bu gün son gedocoksan.
- Niye axı?

Əjdər bulvar tərəfə döndü və üzünü donizə səri tutub xeyli vaxt təngiyə-təngiyə getdi və nəhayət:

- Səndən alverçi çıxmaz, - dedi.
 - Mən alverçi olmağa golməmişəm.
 - Be niye golmisen?
 - Demədim? Gezməyə golmişəm, istəyirəm Leninqrada gedim.
- Əjdər dedi:
- Mən do gezmeye golmişəm, görüsən də - hələ də gəzirəm.
 - Axı sendən mənə no?.. Mən ki hökumətin pulunu qəçirtmamışam.

Vo mohz bu yerde Əjdərin sinesindən qopan dəhşət o sözləri deməyino Sərvər peşən qoydu. Əjdər döşünü tutub oylo-oylo özünü dənizin lap qırağındakı domir möhəccorin üstüne saldı. O öskürdü, Sərvər dediyi sözlərin peşmançılığı çokdı; aradan xeyli vaxt keçdi və bir xeyli keçəndən sonra Əjdər bir az dikələ bildi. Dikəldi,ancaq dinib danışmadı. Onlar gözlerini donizo zilləyib durdular... Ay işıqlı idi, Ay günüñ ton ortasında dayanmışdı və onun gur işığında doniz soyuq-soyuq alışib-yarındı...

- Deyon, sözüm bork deydi sən... Bağısla, mən clo demək istəmirdim.

- Yox, oşı, o no sözdü ki, mən ayı şey fikirloşıram.
- Nə fikirloşırsın?
- Bu gün bazarda bir qoriba şey görmüşəm. Sehərdən beynim-dən çıxmır. Bir xirdaca ev köpəyi bir yekə kükçə itini qabağına qatıb qovurdu... Ağappaq, ol boyda bir şey. Həc tüllab, itə de oxşamırdı...
- Ne olsun ki?
- Nəcə no olsun? Top boyda bir şey, o boyda iti!.. Özü də göroydin neço qovurdu. Camaat da baxıb hırıldasırdı.

Sərvər:

- Sən piyansan, - dedi, - sayıqlayırsan.

Əjdər dedi:

- Bilirsen, o it niye qaçırdı?

Sərvər dedi:

- Bilmirəm, gel çıxaq gedək.

- Hara gedək?

- Hara deyirson.

Əjdər dedi:

- Onda vağzala torəf gedoceyik.

Onlar baş alıb, vağzal somtə yollandılar və bir az gedəndən sonra yəncə Əjdər it barədəki səhəbatın üstüne qayıdı.

- Mən o itin qaçmağına təcəcüb cəmirməm. - dedi - Başqa şey o təcəcüb eləyirəm: o qədər adamın içində heç kos bilmirdi ki, o yekəlikdə it o siçovula oxşayan tullabın qabığından niyə qaçır...

- Sən bilirdin?

- Bilirdim, albətə bilirdim! O it gözel başa düşürdü ki, cama-hatm hamısı o siçovul tullabının elbirdir... Ona görə də qaçırdı.

- Bundan, yeni nə mənə çıxır ki!

- Heç bir mənə-zad çıxmır! - Əjdər hırslı-hırslı dilləndi. - Onu demək istiyiram ki, mənim o itə yazığım geldi.

Domus sahil yolunu xırçıldıda-xırçıldıda onlar bir müddət də səssiz-səmirsiz yerildilər. Sonra Əjdər özünü bir skamyanın üstüne saldı:

- Saat neçədir?

- Birin yarısıdır.

- Az qalib ki!

- Nəvə az qalib?

- Poyezdin getməyinə.

- Axi sən mənə niyə qovursan burdan?.. Pullarımı xərclediyin üçün?

- Xeyr, bilirəm ki, sən burda ilişərsən, özü də tez ilişərsən.

- Bəs Teymur niyə ilişmir?

- Teymur heç vaxt ilişməyəcək.

- Bəs mən niyə ilişirəm ki?

- Çünkü sən satqın deyilsən!

Yenə həmin xırıtlı nefəs, yenə həmin fisilti, həmin dilxorçuluq. Üstəlik, Əjdərin gözlorı da qızarlı, get-gedo qan çanağına dönürdü. Və Sərvərin Əjdərə bərk yazığı gəlirdi. Sərvər çəşib qalmışdı: çıxbıtsınmı, necə getsin? Qalsın, nadən ötrü qalsın? Əjdərdən ala bilo-cayı puldan o, hələ restoranda ümidiini üzmişdi.

Sərvər birdən-birə saatına baxıb:

- Gedirəm. - dedi.

- Düz deyirsən?

- Mən səni birdən-ikiyə aldarmışam?

Əjdər ayaga durdu:

- Pulların pravadnikdədir. - dedi. - Yedinci vagon - Teymur devib sene. Beş yüz manatdır, rayona çatanda alacaqsan. Bu küçə ilə düz gedib, vağzalın qabığını çıxacaqsan. Di, yeri get. Mən xara-ham, çox xarabam, mən sənənən vağzala gedə bilməyəcəyəm...

III

Bir dəsto onluq idi. Bir qoşa doftor varağının arasına qoyulmuşdu və varağın ortasında xırda, solğun karanda yazılıtı vardi:

“İstəmedim bu şəhərdə qalasan,
Qalib burda monim kimi olasan.
Vaxt golor ki, bu sözümüz bilərən,
Gəlib qobrım üstdə rohmət deyərən”.

Sərvər pulları pravadnikdən alıb, cibino qoysu, o yazını pravadnikin yanındaca oxudu, sonra kağızı da səliqə ilə büküb, cibino qoysu.

...Vo o sözleri Əjdərin şeirlə yazmağına Sərvər qətiyyən təecübənmedi, çünki haçansa, məktobda oxuyanda, o özü də bir qız şeirlə məktub yazmışdı və o vaxtdan bilirdi ki, dünyada elə şeylər var ki, onları yalnız şeirlə demək olur...

1972

ANAR

(1938)

Müasir Azərbaycan adəbiyyatını isəkə ölkədə yox, onun hüdudlarından çox-çox ızaqlarda da ləyagala təmsil edin və sevdirən Xalq yazıçısı Anar klassik bir şənəkardır, böyük içtimai xadim, millatiñ haqq səsini bütün dünyaya yayın qüdrətli ziyalıdır. O, 1938-ci ilin mart ayının 14-da Bakı şəhərində şair Rasul Rzənnin ailəsində doğulmuşdur. *Doğma* şəhərində on illik müsiki məktəbinin (1955), ADU-nun filologiya fakültəsinin (1960), Moskvada Ali ssenari (1964) və Ali rejissorluq kurslarını bitirmiştir (1972).

Əmək fəaliyyətinə 1960-ci ildə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Mücəyyində elmi işci kimi başlamış, sonra Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktör, "Qobustan" ince-sənat toplusunun baş redaktoru olmuşdur. Azərbaycan Yazarlar Birliyinin Birinci katibi olmuşdur. 1991-ci ildə həmin qurumun sadri seçilmiş, müxtəlif illərdə SSRİ Ali Sovetinin və Azərbaycan Milli Məclisinin deputati olmuşdur.

Ədək fəaliyyətə tələbəlik illərində başlamış, ilk hekayələri 1960-ci ildə "Azərbaycan" jurnalında (№12) çıxmışdır. Sonraları yazardığı "Molla Nasreddin"-66" hekayələr silsiləsi, "Ağ liman", "Bəzmartablı evin altıncı mərabəsi", "Əlaqa", "Macul" kimi roman və povestləri, "Adamın adımı", "Qaravallı", "Şəhərin yay günləri", "Şahra yuxuları", "Təhmina və Zaur" və s. dramatik əsərləri ona böyük ədəbi səhərət gatırılmışdır. Bu əsərlər dünənən bir çox dillərinə tərcümə olunaraq Rusiya, Almaniya, İsvəçrə, Çexoslovakiya, Macaristan, Bolqarıstan, Polşa, Türkiyə, habelə Özbəkistan, Moldova, Türkmenistan, Tatarstan və h. ölkələrdə böyük tirajla buraxılmış, tamaşaşa qoyulmuş, dünənə zəlqlərinin Azərbaycan adəbiyyatına maraq və sevgisini artırılmışdır.

"Vahimə" hekayəsi yazıcının "Əsərləri"nin IV cildindən (Bakı, Nurlan, 2004) götürülmüşdür.

*İlk qışqırıq
Gələcək günlərin vahiməsidir bəlkə,
Son süküt –
Ömrün yorğunluğuna malham –
Sakit, sarın bir kölgə.*

Rasul Rza

Həkim Oruc həyatından razı idi. Sehhətindən şikayəti yoxdu. Qırx beş yaşın içindeydi, indiyəcən heç zökəm do olmamışdı. Ailosı sardan da arxayındı. Özündən altı yaş böyük arvadı Pakizə evdar qadın idi. Ev-əşiyi hemişə soliqo-sahmanlı, bişirib-düşürdüyü xörəklər lezzətli, özü iddiasız, tomonnasız, dilsiz-ağzsız. Heç vaxt orını: hər getdin, hərdən goldin, tez goldin, gec goldin – deyə, diq eləməzdə.

Oruc hor seher yuxudan durub mətbəxde tozo demlonmış pür-rəng çayını, soyutma yumurtasını, ya qayğanağı (bir gün soyutma yumurta, bir gün qayğanaq), yağ-çörəyini, pendir-çörəyini hazır gərərdi. Köynöyi, kostyumu, qalstuku tozəce ütülənmiş, çəkmələri silimmiş, paltalarının, ya pləşinin düymələri dünən bir balaca boşalmışdır, soher yenidən bərkidilmiş olardı.

Oğlundan da razı idi – orta məktəbi qızıl medalla bitirmişdi. Ali məktəbə de osəson öz gücüno girmişdi (elbottə, Oruc da bir balaca saqqal terpotmişdi). İkinci kurdən, yəncə de Orucun bir balaca soyilo Moskvaya İkinci Tibb Institutuna keçirilmişdi. Hor həftə ata-anasıyla telefonla dənişir, hor bayramda təbrik məktubları göndərirdi. Oruc da hor ayın başında oğluna evvolcedən sözleşib müeyyənləşdiridi möbləğdə pul keçirirdi.

İşinə scvirdi. Şəhərin tanınmış psixiatrlarından idi. Xəstoların qeribəliklərino, bozən hotta ecaib hallar alan sapıntılarına çoxdan alışmışdı, bundan darılmırdı, kiməsə yardım edə bilində momnun olur, ümidişz, sağalmaz xəstoliyələrin aqibətini iso üroyine salmırıdı – axı belə dərdlərin çərosi ondan, həkim Orucdan asılı dcysiildi... Elbottə, məsolonin maddi torəfi de vardi və həkim Oruc rifahını özgələrin bödəbxəciliyi üzərində qurdüğündən vicedən ozəbi çekəsi deyildi – bu onun sonotu idi. Sonotino, peşəsinə yaxşı yiyolonmış mütəxəssis idi. Kiminse voziyiyötini yüngülloşdırı bilmişdi, kimiso

sağaltmışdısa, ya müalic etmişdi, ya ancaq cələ müyaiinə edib çare-sizliyini təsdiq etmişdi, bunun müqabilində halal haqqını alması töbii idi. Halal saydığı haqq rəsmi maaşından ölçüyəgolməz dərəcədə artıq olurdusa, bunu da ədalətli hesab edirdi. Axi çıxardığı ad, təcrübəsi, biliyi onun qədər maaş alan bir çox başqa kolleqalarından, işdaşlarından dəfə-dəfə üstün idi. Xəstolerin, daha doğrusu, xəstiyələrinin başqasını yox, mehz həkim Orucu axtarması, onun qəbuluna düşmək cəhdləri, bunun üçün istənilən məbləği verməyə hazır olduqları da danılmaz heqiqətdi. O da vardi ki, xəstəxanadakı iş saatlarından əlavə həftənəki ikinci günü, axşamlar həkim Oruc pasientləri öz evində də qəbul cdirdi. Bir sözle, son-on beş ilde həkim Orucun heç bir maddi sixintisi yox idi. Pəncərələri denizə baxan kooperativ evde dördətəqəli mənzil almışdı, onu tamamile yenidən tomir etdiirmişdi, yeni, bahalı, naxışlı parketle döşətmış, qapı-pence-relonni palid ağacından düzəldmiş (həm də otaqların arasındakı qapıları yarımdairəvi tağ şəkline salmışdı), tavana və divarlar qabartma bəzəklər vurdurmuş, hor otaqçın, məbelər və eynəcən xərici məbelər dəstləri almışdı. Otaqları, dehlizi xrustal vazalar, bərəq vuran çılçıraq işıqlandırırdı. Üç televizor, iki müxtəlif sistemli videosu (biri də bağda idi), lazer diskleri çaldıran cihazları vardi. Xarici səfərlərə videokamerayla çıxardı. Özünün sürdüyü içi maqnitofonlu, sticredinimli "Volqa"-sı və Mardəkanda bağlı vardı.

Ele bütün rahatsızlıqlar da bu bağdan başladı. Daha doğrusu, əvvəl hər şey son dərəcə uğurlu və xoş idi. Bağı beş il bundan qabaq almışdı. Orucdan əvvəl bu bağı 88-ci ilin məlum hadisələrindən sonra Bakıdan Moskvaya köçmüs bir erməni həkimin imiş. Ermənidən qalma birmətbəəli evin ikinci mərtəbəsini və geniş cyvanını Oruc tikdirdi. Hamamı genişləndirib sauna qurdurdu, yeni mebel aldı. İylül, avqust aylarını bağda Pakizəyə qalardı. Yay tötillərində Moskvadan galan oğlu da bir-iki həftəni bağda keçirərdi. İljin qalan aylarında isə hor həftənin sonunda Oruc bağa tek gəldərdi. "Tek" dəyəndə, yəni ki...

Cümə günü axşamtərəfi axıncı pasientlərini qəbul edib evino gedər, paltarını dəyişir, "Volqa"-sına minib bağa yollanardı. Son üç ildə - Ofelyayla əlaqələri başlanandan bori - iki həftədən bir - əvvəlcədən sözleşdikləri kimi - şənbə günü Ofelya bağa, Orucun yanına gəldər. Bütün günü bir yerda olardılar. Ofelya bərabər yaşa-dıqları ata-anasına: - "Növbətiyəm", - dəyiş gecəni də Orucun

yanında qalardı. İlk vaxtlar Oruc bir az vicdan əzabı çekirdi ki, Pakizənin belə səliqə-sahmanla hazırladığı yeməkləri - qızardılmış eti, kartofu, dolmani, ya toyuğu, göyərtini, turşunu, pomidor-xiyarı, meyvesinəcən ayrı bükdüyü toamları Ofelyayla birlikdə həzmirəbdən keçirir, bala-bala şorabdan, konyakdan vura-vura. Sonralar bu vərdi halını alıqda dəha heç bir vicdan sizitlərini da vecinə almırırdı. Bazar günü soher Ofelya ondan qabaq oyanar, çay dəmləyərdi, bərabər qəlyanaltı edordular. Sonra Ofelya çıxıb gedərdi. Oruc bel götürüb meynələrin dibini belleyərdi, şlançı götürüb bos-tana verərdi.

Saat 12-de - 1-do dostları golərdi. Mehdinin sürücüsü axşamdan basdırma edilmiş tikələri sışə çəkəndə, ocaq qalayında Oruc dostlarıyla saunada pivəleyər, çıxıb nərd atardı. Sonra qəbirə kababını dişlərinə çəkib bir-birləri haqqında beləgətlə tostlar deyerdilər. Axşama yaxın tostlar tükənor, dostlar yorular və Mehdinin maşınınə minib Bakıya yollanardılar. Oruc isə bağdakı videosunu qurub Amerika detektivlərinə baxardı. Porno filmləri (onların kolleksiyasını burda, bağda saxlayırdı, bir o çatırdı ki, Pakizə belə filmlərə baxınsın) ise şənbə günü axşam Ofelyayla birge sey edərdi. Ekranda gördüklləri onların yataq davranışlarını daha da coşdururdu.

Bazar ertəsi tezden Oruc şəhəre gələrkən hiss edərdi ki, bu iki gün yarımda eməlli-başlı dincəlib, bütün stresslərdən uzaqlaşub və yeni bir həftənin gərginliklərini yaşamağa hazırlıdır. Evdə paltarını döyişib işe gedər və yenİ bir həftə dəyişməz cədvəl üzrə gündəngünə keçirdi: gündüzler iş, bazar ertesi və xas günü axşamlar cvdə xəstələrin qobulu, çərşənbə günü axşam Mehdigilə preferans. Udduğunu olurdu, uduzduğunu da. Çox da böyük məbləğə oynamır-dılar, cə-bele məşgulliyət üçün. Cümə axşamları, demek olar ki, hor həftə pos-məzara gedərdi. Bəzen hətta iki-üç yere. Tanışan çıxdı və xeyir-şər, nece dəyərlər, borcu.

Tanışçı, dost azdı. İki-üç dostluyla nadir hallarda siyasetdən dənizşardılar. Maraqları - peşələrin və peşələrinin yaradığı maddi imkanlar, ailələrinin rifahi idi. Bir də qadınlar. Hamısı hələ cavan erkəklər idi və hamisinin heyatın zövq-səfəsini aludəliyi, hoyatdan kam almaq istayıb töbii idi.

Bir-birini süretele təqib edən gərgin ictimai-siyasi hadisələrdən uzaq olmağa çalışırdılar. Tez-tez dəyişen iqidər-müxalifət xadimlərinin heç birinə inamları yoxdu. Nə onların səmimiyyötüne inanır-

dilar, no davalarının doğrudan-doğruya xalq yolunda olduğunu... Ömindilər ki, hamisinin möqsədi yalnız iş başına gelmək, qapışdırmanın qapısdırmaq, qamarlanmalını qamarlamaq, ola keçirməlini ola keçirmək idi. Orucun indiyəcən olde etdikləri bəsi idi, artığını istəmirdi, bilirdi ki, artıq tamam baş yarar.

Hayatın şövqünü, lozzotini dadmaq üçün do su porisino oxşayan iyirmi beş yaşı Osfelyası vardi.

Osfelya Orucgilin xostoxanasında şəfqət bacısıydı. Beş il qabaq oro gətmiş, ayrılmışdı. Xasiyyətləri tutmamışdı, bir ildən də az süren nikahları uğursuz olmuşdu.


Orucun gözü Osfelyani çıxdan tutmuşdu, amma Osfelyadan da gəzəl, gənc qızları olmaq üçün hər imkani vardı - boy-buxunu, yaraşığı, geyinib-keçinməsi, tocrubəsi, dille təvlamaq moharəti, pulu, hağı, maşını. Məhz Osfelyani seçməsi bolko do gənc qadının Şüvələnda - Orucun bağına nisboten yaxın yerdə yaşaması oldu. Bir doşo hədən şəhərə qayidarkən Osfelyani elektrik qatarı stansiyasına torof addimlayan gördü, maşını saxladı və yalnız onda bildi ki, Osfelya burda yaşayır. Orucun bağlı Osfelyanın ata-anasıyla yaşadıqları evlə elektrik qatarlarının dayanacağı, bazar, dükənlərin arasında idi, odur ki, gənc qadının məhz bu yolla gedib-golmosı həc kosdo həc bir şübhə oyatmadı. Baş qapısına gedən yol isə kor dalanın dibində idi, bura burulandan sonra da, ya burdan çıxanda da kimso görüb duyuq düşə bilməzdı. Oruc boynuna almaq istəməsə do, Osfelyaya münasibətlərinin yaranmasında bu müləhizələrin do rolu vardi. Hər halda, əlaqələri üç ilə yaxın davam edirdi və işdə görüşsələr do, sevgi gecələri ayda iki, ya üç doşo olduğu üçün bir-birindən doyub usanmamışdır, bir-birinin pisin vurmamışdır. Əlbəttə, Oruc bir az ondan narahat idi ki, onun özüyünün yalnız xəş bir macəra olan bu əlaqq Osfelya üçün daha böyük bir hissə, duyğuya çevrilə bilər... Amma deyəsin, Osfelya yetərinco ağlıbəndən bir qadın idi və cılğın, xoş keçən bu şənbə görüşləri, Orucun vaxtaşın bahalı hədiyyələri onu tamamilə tomin edirdi, bəsi idi. Ayni bir şey istəmirdi, ayni bir şey gözəlmirdi və ayni bir umacağı yoxdu.

Müyəyinə və müalicə, maddi imkanlar, ailə sakitliyi və sabitliyi, oğlunun golocok yüksəlişi, bağın açıq havası, bəllə ağaclarının dibini işləməsi, Osfelyali şənbələr, dost məclisi, preferans, nörd, video-filmər - doqiq ömür cədvəli Orucu çöpar içino salıb qoruyurdu və bu çöparın, bu divarın dalında qaynayan, çalxalanan, kükreyən, qan-

axıdilan, göz yaşı tökülen dönyanın ona elo bil, həc doxli yoxdu. Bəlkə bu cəl özü də dönyadan mühafizə olunmaq, qorunmaq və xilas olmaq yolu idi, dönyanın onsuz da həc vaxt, həc kim torosından düzəlməyəcək dordlərini Orucun öz içino salmaması üçün bir üsul, vasito idı. Öz xoşumzu golmadiyimiz bu beşgülük dönyanın beş günüünü də qara görməmək, dord-bola içindo yaşamımıq cəhdidi idi.

Sohhotindən şikayəti olmadığı kimi, yuxusundan da şikayəti deyildi. Adoton 11-də, 12-nin yarısında yuxulayar, sohor 7-də, on gecə sokkizin yarısında durar, idman edir, yay-qış düşün altına girordi. Amma son vaxtlar hordonbir yuxusu qaçardı. Ələlxüsəs da, axşamdan yatıb gecəyarısı qoşloton oyananda, sohorocon yata bilməyib yataqda qurcuxa-qurcuxa qalandan hala yaman olurdu. İlən-qurbaga girordi beyninə. Yaşının xəfi basıldı onu - olliyo no qalib ki... Əlliəndən sonra isə ne hoynatı yaşayasan? Xostoliklər, qarşılardan golon qocalığın soyuq nəfəsi, ölümün honarı... No qalib, lap az. Sonra no olacaq? Həc no... Oruc atıcı torbiyo almışdı, no o dünyaya inanırdı, no connoto, no cohənnomo. Hökim kimi insanın hansı maddolardan ibarət olduğunu və bəcni sönondon sonra bu maddoların hansı sərətə, hansı ardıcılıqla curlyüb dağlımasını təsəvvür edirdi. Köhnə təbirlo deyilsə, ruh hökimi idı, ruhun da məhz müəyyən maddi funksiyalarla, beynin sağ və sol yarımdairolarının qalıyyatilo bağlandığını bilirdi. Beyin sənəd kimi həc bir ruh-filan da qalmır, həc hara da uçub getmir, qayıtmır. Bu barodok bütün səhbotlər, son zamanlar hotta elmi don geyindirilən səhbotlər də ancəq nağıldır, efsanədir, xam xoşallardır, xurafatdır, vossalam. Birçə bu yaşadığımız həyat var. Birçə bu gördüyüümüz, eşidiyimiz, duyduğumuz dönya var. O da beş gündür və beşi do qara. Hünor bu qara günləri istədiyin rəngə boyamaq və o rəngdə yaşamaqdır. Son vaxtlara qodor Orucu elo golirdi ki, bunu bacarıb. Amma indi, onun çöpar çökib dönyanın qılı-qalından ayrıldığı həyat müxtəlif homloləro moruz qalırkı və çöporin, divarın dalındaki sel bu sodları laxlaşdırıb yixa, ya qabarib aşa bilordi. Qoşloton soviyyəsi qalıxmaga başlayan Xozor qabarib dambaları, körpüleri, bulvar möhəccorlorını aşan kimi.

İctimai həyatın tolatümləri - mitinqlər, totilor, Qurabəq davuşları, hakimiyət çəkisişməli və hakimiyət doyşmələri hotta Orucun peşəsinə do təsir göstərirdi. Ruhi xostoliklər artmış, bəyin sapıntıları çoxalmış, yeni maniyalar və fobiyalar meydana çıxmışdı. Qohunlarının, ailə üzvlərinin müxtəlif bohanolorlu tovlayıb Orucun qobu-



luna gərdiyi adamların azı əlli faizi Qarabağ problemiyle xəsto idi. Çoxu "mən imkan verin, iki saatla Qarabağ məsələsini həll edim" - deyirdi. 20 dəqiqə deyən, ya iyirmi gün möhəlet isteyənlər də olurdu, amma məsələnin mahiyəti deyişmirdi. Yeni bir psixoz əməle gəlməmişdi, hər baxımdan tamam normal olan adamlar yanlış bir xəyalə qapılmışdılar: Qarabağ probleminin həlli nəne, daha doğrusu, bu həlli tek bir yeganə sırri vəqif olduğunu sanırdılar. Bununla da bağlı maniyalar vardı. Bəzilərinə cəl galirdi ki, mehz bu sirdən agah olduqlarına görə təqib edilirlər - ermənilər tərəfindən, özümüzükülər tərəfindən, Moskva tərəfindən, KQB tərəfindən. Hətta biri iddia edirdi ki, Staravoytoyanın kosmik qüvvələrə əlaqəsi var, onları ermənilərin torofin keçirib vo onun özünə de bu sırri bildiyinə görə kosmosdan izloyır, güdür, təqib edirlər. Fobiyalara, qorxulara qapılanlar da az deyildi. Birisi iddia edirdi ki, yaxın zamanlarda Mingoçcvir bəndi partladılacaq, su Azərbaycanın yarısını basacaq. Bakıda əlyazmaları fondu yandırılacaq - odur ki, bu xalqın no özü qalacaq, nə keçmiş... Başqa birisi hardansa öyrənmüşdi ki. Orucun bağlı əvvəllər erməninə olub vo moxsusi olaraq qəbula gəlmışdı (qohumları gətirməmişdi, özü golmuşdı). Oruc xəbərdar edirdi ki, erməni bağ evinin divarlarında, ağacların budaqlarında, meynoloro xüsusi kimyevi maddələr aşılıyb. Bu maddələri no görmək olur, no duymaq - amma onlar bağda yaşayınlar ve qonaq golonların hamisini yavaş-yavaş zəhərloyır, iki-üç aya ölüməül xəsteliyə salır. Oruc o bağda artıq beş il yaşadığını xatırladanda qəbula golon: no olsun, - dedi, - bəzən orqanızın xüsusiyyətlərindən asılı olaraq xəsteliyin aşkar edilməsi dörd-beş il do çəkə bilər. Amma gec-tez bu xəstilik sizə yaxalayacaq, no qədər gec deyil yandırın o bağı, evi, ağacları, meynoleri, her şeyi. Özünüz də heç vəde o tərəflərə ayaq basmayıñ.

Balomini ilk dəfə göründə, daha doğrusu, no üçün geldiyini bildən Oruc düşündü ki, bu da ağlı çəşmiş pasiyentlərdən biridir. Orucun qəbul saatlarında xəstəxanaya golmuşdı. Qəbula yazılmışdı. Növbəsi çatanda otağ qısapboylu, enlikürok, qapqara bii kişi girdi. Orta yaşlarında idi, həddindən ziyyəd dar alını vardi. Pırpız qışları qan damımı gözlərinin üstündən ağır tağ kimi asılmışdı. Baxışı da ağır idi. Professional səriştəyle Oruc "oliquofreniya" deyə düşündü vo onu da düşündü ki, belə dəralınlı vo ağır baxışlı adam ideal qatıl tipidir. Oruc:

- Buyurun, nedən şikayətiniz var? - deyə həmişəki sözlərini dedi.

- Süzdon...

- Nə?

- Süzden şikayətim var.

Bele sözlərle Orucu çağdırmaq mümkün deyildi, çünki tez-tez şəxsen onun özüne qarşı yönəlmış maniyalarla da rastlaşırırdı.

Söhboti ayrı semtən başlamaq üçün:

- Adınız nedir? - dedi, halbuki, qarşısındaki kağızda adı yazılmışdı.

- Adım Balaミ, familiyə Dadaşov. Süzün de yanıvəza golmişən onunçun yox ki, xəstəyəm. Xəsto-filan deyiləm. Süzden şikayətiyim. Süz monim bağım tutmuşusuz.

Oruc sıfıritini yaxşı xatırladığı erməni hokimi yadına saldı vo:

- Yanılrıñız, - dedi, - o bağ bir ermənin idı, hokim idı, beş il qabaq Moskvaya köcdü, o bağlı da mone verdilər.

- Men yox, süz söhv edirəs. Ermenidən qabaq o bağ monim atamın olub, ondan qabaq da bobamın. O yer bizim dədə-baba yerməzdü. Gavar çəşitmiş olarsız: Məşədi Dadaş monim bobamdır. Gəlmışom halal haqqını istəməye süzden. İndi, Allaha çox şükür, elo vaxtdır ki, hero öz köhna mülküñü, malını qaytarır, süz de halal xoşluqla qaytarın bizim bağımızı ki, arada artıq-eskik söz-söhbət olma-sun. Burda alayı məsəlo ola bilməz. Nösün ki, təmiz söhbətdir.

Oruc bir müddət karıxb qaldı. Qarşısındakı adam xəstəliyin müyyəyen olamətlərini bürüze versə de, hər halda, xəsto deyildi vo dedikləri de bölkə həqiqətə uyğun idı; ola bilsin ki, ermənidən əvvəl haçansə bu bağ onun dədə-babasının olub. Amma indi məsələnin bu saqaya qoyuluşu ne dorocədə ağlabatan söhbət idı.

- Bilmirəm əvvəl kimin olub, - dedi, - amma mono oranı Bağlar idarəsi verib. Siz de ora müraciət edin.

- Men ora müraciət-filan etməyəcəyəm. Birmincisi ona görəm ki, əlimdə heç bir kağız-filan, kupa-filan yoxdu. İkimincisi de, süz izvestni adamsuz, süzden alıb bağlı mono verməyəcəklər ki...

- Bos onda monən no istoyırsız?

- Ele onu istoyırom do... Istoyırom ki, özvüz könül xoşluğuyla o bağlı mene qaytarasınız.

Orucun dilinin ucuna geldi ki, desin "başın xarab olub?", amma vaxtında yedina dəşdə - bu ifadəni kim işləsə de, psixiatrin işləməye haqqı yoxdur.

— Yaxşı, — dedi, — men beş ildir ki, o bağdayam. İkinci mərtobəni tikdirmişəm, başqa abadlıq işləri görmüşəm. Bu beş ili hardayı. Bütün bunları men elçiyib qurtaranдан sonra niyə ayrılmışan?

Balemi:

— Bunun səbəbi ayrırdı, — dedi. — Amma dəxli yoxdu. Xərc çəkməsən, onu danışarıq — xərcivə qaytararıq. Amma son də o bağı mənə qaytarmalısan. Atamın böyük oğlu mənəm, o bağı mənə düşür. Nə deyirsən, mən ölüm, təmiz səhbətdir?

— Yox, təmiz səhbət deyil, — saatına baxdı, — mənim də burda sizinlə boş yero çəna döyməyə vaxtım yoxdur. Xəstələr gözleyir. Sizi de xəste bilib qəbul edədim. Xoş geldin.

— Deməli, bağı mənə qaytarmırsız?

— Yox.

— Nösün?

— Bu barədə danışmağın mənəsi yoxdur. Bağı mənə veriblər, mənimdir, mən də yaşayacağam orda.

— Yox, mən qoymayacağam siz orda yaşayasuz. Bundan sonra bir gün də orda qala bilməyəcəksəz.

— Niye?

— Onu mən özüm bilerəm.

— Yandıracaqsan bağı, ya qapısına tank qoyacaqsan?

— O mənim öz işimdi.

— Yaxşı, senin bu şəntajını milisə xəber versəm, necə?

— Ele mən də onu istəyirəm də... İstəyirəm ki, məni tutsunlar, özü də süz tutdurasuz. Süzü hamı tanrıyır. İndi də o əvvəlki vaxt deyil, qazetidə, mitinqdə, hər yerdə səni yaş yuyub quru sərəcəklər ki, pəs filankəs, böyük alım, həkim, adı bir kəndçi balasının bağıını məngirləyib, özünü də tutdurub, basdırıb qazamatla, balalarını yetim qoyub.

Orucun artıq hövseləsi çatmadı.

— Bilişən nə var? — dedi. — Əlim-ayağım sənə deyməmiş, dur bu saat çıx bayıra, yoxsa özüm qulağından tutub ataram. Əlindən gələni də beş qaba çök. Amma bir de bura ayaq basma, gözüm səni görməsin.

Balomi aramlı ayağa durdu, sıfəti əvvəlki kimi tutqun, baxışları ağırdı.

— Neynek, — dedi. — İki oğlum var, böyüyü Hüseynəgadır — iyi bir yaşında, kiçiyi Həsənəgə — on doqquz yaşında. Mən də ala bilməsem o bağı, oğlanların alacaq. Amma özgənin malına sahib çıxmış Allaha da xoş getməz. Adamlardan qorxmursan, Allahdan qorx-

Yavaş-yavaş qapıya torəf addımladı, çıxdı.

Cümə günü idi, sabah bağda Ofçiyayla görüşmeli idi. Oruc Ofeliyanı çağırıldı.

— Sabah tecili işim çıxdı, — dedi. — Bağa gedə bilməyəcəm. Qalsın gelen həftəyə. Ofçiyaya dinmedi.

* * *

Gələn həftə de bir behanə tapıb Ofçiyani xobərdar etdi. Başa getməyəcəyini dedi. Getmodi de. Neinki şənbənin məhabbat gecəsindən, bazarın dost meclisindən de imtina etmişdi. Bundan təocübələnən dostlarına: — Bağın işığını, qazını kəsiblər, — demişdi, — bu soyuqda işıqsız, qazsız orda neyləyəcəyik?

Mehdi:

— Əşsi bu saat Seyidağaya telefon edim, — deyirdi, — qazını da açıdırıñ, adam gönderib işığı da düzəltsin...

Oruc:

— Yox, lazımlı deyil, — dedi, — bir ustaya danışmışam, gəlon həftə golib düzəldəcək. O biri həftə de inşallah görüşərik.

Mehdi:


— Yeri gəlmışken, o yüksək cərəyanlı xətti də danış, — dedi, — bağdan konara çıxarsınlar.

Orucun bağının üstündən keçən yüksək cərəyanlı möftilləri deyirdi. "Bir gün, Allah eləməmiş, küləkde qırılıb düşer, xəta çıxardar".

Orucun özünün do fikri vardi ki, montyor çağırıb bu xotları bağdan konara çıxardırsın, amma heç macəl tapıb işi gördürü bilmirdi.

Bağə getməməyinin sebəbi qorxu deyildi. Balomiden qorxub cələmirdi. Qorxdugu o idil ki, Balomı golib bağda Ofçiyayla onu pusa biler, qızın valideynlərinə xəbor verər, bir söz, həngamo, dəvəmorekə qalxar, hor ikisi — Oruc da, Ofçiyaya da biabır olar. Yox, işdişəyət, şənbəni ixtisar edib bazarları döşələr bağa yığışdı, bundan da Ofçiyaya xəbor tuta, perteşə bilərdi. Ele düünsündə ki, Oruc ondan soyuyub, bezib, elaqələrinə son vermək isteyir.

Hor noyse, iki həftə bağın yolunu tanımadı. Amma bir behanə tapıb Ofçiyadan soruşdu ki, bolko sen tanışan, kondən Balomı Dadaşov adlı bir xəste golmazıdı yanına. Müalicəyə cəhəti var, amma bir dəfə golib sonra ilim-ilim itdi. Ofçiyaya: — Əlbəttə, tanıyıram, — dedi. — Beş ildi qazamatda yatırıldı, tezə çıxıb.



- No üstö?
- Deyosən, ölüm badisosiydi, busetçiki öldürmüştü. Amma səbut eloy bilmədilər. Balomigil buselə içib dalaşıblar, busetçiki xub döyüblər. İş ondadır ki, busetçik orda ölməyib, evinə golib, həmin gecə ürakdon ölüb. Həm də busetçiki, əsasən, beş barmaqla Ağagül vurubmuş. Baləmi comisi iki-üç dofo kollo atıb. Hər neyso, beş il verdilər, dörd il yatı, çıxı. O vaxt bütün kond danışırı bu ohvalatı.
- İki həftə sonra Oruc elo golirdi ki, qarmaqarışq bir yuxu görüb
- Balomi-filan adda adam da heç yerli-dibli yoxdur, yuxusuna giriб. Odur ki, nəhaq yerə bağdaх xoş günlərdən, saatlardan el çökib. Sabah, cümlə günü hökmən Ofelyayla sözleşəcək, şənbə onunla bağda görüşəcək, bazar günü isə dostlarını kababa dəvət eloyocok.

Bu xoş niyyotlərlə yatağına təzəcə girmişdi ki, telefon zəng çaldı. Əlini uzadıb çarpayışının yanındakı telefon dəstəyini qaldırdı.

- Allo.
- Salam-əlyeküm. Baləmidir.
- Kim?
- Baləmi. Keçən ay yanına golmişdim, yadundan? Atamın bağlı məsələsiyün. Bir fikrə goldün?

Oruc ovvəl dərhal dəstəyi asmaq istədi, sonra nodonso, asmadı.

- Mənim ev telefonumu hardan bilirsən? - deyo soruşdu.
- Çətin iş imiş bogom? Adresivü də bilirom. Yaxşı no oldu, sözün nodı?

- Sözmən ovvolki sözdü. Get özüne iş tap. Bir do mənə zəng eləmə.

- Cox əcəb. Amma birco xahişim var sondən.
- No xahiş?

- Bir qoləm-kağız götürüb yaz.

- No yazım?
- İndi deyəcəyəm. Yazarsan.

Altı nömrə dedi və Oruc da öz-özüne təoccüb qalaraq yazdı.

- Yazdırın?
- Bu nə rəqəmlərdər belə?

- Mənim telefonumu. Haçan ki, bir fikrə goldün, yoni haçan ki, bağlı mənə qaytarmaq istədün, bu telefonla zəng elo, bir saatə qulluğunda hazırlam.

Oruc hırslı dəstəyi yərinə qoydu, indiço telefon nömrəsi yazdığında kağızı cırmaq istədi, amma hor cəhitalı qarşı eirmədi, qatlayıb cibino qoydu.

Sohər Ofelya özü ona yanaşdı. Dohlizdə o yan-bu yana boy-lanıb heç kəsin görünmədiyini müeyyənloşdirəndən sonra yenə də piçiltiyə:

- Danxmamışan? - dedi. - Sabah görüşək?
- Sabah yox. Gələn həftə mütləq.

* * *

Golen şənbə də bir bəhane tapdı. Yenə bağa getmodi.

Sonrakı həftə cümo axşamı isə Ofelya izin istədi ki, işdən iki saat təz çıxınsın.

- Anamla hüzür yerinə gedəcəm, - dedi.
- Oruc izin verdi:
- Rohmoto gedən kimdir?
- Arvadı anamla tanışdı, mon do qızını tanıyıram, - birdən Ofelyanın aqlına no iso goldı. - Vaxsey, - dedi, - tamam yadımdan çıxıb. Axi onu sən do... siz də tanıyırdınız?
- Kimi?
- Rohmetə gedəni. Sizin yanınızda da golibmiş bir dofo. Hələ mendən do soruştunuz.
- Oruc hiss etdi ki, üreyi bərkədən döyünməyə başladı.
- Balomi? - dedi.
- Hə do... Baləmi... Obşımı infarkt olub, ölüb.

* * *

Heç kəsin ölümüne sevinmək olmaz, günahdı. Amma o gün işdən çıxıb evə qayıdanda Oruc, elo bil, bir yüngüllük hiss edirdi, bir arxayınlıq, sakitlik duyurdu. Sohər işdə iso Ofelyaya:

- Bağa gedirəm, - dedi. - Sabah gözloyırom.

* * *

Pakizoyo:

- Coxdan bağa doymomışom, - dedi. - Sabah getmək istəyirəm.

Pakizo işini biliirdi. Şənbə günü Oruc bağ paltorunu - mavi cins kostyumunu, "Adidas" ayaqqabılarını geyinəndə Pakizo do dağlı çörəyinin arasına soliqoşla düzülmüş kötləctəri, ayrıca selləsfən paketlərə yiğilmiş qızardılmış kartofu, vozorini, reyhəni, torxunu, qırmızı turpu, şorabını, soyutma yumurtalarını, pendiri, yağı, almanın, armudu,

şafatını iki zənbilo qablayırdı. Mineral vo şiroli suları, alkoqollu içki-ları götürüri deyildi, bağda bunların hamısının bollu chtiyatları vardı.

Pakizyo yo vidalaşıb, zənbili götürüb hoyot düdü, qarajın qapısını açıb "Volqa"nın küçəye sürdü vo yola düzəldi. Maşının maq-nitofonundan Ajda Pekkanın, İbrahim Tatlısesin, Sezen Aksunun həzin mahniları səsləndikcə Orucun xoyalında iki-üç saatdan sonra bağ evində corayon edəcək hadisələr canlanır, bütün bədənidən xoş bir gizli keçir, gerginmişmiş ozalannın lezzət sobirsizliyini duydurdu.

Bir saatdan, saat yarımdan sonra alaqapıya yaxınlaşacaq, qapını azacıq aralayıb dalana boyلاناقادı, görüşqəbağı son dəqiqələrin hövəsolusizliyini yaşayacaqdı. Dalanın başında Ofelyanın yaşı plası görünəcəkdi, tələsik addimları qapının ağızında avazıyaqadı, bir addim da atıb qapıdan içəri girəcək və Orucun boynuna atılacaqdı. Oruc bir əliylə Ofelyanın saçlarını, boynunu tumarlayacaqdı, sonra onu qucağına alıb içəri, otaya aparaqadı. Sonra öpüşəcəklər, sonra soyunub birləşdi saunaya girocokdilar. Saunanın buglanan istisindən sonra soyuq düşün altında qucaqlaşacaqdalar. Sauna hərarətinin tərəfləri, düşün soyuq damcıları, etirli şampun – hamısı bir-birino qarışacaqdı və iki bədən birloşib bir bütün olacaqdı.

Sonra konyak içəcəklər, musiqi dinleyəcəklər, sıq vaxtı porno filmlərə baxmaqdən utanın Ofelya içkinin tosırıyo abrı-na-həyasına qisilmayacaqdı və ekranda birləşdi seyr etdikləri şəhvət sohnolaları sonra özləri yataqda canlandıracaqdalar.

Bir aylıq Ofelyasızlığının və deli şeytanın Orucun beyninə qaladığı bu fikirler, istəklər, sohnolar, xatirələr və az sonra baş verəcəklər onu elo hoyoçanlandırır, hallandırır, tələsirdirdi ki, cins şalvarının darlığını hiss edir və bir neçə kilometrlik mosafoni daha tez qət etməyə, vaxtin özünü yeyinləşdirməyə çalışırı – guya ki, vaxtı yeyinləşdirmək olardı, guya ki, bir-iki saat sonra corayon edəcək hadisələri dəha icz çatmaq mümkün idi.

Maşının içində Ofelyanın etrinin duyur, toxunuşlarını, nəvazişlərini hiss edir, xisin piçiltilərini, iniltilərini cəsidi və təlosi, təlesirdi.

Qəsəbənin içində maşının Ofelyagilin evlərinin qabağından keçirənənə elo bil bu birmortobəli evde, bu qoşa pəncərənin arkasında Ofelyanın görüşə necə hazırlaşdığını, alt pəltərini, corəblərini doyişdiyini, oturlondığını görürdü. Maşını dalana döndərdi, düşüb alaqapının iki qifilini açdı, darvaza ləylərini araladı və maşını içəri saldı.

Darvazanı içəridən bağladı, evin birinci mortobəsindəki otağın qapısını açdı. Zənbili getirdi, içəridəkələri soyuducuya düzdü, sobanı qaladı, işqları yandırdı, təlevizoru qurdı. Sonra ikinci mortobəyə qalxdı; yataq otağı, bar, video orada idı.

İliq bir aprel günüyündə və Oruc plasını soyunub aşağıda qoymuşdu. Eyyvanda bir müddət gozişdi, otrəf bağlara, çox uzaqlarda görünən denizə baxdı, sonra yataq otağına torəf addimlədi və qapının qarşısında quruyub qaldı: qapının üstündə açar vardı.

Oruc gözlerini inanmırı. Bağ evinin – darvazanın da, aşağıdakı və yuxarıdakı otaqların da comisi iki açarı vardi, ikisi do onda, Orucda idı. Bir şəhərə, seyfində, biri cibində. İndi burda, qapının üstündə yuvasına kip girmiş açar hardan çıxmışdır? Amma hələ bu harasıymış. Oruc bir do gördü ki, açar yavaş-yavaş dönməyə başladı, yeni içəridən kimso qapının qifilini bururdu. Hiss eldi ki, alını soyuq tar basır. Bu ne olan şəydi belə?

Açar sona qədər burulub dayandı. Oruc olını uzadıb qapını açdı və öri girdi. Giren kimi do diksindi, içərido adam vardi. Qoribo mexlüq idi içərək. Sapsarı. Saçı, qaşı, üzünün tükü – hamısı sapsarı. Gözlərinin bəbokları do sarımtıl rongidə idi. Albinos idi bu adam.

Oruc özünü ola alıb:

– Kimsən? – dedi. – Burda neynirson?

Albinos:

– Hüscynağayam, – dedi. – Balominin böyük oğlu. Babamın, atamın evine golmişəm. Sonin burda no işin var?

Cin vurdur Orucun başına. Hüscynağanın özünü belo yekoxana, saymazyanı, həyəsiz aparmağından daha çox Orucu cin atına mindiron o idi ki, bir an bundan önce bu cybocor mexlüq onun çarpanışında, Ofelyayla sədət anları yaşadıqları və yuşayacaqları yataqda yayxanıb uzanıbmış – çökmesini belo çıxarmadan sorolonibmış – özük balışlar, adyalın qırış-qırış olması buna dolaleti cdirdi.

– İtl burdan, çıx get, – dedi Oruc. Özü do narazı qaldı ki, osəllerini ciölvəlaya bilmir, usaq kimi hirslenir, qışqırır.

Hüscynağə yecirdən torponmirdi.

– Atovun, babovun evi hardan oldu bura? Buranı mon tikdir-mişem c. Men özüm, öz puluma.

Hüscynağə durdugu yerde durmuşdu.

Oruc fikirloşdi ki, güc işlətməli olsa, hər halda bu anıq, çolimsiz cavani üstəlöye bilər. Yaşa iki dofo böyük olsa da, köhne güloşçi

idi, hələ də formasını saxlamışdı. Amma bir o qalmışdı ki, o, Oruc, şəhərin mətəbor adamlarından biri, tanınmış həkim, yoldan keçənin biriylə yumruq-topik davasına başlasın.

Vaxt da gedirdi – bir azdan Osfelya goləsiydi. Hüseynağanı burda görməsi, illah da ki, Hüseynağanın Osfelyanı burda görməsi mümkün olan iş deyildi. Osfelya golənəcən bu çağrılmamış qonağı burdan rədd etməlidir. Mümkün qədər yumşaq danışmağa çalışaraq:

– Bala, – dedi, – bu məsələlər belə həll olunmur. Atan da yanına gəlməmişdi. Fikrimi ona da dedim. Buranı mono Bağlar idarəsi verib, ora gedin, mohkəməyo, no bilim həra məraciat edin, həll olunsun. Yoxsa dərəbəylək deyil ki, hərə istədiyi yərə grib otursun. Mən bu saat milis çağırısam, soni tutub dama basarlar. Nə hodlə özgənin evinə soxulmusan. Hələ de görüm açan hardan təpib düzəltmişən?

Hüseynağın dinib-danışmındı, yerindəcə horokotsız dayanmış, sarımlı gözlərini Orucun gözlərinin içino zilləməmişdi. Oruc da danışdıqca bu iynə kimi, biz kimi adamı deşən baxışların tesiri altında sözünü çəsdir, dili topquçalırdı.

– Di yaxşı, həvəsdi bəsdi. Çix get bu otaqdan, açarı da götürürəm. Bax məbədə buralarla yaxın düşəsen – və son güzəşt kimi – şohorda yanına galərən, danışarıq, – dedi.

Amma əlini uzadıb açarı çıxartımaq istəyəndə Hüseynağanın bir-dən sıfatı dəyişdi. Soyuq gözlərində, elo bil, qıqlıcum parladi, ağızı ayıldı və olini çarpayının altına uztatdı.

Oruc yalnız indi gördü ki, meynənlərin dibini işlediyi bel burda, çarpayının altında imiş. Kim goturub onu bura, kim gizlədib çarpayının altında? Kim? Kim goturacək, olbəttə, Hüseynağna. Nə möqsədə?

Məqsədi indi aydınlaşdırıldı. Beli çarpayının altından çıxarıb qulpundan yapışdı, konarları bülövlənmiş iti ağızlı domirini isə Orucun başına tüşayıb irolı goldı.

Sonrakı hadisələr Orucu yuxu kimi, ya kadrları hədden ziyade yeyin doyişən, qızırqımdında bir-birini evəz edən film kimi goldı. Reaksiyası cəld idi. Hüseynağanın zərbəsini gözləmədən irolı atıldı, rəqibinin biloyindən yapışdı, o biri oylu belin sapını tutdu. Sağ diziyle albinosun paçalarının arasına möhkəm ilişdirdi. Ağrıdan Hüseynağə qışqırıldı, olı boşaldı. Oruc beli ondan aldı. Amma elo bu vaxt Hüseynağın özünü toplayıb var gücüyle Orucu bir yumruq ilişirdi. Dünya-aləm Orucun gözündə qaraldı və bütün hadisələrin tam mənəsizliyindən, mənqışlıyindən, absurdlığından təngə golo-

rok, illah da tamamilə haqsız, yersiz yediyi yumruğun acığından Oruc lap deli oldu. Artıq horokotlorno nozaratı itirərok olindəki beli hirslo Hüseynağanın toposino endirdi...

...və bu an sanki filmdəmiş kimi yeyin doyişən kadrlar, indi əksinə aramla, ağır-agır, yavaş-yavaş axmağa başladı. Hüseynağın yero çökdü, yarılmış başından qan axmağa başladı, göz bobokları hərəkətsizləşdi, bir nöqayıyo zillənib qaldı, baxışı dondu. Oruc həkim olduğunu üçün bunun monasını dərhəl dork etdi. Hüseynağla ölmüşdü. Onu Oruc öldürmüdü. Hom do öz evinde. Öz evinde, yoni Orucun evində, Orucun баğ evində, hor halda bu bağ, ya on azi ikinci mortebədəki bu otaq Hüseynağagılın deyil, Orucundu, Oruc özü tikdirmişi. Və indi burda, bu otaqda meyit vardi. Gorok ki, vur-tut iyirmi bir yaşı olan bir gəncin meyiti. Qanı da döşəmoni lokolomiş, yatağı sıçramışdı. Belin domirində qan lokolorı, sapında Orucun barmaq izləri vardı. Son illor Orucun mütləcisi yalnız detektiv romanlarından ibarət idi. Videoda da xeyli detektiv film görmüşdü. Odur ki, bu dohşatlı ve gözənilməz hadisə verəndən sonra ilk işi cib dosmalını çıxarıb belin sapını döno-döno möhkəm silməsi oldu. Detektiv əsərlərde möhəz belə edirlər. Belin domirindəki qanı da silmək istədi, amma silmədi; bel sapının üstündə barmaq izləri yoxdur, üstündəki qanın no ohomiyəti var? Onsuz da biləcəklər ki, Hüseynağna bu bello öldürüüb. Amma kim öldürüüb? Qey bunu təpsinlər. Əvvəlcə başqa bir sualı cavab təpsinlər. Hüseynağanın burda no işi varmış? Özgənin başına no yolla keçib, bura, otağa necə girib, otağın açarını necə oldo edib? Öğurlayıb? Bu mümkün deyil, hor iki açar Orucdadır. Qolabin çıxardıb, düzəldirib? Ola bilsin. Amma nə möqsədə? Özgənin evinə soxulmaqla, yayxanı yatağında uzaqmaqla bu evo sahib olmaq mümkündürmü? Dünya dərəbəylək deyil axı, qanun var, qayda var.

Məsələ de bunda idi. Bu ana qədər qayda-qanun Orucun torofinde idi, amma bu andan etibarən, yoni hor hansı sobobdən, hor hansı şökildə, şəraitdə olur olsun, adam öldürendən sonra qanunun, ədalətin, cozanın hədəfi o, Oruc idi. Cinayət törotmişdi. Müttəhim, müqəssir, günahkar o idi. Əlbəttə, oğrə cinayəti aça bilsələr, sübut edo bilsələr.

Qaçıb xilas olmaliydi. İşin üstü açıldıqda her şeyi danmaliydi. “Heç bağda olmamışam. O gün (xoyalı müstəntiqin sualtı: nə bilirsiz hansı gün?), yox, o gün demək olmaz. Bir aydır bağda olmamışam

— demek lazımdır. Öslindi do belodır da. Bir aydır bağa golmeyib. Bu günü saymasan. Bu gün do olmamışam. Kim bilir menim bağda olduğumu? Pakizo? İndice eva qayıdib: fikrimi dayışdım. — deyo-rom. — bağa getmodim. Yadına düsdü ki, akşam şəhərdə işim var.

Daha kim bilir? Ofelya. Aman Allah, yarılm saatdan sonra Ofelya golocok. Tez çıxıb getmok lazımdır burdan. Gələr, bir az qapını döyüb çıxıb gedər. Bazar ertisi bir behanə təpib üzrxalıq edərom. Gələn həftə görüşərik — deyo-rom. Amma galon həftə görüşə bila-cəklərni! Golməsə, bu iş necə açılacaq? Meyitin məhz onun başında, evin ikinci mərtəbəsində olduğu kimin ağına golocok? Hor halda, bir şey aydınla - bu saatca burdan getmok lazımdır. Belin sapından barmaq izlərini sildi - yeter, qapıdan, başqa yerlərdən silmək lazımdır - bura onun evidir, öz evindo Orucun barmaq izləri olmalıdır da, burda nə var ki? Bu izlərin iso köhnə, ya tozo olduğunu toyin cümlə mümkün deyil. Ayni bir izi yoxdur ki, burda - bolko dava cəleyəndə düyməsi qopub düşdü, ya cibindən bir şey düşüb. Ya başının tükü... Diqqatlı otaya nezər saldı. Hüseynəgə çaprayının yanında yero sərənlənib qalmışdı. Alın yarasından sizar qan dəşəmonin üstündə göllənir. Ichməlonır, meyitin gicgahında, sapsarı birçəklenrində ləxtələnilən quruyurdu. Qan çaprayının üstündəki çohrayı adyali da lopa-lopa ləkələməmişdi. Meyitin yanında qanlı bel atılıb qalmışdı. Otaqda dava-dalaşın vo cinayətin aynı izi-sorğu yoxdu. Hor halda Orucun gözüne doymadı.

Otaqın son dəfə göz atıb evvana çıxdı. Otağın qapısını çırpdı, piləkanlı telosik aşağı düşdü, televizörün düyməsini basdı, şnurunu dərib şobakudən çıxardı, işıqları keçirdi, sobanı söndürdü, qapını aşarla bağlayıb darvazaya torof getdi, darvazanı açdı, maşını dalana çıxardı, qayıdib darvazanı bağladı. "Əsas odu ki, başını itürməyəsən. Həlo ki, meni burda gərən olmayıb. Tez aradan çıxməq lazımdır".

Vordış halını almış mexaniki hərəkətə maşını işo saldı, dar dalandan geniş yola çıxardı, yelboyu kilometr irollüdükce beynində fikirlər bir-birinin üstüne qalanır, bir-birini itəleyir, bir-birine ilisib düyun düşürdülər. Bu fikirlər tənlüyündə, fərziyyələr, gümənlər basa-basında düyunu çözmək, açaq mümkün deyildi. Görən bir sohv huraxmayıb ki, cinayətin açılması üçün bir ip ucu, bir iz-sorq qoymayıb ki? Bu barədə düşünürkən ağına goldi ki, yuxarıdakı otağın qapısı üstündəki açarı nəhaq götürürmodi. Kimo sübut edə bilərdi ki, bu açar onunku deyil... İki açarı varsa, üçüncüsü do ola

bilməzdimi? Bolko qayıdib götürsün? Yox, riskdir, ilişo bilor. Lap elo Ofelyanın özüño rast golo bilər vo onda hor şey qat-qat çətinloşor.

Amma Bino hava limanının yanından keçəndə ağılına goldi ki, bağda başqa bir ip ucu da qoyub - buz dolabındaki yeməklər, meyvələr. Ekspertiza həmin yeməklər, meyvələrin möhz bu gün gotirildiyini və demoli, Orucun da bağda olduğunu toyin cdo bilor. Tərs kimi göyərtini bükdüyü qozetlər də bugünkü qozetlər idi. Odur ki, Orucun möhz aprelin bu günlənde bağda olduğunu tamamilo doqıq müyyənəldirmək mümkündü.

Bu fikre gelen kimi maşını geri döndərdi. Bağa qayıtmagın riski böyük idisə, qayıtmayıb oşayayı-dəllilləri orda qoymasının tohlükəsi daha artıqdı. Birco Ofelyaya rast golmoyoxydi.

Sökkiz doqiqədən sonra maşını dalana salırdı. Darvazanı taybatay açmadı, maşını çöldə qoyub özü içəri girdi, soyuducuya qoysduğu bütün yemekləri, meyvə-torvozi təzədon zənbilo yiğdi. Qazandakı çörəyi de çıxarıb zənbilo qoysdu vo həttə zəbil torbasından yaş qozetləri - bugünkü qozetləri də birco-birco çıxarıb tualcidinə axtırdı.

Yubanmasının on tohlükəli doqiqələri idi. Ofelya golib maşını çöləde görcəcədi. Orucun içəridə olduğunu bilib darvazanı tıqqıladaqacıdı. Onda ya darvazanı açıb hor şeyi Ofelyaya izah etməliydi (izah etmək mümkündürmü?); ya da darvazanı açmayıb Ofelyanı nigarən qoymaqları. Nigarənciliğin sonu necə olacaqdır? No qodor gözloyəcəkdi Ofelya qapı qabağında? Bolko Oruc sarıdan nigarənciliyi, toşvişi, bəd gümanları - sirt saxlamaq ehtiyacını üstəloyəcəkdi, qonşulara, ya milise xobor verəcəkdi...

Birco Ofelya golmeyoxydi. Homişə mövqüsünün golisini sobirsızlıklı gözlöyon Oruc indi noyi varsa verordi - toki Ofelya golməsin. Amma bolko Oruc yolda olanda golib gedib. Orucun bağdan ayrılib Bino hava limanının yanından geri qayıması, yenidən bağda çatması on beş-iyirmi doqiqə çökmişdi. Bu müddət orzindo Ofelya golib-qayıda biliordimi? Bolko do. Kaş elo olaydı, ya Robbin!

Oruc zənbili çölo çıxarıb aşağı otağın qapısını bağladı, yüyüro-yüyüro ikinci mortoboye qalxdı, aqala ayağı bürdroyib pilləkondon kello-mayallaq asaqqadı. "Birco yixılbeh qicımı sindirməğim çatmırı", - deyo düşündü. Yuxarıdakı otağın qapısına yanmış üstündəki açarı çıxardı. Ayaqqabısının ucuya qapını aralayıb otağın içəno baxdı. Hor şey ceynon bayaqkı kimi idi - meyit, bel, çarpay... yalnız qan gölmoçosi böyümüşdü...

Oruc tolosik qapını çırpdı, yeno do ayağıyla çırpdı, amma bu çırpmamın səsi bağın və otaqların sakitliyində çox bərk səsləndi və Oruc hürkətdi. Yuxarı otağın açarını – "üçüncü" açarı quyuya atdı.

"Hüseynağanın ailəsi holo faciədən bixəbordi", – deye düşündü. Biləndə gör nə vay-şivən qopacaq. Balominin yeddiyi çıxmayıb, böyük oğlu da belo getdi. Doğrudan, müsibətdi. Bu müsibətin, hər halda, on azı Hüseynağanın ölümüylə bağlı tərəfənine bəiskar özü olduğunu ağlına gətirmək istəmirdi, fikrindən qovurdu. Axi onun, Orucun nə təqsiri vardı? Bu monasız haqq-hesab cürütəmeyi omu başlamışdı? Omu getmişdi Balominin evini, ya Hüseynağan idi golib. Orucgilin evino soxulan? Davanı kim başladı, kim hücum etdi? Oruc belin qulpundan yapışmasayıb, homin bu beli Orucun topesinə enirəcəkdi Hüseynağanə və indi yuxarı otaqda, çarpayının yanında Hüseynağanın yox. Orucun məcyiti sorolonib qalacaqdı. Orucun cinayət omoli yoxdu, etdiyi horokat yalnız qanunu özünümüdüfədi idi.

Yaxşı, indi ki, belədir, bəs nədən cəl idicə maşını milisin qabağına sūrmürən, hər şeyi olduğu kimi danışmışsan onlara? Hadisələrin məhz belə corəyan etdiyinə çətin inanırdılar. Bütün hör-motimə, izzətimə baxmayaraq, heç cür inanmayacaqlar. Ya tutalım lap inandılar, hər şeyin məhz monim söylədiyim kimi olduğunu qəbul etdilər. İş məhkəməyə çıxsa, orda da bərəəti qazandı. Bu halda belə qatılık damgası ömürlük alınıma yapışacaqdı. Bu iso bütün çalışmalarımın, işimin, karyerəmin sonu deməkdir.

Darvazanı bağlayıb maşını iso salanda, dalalandan çıxıb düz yolla sırında başında dolaşan min bir fikrin montiqi nəticəsi birdi: hər halda, düz iş görür ki, milisə getmir. Cinayot, cinayot niye deyirəm, hadisə, boli hadisə yerində heç bir izi-sorağı qalmayıb. İp ucu yoxdur. Əgər özünü düzgün apara biləsə, heç kəs onun, Orucun boyununa heç bir şey qoya bilməz. Özünü düz aparsa, yoni heç vəde heç vəchlo, heç bir şoraitdo, dindirmədə temkinini pozmasa, özünü heç bir şeydən xəbəri yoxmuş kimi sakit tutsa... apara biləcəkdi özünü, necə ki lazımdır, tuta biləcəkdi... Hor halda peşəkar psixiatr idи – oşebələrini, davranışını, kəfini, ovqatını idarə etməyə, özünü olo almağı və gərək olduğu kimi aparmağı bacarırdı. Heç bir təcrübəli, mahir müstəntiq onu halından çıxara bilməzdi. Gec-tez müstəntiqlo üzləşcəyinə iso şübhəsi yoxdu. Axi cinayot (hadisə!) onun bağındı baş vermişdi, axır-ovvol onun üstüne geləcəkdilər. Heç olmasa izahat almaq üçün. O gün bağıda kim olub, açar daha kimdə ola bilərdi, bu

adamı (məcyiti) tanıyırsınızmı, görmüsünüzmü, ailoloriyo bir müsəbibotiniz olubmu? Bütün bu suallara dəqiq cavablar hazırlamalıydı. Bir yerdən çıxmadan, karixmadan dürüst izahalar verməliydi.

Yeno gördüyü detektivləri xatırladı – özüne alibi düzəltmeli idi. Xostoxanaya sürdü. Tooccublenmiş qapıcıya: – kağızların qalib, – dedi – görətməliyim. Söhordon oturub işləyirdim, bir do gördüm ki, kağızlarının boziləri işdo qalib.

Qapıcıının saatı soruşması lap uyreyindən oldu. Hoqiqi vaxtı yox, bir saat ovvoli dedi. O vaxtı dedi ki, o vaxt buradan 42 kilometr aralı bəllə Hüseynağanın başını yanrıdı.

Xostoxanadan çıxıb dükana döydü. Diş pastası alıb satıcıyla hal-əhval da tutdu. Aptekə girdi, valokordin istədi, "yoxumuzdur", cavabını alanda haray-həşir qaldırdı. "Haçan sizden bir lazım olan dorman almaq mümkündür ki, bir saat bundan qabaq da golmişdim, divardakı saatı göstərdi – aspirin istəmişdim, Allahın aspirini do yoxunuzu".

Orucu sıfırdan tanıyan satıcı:

- Doktor, – dedi, – aspirinimiz var, sizo kim dedi ki, yoxdur?
- Ne bilim, cavan bir qızdı, bir saat bundan qabaq golmişdim. Dedi yoxumuzu.


Evo geldi. Qapım öz açarıyla açıb zonbille içəri girəndə Pakizo mat qaldı.

– Bos sən bağda deyildin?

– Getmedim, – dedi, – yolda yadına düşdü ki, birisi gün moruzmə var, materialların hamisi evdə vo xostoxanadır. Bu gec oturub sabaha qədər işləməliyim. Bu zonbildikiləri do qoy xolodil-niko, xarab olmasına.

Bu sehnəni inandırıcı oynamışdı. Özü də razi qaldı. Amma canında bir vicivce vardi, bütün bodonu xırda-xırda titroyıldı. Heç cür özünü eله ala, sakitləşə bilmirdi. İki saat önce baş vermiş hadisələr fikrindən çıxmır ki, çıxmır, dağılmır ki, dağılmırdı.

Hamama girdi, ovvel isti, sonra soyuq duş qəbul etdi. Vannanı suya doldurub bir müddət orda uzandı. Yadına saldı ki, isti suyun içində üzənib damarlarını kosendə bu eñ rahat intihar üsuludur. "Hansi şeytan belo fikirləri başıma salır" – deyo özünü mözəmmət etdi. Otuz-otuz beş doqiqodon sonra hamamdan çıxdı. Fenlo saçlarını qurutmağa başladı. Eله bil, azacıq toxtamışdı. Pakizo gotirib qabağına pürrəngi çay qoymuş, limonuya, mürəbbəsiylo.



— Sənə telefon eləmişdilər, — dedi. — dedim ki, çimir, bir azdan zəng eləyin.

Oruc qulaqlarını şəkildi.

— Kim idi zəng eləyen?

— Tanımadım, dedi ki, adımlı Balomıdır.

— Kim?

— Balomı.

Oruc hiss elədi ki, ürəyi qopub düşür. Balomı! Neçə gün bundan avval rohmota getmiş Balomı. Üç saat bundan qabaq öldürülmüş Hüseynagannın atası.

Heç şübhə yoxdur ki, bu zəng iki-üç saat bundan qabaqı hadisəylə bağlıdır. Bolka "Balomı" yox, "Baləmigildondur" deyiblər. Ya bəlkə Balomı adlı başqa bir qohumları da var. Hər halda bu gün, bu saat Balomı adının telefonda səslənməsi quru bir təsadüf ola biləməz. Şəksiz ki, bavaqçı hadisəylə bağlıdır.

Pakizo Orucun soyamus çayını tozulodi.

— Ac deyilsən? — dedi.

Pakizənin bu diqqətciliyi, qayğısı, ümumiyyətə, onun davranışı, rəfları, mülayimliyi və dilsiz-ağzızılığı nə qədər vacib imiş onunçun. Orucun nə qədər qiymətləndirilmiş — bu barədə düşündü və onu da qəti biliirdi ki, hadisənin (cinayətin!) mögzi bir gün açılsa və hətta Oruc müttahim olsa, məhkum olunsa (bu da mümkündü). Pakizo onun yeganə pənahı, güvəncə yen, arxalandığı son dayaq nöqtəsi olacaq. Belə etibarla və fədakarlığı heç oğlundan da gözlövmirdi, o ki qalsın başqa qohumlara və dostlara. Bu an Ofelya heç yadına düşmərdi. Yaxşı ki, bu gün həqda rastlaşmadıq — Ofelya haqqında yalnız bu baxımdan fikirləşə bilirdi indi.

— Aclığın yoxdu? Soharden bir şey dilinə doymayıb axı. — Pakizo sualını təkrar etdi.

Dogrudan da, sahərdən bəri heç nə yeməmişdi. Amma istəhi da yoxdu. Heç nə yemək istəmirdi. Heç nə haqqında düşünmek istəmirdi. Kürül-kürül bəd xəborlər gətirən televizora baxmaq istəmirdi. Sohifələri nüfrət, hiddət, ölüm, qan saçan qoşetləri vərəqləmək istəmirdi. Heç nə istəmirdi. Gözlərini yummaq, heç nə duymamamaq, heç nə eştirməmək, kimsonı görməmək istəyirdi. Dünəyadən təmamilə ayrılmış, sakit, sənn bir kılğodə tek-tümha dinçolmok istəyirdi. Soslardan, sıfıtlardan, sozlərdən, cürbəcür fikirlərdən yorulmuşdu. İnsanlardan yorulmuşdu. Normal adam kimi davranışın xostolordan

vo xoste kimi danışan normal insanlardan yorulmuşdu. Özü özündən yorulmuşdu. Uzun, sonsuz bir sükünt, səssizliyin tamarzısı idi. Son sükütnə. İntihar-filan yox. Buna iradəsi, gücü çatmadı. Hotta isti vənnadə damarlarını kosib rahatça ölməydi do bacarmazdı. Amma yuxuda ani bir ölüm — oziyyətsiz, ağrısız, qorxusuz, vahiməsiz... no yaxşı olardı. Sadəcə yatmaq, yuxulmaq, bir do ayılmamaq. Heç vaxt, heç vaxt...

Cəydən bir qurtum alıb gözlerini yumdu. Beynino dolan fikir-ləri, xəyalında canlanan o möşən sohnəni silib atmaq istədi, başqa şeýlər haqqında düşünməye cəhd etdi. Hotta Ofelyaya oynadıqları cinsel oyunları xəyalında canlandırmıştı, içi bul müdafi. Uşaqlığını, çayqovuşanda, six meşə içindeki bulağı yadına saldı, bir an ayaqlanında o suyun səriniyi duydular, qulaqlarını şınlıtlı doldu və yumşaq kreslədə yavaş-yavaş xumarlanaraq yüngülco mürğüleməyo başladı.

Qapının zəngi çalındı. Qapı zəngi həmişə ahəngdar, həzin bir melodiya çalardı (Türkiyədən getirmişdi bə zongi), amma indi Oruc yuxuda olduğundan, tərəf çökəlmış osoblarının gərginliyindənmi, ona elo goldı, lap qulağının dibindən bir sürot qatarı ötüb-keçir, həm də zil fit səsiyle.

Sıçrayıb ayağa durdu, qapıya geldi. Adoton, qapını soruştur, ya balaca gözcükden baxıb açardılar. Oruc nə soruştur, nə gözcüyə baxdı. Eleco açdı qapını.

Qapı qabağında dayanan adam Balomı idi.

Sonralar Oruc özü do tooccübənirdi: nəcə oldu ürəyi getmodi, bayılıb yixılmədi. Axı qarşısında ölü bildiyi bir adam dayanmışdı. Hein də üç saat bundan qabaq oğlunu öldürdüyə adam. O dünyadan golmişdi? Oğlunun qisasını almağımı golmişdi?

Amma Balomı qisas, intiqam alan adama oxşamırdı. Üzündə xos, arxayı, dinc bir ifadə vardi. Hotta gülümşəyirdi. İlk vo yeganə görüşləri zamanı Oruc bu qonaço golmişdi ki, bu ağır baxışlı adam ömründə gülümşəyib. İndi qarşısındaki adamin sıfotı həmin sıfot idi: iki qabaq dişi qızıl. Əvvəlki görkəmindən ikicə şeylə forqlonirdi — saqqal saxılmışdı, bir do üzünü ifadosi doyişmişdi — müla-yim, məhrəbandı. Təbossümlüydü.

— Bayaq telefon etdim, boci dedü çimirson, dedim, ho, çimirso evde olacaq, bir yero getməyəcək. Hava birdən soyuqlaşdı. Xəzri

ősür yaman, belə havada çimib çıxsan, sətəlcəm olarsan. Bir söz həmişə təmizlikdə, sohhoti-vücud. Dədim hikmə bir baş çökim, qapıdan qovmayacaq ki... İçarı girmək olar?

- Buyur.

Baləmi dahlidzə gödəkcosunu, sonra da çökmələrini çıxardı. Orucun başında fikirlər ildırım sürətiylə bir-birini toqib edirdi. "Bu nə olan işdir bələ? Axi bu ölmüşdü. Amma kim demişdi ki, ölüb? Ofelya. Bəlkə Ofelya tamamı başqa adamı deyimmiş. Dünənda Baləmi tok bir budur moyer? Yaxşı, tutalım, məsolonun bu torofı molun. Öləməyi, ölon başqasıdır, bu da dipdirdi durub golib bura. Dəməli, oğlunun müsabatından holo xobori yoxdur. Xobori olsayıdı, hətta Orucdan şübhələnməsəydi bəlo, bu sayaq gülümseməzdi ki... üçço saat qabaq o boyda oğlunu itirib... Bolko başına hava gelib. Oruc professional kimi Baləminin gözlerinin içino baxdı, ollərinin heroketini izlədi. Yox havalı adama oxşamırdı. Hor halda, lap yeqin, oğlunun faciəsindən holo ki, bixəbərdi. O zaman Orucgilə niyə toşrif götürmişdi? Məqsədi nədir?

Otaq keçdiñər. Baləmi ovvolki xoş təbəssümülo otağa göz gözdirir, susurdu. Oruc: "Bolko indi bu monzilimo şərik çıxməq istəyir". - deyo düşündü. - "Bolko bu psixi sapıntının yeni bir şöklidir, özgənin bağına, evinə ortaç çıxməq".

Pakizo çay gotirdi, Baləminin qabığına qoydu. Baləmi başını qalınlıb Pakizoya baxmadan:

Sağ ol, boci. - dedi, - balaclarun toyunda içək. - Çayından qurtum aldı, otağı bir dır omollı-başlı gözdən keçirəndən sonra:

- Bəli ya. Oruc qoðeç. - dedi. - canım sənə söylesin, bu dünya çox interesni dünyadı. Osobi dünyadı, Ətağa cəddi. Canım sənə desin, İki həftədə burda yoxdum. İrana getmişdim. Allah-təala sənə do qışmat eləsin, Məşhədo, imamın ziyyarətindən getdim. Bu gün qayıtmışam. Piraxodnan. Orda ohd elədim ki, evo, uşaqlann yanına getmək-dən qabaq bir sənə baş çökim. Niyyətim vardi, niyyət eləmişdim orda, qurban olduğumun qobri üstündə, hindü niyyətimi deyim sənə. Qoðeç, gəldim deyim sənə ki, halal elədim o bağı sənə, day sondən heç bir xahişim, iłtimasım yoxdu, iddoam-filan da yoxdu day. Ele bil, ziyyarətindən qurban olduğum mono məsləhət elədi ki, Baləmi, ol çok bu işdən, qoy halal xoşları olsun, neçə il erməni yaşadı, bir şey demədən ki, indi öz musurmanımız yaşayanda nəş mərəku salırsan? Qoy kişi cansaqlığıyla, rəhatlıqla dolansın, sənən də ki,

maşallah öz evin-eşiyin, oğul-uşağın var. Day olan-olub, keçən-keçib. Bir söz, qoðeç, gəldim sənə deyim ki, halal xoşun olsun. Yaşa o bağda, kef-daməq içinde. Vahid rohmetlik demişkən:

Vahid! Cahanda qaṇan eṣqi mülküdür,
Ondan qaṇan no varsa da, viranodir mono.

Oruc düşünürdü ki, Baləmi indi kondə gedəcək, hər haldə on yaxın zamanda oğlunun itdiyindən duyuq düşəcək, axtarış gec-tez meyiti tapacaqlar. Müsibət onda başlanacaq.

Baləmi çayını içib ayağa durdu. Oruc özüne de qəribə golon bir arsılıqlı:

- Otur, - dedi, - hara tolosırsən? Bir stokan da çay iç. Bolko acliğin var?

- Yox, sağ ol, Allah artıq closin. Getmoliyom. Uşaqlar gözloyir.

- Neçə uşağın var? - bolke bu sualları boşuna vermirdi. Hüscyn-ağanın qatlinə doxli olmadığını bəlo tövsiyə etdi.

- Demişdim ki, sənə, iki oğlum var, bir qızım. Büyüyü Hüscyn-ağadır, kiçiyi Hosonağı.

Oruc öz-özüño "Hüscynağı idi" - deyo düşündü, - "daha yoxdur böyüyü, ancaq kiçiyi qalib".

Baləmi holo bunu bilmirdi. Gülümsünürdü. Oruc bilirdi, amma Baləminin töbəssümün qarşılığına o da gülümseməyə çalışırı.

Baləmi vidalaşış getdi. O gecce Oruc sohoro qodor yata bilmodi. Sohorisi gün - bazar günü də elo bil iyno üstü oturmışdu. Hor telefon zongindən hürküb diksinirdi. Hey gözloyirdi ki, qapı döyüloçok, golib onu aparaçaqlar. Amma bütün günü qapını döyen olmadı. İki-üç ohomiyətsiz telefon zonginən do heç bir tohľükəsi yoxdu. Qonşuydu, suyun golib-golməmosunu soruşurdu, tanışlarıydı, hal-həval tuturdı, konar bir şoxsdi, nömrəni sohv salmışdı. Axşama yuxın Oruc tamam üzülib oldın düşmüdü, yatağına uzanıb bir-iki saat mürşüldi, sonru oyanıb yeno sohərocon yata bilmodi.

Şehər altında durub duş qəbul elədi, "Filips" dozgahıyla üzünü qırxdı, bir loğma çörök qoydu ağızına, boğazından getmodi, bir stokan çay içib pay-piyado işo getdi.

Xəstəxanaya çatanda qapının ağızında tanış figuru gördü. Ofelyaydı, Orucu təref gedib: - Professor, sizo məktub var, - dedi, -

alindöki zorfi uzatdı. Zorfi açıq idi vo içinde heç no yoxdu. Oruc Ofelyanın belo sadolöh konspirasiya fondlorino bolod idi. Ofelya səsinə qısaraq:

— Bağıشا, son allah, — dedi, — o gün golo bilmədim. Anamın toz-qiyları qalxmışdı, neçə iyno vurdum, qoyub golmoyə ürok eləmodim. Hırslonmirson ki?

— Əlbotto, yox, — dedi Oruc vo üroyindo sevindi ki, no yaxşı belo olub, tozo bir problem çıxmayıb ortaya. Sonra yadına düşdü ki, alibisini Ofelyaya da tolqın etməlidir — həs mon səndon üzr istəmək istəyirdim, — dedi, — təcili işim çıxdı, bağa gedə bilmədim. No şənə, no bazar. Üroyimo salmışdım, deyirdim indi Ofelya golib qapını bağlı görürək. Yaxşı ki, golməmisonmış, — yeno do söyündə düzəlis verməli oldu. — Əlbotto, ananın tozyiqinini qalxması yaxşı deyil. İndi necədir?

— Sohor ölçdüm, normal idi, — Ofelya port kimi görünürdü. — Deməli, son da golmoyibsonmış. Mon doli do özümu yer tapmirdim ki, nigaran qalacaqsan...

Onların səhbatları üzənirdi və golib keçənlər monalı baxışlarla hor ikisini süzürdü. Əlaqolorı gümən ki, çoxlarını bollı idi.

Oruc iki-üç pasiyent qobul edib çəşqinliğinin forqını vanırdı, heç cür fikrini cəmçəyə-toplaya bilmirdi. Assistentino:

— Nadənda, yaman başının ağırı, — gorok evo gedəm.

Evo gələn kimi burda halının daha da pis olacağını anladı. Xos-toxanın adam çoxluğunda, pasientlərin min bir dordu yeno bir az başını qatıldı, burda evin tokliyində - dilsiz-ağızsız Pakizonin varlığı tokliyini, yalqılığını aradan qaldırmadı — Oruc daha çox sixılır, dən-lirdi. Üroyi dərrixirdi. Soksukoliydi. Hor an no iso dohşətli bir şey gəzgözləmiş kimi bədəni narin-narnın gizildiyirdi.

Hədisedən üç gün keçirdi. Niyo bos Balomi hay-küy qaldırmamışdı. On aza ona görə ki, oğlu ilim-ilim itmişdi. Əgor hay-küy qaldırıbsa, milisə xəbor veribso, milis gec-tez izo düşüb golib Orucun bağına çıxacaqdı. Axi şübhəsiz, Hüseynəğanın atasının bağ iddiasından xobordar idi, elo Orucun üstünü də bu iddialarla golmışıdı. Moşhədo ziyanlıdan sonra Balominin fikrini dəyişdiyini de bilo bilməzdı. Balomi qayğıdan sonra oğluyla görüşməmişdi. Evde də bu səhbatlər yoxın ki, çox olub. Balomi Hüseynəğanın möhz Orucun yanına gedə bilməsi chtimalını nozordan qaçırırmazdı və milisə do bu barədə məlumat verərdi. Vo bu zaman iz, şübhəsiz, goturib Orucu çıxara-

caqdı və Orucu heç olmasa dindirocokdılardı. Amma bütün bunlar bu gün də, sabah da, bir həftə, bir ay sonra da ola bilordi. Həm do bir aydan sonra həftəlik adəti üzrə bağa baş çəkməsəydi, bunun özü do şübhəli görüño bilordi. Gec-tez Oruc axır-əlbot bu bağa getməli və o zaman məcyiti özü aşkar etməliydi. Çürüməyo başlaşmış, üfənəti bütün bağa yayılmış məcyiti. Aşkar edib özü xəbor verməliydi. O vaxtacan cinayotin izino düşəməsədilər, bir ay, on uzağı iki aydan sonra bu cinayot özü xəbor verməliydi. Əlbotto, canını açmadan. Amma bu bir ayı, ay yarımı, iki ay hor gün üroyinin içini yeço-yeço yaşamalıydı. Buna dözo biłocokdü? Qeyri-müyyənlikdən ağır bir şey yoxdur dünyada. Neco deyərlər, "dohşətli son, sonsuz dohşətən yaxşıdır".

Birdən ağılna goldı ki, telefonu götürüb Balomiyə zong cloyo bilar. Telefon nömrəsini yazdığı kağızı no yaxşı ki, atmamışdı, saxlamayıdı. Axtarır tapdı. Yaxşı, zong cədəm, sonra? No deyocom, no soruşa-cam? No qodor fikirloşso do, bir bohanə ləpə bilmirdi. Balomiyə no alveri vardi, no səhboti ola bilordi? Ağılna goldı ki, zong cloyib asa bilar. Eşitdiyi səsənən do çox şeyi müyyəyonlaşdırımdır olur. Zong cloyib assa, görən bundan da bir iş çıxmaz ki... Bolko Orucun telefonu ərtiq nozarot altındadır. "Son do lap vasvasının birisən, vallah".

Dostoyi qaldırıb nömrəni çevirdi. Az sonra kişi səsi eşidildi. Balominin səsiydi, tanındı. Sos sakit və gümrahı.

— Boli, boli, cədirom. Kİmdir?

Oruc susurdu. Balomi bir do:

— Boli, alo, — deyib telefonu asdı.

Yashı, dordlı adam səsi deyildi sos. Bos onda Hüseynəğanın yoxluğundan niyo tolaşınır, narəbat qalmır görəsən?

Axşama fikirloşib bohanə ləpə. Balomiyə telefon edib Iran soforı haqqında soruşaçaq, deyəcək ki, bir dostum İran'a getmək istəyir, səndon bəzi mosləhotlər almaq istəyir. Mosolen, o baş-bu baş gedib-golmoyin xərci no qodor çıxır? Boş bohanə idi, amma indi düşünüb dəha tutarlarını tapmaq halında deyildi.

Axşam 9-da zong cədə. Yeno Balominin özü çıxdı. Oruc hoyo-canını boğub:

— Salam, Balomi, — dedi, — həkim Orucdu.

— A... Oruc müəllim, xoş gördük soni, no var, no yox? Səndon no ecob bəla? — sos gümrahı, hotta şəndi. Heç bir nigarançılıqə yer qalmırıdı.

Oruc dostunun İrana sofor etmək niyyəti haqqında uydurmasını dəmişdi, suallar verdi, cavablar çıxdı və yalnız səhəbotin axırına yaxın qorara gəlib:

- Uşaqların necədir? - deyə xəbor aldı.

Balomi:

- Sağ ol, duaçıdlar, - dedi, - Həsənəgə bağda-bostanda ollossen vurur, Hüseynəgə da Moskvaya bazara gül aparıb.

Oruc düşündü ki, yoqın Balomi do başqa kondicilər kimi parnikdə qoronsuf yetişdirir və Moskvaya bazarlarına göndərir. İndi yoqın Hüseynəganı da Moskvada bilirlər, ona görə arxayındırlar, itirib axtarmırlar. Oruc dərk edirdi ki, verəcəyi sual sonrala ona baha başa gələ bilər, şübhələr oyadır, amma özünü saxlaya bilmədi, bu təhlükəli suali da verdi:

- Hüseynəgə haçan gedib ki, Moskvaya?

Balomi:

- Dünən getdi, - deyəndə telefon dostoyi az qala Orucun olin-dən dündür. Tələsik sağıllığı dəstoyi yerino qoydu.

Qaribə hissələr keçirirdi. Bilmirdi sevinsin, sevinmişsin? Sevinmə osası vardi. Balominin bütün ailəsi sağ-salamat idi, onların ailəsinə Orucun heç bir pisliyi doymamışdı. Bello öldürüyü albinos (heç ağlına gəlməyib ki), Balomi kimi qarabugdayı adının oğlu nəvə sapsarı olsun) Hüseynəgə deyilmiş. Əğər o adam Hüseynəganı olsaşıdı, ölməmiş (öldüyüne Orucun həkim kimi heç bir şokk-şübəhost vox idi), yaralanmışdısa, sonra özüne golub durub evinə getmişdi, hor halda olmuşul zərbənin ona Oruc tərəfindən vurulduğunu unutmamışdı ki... Deməli, o bağdadı meyit Hüseynəganın meyiti deyilmiş. Min şükür. Anma bos onda kimin meyiti imiş? Niyo özünü Balominin oğlu Hüseynəgə kimi qoloma vermişdi? Bu bağ məsolosunu hardan biliirdi? Məqsədi nəydi?

Hüseynəganın sağ olmasına no qədər sevinirdi, bu müəmmənin simi onu bir o qədər hoycanlaşdırındı. Kimi öldürüb? No sobob, no möqsəddə soxulub o adam Orucun evinə? Hor no sobob olursa olsun, hor hələ. Oruc adan öldürmüdü. Ömründə ilk və yegənə dəfə adan öldürməyin sərsintisi bir yana, bu cinayətin açılması qorxusu, ümumən, bu qənbə, izahsız olayın vahiməsi Orucu əsim-əsim əsdirirdi. Hoycanını, xəfunu, qorxunc forziyyələrini kimləso paylaşa, kimləso bölüşə bilirdim! Heç kəsəb!

O gecə do güzüne yuxu gəcmədi və sohor üzünü qırxarkən güzgü-dən ona baxan qırpırmızı qızarmış batıq gözəri, gözərin altındakı qara halolari, sapsarı saralımsı sıfotı görondo bildi ki, daha belə bir gecəni yaşamağa tabi-taqotı qulmayıb. Bu haldə işo do gedə bilməzdii. Pakizo do gec-tez onun halımı başa düşəcəkdi, holo başa düşməyibso. (Həle ki, "yaman başım ugriyir" - deyə canını qurtardı, həkim çağırmaqdan imtina edirdi və yalandan başğısı hobləri atıldı.)

Üç gecənin yuxusuzluğu Orucu hələsizləşdirmiş, beynini yormuş, əsəblərini pozmuşdusda, hor haldə, düşüncələrini, atmaq istədiyi addımları müyyən bir məntiq osasında düzəməyo çalışırı. Ayndırıñ ki, öldürdüyü adam Balominin oğlu deyildi və ümumiyyətə, o ailəyə doxlu yoxdu. Deməli, şoxxi-qorozlıq, düşməncilik motivləri aradan qalxır. Hüseynəgə öldürüləysədi, şübhəsiz, Balomi Orucu günahlandırdı bilordi, hor vəchərəndən qisas almağa çalışardı. Öldürülən işo naməlum bir şoxssi. Əlbottu, bu cinayəti do Oruc boynuna almamalıydı. Amma onun açılmasını aylarla gözloyo do bilməzdii. Bolko albinos sorsorının biridir, heç kos, heç bir vaxt onu itirib axtarmayacaq...

Amma axı yay mövsümü galordi, istilər düşəcəkdi, tut doyo-cəkdi, onsuñ da gec-tez bağı getməli olacaqdır və o zaman bu cinayət dəha mardur, iyərən şökildə üzə çıxacaqdı. Meyiti yanbə öldürüləmə tarixini do təqribi toyin edə bilərlər və o zaman bir şübhəyo do düşərək ki, necə olub Oruc iki-üç aydır bağı getmir. Axı onun hor hosto, ya iki hostodan bir bağı getdiyini çox adam bilirdi... elo Pakizo do bilirdi, dostları da bilirdi... Həlo Ofelya bir yana dursun. Ofelyaya uzun müddət görüsənən imtina etseydi, bu da tozo problemlər çıxarıcaqdı.

Yox, ha torədən baxırsan bax, məsolonu uzatmaq olmaz. Elo günü bu gün bağı getməlidir, nəcəbi "əşkər etməlidir", dorhal milişo xəbor verməlidir. İşin içindən quru çıxməq üçün birçoq şey lazımdır - özünü itirməmək, özünü olo almaq, bütün iradəni toplayıb özünü sakit və şax tutmaq. Yoni tamamilə günahsız, toqşırsız kimi. Sarsıntıdan hoycanlaşdırıldığı, özünü bir az itirdiyi işo töbii görünəcək - golub öz evində kiminso meyitini görəson - əlbottu, hoycanlanacaq, sarsılıcaqsan, özünü itirəcəkson.

Yox, mütlöq elo bu gün getməlidir. Bu qeyri-müyyəyonlıyo bir son qayımaq lazımdır. Pakizəyə do bir şey demək lazımdır. Gedib qayıdan sonra hor şeyi ona danişar. Əlbottu, milişo danişacağı şökildə. O versiyəni. Niyo məhz bu gün bağı getdiyinə bir bohanı

lapar. "Maşına tozo tokor alıb bağda qoymuşdum, - deyor, doğrudan da, belo idi - onun dalınca getmişdim". Yuxarı otağa çıxdım ki, ordan kaset götürüm. Onda gördüm..." vo s. vo i.a.

Soyuq, külökli bir gündü. Bağda yaxınlaşdıqça yağış da çisolo-maya başladı. Maşını içəri saldım, dalanda saxlıdım. Həyoto keçdi. Ətrafa gör görzidir. Həc bir doyişlik yoxdu. Hor şey homişki kimi idi. Tut ağacı, onçır ağacları, bağın üstündən keçən yüksək coroyan elektrik xotları, quyu, hovuz, meynolalar, qaraj, sauna, iki-mortebəhi ev. Birinci mortebənin qapısını açmadı. İkinci mortebəyo-qalxdı. eyvana çıxdı, otaq qapısına yanaşdı.

Otaq qapısının üstündə yeno açar vardi. Orucun gözloru berəldi, axı bu üçüncü açarı quyuva atmışdı, ya belko bu üçüncü yox, dör-düncü açmış. Açar öz-özünə dönməye başladı, axıracan döndü, dayandı. İndi qapı açıldı.

Onsuz da şiddətli döyünen üroyi az qala sıçrayıb köksündən çıxacaqdı. Qapını aralayıb içəri girondo isə üroyi, elo bil, birdən-birdə dayandı. Sanki qopub düşəcəkdi.

Orucun gözlorı qaraldı, başı gicollondı, az qala qoşş edəcəkdi. Bütün iradəsinə iplənləmə, başını itirməməyə çələndi.

Otağın döşəməsindən no qan izləri vardı, no qanlı bel, no albinoşun meyiti. Albino - təbii ki, meyiti yox, özü, həm də sappasəq çarpayının üstündə uzanmışdı. Alnunda, başında, gicgahında yara, çapılıq, qan izləri-silan yoxdu. Orucu görüb tolosmodon tonbol-tonbol ayağna durdu.

Oruc:

- Sonson? - dedi, - yeno burdasan?

Albinos:

- Mənəm, - dedi, - Hüsceynağa. Bələminin böyük oğlu. Baba-min, atamın evinə golmişəm.

Oruc bu sözləri artıq bir dofo do eşitmışdı, yenidən cynon tek-rənum cıxırdı. Hüsceynağanın - eger hu, doğrudan da, Hüsceynağa idiso - baxışı, herokötən də cynon ögünüklərin tekrarı idı. Ən dohşətli si idisi ki. Oruc hadisələrin necə coroyan edocoyını biliirdi. Fehmlə duymuşdu bunu və hadisələrin bu sayaq gedisiñin heç cür qarışını almaq mümkin deyildi - bunu da biliirdi.

Danışan, elo bil, Oruc deyildi, elo bil, kimse onun səsiylə dörd gün bundan qabaqçı sözləri cynon tekrar edirdi:

- İtl burdan, çıx get - Oruc özü, öz xoşuya yalmz bir yenİ cümlə oləvə eddi, - məni qana salma.

Hüsceynağa - ogor bu oydusa - lal-dinmoz durub dayanmışdı. Horəkətsizdi, gözlorunu do Orucun üzüntü zilləmədi və Oruc da qurulu maşın kimi ögünkü sözlərini birço-birçə tokrar edirdi: "Burani mon tikdimiş... Bağlar idarəsi... atan da yanına golmişdi..."

Albinos susurdu. Hey susurdu. Dohşətli doqiqə, dohşətli hadiso sürot qatari kimi yaxınlaşır, anbaan yaxınlaşır, hardansa axıb onla-nın üstüne golirdi.

Oruc çarpayının altına baxmamaq üçün gözlorunu qaçırdı, çünki çarpayının altında no olduğunu biliirdi və çarpayının altındaki belin bir neçə saniyodan sonra coroyan edocok dansda no rol oynaya-cağını da biliirdi. Dohşətli sonluqda bir neçə an qalırdı və vaxt yekəndə Hüsceynağa çarpayının altından beli çıxarıb Orucu hücum etdi. Oruc bu hücumdan qorxmurdı, çünki noticesini biliirdi, biliirdi ki, ona, Orucu heç bir şey olmayaçaq. Amma bu hadisəni bildiyi üçün qor-xurdur, həm də biliirdi ki, istəməsə do, istəməsə do qarışındakı gənci - kim olur olsun, forqı yoxdur - öldürməli olacaq.

Bir az şüprələrdilər, belin sapındañ yapışıp horası bir toroso çökdü, amma möqəm golonda bel Orucun olında idı və albinos Orucu yumruq ilişdirəndə Oruc da beli onun toposino endirdi. Albinos yero serildi. Qan da cynon ögünü kimi adyəlin üstüne sıçradı, yero axdı.

Oruc otaqdan çıxdı, dosmal çıxarıb barmaq izlərini silmədi bu dofo. Bunun heç bir monası yoxdu. Artıq heç bir şey haqqında düşüno, heç bir montiqi noticoyə golo biliirdi. Peşə təcrübəsiylə bağlı on qoribə, on izahsız psixi sapıntıları yada saldı. Doqiq biliirdi ki, doli olmayıb, beyni pozulmayıb. Amma bu izahsız olayların men-tiqi ardıcılığından da baş aça bilmirdi. Haçanşa hardasa oxuduğu yarıntifastik bir forziyyəni xatırladı - bozun insan fəhmi gölcəkde baş verəcək hadisəni öncədən on yani şəkildə duya, göro, yaşaya bilir. Beləkən bu elo homiin qoribə hədislərdən biridir. Bu gün, indicə baş vermiş hadisəni dörd gün bundan qabaq belo aydınca, yani şəkildə görüb, yaşayıb. Deməli, o gün baş vəron cinayət xəyalı imiş, tosovvrı umış... Eloyso, beləkə bugünkü cinayət de cini cür xoyalıdır, tosovvrürdə...

O da yadına düşüdə ki, xostolordan - pasiyentlərdən biri onu xəbərdar etmişdi - emriñ o bağlı tilisməliyib, yoni evin divarlarına zəhorlu maddələr hopdurub. Beləkən bu doli sayıqlamalarında bir hoqiqət varmış - qalyutisinogen maddələr mövcududur axı... Onların beynə tosiri de elmo molundur. Ümumən, bu son illərin hadisələri hamimizin beyninə az, ya çox dorocodo çəsdişməybim, sapdırma-

yibmi, möhvörindən çıxarmayıbmı? Bir de axı kım deyib ki, insan təbiətin bütün sirlərindən, əfsunlarından agahdır. Dünyanın o qədər açılmamış sırrı, tilsimləri var ki... otağa tərəf boylandı – bu da onlardan biri.

Pilləkənələ aşağı endi. Kükək güclənmiş, yağış şiddetlənmişdi. Bir an Oruc a cə geldi ki, bağda nə iso başqa bir iş də olub vo bu iş son darəce vacibdir, onun həyatı ehəmisiyyəti var – bu Orucun həyat ve ölüm məsəlesi idir.

Amma bunun nə olduğunu, nədən ibarət olduğunu heç cür təyin edə bilmirdi. Nə qədər soy edirdi, heç cür təyin edə bilmirdi, başa duşa bilmirdi.

Başa düşə bilecəyi an gələndə isə artıq gec idi – beləcə sonanın nə baş verdiyini dərk etmədi...

Küləyin gücündən yüksək cərəyanlı elektrik xətti qırılıb həyətə düşümdü. Həyət yağışdan yamyaş idi. Çardaq altındakı evyan qupquruydu.

Oruc birinci mərtəbənin eyvanından yamyaş torpağı ayaq basan an yanıb kösövə döndü.

Orucun meyittini ölümündən iki gün sonra aşkar cədilər. Mühüm müşəvvarı vardi. Oruc evde, işdə olmadığından tebii ki, dalınca bağda adam göndərdilər. Dalınca gələn Məhdinin sürücüsü idi.

Məhdinin sürücüsü qapının ağızında Orucun maşını gördü, darvazanı xeyli döyüd. açılmayanda barını aşıb həyətə düşdü. Həyət indi qupquruydu və Mehdi yera sorılmış qapqarı cesədin Oruc olduğunu avəvel-avəvel heç haşa düşmodi. Sonra başa düşdü, amma ölümün, illah da belə qapqara qaralmasının səbəbinin yene də anlaya bilmirdi. Hər nəsəyə xəbər elədi, galib Orucun meyittini şəhəre apardılar.

Qəzətlərdə necroloq çıxdı, matəm merasimi xəstəxanalarında keçirildi. İkinci fəxri xiyabanda dəfn etdilər. Dəfnədə ailə üzvləri (oğlu da uqbə golmmışdı), dostları, iş yoldaşları, qohumları, qonşuları, tanıları iştirak edirdi. Ofçelya bir bucağa çəkilib xisən-xisən ağlayırdı. Baləmi də iki oğluyla – Hüsçynağa və Həsənəğayla – qəbir-üstüncən getidilər.

4 yanvar 1993, Bakı



ÇİNGİZ HÜSEYNOV

(1929)

Görkəmlı yazıçı və ədəbiyyatşunas Çingiz Hüseynov 1929-cu il aprel ayının 20-da Bakı şəhərində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakultəsinə daxil olmuş, ikinci kursda Moskva Dövlət Universitetinə dəyişmiş, oranı qurtarmışdır. SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, namizədlilik və doktorluq dissertasiyaları müdafiə etmişdir.

Əmək fəaliyyətinə aspiranturam bitirdikdən sonra – 1955-ci ildə SSRİ Yazıçılar İttifaqında məlli ədəbiyyatın üzrə məsləhəti kimi başlamış, sonra ləctimai Elmlər Akademiyasında çalışmışdır.

Ədəbi fəaliyyəti XX əsrin 50-ci illərində başlanmış, nasir və tənqidçi kimi şəhərlənmişdir. Onun "Labüdük", "Fətəli Fəthi", "Novruzqulu", "Məhəmməd, Məmməd, Mamiş", "Aila gizliliyi" kimi roman və povestləri məşhurdur.

Yazıcının həddi özünaməzlusluğunu əks etdirən "Adalar" həkəyini onun eyni adlı kitabından (Bakı, Gənclik, 1980) götürülmüşdür.

ADALAR

Anam Məxfirət Məlikməmməd qızının unudulmaz xutirəsinə

İlk səs – çıçırtı... Hamiya məlum heqiqətdir – doğulanın çıçırtısı: mənim də, senin də. Deyir, ay camaat, ay dünya, gelmişəm, səsimdən meni tanıyın. Daha nələr gizlənir? Yaz, yoz, poz, yeno yaz – uydurma məhəriti: no bilən var, no deyən-danişan.

İllər göz yaşları ne monim yadimdادر, no do sənin. Amma deyilər ki, yumlu gözlerden axıb çıçırtını yuyan bu göz yaşları çay suyu kimini şirindir, sonralar deniz suyu kimini acılaşır.

İlk gülüş... Bu da yadımızda deyil. Amma deyirlər ki, çox da deyirlər?! Qara buludlardan gözənləndən boyılanan güneş kimi, göz yaşlarından doğulan gülüş homin ilk gültüşerdəndir: həle dodaq-



lar ozik-üzük, gözlörde iso gülüş qığılçımları... Tolxoyo, oyumbaza, mozai sözo – hansı gülüş ilkindir?

No vaxtdan yadımdayam?

Düşün, fikro get, ümidlon ki, bolko yuxuda gördün. – yox, yadıma gəlmir: qadımdən-qadımlın tarixim, qcyri-adı dövrüm, ofsanəvi zo-mano, bolko do heç olmayıb... Yaddaşimdə xırda, işsılıtlı adalar, oraf iso boşluq, qaralıq, hansı ada ovvolkidir, on yaxındır.

Beş? Ha, deyəson beş yaşındayam.

Əmioğlum Ənvarla qaçıraq. Ela qaçıraq ki, dayananda üzümüz istidən yanır, qaynar tor dodağımız göymədir, sənki ürəyimiz cəl bu dəqiqə ağızımızdan çıxıb şappılıt ilə yero deyəcək, qonbor kimi. Ota-gımdızdan qızıl qılılösü görünən Aleksandr Nevski baş kilsosının şış uclu, oxvari domir millorı arasından çıxıb üzüyuxarı qaçıraq... İndi no əmioğlum sağdır, no həmin hasar durur, ne də baş kilsə var: dəniz uddu, qaynar alov əntidi, zomano yixdi.

Qaçıraq... Vo ilk dəfədir ki, mən tokcə özüm enli qozbel kükçədə-yəm. Boylanmadan, – indicə tutacaqlar! – qaçıraq. Əmioğlumla kilsə bağında oynında ağ paltar, başında qırmızı lənt olan göygöz bir qız tutub saxlamışıq. Mən bir yanağından öpürəm, əmioğlum o biri yanağından, qız iso hərokətsiz durub çığırır, haray qopanr: "Maaaa..." Bişli kişi hasarın o tərəfində qaldı, millor qoymadı ki, bizi tutsun. Hasar arxadadır. Hey qaçıraq. Eve! Həyatımızı!.. İñ, gøy, yumru-yumru qənbərlər yadımdadır... Əmioğlum məni ötdü, tini burulub gözdon ndı. Tez ol, tez!.. Uca, domir qapılar, daş pillələr, aynabənd... "Nə olub, no xəbərdir? Bir dayan!.." Sonra isə – yaddaş uçurumu.

Bolko başqadır illi yadda qalmağım?

Həmin bəs kilsənin hayəti. Çəmənlilik, gömgöy tor ot mon boy-dadır, məndən də uca. Atam kenddən gelib, quzu getirib, quzunu tozlu şəhərin çəmənlük adasında otarıram. Quzu tələsmədən, – bir oziđür, bir çəməndir, bir də mən, – otu xırda-xırda qopanb yeyir, ağ dərili, yumrugözü, alını topol quzu... Nə kasildiyi yadımdadır, na dadi – uçurum!..

Yox, deyəson ilk-ovvol bu yadımdadır: qonşumuz oğlunu ezi-zloyır, sinosunda oturdub söyüş söyməyi öyredir. "Ay sonin dilino qurban!" – deyir, – "Söy kimi istəyirsin!.. Məni?! Söy, dilinə qurban! Lap mənim özümü do söy!.." İstı gündür, məni vo oğlunu gəzməye aparı, şəklimizi çökdiirmək isteyir. Dar otaqda, qaralıqda



şəklimizi çekirər: oğlunun damağında uzun papiros, lap omollisin-den, mənim olimdə iso kibrit, guya yandırıram, o da çökir, papiros da yalan, kibrit do, təkco şəkil hoqiqətdir. Bir də ata, çünki sağdır, oğul isə – qayıtmaz dünyasında...

Bolko də bu deyil, budur: patefon çalınır. Çalanlar elo bil yeş-iyin içində oturub çalırlar, üzə çıxsalar inanaram, çünki təccüb nə olduğunu bilmirəm – xoruz belində bostan okon cirdindən az eşitməmişəm. Məni ketil üstündə oturdublar, ayaqların nəinki yerə, heç ketilin iki ayağını birləşdirən tiro çatır. Milis otágıdayam, üçüncü şöbo... Milis idarəsi vo patefon!.. Mənəm, bir də kişilər – ucaboy, enlikükər böyükər... Atam təz-tez deyirdi, mon onun sözlorını anla-mırdı: "Mən foħlo-kondlı milisiyəm!" Patefon lozginka çalırdı, kişilər də burada – milis roisinin darısqal, kiçik otağında atılıb-düşür, yeyin-yeyin oynayırırdalar. Aşırı qayışlar cirıldırıv, qalife şalvarları daha da qabarmış, par-par parıldayan çökəmələr otrafa işiq saçır. Atam oynamağı xoşlayır, oynamaqdan doymur, patefon da hey çalır, yorulmaq bilmirdi... Atam hordon ayağının burmunda oynamır, qolları havanı qılınc kimi kəsib-doğrayır.. Iləmni bu lozginkanı bozən eşidirom, çox nadir hallarda; o vaxtdan sənki osrlor keçib, bolko yadımda qalan heç olmayıb, xeyalıdır?.. Lozginka vo oynayan kişilər!.. Əksoriyyəti, atam kimi, kondon golib, könülli, "foħlo-kondlı" milis libasını geyib, clodiklərinə qolbon inanır vo inandığını eleyirler... Dodaqlarda, sıfotlordo, gözlərdo sevinc, gülüş... Xoş çıqtırlar, şən seslər... Gözüm kişilordadir!.. Onların arkasındakı dünyani işıqlı görürlər vo heç kimdən, heç nədən qorxum yoxdur. Oynayan kişilər!.. Tonəffüs idimi, bayram idimi?.. Təkə bu danış-dığım yadımdadır – kişilərin roqası... Kişilər... Onların yaşı no idi ki? İyirmi, uzaq başı onuz... Mənim indiki yaşimdən çox-çox az... Məndən çox-çox cavan idilər o zamankı oynayan kişilər... Amma yadımda nohong qalıqlar, ucaboy enlikükər kişilər.

Bolko bu da deyil ilk yadımda qalan?

Bos ilk ne id?!

Birini danışdım, o birisindən dedim, amma duyuram: no odur, no budur, no də üçüncüsü... İlk yadımda qalanı qovmağa çalışdım – olmadı ki, olmadı! Amma danışsam, heç kim inanmaz, deyərlər: "Ola bilməz! Uydurmadır!.." Hoqiqotən: bu "ilkim" qeyri-tobii bir haldır, doğumdan əvvəl yadda qalmaq kimi bir şeydir – desəm, gülərlər.



Amma danışacağam. Qoy inanan inansın, inanmayan çiyinlerini
çəkib gülümşəsin, heç üstünü vurmasın. Axi xırda cizgilərə qədər
yadimdادر!.. Anam moni gündüz asma nənnidə yatızdırı, özü iso
ingövdəli, qara tut ağacının kölgəsində yerə sərilmiş xalçanın üstündə
uzandı. Birdən yuxudan oyanıb məni nənnidə görmədi, tez qalxdı.
"Vaxsey!.." Mən nənnidən yerə düşüb qum yeyirdim. Qumun dadı
indi də yadimdادر. duzsuz, dadsız, yeyilmir ki, yeyilmir – xırçılı-
dırı, dənə-dənə yiğilb ağızda qalır, dişlər arasında... yox, həle diş-
lərin çıxmamasına xeyli var, bütöv bir tarixi əsr keçməliyəm – sürüne-
sürüno, yixila-yixila, dilim söz tuta-tuta...

Yadimdə qalan adalar...

İlk, birinci, əvvəlki...

İndiya qədərki – başlangıç idi, əsas metləb iso irəlidədir.

II

Yadimdə qalan ilk sevincim...

Düşün, düşün!..

Bəlkə budur:

Mən Pirşağı bağındayam.

Evin dal tərəfində divara yapmışım qum təpəsi; bu qumu Abşə-
ronda təz-tez əsan şimal küləyi gətirib, divar dibinə yiğə-yığa təpə-
düzəldib.

Biz damdan təpəyə hoppanıb tomiz quma yixılıq, quma batınıq.
Birdən elə bil kim iso dedi: "Anam gəlir!"

Əslində heç kim bir söz demədi, üreyimə damdı.

Anam istirahət evindən gelirdi.

Onun ilk vo sonuncu istirahəti.

Qum topodonundan ayağımı güclü çəko-çəke tilsimden qurtaranlar
kimi teləse-teləso çıxdım ve ayagyalın, ilq toza bata-bata yumşaq,
sakit kənd küçəsi ilo yüyürdüm.

Kükənin lay-lay tozundan ayaqlarına dizəcən ağırmış perde
çökdü, elə bil toz batığılıdır, küçəni toza bürüya-bürüyo hey yüyür-
rəm, elə qaçıram ki, ox da atsan çatıma, – axı üzünü çoxdan – bir
aydan bəri görməmişim anamı qarşılıqla teləsirom.

Uzaqdan yalnız anamın sifətini görürom.

Üzünə gülüş yayılıb, axı o da sevinir – ayrı cür ola bilərmi?..

- Budur – anam!

Qaçaqa-qaca qucağına hoppanıram, məni tutur, bağınna basır,
qucağında apanır, – sağlam, güclü, on əziz... Yegano. Əvəzelənməz.
Mənim...

Bolke...

Yox, deyəsen, ilk sevincim yalnız budur...

Amma yox, biri do yadına düşdü: odumu ilk sevincim, bumu?..

Xalam – mənim cold, qoçaq, dilli-diləvər xalam məni arabacıya
tapsırdı.

Kenddən şohərə gəlirəm. Mən vo arabacı.

Araba hey gedir, axşam düşür, biz iso hole do yoldayıq, menzilo
çata bilmirik.

Əvvəl qumlu-tozlu yolla gedirik, sonra daş yola çıxıraq, bizi
dalbadal elektrik qatarları ölü.. Arxadan goldiyini eşidirik, qula-
ğımızı dalğa-dalğa dolan uzun fit verib ox kimi keçir, otrafa istilik
yaya-yaya... Biz iso hey yol gedirik. Yaxında-uzaqda vişkalar görü-
nür, otrafa neft iyi yayılıb – monim uşaqlığımın, monim bütün hoyma-
tumun qanına keçmiş, canıma hopmuş nəflin iyi, növüt qoxusu: bu
qoxuda – yolların, doğma şəhərim, doniz və məni keçmişim, doğma
yurduma bağlayan min-min tclər.

– Budur, təpə, buradan qənbər yolu başlanır. Buradan, bu hün-
dürlükden şəhər görünür, çıraqlar içində, ev-ev, mülk-mülk. Az
qalib, catmışıq...

Artıq şəhərdeyik.

Arabaçı: arabanı birbaş kückəmizə sürür.

"Evinizi taparsan?" – soruşur. Üzü qapqaradır, tüklü-saqqallı.

Qapqara gözlorunu məna, "şəhər usağı"na dikib, deyəsen gülmüşünür.

Bu nə sözdür? Nccə yoni taparsan?! Odur – evimiz do, kückəmiz
de, həyatımız do.

Mon arabadan düşürəm ve vidalaşmadan uzaqlaşıram. "Bos çox
sağ olun hanı?!" – soruşur. Men iso artıq həyatımızın dəmir qapı-
lارından keçib evimizə teləsirom. Bağı da çoxdan unutmuşam, yolu
da, arabaçımı da... Evimizə! Çoxdan bəri qoyub getdiyim evimiz!..

Qapılar!..

Bir anlığa dayandım, ikinci mortebəmizə baxdım – otaqlarımız-
nın hamisində işıq yanındı. Balkenümüz da işıq içindəydi. Tərtəmiz
silinmiş şüşəsi par-par parıldayıb, qaynar elektrik lampaları otrafa
gur-gur, bol-bol işıq saçırı. Bu işıqda o qədər istilik, doğmaliq,
sevinc var idi ki!.. Birco söz: evimiz!



Həmə sağ idi – atam da, anam da... Gönc, sağlam, güclü... Xoşbəxtlər, baxtavorlor... Yaxınlaşan, evin kandarında duran müharıbədən xəbərsiz... İşığı söndürən müharıbədən... Bolko da duyurlar, bılırlar, bolko mano indi clo görir ki, bilmirdilər... Amma başqa faciədən həqiqotən xəbərsiz idilər, bilmirdilər ki, yaşamlarına çox az vaxt buraxılıb.

Bu işiq iso hey yanır vo yanır, ilk sevinc işığım.

Kim bilir, no qədər yanacaq, axı mənim, yalnız vo yalnız mənim işığımızdır, ilk vo obodi... Bu sözün mənasını indiyə qəder dərk etmir-dim, indi-indi yavaş-yavaş dərk etməyə başlamışam... vo yanıldı-gıma zərrəcə şübhəm yoxdur.

III

Yadımda qalan ilk kədərim...

Heç yada salmağa chtiyac yoxdur.

Cığır!

Qonşu qızın çığırısı!

Eyvanımızın o ucunda yaşayan vo anadangolmə iki ayağından topal, mənim yaşdım, indi isə boyca moni ötüb-keçən beş oğul anası qonşu qızın qışkırtısı!..

Bakının qızımar avqust günü idi. Qapılar, pəncərələr – hem cyvana açılan, hem də küçəyə – taybatay, açıq. Ümidimiz buludsuz, rohmsız gəyidir ay soma, ay təbiət, – deyə yalvarınq, – bolke azca da olsa yeləbənzər, küləkvari nəfəsələ bu dərğün, alov dolu havanı tərpədəşən?..

Qız elə qışkırdı ki!.. Telefon təkco onlardadır vo yalnız qonşularınız qızın çığırısına səbəb olan bu facioni ilk ovvəl eşidə bili-rədilər. Və qız çıtdı! Va eşidib inanmadı, amma çığırı, eşitdiyi söz qışkırtıya qarşıdı, qışkırtı içinde tokrar olundu.

Və bu təkco sözənən mən qurudum, ayaqlarım yero mixlandı.

Ağardım, úroyım soyudu, sanki nazik bir sapdan asıldı.

Qonşum eşitdiyinə qışkırdı. Bu xəber dünyada hamidən çox, hamidən ovvəl yalnız vo yalnız mənə aiddir, mən çığrmalıyam, mən bağırmalıyam.

“Öldü?!”

Anam öldü

Mənə clo gelir ki, mən holo indi-indi yaşayıram, holo həyatı-mın osas illeri irəlididir, holo ömrə uzanacaq... Anam iso mənim indikimden də az yaşadı, çox-çox az.

IV

Mənde baş qaldıran ilk qorxaqlıq...

– Mən onu – bu qorxaqlığı, heç vaxt unutmuram. İstəsem də unuda bilmirəm...

Xalamın gözleri qızarmışdı, səsi kallaşmış, cəl bil derin quyu-dan golirdi.

Moni çağırıb dedi:

– Get xostəxanaya! Anan soni görmək istoyır!

Men bilirdim, cəitmişdim ki, dünən anamı palatadan çıxanlar, çarpayışını xostəxanada dehlizin bir küncüne sürüyüblər ki, o biri xostoler ölon adəmi görməsinlər...

Xalamın sözlerində mən: “Anan ölüür, get ananla vidalaş!” eştidim.

Və getmedim.

Getmedim!

Qorxdum!

Ölon adəmi görməyə qorxdum.

Pəncəsi iti, eli sümüklü görürdüm mən onu, bu ölümü. Yapışa – buraxmaz.

Bu ölüm indi anamın etrafında fırlanır, anamın yanındadır – hem ruhdur, hem otlu-sümüklü canlı.

Getməyəcəyəm!

Durdum – və yerimdən tərəpəmodim.

Daş kimi susdum, qaya kimi lal oldum.

Birdən o (kim “o”? Ölümünü? Anammı?.. “Hom “o”, hom do “o”. Çünkü “onlar” mənim qorxumda birləşmiş) yaxamdan yapışdı?! Birdən mən: “Sən do gedək” – dedi?!

İsteməriyəm!

Getməyəcəyəm!

Beli, qorxuram!!!

Küt, heyvani qorxu!

Daş dövrü...

İlk qayğım...

Birliklilik ömür sürdürdü, monim bu ilk qayğım...

Küçəmizin yoxusu anama eziyyət verməyə başladı, işdən sonra təkbaşına qalxa bilmirdi.

Bir da – qaralıq.

Küçələr axşamdan zülmət içinde batır – işiq gözögörünməz olub, gizlənib, cümlə mühəribədir.

Qaralıq küçə təhlükəsiz deyil, vahimo də basa bilər – cümlə mühəribədir... Ən əsas isə – ürək, ürayın gündən-güne şiddetlənen xəstəliyi. Anamla yanaşı gedəndə üreyinin döyüntüsünü eşidirəm; mono elə gəlir ki, ananın üroyunu həttə görürəm: yekəlib, sineyə sığırıv və təmiz havaya möhtacdır, havası çatışır, qanı bədəndə qovub dolandırmağa gücü qalmayıb, az qala ürək dayanacaq ya partlayacaq. Köks də dərlilik edir, ürəyi sıxır, ürək bu kökso sığışmur ki, sığışır!..

Anam, mama işlədiyi doğum evindən çıxanda men onu qapıda qarışlayıram. Qolumdan yapışış, mono arxalanıb, yavaş-yavaş gedirik. Əvvəl daşından belə yod iyi gələn doğum evi binasını vo kiçik bağçasını ehət dən dəmir hasarın böyründən keçirik, tino çatıb danışqal Basın küçəsində tramvay minirik və bu üç nömrəli tramvay bizi gərişir sos-küylü, tozlu-torpaqlı Bazar küçəsində düşürür.

Va hətum çətinliklər tramvaydan sonra dir. Küçəmizin yoxusu.

Ağır-agır, asta-asta üzüyuxarı qalxınq. Kor pəncərəli, birmətbəli evlərinə arası ilə. Küçə dardır. Divara toxuna-toxuna, divar-dan tut-a-tuta bir tin keçdi. Qədim ikimətbəli evin qapısında anam ayaq saxlayır. Zülmət gecədə onun göyərən, rəngini itirən dodaqlarını sanki görürəm. Nə iso demək isteyir, nəfəsi çatırı ki, sözləri itələsən, çöla çıxarsın. Ələcəsiz qalib başını aşağı salır, elini evin ovulmuş, küləkdən-zamandan çopurlaşmış divarına yapışdırır, mon da yanında durmuşam, azca geri çökülmüşəm ki, havası bol olsun, monim yaxınlığım onu dañixdırmasın, üreyini sixmasın... Üreyinin döyüntüsünü da aydın eşidirəm... Az qala ayzından çıxıb düşəcək... Amma daha çatmışıq, evimizə çatmağa birce tin var. Anam başını aşağı salır, hiss edirəm ki, özünü danlayır, üreyini ürkənləndirir, üreyinə ürək-dırık verir, ona keçmişə xatırladır: "Axi, sən belə deyildin, ay ürək!" – deyir. – "Axi bir zamanlar sən bu yoxusu bir-

nəfəso qalxardin, indi ne olub sənə, ay ürək? Məni niyo belə incidirsin, axı monim günahım nedir, ay ürək!" Danlayır, amma fikri artıq bu yoxusuda deyil, – piləkondodır, ikinci mortəbəmizə qalxan pilələrde!.. Eybi yoxdur, – anama deyirəm, – onu da keçorik, heç dərəhma, teki evimiz cataq!..

Yeno yavaş-yavaş, asta-asta gedirik. Men qəsdən bir addım geridə dururam, qəsdən addımlarımı yavaşdırıram ki, o da tolesməsin, cələ bilsin ki, men de yorulmuşam, cələ bilsin ki, tolesən yalnız özüdür, ayaq saxlayıb bir az dincelə bilər, no xobordır, niyo tolesir?..

İkinci ve sonuncu küçəni keçirik, budur – küçəmiz!.. Divarı dairəvi, daşları çehrayı, rəngi qaralıqdə belə görünən evimiz, uca, dəmir alaqpımız, – Bakıda nə çox dəmir var: qapılar, hasarlar, pencərə domirləri!.. Bu qapıdan piləllərə qodorki yol, yeni həyətin içi, o qodor da rahat-hamar deyil, qorxuludur, adam yılan çökəkli, təhlükəli döngə – uçurumları var, odur ki, tolosmok lazımdır, ayaqlarını cətiyalıata.. Amma men bu qisa yolu bütün sirlorinə bələdəm, gözüyüməli keçərəm, bilirom ki, harada addımlım uzun, harada iso qisa olmalıdır bax burası çökəkdir, burada iso zirzomiyo gedən piləkkon var, ağızına daş qoyublar ki, yixilan olmasın; bura su süzülliüb, cümlə krani bork bağlamayıblar, ax, bizim bu kranımız! Addayıb keçmək lazımdır: burada iso azca sağa dönmək, cümlə topaçik var, sonra isə – sola və iki addım sayıb elini uzat – olin piləkkənin möhəccərino toxunacaq... Amma piləkkonə həle xeyli var: həyətdəki yeraltı su yoluñun domir qapağı azca dikdir, onu elə keçmək lazımdır ki, ayaq ilmişəsin...

Budur, nohayət, piləkkən inehəccəri. Anam bu tirdən yapışır və yeno dayanır, tez-tez nefəs alır, sanki qüvvə toplayır. Otuz daş pilə! Son həcum!.. Düz otuz! Nə az, nə çox... Daşların ortası çuxur-çuxurdur, bizim addımlarımız, bizdən əvvəlkilərin addımları ilboil, günbügün bu daşları yalaya-yalaya, sərto-sərto ovub...

Evede anam özüño tez golordi, axı evdir!.. Xoşladiğı üstü məçin "küşətkaya" oturub, gözlerini azca yumar, dincolordu; ayaqlarından ağırlıq çökəkli, bütün bodoni üroyo xidmot edordi ki, ürək toxatasın, köksü vurub dağılmassın... Qəbirğalar inco, dorisi do kağız kimi nazik, açıq şabalıdı rəngde, azca osmer, monimki kimi.

Ürək neylosin – üreyə saf hava lazımdır, şirə lazımdır...

Məger təkcə bunları?..

İlk açığım.

İndi də - kütloşsa də, azca soyusa da - keçmeyib menim ilk açığım, bəlkə indi heç açıq deyil, yalnız düşüncədir? İnsan zəifliyi baroda açıqabənzər duyğudur? Hissdir?..

Hərdən anamın dayısı Abdul kişi ilə rastlaşır. Qocalıq onu qupquru qurudub. Tez-tez öskürür, öskürəyi də qupquru. Yazığım gəlir: elə qocalıb ki, canını güclə gəzdirir. Hal-ohval tuturuq - neçə olsa, yenə də qohumdur, anamın yegana dayısı, sokson yaşı kişi...
Şəhərə çox nadir vaxtlarda gəlir, bağda olur, atadanqlama mülkədə...

Meynoliklər, oncir ağacları, qum və bağın ortasında - nohəng qara tut ağacı, ağacın ömrü ösri kecib, amma yenə də sağlamdır; bu yerlərin on qocaman ağacı... Tutu da şirin, dadlı. İndi də dadi damağımızdadır: iri dənələr, içi şiro dolu... Daha çox anamın dayısı oğlunu görürəm. - Akisi. İslı-peşəsi məlum deyil, gah tör-töküntü sisfətində, gah da ki, təzəbəy kimi, kefi kök, damığı çağ. Görürüm və atası yadına düşür, qolbilmədə açıqabənzər no işe tərəpnir. Qohumlar kimi salamlasınq, ondan-bundan hal-ohval və - xudahafız! Gələn dosyə qədər, galan görüşə qədər!..

O ili müharibə axır ki, qolbo ilə noticələndi... Cibimiz boş, anama isə dincəlmək hava-su kimi lazımdır! Yayı şəhərdə qalmış olmaz - istidən bişib yanar, xəstə ürokla səfora çıxmada qötündür, haraya gedəsən? Nə cür?.. Ürəy üzüm lazımdır, tu lazımdır - ağ, ya qara!

Doğmaca dayısına ağız açdı. Pis dolanımlar, goliri yaxşıdır - şəhərin mərkəzində baqqal dükənində işləyir, keçən il mühərbiyin qızığın çağında bağdakı evini - gözəl, ikimərtəbəli, uca binadır - təmir etdi.

Ağız açdı.

Yox, yox, söhbət ikinci mortobədəki otaqlardan getmir; tutu da pulsuz yeməyəcəyik, anciri də. Bizo kiçik otaq lazımdır, özü də bilirsiniz hansı otaq? Pillokanın altındañ, küçəyə balaca pencerəsi olan, quyuşa yaxın otaq: bu otaqda binəndən heç kim yaşamır, burada yalnız təsərrüfatla adı damır-dümür, xırda-xurus şəyərlər saxlanır, onları odun arbarına da yıqməq olar...

Abdul kişi qaşqabığını salladı, ərvadına baxdı... Arvadının üzündə onsuza də əhədi narazılıq hekk olunmuşdu - elə bil indice ya turşu badımcən yeyir, ya gözü limon dilimindədir; ya da ki, piy basmış

boynunu ağaçanad sancıb... Sosı də üzünən ifadosino uyğundur - danışanda elə bil indicə ağılayacaq, siziltili, incik, şikayatlı.

Anam hiss cədi ki, dayısı arvadı ağızını açsa, xahişimizi rodd edəcək, odu ki, onu qabaqlayıb dedi ki, otağı havayı istəmirom; pul səhəbotu eçidəndə təccübündəm, axı bilirdim ki, pulumuz yoxdur.

Qohum danışmağa başladı: anamın dayısı.

Dedi ki, otağı başqasına söz vermişik (adını dedi, uzun-uzadı onun haqqında danişdi, "ağsaqqal adamdır", "mömin kişisidir", "köbleyidir" ve saire...). Hotta pulunun bir hissəsini almışq (üçrəqəmli möbləğ deyilir), "olbotte, o qədər də böyüü pul deyil, amma yenə də puldur, hor halda alıñ da, xərcənlər də, məvcəbə iso həle xeyli var..."

Anam: "Pulunu qaytaranq" - deyir, yəni anamın verdiyi pulu dayısı homin mömin kişiyə qaytarar.

Dayı qurtarib, dayısı arvadı başlayır: deyir ki, səhəbt "bch" do deyil, bütün möbləğdedir; axı alacağı pulu indidən borca girib xorclomış, bağban tutub evvəlcədən pulunu vermişik ki, qaćmasın, bağ işi ağır idir, meynolur, filan, mogor onların üzümünü almayıacaqı!.. tut ağacı, tutu, olbotto, pulsuz da yeye bilirok, "axı qohumuq..."

Anam deyir ki, bütün möbləğti ödöyorki...

"Varmi pulumuz?! Niyo demir ki, axı dayımsan, belo qohumluq olmaza!?"

Anam da pulu fikirloşirdi: bahalı tirmo şalını, atamın ilk hədiyeyisini satar, üzüyünü lombarda qoyar, birtəher toplayar bu pulu, təki razılaşınlar.

Susub söhbət qarışmaq istəmirom, çünki anam osobiloşor, baxışla qaynayan qozobımı qohumlarımıza yağıdnıram, amma anamın dayısı görmür, saymır, qozobımı heç vecino alıñ.

O yay anamın sonuncu yayı idi...

Arma ilk günlər bağ havası anama düşdü: özünü birdən-biro yaxşı hiss etməyo başladı, hotta bir dəfə özü, monim köməyim olmadan alpinistsayağı ikinci mortoboyo dırması; pillolorlo yox, pillo-nin böyründən azca kenara çıxan daşlardan yarışa-yarışa, mon göstərdiyim kimi, tolosmedən yuxarı durmadsı, sonra olini uzadıb evyanın möhəccərindən adlı, o torso, evyana aşdı. Elo sevinirdi ki!.. Evyandan donizo sarı baxdı - gömgöy, ipok kimi işləydiñən donizo həsrətli, ümidiñə baxdı!.. Sonra başını oyib yuxarıdan aşağı moni süzdü, gülümşündü, saçını düzəldib, yenə də üzünü donizo sarı tutdu, uzaq, mehriban, iliq sulu, yumşaq qumlu donizin seyrinə daldı, doymadı ki, doymadı.

Üroyi da sözündən çıxmadi, istoyino qul oldu, docollik etmodi,
— quzu ki, quzu!..

Dəmə, tohlükə komarda durub acı-acı gülümşünürmüş. Bir həftədən sonra, avqustun ovvəllorında ürok ağruları tokrarlanı, xostoliyi şiddetləndi, təzliklə şəhər döndük, anam öz ayağı ilə xostoxana qapılardan keçdi, tramvay zongino boylanıb qaynayıb-qarışan kükçəy xeyli haxdı..

Bağá köçməmişdən ovvol pulu anamın dayısı Abdul kişiye apanıb vermişdim. O zaman İçərişohorda olurdular, indi köçübərlər: özü sokson neçə yaşında, odun kimi qıpqrı qurumuş vo arvadı, — üzü turşumuş, səsi sızılıtlı, ağlaşmasın, elo bil ağaçanad sancıb, yaxud limon dilimino gözü düşüb, indicə unu yeyəcək.

VII

İlk incikliyim...

Atamdan idi menim ilk incikliyim: boğazım yandı, ağırı üroyimi sixdi, qohorlondim. Əfsus ki, ağlaya bilmədim, ağlasaydım — yaş acını yuyub aparardı; incikliyi bos neco, oridordimi?..

Və atamdan incikliyim — onun sağlığında yox, onu basdırıandan sonra

Elo acı inciklik ki, no edirson et — keçmir ki, keçmir!..

İndi iso inciklikdən osor-olamot qalmayıb — acısı oriyib, zomano axımı onu aparıb domız suyunu qarşdırıb, sadəcə qüssə qalıb.

Küçə ilə gedirdik: anam, bizim "jensovet" qonşumuz vo mən.

Birdən anam dayandı, ağappaq ugardı, dodaqları osdi.

— Dolison ey! — qonşumuz anamın üstüno qışqırdı. — Üz üreyini, çürüt ömrünü, vur öldür özünü!.. Ay dolı, adam da cəsindən ötrü üreyini yeyər? Bir üzünü bax, gör noyo oxşayırsan... Al, bax! — qonşumuz cold ol çantasından balaca güzgү çıxarıb anama uzaçı. — Al! Bax!

Anam iso qabağı, irolıyo baxırdı. Qonşumuz da o torəfo baxdı.

— İstoyırsan, bax, bu saat gedim, dizimlə onu daldan vurum, yixib bax bu dabanlırmıla o ki var oziyidir!.. Gedim? Niyo dinmirson? Gedim? De "get!" vo bax gör analar neco qızlar doğub!..

Anam susurdu. Ağappaq ağarmışdı. Sanki bu saat yixılacaq, üroyi gedəcək... Əlli ilə üroyini tutdu, son günər üroyi onu narahat edirdi, xüsəsan o gündən sonra ki, atam...

Atam evo gec golmoyo başladı.

Tcz-tcz osobiloşirdi, öcoşkon olmuşdu, anamı sancır, qolbino toxundurdu.

Kim iso anama dedi: onu sarışın arvadla görüblər. Hotta qadının ünvanını dətilor. Sözgozdırəno vo var ki?..

Bir axşam atam evo qayıtmadı.

Sohor obaşdan anam geyinib evdon çıxdı.

Göstərkiləri ünvana getdi.

Vo qapını döymədən itəlyib açdı.

Atam ayaqlarını çarpayıdan salıb qalıf şalvarını geyirdi; çarpa-yın yanında qoyulmuş xrom çökməlor par-par parıldayırdı. O iso... homin o qadın... stola sohor yeməydü düzürdü..

Anamın üroyi üçündü, silkolondı, sanki qarənlıq dünyaya düdü.

Vo indi biz üçümüz homin o sarışın qadını gördük. O gedir, mon iso bizim "jensovət" inə ona neco yaxınlaşdığını gözlərimdə canlan-dırırdı. O zaman bilmirdim ki, gördüyüüməz o qadın kimdir. Atam ölöndən bir il sonra anamın danışığı həckayoni — sohor tezən qidi-nin evinə gedib orada qalıf geyon utamı gördüyüünü cəsiddən boğ-a-zım yandı, qohorlondı.

Ağrı, daş olub boğuzımın yolunu kosdi.

Əfsus ki, ağlara nadırmış. Çünkü udquna bilmirdim. Ağlayanda iso udqunmalısan ki, boğazına tixanan incikliyi uda biləson...

İndi oriyen ilk incikliyim. Onu illor apardı.

Monim bu incikliyindən yalnız qüssə qalıb. Qüssəvari duman. Yaxına tutub baxdığım bir kitabı bürüyon örük kimi, ağımtıl pordö kimi. Homin o kitabı gözlərinən azea konar et, bir qədər uzaqdan, cynok şüosunin müsbət "bir", yaxud "bir yarım" mosafosından bax — örük oriyib yox olur, kolmolorı açıq-aydın oxuya bilirson: "Biri vardi, biri yoxdu..."

VIII

— Sono baxıram: yanaqların yumru, dodaqların otli, qarın tox... Son do mono baxırsan. Hoyaştından razi baxışın mono zillonib. Baxışın dorindir, bolko düşündüyümdən do dorin.

— No demək istoyırsan? Sözünü de qurtar!

— Aha!.. Gözlərinde narahalıq gözdi!.. Buna mon varam!.. Özün-dən razi olanlardan zohlom gedir.

- Bilirom.
- İndi ki, bilişən, qulaq as!
- Nə demək istədiyini do bilirom.
- Bilsən do deyəcəyim!
- Niye? Yoxsa üroyini boşaltmaq istoyırsən?
- İstəyirəm narahatlığımı üroyino dolsun, ağır bir daş olub üroyini ozsın!
- Üroyimiz magar bir deyil?
- İndi birdir! Amma əvvəlcə sənə baxanda, yumru yanaqlarını, tox gözlorunu göründər bir deyildi. Sən mono yad idin. Mon uzaq mühabibə gününü sono xatırlatmaq istoyırom!.. Anana dediyin sözler yadindadırımu?
- Monim ilk qoddarlığım!.. İndi de bilmirəm necə oldu ki, mən o sözləri anama dedim.
- Bir do de, eşim!
- Mümkün deyil!.. Desəm, dilim alışib yanar!..
- Elə bilişən yazmaq asandır?! Səndinmi "Çörəyi yolda yemisen" qışqıran?! Səndinmi "çörəyi bol" toləb edən!?
- Heç bilmirəm o sözlər dilimdən necə qopdu!..
- Niye susdun? Danış!
- O sözləri yadına kim saldı?
- Həmişə yadında idi.
- Bəs niye indi, möhz indi deyirsen?!
- Bilmirəm.
- Bəlkə dünən gecə yuxuda uzaq mühabibə günlorino qayılmışdır? Evinizin gördün? Üstüno müşəmbə salınmış dördkünc, iki stol, müşəmbənin bir ucunda ütündən yaniq yeri, uca tavanlı otağıımızı güclə qızdırın hisli keroqaz, yolları üzə çıxmış və incəni yırtıq, yamaqlı taxt, taxtin üstündə oturan yorgun baxışlı anan...
- Hərdən yuxumda görürom, amma dünən gecə görməmişdim.
- Bəlkə...
- Səbəb axtarma! Əvvəl-axır deyəcəkdəm bunu sənə!.. O sözləri anana dedin, bəs sonra? Sonra ne oldu?!
- Sən ki bilişən.
- Də!
- Anam heyətdən böyük məsələlərinə üzümo dikdi. Heyəcanlı dəqiqələr titrodi. Nə iso demək istədi, bacarmadı, dodağı osdi.

- Birdon-biro otaq elo sakitloşdı ki, mon hövlnak vahimo içindo yermidən qalxdım. Dediyməm sözər beynimdə cingildədi. Anamın baxışına dözməyib otaqdan çıxdım, qohor moni boğurdu.
- Anan doğrudan da yolda o qara çörökdon bir tiko yemişdi...
 - Sus!.. İlər keçdikcə xocalotin yükü!..
 - İndi neco!
 - Çok ağdır!
 - Çünkü toxluqdan şişmison?! Qarın yekolib?!
 - O günləri qaytara bilsoydim!..
 - Heyhat!
 - Axşam eve döndüm. Anam moni gözloyirdi. Özümo baxıb astaca, lakin qotı dedi: "Çörəyi başqları kimi bölsək, üryüm partlar". "Mon do, - dedim, - bunu istəmərim!"
 - Bilirom... Lakin anan o gün çörəyi böldü! Öz tikosindən sonin payına...
 - Sus, dinmə!.. Son ki bilişən, mon o tikoyo deymədim!
 - Aforin!
 - Tikoni anama qaytardım!
 - Alqışlar!
 - Anama yedizdirdim!
 - Ha-ha!..
 - Bununla özümüz təmizliyo çıxarmaq istəmərim!
 - Bacarmazsan da!
 - Özümo bərao!..
 - Kos səsinə: o sözlər artıq deyilmişdi!
 - Anam günahımı bağışladı!
 - Yoxsa son üzər istədin?!
 - Yox.
 - Bəs no bildin ki, bağışladı?
 - Hiss eleyirəm.
 - Noden?
 - Anam ömrünün axırınadək moni ozizləyir, mon...
 - Bəsdir! Sus!.. Anan bağışlasa da, mon bağışlamıram! Bağışlaya bilmirəm!.. Bolko ömrünün sonunda, üroyinin dayanmasına bir saniyə qalmış, vaxt olsa, sonin omolların düşüncə torozisində çökiləndə bağışlaşaram!.. Bolko!.. İndi iso itil gözümüzden!..

İlk, övvəl...
 Və sonuncusu.
 Demasən olmaz.
 Qıbتو və həsəd!
 Tez-tez məndə oyanan. Və hər dəfə – təptəzə.

Oğluma həsəd, oğluma qıbto...
 Anası var. Qaynar səslə, gənc və sağlam. Əli şəfqətli, baxışı
 qayıçı dolu, möhəbbət dolu.
 Anama oxşar.
 Anam kimi...
 Lakin anam deyil, oğlumun anasıdır.

ƏFQAN

(1929)

Görkəmlü nasir, dramaturq və jurnalist Əfşan Əsgərov 1929-cu il sentyabr ayının 23-da Əli Bayramlı rayonunun Qarabaklı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1948-1953).

Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzetiinin redaksiyasında şöbə müdürü kimi başlamış, sonra C.Cəbbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor, "Kommunist" qəzetinda şöbə müdürü, "Sovet kəndi" qəzetində redaktor vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyəti iləbalılı illərində başlamış, nasir və dramaturq kimi məşhurlaşmışdır. "Qərtal əşanasi", "Gülyanaq", "Katib", "Bay İnal" romanlarının ədəbi tanqid yüksək qiymətləndirilmişdir.

"Gözəllik soragında" hekayəsi yazarının eyniadlı kitabından (Bakı, Azərnəşr, 1964) göstərilməmişdir.

CÖZƏLLİK SORAÇINDA

Dünya gözəlliklərə doludur.
 Pis ona görə təz gəzə çarpir ki, azdır.

Mən onun ala gözlərini həc vaxt unutmayacağam. Ona görə yox ki, o gözlər möhz ala idi. Yox... Mən o gözlərdə ülvü bi möhəbbət görmüşüm. Elə bir möhəbbət ki, onu ancaq gəncliyin salam atəşi olan ilk möhəbbətə yanaşı qoymaq olar. Mən o gözləre bütün ömrün boyu baxmaq, and içmək istərdim. Əfsus ki, gözlər gözlər-dən uzaqda, çox-çox uzaqdadır.

O gözlerin sahibinin adı İnaradır. Gözoğlu vurğunu İnara... Gözol İnara... Vefali İnara... İndi son hardasan? Görən tale bizi bir do üzüzo, göz-göze gotirocəkmi?

İnara latış qızıdır. Mən onunla mahni bayramında bir təsadüf nöticəsində tanış olmuşam.

Doğma Bakının baharı da, yayı da çox gözəldir. Lakin hər il may və iyun aylarını Riqada keçirmek mondo bir adot olmuşdur. Bu, heç də adabazlıq deyildir. Bilirsinizmi, Riqanın baharı Bakıdan bir ay gec başlayır. Bizzo xəmti alça və gilas şirin yeyiləndə Riqanın aqcaqayın ağacıları tozo-tozo yarpaqlayırlar. Məger bir ilde iki baharı qarşılıqla gözləcəydim! Axi, bahar ilin tacıdır, ilin körpəliyidir. Əgər toqvimi yenidən tuttus və məndən rəy sormuşus olsayırlar, tozo ili baharın əvvəlində qarşılıqlığı israr edirdim. Əslində de belədir. İl anadan olur - bu, bahardır, gəncəşir - bu, yaydır, yaşa dolar - bu, payızdır, qocalır, - bu, qışdır. Hər fəslin öz yeri, öz gəzəlliyyi olsa da, biz ancaq bahara gözləcəyirk. Bəlkə cəl bu sebəbdən ki, heç bir fəslin gəlişi bahar qədər duyulmur.

Bahar... Körpə uşaq kimi sıltaq və sevimli bahar... Ətrafi ucsuz-bucağış, məşə olan Riqada hər il baharın goliş mahni ile qarşılanır. Həm də bu gül-çiçək mahnısını xorla bütün Latviya oxuyur, bütün Latviya "liqo-liqo" deyə yallı gedir. Liqo bahar bayramının adıdır. Deyirlər, bu bayram həm də vüsal bayramıdır. Liqoda evlənən cavan - xoşbəxt ata, əro gedən qız xoşbəxt anadır. Dünyanın on xoşbəxt adamları isə liqo bayramında on çox oxuyan, on çox çiçək toplayan adamlıdır.

Bəli, bəli, mən İnara ilə soadətin mahniyla, gül-çiçəkə ölübüdüy bir gündə tanış olmuşam.

Həmin günün sahəri man yaşadığım "Ovçular evi"nin cyvanına çıxıb, bülbüllərin bir-birini necə şura getirdiyinə heyranlıqla qulaq asırdım. Belə vaxtlarda ne əlli addimlıqliqdaq dənizin uğultusu, ne də şəm qozalarını çirtlaya-çirtlaya yeyən dəslər moni şirin xəyallarından ayrılmirdi. Mən bozon gəzlərimi də yumurdum ki, bütün varlığım eşitdiyim bahar nəğmələrinə bağlaşın.

Lakin ürəyimdəki arzular qədər şirin olan bir səs bülbüllərin coh-cohino qarışında, mən gəzlərimi açdım.

- Andritə, sənənmə?!?
- Bəli. Gözləmirdin?
- Doğrusu, yox, heç ağlıma golməzdı...
- Goldım səni liqooya dovtə edəm. Bu gün hamı düzlərə, məşələrə çıxıb mahni oxuyacaq, çiçək toplayacaqdır.

- Axi, mən mahni bilmirəm...

- Öyrədərəm.

- Bəlkə heç səsim yoxdur...

- Yeno de oxumalısan. Başa düşürsənmi, bu gün hər kəs oxuduğu mahni, yiğdiyi çiçək dəstələri qədər xoşbəxt olacaqdır. Son xoşbəxt olmaq istemirsənmi?

- İstəyirəm.

- Onda düz saat doqquzda məni gözlə! - deyə Andritə ürkək maral kimi götürüldü və şam ağacları arasında yox oldu.

Andritə ilə mən dünən Riqadan Dubultiya geləndə elektrik qatarında tanış olmuşdum. Ancaq heç inanmirdim ki, o, görüşə çıxsın. Çünkü Andritə öz nadir gözəlliyyi ilə tekce moni yox, vaqondakı adamların, kişili-qadınlı, hamisini heyran etmişdi. Bu sarışın qız latış nağıllarındakı dəniz poriləri qədər zərif və coşbedici idi. Heç de təsadüfi deyildir ki, yanında oturmuş orta yaşı bir kişi bizo tərəf addimlayan Andritə heyran-heyran başıbı:

- Sı pərisi... - deyə piçildi. - Beləsini görəndə adam həyata lənet yağındır.

Bu piçılıtda mən genclik illərini hədər keçirmiş bir qəlbin naümid iniltisini eştidim və gənc olmayıla bir daha fəxri etdim. Bir daha həyatın şirinliyini, yaşamağın gözəlliyyini bütün ürəyimle duydum. Elo bu qürur hissi menim cosarətimi bira-yüz qat artırdı, biz tanış olduq.

* * *

Bu gün hava ilhq, buludsuz göylər yaqt rəngində idi. Elektrik qatarları hər iki tərəfə dolu gədirdi.

Andritanın təklifi ilə bir Lielicupe adlanan yera getdik. Artıq saat on idi. Hər ağac altında bir məclis qurulmuşdu. Qızlar və oğlanlar bir-birini qova-qova çiçək toplayır, çələng hördürdülər.

Yaşlı taladə 50-60 adam dövrə vurub, "liqo-liqo!..." deyə-deye yallı gedən cavanlara el çalırdı. Meydanın mərkəzində Yanyu-ata ilə Yanyu-anə mahni oxuyurdular. Qodim latış ofsanosino góro, xoşbəxtlik rəmzi olan Yanyu-atanın olında bir dolça pivo, bolluq romzi olan Yanyu-ananın elində isə ağ desmala bükülmüş pendir var idi. Onlar öz mahnlarında insanlıq xoşbəxtlik və bolluq arzulayırdılar.

Yanyu-atanın təklifi ilə qızlar bir dəstəyə, oğlanlar isə ikinci dəstəyə bölündüb, üz-üzə dayandılar. Yanyu-anə, on gözəl çələng hördüyü üçün Andritanı qızların kralıçası seçdi.

Andrita alçıları altında meydana çıktı. Tor çiçekler hor torof-dən yağış olub onun başına olındı.

— İndi on yaxşı oxuyan ganc, güzelliğ kraliçası ilə oynamamaq hüququ qazanacaqdır!

Yanyu-ata sözleri deyondə Andrita qeyri-ixtiyari olaraq məno baxıb güldü. Boli, oxumaga qalanda mon gözəllik kraliçasına noinki rəsiqliyi, heç nökröliyə də yaramırdı. Andrita ilə oynamamaq yanşını Yanış adlı bir gənc uddu, o da mənim xoşbəxtliyimdən gözəllik kraliçasının çıynından oldu. İlhamının gülüşüne sobəb olan bu rəqs bitəndən sonra cavanlar yelloncə asıb, öz sevgililərini yelloməyə başladılar.

Andrita özü ilə ip gətirməyənləri topaldıqəç oyununa sosladı. Biz çox oynadıq, günüs günortadan döñünca oynadıq. Yanışın kəsilməsinə yorgunluğumuz yox, acliğimiz sobəb oldu.

Yuxunub nahar elədikdən sonra biz hündür bir təpəyə çıxıb, nəfəsimizi dərə-dərə ətrafa baxmağa başladıq. Təpənin ətrafi qarışq meşə idi. Meşa, gözəllikkə misli olmayan bir ovalıqla birləşirdi. Yamyəşli ovalığlı Lielupc vo Dauquava çayları beş-alı hissəyə bölüb, müxtolif şəkilli adalar əmələ gotirilmişdi. Lap ayağımızın altında, bayram paltarı geymiş adamlar körpüyə yan almış, nöhəng başlığı xatırladan balıqçı gəmisiño dolmuşdular.

Andrita sevincək qışkırdı:

— Dənizə gəzməyə çıxırlar! Gedok! Görök kim kimi ötocök!.. — deyə o, olını əlimdən üzərək, yayından ayrılmış ox kimi üzüuşağı yürürdü

Mon ayaqqabımın içino düşmüs çöpü çıxardıb, gülə-gülə onun ardañca götürüldüm. Yaxşı deyiblər ki, mərdimazarı axtarmaqla deyil, rast gəlməklədir. Mon təzocə yolu yanlayırdım ki, kim isə qəfləton böyrümə soxuldu. Müvəzinotımı saxlaya bilməyərək yixildim. Elə bu vaxt bir neçə addimlığında inilti eştidim. Tez qalxıb arxaya döndükde, yərə yixilmiş bir qız gördüm. O, inildəyə-inildəyə dikəldi və mənə məzəmməlo baxıb:

— Düz yeriməyi da bilmirsiniz? — dedi.

— Mon, ya siz? Siz az qalmışınız mənim böyrümü deşəsiniz. Həlo bir dilinim də var? Hayif ki, qızınız...

— Oğlanı olsayıdım, neynardınız?

Mon sözlerimin monasılığımı duyub güldüm. Qız da qəfləton güldü. Mon qalxıb üstü-başımı çırpıldıqda, gördüm ki, balıqçı gəmisi sahildən xeyli ayrılmışdır.

— Bos... bos Andrita hardadır?..

— Men hardan bilim? — deyo qız ufuldaya-ufuldaya deyindı.

Odur! Andrita gəminin kapitan körpüsündən mono yaylıq edirdi.

— Andrita!!! — deyo var səsimlə çığrdım vo cavab olaraq gomin uzun, zil vidi fitini çıstdım.

Sonra orkestr çaldı vo monim Andritam sənsəç bir oğlanla üzüüzə durub, rəqs etməyə başladı. Men Andritanın vəfəsizliyindən çox laqeydiyini görüb, anbaan alovlanırdım.

— Andrita golir? — deyo yeno hemin qız dilləndi.

Men cavab vermədim. Əslində, qəzəbimdən sursdurdum.

Qız oturduğu yerdeco bir də ufuldayıb qurcaldı:

— Ne fikrə getmisiniz?

Men yəcə dinmodim.

— Size heykəl kimi dayanmaq heç yaraşmr.

— Siz mənən ol çəkəcəksiniz?

— Mon yərimdən qalxa bilmirəm... — deyo qız yaziq-yaziq mizildəndi.

Men ikinci dəfə axmaq vəziyyətdə qaldığımı başa düşdüm.

Qız ümidişiz bir səsle:

— Siz mənə qalxmağa kömək etsoniz...

Men gözələrimi uzaqlaşmaqdə olan gəmidən ayırib, qızə torof döndüüm. O elə yixildiyi yerdeco qalmışdı.

— Yenə edabəzliginizi tutub?

— No üçün siz her şeyə şübhə ilə yanaşırsınız?

— Necə buyurursunuz? Sizi peygombormi sanım?

— Yox. İnsana hemişə inanmaq lazımdır.

— Əgər o, pisdirse?

— Beləsi çox azdır.

— Siz “azdırıla” “heç yoxdur” arasındaki forqı görmək istəmirsinizmi?

— Men hemişə yaxşılıqları görməye çalışıram. Bunu sizo də moslohət görürom.

Qızın hazırlıqavaklı moni lap haldan çıxardı:

— Dediyyiniz nədir? Bundan sonra bütün nadirüstlərin qarşısında papağımı çıxardıb tozimizi etməliyəm? Bolko onlara “Ən namuslu insan” ordeni de verdiroşinsiz?

Qız nədənse menim bu sözlerimə güldü vo gülə-gülə də soruşdu:

— Belə bir orden vardır mı?



- Tosvvür edin ki, var.

- Siz da tosvvür edin ki, dünyada bütün insanlar gözöldür. Siz de gözölsiniz, sizin sevgiliniz Andrita da gözöldür...

Artıq mon tamamılı törsilah olmuşmusüm. Yaşa mendon küçük olan qızın montiqi, sırin lahcəsi və səsindəki molahat bütün şüuruma həkim kosıldı. Həmin doqıqlarlıda mon böyük həyat yolu keçmiş ağıllı bir mülliətinin karşısına hazır dayanmış şagirdə çevrilmişdim. O, mona əxlaqdan istədiyi qiyəməti yaza bilordi...

- Nə fikrə getdiniz? - deyo qız yaranmış sükütu pozdu.

Fikirloşırom ki, siz bu ağılla vaxtından tez qocala bilorsınız.

- Nə yaxşı olardı... - deyo qız bu dəfə bir uşaq somimiyəti ilə güldü. - Qoca olsaydım, siz monimlə söz güləşdirmək əvəzinə, olim-dən tutub ayağa qalxmaga kömək edərdiniz.

- Bağışlıyım... - deyo mon üzr istədim. - Əlinizi verin...

Qız sol əli ilə cavan ağcaqayın ağacının gövdəsindən yapışıb, sağ əlini mona verdi.

- Yalvarıram, chtiyatla...

Mon kömək edib qızı ayağa qaldırdım. O bir ayağının üstündə durub, ikinci ayağını yero qoymaşa qorxurdu.

- Siz həmişə birayaqlı gozirsiniz? - deyo mon zarafat etdim.

- Yox... Ayağım bərk sancır.

- Bölkə...

Narahat olmayıñ... Adicə burxulmadır. - Qız elo qayğıkeşliklə gülümsədi ki, sanki ağrıyan onun ayağı yox, monim ayağım idı və ona yox, monə təskinlik vermək lazımdı.

Qız bir də olimdən tutub, ayağını qorxa-qorxa yero basdı. Ancaq yeniyə bilmədi. Ağrının şiddətdindən üzünü turşutdu, dodaqlarını dışladı.

- Yeniyə bilmirəm... Bork ağrıyr...

Bu da tozo xəbor! - deyo düşündüm.

- Yaxşı, indi bəs mon sizinlə nə edim?

- Siz gedin. Mon gözləyəcəyəm...

Kimi? Sevgilinizi?

- Yox, ayağımı... Gözləyəcəyəm ağrısı çökilsin. Siz gedin, Andrita incəyir. O siz çoxdan gözlöyir.

- Göləlmər... - deyo mon donuzın üfüqle birləşdiyi yere baxdım.

Günəş artıq çohräyi rəngə boyanmışdı. Qızılı lopelerin üzərində yırğalanan balaçı gomisi həle də uzaqlaşırıdı. Ağac gövdələrinin

uzun kölgələri yeri milomil doniczı köynoyino döndormişdi. Hava bir qodor sorınlaşmışdı, ancaq soyuq deyildi. Meşənin hor torosundan həzin mahni səsi eşidilirdi. Men ilk dofo idi ki, günəşin qurubunun insan ohvalına tosirisini gördürüm. Hətta quşlar da susmuşdular. Tokco qarabaşlı qağayılar çayın ortasındaki kiçik adada böyük məclis qurub, elo hey qışqırırdılar. Mon bu qodor qağayını da bir yerdə ilk dofo gördürüm.

- Toy edirler... - deye qız xeyalımı lap uzaqlara, uşaqlıq illərini apardı.

O vaxt biz do söyüdlükde qarlıdaşan qarğaları göstərib elo güman edirdik ki, toy edirler. Moni xoyal alomindən qızın ikinci suali ayırdı:

- Sizin adınız nadir?

Doğrudan da biz no vaxtdır ki, dalaşib, küsüşüb barışmışıq, ancaq bir-birimizin adını da bilmirik. Mon günahkarcasına gülüm-sünüb öz adımı dedim.

- Bos sizin adınız?

- İnara.

- Doğrudan? Lap bizim adlara oxşayır ki... İnara, Minara, Gülnara... Gözəl adlardır.

- Amma monim öz adımdan heç xoşum golmir.

- Hansı qızın öz adından xoşu golir ki, sizinki də golsin.

- Bos Andrita? Andrita bizi də bütün adların sahi sayılır.

İnara Andritanın adını çökəndə mon qeyri-ixtiyari olaraq donizo tərof boylandırmış. Balaçı gomisi artıq görünmürdü.

- Siz onu çoxmu scvrisiniz?

- Kimi? - deyo men gözlərimi qızarmaqdə olan üfüqden çökəndən soruşdum.

- Andritanı...

Mon dinmodim. Çünkü həlo özüm do qolbimdəki hissələrin sevgimi, yaxud qızığın maraqlı olduğunu ayırd etmemişdim. Bir do, Andritanın qəfloton moni atıb, heç no olmamış kimi, başqa ilə rəqs etməsinə boradə qazandırıb bilmirdim. Gözlilik kralıçası kimi tanıdığım bir qız indi mono çıçəkdən-çıçəyo qonan qayğısız, vəfatlısız kopənləri xatırladırdı. Bəlkə də mon haqsız idim, bolko do Andrita çox gözəl insan idim. Ancaq onun bu nöqsanını mon görmək istəmosom do, görməye bilmirdim. İnara iso tozo dil açmış uşaq kimi sualı-suallı etəyinə bağlayırdı.

- Andrita necə? O da sizni sevirmi? Ürokdonmi sevir?

- Yox... Sevmir...
- Nə üçün?
- Cüntki gözollük kralıçasıdır. Nergiz kimi özü-özüne bənd olub...
- Inara yanıkınaya ilə deyilmiş bu sözlərdən bir qədər tutuldu.
- Siz bütün qızlar barədə belə fikirdəsiniz?
- Hor halda siz narahat olmaya bilərsiniz.
- Deməli, mon hamidən cırkinkim?
- Bunu sevgiliniziñdən soruşun. Səhərdən dalınızda da golmir.
- Mən onu incitmışım.
- Vəfəsizmi çıxmışınız?
- Susun!!! - deyə Inara qoşleton qışqırıldı. - Siz tanımadiğiniz adam barədə no üçün pis düşüñürsünüz?!
- Tutaq ki, mon yanılmışam, bos sizin sevgiliniz? Oğlan da qız kimi küsərni?
- O, küsmoyib... Arvadının yanındadır.
- Inara mənim həyatımı görüb, özü öz sözüno izah verdi.
- O, evlidir. Bir qızı da var...
- Demək, o size vəfəsiz çıxbı. Ay nadirüst!.. - Mən açığımızdan olmanınlarındakı cavan qayın budağını çökib sindirdim.
- Yox, Yox... Siz nəhaq yero hirsənləriniz. O heç do pis adam deyil. O, məni indi da dolıcısunı sevir.

Mon heç nə anlamadım. Sınıq qayın budığını buraxıb, İnaranın yanında diz çökdüm.

- Görünər, siz osil mohəbbətin no olduğunu bilmirsiniz!
- Mənim bu hökmüm İnaranın ancaq acı gülüşüno səbəb oldu.
- Osil mohəbbət... Mən bütün soadətimi osil mohəbbətə qurban vermişəm, bundan sonra da arzum qapımı döyen seadəti həmin mohəbbətə qurban verməkdir. Yenənəmi osil mohəbbətin nə olduğunu bilmirəm?..
- Siz, sizi sevməyən adamı kor-korano sevirsiniz.
- Susun!!! - deyə İnarə ikinci dəfə qışqırı və özü do susdu.

Onun geniş açılmış gözləri naməlum bir nöqtəye zillənib qalmışdı. Mən İnaranın gözlərinin belə gözəl olduğunu bilmirdim. Əslində ilk dəfə idi ki, bu gözləre diqqətə baxırdım. İnaranın iri ala gözlərindeki həyat işığı, aydınlıq və dərin məna bütün fikrimi alt-üst clədi. Dənizdən əsərək ağaçqayın ağacılarının şux yarpaqlarını xəsif-xəsif xışıldadən sərin axşam mehi İnaranın latış qızlarına xas olma-yan şabalıdı saçında, geniş ağı almında oynayırdı. Onun qalın qışları

saçından da tünd idi. Sol yanağında qara xalı vardı. İkinci elo bir xal onun yaraşıqlı çənəsini bozoyirdi. Holo rong üzü görməmiş dodaqları isə körək uzaq dodaqları kimi zorif və hossas idi.

Inara bolko do bu gözollükde deyildi, Latviyada çox qız, elo Andritanın özü İnaradan gözlə idi. Amma heç kos İnarə kimi yaraşıqlı ola bilməzdii. Yene gözərlər!.. Mosum gözərlər!.. İnaranı gözəllik sultanına çevirmiş ala gözərlər!..

- Siz, mendon incidentiniz ki?..
- Əsla... Men öton günləri xatırladım... Raymondu...
- Raymond kimdir?
- Ürkə qədər yaxın, ulduzlar qədər uzaq...
- İnarə, bu, xoyalıdır.
- Boli, indi xoyalıdır. Amma bir zaman həqiqət idi. Biz bir həyətdə yaşayırıq... - deyə İnarə ixtiyarsız olaraq öz həkayətini danişmaga başladı.
- Bu, iki ilin səhbətidir. O zaman monim on yeddi yaşım var idi. Onuncu sinifdə oxuyurdum. Ata-anamın bircə donosi idim.

- İndi necə?

- Ele indi do. O zaman bilmirəm oxuduğumuz romanların, baxdığımız filmlərin, tamaşaların tosirindənmi, ya nodonso, oğlanlarla maraqlanmağa başlamışdıq. Bu hiss monim bir neçə rofiqomdə lap doğquzuncu sinifdən baş qaldırımdı. Onlar tonofluşlarda bir güşəyo çökilib, xısmala-xısmala oğlanları torisloyondo, monim açığım tuturdı: çünki lap balacılıqdan oğlan ulaşğı ilə it-pişk kimi yola getmişəm. Bir do, monim rofiqolorım çox vaxt öz yaşlılarından ilə sevisərdilər. Bu mono yüngüllük kimi golirdi. Ele indi do hemin qidədəyəm. Axi, men yaşlılarından oskik olmaya-olmaya, onları necə idealləşdirəm?! Monim alomımdı, qadın no qədər ağılli olursa olsun, kişi ona dərs verməlidir.

- Bu, feodal düşüncəsi deyilmə?
- Feodalizm dövründə mögor hor şey pis olub? Görünür, siz evləndən sonra arvadınızı ailə başçısı seçcəksiniz.
- Bunu heç kos elomır.
- Deməli, lazımda deyil. Əger kişi gözəl insan olsa, osil monada kişi olsa, qadın ona homişə hörmət eder. Monim alomımdı, or arvadından heç olmasa yeddi-sokkiz yaş böyük olmalıdır ki, qadın onun etibarlı ollorını və isti nososunu hiss etsin. Mon yetmiş yaşlı babamın öz arvadını necə bir novazişle oxşadığını, altmış iki yaşlı nonəmin



iso körpo uşaq kimi orköyünlük ctdiyini, orinin novazişlori altında xoşlanıb mürküldüyini güdmüşüm. Qırıba qoca idilor. Onlar bozoniş sehoru çıxanda hamı tamaşa durdurdu. Nonom homişo deyordi ki, hor tozo paltar insana tozo gözölliğotirir. Amma özü kohnoni do tozo ovozino geymoyi bacarırdı. Nonom elo soliqeli, özüno qarşı elo diqqotlı idi ki!.. Holo babam!.. Babam qoca vaxtında saçına otır vurub darayardı. Biğ darağı cibindən heç oskik olmazdı.

— Onlar vofat eleyiblər? — deye mon hünzlə sorusudum.

İnara monim bu sözlörmə qaqqınaq çökib güldü. Onun saf dislori sapı düzülmüş mirvariyo oxşayırdı. İnara monim gözlerimde get-gedo gözolloşirdi. Mon elo heyrən olmuşdum ki, nə liqo bayramı, no do Andrita yadıma düşürdü.

— İnara, belkə sehv edirəm?..

— Siz qorıba oğlanınız. Əlbottu, sohv edirsınız. Monim babam da, nonom do lap top kimidirlər. Bu axşam onların qızıl yox, bəriyant toydur. Düz olli ildir ki, ər-arvaddırlar...
— Siz ovvolco elo danışdırınız ki, tokce mon yox, hamı elo düşüno bildi...
— Çünkü onlar indi bizimlə yaşamırlar. Bilişinizmi, babam ləp uşaq vaxtından baliqçi olub. Dünyanın bütün donizlorunu dolaşib. Babam ilin çox vaxtını okcanda keçirdiyindən, mon nonomlu yatırımdı. Geceler nonom mona orinin igidiyyindən gözəl-gözəl hekayötərələr danışırı. Guya nonomi yoxsus babama vermek istəməyiblər, babam iso toy günü nənomi götürüb qaçıb. Guya babam Baltık sahilindəki bütün kişişlərdən güclü olub. Guya babam okeanda çimorkon bir sürü köpək balığı ilə üzloşmiş, onların hamısını bıçaqlayıb öldürmüştür.

— Siz do inanırdınız?

— İnanırdım. Çünkü monim babam çox qoçaq adamıdır. Qişda Yuqla gölünün buzunu baltalayıb cimir. Heç indimin özündə do babam Lusis özüni qoca hesab etmir. Sağırdları do teqāüde çıxır, amma o, qocalığa təslim olmur. Babam hər sehor ala-qarənlıqda gənclərlə işa getməkden hozz alır. Homişo deyir ki, insanın birinci gözəlliyi zəhmətdir. Buna görə do babamı hamı sevir. Hətta baliqçılara arasında gözəl bir adət yaranmışdır: təzə evlonən gənclərə xeyir-dua verib deyirlər ki, görüm Lusis və Velta kimi bir-birinə sədəqətlə olasınız, uzun vo xoşbəxt ömrən sərośiniz.

Velta — nonomin adıdır. Mənim babamlı nənəm doğrudan da xoşbəxtidirlər. Çünkü onların bir-birinə olan mohobbotu tükənməzdır.

Tokco anamla atam ugursuz evlonmışlar. Onlar yaşıddırlar. Olsun ki, məndən qabaq onlar deyib-gülmüş, bir-birlorını sevmişlər. Lakin men dünyuya göz açandan atamı qısqabaqlı, anamı iso elo hey deyinen görmüşüm. Bilmirem no sobobdon, atamı anamdan çox sevmişəm. Baxmayaraq ki, o, moni anamdan az dindirə, az ezişlərdi. Mon atamı, demək olar ki, heç deyən-gülən görməmisi. Əvvəller mənə bəle golirdi ki, atam tez qocalıb vo deyib-gülməyi xoşlamı.

Atam onaltı yaşından cilingor işləyir, indi do cilingordir. Onun iri əlləri isləməkdan qabar bağlamış, geniş alnı iso fikirloşməkdon qıṣmışdır. Mon homişo atamın qüvvətli olması ilə öyünmüşüm. Buna görə do rəsiqolorının sevdiyi ağızı süd qoxuyan "kişilər" baxanda moni güləm tuturdu. Atam belələrinin onunu bir yunruqla yixardı!

Höyötimizdə ikinci bir cilingor do yaşayırırdı. Bu, atamın iş yoldaşı Raymond idi. Moni Raymonda bağlayan atama qarşı mohobbotum olmuşdur. Onun necəliyini tosovvar etmək üçün atamın goniciliyin gözlərinə qarşısında canlandırmış. Raymond atamdan iyirmi yaş kiçik idi.

Raymondla mon ovvollar sadoco olaraq bir-birimizə hörmət edirdi. Mon yedinci sınıfı qodur, idən qaydan atamı qurşılayıb əppo, Raymondu da öpürdüm. Çünkü Raymond atamın on yaxın dostu idi. Atam heç bir işi Raymondsuz görməzdi.

— İnara, get Raymondu çağır, — deyordi, — o cavandır. Beyni monimkindən yaxşı işləyir.

Raymond hor həftənin dörd-beş axşamını bizdo olar, gecə yarısında atamlı birlikdə yeni cilingor dozgahı layihəsi üzrində işlərdi. Monim on çox sevdiyim nylonco onların ciddi, osil kişi söhbətində qulaq asınaq idi. Tokco anam moni saat on olan kimi yatmağa möcbur edirdi:

— Sohərlor oyanmaq istəmirən, get yat. Siz do bu zohrimarı az çokin. Evdo nofus almə deyil. Belə başınız var idı, gedib elo insti-lit qurtarayınız da...

Raymond anamın xasiyyətinə bolod idi. Atam kimi o da tez papirosu söndürüb, otığın havasını doyışor, yenidən öz işinə başlardı. Anam isə deyino-deyino yatağına girir, deyino-deyino do yuxulardı.

Anam yatan kimi mon yemirdən qalxıb, barmaqlarının ucunda qonşu otağa keçordim. Hor dofo do atam moni unama qulaq asma-dığım üçün mozəmmətəyər və sonr "get yat" demək ovozino:

— Bize qəhə gətir, — deyərdi.

Mən, əlimdən heç na gəlməsə də, yaxşı qara qəhvo dəmləməyi öyrənmişdim. Atam qəhvəni qaradınmaz içər, man soruşturmamış “ikincisini gətir” deməzdə. Raymond isə həmişə məni təriflərdi.

Bir gün atam işdən qayıtmadı. Anam pəncərədən Raymondu səslədi. Dediler ki, Raymond da hələ gelməyib. Nigaran qalmış anam məni zavoda göndərdi. Mən zavoda çatanda artıq ikinci növbə işləyirdi.

Mon soraqlaşa-soraqlaşa atamı baş mühəndisin kabinetində tapdim. Atam ve Raymond layihələrini divardan asıb, bir dəstə mühəndisə yeni avtomatın üstünlüklerindən danışındılar.

Altı aydan sonra qəzətlər yeni avtomat cilingər dəzgahı barede yazımağa başladılar. Mən köşkdən bir qəzet alıb sevincək evimizə yürüdüm. Heyətə girən kimi anamın bork deyindiyini eştidim və istər-istəməz düşündüm ki, yaziçı atam sevincək gələcək, yeno də anamı deyinən görecəkdir.

Raymond öz pul mükafatına bir motosiklet aldı. O öz göy maşınını uğuldadaraq lap yanımıda saxladı, sevincək:

— İnara, min tərkimə! — dəcdi.

Mon ikinci təklifi gözləmədən dal oturacağə mindim və yixilməməcən Raymonddan tutdım. Raymond xam olduğundan, sürəti elə deyışdi ki, motosiklet dəli at kimi yerindən sıçradı. Mən qorxub Raymonddan bərk-bərk yapıdım.

Xoşbəxtlikdən, istirahət günü idi. Küçələrde çox az maşın olduğundan, Raymond motosikleti qozaya uğratmadan şəhərdən çıxdı. Biz bütün yollardan, döngələrdən quş kimi keçirdik. Amma mən qorxmurdum, çünki ürəyimin dörnləyində Raymonda qarşı böyük inam var idi.

Biz, ətrafi qayın meşəsi olan Yuqla gölüne çatdıq. Raymond yoldan çıxıb motosikleti gölə tərəf sürdü, ancaq saxlaya bilmədi. İkimiz də motosiklet qarışq suya soxulduq. Mən, ayağımın ezilməsinə baxmayaraq, birinci olaraq sudan çıxdım. Raymond əmək suyun içinde motosikletin buynuzlarından tutub elə çekirdi ki, elə bil batmış öküzü çıxardırdı.

Mən qəhəgə ilə güldüm. Raymond, nəhayət, palçıqə bulaşmış motosikletini çekib, güy çəmənin üstüne yixdi. Nə qədər çalışdisa, onu işe sala bilinədi. Biz ağır “İJ” motosikletini itəleyə-itəleyə yola düzəldik.

Biz həmin gündən başlayaraq tez-tez motosiklet seyrino çıxdıq.

Sonra kinoya, teatra və parka getdik. Bu yaxınlığa xoşbəxtlikdən nə atam, nə də anam citraz etdi. Xüsusilə atam moni görüşə gecikməyimin üstündə tez-tez danlıyordı.

Göy motosiklet bizim böyük sevincimizə çevrilmişdi. Bəzən mən eله gelirdi ki, “İJ” de canlıdır, bizim üçüncü dostumuzdur. Mən ona Raymondı inandığım qədər inanırdım, em gizli sırları ona açırdım, onunla meslehdələşirdim.

— “İJ”, — deyirdim, — son bu işe necə baxırsan?

Raymond mənə bir yana getməyi toklif etdikdə, mən o saat “İJ”-dən soruşurdum:

— İcəzə verirsinmi?

Aydın məsələdi ki, “İJ” həmişə çox mənəli şəkildə susurdu. Raymond evvəller bundan çox bacarıqla istifadə edib, gülə-gülə:

— Susmaq razılıq işarətindən, — deyirdi.

Sonralar mən suali başqa cür, yoni öz xeyrimə qurdum.

— “İJ” bu işe razi deyil. Belə deyilmə, “İJ”?

“İJ” susurdu. Deməli, o mənimlə razıdır. “İJ”-in hökmü qotı olduğundan, hər kəs çalışırkı ki, ona birinci sual versin. Biz bu göy maşına nə qədər vurulmuşduqsə, anamın ondan bir o qədər zəhləsi gedirdi. O:

— Sizin beyniniz qandır, — deyirdi. — Bu motosiklet evvel-axır ikinizdən birini şikət edəcək. Rədd etəyin onu. Camaat bələdan qaçı, siz onu satın almınız. Hələ bir ezişleyirsiniz də...

Aydın məsələdir ki, nə mən, nə də Raymond anamın bu öyüdərinə qulaq asmrirdi. Anam ürəyi yana-yana “yavaş sürün” dedikdə, biz sürəti yüze qaldırırdıq. Ancıq bu da bizim üreyimizdəki həvəsi söndürə bilmirdi. Mən təyyarələre de hesəd aparmırdım, istoyırdım ki, göy “İJ” kosmik raketdən de yelli getsin. İrelidə bir maşın gördükdə, Raymonda “Onu öt! Öt!” deyirdim. Çünkü istoyırdım ki, məndən irelidə təkçə arzularım olsun. Arzular ise tükənməz idi. Bizim riyaziyyat müəllimimiz həmişə deyərdi ki, hesabda rəqəmlərin sayı ilə insan arzulan bir-birinə düz müətənasibdir, hər ikisi kainat kimi sənsizdir. Ancaq mən belə gelir ki, kainatın da, hesab rəqəmlərinin de bir sonu olacaq, yalnız arzu evvelki kimi sənsiz qalacaqdır.

Mənim arzularım böyük idi, xam torpaqlardan tutmuş on uzaq ulduzlara qədər ucalırdı. Mən arzu edirdim ki, Raymondu bütün dünya tanısın. Ulduzlara ilk dəfə Raymond uşsun. Raymonduşun şəkli

qəzətlərin, jurnalların bəzəyi olsun. No bilim daha no... no!.. Raymond isə kondli balası olduğundan, məni dünyanın on möşhur torpaqşunası görmək istoyirdi. Mon gülo-güle:

– Ayda, Marsda, Yupiterdə xam torpaqları ilk dəfə mən oya-dacağam! – dedikdə o:

– Sən əvvələc doğma Latviyanın bataqlıqlarını qurudacaqsan, – deydi.

Mən heç cirzə cləmirdim. Sevinirdim ki, Raymond mənim golocoym barədə də düşünür, mənim galəcoym onun arzusudur. Mən Raymondun bütün arzularını yecrino yetirməyə hazır idim. Əlimdən çıxan hor yaxşı iş üçün Raymonddan "çox sağlam ol" eşidənə üreyim förhöldə dolurdu. Raymond vo mon belə sevinc gəlündə üzərən heç ağlımiza da gəlmirdi ki, koder bi kölgə kimi bizi izleyir: buna səbəb heç do, anamın qorxuduğu kimi, "U" olmadı.

Son günlər Raymond xeyli fikirli görünürdü. Tez-tez papiros çəkirdi. Amma hiss edirdim ki, buna səbəb mon deyiləm. Çünkü o moni əvvəlki qızılqılıq sevirdi. Onun kənar işlərinə də çox qarışdırımdı. Biliirdim ki, o mənə inanır, bu gün də olmasa, sabah özü hor şeyi açıb-danışacaqdır. Lakin o susurdu vo monim yanında bacardıqca şad görünməyə çalışırdı.

Bir gün alam evə homişkindən gec və çox perişan qayıtdı. Anam motbəxa çəkib, qapını bağladı. "Bəlkə Raymondun başında bir iş var..." – deyə mən tez həyətə yüyürdüm. Raymondun evinin qapısı bağlı idi. Qapını döydüm.

– İnara, – deyo atam məni pəncərədən çağrırdı. – Qızım, evə gel.

– Ata, Raymond hardadır?

– Ona heç ne olmayıb, sağ-salamatdır. Eve gel.

– Ata, sən məndon nəsa gizlədirsin?

– Dədim, Raymond sağ-salamatdır. Bu arvadlar iblis südü içib-lər. Başları qarışır qeybətə, heç bilmirlər uşaq küçədə neynir.

– Hansı arvad, hansı uşaq, ata?

– Heç özüm də bilmirəm. Növbəni verib gölərdik dəmiryolunun konarı ilə. Adını ana qoymış iki arvad irəlide çənə-çənəyə vermişdi. Qəfətən onlardan biri qıyya çekdi. Gördük ki, 4-5 yaşında bir uşaq dəmiryolunun üstündə oynayır, sürotle golən yüksək qatarı da onu qaqlamaqdadır. Biz bir qərərə golince, Raymond reşlərinə arasına atılıb uşaq doğru yüyürdü. Bu, qızım, insanların ölümüle kollə-kelloye gəlməsi idi.

Atam sanki bu qohrəmanlığın qarşısında tozim edilmiş kimi susdu. Onun təfsilata uyması məni lap əsəbileşdirdi.

– Bəs sonra, sonra...

– Sonra Raymond uşağı parovozun lap ağızından alıb, tez kənara sıçradı. Uşağın heç ne olmadı. Raymond azaciq əzildi. Aparıldılar domiryolu xəstəxanasına. Qorxma...

Mon atamın sözündən ağızında qoyub, xəstəxanaya doğru qaçıdım.

Cərrahiyə şəbəsinin qapsında iki qadın dayanmışdı. Onlardan biri o birinə razılıq edərək deyirdi ki, "sizin Raymond çox qoçqən oğlanıdır. O, ölümündən qorxmadi. Monim uşağımı parovozun altından qurtardı. Bilmirəm ki, mən ona necə yaxşılıq edim".

Mən ilk dəfə idi ki, Raymondun şəhərə deyilən təriflərdən xoşlanırdım. "Axi bu qadın kimdir? No üçün Raymond onun olsun? No ünű? Ne səbəb? Neden ötrü?" Mən bu sualların ağırlığı altında iştirak etdim, qapının zenginini basdım. Ağkalıtlı şəfqət bacısı çıxdı.

– Mənə Raymond...

– Bacım, Raymondun yanına adam buraxımlar.

– Mən onun nişanlısıyam. – Bu sözleri deyərək qeyri-ixtiyari cavan qadın baxdım və bununla ona elan etdim ki, Raymond menimdir!

Şəfqət bacısı:

– Raymond çox qan itirib, haldan düşmüştür. Professor onun yanına heç kəsi buraxımrı.

Şəfqət bacısının sözleri məni qorxutdu:

– Raymonda ne olub ki?..

– Qorxmayıñ, bacım. Əli, ayağı salamatdır. Kənara atlarken başı elektrik direyinə deyib yaralanmışdır. Qorxusu yoxdur. Ona qan vurmaq lazımdır.

Mən öyrəndim ki, burda duran qadınların her ikisi Raymonda öz qanını təklif etmişdir. Bu, məni çox narahat etdi, xüsusən cavan qadının qanının Raymonda vurulmasını istomirdim. Ele bu vaxt ikinci şəfqət bacısı galib bildirdi ki, onların qanı Raymonda düşmür. Mən sevincək:

– Menim qanım yoxlayın, – dedim. – Bizim qanımız birdir.

Şəfqət bacısı güldü. Mən bir daha tokebbürlə cavan qadına baxıb, içəri keçdim.

Raymondla mənim qanım xoşbəxtlikdən düz goldı. Raymond sağaldo, gənc olduğundan, çox tez sağaldo. Çox sevindim ki, onun

damarlarında mənim qanım axır. Raymond xəstoxanadan çıxandan sonra mən onu cavan bir qadına qışqandığımı dedim və onun kim olduğunu sorusudum. Raymond ovvolco duruxdu, sonra:

- Tanımiram... - deyib moni qucaqladı. - Belə iş yoldaşlımdan... ya könülli donorlardan biridir. Tanımiram...

- Tanımasan yaxşıdır, - deyə mon sevincimi gizlədə bilmədim.

Bir aylıq intizardan sonra biz yenidən sevincin gülündə üzüməyə başladıq. O vaxt mon Raymondu bütün qohrəmanlarla müqayisə edirdim. Yerli-yersiz, anama onları məhəbbəti barədə suallar verirdim. Anamın dediyinə görə, atam da onu çox sevmişdir, həqiqi məhəbbəti keçmişdə olub. İndiki cavanlar sevməyi bacarmırlar:

- Atan məni bir an da danixmaga qoymazdı. O çox deyib-gülən idi. Çoxlu lətfə bilirdi...

- Bos, atam indi niyə deyib-gülmür, anacan?

- Bilmirəm... - deye anam köksünü ötürürdü. - Təqsir özündədir, il-ildən ağzına su alır.

Bizim söhbətümüz həmişə anamın osobiloşib, deyinmosı ilə bitirdi.

Bir axşam Raymondla kinodan çıxıb "Arkadi" parkında gəzintirdi. Mon Raymonda kamal attestatını alandan sonra institutda getməyəcəyimi dedim.

- Nə sobəba?

- Bunu son məndon yaxşı bilirsin.

Raymond susdu. Çünkü bu bizim birinci söhbətimiz deyildi. Bu fikri mənən Raymond özü cyahmlarla başa salmışdı. Raymond haqlı idi. Mən bəz il də institutda oxusuydım, onun yaşı lap ötəcəkdi. Bir də, axt, neca ola bilər? Arvad orindən biliqlik olsun? Raymond belə də belə düşünmürdü. Amma mon özündən asılık kişiyo arvad olmazdım.

- Bos Raymond nə üçün qiyabi oxumurdur?

- İstəmirdi. Oxumağa çox təbəbə idi. Əlinə kitab alan kimi yatrdı.

Biz elə oradaca belə qərara gəldik: "İyulun 16-sında mənim on səkkiz yaşım tamam olur. Həmin günün axşamı biz meclisin başında ər-arvad kimi oturacaqıq".

Raymond sevincindən moni qucaqlayıb öpmək istədi. Mən onun qolları arasından çıxıb yürüdüm. Siz "Arkadi" parkında olmuşsunuzmu? Orta gənclərin on çox sevdiyi yerdir. Lap meşoni xatırladır. Deyirlər ki, guya bu parkı sevgiləri üçün salmışlar. Son vaxtlar biz də "Arkadi" parkına, xüsusi ilə "Məhabət xiyabanına" ayaq aćmışdık. İndi də mən tanış xiyabanla yüyüörkən kiminso şəhər gülüşü

moni saxladı. Bu nədir? Gonclerin "Məhabət xiyabanına" beş noşer qoca soxulmuşdur! Xiyaban yarıqarənləq idi, amma buna baxmayaq mon onlardan birini tanıdım. Tanıdım, lakin no gözlerime, no de qulaqlarına inanı bilmədim. Çünkü monim həmişə qaradın-moz tanıdığım adam indi heç kəso aman verməden ucadan danışır, öz mözoli söhbəti ilə yanındakılari clo hey güldürdü. Onun sosindo qoriba bir melahət, hər gənce moxsus olmuşan şirinlik, cəzabədarlıq vo toravot var idi. O, monim Raymondundan da gözəl danışır, gözəl güldürdü. Mən, özünü yitirən Raymonduñ olindən tutub, iş palterni soyunmamış kişiləri göstərdim:

- Tanıyrısan?..

- Bəli. Atan da onlarladır.

- Danışib-gülən odurmu?

- Əlbətə. Atan seximizdən zarafatçı adamdır. Xüsusi kefi bir qəder saz olanda...

- Bos o, evdə niyə qaradınməzdır?

- Bilmirəm... - deye Raymond üzümə baxdı, - yoxsa qısqanırsan? O arvad bizim tabelçi Austradır...

Mən lap atam kimi ucadan güldüm.

- Son də qoriba oglansan. Mən atama yenidən vurulmuşam, Raymond. Mən holo atımı bu qədər gənc vo diləvor görməmişdim. O, dünəyadıq bütün kişilərdən güzölmüş, hətta səndən də!

Mən evə golondo anam holo yatmayışdım. Atamın qarasına deyinirdi, sobəbini heç başa düşmədim. Mən anamın pojmürdə görkəməne, tolosik dəranmış, bəlkə də heç dəranmamış saçına, oynindəki solğun paltara, yamaqlı döslüyə, ayaqlarındakı köhnə başmaqlara ürek acısı ilə baxıb dedim:

- Demək, toqsır səndəymi, ana.

Anam mənim sözlərimdən daha da açıqlandı:

- Birloşin! - dedi. - Bir görün moni öz evindən qova bilorsınız? Boli, toqsır mondodir ki, sizin müftə qulluqçunuz olmuşam. Toqsır mondodır...

Həmin hadisədən sonra mən öz golocoyim haqqında bir də düşündüm və and içdim ki, anam kimi arvad olmayıacağam. Arvad üçün tekə orını və övladlarını sevmək, yaxşı evdar olmaq azdır. O öz toravotını və gözəlliyini də saxlamalıdır. Axi atam bir zaman anamı dolicesino sevmişdir. Nə sobəbo anam ore gedəndən sonra özünü atamın heyat yoldaşı kimi yox, məhz müftə qulluqçu kimi

şarmışdır? No üçün anam, dəst-dəst tozə paltarı ola-ola, evdə nümdəş geyinir? No üçün o, axşamlar tovuz qunu kimi bezonib atamla gəzməmə çixmir? Axi insanın gözlorunu ta körpəlikdən gözəllik əsiri olmuşdur. Yox, mən elo edəcəyim ki, Raymond həmişəki kimi gözəl olsun. Atam kimi evdə bir cür, işde başqa cür olmasın. Axi bu bir həqiqətdir ki, insan özü öz həyatını gözəlləşdirəlməlidir.

Bir neçə gündən sonra Raymondla sözü bir yere qoyub, kebin bürosuna getdi.

- Bir evlənməyi qorara almışıq! - dedik.

- Cox gözəl, - deyə ağsaçı bir qadın bize təmiz blanklar verib, yer göstərdi. - Oturun, doldurun...

Biz üç-dörd blanki kərlədiqdan sonra, nehayət, bütün suallara cavab yazdıq.

Ağsaçı xala səliqə ile doldurulmuş blankları nezərdən keçirdikdən sonra, məhrİbanlıqla soruşdu:

- Evlər idarəsindən arayışınız varmı?

- Nəinki evlər idarəsindən, heç valideynlərimizdən də arayış yoxdur.

Ağsaçı xala bizim sözümüzə güldü:

- Bir-birinizi çıxdan tanıyırsınız?

- Bir həyatda böyükmişük.

- Cox gözəl. - Ağsaçı xala bizim kağızları tozə qovluğa tikib, üstünü nömrələdi.

Mənə elə geldi ki, anıq bütün işlər öz qaydasındadır, indiçə kebin kağızımızı veriləcək, pasportlarımızın "Xüsusi qeyd" vərəqləri möhürlənəcəkdir. Ancaq hor şey gözlədiyimizin əksine oldu.

Ağsaçı xala qovluğu şüşə qapılı rəfə qoyub:

- Bir həftədən sonra gələrsiniz, - dedi.

- Bir həftə?.. Bir həftə nə üçündür? Üç gündən sonra mənim ad günümdür.

- İndidən təbrik edirom...

- Axi biz istəyirik ki, ad gününədək...

Ağsaçı xalanın məhrİban şifeti birdən-birə ciddiəşdi:

- Qızım, kebin kağızı ad gününə veriləcək hədiyyə deyil, yeni bir ailənin səadət müqaviləsidir. Bu gün nezərdən qaçan kiçicik bir sehv sabah sizin bütün həyatınızı poza biler.

Mən üzdə ağsaçı xala ilə razılaşsam da, ürəyimin derinliyində bütün kebin bürolarını söydüm. Küçəye çıxan kimi Raymond:

- Inara, - dedi, - bir həftə çox uzun vaxt deyil ki. Qanundur... Gerek gözləyək...

- Mon gözəlməyəcəyəm! Lap onların acığına gözəlməyəcəyəm.

- Kilsəyə gedəcəkson?

- Yox! Ad günü möclisi dağılan kimi köçəcəyəm sizə. Guya o kağız parçası olmasa, sen meni sevməyəcəkson?

Biz belə de razılışdırıq.

İki gündən sonra Raymundon ata ve anası Dauqavapilsdən gəldilər. Mənim valideynlərim iso ehvalatı başa düşüb, daha böyük hazırlıq görməye başladılar. Əgər əvvellər anamın yanında monim bir gün ero gcdəcoyimdən söz açılanda o ağılayırdı, indi sevinirdi. Çünkü onun yegano övladı öz evindən uzaqlaşmayacaqdı. Raymond anamın ürəyinco idi. Özü çox zohmətkeş olduğundan, onun əzəmət-bütönu kişişlərdən zəhləsi gedirdi.

Artıq bütün qohum-qonşu, tanış-biliş bilirdi ki, mon vo Raymund evlənirik. Atam zavodun direktorunu da evimizə dovt etmişdi. İyulun on altısı axşamı mon hodisə sevinc içorisində qonaqları və rəfiqələrimi qarşılarken, qonşu usaqlardan biri:

- Inara, - dedi, - seni küçədə bir xala gözləyir.

Men telosik küçəyo yüyürdüm. Alaqapıdan bir qodər aralı tünd-göy paltar geymiş bir qadın durmuşdu. Men onu tanıdım: xostoxana göründüyünən gənc qadın idi. O, toroddud içorisində mono yaxınlaşıb, son dərəcə müti və xosto bir sosle:


- Siz Inarasınız?.. - deyə soruşdu.

- Boli, - deyə mən heç xasiyyətimə yaraşmayan bir chtiyatkarlıqla cavab verdim.

27-28 yaşı ancaq olan bu qadının solğun sıfotı, kədorli gözloru, həyocandanmı, həyadanmı vo yaxud qeyri bir sobobdonmı titreyən dodaqları moni qorxuya salırdı. Araya çökən süküt no qodər cansıxıcı olsa da, men onun danişmamasını istəyirdim. Çünkü ürəyimin dorinliyində baş qaldıran sövq-tobii duyğular bu naməlum qadının qara xoberlərə goldiyini xəber verirdi. Men özümdən də çox Raymond üçün qorxurdum.

Lakin uzaqdan çıxılan motor uğultusu ürəyimo su çiledi. Bir göz qırpmında Raymond ve "U" bizim yanımızda dayandılar.

- Əzizim! - deyə mən Raymundon boynuna sarıldım vo gözledim ki, bax bu saat o, məni öpəcəkdir.



Ancaq Raymond mənim qollarımı boynundan açıb, tolusik narnolum qadına torəf addimlaşı. Salam belə vermodan:

- Sən bura nə üçün gəlmisin?.. - deyə soruşdu.

Onun səsində tolobən çox yalvarış var idi. Qadın sanki evvelki mütiliyini pozmamaq üçün dinmədi. Məni qısqanchı və şübhə alovları büründü. "Deməli, Raymond bu qadını tanıymış. Bəs o, bunu məndən nə üçün gizlədirdi?.." Mon onların ikisinin arasına girib, qeyri-ixtiyari Raymondun olini tutdum.

- Sən bu qadını tanıyrısanmı?..

- İnara, son get evə, - deyə Raymond məni uzaqlaşdırmaq istədi. Onun rəngi avazımız, gözləri çəmiş, geniş alnı isə tarləmişdi.

- Raymond, bu qadın kimdir?!

- İnara, dedim get evə!

- Mən holo sonin arvadın deyiləm! Qişqırma! Bu qadın kimdir?!

- Tanımiram! - deyə Raymond mənim olımı buraxıb, açılı halda həyata girdi.

...Mən evimizə qalxanda qonaqlar artıq süfrə başında əyləşmişdilər. Onlar məni görən kimi yer-yerdən səsləndidilər.

- Canım, belə təqsirkar olar?.. Belə golin olar?.. Boy tok danıxır...

Araq zəhərə dönüb.. Keç.. Keç..

Mən holo no edəcəyimi bilmirdim. Yuxarı başa keçib, Raymondun yanındakı yeganə boy stulda oturdum. Məclis qızıydı. Əvvəlcə müraciətə üçün mənim on səkkiz yaşımı təbrik etdilər. Sonra zəvədun direktoru ailənin gözəlliyyindən, ailə qurmağın sırlarından və tarixindən dənisi. Raymondu bir insan kimi, əməksevən, istedadlı və yenilikçi cilişər kimi uzun-uzadı modh etdi.

Söz mənim goləcək qaynatama verildi. O, arvadının köməyi ilə iki-üç cümlə quraşdırıb moni təriflədi, sonra alnından öpüb nişan üzüyünü barmağına taxmaq istəyində, mən sanki yuxudan aylıdım, dəli kimi yerimdən qalxbıb:

- Dayanın! - dedim.

Bayaqdan gur-gur guruldayan otşa birdən-birə məzar sükəltəndi.

- Mən bilirom ki, siz bütün insanların xoşbəxtliyini isteyirsiniz. Bunun üçün çox sağ olun. Mən Raymondu bütün həyatım qədər sevirəm. Ancaq mən ona arvad ola bilməyəcəyəm. Çünkü Raymond bir aydan sonra ata olacaqdır. Raymond, ogor sen mənə dost olaraq qalmaq istəyirsinən. o kükçədə göz yaşı təkən Ritaya.. təkcə Ritaya evlənməlisən!..

Men bu sözleri deyərək hövlənak evdən çıxdım. Həmin geconi sohoro qədər ağladım.

Raymond Rita ilə evləndi.

İndi kimin xoşbəxt olduğunu bilmirəm.

- Bəs insan da öz seadətindən ol çökərmə?

- Mən homin ohvalatdan sonra Raymond ilə xoşbəxt ola biləzdəm. Soadət birinci növbədə ləmiz vicdanla yaşamaqdır. Rita-nın bütün gözəlliyyi arkada qalmışdı. Mən iso tezo-tezo qoñçolənirdim. Bir do, seadət böcək kimi tokco özün üçün yuva çeşməkdirmi? Əgor belə olsayıd, heç ananız sizi doğmazdı. Bübüñ ömrü boyu barsız, ağaclar kimi özəb-oziyiyotsız yaşayardı. Ancaq insan ağac dəyiil. Mənəcə insanın böyüklüyü bundadır ki, o öz seadətini özündən sonra gələnlərin do üzündə görmək isteyir.

* * *

İnara susdu. Mən do susurdum. Təkcə mcəsəsusmaq bilmirdi. Yeno mahni... mahni... mahni... Adamlar kimi günəş də bu gün yatmaq istəmir, Rıqa körfəzinin qızıl sinəsində üfüq boyu sürüñürdü. Qofşətən dohşətən guruldayan göy moni də, İnarani da diksindirdi. İnara ala gözlorunu başımız üzərində qaynayan qara buludlara dikib:

- Yağış yağacaq... - dedi.

- Ayağınız necədir?

- Bir az toxtabıb, - deyə İnara ağaçqayın budağından yapışib, ayağı qalxdı. - Lap az ağtayı.

Mən İnaranın çıçəkden hörüləməş çələngini yerdən götürüb qalxməq istəyirdim ki, Andritanın gülo-gülo geldiyini gördüm.

- Son harda qalmışan? Bəs niyo gecikdin? Bilirsən necə yaxşı idii?

Andrita sualı sual üstündən yağıdır-yağıdırə dikdəri qalxdı.

- Nə gözəl çələng hörmüşən? Bu mənimdir?..

Mən cavab ovozino port halda İnaraya torəf döndüm. Ey dad!.. İnara yox idi. Mən azmış uşaq kimi etrafə boylandım. İnara yox idi. Mən hoyocanalı:

- İnara!!! - deyə çığırıldım.

Top gülləsi kimi açılan haça şimşək və göy gurultusu səsimi batırıldı. İri yağış damcıları ovvəlce tok-tok, sonra cüt-cüt, sonra da şınlı ilə yero töküldü. Liqo bayramına çıxmış kişilər gülür, qadınlar iso çıçınsırdılar.

Tokco mon susurdum. Andrita isə böyrümo qışılaraq, clo hey İnaranın kim olduğunu sorusur. şübhelerini yüz yero yozdurdu.

Biz qosabəyə qayıdanda saat on biri vururdu. Hava isə yeno işiq idi. Götün üzü yağışdan sonra bonövşoyı rəngə boyanmışdı. Andrita istiqanlılıqla soruşdu:

- Son sabah axşam no iş görəcəkson?
- Bilmirəm...
- Kinoya gedək?
- Yaxşı...
- Saat səkkidə soni burada gözloyəcəyom, - deyə Andrita olımı sıxaraq, taxta məhəccərlər cvlorinə torəf yürüdü.

"Övçular evi"ndə heç kəs yatmamışdı. Hami, hotta qonşu binalardan ikinci noşır tacılı şairin Anşorinin otağında idi. Onlar bir balaca içdiklərindən, ucadın danışib gülürdülər. Mon ponçələrimin üstündə pilləkəni xəlvət qalxıb, öz otağımı girdim. Yatağımı üzənib, bütün geconı özüümə lənot oxudum ki, no üçün İnaranın ünvanını götlürmodim, no üçün?.. O da görəsən indi moni düşünürmü?..

Şehəri günü mon sözleşdiyimiz vaxtida görüşə getdim. Andrita golmodi. Mon heç buna tövəsüflənmədim. Çünkü tek olmaq, düşünmək... düşünmək istəyirdim. Çünkü İnara menim qolbimo da, bəcnimə da hakim kəsilmişdi. Mon Sloka küçəsi ilə dənizə torəf yollandı.

Hava sərin olduğundan, doniz konarında çox az adam var idi. Sükütu sahildə yem axtaran qağayıların çıqtısı və lap uzadqa təz-tez suya bas vuran boşboğaz ördüklorin ah-vayı pozurdu. Bu axşam gùneşin də rongi döyişmişdi. O da dünənəki kimi gülmür, sanki İnaranın hasratını çəkirdi. Həlo doniz!.. Küloksız, sakit dənizin xırda ləpoları dünənki kimi şadyanlıqla piçıldışdır. "İnara... İnara..." deyo hiçqırndı.

Mon Rıqada olduğum günlərdə hor evdə, hor bağda, hor küçədə, hor tında İnarani axtardım. Ancaq biz bir də rastlaşmadıq. Hotta arayış məntəqəsinə də baş çəkib:

- Mon İnara adlı bir qızı axtarıram, - dedim.

Ponçərənin dalında oturmuş kürən qız ot içinde olan xırda göz-

lərini bic-bic süzdürərək:

- Tokco Rıqada 500 İnara var... - dedi.
- Mənim axtardığım qız gözəldir.
- Bizi də İnara adımlı ancaq gözəl qızlara verirler.
- Görünür, sizin də adınız İnaradır.

Qız xoşlanaraq güldü. Mon do güldüm.

O vaxtdan mon hor gözəl şey görəndə İnara yadına düşür. Dünya isə gözəlliliklərə doludur. O vaxtdan İnara kimi mon do bütün dost-asnaya, tanış-bilişə yaxından tanımadıqları adama "pis" deməməyi moslohət görürüm. Çünkü insan gözəl hissələrə gəncəşir.

O gündən Andrita da xoyalımdan çıxmır. Axi o da xoşbəxtliyi mahni ilə, gül-çicəklərə ölçürdü. Bolko də clo mənim belə moyus olmayıma sobob Latviyanın bahar bayramında az mahni oxumağımızdır... Kim bilir...

1964

ÇİNGİZ ƏLƏKBƏRZADƏ

(1936-1999)

İstedadlı yazarı Çingiz Ələkbərzadə 1936-cı il oktyabr ayının 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına orta məktəbi bitirmiş. ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960).

Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində 2 sayılı orta məktəbdə müslim kimi başlamışdır. Müstəqil dövrlərdə jurnalistlik etmiş. Əli Bayramlıda "İş" qızetinin "İsmayıllıda "Zəhmət" qızetinin redaksiyalarında mənublular şəhərin müdürü. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Son xəbərlər" və "Günün səsi" redaksiyalarında müxbir kimi çalışmışdır.

Budu varadılıqlı tələbatlı illərində həyətlər, ilə həyət 1958-ci ildə almanca dərc olunmuşdur. Sonralar müxtəlif nəşriyyatlarda çoxlu həyətləri, roman və poemətləri çıxmışdır. O, 1999-cu il yanvar ayının 7-də vəfat etmişdir.

"Altıncı sim" həyətində ömrüni kələ kimi yaşayan insanın iradəsizliyi, gərginliyi təsvir olunur. Həyət yazarının "Qızıl yəhərli at" kitabından (Bakı, Gənclik, 1976) götürülmüşdür.

ALTINCI SİM

Vələndəş səmişinlər, qayışları bağlayın, toyvare lazımı yüksəkliyə qalxmayıncı papiros çökmək olmaz.

Şüərdəssa məşrüt, ekipaj və reys barodo molumat verdi.

"TU-114" nohong motorlarının yeknosqə səsini səmişinlərin beynindən sinq val kimi oxutmağa başlayanda pəncərolordan içeri gün düşdü. Kimsə ucadan "şükür" dedi və gənoş üçün dərhan sənişinlər pəncərolorla sarı boyandılar.

On gün idi ki, Kislovodsk gənoş üzüne həsrət idi. Elo vaxt olmurdu ki, şəhərin tavanından asılan bulud onun yaşıl monzorosunu yağışa "qonaq" eləməsin və bu "qonaqlıq" demək olar ki, hamının ürəyini vurmusdu. Yerlilərin də, istirahət edənlərin də.

Pəncəre ağızında oyoşon, əymində hava rongli dəkrondan kostymu olan corraha gənoş maraqlandırmır. Çiynindo, boyun-

boğazında roqs edən gənoş şüaları onun üçün payız milçöyi kimi bir şey idi. Corraha razı idi ki, bundan sonra da keçirəcəyi günlərin hamisi yağışlı olsun. Ancaq onun istirahətini pozub geri çağırımayıydılar. Cornu yağışlı, azad günləri yoxın ki, uzun müddət yadından çıxarılmayaqdı. Holo srağagün, dünən, bəzən saat ovvəl həyat no qədər gözəl idi, corraha yenicə ayaq açıb gozon körpə kimi sevinirdi. O, çoturini tutub yağışın sosino qulqala asa-asə parkın çal-çarparz cığır-ları ilə addımlayıb, tez-tez bumunu çökir, çičiklərin yuyulmuş etrinə extara-axtara "Xram vozduxa" qalxır, ya qayıdır "Zamok" a gedir, ya da "Mayskaya polyana" adlanan yamaçlığı üz qoyurdu. Yağışın çəti rində oxutduruğu mahniları da corraha birgə gozirdi.

Corrahan böyründəki cynokli arıq qadın tez-tez oyilib özündən qabaqlı oyoşon ortaböylü kök arvadı nose piçıldır, başını qaldırıb corraha baxır, öz-özüne deyinirdi: "Pah attonan, az qalmışdı o boyda bina yerli-dibli kökündən qopa". Corrahan cətidiyinə görə şəhərin ortasında gedən selin bir qolu Narzan vannasının anbarına axıb, anbarda iso karibi olub. Homin gün sohor adamları yuxudan bork gurulu oyatdı, bu səsden döşəmə titrodi, pəncəro şüşələri sil-kələndi. Vannanın partlaması xobori ildırım sürətilə ölkəyə yayıldı. Kislovodskda qohum, dostu, tanışı istirahət edənlər şəhəri telefon, teleqraf, məktub "atoşino" tuturdular. Və cəsiddən ki, ancaq birçoq otaq partlayıb, hadiso zamanı vannada heç kim olmayıb, adamlar sevdilər, bir-birlərini töbrik edildi.

Sonra buludlar nosofinosını dordi, istirahət edənlər şəhəri tökülüyüş, küçələrin kimsəsizliyini yağışın olindən aldılar. Corraha teleqram golondo gənoşin barmaqları bulud köynöyinin birəcə düyməsini aça bilmədi və açıq yerdən şam meşəsini elo bil projektor düşümüşü.

Teleqramda corrahan gözünü birinci salışan arvadının imzası oldu. Onun ovozında başqa or olsayıdı, düşünen bilordi ki, yoxın arvadı vanna ohvalatına eşidib narahat olub. Corraha ürəyində güləmək istəyində sanki teleqramda çopur burunlu, kirpiksiz gözlü, yeko bir sıfot çıxıb, oziş-əzim ozişlid, qırırm-qırırm qırışdı. Corrahan qulqalına sos goldı: "Ölürəm, o-o ölüməm, son ordu keş çəkirəm, mən ölüməm".

Corraha çəmədanını götürüb aerodroma getmək üçün küçəyə çıxanda yağış tozodon başladı. Çoşur bu doñə nəğmə oxumadı. İri dumnilər qara parçada tobil səsi çıxardılar. Və corraha elo geldi ki, ardıcılı kəsiləməyən tobil sədaları altında onu edam etməyo aparırlar.

Şüərdəssənəm payloadı cövhərli konfetən corrah götürmüdə. Eynokli qadın konfeti kağızdan açıb, sormaq ovozını onu xar-

taxartla yeməyə başladı. Sonra üç-dörd dəfə asqırıb geriye çevrildi. Yan-yrösino baxıb qabağı oyıldı, az qala burunu kök arvadın qulağına dayadı. Kök arvad geriye dönüb qotı çıraz etdi:

- Yox, yox, adam-zad olmayıb.

- A... nəccə olmayıb? Vannalar mənim qulağımın dibində partlayıb. Evinizlə oranın arası heç yüz addım olmazdı.

Cərrah səhbatın axına fikir vermedi. O, penceyinin cibindəki telegramı çıxırb bir də nozər saldı. Cərrahın qayıtı, yəni arvadının qardaşı Pərviz özürdü. Onun köhnə xəstəliyinin tezə sancısı tutmuşdu. fynələr, dərmənlər bu adəmin uzun illərdən bori özündən gözdiirdiyi xəstəliyi (öd kisəsində daş vardi) müvəqqəti qılaflaya bilordi və bu qılafl gec-icəz partlamalı idi. Arvadının yazdırığına görə qardaşını təcili operasiya eləmək lazımdı. Baş kim etməli idi bu operasiyanı? Əlbəttə, cərrah. Yəni o. Onun özü. Çünkü Pərvizin ondan başqa heç kima etbarı yox idi. Pərvizin fikrinə görə, son vaxtları cavan-cavan həkimlərin etdiyi adı-adı operasiyalardan böyük-böyük adamlar özürdü. Cərrahın gözü yenidən teleqramda sataşdı: "Qardaşım özür, özür... qardaşım..." və bu dəfə cəl bil teleqramdan tüklü bir sino çıxıb, fasilosuz qalxıb-enməyə başladı. Sino qalxıb-endikco uzun, sari tüklərin arası ilə soyuq tor damları kürəci kimi o yan-bu yana diyironləndi. Elə bil zəlzələ olmuşdu. Cərrahın rəhberlik etdiyi böyük xəstəxana bu zəlzəlonın gündündə ləxlayıb, olli kvadrat-metrik kabinetinən parket döşəməsi ayaqları altında sürüşürdü.

Cərrah teleqramla alınının tonunu silib, tüklü sinəni gününən qarşısından uzaqlaşdırmaq üçün poncorodon bayırə baxdı. Yox, sine cəl bil onu hipnoz etmişdi. O, cərrahın baxışlarını uğurlayıb "mənə bax" deyirdi. "Mənə bax, gör mən ne çəkirişim".

İyirmi il yaxın idil ki, cərrah bu sinəni tanıyırdı. Nəinki sinəni, bu sinəyə məxsus olan gövdəni, başı, ayağı, bir sözə, bütün bədəni tanıyırdı. Bədənin daxilinə gəldikdə isə cərrah onu yeddi simli müsiki alətinə oxşadı. Cərrahın fikrinə öd kisəsindəki daş bu simləri çəla biləcək yeganə mizrab idi. Ve cərrah homin daşla iyirmi il yaxın idil ki, dostluq edirdi.

İyimi il böyük vaxtdır. Bu müddət ərzində cərrah daş mizrabı yalnız bir simə toxundurmamışdı. Bu, altıncı sim idi. Cərrah onun adını da bilmirdi. Qalan simləri yaxşı tamayırdı. Hətta simlərin bəzilərinə ad da vermişdi. Məsələn: bürincisinə "torif", yeddincisinə "ölüm".

Pərviz torifi gözəl bir qadın kimi sevirdi. Torif hemişo hər yerde hava kimi onun başının üstü olurdu. Pərviz onu su əvozino stokanına süzbük içir, yatanda isə bu gözəl məxluqu bərk-bərk qucaqlayırdı. Ancaq o, bəyininin, qulağının və mədəsinin torif tutumunun ölçüsündən bilmirdi. Onu birlidi ki, sağ böyründə Qarqantua ağlızı bir baş gördür. Bilmirdi ki, bu ağzın dünyadan torif ağclarında yetişən meyvələri çeynənməş udmağa hazırlıdır.

Cərrahın yadına Pərvizin üvanına dediyi birinci torif düşdü. Bu o vaxtlar idil ki, tibb institutunda oxuyanlar müharibəyə getməyə hazırlaşırırdılar. Pərvizin bacısı cərrahlə bir sınıfda oxuyurdu. Bütün institut bu inco səsli, qoşqon, normo-nazik qızə hosodlo baxırdı. Baxanlardan biri də corrah idi. O öz çağışqanlığı, biliyi və ciddiliyi ilə o birlərindən forqlarındır. Bu ariq, uzun, pəncəyi yamaqlı oğlan başqaları kimi qızı göz dəstəyi clomirdı, hətta özünü elo aparırdı ki, guya onu görmür, yaxud görür, ancaq məhəl qoymur. Bir dəfə qız evlərindən ağ çörök gotırıb sınıfda yoldaşlarının arasında bölüşürəndə, cərrah udqunmağını zorla saxlayıb, ona uzanmış olin sahibino "istəmirəm" - dedi, "toxam".

Uşaqlar müharibəyə yola düşən günün institutun aktı salonunda keçirilən yığıncaqda Pərviz gönclərlə qarşılaşırıqda çıxış etdi və sözünü Səmod Vurğunun iki misrası ilə tamamladı:

"Bilsin ana torpaq, eçtsin Vəton,
Müsəlləh osgorom mon do bu giündün"

Müharibəyə gedənlər adından corrah danışıdı. O, nitqində Pərvizin atasının adını çəkdi. Onun vaxtılo eksinqılıbçılarda qohromancasına vuruşmasından səhbat açdı. Nehayət, sifirini yekunlaşdırıldı. "Biz do onlar kimi, onun kimi vuruşmalıyiq".

Homin günün axşamı qızlar osgorları ötürmək üçün vəzgələ golmisdilər. Pərvizin bacısı da onların arasında idi. O, cərrahlə üzboz dayanıb, başını aşağı salmışdı. Vəzgəldə lyino atsan, yero düşməzdı.

- Gedirşən?
- Gedirəm.
- Sonin sohorki danışığın qardaşının çox xoşuna goldi.
- Sonin nəccə?
- Menim də.
- Əger qalmaq istəyirsinən, mon qardaşımıla danışım, soni saxlasın.

- Yox, sağ ol, gedirəm.

- Heç bilmirəm sənə nə deyim. O qədər söz var ki...

- Gəlməyin min sözə dəyər.

Qızların hönkürtüsü qarşını fit sosino qanşanda Pərvizin bacısı ol çantasından öz şöklini çıxardıb, corraha uzatdı.

Corrah teleskəp, onu-bunu itoleyə-itoleyə çəmənədən qoymuş yero getdi. Ordan qəzətə bükülü şöklini gotırıb, Pərvizin bacısına uzatdı.

- Evdə açarsan...

Təyyarə hava boşluğununa düşüb-çixanda cerrah fikirdən ayıldı və gördülər ki, cynaklı ilə kök arvad möhkəm mühəbəsə edirlər. Hətta arxadan erməni arvadı da onlara qoşulub. Eynokli qadın cerrahın nəzarələrini üzündə hiss edəndə mühəbəsəyə ara verdi.

Yedinci və axırıncı simin adı "ölüm" idi. Yəni daş. Corrah bu daşı koşf edəndən sonra Pərvizə söhbətini xatırladı.

- Operasiya etməliyim.

Pərvizin rəngi ağardı.

- Başqa müalicə üsulu yoxdurmu?

- Var. Ancaq müvəqqətitdir. Operasiya isə birdefəlik...

Pərviz asebi halda onun sözünü kəsdi:

- Öldürür.

- Sağalırdar.

- Mən ölümən qorxmuram. Ancaq fikirleşəndə ki, adamlara həla lazımmam, ölmək istəmərim.

Bəlkə do corrəh buna inanınan. Ancaq daşı aritmək üçün hər doşo iynəni Pərvizin kürəyinə yaxınlaşdırında bu tüküllü kürəyin necə türədiyimi, puçur-puçur tar təkədüyünü görürdü. Əgər cerrah Pərvizin bütün simillərini adı vermiş olsayıd, növbəti simin adı "qorxaqlıq" olardı. Pərvizin cələbi bir ezməyyəti, məzuniyyəti olmazdı ki, corrəh özü ilə aparmasın. "Birdən sancım tutar, yolda ölüb cələrəm".

Cerrahın heç yadından çıxmaz. Bir dəfə Pərvizə Azərbaycanın gözəl, mənzərləri bir rayonunda ezməyyətə olarkən onları bağlı-bağışlı bir evə qonaq apardılar. Axşam idi. Qurbanələrin, cırcıramaların səsi bir-birinə qarışmışdı. Qonaqlar evyanda oyloşib yeyib-icməklə məşğul olduqları vaxt Pərviz eylib cerrahın qulağına piçildədi:

- Mənim atam uzun müddət bu rayonda qacaqlarla vuruşub. Dün-yanın işini bilmək olmaz. Başa düşürson, no deyirəm? Yəni burada bizi istəməyənlər do tapılar.

Corrah başını tərpotdi. Pərviz stəkanındakı bulaq suyundan bir qurtum içib, davam etdi:

- Dediyməm budur ki, chmalca dur, get bağın ayağına, barının yanından mon oturduğum yero bax, əgər ağaclar arasından görünsem, xəbor cələbə yecimi doyişim.

Tezo pomidor, xiyr iyi toyayarə yayılanda sormışınlorın çoxu-nun ağızı sulandı. Corrah gözaltı cynokli qadının dizinin üstündəki qəzet süfrəyo baxıb udqununda qadın dilləndi:

- Buyurun, qardaş, utanmayın. Görürün. Xalis vitamindi.

Cerrah töşəkküdə edib olini süfrəye uzadı. Birdən motor danışqlara nöqtə qoyma. Sonra cynokli qadın sükütu motorun elindən aldı. O, ağızindakını çeynoyə-çeynoyə kök arvada dedi:

- İnanırsan, qonşundan soruş.

Kök arvad böyündəki sarışın oglana noso dedi. Oğlan çiyin-lərini çəkdi. Arvad geri çevrildi.

- Bu heç partlayışı eşitməyib.

Ermoni qadın arxadan dilləndi:

- Niyo mühəbəsə cdırsız? Vannalar partlayanda deyirlər içörədə bir arvad olub.

Eynokli arvad qoləbo qalmış adamlar kimi sosini qaldırdı:

- Eşitdiz? - Sonra üzünü corraha döndərdi: - Doli oluram do.

Corrah maraqlandı:

- Niye?

- Bahadır Süleymanoviç bizi belə öyrotmoyib. Dediymə qanundur. Vossalam! Sözüm tösiq olunmayanda əsəblərim məni gicit-kən kimi dələyir.

- Harda işleyirsiz ki?

- Nazirlikdə katiboyom. Bilirsiz, Bahadır Süleymanoviçin dedi-yini qaytarmaq olmaz. Biz do onun kimiyik. Adam var onun qəbuluna dünəm üçün monim yanına gelir. Birço kolmo deyirəm: gözloyin, vossalam! O gözlemək dörd-beş saat gözloyir. Bahadır Süleymanoviç bizi belə tərbiyo edib. İndi bunlar - o, əlini havada yellətdi - monimlə mühəbəsəyə başlayıblar.

Cerrah Pərvizin rəhberlik etdiyi idarəni xatırladı. Pərvizin gör-komı, əzəmoti, üzünən cizgiləri və istədiyi vaxt bu cizgilərə vero bildiyi ifade, onun ağır, bahalı mebelli kabinetinə girmək istəyənləri bir ürok do başqasından borc almağa məcbur edirdi. Onun idarə-sində işləyənlərin çoxusunu özünü roiso oxşatmağa çalışırdı. Hətta



bəziləri ayaqqabısını, kostyumunu Porvizinki rongde geyirdi. Bu tosır idi. Əgər corraħ istəsədi Porvizin növbəti simlərinin birinə "tosır" adı verirdi. Porvizin işçiləri demək olar ki, bir-birlərinə oxşayırlar. Sanki yarı bölünmüş alma idilor. Danışq torzi, davranış, yerş, oturuş... Porviz özünün xasiyyətini sanki şpriso doldurub, işçilərinin beyninə, ürəyinə yeritmİŞdi. Deməli, Perviz ölümdən sonra holo uzun müddət yaşayacaqdı.

Corraħ fikirdən isti ayırdı, onun küreyi su içinde idı. Arxadan kimsə papiros çəkib, elo bil qosdon tüstünü ona təref üfürdü. Eynoklu qadınla kök arvad dil böğazına qoymurdu. Corraħ alınını sərinletmək üçün başını pancerinin şüşəsinə söykodi. O, baxışlarını göyün süd donızında itirib, Pervizin o biri simləri haqqında düşünmək isteyəndə sanki donızdan qara bir adam çıxıb corraħa yaxınlaşdı. Onun qoltuğunda tox basmış qovluq vardı. Doniz adəmi qovluğu açıb, corraħa bir şəkil göstərdi:

"Təmizlərni bu şəkli?"

Corraħ başını torpdı.

"Al bu şəkli bax, otuz il ovvel çekdirmisən. İnstytutun ikinci kuronda oxuyurdun. Hələ oşgəriyo getməmişdin. Görürsənmi, ciniñdən cindalar hürkür, sıfətində bir tiko et yoxdur. Pencəyin yamaq yamaq, avayaqqabın ağzını açıb adəmi udmaq istəyir".

Corraħ yenə fikro getdi.

"Sən bu şəkli Pervizin bacısına müharibəyə gedən günü vermişdin. Qayıdan sonra dosfularla həmin şəkli ondan geri almaq istədiniz. Ancaq ürək cəmədin. Pervizin bacısı ile sen müəllimlər otağının qarışında rastlaşdırın. Əsgər paltarında soni tanımayıb, ötmək isteyəndə adını çağırıdınız.

- Sənəson...

- Mənəm...

O, olini sənə uzadanda jurnal sürüşüb qoltuğundan yərə düşdü, alləriniz bir-birini buraxmadı. Telobelərdən biri jurnalı götürüb Pervizin bacısına uzadı. Sen Pervizin bacısının telobəsi oldun, dörə goldiyinin dördüncü günü çıtdın ki, Pervizin bacısının eşi var. Vo bu er üç aya yaxındır ki, müharibədən qayıdır. Özü de ürəyinin başında güllə gozdıdır. Əgər operasiya edilməsə, güllə hərəkət edəcə ürəye dəyə bılır. Bunu cəsiddən sonra Pervizin bacısının gözünə baxa bilmədin. O isə heç nə olmamış kimi səninle səhbət edir, ərinin sehhətindən danişırıdı.

Pervizin bacısının eşi operasiyadan çıxmadi. Sən bəşinci kursa keçəndən sonra onlara ayaq aqdın. Ayaq aqdığın gün Pervizin bacısı ona yadigar verdiyin həmin şəkli sono göstərdi. İndi bu şəkli sən evinin ümumi albomundan götürüb gizlətmisən. Albom deyəndə, bilirom, ürəyin ağrıyacaq. Çünkü ora yalnız arvadının ve arvad qohumlarının oksları yapışdırılıb. Son bir vaxtlar həmin adamların simasında öz doğma atanı, ananı görür, tosollı tapirdin.

Bu şəkli son o vaxt dəfn etdi ki, arvadın onu evin ümumi albomuna yapışdırımadı. Yادından çıxıbsa xatırlada bilerom. Dedi ki:

- Bilirsən, o gün bacım sonin bu şəklini görəndo dohşete goldı. İncimo, ozizim, fikir vərsən görərsən ki, burda sonin adico şəklin yox, hom da yoxsulluğu, achein bəyüdüllüb, gol bunu albomdan çıxaraq, sonin təzə şəkillərindən birini bəyüdüllüb divara vuraq.

Son yeno etiraz cələmodin.

Sizin altıotaqlı monzilinizin divarlarından Pervizin cürbəcür görkəmde bəyüdülmüş şəkilləri asılmışdı. Altıncı otağa iso sonin şəklini vurdular.

Bir gün arvadın dedi:

- Soni adəm edib, el içino çıxardı. Axi son kim idin? Mon olmasadyim Allah bilir sorğın hansı kənddən golirdi. Soninlə qurətlərin çoxunun dalından itəldilər ağaçqanadlarla mübarizo cləməyo. İndi adəm olmuşan. Özün do yadından çıxartma, son məndən çox qardaşına lazımsa.

Doniz adəmi corraħin qolundan yapışb otaqları gozdirdi. Axıncı otağın qapısını açıdılardı. Bu otaq sumağ rongdo idi. Divardakı lüt qadın portretinin altında bir-birindən beş adımlı aralı iki çarpayı qoyulmuşdu. Çarpayılların hor birinin baş torşindəki sumağ rongli tumbaların birinin üstündə cürbəcür ronglor, boyalar, otir şüsholor, pudralar, o birində ise ürək və yuxu dormənlər var idi. Bu çarpayıllar evvolcadən tortub edilmiş cədvəl üzrə birləşirdilər. Düzünü desok çarpayıllar öz yerində qalırdı, birləşən onları sahibləri idi. Cədvəli Pervizin bacısı tutmuşdu vo onu heç bir qüvvə poza bilməzdi. Corraħm arvadı işdən sonrakı saatlarının çoxunu qardaşı, bacısı, qohum-əqrubasığında keçirər, bozən heç evo golməzdi. Corraħ öz çarpayısında uzanıb bir müddət gözünü arvadının çarpayısına dikər, sonra gecə yəryə qodor min dəfə sağa-sola çevrilər və yuxu dorməni atandan sonra yatardı.

Corrah alını şüşədən çəkib, baxışlarını ağ donizdon yüksəldirməq istəyində qulağına doniz adamının səsi gəldi:

"Altıncı sim, altıncı sim, altıncı sim..."

- Bu nə deməkdir, necə yoni altıncı sim?

"Altıncı sim, corrah, yoni son... altıncı sim". Deməli Pervizin daxilindəki altıncı sim corrah imiş və guya corrah iyirmi ilde onun adını bilmirmiş.

Dəniz adımı gülüdü: "Çox yaxşı bilirdin. Ancaq qorxurdun mizrabı ona toxundurmağa chtiyar edirdin ki, birden bu simin sodaları sonın daxilindikiləri aşkar çıxarır, deyər hən inoiny satıb səni oxumaga göndərən atan? O, hansı cəbhədə öldü? Hən soni böyüdüböyüdü "çiyində gora gedim" – deyən anan? Onun qəbri hardadır? Kimlər onu dəfn etdi? Axi nə vaxla qədər kölə olacaqsan? Məgər sonın sərbəst dünüşüb, sərbəst gözəməyə ixtiyarın yoxdur? Porvizlo iyirmi illik qohumluğunda sənə birinci doşo idil ki, otuz gün azadlıq verilmişdi, sən yenico ayaq açmış uşaq kimi sevinirdin. Bu otuzun onunu leysan yağışları döyəcləşdən, son çox şeyi unutmuşduş. Azadlıq sənə hər şeyi öz rongində, öz qoxusunda göstərirdi. Təbiəti də, insanları da. Əgor tələqram almasaydın, Teberdaya gedəcək, Qaraçayskidən keçərkən sol torəfdə, yaşıl yamacın qurtaracağında, dağların başlangıcında salınmış kosmos pavilyonuna girib tacik əspazının bişirdiyi mantılardan ləzzətlə yeyəcəkdi. Holo bir qalın stekan araq da içəcəkdi. Teberdanı gəzib Donbay çayının köpüklenən sularına baxacaq. Farel gölündə çımaçək, heç olmasa üç gün çadırda yatacaqdın. Gecələr çadırın damını döyəcəyən yağışın səsinə qulaq asa-asə özünü dünyanın on xoşbəxt adımı sayacaqdın. Əgor bu tələqram olmasayı və bənə tələqramdan çopur sıfotlı, kirpiksiz gözlü, yekəburunlu bir adam çıxıb bağırı-bağırı: "Vicdansız, sən orda kef edirsin, mən burda ölürom" deməsəydi, fasılısolz qalxıb-enan tüklü sino, bəsne üstündə qurulmuş olli kvadratmetrik kabinetin dağlıqlaşdırıcı olmasayı, bolko də otuz gün azadlıq səni on il cavanlaşdıracaqdı".

- Besdir! - Corrah öz sosindən diksindi. Eynəkli arvad sözü özüne götürüb tələsik cavab verdi:

- A, necə besdir? Ölmüşdü Minayə ki, uşaq-muşaq onun "he"sino yox deyo!

Son dəmə cynəkli qadın kök arvadla bərkədən-bərkədən danışmış. Eynəkli deyirdi ki, partlayan vannalarda guya adımı olub. Arxadakı

ermoni qadını da kök arvada qoşulub etiraz edirdilər. Bu söhbətə oləvo dörd-beş adəm da qoşulmuşdu. Əlbotto, corrah cynoklinin de-diklorini eşitmədi. Onun "besdir"ini doniz adımı cavabsız qoydu.

Sonra qara adəm ağ donizdə batdı. Corrah dosmalıñ çıxarıb üz-gözünün, boyun-boğazının torını silondo sanki Pervizin səsinə eştidi. Bu səs zanya-zanya, yalvara-yalvara deyirdi: "Moni operasiya cələmo. Özün bilirson ki, səni görəndə ağrımın yansı kosır. Elo bil daş zehrimar da sənsiz dərin. İstəyir ki, hormuş yanında olasın. Biz bir-birimizə öyroşmışık, doktor. Razıyam, qalan ömrümü də birtehor iynələrle keçirim, moni operasiya cələmo, doktor".

Bu vaxt corrah kiminə olini ciyinində hiss edib diksindi. Eynəkli qadın idi. Qadın yalvarıcı sosle soruşdu:

- Qardaş, xahiş edirəm, qurban olum, bəlkə siz deyəsiz, vannalar partlayanda içərido adam olub, ya olmayıb?

Corrah başını terpotdı:

- Olub... olub...

Kök arvad çevrilib tərs-tərs corraha baxanda stüardessanın səsi eşidildi:

- Vətəndaş səmisiñlər, papiroslarınızı söndürün, qayışlarınızı borkidin...

1976

FƏRMAN KƏRİMZADƏ

(1937-1989)

Tanınmış nasir Fərman Kərimzadə, 1937-ci il mart ayının 3-də Qəribi Azərbaycanda - Vədi rayonunun Böyük Vədi kəndində doğulmuşdur. İbtidai təhsilini doğma kəndində almış, orta məktəbi Beyləqan rayonunun Şəhsevan kəndində bitirmiştir. Ədmənzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumusdur (1955-1960). İsləmliyi və Beyləqan rayonlarında orta məktəb müslümlü. "Yüksək" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, müsul katib işləmişdir (1962-65).

Moskvalı Ümumittifaq Kinematoqrafiya Institutunun ikişəkillik Ali ssenari kursunu bitirəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləməçi, boyuk reductor, "Aşeron", "Ədəbiyyat və incəsənat" qəzetlərinin redaksiyalarında şöbə müdürü, ədəbi işçi, xüsusi müxbir işləmiş, Şūalan yaradıcılıq evinin direktoru olmuşdur.

1989-cu il mart ayının 17-də dünənsini döymüş. Bakıda daşın edilmişdir.

Ədəbi fəaliyyətə iştirak illərində həşlmiş, istedadlı nasir kimi tanınmışdır. "Qarlı uşırım", "Xudafərin körpüsü", "Çaldıran döyüşü" tarixi romanları XX əsr Azərbaycan nasrinin klassik nümunələri surasına daxildir. "Xallı maral" pəvəti yazarının "Omrumüz, günümüz" (Bakı, Gənclik, 1969) kitabından gütürülmüştür.

XALLI MARAL

Oğlum Əzizə iihaf ediram

GECƏ

Gecə hər şeyin üstünü qara pərədə çəkmişdi.

Şəqqılıq eşidildi. Elə bil gülə açıldı. Uzun bir zingilti zülməti başına götürdürdə. Sonra narahat olmuş quşları çığritısı etrafə yayıldı. Tülkü hina girindəlardakı toyuqlar belə səslenir. Sonra sanki at ilximini hürkütüdülər. Onlarca dırnaq torpağı dido-dido uzaqlaşdı. Səsler yavaşıdı, itdi, yenə də eşidildi, get-gedo gücləndi, gurultuya çevrildi.



Piltosi aşağı çəkilmiş çirağın dili titrodi. Taxtın ciriltisi artdı. Uzun dırnaqlı yoğun barmaqlar saçın içine girdi. Yuxarı, aşağı darterdi. Kürkün altında çıxan ayaqlar taxtdan sallandı, yera basılonda dove pencələri kimi palazın üstüne yayıldı. Baş yuxarı qalxıb pəriyədirəndi. Zakoriyyə gornosidi, qolları yanlara açdı.

Gözü çirağın yanındakı kağıza sataşdı. Sanki yazıları seçilməyen kağızda ona hirsılı baxan, hedələyən Səfərolının sıfatını gördü.

"Hə, eşidirsen? Düzünü de, belə ki, məktub yazırsan, məni dərəqənşayırsan, özün indiki səs-küyük eşidəndə qapıdan çölo ayaq basarsanmı? Yox! Qorxaqsan, bağın çatlar. Bəs mon necə düzürəm? Neçə ildir köməkçi de vermirsən. Deyirsin ki, artıq xordə, tək de bacararsan. Fikirleşmirson ki, məşədə belə gecələr de var. Ay-hay! Gerek soni bir gün giro salam, tok-tənha daxmada saxlayam, onda ləzzətini görərsən. Yoxsa şəhərə oli tomiz, ayağı təmiz oturub məktubla buranı topa-tüsəngə tutmağa, haqq-hesab təlob etməyə no var ki?!"

Zakoriyyəni gör né ilə qorxutmaq istoyırlar cy, kağızla.. Daha demirler ki, məşənin bu vurhavurunda bir tüükü de torponmır".

Zakoriyyə oyıldı. Barmaqların çökəmənin bogazının iç torafindəki ilgökələr keçirib yuxarı dardı. Ürəyində: "Çör doymışlar yaziq heyvanlara rahatlıq vermirlər. Buynuzları töklükəcək" - dedi.

Qundağı gilonar kimi parıldayan tufeng direkdən asılmışdı. Qara qatardakı gilişlər yan-yan düzəlmüş nişan üzükleri kimi işləyirdi. O durduğu yerdən olini uzatса, tüsəngini götürə bilerdi. Lakin silah heç yadına düşmədi. Qayışına taxdiğι qarmanın asılış ondilli, çəngelli biçaq atılıb-düşdü, çirağın zaif işığında borg vurdur.

Cəftənen sıqqılığı eşidildi. Öyildi, ciyinləri çərçivənin yuxarısına sərttən-sərttən evdən çıxdı. Korpic qolibino oxşayan poncorodən csiyo fosfor tozu kimi işiq səpilir, yaxındakı ağacların iri kötüləri sahnenin derinliyində azacıq işıqlandırılan dekorasiyalar kimi görüñürdü. Bu kötülərin arasından dırnaq səsleri scl kimi axıb golirdi.

- Ey-heyl..!

Zakoriyyə nəro çekdi. Elə bil bu axının qabağına bənd atıldı. İrlədikə ana maralın buynuzları belindən yuxarı qalxdı.

Tohlükə yaxınlaşanda maral mürrokəb konstruksiyalara bonzor buynuzlarının belindən sıxır, qaçır. Özünü ayaqlarına tapşırır. Belə zülmətdə no yer görünür, no cığır, no də tala. Gövdələr poncorodəki narıncı işığı arabır kəsib o torof-bu torofə keçir. Yaxınlaşdıqca işiq



bövüyür, dəmər tor iso onları poncoroden ayrı salır. Qaçırlar. Talada döno-döno horlonlrlor. Pəncərədə görünən çıraq şölosine torof özlərini döno-döno atırlar, lakin taladan qıraqa çıxa bilmirlor. Saqqılıtyı zingiliyi görə qaçan sürü norunu eşidində dayandı. Ana maralın yeddibugum buyñuzu bala marallann buyñuzlarına toxunub şaqqlıldı. O norunu dinlədi. Bu sos ona təniy goldı.

- Ey-hey!..

Xozəlli məşdə no ro eşidərdilər. Sürü qaçardı. Qırvınb açılan xallı pələng onların dalınca düşərdi. Lakin çatmadı. Bir deşə kol yatıb qalxdı. Marallar götürüldürlər. Uzaqlaşdırıllar. Amma o vahimeli sos sürüünü yeno da töqib etdi. Norlılı xırılıta çevrildi, pələngin mırılıtı eşidildi. Sonra bu səsi sindirənlər körpə sümüyünün sıqqılıtı ovez etdi. Süründəki marallardan biri azaldı. Ana maralın balası itmişdi...

Uzaqdan, məşonin lap dərniliyindən iy golir. İstı, buglanan qan iyı, balasının iyı. Ana maralın burnunun ucu göynöyir...

Bundan sonra ikinci bədəbxılık üz verdi...

Külək əsəndə körpə ağaclar yero qədər eyilir, qalxır, iri gövdəli palid iso şax dayanır. Sanki meşə üçün o, cavabchıdır. Ana maral da balalarının arasındakı beləcə dayanmışdı. Sürünün içinde ürkək bir qorxu gəzəndə elo bil bi yarpaqları tökülmüş, qol-budağı çıpalq qalmış palid birdən-biro yola düşdü, cavan meşə iso quru, ezomotlı gəvdənin dalınca sıraya düzüldü.

Axında güclənən norlılı sonra qarşı torofdən eşidildi. Sürünün qovar pələng ajdahta ortası kimi qıvrılıb açıldı. Bu deşə körpələrə toxunur, tullanıb qabaqda gedən ana maralın belinə qonur. Sanki suda boğulmuş, çayın üzündə görünen quru budaqlardan yapışır. Yarpaqları tökülmüş bu palid ağacı yero golir. Balalar - yarımbünyəz marallar dayanmadan axıb gedirdilər. Sürü başsız qalır. Marallar o gündən norədən qorxur.

- Ey-hey!..

Həmin nidadan sonra hər şey susur. Ağaclarda narahat olmuş quşlar sakitləşir. Zingili də kosır. Sonra ağnya tablaşmayan heyvan kəsik-kəsik ulayırlar.

Məşdə gümüş xoncor parladi. Qəbzəsi Zəkeriyyənin olində idi. Tiyasi gəvdələrin, kolların üstündə o torəf-bu tərefə çalınır. Otlanın, yarpaqların şəhəti tiyəni zorrlar, qətərlərə bölib etrafə sepeleyirdi. Qəribə xoncor idi. Get-gedə cənənirdi, yayılırdı. Ağac kəlük-lərinə rast geləndə qırılırdı.

Zəkeriyyə olindəki fənorin işığında başını kolluğa soxan qaqqalın quyruğunu, torpağı cırmaqlayan dal ayaqlarını gördi. O, barmaqlarını qoşalayıb dilinin üstünü qoydu. Füt səsi uzandı, nazildi və zilobalıq etdi. Heyvan bir-iki dofo torpağı sorvur, iroli gedə bilmodiyindən geri dərtündə, beli dovo hürgüçüno döndü, başını böyürtkən kollarından çıxarıb baxdı, qaçıb uzaqlaşdı.

Zəkeriyyə ömrünü məşdə, dağda-daşda keçirmişdi. Bu boybuxunlu, ağır adam çarığının dabanını bərkidib tüsəngin lüləsindən yapışında quşa dönürdə. Sərt qayalara dırmanırdı. Onun golisini bənt iyindən duyan dağ keçiləri sildirilmələr, darsqal dağ cıqırlarında itoleşə-itoleşə qaçışırı. O hor dağda, hor məşdə cüyürərlər, maralların su içdiyi bulaq başında maraq düzəltmişdi. Ele bulaq vərdi ki, gözündən tokco marallar və Zəkeriyyə su içmişdi.

...Zəkeriyyə kolları yara-yara talaya çıxdı. İşığı onu görəndə atılıb-düşən, zingiltisi məşoni başına götürən tülkünün üstündən saldı. Tülüklü dardındıqca az qalrıb ayağı qopsun. Təlo iso, canavar ağızı kimi, onu möhkom tutub saxlamışdı. İşığı yakında on-on iki ulduza, yaquta benzer maral gözünü parıldadırdı. Marallar Zəkeriyyəyə tamaşa edirdi. Dünyanın on ürkək heyvani olan maral ipo-sapa yatmışdı. Sürü indi onun norosunu eşidib tora yaxınlaşmışdı. Sanki onları bayraq hürkədəni görüb tanımış istəyirdilər.

Ana maral qabaqda dayanmışdı. O, işqıla sürüünün arasındaki demər tordan qorxduğu kimi heç nadən qorxmurdur.

Bir dofo sürü barıt iyi duyub məşonin dorinliyinə üz qoymuşdu. Sürünün qabağına oli tüsəngli, tösmorok, seyrok saqqallı adamlar çıxırı. Heyvanlar yolu dəyişirdi, xeyli qaçırdı. Yeno do homin adamlarla qabaqlaşdırı. Sanki onlar sürüünün üstündən keçib göbəlök kimi məşdə biliirdilər. Yol yeno do özgə somto düşürdü. Bu balacaboy, bellerində xoncor-bıçaq taxmış ovçular sürüni nişan almadan patronları hara goldı boşaldırdılar. Məşyo idirrim yağırdı. Götürülərlər dələr, yero yağış ovozino san, qırmızı yarpaqlar töküldü.

Maralları qovub dar bir cığır saldırlar. Birdən-birə ana maral süründən, məşdəndən, torpaqdan da ayrıldı. Ayaqlarını yerdən üzdürlər. Gözünün qabağına domir tor çökdi. Xoz paltarlı bu qoribə məlxüllər toru ağaca keçirib ciyinlorino aldılar. Maralın beli yerlə süründürdə, buyñuzu kollarla ilisirdi.

Onu qofosdu çox saxlamadılar. Açıb özüne bonzeyən marallannın yanına buraxdılar. O yemriməyə başladı. Ayaqlarını altından xoşagol-

moz soslor eșitdi: "Taq-taq, taqq-taraq". Qorxdu. İlk dofo gördüyü marallara sığındı.

Hərdən bir qapıdan üstlerini ot, taxta divarın dibinə qoyulmuş nova su tökürdür. O heç vaxt şöklü düşmoyon sudan içmemişdi. Amma indi bu ot qarışmış bulanıq sudan sümürmək üçün gücü çatan körpə heyvanları o tərof-bu tərofə itoleyirdi. Belə vaxtlarda yaş, ligh döşəmədə sürüşən dırmaqlar taxtanın üzündə iz açıldı. Üstündə tek-tük ağ xalları olan, cilalanmış qara mərmərə benzeyən dırmaqların, narində dəraşla dəraşan sağlanılmış kimi görünən dorisinin parlılıtı itmişdi. Cox keçmədi ki, onları qofosə doldurdular. Qəfos yırğalandı. Ana maralın uzun kirpikləri tora ilişmişdi. Gözlərinin yumanda zorla açıldı, açında zorla yumurdu. Gözünün qara giləsində dağlar enib-qalxırdı, dağlar yaxınlaşdı. Gözünün rəngi de dəyişir, maviləşirdi. Burada ağ talar — buludlar oks olunurdu. Sonra hor toro qarənlıq çökdü; maşın meşəyo girmişdi, ağacların baş-hala golmisi budaqları yoluñ üstünü örtmüştü.

Məşin xeyli gedib dayandı. Qəfəsin qapısını açıdlar. Marallar özlərini hərəkət etdirərək tullayırdı. Ağaca, kola, daşa baxımdır. Həmişə qorxduqları insanların qaçıb uzaqlaşmaq isteyirdi.

Maral palıtların arasından tələyən keçdi. Orada narıncı, başı hamar kəsilmiş kötülər çox idi. Onlar bir-birinin yanına düzülmüş, içinde xına quruyan boşqablarla üşşayırdı. Maral yanısı yanılıb qaralmış kötүyün üstüñə qonmuş qarmaqdımdıq qaraquşla üz-üzə çıxdı. Bu qoca qaraquşun in gözləri qozəlli idı.

Qus maralı göründə bütün ağırlığı ilə irolı atıldı. Qanadlarının ucu yerlə süründü, toz qaldırb göye qalxdı. Neço ildir ki, bu dağlarda marala rəsi gölmər. No vaxtsa onun kölgəsi sürülörin üstüñə düşmüşdü. Sonra birdən-bira azaldı, yoxa çıxdı.

Maral işe dayandı. huynuzları tufana düşmüş quru ağaclar kimi yırğalandı. Sonra səmihti dayışib götürüldü, özünü kolların arasındakı boşluğa atdı. Güzüñə görünməyən domir tora çırıldı. Tor onu geriyə tulladi. Yixıldı. Qalxbı qaçıdı. Talada qabağına özge bir maral da çıxdı. Yel kimi ölüb-keçdi. Dırmaqları altında nosu saqqıldı, qıraqa sıçrayıb diyişlərəndi. Bunlar daş deyildi, xozəllerin altında qalmış qoz, sindiq idi. Cürüyəni da vardi, qorxayından çıxmayanı da. Bu ağaçlıdan keçənə qədər onun ağ xalli, qara mərmər dırmaqları sizildidə. Ağrı artıraqca daha bərk qaçırdı. Birdən yeno do döşü zərbələrə tərafla toxundu. Tor maralı yenidən geriyə audı.

— Ey-hey!..

Noro meşəni başına götürdü. Zəkoriyyə atını torun çöl torosu ilə yorga yerişə capirdı. Onun səsi hərdən bir yandan cəsildilərdi.

Mcşenin bir tərosunu domir torla çəporləməsildər ki, uzaqdan getirilən marallar qaçıb daşılmasın. İndi onlar çopəri yıxməq, baş alıb getmək üçün uşyan edirdi. Zəkoriyyə göründü ki, maralı çopordə saxlamaq üçün təkə domir tor bos etməz; norodon de çopor lazımdır. Bu fikirlo atın yürüyinən boşaldı.

— Ey-hey! Ey-hey!..

Noro fırıldığın kimi maralların başına horlondı. Heyvanlar yoruldu. Tordan aralanıb xinalı: "boşqabların" yanına toplaşdı. Onlar noronu izloyırdı. At horlondıkcə narahatlıq, ürkü, qorxu bir gözdon o biri-sino keçir, Zəkoriyyonın özü kimi dövər vururdu. O gündən heyvanlar noranı cəsidi, soso öyrəsdi. Zəkoriyyə qorğun iri qıfil vurulmuş darvazasını açıbarpa xəşəsimi dalında içəri götürməmişən ovvol de beloco soslonırdı. Xaşanı bulaq suyunun yığılib göl əmələ gotirdiyi yerdə tozo yonulmuş taxtaların düzüldöldülən axura boşaldırdı. Içindən toz qalxan arpanı iri olları ilə yayır, üstündə barmaqlarının izi qalırdı. O, axurun divarlarına dəraşan qara taxıl bitlərinə tamaşa edib deyinirdi. Sonra xaşanı torsino çevirib var gücü ilə çırır, qayıdib qoruqdan çıxırırdı. Marallar da yaxınlaşıb arpanı ımsileyir, dodaqları ilə eşib yeyirdi.

İndi, gecəyarı, norosunu cəsidi marallar ona yaxınlaşıb tamaşa edir. O, tülkünün boğazında tutub yuxarı qaldırdı.

— Başın batsın, yaman da tülküson. Canavara tolo qururam, son düşürson. Hiyologorliyin harada qaldı ki!..

Dünen gecə canavarlar meşədən yuxarıda sovxozun bir atını parçalamışdı. Quzğunlar, çalağanlar, qaraquşlar işç üstündə didişmişdilər. Buraya soxulan tülküün az qalı gözünü oyacaqdılar. Tülükü özünü porsuq yuvاسına durtüb canını qurtarmış, lakin axırda acliq onu bu toleyo tuş gotirmədi.

Zəkoriyyə toloni dərtib şir ağızı kimi ayırdı. Sıçrayıb konara düşmüş et parçasını təpib yerinə sancdı. İslığı söndürüb qarənlığa elo zənlo baxdı ki, sənki orada gizlənən canavarları görcəkdir. Son vaxtlar yalıqzaqlar buradan ol çəkmirdi. Zəkoriyyə maralları qorumaq üçün andını basıb yene tüsəng götürmüştü. Neçə dofo pusquda durmuş, təlo qurmuş, lakin onların heç birini gobordo bilməmişdi.

O, daxmaya tərəf yeridikcə tülkünün quyuğu şchli otların üstü ilə sürünürdü. Böyükən koluna çatanda qulağına at kişəməsi gəldi. Dayandı.

Zəkeriyyənin nərəsi yenidən meşəniin on uzaq güşesində eks-soda verdi. Özün daxmaya necə yetirdiyini bilmədi. Tüsəngin lüləsinə qapıdan çölə uzadır-uzatmad tötiy çəkdi. Hayava bir dəstə lalə puskürküldü. Sonra yolboyu qaçmağa başladı. Birdən at ayaqlarının tappiltusum cəsidi. Bu səsler get-gedə yaxınlaşdı. Nəhayət, kəherlə döş-döşə çıxdı. Ürkən at şahə qalxdı. O, yühəndən yapışdı:

- Əde, kimson?
- Səni Allahın lənətinə gəlmiyəsen.

Qadın səsi idi. Özü də, deyəsan, Zinyət idi. Zəkeriyyə fənerin işığını onun üzüñə saldı. Başında iri gulleri olan şal vardi. Ətəyini dizilərinin altına yığmışdı. Yəhərin qaşına yatmışdı, sıfətini atın yalına yapışdırılmışdı. Vəhşi qaçışla götürülən at canavar dişlerinin saqqılışını eşitmışdı.

- Gecənin bu vaxtı meşədə ne gəzirsen, Zinyət?
- Sənin oduna düşmüşəm, Zəki!..

Bu sözdə inciklikdən çox erkə vardi. Uzun ayrılıqdan sonra onları arasında danışığı həmişə bəla olurdu. Əvvəlcə onu sancımağa çalışırdı. Elə ki, üç-dörd gün bir yerdə qaldılar, o, Zəkeriyyənin hər kəlməsinə "bəli", "baş üstə", "can" deyirdi. Lakin gəlinin səsinəkər ərkyanlıq indi qüvvətlenmişdi. Elə bil neyə görəse erindən hünərlə çıxmışdı.

-Evi kimə tapşınb gelibsən?
-Kime tapşıracağam, onsuz da hər tərəf adamdı. Səndən qorxuram, səndən!..

Zəkeriyyə bu sözü Zinyətin dilindən dəfələrlə eşitmışdı. Ancaq o bu kəlmələri hər dəfə yeni bir ahengle, şirintiliklə söyləyərdi. Eşitdiklori do Zəkeriyyəyə ləzzət verərdi.

- Düşürsən?
-Daxmaya çatanda düşüm do...

O, yühəni Zinyətin əlinənəkər dərtib aldı. Qolundan yapışib özüñə tərəf çəkdi, yəhərdən ayırb yera qoydu.

- Utanırsan? Görən olar...

...Zəkeriyyənin gülüşü maralları diksindirdi. Marallar da, quyuğunu gah o, gah da bu böyrüno şappıldadan at da irolidokı insan qaraltılarına baxırdı.

Zirvənin dalından çıxan qırmızı Ay göylərə qalxdıqca gümüş-lənirdi. Meşədəki tala aydınlaşdı.

İnsan qaraltı qoşlaşdı. Birinin başındaki yaylığın etrafı cizgilərini sanki tabaşırı çəkdilər, Zəkeriyyənin ciyindəki tüsəng lüləsinin dəriyini ağızı parıldadı.

At otları qarpa-qarpa irolilodikcə dırmaqları da islanırdı. Sür-tülmüş üzəngi işildiyarıdı. Cilovun gəmi cingildəyirdi. Qabaqdakı adamlar ağacların altına girib görünməz olanda at dayandı, onun iri gözleri qaranlıqda dikildi.

-Bu qoca armud ağacı kimi çürüyüb gedirəm, Hüməmtin novisi. Çoxdandı isti su görməmişəm. Küryimdə ol qalınlıqda kir var.

-Sənə bu da azdi. Məşədə, kırın-pasağın içində ömür çürüt-mok çox vacibidir. Özüne bir iş tapa bilmezon?! Qayıt gel evimizə.

-Bu haqda sonra danışarıq.
At ayağının tappiltisi kəsildi. Elə bil kimse daxmanın yanında dayanıb fit çalırdı. Əlüzyuyanın da danqılıtsı cəsildirdi.

- Balam, burada el-üzünү yuyan kimdir? Qonağımız hardan gəlib.
-Qonağın məndon soruşursan?!
Zinyətin üreyinə özgə, xoşagolmoz bir fikir çökdü.

-Kimdi?
Zəkeriyyə soslanından sonra fit kosıldı. Əlüzyuyan yanı üstə düşdü. Donqultu cəsildirdi. Kohor dal ayaqları üstə qalxıb kişi nodı. Sanki qanad açıb göye uçacaqdı.

Zəkeriyyə qolunu Zinyəti arxasına keçirdi.
-Dayan! Qorxma, ayıdi.
Zinyəti gülümke tutdu.
O, alaçığda böyüdüdü. Uşaq vaxtı qoduqları minib bizləyər, soncuqlada-soncuqlada çapar, oğlanlarla ötüşordı. Sürüşüb həcyanın boynuna düşse do, qışqırmazdı, gülerdi. Məro başına çatanda qoduğun belində bond alıb qalan tok Zinyət olardı. Oğlanlar onun yanında döşələrino döymoya, özlərini öyməye cəsarət etməzdi. Babası Hüməmet kişi qırmızı tulbuşa cububunu bızla deşə-deşə deyordı:

-Monim balam at üstə doğulub, onu quzu kimi xurcunda yayığa aparmışq. Ona görə de bəle decəldi. Oğlan olacaqınış, fikrini deyişib.

Zinyət böyüyəndə yaxşı at çaparı oldu. Cavanlardan heç biri ürok cleyib onunla cıdırə çıxmazdi. Çünkü Zinyət tez-tez oğlanların papagını götürüb qaçar, onları port cleyordi.

Zəkeriyyənin Zinyətə evlənməyinin qoribe tarixi vardı...

Bir gün obaya xobər çatdı ki. Zokoriyyə bəş ayı vurub. Atdan-ulaşdan çullayıb onun dalınca getdiler. Axsama yaxın meşədən qal-xan Palantökon yoxusunda Zokoriyyə göründü. Tüfəngini üzüsağı çıynına keçirmişdi. Terdən ıslanıb saralan can köynəyinin yaxası açıq idi. Döşündə bir çəngə qıvrım tük vardi. Yol üstüne çıxmış qızları, qadınları görüb yaxasını düymələdi. Zinyot do atını minib onun qabığına çıxmışdı. Zekoriyyə adamlarla salamladı, göründü, obaya torəf yerdidi. Laloliyin ortasında, ağ səkilli, qara atın üstündəki qırmızı paltaları qızı görən kimi duruxdu. İndi o, hamının gözündə igaiddir. Ən qoçaq canvarlar belə ona hesod aparırlar. Bir anın içinde bu iğidlik mohv edilər – Zinyot onun papagını götürüb qaşa bilər. Sütən elçoyor ki, o, Zokəriyyədən qoçaqdır.

Zekoriyyonun gözlərindən belə bir sual oxunurdu: "Mondən no istəyirsin?"

Qız atdan düşdü. Onun çöhrəsi lalolərdən od aldı.

Yəhərdən aşırınlana qodır Zekoriyyə ondan chtiyat cəmişdi. Bilirdi ki, lap papagını götürüb qaçmaq istəsə də, əli çatmaz. Həc bir söz deməz. Belə qızə kim qıyar?!

Zinyot öz atının cilovunu ona uzatdı:

– Al, obaya monim atımı min get?

Bu no deməkdir? Zinyot atının yüyonunu holo hec bir iğido uzatmayıb. Zekəriyyə torəddüb içində cilovu aldı. "Çox sağ ol!" – deyib yəhərən sıçradı. Gözdən itdi.

Ati ~~ənanın~~ arası ilə çapılıb, çadırların yanından yel kimi ötərdü. Harda düşəcəyini bilmirdi, qışqırmaqla özünü güclə saxlayırdı. Üçünçü tez-tez tokrar edirdi: "Zinyot moni sevir, atını mono verdi".

Zinyot onun dalınca xycli baxdı. Adamlar yaxınlaşdırılar. Onlara qoşuldı. Eşti ki, Zokoriyyə gözlonılmalıdır ayların arasına düşüb. Özünə itirmiyib; söyüd ağacına dirmişib, aylar da onun dalınca. Ağacın haçasında yerini bərkidəndən sonra onları bir-bir vurub, beşinci do öldürüb.

İndi Zekoriyyə ona deyirdi ki, ayidan qorxma.

– Get, Allahın heyvanı, qanını bura tökmo, – deyə o, tüfəngi üzünə qaldırıldı.

Ayın işığında dal ayaqları üstə qalxan ayı görünürdü. Onun qolları qalxıb-enir, başı silkelənirdi. Zinyotə elo gelirdi ki, bağlı qaraçıının çaldığı qumrovlu qavalın sosunu eşidib oynayır. Zekoriyyə tüfəngin lüləsini aşıya torəf çevirmişdi. Sağ lülə boş idi. Lazım olsa, arxadakı tetiyi çəkəcəkdi. Barmağına tetiklərin arasına güclə dürdü.

– Zoki, öldürmə!

Arvadının yanında o da qan tökmək istəmirdi. Bir do meşədəki heyvanlara ötyoşmışdı. Elo bilirdi, ev heyvanlarından. Ayının mağarasını da tanıyrıdı. Hordenbir döşə qalxıb meşə scyrolon qayalıqda özünü gənu verdiyini, balası ilə oynadığını da görmüşdü. Ayı balalarına doyuncu baxmış, ah çokmış, üroyi nisgilli-nisgilli çıxıb getmişdi.

Ayı yırğalana-yırğalana kiçilir, uzaqlaşırı. Ağacların altında sıq-qılıt eşidildi. Kol ozıldı. Ayı donquldanıb yoxa çıxdı.

Daxmaya girdilər. Zekəriyyonun çirağə torəf uzanan qolu getdikcə işiqləndi. İşiqlı xotlər elo bil qara lövhədə onun alınının, bur-nunun, qalın doğaqlarının, ortası batıq çənəsinin şoklini çökirdi; reklamlardakı kimi. Geri dənəndə xotlər sönrüdü. Kölögəsi Zinyoti görünməz edirdi.

Dönüb hor əli ilə arvadının bir çiynindən yapışdı. Elo bork-bərk tutdu ki, sanki bu saat qanad açıb uçacaqdı.

– Bu ne gün-dirilikdidi, Zoki? – O, başı ilə tör-töküntü daxmanı göstərdi.

Parç yam üstə düşmüs, su axıb göllənmişdi. Dibi kirkəli stoka-nın altı nəlbəkiyo pas kimi görünən dairələr yazmışdı. Əzilimşəd od kağızın arasında dişənmış quru çörək vardi. Ağır çuqun çaydanı qoyduğundan stolun üstündəki qozet qapqara qaraşmışdı.

– No eləyim, səliqəsizəm do.

– Bolko bir qonaq goldi. Deməyəcəklər bəs bu nədi?

– Soruşanda, bax, onları göstorocəyəm. Deyecəyəm. Deyoco-yəm ki, yoldaşlarım bunlardı. – O gülü-gülü roş boyu düzülmüş quş ovuqlarını göstərdi.

Koklik oyılıb dən götürürdü. Çirağın işığı qaraquşun şüso düzündə parıldayırdı. Bu, birinci gün maralla qarşılışan quşdur. Sonralar o, maral balasının üstündə horlonmış, fürsət axtarılmışdı. Maralın buynuzları iso balanı qorumuşdu; qaraquş, balasının üstüne sıyıyanın onun qanadlarının qıjılıtını Zokoriyyonin sosi keşmişdi. Quş yero düşdükden sonra sol qanadını sürüyo-sürüyo özünü balaya torəf atmışdı. Başını qaldırıb ory dimdiyini şaqqıl-datmışdı. Dorisino saman təpiləndən sonra o da öz mögrurluğunu, təkəbbürünü itirmişdi.

Sarıköynək, alabaxta, qarətoyuq qaraquşun yanında sakitcə daya-nıb. Heç biri onun yaxında olduğunu hiss etmir. Quşların içorisində saman əvəzinə, ovvolki kimi, ürok olsayıdı onları bir yero yiğmaq

olardı?! Didişerdilər. Qaraqus onları al qana boyaydı. Ölüm sanki quşları mehribanlaşdırın.

Zəkeriyə ovuq düzəltməkdo pərgardi. Beş aydan birinin do dərisini satmamışdı. Ayılanı sira ilə samanlığa düzmişdi. Onların başının üstündən pordidən topa-topa armud aşmışdı.

Zəkeriyə bu ovuqları xeyli saxladı. Sonra on balacاسını uşaq bağçasına bağışladı. Körpələr həmin aylı balasının ətrafında indi do yallı gedirlər. Böyük ayını iso məktəbin zoologiya kabinetinə verdi. Ovugun binini da çiçinləri cantalı iki oğlan və şalvar geyinmiş bir qız istədi. Geoq idilər. Deyəsan, dağ-dəşdə bir şey tapmamışdılar, şəhərə da elibəs dönmək istomirdilər. Alındıktı güllə yərindən üç-dörd saman çöpü çıxmış ayı ovuğunu da geoloqlar apardı.

Sonra da quş ovuğu düzəldib, tələni quranda ağlına golmişdi ki, canavarların da dərisinə saman təpsin.

Hordon fikirleşmişdi: "Monim məşdə bu marallardan başqa nəyim var, kimim var? Bir Zinyətdi, o da ki elo. Buradan getsem, bəc bir işin qulpundan yapışa bilərməm."

...Zinyot daxmanı yığışdırmağa başladı. Aşağı oyıldı. Nəyi iso götürmək istədi. Zəkeriyənin iri ve ağır əli onun küroyino qondu.

- Özüno oziyyət vermə, sabah yenə də bu gənə düşəcək.
- Keçi keçidi, dırmağı ile temizləmədiyi yerdə yatmaz.
- Bəsdi, son allah, bundan o yana səliqə öyrənməyəcəyəm, - o, çığrıq işığını azaltdı. - Bəni gel.

- Durdum qurtamışdı.
Taxt cirildədi.
- Zəki, müstələğümü ver!
- Nə olub? Müşələğün mənim gözüm üstə!
- Vaxtdan çox keçib...

Zinyət cavanlığında at sürməyin, özünü kişi kimi aparmağın əzabını indi çəkirdi.

Zəkeriyə Zinyəti neçə dəfə şəhərə aparmışdı. Əvvəller qadın həkimlərinin kişi olduğunu görəndə dərdini danışmamış, geri qayıtmışdı. Qadın-həkim axtarmışdı. Ürəyində deyinmişdi ki, bu, no qaravəlli, qadına da kişi-həkim baxarmı? Qadınlara göstərmişdi. Hərəsi bir nüsxə yazmışdı, elac olmamışdı.

Bu axşam iso ümidi itən gündən iki aya yaxın vaxt keçmişdi. Ata minib özünü Zəkeriyəyə yetirmişdi.

Yogun və güclü qollar Zinyətin belinə kəmor kimi qurşandı:

- Sənin müştələğün monim gözlərim üstə, Hümmötin novesi!

Zinyətin ona övlad verəcəyini düşünəndən sonra Zəkeriyənin qolları boşaldı, müləyimloşen, gözəlloşen, ipoyo dönen qadını oxşamağa başladı.

Durub çırğın piltəsini qaldırdı.

- Zinyot, səndon bir kobud, çirkin, amma sümüklü oğlan isteyirəm!

SƏHƏR

Məşdə sohorin rongi mavi olur. Ağacların yarpaqları geniş, narincı somanı naxış-naxış doğrayır. Adama cib golir ki, yarpaqların arasından keçən gümüşü dirokler bu nohəng yaşılı çadırları göydə saxlayır. Hər torəfdən quşların sesi cəsidiilər. Gecəyəndən ötəndə məcəyoş çökəmiş durnan oriyib şəhər döñür, ağacların gövdələrində, yarpaqlarında damcılara çevirilir. Qoca ağacların səbət hərgüsnə bönzəyon qırışları daha da aydınlaşır. Daşların üstündəki, daxmanın kirəmitlərindəki, pəncəcorin taxtalarındaki məmirlər ıslanır. Torun içinde mixa bağlanmış kohori sanki qovub terlidirlər.

Zinyot yeridikcə şəhli otlar yero yapixir, yaşlılıqla onun ayaqlarının yeri qahridi. O, məşənin içorisinə torəf gedir, olvan qadın paltnarı maviliyə qarışib Şərq miniatürlərindəki ofşanovi tosvirləri xatırladırdı.

O dayandı. Qabaqda, çıçoklikdə quruñus cir-cırçı görünürdü. Zinyot bir addım da atdı. Cir-cırçı torpondi, qaldı. Onların kökündə bir cüt göz göründü. Mehrəban, qorxaq, etibar etməyən gözəl Zinyətə baxıldı. Xinalı maralın üstüne sanki ağ kopoqnlor qonmuşdu. Nə golin torponirdi, nə do maral. Zinyot maralın gözəlliyyinə, duruşuna möstən olmuşdu. Yun jaketinin aşağıdakı qızılı düyməsi altında hiss etdiyi varlıq da ona beləco xoş golirdi.

Iki ağı, toluq ol kolları araladı, özüno yol açdı, sevincə içini çökdə, marallara torəf qaçdı. Zinyot gözünü yummuşdu. Onun gördüyü heqiqət deyil, xoyal idi. Ana arzusu ilə yaranan övlad ayaq açmışdı, ona səri yüyürdü.

Duman arasından bir dəstə maral iroliloyirdi. Mavi dumani marallar şəklinde xinalanırdı. Ana maral ürkək-ürkək golino baxıldı.

Bu, onlara arpa verən, noro çökən adama oxşamır, rongi do özgədir, görkəmi de. Adam maralla maraqlanırsı, demok, niyyəti var.

Pələng də bir vaxt kolların arasında sürünmüşdü, başını pencələri üstüna qoyub martlamışdı. Kiçik bir pələng indi de hordon beləcə pusquda durur. Qaribədir ki, maralların deyil, sərçələrin üstüne atılır.

Daxmanın yanından çırpılan kisonın səsi gəldi. Marallar başlarını qaldırdı. Səsən onların arasında bu naməlum moxluq dayanmışdı. Sürü iki yero bölündü. Bir dəstə Zinyotin sağından, o birisi solundan keçdi. Onu arkada qoyandan sonra yenidən birləşdi, sürü gözəl venişlə axurlara torof sokdı.

...Zəkəriyyə oyananda Zinyot yanında görməmişdi. Əvvəlcə onun özü da yada dəyişməmişdi. Yuxusuna Soforəli girmişdi. O gəndərdiyi kağıza cavab istəyirdi. Bunun üstündə Zəkəriyyəye bərk təpimmişdi. Gözlərini açanda xatırladı ki, no işe qiymətli bir şey tapıb, ancaq yoxdur, itirib. Gözlərini yumub fikirloşmuşdu: "Yaxşı, o eziş şəy nədi? Hə, axtı mənə müştuluq gotırıblor – oğul! Bos Zinyot hərə getdi?"

Qalxıb geyindi, qoruya getdi. Qoruğun bu səmtində söyüd payalarını yera basdırılmışdı. Çoxusu zoğ atmışdı. Zəkəriyyə onlan yolu ver atmışdı. Bu barsız, xeyirsiz ağacların belə tez cücməsinə, yarpaqlanmasına paxılılığı tutmuşdu. Zinyet bu xobəri tez getirəsədi, belə etməzdə.

O, uzaqdan Zinyotı gördü. "Yox, deyəsan, eziyyətimiz həder getmədi. O da bu dünyada bir iz qoyacaq".

Zəkəriyyə anbara girdi. Pəncərədən, qapıdan, tavandan, divarların arasından düşən işq daxmanın içini gündüzə döndərməmişdi. Dolu arpa kisəsinin üstündə içi boş zərf vardi. Dünən yadından çıxıb qalmışdı. Zərfi iki gün əvvəl odun aparmağa gelən poçtalyon vermişdi. Yazırıldılar ki, komissiya göndərəcəklər. Buynuzun itmesi masolasını yoxlayacaqlar.

Hirsch, həda ilə yazmışdılar. Zəkəriyyəye belə gelmişdi ki, bir buynuza görə onu topa-tüsəngə qoyacaq, buynuzdan buynuza atacaqlar.

Marallar tez-tez itəlaşır, buynuzlarını bir-birinə söyköyib burunlarını yera verirdi. Yaxınlaşış doğrasan belə, xəbərləri olmazdı. Geni çökülür, ayaqlarını yerdən üzür, ox kimi bir-birinin üstüne süzürdü. Səs meşənin "Yaşıl tunel"ının o başına gedib çıxırdı. Belə vaxtlarda buynuz düşmürdü. Vədəsi geləndə isə saralmış yarpaq kimi saplaşğından üzüldürdü. Maral yero düshüş buynuzunu imsileyir, yüngülləşmiş başını dik tutaraq hürküb qaçırdı. Buynuz sohrada ölmüş

dəvə qabırğalarına oxşayırıdı. Sonra Zəkəriyyə onun bir torosundan tutub sürüyo-sürüyo anbara götürür, üroyindo deyinirdi: "Fərsiz övlad kimi, bu buynuzların marallara xeyri nodır? O ağırlıqda şəyi aylarla başlarında gozdirir. Gözəllik tamamlananda isə baltalanmış ağac kimi yero geridir, maral yenidən buynuz həvesinə düşür".

Qorqı teze yaradılarda golmiş ucaboy, başının tük tökülmüş Səfərəli Zəkəriyyəye aydınlaşdırılmışa çalışmışdı:

– Bunlara buynuz yox, pant deyirlər. Onlardan pantokrin hazırlanır. Miokardit, parok, infarkt, rəsəhireniye və sairo üçün təsirli preparatdır.

Zəkəriyyə "pant" kəlmosının monasını başa düşmiş, onun sonrakı sözlerinin xəstiliklərə əlaqədar olduğunu görüb soruşmuşdu:

– Bunlar ne xəstiliyidi?

– Ürək, – deyə Səfərəli olini döşüno qoymuşdu.

– Tek ürəyin bir belə xəstiliyi var?

Səfərəli:

– Həle bu harası, – demişdi. – Uzun sözün qisası, maralın buynuzu özündən bahadır. Maral itso, bir söz demozlər, özü ilə buynuzunu aparsa, vay sonin halına...

İndi bi buynuz itib. Uç-dörd gün qoruğu olok-volok clodi. Tapılmadı. Şohərə sisəriş göndərdi ki, buynuz yoxa çıxıb. Onlar da tonbolilik eləməyiblər, görüb məktub yazıblar. Komissiya galəcək.

"Gəlsin do, gözlərim aydın, clo bil özüm buynuz çıxardacağam. Bu zohrimara qalmış da itməyo vaxt tapdı. Yaxşı, bu buynuz necə oldu? Göye uçu, yero keçdi?"

Zərfi götürüb ozısdırdı, cibinə basdı. Biloyinin qasındığını hiss etdi. Paltalarının qolunu geri dərtib baxdı. Taxıl bitləri idi. Onları vurub yere saldı.

"Bir buynuzun üstündə az qalıqlar məni dama basdırışınlar, ancaq görə marallara nece arpa buraxıllar. Hamısının içi boşdur. Belə buynuz qodri biliənsinizsə, maralların yemini bol eloyin. Əlbət bura gelərsiniz. Sizinle danışaram".

Gün qalxmışdı. Duman eriyib yoxa çıxmışdı. Yarpaqların arasından keçən şüalar qızıl biçaq tiyələri kimi yero sancılmışdı.

Zəkəriyyə kisonı sürüyb eşiyo çıxardı. Qara qarışqalann otlanın arasında ağaran ayri-üryü yoluna baxdı. Onlar arpanı öz yuvalarına aparırdı. Yolun qurtardığı yerde minlərlə sari qarışqa üstüste yiğilmişdi.

Zəkəriyyə ürəyində: "Gör maralın nə qədər şoriki var. Taxılbiti bir torofdon, qarışqə bir torofdon". - dedi, sonra sağ ayağını onların yolu ilə sürüyə-sürüyo getdi. Qayıdır kisoni qucağına götürdü, aparıb axura qoydu. Ağzını açdı,豪saltdı. Kisoni çevirib çırıldı. Marallar meşənin hor torofindən ora gəldi.

Quşlar ağalarının aşağı budaqlarına endi. Sarıköynək aman vermədən ötdü. Sərçələr cikkildəyib axurun taxtasına qondular. Quyrugunu başından yuxarı qaldırbıb yelpik kimi açan və oynamadan bir-birdən hamisindən cold və sırtıq idi.

Məşə "tuncelinin" dənnənləyindən sağsağan səsi çıçıldı. Başqası ona "hay" verdi. Bir təpə palıdıldan çıxdı. Saqqalınab yero salılmış budağa qondu. Bayaq səslədityini do öz yanına çağırıldı. Onlar təpişdilər, marallannı axuruna torof üçdülər.

Zinyət ollorının qoynuna qoyub marallara yaxınlaşdı. Marallar onun gəlişini duydular. Bir-bir daranıb o yana keçdi. Zinyət Zəkəriyyənin arasında bir maral da qalmadı.

- Zeki, sabahın xeyir.
- Aqibətin xeyir. Kişinin kefi necədir? Bu yerlər xoşuna golırmı? Zinyət gülümşündü, heç no demədi.
- Zəkəriyyə yeyib doymuş kefi kök adamlar kimi guruldadi:
- Bu qoruqdaçı maralların həmisi ona qurban! Hansını xoşla-
- yıra kosıb. Bir maraldan ötrü məni Sibiro göndərməyocelər ha!..
- Yox, lazım deyil, maral otindən ötrü gəlməmişəm ki... Dədim sənəbəş çökörəm. Neçə vaxtdır golib-getsərsən, səni özgələrdən soruşuram.

Zəkəriyyə Zinyətin marallara necə baxdığını görürdü. "Dəmek, maral atıno... Belə oğulun axını nə olar? Həle dünyaya göz açmamış maral atıno dadənsə, yekoləndo dağı-daşı boş qoyar. Mono deyirdilər ki, anam yericikliyəndə ceyran atı yeyib, ona görə de axırxın belə olub. Yox, gurək oğlum mono oxşamasın. Qoy onun yanında toyuq koşonda oti ürəşsin, gözlərini yumsun. Yoqin Zinyət elə bundan ötrü yanına gəlib. Boynuna alırm, ancaq gözlərindən oxunur. Əvvəller monim yanına niye belə bivaxt gelmirdi? Demək, səbəbi var. İnsan övladında hökmə bax!"

Zəkəriyyə yüzüncü maralın qayıtlığını eşitmədi. Ancaq onun nə deyəcəyini fikirləşmemişdi. İndi birdən-birə özünü bu sorğu-sualda hiss etdi.

Sürü qaçırdı. O iso tüfəngi üzüno qaldırmışdı. Tətiyi çekdiyi anda vurmaq istədiyi maral sürüdən ayrılb iрeli geldi, onun qabağında dayandı.

"Axi mon səno no cəmişom?"

"Heç no!"

"Bəs monim üryimi niyo nişan almışan? Heç bilirsən orda no var? Bilmirşən? Vurduğun doxsan doqquz maralın, ceyranın qanı! Gözlerimdə onların səno olan kini, nifroti. Dilimdə onların qarğışı, nifriti. Odur ki, dil açmışam. Gör no qodor günah törödibsiniz, bizi cana gotırıbsınız ki, dil açırıq, şahid kimi üzünüzo dururuq. Onsuz da güləllən açılmayacaq. Bizim ahimiz, nifratımız sonin gülləndən itidir - səni övlad üzüno həsrət qoyan biziq".

"Övlad" sözü çıxıdon böyükərən gözləri ilə Zinyəti axtardı. Yanında gördü. Əlini böyründəki maralın belino toxundurdu. Maralın dorisində titroyış vardi. Elo bil maralın bütün əzələlər tərəfə çökilmüşdi, qorxu mizrab kimi onlara çalınırdı, chtizaz iso Zəkəriyyənin ovçunda birləşirdi.

"Düşşəmon bir olar, beş olar. Polonglər, qaraquşlar, canavarlar, vasaqlar, sorcələr, qarışqalar, sağsağanlar... Ağlı koson do, kosmoyon do onun noslini daş atıb, güllo atıb, yemino boğazortağı çıxıb. Bir düşşəmon do tozə peydə olub. İşıq üzü görməmiş bu körpənin iddiasına bir bax!"

O, Zinyətə dədi:

- Səno yaxşı bir kabab verocoyom.
- Zeki, neço ildir onların üstündə zəhmət çəkibson, gecon-gündüzün olmayıb, üzüno pis söz gelməyib. İndi istəyirsin mondon ötrü...
- Eybi yoxdur.

Yarpaqların arasından sütülən günəş şüası Zəkəriyyənin üzündə, boyunda, sıftında gezdi.

- İsti no tez düsdü, - deyo göyo baxdı. - Bürkü olacaq.

Marallar arpanı yeyib uzaqlaşmışdı. Axurun yanında Zəkəriyyə ilə Zinyət qalmışdı. Galinin gözü marallarda idi, Zəkəriyyənin gözü axurda darasımıq qarışqalarda.

- Gol gedek, hole bir şey yeməmişik. Kababa qoder soni noyo qonaq eloyim, he? Yaxşı göbələyim var.

- Evdo bir şey görmədim, - deyo Zinyət tutqun halda cavab verdi.

Onlar qol-boyun olub uzaqlaşdırılar. Ot tayasının yanına goldilar. Bir kökden qalxan fil qulağı boyda dörd yaşıl yarpağın horosu bir torofda arxasını yero qoymuşdu. Çürümüş bir çəngə otun arasında

iso lalo bitmişdi. Lakin qırımızı leçokları qopub düşmüş, onların çöküklerine şeş dolmuşdu. İri, tütün kimi san, tüklü yarpaqları olan qatırquyuğunu qarğıdalıya oxşayan çıçıkları tökülmüş, toxum bağlamışdı.

Zəkeriyyə kolları araladı. Üstünde torpaq, peynir qalmış süd kimi ağ göbəlek göründü. Yənində torpağı təzocə qaldıranlar da var idi. Göbəlekleri Zinyət yiğdi, Zəkeriyyə ağacın quru budağından tutub dardı, qopartdı, xirdaladı. Ocaq qaladı.

Zəkeriyyə qorudə bir yetim quzu saxlamış, onu maralların süd ilə böyümüşdü. Quzunu kəsmek, özünü də Zinyətə göstərməmək istəyirdi.

O, göbəlekleri közün üstünə düzdü. Duz səpdi. Aradan az keçəndən sonra terlədi, öz təri ilə kasasını doldurdu. Zəkeriyyə göbəlek-lərdən birini götürüb arvadına verdi:

- Öğlumun mənə oxşamasını isteyirsən?
- Zinyət göbəleyin turşmeza, dadlı suyunu içdi.
- Yox, onu oxudacağım. Bizim ikimiz de...
- Bura bir nəfər gelmişdi. O deyirdi ki, adamın savadı artıraqa ömrü gödəlir. Məni xoşbəxt hesab elayir. Deyir yüz yaşayacaqsan.

GÜNORTA

Talada maşından bir adam düşdü. Əlində narıncı portfel vardı. Gündə başının ortasını parıldadırdı. Əlindəki portfel irilikdə kölgəsi yero düşməşdi.

Zəkeriyyə irəli yeriyyib, onuna görüşdü.

- Ver çamadanı götürüm, - dedi.
- Çamadan deyil, ay xani-xarab!

"Bəs bu irilikdə nədi, içina yorğan yerləşər. Şəhərdə qatardan düşəndə beləsini aparmağa həmişə hambal tuturdular".

- Şəhərdə de bunu gəzdirirsən?

- Tek man gəzdimirəm, bu saat məddədi.

- Elo bildim ki, bəs... - dedi və sözünün dahisi ürəyində tamamladı. ... et aparmağa gelisən. Ora bir qoyun cəmdeyi yerləşər.

Səforoli pencəyini qolunuñ üstünə atrüşdi. Sağ əlini qabağa uzadıb portfelin ağırlığını yoxlayırmış kimi qaldırbı endirdi.

- İnsan getdikcə daha çox ferdiləşir; yəni tekce özünü fikirləşir. Elə bu çamadan dediyin portfeli götürək. Əvveller özümlə idarəye kiçik bir qovluq aparardım. Təkə kağız-kuğuz yiğardım. Bunun

iso içinde hər şey var. Kitab, doftər, qələm, mürekkebqabı, çay qaşığı, yemek-içmek, göy-göyorti, deyişək, cimərlik paltarı - bir sözə avaddan başqa lazım olan no vərsə doldururq bunun içərisinə. Bizim nəsil köçəridi, daimi məskənimiz yoxdu. Tramvaya, qatarda, teyyarede, küçəde, iş yerində dahi çox olur; odur ki, dorzi kimi iynəmizi yaxamızda gəzdirməye öyroşmışık. Keçmişdə adamları dəfn cleyəndə yanına hər şey qayrıldalar. Biz de eyni işi görürük. Təkcə biz yox ha, ümumiyyətlə bütün dünya ziyanları hazırda bu voziy-yotdəydi. Ölüm bir anın içinde baş verir. O, adam hər yerde yaxalaya bilir. Meşhur bir şair küçədə qozet növbəsinə durur, toza çıxmış şeirlərinə baxmaq istəyirmiş. Qozet elinə çatmamış canını tapşırıf.

Onun söhbəti Zəkeriyyəyə qoriba göründü. Fikirloşdı ki, bunun başına hava gelib. Her defə Səforəlini görəndə belə düşünürdü. Onun danışığında, fikirleri de, horoqətləri de Zəkeriyyəyə dəlini xatırladırdı. "Qəbir nədi, çamadan nədi, bu hansı zəmanədə yaşayır, yoxsa beyninə at topib?!"

Soforənin dinmediyini görüb davam etdi:

- Xoşbəxt adınsan, Zəkeriyyə! Özünü veribson bu məşələrin yaşıl, serin qoynuna. Qatıqdan-süddən yeyirsen, natural sudan içir-son, lozzət alırsan. Ayağının altında qır erimir, başında beynin qay-namır. Su növbəsində durmursan. Hər gün on beş dəqiqə işə gecikirəm, denən niye? Qozet növbəsində yubanıram. Satıcı şikostdı, qozetləri bir-birinin içində çıxaranə qədər adamın sebri tükenir, asebələşir. Sonra qozeti açıb oxuyunda əsəbilik üstünə əsəbilik gəlir. Nədi, belə şeylər sənə qariba görünür?

Zəkeriyyə taxtın üstündə oturub zarafatla dedi:

- İsteyirsen yemizini deyişək. Sən gol qoruğa, mən gedim şəhərə.

Zəkeriyyə bu sözü zarafatla, cə-bəlo dedi. Ancaq doğrudan da özünü şəhərdə hiss etdi. Başında hesir slyapa, elində portfeli. Yeyin-yezin gelir. Terleyib. Budur, məşəliye çatır. Axurları görür. Portfelin içindəkileri axura tökü, etrafə baxır.

- Ey-hey!..

Marallar səsə gelir. Adamlar dönüb təccübə ona baxırlar. Səs-dən narahat olub qaçırlar, hərəsi bir torəfə üz tutur. O isə nəre çəkir.

- Ey-hey!..

Nəre qaralıñış daş binalarda eks-seda verir, küçələrə yayılır. Adamlar nece də çoxdur. Sekilər, küçələr tutmur. Axur bildiyi iso bağdadı skamyası imiş...

Zəkeriyyə Səfərliyə baxıb güldü.

- Dündü, dilim deyir, ancaq mən orda yaşaya bilmərəm. Burdan heç yero tərənməyəcəyəm!

- Mon də ha deyirəm ki, birdəfəlik bura çökilim... görürəm yox, qəzət oxumasam, radio cəitməsəm, televizora baxmasam, bağım çatlıyalar. Təmiz havaya, suya, asudoliyə uyub bu "Allahu əkbər" in qurtardığı yerdə qala bilmərəm.

O, daxmanın qoruğa açılan pəncərəsini itəldi.

- Səliqəli daxman var. Nə vaxtdan belədir?

- Arvad golmişdi, sondən qabaq gedib.

- Ha?

Səfərli Zəkeriyyədən su istədi. İçdi. Əlini ağızına qoyub dişlərinin gönədiyindən şikayətləndi.

Pəncərədən eşiyo baxdı, ağacların arasında bir maral gördü.

- Ho, indi daniş görək buynuz necc olub?

- Pişik apanb.

- Zarafata başlayıbsan?

Məktub Səfərliyə çatanda fikirloşmışdı ki, iton çox şaxeli, böyük buynuzlardandı, kimoso bağışlayıb, o da tikidirdiyi tozə cvinin divanına vurub.

Səfərli neçə il idi ki, ev həsrötindəydi. 26-lar bağının yanında on kvadratmetrlik mənzili vardi. Buraya özü, arvad-uşağı, televizor, soyuducu, şifoner, qoz ağacından bir çarpayı, stol ve stillar yerləşdirmişdi. O, idarədə icz-icz "dünyada əhalisi on six olan yer bizim evdir" deməyi xoşlayardı. Çox vaxt tənəffüs olmamış işdən yoxa çıxardı. Lazım olanda köhnə univermaqdə axtarış tapirdildər. Görərdilər ki, şiyasını əlinə alıb, barmağlı ilə başının ton ortasını qasıyır.


- No alırsan, Səfərli?

- Uşaq çarpayısı, xarici maldı, keçməli deyil.

Onu məzəmmət clayırdılar: "Sənin ki, şey qoymaşa yerin yoxdur, onu alıb neyliyirsin?".

- Evim danışqaldır deyin xoşum gələn şeyi almayıacağam?!

O, alıqlarını kağıza büküb bağlayar, şifonerin üstüne yığırdı. Zarafata salıb deyərdi ki, bizim bir otaq tozə cvlorın ikisino doyor. Tozalorlarda adəmin başı tavana toxunur. Bizim evdə isə üç nəşər bir-birinin çiyninə çıxsa, başı tavana çatmaz. Aradan kəsdirom, iki-mortebəli olar.



Zəkeriyyənin məktubunu alan kimi ağlına qoribə fikir golmişdi: "Neçə il bu idarədə işləsəm də, evimdə maral buynuzu yoxdur. İşdən gelirsən, şiyapanı çıxarırsan, onu maral buynuzundan asmağın loz-zeti başqadır. Sənki maral öz buynuzunda monim iton şiyapamı, usağın zivedən götürülən paltosunu, arvadın zibile qarışb gedən corabınan bir tayıni hardansa təpib getirib".

Səfərli fikirloşmışdı ki, maral buynuzu dormandır. "Qoyunu no qədor yaxşı yeməsən belə, gözünün qabağına canavar bağlayandan sonra ariqlayıb çöpo dönor. Əgər ürek dormanı qorxunc buynuz şəklində evə girse, orada xəstilik davam gotiro bilməz".

Müdirin yanında qoruğa getməyin səbəbini aydınlaşdırmaq üçün de behənə tapmışdı...

İçəri girdi. Müdir onu görüb xatırladı ki, Səfərolini yanına çağıracaq, xüsusi tapşırıqla qorugullann birinə göndərəcəkdi.

- Yaxşı ki, golibson, - dədi. Yaxınında ona yer göstərdi. Bahalı siqaret qutusunu qabağına itəldi.

- Men çəkmirəm, Bilal müəllim.

- Yaxşı cəyirən, Səfərli. İndi sənə papiroş toklif eləmək körpə uşağı papiroş çəkməyi öyrətmək kimi cinayətdir. Ürəyini qoru. Sonra ələ düşməyəcək.

- Bilal müəllim, fermalar no vaxtdan bəri yaylaqdadi. Dabağın tüğyan ciliyen dövrüdür. Zəkeriyyə fikir verməyocok, maralların arasına xəstilik yayacaq.

- Deyirson dabaq düşəcək, he?

- Bəli.

O, katibəyə tapşırıdi ki, bütün şöbələrin işçilərini kabinetə çağırınsın, iləs var.

Həmi gelib oturdu. Müdir Səfəroliniayağa qaldırdı.

- Dur, soni bir yaxşı-yaxşı görsünlər. Gözlerinə su versinlər.

Səfərliayağa qalxdı.

- Onun üzündəki tori görürsünüz? Golir yanına, deyir, Bilal müəllim, bir ideyam var. Soruşuram, - no idəyadır, Səfərli? Deyir ki, Bilal müəllim, bos qoruglara gedirəm. Birdən marallarə dabaq düşər. İndidən profilaktiki tədbir görmək lazımdır. Çəst i slava vam! Yaş! Əmr verəcəyim, sonin üçün direktor fondundan mükafat aylılsın, belə oğlanlara halaldır! Baxın, ona yaxşı-yaxşı baxın, nümuno götürün, işə can yandırmaq belə olar. Hansınız golib cəyibsiniz ki, moni filən məsələ düşündürür? Heç biriniz! Götürüb gül kimi



maralların taleyini sizo tapşırırlar, daha demirler ki, sizin özünüüz maralsınız, rohmatlik Öbdürümibeyin marallarından. Saysan, görrik ki, işçilörümüz saxladığımız marallardan çıxdur. Heç birinizin du vadına osas isimiz düşmür. Bura bax, Salaxov, neçə qorugumuz var?

Müdirin üz çevirdiyi adam yanındaki yoldaşına torof döndü. Çünkü müdir onun yanındaki familiyasını deyib buna baxırdı. Sonra olini döşünü qoyub soruştu:

- Moni deyirsiniz?
- Son! Yeni adını, familiyanı da bilmirson?
- Bilal müöllim, monim familiyan Verdiyevdi, o yoldaş da Salaxov yox, Salaxyandi. Milhiyyotımız da ayrıdı.

Müdir hırslondı:

- Bura bax, araya söz qatma, onu du tanıyalım, soni do. De görüm, qoruqların sayını bilmərsənmi? Bilmirson! Daha lazım da deyil. Onsuz da yalan devçokson. Otur, otur!..

Danlanan adam birçə huru deyo bildi ki, Salaxyan mühəsibin üçüncü köməkçisidir, idarə işçilərinin omok haqqını yazar.

- Soforoli - deyo müdir üzünü "dostuna" tutdu. - Salaxov kimi adamların acığına sono toşəkkür du elan elayırem.

Sonra o, katibəyə tapşırıdı ki, deyilənləri protokolda qeydo alsın. Katibə yazdırdı. Saçı tez-tez irolli axıb üzünü örtürdü.

- Son niyə başını aşağı salırsan? Adın da yadimdən çıxdı, - dəyo müdir dözləri gənəsində dironon kişini "yaxaladı". - Niye toklif irolli sümürsən?

- Adının Sərbəzdi, Bilal müöllim. Skladda işleyirem. Monim de toklifim var.

- Ho, de gorum nodı?

Sərbəz qalxdı. Müdir başı az qala təvənu çatın bu adanı birinci dəfə görünmiş kimi süzdü. Qişqırdı:

- Otur aşağı! Belə uzun adamın toklisindən nə çıxacaq? Ho, cədirim.

Sərbəz oturdu.

- Bilirsiniz, Bilal müöllim...
- Yox, bilmirəm.
- Zəkəriyyənin qoruğu rehmətlik şairin yadigəndi. Gələniz qoruga bir xatiro lovhəsi yapıyıldıraq.

- Yox, on ölüsen, gəlmənə marallara şəir oxuyaq. Toklifin bəyəniləşsin. Bizi kışının adını biabır eləyo bilmərik. Toklif verin

Soforoli kimil İmerino Soforoli kimi! Mon soni yaxşı tanımımışım, Soforoli. Gorok ki, sonin evin do yoxdur, eləmi?

- Yoxdur, Bilal müöllim.

- Olacaq, belo işçinin ev mosolosunu holl elomosok, vicedunumuz ağrıyı. Ay qız, protokolu yazırsanım? Yaz ki, ev mosolosu bu gün-lərdə holl edilsin. Ho, indi durun gedin, hərnə öz toklifini hazırlasın.

Adamlar kabinetində çıxanda o, Soforolinin saxladı. Bir papiros çıxardı, bürməqlərinin arasında yumşultdı, sonra dodaqlarına tor-sino alıb yandırdı.

- Bilirson no var, Soforoli! Men artıçıldı da müdir olmuşum, orada işleyəndə bir hoqiqotı dork elomisən ki, bul tutan barmaq yalayar. Müxtəsori, yalmul müdə! Moni baya düüsürsonmı? Əgor yaxşı işloysi sonso, bunun sono xeyri doymolidir. Direktor fündündən ayrılmış onluq da, şoxsi işino yazılın toşökük dö, ev mosolosu do lazımdır. Bunların hamisini elomok olar. Eloyecoyon do! Bunlar öz yerində. İndi sono şoxsi tapşırıq var. Biziñ qızın müdafiəsi sidir. Olur elmlər namızodi. Onun binketinde böyük vo möşər adamlar golocok. Deyirom, do bıd iş görök. Vürni verən utunmaz. Sono ürəyim qızır, ona góro bu sözləri deyirom.

- Arxeyin olun, Bilal müöllim, monim yanında baş kəsilso, inkir-minkirdən do gizlədərəm.

Müdir olini belino atdı. Üz-gözünü turşutdu.

- Zohrimar radikulit qoyur ki! Bütlə canınızı bu yolda çürütlük. Iləç kim do bizim heykəlimizi ucaltımayacaq. Elə indi üzümüzo deyirər ki, çıx get pensiya. Neco gedim, gorol yerimo bir adam hazırlayam, ya yox? Sonin kimi bir oğlanı işin içinde bişirsem, bilarom ki, mondən sonra maralları doyb toxunun olmuyacaq, ondan sonra gedərom istirahəto. Ho, istoyırom ki, bıñ buncədə bizim do adımızı yada salın olsun. Kışının özü do qızə cıstıdır. Deyib ki, maral etindən bir kabab...

Soforoli olini gününün üstüne qoydu...

İndi o, birdən-birdə Zəkəriyyəyə aqib demək istəmirdi ki, maral kəsib aparmaq üçün galib.

- Demək, monimlə zarifətə başlayıbsan. Buynuzun qıymotunu bilirsin do, ondan üç-dörd qutu dorman hazırlamır. Bos no bilmədin buynuzul Neyliyibson?

Zəkəriyyəni od götürdü:

- Neynomisəm? Soxınışam gözümə! Yaxşı ki, buynuz çıxartma-mışam, yoxsa deyordiniz ki, maralın buynuzudu, başına sancısan.

Soforolinin moqsodi Bilal müollimin tapşırığını nəcə olursa olsun yerinə yecirəm iddi.

"Aparsam, yanında gözü kölgəli olacaq. Mənə ev düzoldəcək. Yaxşı, yağı vozifə verəcək. Mən do adam olacağam. Açığı budur ki, nə dissertasiya müdafiə eliyənəm, nə de böyük istedadım var. Xirdə-xirdə qalxmaga çalışımlıyam. Ensəm, vay halıma! Yixılsam – durguzmayacağım. Zəkeriyyonın birço nöqsanını göstərim, qorxığın biridir, başlayacaq yalvarmağa, sonra da no desəm, elini gözü nün üstüna qoyacaq".

Qalxıb qabağa düşdü, qoruğa girdi. Üstündə ağac göbəleyi bitmiş yaşıł rəngə çalan kötüyü baxdı. Bu armud kötüyüünün qabığında nə vaxtsa qızılmış "R" hərfi irilərəcəb şəkli düşmüşdü: qabıq hor torəsfəndən qıçırılmış xəmir kimi irili çıxmışdı.

– Qoruya kim girib, bura adını kim yazıb?

– Bu qoruqdan qabaqkı işdi.

– Sizi başlı-başına buraxmışıq. Maral qoruğunu boyaqçı küpüno döndəribsiniz. Kim istoyir adını yazar, ağacıları kesib aparır, heyvanları vohşicinosına qırır. Onlarda vicedən qalmayıb, sizdə də insaf.

O, portfelini yellowo-yellowlo ağacıların altından yel kimi örtürdü. İsteyirdi ki, Zəkeriyyə qaca-qaca onun dalınca golsin. Ancaq onu özündən qabaqda görürdü.

– Biri buynuzunu itirir, o birisi...

– Yəni bir buynuzdan ötrü mono gülləlemek kəsdirəcəksonso, get ver məhkəməyə.

Soforoli dayandı. Narncı portfel çürük kötüyün üstünə endi. Əlini Zəkeriyyənin gözləri qabağında oynadı. Sanki bu saat onun bəbəklərini tökücəkdir.

– Özüñə çox güvənəmə. Tutarlar, hole o tərəfə do keçərlər. Vəzifədən sui-istifadə edirən.

– Ay yoldas, mən ömrümü bu meşələrin heyvanları ilə bir yerde keçirmişəm. Dönüb onları tayı olmuşam. Bunun ovəzində buynuzdan ötrü dama saldıracaqsınızsa, buyurun.

Soforoli bu üsulla ona yol tapı bilmədiyiini görüb dilini doyişdi:

– Sizdə qonaqla belə danişırılar?

– Mən sənən kimi qonaq görməmişəm. Bizim yerdə deyərlər ki, qonaq ev sahibinin dəvəsidi, harda xıxləse, orda yatmalıdır.

Maral sos eşidib kollarının arasından onlara baxırdı. Hor gün axura arpa töken adam sürünən içino girəndə ondan ürkəmər. Cavan marallar onun paltarlarını innsiləyir, o isə hamısının belinə ol çəkir, tumar-

layır, nərəden başqa hor sözü piçılı ilə deyir. Lakin onun yanındakı yad adəmin gözlərində biçəq, ölüm saçan tüfəng lülosının parltısı var.

Yatan marallar da qalxdı.

Ana maral qabağa düşdü. Sürü onun dalınca qaçmağa başladı. Daxmaya sən üz tutdular. Sonra böyükənlər.

Kolların xişlətisi, dırmaq səsləri Soforoli ilə Zəkeriyyoni dövroləmişdi.

– Görəsən, heyvanlara no olub? Günün günorta vaxtı onları qorxudan, hürkədən nədi? – deyə Zəkeriyyə deyindirdi. Sonra olbrını gəyo qaldırıb clo bil taladakı bütün havanı ciyərlərino çökdi vo bork-dən qışqırı:

– Ey-hey!..

Soforoli diksindi. Rənginə sarılıq çökdü. Çimxirdi:

– Meşədoson?

– Meşədo olmayıanda bos hardayam?! Bura şohor deyil ki, yavaş danışasan. Meşədən alçaq soslo hökm clomək olmaz! Gorok səsin bütün soslərindən güclü ola, gur ola.

– Holo bir do bağırsırran?

Zəkeriyyə onun dediklorino məhol qoymadı, ayrılib sürüyo törfəndi. Marallar ona çatanda yavaşıyr, Soforolını görondo iso daha da bork qaçırdı.

O, qollarını qaldırıb sürünen qabağına çıxdı. Sürü dayandı.

Onların heç birino özgə oli doymayıb.

Maral anadan doğulan kimi qaçır – yaşamasıq istoyirso, qaçmağı bacarmalıdır. Dünyaya göz açığı ilk anda anasının dili onun üstündə yavaş-yavaş, horarntı gozir, hoyal iso ona qarşı belo məhrəbin olma-yaaeq. Onu ovçular güdücək, canavar qovacaq, vaşaq tutacaq. Onu yerdən motosikletlə, göydən vertolyotla qovacaqlar. Onun danışmağa dili yoxdur, lakin o, taleyini bilir.

Zəkeriyyonin qolları göydo qalmış, sürü dayanmışdı. Cox qızla-rın hoşəd apardığı iyi, qara, nomli gözər ona dikilmişdi. Fikirloşdı ki, nodonson gözel gözər dünyada on aciz məxludə olur. Maral ürəyinin tövüşməsini cıtlımoson do hoyocanını, qorxuduğunu uzun kır-piklərin bu qoruq kimi çoporlədiyi gözlərindən oxuyursan. Kodur do, məhzunluq da maral kimidir, elindən çopor yixmaq golmir.

– Nə olub, Alagöz, niyo qaçırsan?

O, bu sözləri ana marala elo tomkinlo, clo ciddi dedi ki, sanki həcyan onu başa düşürdü, sualına cavab verəcəkdi.

Səfərli yarpaqları tökülmüş budaqları bir-bir oyib zoğalı sıvırıldı. O, ciblərini doldurub Zəkeriyənin yanına geldi. Marallar kol xışılısı eşidib səksəndi və onu görüb Zəkeriyənin o tərəf-bu toro findən sıçrayıb qaçıdı.

— Tez ol pencəyini geyin, — deyo Zəkeriyyə soslondı.

— No olub bəyəm?

— Köynayından sonı polongə oxşadıb qorxurlar.

Səfərli özündən razı halda gülümşündü:

— Arvada deyirom ki, bu köynokdə polongə oxşayıram, deyir ala ey!.. Kaş hurada olaydı. İnanayıdı. Görəydi ki, Allahın maralları da məni polongə oxşadı.

Onlar daxmaya tərəf golirdilər. Sürü getmişdi, yerdə bir buynuz qalmışdı. Zəkeriyyə onu götürüb Səfəroliyə:

— Al! — dedi.

— Özün apara bilmirən?

— Apararam, ancaq məni buynuz üstündə qoz qabığına qışna-mışdım. Neynirom buynuzu, mənə maralın gözəlliyi bosdi.

No gözəlli! Əgor maralın iqtişası xeyri olmasa, heç sax-layarıqmı?! Bu qoruqlara görə heç bilirsən nəçə adam maaş alır? Bu pullar hardan gəlir! Buynuzdan! Gözoli rəhmətlik İbrahim xanın horumxanasında saxlayırdılar.

Səfəroli maral oti aparmaq üçün gəldiyini ona heç cür deyo bilmirdi. "Tors adama oxşay. Məşədə böyüküb da. Belosino no deyəson?" Qəbirəqasılalının biridi. Deyir, sözü atarsan ortalığa, sahibi götürür. Bu götürmür. Səhərdən bəri him-cimla danışıram, bir qulağından alıb o birisindən verir. Aylı mağaralarının yanında, vəhşilərin içində yaşayından no gözlayəson?! Radio çıxımur, qozet oxumur. Lap atomi müharibəsi olsa belə, xəbor iutmayacaq. İnsanlar göya raket qaldırır, kosmosa gedib qayıdır, bu həlo fil qulağında yatıb. Qəbirəqanı çox qalındı, çox yaşayacaq. Vaxt golocok, onun yubileyini keçirəcəklər. Ondan çox yaşamığın sırlarını öyrənəcəklər. Özündən yalanlar uyduracaq. Deyəcək: no bilim ot yeməmişəm, qatıldan başqa dilimə bir şey dəyməyib, daha boynunu almayıcaq ki, qan-mazlığın ucundan ömrü uzun olub. Mən bunu necə başa salım, ilahi! Bilal müəllimin yanına olibəş qayıtsam, toşokkürü pozub təhəmot yazacaq, mükafat əvəzinə ezməliyət pulunu maaşimdən çıxacaq. Təza ev əldən gedəcək.

— Marallardan xəstəsi var? — deyo o, Zəkeriyyədən soruştı. — Niyo yoxdur?! Hokim göndərirsiz ki! Yemən barda pisi var marallarında, özün do deyişən ki, bunların buynuzu dormandı. Qod-rini belə bilirsəniz do. İldə bir dofo hokim gölmir, öz cibimdən xorc çekib hokim gotirirəm. Siz salamatına sahibsiniz.

Səfəroli evi, mükafatı, yağılı bir vozifoni gözünün qabağına gotirirdi. Zəkeriyyənin torsluşunu açığı tutdu. Lakin yumşaq dənisi:

— Xostoliyi ağrıdı?

— Bori gol, — deyo Zəkeriyyə onu ot tayalarının yanına apardı. Sürüyüb gotirdiyi buynuzu dirokden asdı. Aralıda donuxmuş böyük maralı göstərdi.

— El arasında bunun xostoliyino "dilbaş" deyirlər.

— Bu ki ölü, akt yazıb kosok, mundar olmasın.

— Ne danışırsan, hor dilbaş olanın boğazına bıçaq çox soydim, qoruqda maraq qalmazdı.

Səfəroli bu söhbətdə işıq ucu gördü. Marala yaxınlaşış çömoldi. Bilici adamlar kimi sağdan, soldan baxdı. Sifotino ümidişiz bir ifadə verdi. Maralın yumulu gözlerindən axan yaş burmunun üstündə cırır salmışdı. Alt dodağından köpük sallanmışdı.

O, şaqquştu eşidib kirpiklərini qaldırdı, lakin qapaqlar yene do yavas-yavas endi.

— Əde, bu ölü.

Zəkeriyyə onun toşvişino ohomiyyət vermodı:

— Dava-dormanını elomışom. Sabah sürüyo qoşulacaq, — dədi.

Səfəreli qayıdır Zəkeriyyə ilə üz-üzə dayandı.

— Özün bil, ölsə, günahı sonin boynunda qalacaq.

Zəkeriyyə fikirloşdı ki, maralı kosso, hom Zinyotin istoyını yerinə yetirə bilər, hom do Səfəroli ondan razı gedər. Bu, çox asandır. Amma o, bir dofo söz vermişdi, andını pozmayaçığına and içmişdi. Eto bu zaman qarşısında ağsaçı bir adam dayandı. Onu ilk dofo muralları buraya getirdikləri gün görmüşdü. Bu qoca o vəde verdiyi sözü bir de tekrar eddi:

— Zəkeriyyə, son osil ovçu olubsan! Buna görə do səni çağırıldırmışam. Sənə bir vəsiyyətəm var: doğma yurdun gözəlliyyini qorumaq namus, qeyrot işidir. Muralların birinin do cosodi qoruqdan konara çıxarılmassisn. Ölonini bu palidilərin altında basdır. Soni al dilo tutacaqlar, yoldan çıxmə!

Ağsaçı adam yeno yoxa çıktı. Onun göstərdiyi topa pañıldalar saqqıldı, meşo soslandı, marallar yuxu kimi gözləri öündən bir-bir keçdi. Bos bu dazbaşlı, olı portfelli adam kimdir, nə istoyır?

Zəkoriyyəni tor basmışdı. O, sir-sifotının torını sılıb üzünü Səfəroliyə tutdu:

- Heç ova çıxıbsan?
- Yox.
- Monim yerində işləyorsən? Tokbaşına bu meşədo yaşıyarsan?
- Dəli olmuşam!?
- Mon də dəli olmamışam. İndiyo qodor az qan təkmomışəm.

Zəkoriyyə ol atub qayıständakı bıçağı əsobiliklə çıxardı. Uzun, enli diliñə taqqılı ilə açdı. Bunu görən Səfəroli sənlığa tutulmuş xəstəyə döndü.

Zəkoriyyənin hırslı gözleri, bıçağın parıldayan tiyəsi, meşənin kimsəsizliyi bir-burını tamamlayan kino kadrlarına bənzəyirdi. Səfəroli dali-dalı gedirdi. Ayağı ilişdi. Zəkoriyyə onun üstüne oyıldı. Qolundan tutub qaldırdı:

- Nə istoyırsən, ay qardaş?
- Bıçaq ona tərəf uzandı.
- Al, bacarığın varsa, özün kos.
- Mon heç toyuq kosməyi də bacarmıram.
- Bəs onda niyo könlündən maral atı keçir?

Səfəroli bıçağı aldı. Marala baxdı. Heyvan bayaqkı kimi dayanıydı. Yumulu gözlərindən yaş süzüldürdü.

O, bir neçə addım marala tərəf getdi. Dayandı. Bıçağa baxdı. Onu gücü gəldikcə tulladı, qaydırıb portfelinə göürüdü.

- Yaxşı, görüşənök, - deyib əsəbi addimlarla daxmaya tərəf getdi. Güñəş zenitdə idi.

QURUB

Axşamçağı zirvələrdən üzülüb gələn buludlar yağış töke-toko keçirdi. Meşo səslerlə dolmuşdu. Damcılar şappılı ilə yarpaqlara döyür, süzülür, otlanın üstüne düşürdü.

Marallar pañıldaları altına yığıpmışdı. Onlardan tek birini yağış döyürdü. Onun kırıplarına kiçik parlaq, ağ gilələr düzülmüşdü.

Günün şüalan buludları arabir deşib keçir, sulu yarpaqları parıldadır. Bozon do buludlar günüşi bodırılmış Aya döndör, sonra iso tamam itirirdi.

Soforeli pəncərədən marallara baxındı. Zəkoriyyə gah müdərin göndərdiyi, stolun üstündəki kağıza, gah da Soforeliyə kinli nozor sala-sala deyinirdi:

- Aldım haqqımı. Əziyyətimin, neçə illik zohmətimin cavabı goldı. Müükafat verdilər. Dedilər ki, evindən-çəsiyindən ayrılib heyvanlara qoşulmuşdun, isti yeməyo, rahat yorğan-döşyo hosrot qalmışdin, arvadının üzünü ayda bir doşo görürdü. Bütün bunlara gərə sağ ol. Demədilər ki, bu müddətdə bir maralın burnu qana-mayib, onların sayını dörd-bəş qat artırıbsan, adını, heç olmasa bir dəfə xeyirliyə çökök. Mon indi gedib no deyim? Günahım nodı?

- Özün homişə deyirdin ki, işləmək istəmirən, çox oziyyət çökibson. Get dinclə.

- Cavan vaxtında məni pensiyaya çıxardınız demək.

Səfəroli onun deyintisini ohomiyət vermedi.

Zəkoriyyə taxtın üstündən yapılmış kürküñ götürüb çırpdı. Toz-torpaq daxmanın havasına qarışdı, pəncərədən düşən işq zolağında qaynaşdı.

Səfəroli iki barmağı ilə burnunu tutdu. Üroyindo dedi ki, qoy tez rədd olsun. Qaynaşan tozun arasından gözlorunu, yuxuda olduğu kimi, müdər göründü. O da burnunu tutmuşdu. Kiflənmış qoyun dorisi iyi verən daxmada dayanıb ali ilə işaro edirdi ki, Zəkoriyyəni aralıqdan götürsənlər. Gözü görməmiş, könlü bulanmamış sil-süpür cəsisiñər; vozifəsinə yaramır, mühüm tapşırıqlara omol elomır...

Zəkoriyyə Səfərolunu şohoro olibəş yola saldığı günün sohorisi o yenidən qaytmışdı. Qılığına girmişdi:

- Bilirsin no var?

- Yox.

- Bilal müəllim bir tapşırıq verib, gərek buna qeydsiz-şörtüsüz omol cleyeson. Elo bil ki, mühəribədə möglüb olubsan. Bu, çox ciddi məsolodır. İki-üç ay bundan qabaq idarəmizə qonaqlar golmuşdı. Söhbot vaxtı, hörmət olamoti olaraq, Bilal müəllimi onların ağsaq-qalını dağlanması maral ovuna dovut cloyib. Kişi görüb ki, bu cəntimendir. Yeni ləp müəllime oxşayır, bundan ov eleyon olmaz, razılıq da vermoz. Elo hörmət xatirinə təklifi ortalığı atıb. Dünon telegrafın

vurub. İki gündən sonra burada olacaq. Ova çıxməq üçün gelir. Bilal müəllim dilindən bolaya düşüb.

Səforəli sözüne ara verib demişdi:

- Bu məsələdə ettiyatlı olmaq lazımdır, burdan rəng qoxusu gelir.
- No rəngdi o?
- O elə bir rəngdi ki, adama çökəndə otuz il göze görünmür.

O, Zəkeriyəni qorxuzmaq üçün hor cür uydurmala el atmağa hazırlı idi.

- Mənə kim rəng yaxacaq? Nədən ötrü rəng yaxacaq? Ele böyük vəzifəm yoxdur, mehtər babayam. Deyiblər, bu heyvanlardan göz-qulaq ol, men də saxlamışam. Pis iş görməmişəm, mənə rəng yaxalar.

Səforəli barmagını kolloşinin ortasına qoydu:

- Ay baş! Yatıbsan ey həlo. Yuxu görürən, sən həlo keçən əsr-dəsan. Her şey kağızdan keçir, rəngi do kağızla yaxırlar. İndi işinə bax, o, hura maral vurmağa galir. Başa düşdün?

Zəkeriyə əsəbilikle bir yarpaq qırıb ceynədi. Zəhor kimi acı olduğunu tüpürdü.

- Qara qızın dördi varmış. Hardadı elo çıxdaş maral ki, birini do qonağa xoş gəlməkdan ötrü kəfə qurban verək.

- Bunun ona daxlı yoxdur. Qonaqdı, ova gelir, maral vura bilməsə, gedib danişəcək ki, Azərbaycan dağları qıpçıru. Bilal müəllim də deyir qeyrət yerdidi, qonağın yanında özüntüzü sindirməyaq.

Zəkeriyə özünü bilməməziyyə qoydu:

- Bunu mənə niyə deyirsən?
- Bəs kimo dəyim? Bilal müəllim tapşınib ki, qoruqdan iki maral təşkil etəyəsen.

- Gələnlər kordu, bilmirlər ki, bizim dağlarda xallı maral olmur?
- Bunun sənə daxlı yoxdur, tapşırılan elo.
- Bu barədə müdürü yazılı əmrini ver.

Uzun çənə-boğazdan sonra Səforəlini yeno do pis yola saldı. Aradan bir gün do keçmədi. Zəkeriyəni işdən azad etmək haqqında əmər gotirdi. Yazmışdır ki, işə sohlenkar yanaşır, bir buynuz itib.

O, şəyərini yüksəldirdi. Qab-qacağı, stakan-nəlbəkini xurcuna qoydu. Tüfəngi çıynına asıldı. Qapıdan aşılib çıxdı.

At palidin kələğosunda başını yırqlayır, quyrugu ilə mozaicanları qovurdu. Yağış kosmuşdı. Cığırda su panıldayırdı. Dəmcilər ağaclardan yağış kimi səpelənirdi.

Aşağıda, bulağın başında dayanmış yük maşınının teknəsi aydın görünürdü. Orada ağac qabıqları, balta ağızından qalmış qamqalaqlar, bir neçə congə yosun vardı. Kabinetdək adamların qaralıları seçiliirdi.

Zəkeriyə xurcunu atın torkına keçirdi. Toxunma bağları iləg vurdur. O, başını qaldırıb qoruga baxa bilmirdi. Maralları dodaqları ose-ose sayıb Səforəliyə təhvıl vermişdi. Akta qol çəkmədi. İndi onun burada heç bir işi yox idi. Son anda, ata minmək lazımlı dəznməyib döndü, qoruga tərəf yerdidi, heç olmasa, Alagözü sigallamaq istoyirdi.

Apiya çatdı, başını qaldırdı, oradan iri bir qılıf asılmışdı. Əlini cibinə atdı. Açar cingiltisi eşitdi. Ancaq onu tapa bilmədi, cingilti arxadan golirdi.

Açarları Səforəli olında oynadırdı.

Zəkeriyə atı yedəkliyib dəmir tor boyu yerdidi. Qoruqdakı bir sürü maral da onuna borabor gedirdi. Addımlarını yeyinlətdi – marallar geri qalmadılar. Dayandı – onlar da durdular. Zəkeriyə dözmədi, atın burnu qalxdı, var səsi ilə norə çökdü.

- Ey-hey!..

Dırnaq axını Zəkeriyənin atını izlodı. Tora çatanda songidi, sonra baş alıb uzaqlaşdı. Tor onları çevroyo salmışdı. Sürü do bu çevro boyu dövrə eləməyo başlıdı.

Zəkeriyə məşədən çıxdı. Yol dağ döşündə qatlana-qatlana aşağılara enirdi. Yükünü töküb ağarnış buludlar donıza torəf sürünürdü. Günəş do enmişdi. İndi o böyümsüdü, qızarmışdı. Buludlara od vurmağa hazırlırasıdı. Zəkeriyənin qarışında iş-dörd budaqlı ağac kimi saxolənən çay ağı bir işqəla parıldayırdı. Ətrafında kond cvilri düzülmüşdü. Zəkeriyəni orada tokco Zinyot gözləmirdi, oğlu da vardi. Oğlu, mütlöq oğlu! Onun istəyini yerinə yetirmədi. Bu işdə günahı özündə görürdü. Maralların kökünü kosmok istəsə, bu arzunu yerinə yetirməye no vardi ki! O, övladını ovçu olmağa qoymayacaq, çıynındəki bu tüsəngi de çıñqliqdə dofn edəcək. Qoy oğlu heç bilməsin ki, atasının ovçuluğu da varmış. Qoy heç bilməsin ki, ovçuluq adlı bir möşgüllyiyət do var. Axi, o böyüyəcək, məktəbə gedəcək, dors kitablarına baxanın maralın, ceyranın şəklini görəcək. Soruşacaq ki, bu heyvanlar hansı dağlarında yaşayır? Onda Zəkeriyə ne cavab verəcək? Deyəcək ki, dağlarımızı sonbuz qoymuşuq?!

Zökörriyyə atın başını çökib saxladı. Dünüb arxaya baxdı. Palid-
ların arxasından, meşonin üstündən qulaqlarına dırnaq sosi vo "ey-
hey" nidası ucub gelirdi.

Günoş baturdı. Meşo qıpçırmızı qızarmışdı, elo bil od tutub
yanındı. Sanki ağacların üstüne qan çılonmış, qan yağıdırılmış, bütün
meşo qana boyanmışdı. Ona cə goldi ki, maralların biri do bu odun,
bu qanın içindən salamat çıxmayacaq.

Zökörriyyə ata bir törkim vurdu. Kohor meşoyə torof götürüldü.
Ela bil at, sahibinin fikrini duymuşdu; koso yolla dördnala qaçıb
qoruğa can atıldı.

Zökörriyyə torun yanında aldan yera sıçradı. Barmaqlarını tora
keçirdi. Dartdı. Torun dirayino çalılmış mismarlar qopdu. Toru o
yana çokib yol açdı. Noro çokdı:

- Hey-hey!..

...Kohor qabaqda, sürü də onun dalınca meşonin dorinliyinə
gedirdi...

1969

SABİR AZƏRİ

(1938)

Tanınmış nasir və tərcüməçi Sabir Azəri 1938-ci il mart ayının 22-də
Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi
qurtardıqdan sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində
səhiş almışdır (1956-1961).

Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzetiində ədəbi işçi kimi bas-
lamış. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redak-
tor. "Ədəbiyyat və incəsanat" qəzetiində redaksiyasında publisistika şöbəsinin
müdiri. "Ulduz" jurnalının redaksiyasında nəşr şöbəsinin müdiri, məslək katib,
bus redaktor müavini vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyətə tələbatlı illərində hazırlmış və istedadlı nasir kimi tanın-
mışdır. Onun "Daland", "Sonsuzluq", "Dumanı çəkilir", "Buzdağın nağılı"
kimi roman və povestləri ədəbi təqiqi tarixində maraqla qurşulanmış və
yüksek qiymətləndirilmişdir. "Daland" romanı rus dilinə tərcümə və Moskvadə
dəfələrlə nəşr edilmişdir.

Yazıcının "Öla hilməyən adam" povesti II Dünya müharibəsi zamanı cəb-
hədən yayılmış, arxada şərəfsiz dövran sərusu adamların daxili ebyəcərliklə-
rini öks etdirir. Hekayə müəllisinin "Povestlər" (Bakı, Gənclik, 1984) kitabın-
dan götürülmüşdür.

ÖLƏ BİLMƏYƏN ADAM

Türbenin küncüno qisılmış Kor Foti noso piçıldayırdı, lakin
sükutdan, qaranlığın qatılığından, ağırlığından qulaqları noco bat-
mışdısa, öz sosini özü eşitmirdi; axırdı piçıldamadın da beziş susdu,
dişlerini bir-birinə belə möhkəm sixsaydı, çənəsi yeno torponucokdi.
Sinosını, baldırlarını ovxaladı, deyəson, osmacosı kosirdi: "Belo do
zülm olar! - dedi üreyində. - Belo do zülm olar ki, mən düşmüşəm?
Qəbiristanlıqda rahatca qalıram, di gel ki, evimo gedondo dizlərim
osır, ayaqlarım yer tutmur".

Yene dizlərini möhkəm-möhkəm ovxaladı, chimalca ayağı qalxdı
vo ollerini göyo uzatmaq istoyirdi ki, barmaqları türbenin soyuq,

kəlo-kötür, hörməcək torlu tavanına dəydi. Üşəndi, hörməcək torunu tələsik sili, dizi üstə çökdü və əllorını tozodon göye qaldırıb piçildədi: "Cəddina qurban olum, Axund, soni kimin mömkin bəndoləri yaradın Allaha and verirom, al monim canım! Al, belkə mecyitimsə rahatlama. Daha yaşamaga taqotun qalmayıb, daha adamların soyuqluğuna döza bilmirəm. Əvvellər həc olmasa üzümə, ya da arxamca söyürdülər, üroyim bir az sakitləşirdi, indi namərd uşağı namərd mənə söymürlər do. Yox, daha dözəmmirom bu soyuqluğa, al monim canımı, ulu tanrı, al! Yalvarıram seno..."

Kor Fotinın səsi yenə üzüldü, qırıldı və yenə əna cə goldi ki, doğrudan da Allah yalvarışını eşitdi, budur, alır canını.

Kor Foti türbenin içində üzəndi, zülmət bürünmüs bu dünyani onsuza da görməsə do gözlərini bərk-bərk yumdu. Çöldə həyatdan əsər-əlamət duyulmurdu, meh əsmirdi, içori, yeni türbenin torpaq döşəməsi sorın idi və bu sorinliyi hiss etməsəydi, Kor Foti inanardı ki, doğrudan da ölüb. Amma Kor Foti bu sorinliyi açıq-aydın hiss edirdi, hiss etdikcə do fikri durulur, canindakı ağrı azalırdı. Əvvəl-əvvəl hər şey - üç ildir sehər obaşdan bura niya goldiyini və qaranlıq düşənəcon burda niya qaldığını, bu türbəye, Allaha niya yalvardığını unutdu və azca qalmışdı ki, sinodolusu bir oxay çəksin.

Gözlerini açdı, yena hər yanı zülmət görəndə üzüüsto çevrildi, uzanıb pişik dırmaqlarına oxşayan dırmaqları ile bu sərin, nomli, qızularmış torpağı didib-lökdü; dırmaqları bir-bir qatlanıb qırılar, qırılıdlıqca da barmaqları sizildiyirdi, bu ağrısının deyifini torpaqdan çıxməq istəyirdi. Axıda hiss etdi ki, daha salamat dırmağı qalma'yıb, indi da ovuclarını yumub torpağı, sonra da türbenin dirvələrini yumruqladı. "Ölmək istəyirəm, a tann, eşimirson? Karsan? Korsan, görmürsən ki, daha adamlarla bir havanı udmağa, bir sudan içməyə, bir torpağın üstündə gözəməyo taqotun qalmayıb? Görmürsən ki, öz evimə getməyə do ayağım golmır? Al canımı! Yalvarıram seno, al canımı! Al, al, ya rabbii..."

Kor Foti süstülsədi və yenə inandı ki, bu dəfə yalvarışı eşidildi. Nəfəsinə da içmə çökiib, ətrafi dinsəyirdi ki, belkə ayaq səsi eşidə, fikirləşirdi ki, görəson, Əzräyl golendo ayağının səsi çıxmır? Görəson, Əzräyl adəmin canını necə alır: boğur, yoxsa qılıncla boynunu vurur? Qılıncla vurmaz, elo olsayıdi, ölürlərin hamısı başsız qalardı... Ya da belkə Əzräyl adəmi heç böğmür, eləcə üreyini çıxarıb aperir? Bə necə çıxarıb ki, heç kəs görmür?

...Kendən bu yana çıxan yolda bir "Jiquli", bir donə do yük maşını göründü, qəbiristanlığın darvazasına çatanda "Jiquli" dayandı, yük maşını ise içəri keçdi. Axund türbəsinin yaxınlığında yük maşını da dayandı. Məsəndan bəl, külüng, iki çəllək su düşürdülər.

"Jiquli"dəki adamlar da goldilar və onlar köməkləşib qəbir qazmaga başladılar.

Foti baş açımmırdı ki, ölon kimi dır. Tərs kimi adamlar cəl bil alı olmuşdular, dinib-danışmındılar, o biri yandan da ağlayan yox idi. Heç kəs öz eziyinin qəbrini bəle etinəsiz qazınmadı. Görəson...

Qəbrin konarındaki kişilərdən biri qüssəli-qüssəli, bir az da açılı dedi:

- O boyda qəbir neyino lazımdı, bədəxət Islam kişi büzüşüb uşaq boyda olmuşdu.

"Demoli, İslam kişi do öldü. - Foti bu xəbərdən bir az da saxıldı. - Kəndin yüzyaşı qocalarından axırıncı da öldü, amma monim üzüm daşa dönüib".

Qəbir get-gedo dorinləşir, oradakı adam görünmürdü, içəridən cöle atılan torpağı külək sovrurdu.

* * *



Kondən qəbiristana doğru uzanan yolla xeyli adam golirdi, qabaqdakı adamların cıynında tabut vardı.

Dəstə qəbiristana çatanda dayandı, tabutu yero qoydular, molla, adoti üzro, burda yatanları hamisının ruhuna dua oxudu və tozədən terpendilər. Kişilər bir-birini itolyo-itolyo tabutun altına girirdilər.

"İt uşağıları, elo bil dədələrini gotirirler, gör sonsuz İsləmçün nə canfoşanlıq eliyirlər! - Foti bir az da yazıqlaşdı. - Kaş o tabuditəki mən olaydım... Görəson, mon ölöndo mecyitimi yerdən götürən olacaqmı? Her halda ola, insan deyillər? Bunnardan no desən çıxar, belkə do heç yaxın durmadılar... Yeni qohum-oqrobam da yaxın durmayacaq? Qılınçının dalı da, qabağı da kəsəndə eclaşlar ağcaqanad tokı qapımdan ol çıkmırdılar, süfrənin qırğındında yallanırdılar, indi elo bil heç meni tanımlırlar... Qohum-oqrobaya da pislik eləmişəm? Bilsəydim ki, belə eclaş çıxacaqlar, bunnarı yaddardan da yaman güno qoyardım. Aaaax, kaş davarı, o illerdəki hökmümü birçə həftəliyə dala qaytarə biləydim..."

Kişilərdən ikisi qobırıra baxa-baxa Axund türbəsinə yaxınlaşdırı.

Foti ləp künçə qışılıb nəfəsini içino çekdi.



Kışılordon biri dedi:

- Holo do çynüm ağriyir.

İkinci kişi dedi:

- Ağriyar da, holo qırılar da, İslâm kışının tabutu zindan kimiymi.

Birinci kişi:

İslamî kişi neynosin, bunu Foti belo heyvom düzoldirib. Gorok birineci o korun özüno qısmot olaydı, o da ki, qurd kimi ulaya-ulaya durur. Molla da deyir ki, tabut sahibi ölmoso, onu tozolomok olmaz.

İkinci kişi:

- Allahın işi do moottol qalmahıdır, cavan-cavanı oğlanları apur, bu dana yaxın düşmür.

Birinci kişi:

- Allah bilir neymiyir, ölüm du insan üçündür, Foti insan deyil.

Onlar danişa-danışa uzaqlaşdırılar.

Foti olini uzadıb torpağı diddi, sonra ovcundakı nom torpağı ozib-ozib daşa döndordi vo çölo atdı: "It usağı it, monim ömrüm sizo qısmot olaydı!"

• • •

...Qırıq beşinci ilin bir aprel günündö, şor qurişan kimi Foti dül-gar İslami çığırtırdı.

Onu belo tolodırıon dünnökli ohvalat oldu.

Camaat pamhiq alağından qayıdırı, Foti atını Süyüdülü doronin ortasına bağlayıp güzloyırdı.

Gündüzükü istinin nefesi hulo du tamam çökilmemişdi, dörodo hava ağır idi, elo bil yayın orta aylı idi. Yaxşı ki, külüç qalxmışdı vo yavaş-yavaş bu küköl sorinlik gotırıldı, Foti köynoyını soyunub gøy oltulu uzanımışdı, yohori du başının altına qoymuşdu.

Ay doğmuşdu, amma söyüdlərin arasından bura işiq zoif düyürdü.

Qurbahalar bir hay-küy qopartmışdilar ki, elo bil dalasır, söyü-yürdülər.

Qara at oxbındı, sonra da başladı yeri dırnaqlamağa.

Fotinin canından xoş gizlili keçdi, sıçrayıb qalxdı: "Nedi, Qara, dedi. - Tellimin iyisini alıbsan?"

Qara at bir az da borkdon oxbındı vo qulaqlarını şokloyıb yola boylandı. Foti do söyüdlərin arasından o yana boylandı vo Tellinin hündür, saqrılı qaralısını gördü. Telli, adotlı üzre, ayaqlarını yero

möhkom çırpa-çırpa golirdi, Foti yolun konarını yeridi. Ay işığında Tellinin iri, amma yumru döşlorının yırqlanması hiss olunurdu, Foti tükü sinosunu quşıyan-quşuya ucunurdu.

Homişo Telli burunu yaxınlığında yerisiniñ yelini nbrdi, ovvolco geri, sonra yun-yörösino boylanır, heç kosi görmüşyondo söylelliyo burular vo dorħal da özünlü Fotinin uzun, qıvvotlı qollurşın anısında görürdü...

İndi iso Telli burdun bir az da bork keçirdi, Foti onun qubığını kosdi:

- Telli!

Telli dayanmayandı Foti onun qolundan yapışdı.

- Nodi, Telli, duha Fotini görmürson?

- Kor deyilom.

- Bo ondu...

- Öl çok yaxamdan.

- Noo?

- Deyirom, yaxamdan ol çok!

- Yoni belo qudurubsan? - Foti ona neco tors bir sillo çokdiso, Telli yixildi. Yerdon çox long qulxdi, üst-hısimın tozunu sükice çırpıb Fotiyo nifrotlo, ikrahlı baxdı vo soyuq soslo dedi:

- Daha soni görmük istomirom, Foti.

- Bilmok olarmı, niyo?

- Çünkü kişilordon utamıram?

- Kımıldordon?

- Kondin kişilordin.

- Hansı kişilordon, anız, davadan qayıtmış o üç-dörd aksaq-uxsaqdun?

- Ho.

- Onlar niyo kişi olur, auz? Onlar ala-yarınmışçıq, bolko do axtulanmış...

- Hor həldə osıl kişidilər, bizim numusumuz yoluñdu o kökə düşübller, dahan xonin kimi numusumuzu...

Foti yeno Telliyo tors bir sillo çokdi, lakin bu doso Telli sondolosu de yixilmadı, dişi dodaqlarını kosmişdi, ağızının qanını olyilo silib tozodon çox sakit, soyuq soslo dedi:

- Görürüm, qolda mondón zorlusən, Foti, ammu bunun doxli yoxdu, heç, heç vaxt osıl kişi olmamışan, olmuyacaqsan da.

- Loçor, bos o vaxt moni kişi sanırdın, indi...

- Yox, yox, onda da mon səni kişi sanmamışam. Moni loçor eli-yon do son oldun, son da binamussan. Bir parça çöröyin ucbatından, uşaqların ucbatından sanın qapına goldim, son do moni bu köko sal-din. Yoxsa yalan deyirəm? Sonra binamusluğun da hoddini aşdı, öz canının qorxusundan moni voenkomun qoynuna atdin. Bu da yalandur?

Foti yumruğunu qolayladı, lakin niyəsə havada saxladı.

- Dilini dişinin altında möhkəm saxla, yoxsa gözlorını çıxardaram.

Telli qımışdı.

- Gördün ki, sən kişi deyilsən? Östolik do tülkü kimi qorxaq-sanmış.

Telli çəvnləb asta-asta, ağır-agır getdi, o tamam gözdon itəndən sonra Foti do söyüdülkəndən çıxdı.

Sohorisı günün axşamı, şor qarşan təki Foti kəndin dülgəri İslami çağırıldı, möqsadını ona deyondo İsləm kişi donub qaldı və kond soveti sadrına qorxa-qorxa baxdı, üroyindo düsündü ki, yoqın...

Foti onun fikrini gözlerindən oxudu:

- Başına hava-zad golmoyib, - dedi, - get, elo günü sabahdan bir tabut hazırla.

- Nəaa?

- Karsan, deyirəm tabut hazırla!

- Axi, kənddə heç kos ölüsunü tabuta qoymur.

Oyranmayıblor, ona görə da qoymurlar. Şohor yerlərinə böyük, hörmətli adamları tabutda basdırırlar... Tabutu palid tax-tasından düzəlt, boyunu uzun elo... Bilirsin nə uzunluğunda? Lap elo mon boyda. Qandın? İçərisini da gen-bol elo. Qandın?

İslam ona key-key tamaşa edirdi, Foti qısqırdı:

- Qandın nə dedim?

- Ha, ha, qandım - İslam tez ordan uzaqlaşdı.

Foti onun dalınca baxa-baxa donquldanırdı: "Yox, monim dün-yadan xəbərən yoxmuş, camaat qdururuh. Davanın qurtarmağım hiss eloyib yollarını azıblar. Bir yerdə ki, loçor Telli səni saymasın, dülgor İsləm sözünü eşidindən sonra kolmenin qabağında kelme işləşəkin, deməli hökmdən düşürson, Fotulla! Sabah qulluqdan çıxandan, peçət olımdan gedəndən sonra bunnar moni it yerine de qoymayacaqlar, tabutumusa bəri başdan düzəldirim. Ələnde Fotulla kimi, vezifəli adam kimi hasdinsin..."

...İslamın qobrini torpaqla doldurdular, üstüne do lay-lay beton düzüb getdilər.

Foti, uzaqlaşan yük maşının, müşinin içindəki qapqara tabuta baxa-baxa fikirloşıldı ki, gəroson mon öləndo o tabuta qoymacaqlarını?

Birdən üroyino qorxa düşdü ki, yox, onu tabuta-zada qoyan olmayacaq, bolko heç ölümündən xobor do tutmayacaqlar, elo burda, qədim türbədə çürüyəcək, ilan-cayanı, sıçan-sıçovula, qarışqalara yem olacaq, ondan bir quruca başdaşı da qalmayacaq bu dünyada...

Tez bayira çıxdı, lakin o deqiqi do geri qayıtmalı oldu, çünki qəbiristanlığa səri yeno adamlar golirdi.

Qulağına həybəlli sos doydı, az qaldı bu sosdan doğrudan da üroyi yatsın. Tors kimi Ay holo doğmamışdı, heç no görünmürdü, bu sos bir do golondo tamdı - bayquş idi. Son demo, oturubmuş düz türbənin başında. Foti fikirloşdı ki, həo, deməli ölüm kosdırıb başının üstünü.

Foti var gücüylü qısqırdı: rodd ol!

Bayquş hürküb doğrudan da rodd oldu!

Fotini tor basmışdı, üz-gözünün suyunu sildi və sevindi ki, no yaxşı olu o eclaf bayquş burdan itildi. Murdarın biri murdar, elo bil qonmağa qobir qohotdi başına, gərek bu boyda qobiristanlıqda golib Axund türbəsini tapayıd!

Tozodon atrafa qulaq kosıldı ki, görsün bir sos-somir eşitmır? Yox, yeno sakitlik id; Foti üreyinin döyüntüsünü yeno aydınca eşidirdi və üreyinin belo iti, bork, aydın döyüntüsündən hiss edirdi ki, holo ölmür, holo ölüm ondan çox uzaqdır. Birdon-biro sevindi və ayaqlarının tutulmasını unudub türbənin qapısından çölo atıldı, sonra beləcə yeyin-yeyin qobiristanlıqdan keçib getdi; agor lap yaxınlığda it hürməseydi kor Foti bolko düz evəcon beləcə yüyürocokdi. Dayanıb tek gözünü cığra zillədi, yeko, qapqara bir it cığırın ortasında dayanmışdı, kor Foti yero ayıldı, olino heç no keçməsə do özünü elo göstərdi ki, guya olindo daş-kosok, ya da sanballı noso var ve bu saat o itin beyninin qatığını dağıdacağıq. Kor Fotinin qolay-landığıñı göründə qura it zingildəyo-zingildeyo qaçıdı, kor Foti qımı-şib yoluna davam etdi.

Kend adamları işləmekdə də möhkəm olur, yeməkdə do, yat-maqda da. Şər tozoco qarışa da, həlo saat on bir olmasa da, hamı

yatmışdı, evlerin işçileri sönmüşdü, yol qırığındaki evlerin yanından keçidkəs tokə ilər xobə tuturdular.

Fati öñ hoyolların çatanda dayandı. Onun evi qaranlıqda zorla seçildirdi, köhnələb qurumış. ləxlamış darvazanı chmalca itəloyib açı, sonra belə chmalca elini evin qapısında gozdirdi ve qifli təpib dardı. qifil açarsız rahatca açıldı. İçəri keçəndə kəsif nəmisiş, sıçan qoxusu onu elə vurdı ki, geri çəkildi, qapını açıq qoyub hoyotə boylandı, astadan itlərini sosladı: "Çəmbor, Çəmber!" Çəmbor hay vermedi. "Qaçıb, Çəmber de qaçıb, - dedi. - Eh, bir yerdə ki, ev sahibi durammasın, orda it bondalar?! Tanının gözü yero tökülsün, iki oğuldan biri do qalmadı ki, çıraqına yandırıy".

İçəridən gələn kəsif nəmisiş vo sıçan qoxusu azalırdı, Foti evo keçdi. qapını açıq qoyub, qaranlıqda ora-bura vurmuxdu, dizi domir çarpayının künçüna toxundu, özünü çarpayiya yixdi. Yorgan-döşəkden də nəmisiş vo sıçan qoxusu golirdi. Fotinin üroyi bulandı, qalxıb su içmək istədi, yadına düşdü ki, evdə su yoxdur.

Yavaş-yavaş bu tünd, ağır qoxuya öyrəndi ve onu yuxu tutdu.

...Foti piş yuxu göründü, diksinsib ayılarda içəri işq idı, bu işq gecədən xeyli keçmiş doğan Aynın və göyün üzünə səpolənmiş ulduzların işığı idi. Foti üşüyürdü, Aynın və ulduzların bu iliq işində qızınım umidiylə bayra çıxdı.

Ayn işqini azalırdı, ulduzlar da bir-bir harasa qeyb olurdu, tokə dan ulduzu çox parıldayırdı, lakin buna baxmayaraq Fotinin canına quriba bir iliqliq galırdı. Foti qüssəlli-qüssəlli piçildi: "Yeno sohor açılır". Uzaq həyətlərdən birində it hürdü, elo bil Ay da bu it səsin-dən hürküb, özünü dərhal bir topa qara buludun arxasına verdi, dünya təzədən qaranlıqlaşdı. Foti bu qaranlığı sevinib kondən çıxdı.

...İndicə ülfəq qızaracaq, camaat inok-camışını qabağına qatıb qobırıstanlılığın, kor Fatiñin sığındığı türbənin yanından keçirib, Açı dərəye qovacaq, naxırçı Nağıya tevhil verib geri qayıdacaq. Ləp axırdı yeno Musa kişi golocək. Nağıya söyə-söyo (ters oğlu ters, elo bil beş-on doqiqo gözləso, canı çıxar), boynu dağdaşanlı ala inoyini çubuqlaya-çubuqlaya qaçacaqdı...

"Dünyanın işino bax ki, topal, vərem Musa da kişi olub kişiler cərgosına qarışdı" - Foti az qalrırdı ki, dırmağıyla yeri-yerdi, ləp elo bütün bu dünyani didib-dağıtsın, alını üstüne çevirsin, cünki yeno yadına davadan sonrakı illər düşənüşdü...

...Qırq altıncı ilin qışında, heç gözləmedən Fotinin arvadı tifdən oldu. Xestolik elo qəfildən peydə oldu ki, Foti əvvəl-əvvəl buna məhol qoymadı, bir də onda ayıldı ki, arvadı keçinir. Hokim golondə elo bu cür do dedi: daha gecdir...

Fotinin get-golo, biş-düşə, qonaq-qaraya alışmış evi birdon-biro boşaldı; Foti bu boşluğa dözə bilmirdi, ona ele galırdı ki, gecolorin birində baş götürüb evdon qaçaqcaq... Hər şeyi do o cür gecolorin birində qotiloşdırı və seher obaşdan kosıldırdı Telligilin doqqazının ağızını. Telli, ciyində kətmen pambıq alağına gedirdi, Fotini doqqazın qabağında görəndo bərk qorxdu, çəpəro qışılıb kekələdi ki, ne var, o bil-mi-son yo-lum-da?

Foti ovvolki Fotiyi oxşarırdı, başını qaldırb Tellinin üzüne baxmırıda, dodaqlarını çeyneye-çeynoyo mizildəndi ki, böyük bir xahişə gəlmışem, gorok ümidiñi üzəməyəsən.

Telli kinayeyə qırmışdı: xahiş? Məndən ımmacığın var? Monim sənə ne köməyin doyo biler ki?

Foti bir az da yazılqıldı və dedi ki, dəyər. Telli, indi mono sonin köməyin çox dəyər, kəmək nodı, son moni xilas eliyo bilsən, elo bil ki, ölmüşəm, meyitimi yerdən qaldıra bilsən.

Telli qohqohə çokdı: belo dəc. Yeno no kəloyn var ki, tülükdə dorisino bürünməsən?

Feti bir az susub, Tellinin gözlorının içəno baxdı ve yalvarışlı soslo dedi: mono oro gol, Telli. Doğru sözümüzü, monim arvadın ol, evimin çıraqını yandır, anasız qalmış iki usağıma analıq elo. Həm de gözüm-könlüm sənə isinib, Telli.

Telli qaşqabığını salladı: "Bircə onu görməzson".

Foti onun qabağını kəsdi: "Dayan, tamam ciddi sözümüzür!"

Telli dirsoyi ilə onu konara itəlodü: "monim de tamam ciddi sözümüzür".

Feti tozodon onun qabağına yeridi ki, nədir, a topal, o vorəm Musa yalanırsan indi do? Elo bilişən Musa soni alacaq? Bilsə ki...

Telli bu doşo sakito dedi ki, bilir, Musa bilir hor şeyi.

- Bilir? - Foti irişdi. - Sonin...

- Hə, monim o vaxt sənə ikinci arvad olmayışımlı bilir Musa. Özüm danışmışam.

- O da hor şeyi qəbul eliyir?

- Hə, Foti, hor şeyi qəbul eliyirəm. - Musa da kətmen ciyində çəpərin dalından çıxanda Telli do, Foti do özünü itirdi. Telli onlarıñ

yanından sıvışıp getdi. Foti ile Musa bir müddet bir-birine qanlı-qanlı baxdı. Musa kolmonı Fotinin başının üstünde yellowdi. – Bir do Tellinin adını çoxşen, bəcynin qatığını tökorom. Anladın? Senin-loyom, anladın no dediyimi?

Foti aradan çıxmış istoyondo Musa onun qolundan dərtib saxladı:
– Mono cavab vermədin.

Foti mızıldandı ki, anladım, anladım... Sonra da dedi ki, o, dava sizi binamus eliyib, avvoller belo arvada it do yaxın durmazdı.

Musa ona necə baxdısa Foti susub dala çökildi. Musa böyük-böyükla dedi ki, dava sonı kimisini binamus elodi, bizi kimisinin üro-yını insaşa bir az doldurdu, indi bilirik ki, günahsız günaha batmaq, zülm çökmək no deməkdir.

Musa yeyin-yeyin gedib Telliya zorla çatdı, Telli bir xeyli din-mədi. Musa deyəndə ki, dolison dolı, elo buna görə dolusunmusan, mono sonın indan sonrakı adın lazımdır... Telli qofıldan hönkürdü vo "öl çok, son da məndən ol çok, bütün kişilərni nifrot elçiyim", deyib özünü arxın üstüne saldı. Musa ona yaxınlaşmadı, Telli sakit-lösəndən, ol-züñü yuyub sorinlöşəndən sonra yola çıxdı...

Fotini yandıran bir də o oldu ki, camaat da bu işi pis baxmadı, Tellinin övvəlki horokotini hamı unutdu. Foti yeno fikirloşıldı ki, yoox, dava camaatı da döyişib...

Telli de tamam döyişmişdi, Foti ilə hor dofa ele görüşüb-danışdı ki, elo bil onu birinci dofa görürdü. Musa da döyişirdi, voromliyindən əsor-əlamot qalmır, günü-gündən kökləridi. İndi do odur ey, qocalşa da, qırğı kimi yerişir, elo bil topal-zad köylü...

Kor Fotinin qanı qaralasa da, hor haldə Musanı gördüyüno, hotta bu söyüşləri eşitdiyino görə sevinirdi ki, ne yaxşı oldu bu geconu do salamat qaldı...

Sonra hor öz işinə-güçünə dağılıcaq, qobırıstanlıqdan ses-somir kəsiləcək və kor Foti Karoğlu qayasını yanb çıxan günsə, bu günsə inşığında övvəlcə samitil, konra yeno bomboz rəngə çalan, toz basmış qobır daşlarına, qotazlı qanqlallara, bu qanqlalları qəribə bir iştahla qoparış yeyən boş-bekar cəşəklərə baxıb qüssəli-qüssəli deyəcək: "Niyo almırsan canımı, a tann? Niyo bir gün do uzatdırın monim özəbimi?"

...Üsfəqün qızartısı çıxalır, qobırılar bir-birindən seçilirdi. Axund türbəsinə içi işe həla qarənləq idi. Amma Axund türbəsi do yavaş-yavaş işinirdi, işşaqlaşdırı, torpaqdakı namışlık azalırdı.

– Qırılmışlar! Durub heyvanı ötürmürlər, birço onu bilirlər ki, yeyib-yatırlar, yeyib-yatırlar! Bir do kondin arasında veyl-veyl gozirər... İt oğlu Colal da qudurdu, naxırçılığın daşını atdı, hor gün qalınq bir avaranın ümidiño.

Bu, Gülsüm arvad idi, yeno yuxudan gec oyanmışdı. "Yəzqıq Gülsüm no orindon yaridi, no do doqquz uşağından. – Kor Foti bir istədi çıxıb desin ki, nəhaq yero özünü yorma, bilmirson ki, büyün Nağının növbəsidii, Nağı da ki, hirsindən lap tula durmazdan qaixib çökilər daglıqlara ki, mal-heyan az olsun. İndi Nağı odu cyy, Qazan gölünən üstündə özünü verib qayalığa, mürkülöyir... – O vaxtı ohvalat yadına düşdü. – Qoy bu otiacı, bu biber Gullünün canı çıxsın, o ki var yüyürsün".

Kor Fotinin könlüno mal bazarı düşmüdü, çıxdandı ki, Oğuztayfa çayının yatağındakı mal bazarına getmir, qoyun-quzu, inok-camış, at-çəşək satanların söz-söhbotını, sövdəloşmosını, şair Mommodin, yoni dəlləl Mommodin toriflorını, ya da bozomolorını eşitmirdi. Kor Foti novolorindən hansına yalvardı ki, maşınına mindir, moni mal bazarına apar, aparan olmadı. "Vaxtimiz yoxdu", ya da "mal bazarının iy-qoxusundan iyrönirik" dedilər. (Əslində babaları ilə camaat arasına çıxmaga xocalot çokirdilər.) Kor Foti hirsində, iy-qoxulu sizsiz, deyib onları özərlərino do, atalarına da yaxşı-yaxşı söyüd, qabğış soyulub tökülmüş, bomboz bozarmış köhno gormoşov doyonoynı tölvön koronlorının arasından çıxardı vo bu köhno gormoşov ağacıyla yola zorla (salamat gözü də daha torlaşırkı) seço-seço, öton günləri yada salih göynoyo-göynoyo yollandı mal bazarına... Bu gormoşov ağacını Kar qaya meşəsindən keşəndə kor Foti kor deyildi, gözləri qartal gözləri kimi işiqşiydi, bu dıngdan o dağın balaca bir qaralımlı daşçıydı. İndi bu gormoşov ağacını ovçunda tutdugundan elo bil Fotinin gözlorunu yeno o illorun işığı dolmuşdu, kondin çala-çuxur, gölmoçoli, döngoli yollarım çox yeyin-yeyin gedirdi.

Bir saat, ya saatyanımdan sonra kor Foti golib çatdı Oğuztayfa çayının qupquru köhno yatağındakı mal bazarına. Güncülli qalxmışdı və kor Foti bunu istinən gücündən yox, mal bazarindakı sos-küyden duyurdı. Bazarın osil gur möqamı keçmişdi, amma hor haldə bazar holo sovuşmamışdı, qoyun-quzu molortisi, inok böyürüsü, at kişnotisi alımı götürmüdüşü başına. Hərəndən bir do cəşək anqırı vo o saat da kimso qışqırırdı: "Ə, saatlarınızı yoxluyun, görək düzəm işdiyir?" Üç-dörd adam xorla deyirdi: "Düz işdiyir, düz işdiyir, on tamamdı".

Bir do güclü, kosit peyin qoxusu vardi mal bazارında ve kor Foti bu peyin qoxusunu ürekden ciyorlərino çökib yene köhno günlorini xatırlayırdı...

...Fotulla Dilboz at yedəyindo, olleri do dalında mal bazarını delanırıldı, birdən gözü tünd-qırmızı, qızılı rəngli ineyo sataşdı. Qızıl ineyin yanında tanımadığı orta yaşı bir qadın dayanmışdı, dodağının altında nəsə mizdənirdi, Fotulla yaxınlığında gördü ki, ineyi oxşayır: "Boyuna qurban olun, Qızıl! Seni gözünün işığı kimi bəsdiyəcəm, bircə südünü kosmo, uşaqların umidini qırma".

Fotulla qımışa-qımışa yaxınlaşış olini Qızıl ineyin belino çokdi, gözlərini yumub sırrın-sırrın mürküloyon, qadının oxşamasına qulaq asan Qızıl inək diksində, silkinliklə kimi finxirdi, dırnaqlarıyla yeri cib Fotullaya şığırdı. Qadın Qızıl ineyin ipini zorla saxladı elində.

- A kişi, ey, - dedi, - yoluñan düz getson.

Fotulla aralıda dayanıb yene qırmışdı.

- Bu ineyi alıbsanmı, a baji?

- Yox, oğulamışam.

- Yaxşı eliyibson, a baji. Udubsan bunu almaqdan, inok ha deyił, bir xılyı damın diroydi, diroy - Hə, baji, udubsan, yoqın son do...

- Fotulla arvada göz vurdur. - Dulsan, hə?

- Monim do ərim davaya getməyib, soni kimi buralarda boynunu yoğunlausdaydı, onun-bunun arvadına göz-qas oynatsayıd, men do dul qalmazdım.

- Bura bax, ey, arvad, ağzını Allah yoluna qoyma, mon hökumət adamıyam, burdakı dələduzuların...

- Heç, utanırsan, Foti! Heç yero girirson?

Fotulla gen çevriləndə gördü ki, Gülsüm arvad qurumuş, budaqları töküldüyündən, ya qoparıldığından qolsuz adama oxşayan qoca səyüd ağacının yanında çömhəlib. Fotulla üzünü bozardı, qışlarını çatıb Gülsüm arvadın üstüne yeridi, amma Gülsüm arvad heç qimil-danmadı da, barmağının arasındakı eşmedən dalbadal iki sortuq alıb, tüsüñü ona sarı əsfürdü. Tənbəkinin qatı, acı tüsüñü burulaburula galib Fotullanın bürməna doldu, öskürdü, gözleri yaşardı, gəz-lorının yaşını silib kinayeli-kmayeli qırmışdı:

- Hə, axır ki, sen do goldin mal bazarına, satdın Qızıl ineyi.

Gülsüm arvad yene cəməni sorub sakitce, özü də Fotulla kimi kinayeli qımışa-qımışa dedi:

- Nolsun ki, Foti, Qızıl ineyi satdım, yerində qızıl düyesi qaldı.

- Onu da satacaqsan.

- Yeno yerdində biri qalacaq.

- Qalmıyaqاق, heç no qalımlıyaqاق. Dörd ayaqlıdan bir it do qal-mıyaqاق qapında, çörök soni də çökib gotirocək menim qapıma!

- Yox, Foti, senin qapına moni çörök də gotiro bilmoz. Cobinbin həyetində acıdan olorom, soni kimi nakişinin qapısına golmerom. Anaxanım geldim? Yox, golmodi. Men də golmorom. Bilirsən niyo? Çünkü sen nakişisen, mermidənarsan. Sonin yanında lap... göstər-rem, utanmaram. Qadın satıldalandı da kişiyo satırlar. Qandın, Foti? - Gülsüm cəməni axırına çıxırdı, sonuncu dofo neco neco sümürdüso, Fotiye clo goldi ki, cəmodan heç no qalmadı.

Fotulla yohoro sıçrayıb qamçıni neco endirdiso at kişiyoib götürüldü, yaxınlıqdakı qoyun-quzu hürküdü.

...Önda qırx beşinci ilin yanvarı idi və Fotulla yeno fikirləşirdi ki, davanın ömrü gödəlir, adamlarınil dulanır. Bu, Fotullanı bir az da hırslındırıb və atı qamçılayırdı. Bir do onda ayıldı ki, golib çıxıb Koroğlu qayasının etoyino. Fotulla buranı yaman xoşlayırdı, hor kefi kök golundə, oızı, orkli qonaq-qarası olanda bir quzu (hordon aşiq Abuzəri do) götürüb golidir bura, çünkü bura "pis gözən" iraq yerciydi, üstolik de çox monzoroli yer idi, qayanın dibindən suyu diş gəy-nəndən bulaq axırdı. Yeyib-içəndən, özü demisən, "aşığı şəs duran-dan" sonra Fotulla qarağul dörisindən olan "general papağını" endirirdi gözünün üstüno, aşiq Abuzərin sazını olindən alıb basırdı sinosino və özü qoşduğu sevimli mahnısını oxuyurdu.

Yeno könlümədə tufəndir,
Yan keç, uğyr, yan keç!
İçi köpükli qundır,
Yan keç, uğyr, yan keç!
Qorq olarsan, hey, hey!

Bele möqamlarda Fotullanın gözlori parıldayırdı və çoxları ela bilirdi ki, bu işiq şorabın işığıdır, amma əslində Fotullanın gözlori yaşıarırdı.

* * *

...Gülsüm arvad holo də deyinirdi: "Qırılmışların bircociyi tezdon qalxımr, damazlığı özülmüşü naxıra qatır ki, bir sohəsə rahutca yatam. Bunnar mənə nəve yox, cofadırlar, cofa".

Bir az sonra Gülsüm arvadın giley-güzəri cəsildimdi, qobırış-tanlığa yene süküt çökdü və Foti sığındığı türbə yeno soyudu. Elo

soyudu ki, Foti titrodi. Yox, bu soyuqluq havadan deyildi, sohoro yaxın, üfűq qızarmağa, çöldö, holtta türbədə də hava işqılaşmağa başlar-başlamaz Fotini titrotma tuturdusa, demoli, Anaxanım golir və indic o da burdan keçib gedəcək, ala inekle dünyəni naxırı qatacağı, demoli, naxır da buralardan çox uzaqlaşmayıb. Açı dorənin boğazında owna gözlöyir, çünki holo bu kənddə heç kos Anaxanım arvadı qoyub getmeyib. Vo bu gün növbəsi olan Nağı da deyecək: "Anaxanım ana, sonin xatirinə gözlödim, yoxsa bu tonbol uşaqlarını düz Qazangölünəcon yüyürdürocəydim".

Foti özünü no qədor sixirdəsa da titrotmosi kosmirdi.

Türbənin içindən bir sıçovul çıxdı, sıçovul balaca, amma çox işqli gözlərini döyo-döyo çəşib qalmışdı, Fotinin torponmodiyini görəndən ürkəklərin cələ qaçdı.

Lap qonşordəki uca, qara mormordon yonulmuş qobirdəşnə qarğı qonmuşdu, bu qarğı da səksəkoli idi, yan-yörəsinə boylanırdı, qof-lətan hardansə bir tülük peydə oldu, qarğı qarlılıya uğub getdi, tülükdə diksinih özünü türboyo salmaq istoyirdi ki, Fotini gördü və o da bayaqlı sıçovul kimi çayib qaldı, sonradə sıçrayıb harasa okıldı.

Foti holo da titroyirdi.

Uzaqda üç qaraltı göründü, sonra bu üç qaraltı aydınca seçildi – onlardan biri Anaxanım idi, biri onun iri saqqalı ala inəyi idi, o biri iso ala inəya oxşayan kök, yupumuru ala düyo idi. Horden bu ineklo bu dünyəni naxırı Anaxanımın novoları qatırdı, çox vaxt da Anaxanım özü gotırdı. "Sohor təzədən durmaqdən xoşum golir" deyirdi.

Foti ovvolcəden hiss edirdi ki, bu gün ala ineklo ala dünyəni kim gotıracak. Elə ki sohoro yaxın bax beləcə titrodi, o saat bilirdi ki, galon Anaxanımdır.

Ala ineklo ala düyo qobiristanlılıqdaçıçayırlardan, sarmaşıqlar-dan qopara-qopara galirdi, Anaxanım bəcivanı tələsdirib-cəlmirdi.

Gülsüm arvad geri qayırdı, Anaxanımın yanından keçəndə dayındı.

- Naxır dorənin boğazındadı, - dedi, - soni gözlüyüür.

Anaxanım "lap yaxşı" dedi, Gülsüm kondə sarı yollandı.

Feti dizin-dizin sürünlü türbənin ağzına gəlmidi, indi titrotmosi bir az da bərkimişdi, astadan sesləndi: Anaxanım, ay Anaxanım!

Anaxanım onu çıxımodi, ovvolki asta yerişiyə ötüb-keçdi, Foti türbənin uçquq yerindən başını çıxarıb, onun dalınca boylandı, qayıdanda saxlaram, fikirləşdi. Mütlöq saxlaram, üreyimi boşaldaram,


deyorum, büyün-sabahlığam, Anaxanım, heç olmasa son nofosimdə keç günahimdan. Son keçəson, camaat da keçəcək. Qoyun rəhatca ölüm. Günahimdan keçmərsiz deyo ölö do bilmirəm, Anaxanım... Ay Allah, bu no zülmüd ciliyirson mono? Al canımı, qurtar bıryolluq bu ozabdan..."

Türbədəki sıçovullar yenə üzə çıxmışdır, biri Fotiyo möhol qoymadı, başlaşıdı o toros-bu toroşa qaçmağa, sonra bir künco cumdu və o kündəndən bir bugda donosi gotırdı, sıçovulun xırda, düməq düşlərinin arasındaki bu sapları bugda donosi qızıl dişo oxşayırdı. Bugda donosi büsbütlər idi, elə bil sünbüldən tozoz qopmuşdu, ikinci sıçovul dal ayaqları üstə qalxıb, gözlerini döyo-döyo bu sapsarı bugda donesino baxır, xörək iyisi almış ac adam kimi udqunur və addım-addım yaxınlaşırı. Ağzında bugda olan sıçovul qofloton qeyb oldu, ikinci sıçovul özünü elo itirdi ki, civildoyo-civildoyo türbənə olək-vəlok etdi, axırdı golib Fotinin ayaqlarının arasını axtdı və başlaşıdı ayaqqabılılarını teləso-teləso, hırsı-hırsı gomirməyə. Türbədə qaldığı üç ilə Foti birinci dosyədi ki, belə qorxdu, onu soyuq torbasdı, ona elo golirdi ki, bu balaca sıçovul indicə ayaqqabının birinin, sonra o birinin axırına çıxacaq, sonra da başlayacaq Fotini dirnaqdan topoyo gomirməyə. Vo gomiro-gomire ondan elo golmoli, qəbir qoyulası bir parça sümük do qoymayacaq, buna görə camaat Fotiyo heç qobır do qazmayacaq. Niyo do qazaq, deyəcəklər, bir ovuc sür-sümüyü do qalmayıb ki, ataq ora...

Foti qışkırmış istoyirdi, olsindo qışkırmış da; intohası səsi çıxmır. Qorxa-qorxa papağını çıxarıb qoltuğuna vurdur, sonra qoltuğundan götürüb türbənin uçquq yerindən bayır atmaq istoyirdi ki, heç olmasa ondan bir papaqsa qalsın. Sıçovul ayaqqabını gomirməyinən arası verdi, boyuna gőr çox yeko gürən qulaqlarını şokladı, dəl ayaqları üstə qalxıb Fotinin düz gözlerinin içində baxdı, sonra qollarını yero qoydu və civildidi – deyəsən, qaçmaq istoyirdi, lakin qaça bilmirdi. Sıçovul gözlerini türbənin qaranlıq künçünə dikib titreyirdi, Foti de ora baxdı və işqəndən qamaşan gözləri yavaş-yavas o künçün qaranlığında alışanda "Qoca" ni gördü. Qofloton Fotinin səsi de açıldı və var gücüylə bağırdı:

- "Qoca", gol, al bunun canını!

"Qoca" qurruğu üstə qalxdı, nazik dilini çıxarıb oynatdı, fışkırdı və irolu atıldı. "Qoca" sıçovulu çaldı, ya yox, Foti bunu bilmədi, heç hiss eləmodi do, birço onu gördü ki, sıçovul böyüri üstə sorılıb vo



onun ayaqqabısının altının xirdaca bir parçası sıçovulun dişlerinin arasındadır.

Elo bil bayaqdan Fotinin havasını kosmişdilar, indi buraxdilar – başları tolosó-tołoso nofós alımağa.

– Yaxşı elodin, "Qoca". – dedi, – yamanca aldin onun canını.

"Qoca" başını qurutğunun üstüne qoyub yatmışdı, sənki neçə günün yuxusuzu imiş...

...Foti bu türboyo goldiyi üçüncü gecəydi. Onda yazın axırydı, gündüz çox isti keçmişdi, şor qarışsa da, holo hava bürkülü idi; düz-dür, türbonın içi nomlı idi, sorin idi, amma divarın uçuq yerindən bükü golirdi. O gecon Foti çox pis yati, tez-tez diksinirdi; bir dofo do tozocə yuxularmışdı ki, gördü yaman ağır nofós alır, boğular, sənki kimso sinosından bork-bork sixır. Tərlikdən yuxu du bir yan-dan sixirdi onu, gözlerini açmağa macal vermirdi, axırdı özünü zorlayıb gözlerini açdı, sinüs yeno ağır idi, olini chmalca köksündə gozdirdi, barnaqları yumşaq bir şeyo toxunanda az qaldı üroyi yatsın – bu, qızıl ilan idi. Foti bilmirdi ki, neylosin – ilanı götürüb utsın konara? Birdən ata bilmodi, ilan duyuş düşüb caldı? Bolko chmalca yana çevrilsin? Birdən ilan altında qalandı hirsələndi? Bus neylosin? Neylosin? Belo çox qalsa, Fotinin üroyi doğrudan da partlayacaqdı.

Fotinin yadından çıxmışdı ki, üç ildir gündüzələr bura niyo golir. Galır ki, xəlvətəcə ölsün və onun neccə can verdiyini görən olmasın. Fotinin üroyino dammışdı ki, rahat olməyəcək, yox, ölüm onu çox incidəcək.

Türbonın uçuq yerindən içəri günün sarımtıl, iliq şüaları düşürdü, şua topası düz Fotinin sinosino töküldürdü. İlən yavşaq-yavaş qimldandı, açıldı və sürüşüb bir künco çokıldı, Foti do yavaşça dikoldi. Onlar bir-birinə tamaşa edirdilər, ilanın gözleri de Fotinin gözleri kimi çox qüssəli idi, yorgun idi. Xeyli beləcə bir-birilərinə tamaşa etdiyor. Daha Fotinin üroyi çalxalanmışdır, hətta açi-açi qimışdırı da: "Hoo, sən do moni kimi oldən düşüşən, "Qoca", – deyirdi. – Olmaya sən do işqli dünyada yaşamaqdan bezibən? – İlən sürünə-sürünə dala çöküldürdi. – Sən do məndən qorxursan? Qorxursansa, deməli, sənə etibar elomok olmaz. Olmaz, "Qoca", qorxaqlara etibar elomok olmaz. Qorxaqlar adəmi xolvatı, özü do arxadan vururlar. Deməli, bizdən bir-birimizə qulaq hoyanı, gor yoldaşı olmaz".

İlən dayandı və geri qayıdı, gelib Foti ilə üz-üzə dayandı, Foti yeno sakitcə dedi: "Nədi, "Qoca", olmuya elo bori başdan müxə-

notlik elomok istoyırson? İlənsən da, səndon no desən çıxır, amma onu bili ki, dahan səndon qorxmuram. İnanırsın? Bax, bu son, bu dəmon, no bacarırsın elo, vəllah, o saat yapışaram boğazından, çırparan daşə-dıvarı".

"Qoca" onun yanından sıvişib türbonin uçuq yerindən bayır çıxdı, Foti ilanın dalınca kodurlı-kodurlı baxdı, doluxsundu və piçildi: "Demoli, qorxaq deyilmişən, umma hiss eloyırom ki, son do moni kimi son günlərinə yaşıyırsan".

"Qoca" türbonin böyründə qıvrılıb özünü gəno verirdi.

Foti gah ilana, gah da onun cəldidi, şibşəb özündən üç dofo yeko olmuş sıçovala baxırdı.

Bayırda ayaq soslori cəsildildi, sos Acidoro torofdon golirdi. Foti üzüdü və özünü çölo atdı. Anaxanım, olindəki doyonoyi yero dayaya-dayaya, ara-sıra dayanı-dayana golirdi. "Son do qocalısan, Anaxanım. – Foti dorindən bir ah çökdü. – Dünyə sonin do belini bükdü, üz-gözündən çoxunu aldı, Anaxanım! Kaş birço biləydi ki, soni no qodor istoyırdım, Anaxanım. Mon soni başqa avraddar kimi istomırdım, Anaxanım, bax bu kor olan gözlerimin işqi qodor istoyırdım, o vaxt golsoyıdın, alacaqdım soni, Anaxanım... Alacaqdım və dünyənin on boxtovor kişişi olacaqdım. Torsluyn tutdu, golmodin, özünü do yaziq elodin, ömrünü dul çürütdün, moni do bodboxı elodin. Meni tamam dəli eliyon, adamların qanrı eliyon bir az da son oldun, Anaxanım. Son nofosişimə bunuru biləydim, Anaxanım!"

Anaxanım da onu görmüşdü, qobiristanlığın konarından keçirdi, Foti yeriyb qarışımı kosdi, Anaxanım bir az da o yandan gedəndə Foti yeno özünü onun qubağına atdı, Anaxanım duyundi.

– Nədi, qaratikan kolu kimi no bitmisen yolumda?

– Niyo məndən qaçırsın, Anaxanım?

– Kim qaçıṛ?

– Hamınız. Bütin kond. Biri elo son özün.

– Bunun günahı kimdəni, Fotı?

– Özümdədi, Anaxanım, bilirom ki, bunun günahı özümdədi.

– Onda camaatdan nahuq inciyirson.

Anaxanım keçib getmək istədi.

– Bir ayaq saxla. – Anaxanım dayandı. – Kond sonin sözündən çıxmır, de ki... – Fotini ağır, küt öskürok tutdu, gözlerindən su axdı, dırşəkləri deşilmiş, cırkı pencəyinin qollarıyla gözlerini sildi. – Camaata de ki, siz do məno az sitom vermemisiz, no toyunuza

çağrımışız bu neçə ilde, nə do vayınız. Nə müddəti gözünüze görünö do bilmirəm, gecəni çəkilirom öz daxmara, gündüzləri do burda gizlənlərim. Diri-diri basdırımız, axı mən de adam... - Anaxanım ona neccə baxıda da Feti udqandu, yeno öskürdü vo yeno gözlerindən su axdı. Anaxanım da doluxsundu.

- Bədbəxt adamsan, - dedi, - yaman bədbəxt adamsan, Feti.

- Ho, Anaxanım, bədbəxt adamam, özümün do son nafesimdi, ölürmən daha camsata de ki, keçsin günahimden. Qoyun, gelim kondo, sizin aranızda ölüm, meyitiyi beşço kişi götürsün, üstümde de beşço arvad ağlasın. Qoyun mənən do qobrım olsun. Mən... mən... axı seni istomişəm. Anaxanım. Əclaf olsam da çox istomişəm. Anaxanım. Elo inđinin özündə de çox istoyırem.

Anaxanım bu doño ona qanlı-qanlı baxdı, indi onun da gözleri islanmışdır və qorxurdu ki. Fotinin yanında ağlayar. Qırx üçün avqustunda ağlamışdı, amma indi ağlaya bilərdi, çünkü indi gözleri Anaxanımın sözündə baxmir, öz-özüñə islanırdı. Dörüsü qıpqarı quru-müş dodaqlarım çeynayıb:

- Yox, son heç kəsi isteməyibsen, Feti, - dedi və yeyin-yeyin uzaqlaşdı.

Foti yanındakı qəbirəsinə söykəndi, torlu gözleri ilə bu başda-şının üstündəki yazıları, bir bənd şəri oxumaq istədi, ha güc goldise hərlərin seça bilmədi, hərlər bir-birinə qarışdırı; axırdı gözleri tamam yoruldu, gilələri sancı. Yerə çöküb üzünü bu cod, soyuq qəbirəsinə söykədi...

...Onda da günün bu vədəsiydi. Onda da Anaxanım var-dövlət-dən qalmış yegane, anq inəyni bax bu qobiristanlıdan keçirib Acedoroy ötürürdü. Onda da kəndin naxırçısı yox idi, çünkü naxırçı Güleli de davaya getmişdi. Güleli dəvədən qırx beşin iyununda qayıdı, qayıdıığı günün sabahı, elə oşgor paltarı oyndı, bircə medallı sine-sində, zoğal dəyənəyi elində çıxdı kəndin içine və başladı qapı-qapı düşüb haylamağa: "Ay camaat, men naxırçı Güleliyim, mal-heyvanınızı götürüb verin, aparın otarım. Tez olun, ay camaat..."

Güleli doqquzlaşdır az dayanırdı, çünkü kənddən mal-heyan yaman azalmışdı. Aixırda bütün kənddən on-on beş anq inək yıldı, Güleli bu anq inəkləri bir ycre komaladı, kemorino keçirdiyi qarğı tütəyini çıxardı və başladı congi calmağa, arvad-uşaq yiğisidü Gülelinin başına. İçin-için ağlayan da vardi. "mezon olsun, ay Güleli!" deyib gülümşənən də. Sonra naxırçı Güleli başladı təkbaşına yallı get-

məyo, yallı gedo-gedo do qıy çekirdi: "Danıxmayın, ay camaat, bir-iki ilə bu kənddə yene her qapıda inek məlor, qoyun-quzu məlor..."

...He, onda hələ dava qurtarmamışdı, naxırçı Güleli qayıtmamışdı, camaat da mal-heyanını götürüb ötürürdü bu Acedoroy.

O günü Anaxanım da anq, boğaz ineyini Acedoroy ötürüb qayıdı ki, Fotullayla qarşılaşdı. Onda Fotulla kond sovetinin sadriyyəti, özüne de qızılı rəngli, dumabəgəzli, ceyranayaq bir kohor vermişdi.

Fotulla əvvoller kənd sovetinin milisioneriydi, ispalcom Kamal könlülli davaya getmiş, möhürü do vermişdi Fotullaya. Fotulla da milisionerlikdən dönüb olmuşdu ispalcom, özü de o gündən Kamal kişinin qızılı kehərində gəzirdi...

Fotulla atın yeyəmini qofloten neco dardısa kohor şaho qalxdı, sonra yerində oynadı və kişnodi. Atın ayaqlarından qalxan toz, külek qovan çən kimi Anaxanımın üstüne yığırdı, toz çökiləndə Feti görü ki, Anaxanım dayanıb qaşqabaqlı, hcç onun üzünə de baxmir. Feti irişdi:

- Deyəsen qorxutдум, Anaxanım?

- Canavar ha döyləşən səndən qorxam.

Feti qamçı ilə aram-aram, asta-asta çökəmələrini şappıldatdı, kohor hər şappıldan atılıb-düşür, irəli şığımaq istoyırdı. Feti hirsini böyük, zarafata kecdi:

- Demeli, canavardan qorxursan, Anaxanım?

- Yox, bu dünyada Allahdan savayı heç kəsən, heç nədən qorxmoram.

- Demeli, Allaha inanırsan?

- Ho, inanıram.

- Be onda o inandığın Allah orin Həmid niyo salamat saxlamadı?

- Sənə kim deyir ki, Həmid salamat... - Anaxanımın dili dolaşdı.

- Adam gelib yanından, qonşu kənddəndi, deyir ki, bizim son-gerə bomba düşdü, Həmid də ordymış.

- Yalan deyirsən! Gözünün içinocon yalan deyirson, oclaf! - Anaxanım atılıb onu vurmaq istədi, oli kohorin sıfotinə çatdı, kohor bu qəfi sillədən elə sıradı ki, az qaldı Fotini yero çırpısn. Anaxanım beş-on addım gedib geri qayıdı, tozodon Fotullayla üz-üzə dayandı və sakitə dedi:

- Feti, bir şeyi yeqin cələ: Həmid mondən ötrü homişo sağdı. Ölmüş olsa da ruhu sağdı. Qandın? - Kohor devike-devike, hürkək-hürkək Anaxanıma baxırdı.

Anaxamm geldi.

Fotulla hələ do yoluñ ortasında qalmışdı, Anaxanım kondo girib gözdən ittənde Foti atın yüyonini bork dardı, kohor neco qalxıbüdüdüsə, qabaq dırmaqları köhno qəbre batdı, kövrok sümük ovxalandı, bundan kohor do. Foti do qorxdı, kohor yüyonin tərim çökilməsinə, çənosının ortadan iki aynılmasına məhol qoymayıb götürdü...

Anaxanım gözlorının işığı sənən kiçik oğlunu baxa-baxa qalmışdı. Duyunca ağlamaq, üroyunu heç olmasa bir az boşaltmaq istiyordı, lakin ağlamırdı, cünki oğlunu qorxuza bilordi. Hotta Anaxanım gülümsoyirdi və beləcə yazıq-yazıq gülümsoyə-gülümsoyo fikirloşındı ki, ilahi, ağlamalı olduğun yerdə gülümsonok ne ağır dordmış! - Darıxmə, qurbanın olum, - dedi, - qızdırman keçəcək, yeno qalxış qışqılaçqasın yoldaşlarına. Dədəndən da kağız golib. - Oğlu dikdöldü, nəsə demək istədi, deyə bilmədi, o da anası kimi gülümşündü, çoxırtı dırsoklärino oxşayan arıq, nazik dırsoklärino boşaldı və tozadən kürəyi üstə düşdü. - Dədən yazar ki, lap yaxşıyam.

Uşaq gülüməsidikcə dodaqları soyırıyır, çat-çat olur, bu çat yerlərindən qan axırdı və bu qan elo bil unun sıfotindəki işığı da al rəngə boyayırıd.

Anaxanım sonbehisiyənə sarıldı, sonra çölo çıxıb qışqırmış, qonşuları həyləməq istiyordı ki, Fotulla və indi onun yeriñə milisioner işləyən Ağadadaş höyötə girdi. Anaxanım tez gözlorını sildi, hicqirığını uddu, vaxtsız ağarmış, codlaşmış saçlarını örpoyının altına yığıb sakitəcə soruşdu:

- Xeyir ola, hökumət?

Fotulla sohərki kimi atı yerində oynadırdı:

- Yun planını niyo ödomirsən? - dedi.

Anaxanım bayağından da sakit cavab verdi:

- Nə bacarırdımsa, gümüm noyə çatırıda, vermişəm.

Onda bə davadakılar neylosın. - Fotulla oli ilo uzaqları göstərdi. - Hə, de görüm onlar neylosınlar? Şaxtada-boranda faşistlər olbabayaxa olduqları, sizi qoruduqları yemir, holo deyirsiz, üstilik do donsunlar?

- İndi ki, el-oba üçün belə canıyanansan, bo niye sən do orda devilsən?

Fotulla sıçrayıb atdan yero düşdü:

- Bunun sənən dəxli yoxdur! Bunu raykom bilər, ispalkom bilər.

- Hə, Foti, ha, düz deyirən, bunun mənə dəxli yoxdur. Yaxşı, de gərəm nə vermişən, ala bilmirsən Hemidin ocağından?

- Yun planını niyo ödomirsən? - Fotinin bağırtısını qonşular da cəsirdi, lakin onlar da yun söhbətindən qorxduqları üçün çölo çıxmırlılar. - Karsan, Anaxanım, eşimirsən no deyirəm: yun ver, yun, yun...

- Yoxdu, daha evimdə yun yoxdu, yorğan-döşoyin hamısı pambıqdı.

- Var. Həlo döşoyin var.

Anaxanımın gündən, eziyyotdən yanılı qaralmış sıfotı elo ağardı ki, elo bil saclarını qoflı üzünə dağıtdılar. Tez içəri keçdi.

- Yaxşı clomirsən, a sodr-, milisioner Ağadadaş bunu elo yaziq-yaziq dədi ki, elo bil Foti Anaxanımın yox, onun özünüñən axırını döşoyindən yunu çıxardırırdı.

Foti onu acıqli süzdü.

- Belə decc! Son bu prinsipiallıqla hökuməti qoruyaçaqsan, Ağadadaş? İndi ki, belə üroyiyanansan, səni yollarıq cobhoyo, gedorsən orada faşistlər qarda-boranda vuruşarsan, özün do yun corab, paltar geyməzson.

- Əvvola, moni cobhoyo qorxuzma, Fotulla, orda mənim dodom vuruşur, omilorım, dəyilərim vuruşur, lazıim golso, mon do gedorəm...

- Lazıim golor, mütləq lazıim golor.

- İkincisi, bu yazıq arvadlar da burda az eziyyət çökmirler.

...Anaxanım üzünüñən artıq keçimmiş oğlunun soyuq üzünə söyükməşdi. "Bağıشا, qurbanın olum, bağışa, - piçildiyirdi, - bu balaca döşoyı do sono çox gördürəl". Uşağı qucağına alıb, o biri taxtdakı mitili do sökülmüş pambıq döşoyin üstüno qoydu, balaca, nazik döşoyı qoltığuna vurub bayırı çıxdı.

Foti yeno atın belindəydi, milisioner Ağadadaş köhno, çürük taxtaldan yamanmış alaqpının dibində çömbüləb eşmə çökirdi.

Anaxanım gülümşünərdü - guya eçhiz, ya da boxşış gotirmişdi. Döşoyı höyötin ortasına atdı.

- Evde qalan axırınıcı yun döşok bax buydu, alın, bunu da aparin, tək davadakıların canı salamat olsun.

Anaxanım bunu bərkədən deyir və qonşu höyötərərə boyanırdı: qonşu höyötərərə birindo bir qoca göründü, bu qoca olini gözünün üstüno qoyub göye boyanırdı - günüşi axtarırdı, axırdı qara, sıx buluduların arkasındaki günüşi tapdı, üzündəki yorğunluq, kodor çekildi və çevrilib Anaxanımın höyötino baxdı, Fotini. Ağadadaşı, balaca döşoyı göründə sıfotı tozadən qaraldı, gözlorino yeno qüssə doldu, zülmət çökdü.

- Gün oyılır, akşam olur, - dedi. - Yeno akşam olur. Gecelerden lap bezmişom. Anaxanım. Uşaqlar davaya gedonden geceleri dingözü açıram, söhbət eləmoyu adam da yoxdu. Arvad-uşaq elo yorulur ki, işdən qayıdan kim ki ölü düşürler, mən do qalıram tek. Gündüzler heç olmasa bir adam təpib kolmo kosırom.

Foti onu tors-tors süzdü, sonra çevrilər beləcə tors-tors Ağadadaşı süzdü. Ağadadaş gedib döşeyi götürmək üçün oyıldı vo xeyli qalxa bilmədi - sənki bu halaca, mitili süzülüb göz-göz olmuş döşək vundan yox, daşdan idi, qaldıra bilməyəcəkdi. Döşeyin qulağını bura-xıb aşağı durdu vo hoyoñdan çıxdı.

Foti qışkırdı:

- Ö, hara gedirsen, bu döşək?

Ağadadaş çopornın o tayından cavab verdi:

- Döşeyi özün gotir, mən getdim voyenkomata.

Foti düber döşeyi götürdü, sıçrayıb toxozan yəhərə qalxdı ve ata necə bir qamçı çökdiso, kəhor açıq darvazanı qoyub çoperdən atıldı, çürümüş çopor uçuh töküldü.

Qonşudakı qoca: "Yeno gecə düşür. Yeno gecə düşür" - deyə-deyo hoyoñda vurmuxurdu.

Anaxanım içəri keçdi vo özünü oğlunun üstüñə salıb hönkürdü...

• • •

...Anaxanım, başında da beş-on adam, qobiristanlıqdan təzəco aralanırdılar. Hava küləklə idi, arvadların göz yaşları yanaşlarında qurumuşdu. Anaxanının üzü kəndə sarı idi, ayaqları yeri yirdi, amma ona elo golridi ki, üryəyi geridə - balaca, ensiz, dayaz qobirdo qalıb, elo buna görə do heç no hiss etmir, yan-yürosində səssizce, dordlı-dordlı yeriyon qohumlarını, qonşularını görmürdü. Kimso gileyəndi ki, sazaq adəmi kosır, belə do payız olar! Anaxanım yalnız bu vaxt çevrilərə təxəfən baxdı, o sözləri deyən adəmi kül-kül süzdü vo öz aləmində həyrləndi ki, hanı sazaq? Bə Anaxanım niyə hiss eləmər bi soyğuñ?

İndi do kimso dedi ki, ora baxın, ora baxın, ev yanır. Bir başqası da dedi ki, yanın ot təyəsidir, özü de kövşəndir, görmürsən, necə hirsili-hirsili, hikkəli, necə çatılıyla yanır! Birinci adəm dedi ki, baho, bu ki Fotinin evidir, ora baxın, ora baxın, Fotinin arvədi saçlanınlı yolur.

Qobiristanlıqdan gelən arvadlar kəndə sarı götürüldürlər. Bu danışılardan heç no anlamayan Anaxanım onların dalınca küt-küt boy-

ıanırdı, birdən Anaxanım ora-bura vurmuxan Fotini gördü, Foti do Anaxanımı gördü. Anaxanının ayaqları tamam heydon düşdü, ya neydiso, dizi üstü çökdü, ollorunu göy qaldırb nosı piçıldadı, böyük oğlu Aslan hardansa peydə oldu, anasının qoluna girib, yaşına heç yaraşmayan tomkinlo dedi: gedok evo, şor qarşır!

Anaxanım bax, bunu o dəqiqlik hiss etdi, çünki bu anda Anaxanım zülmətindən başqa heç no görmürdü, hətta Fotinin evini bürümüş alov da, bu zülməti qova bilmirdi. "İlo, gedək bala", deyib qolunu Aslanın olıñdan çıxardı vo yeyin-yeyin aşırılaşdı.

Foti qulaqlarına inanmadı, ovvəlcə bir üzünü, sonra o biri üzünü türbenin soyuq, nomli divarına söykoyib dinsədi, yeno homin sosi eşidəndə başını çölo çıxardı. Yox, qobiristanlıqda heç kos yox idi, gün adəmi qarsalayırdı, torağalar başdaşlarının kölgəliyində lohlo-yırdırlar, tokco bir eçək etinəsiz haldı, yeri-güy yandırıb bu istini vecino almadan olınyardı. Otlayırdı deyəndi ki, qobiristanlıqda ot adına heç no qalmamışdı, hor şey yanib külo dönmüşdü, boz eçək qıpquq qanqalları hirslo qoparır vo beləcə hirslo do çeynöyib udurdu.

Qoca türbonin lap sorin yerində büzüşmüştü.

Foti indi apaydına eşidirdi ki, kondon toy sosi golir. Fotini teoccübəndiron oydu ki, bu sos qara zurnanın sosı idi. Neço illordi ki, onları kondindo qara zurnaynan toy keçirilmirdi, indi klarnet, gitara, qarmon dobrayıdı. Amma bu gün kondondo qara zurna örtüdü, hom do elo zildən örtüdü, elo bil alomo car çökəmok istoyirdi ki, ay camaat, yox, holo bu dünyada qara zurna da var!

Foti kondo torof qaçırırdı. Son üç ilde ilk dosyodı ki, Foti kondo gündüz golirdi, özü do belə üroklo, sevino-sevino, döşü atlana-atlana golirdi.

Kondor tərəfdən külək osirdi, külək iti olsa da, Fotinin torli üzgözünü, sinosunu sorinlodirdi. Birdən yeno bürküloşdi, alının torı süzülüb gözlerinə doldu - çünki indi Foti dayanmışdı. Niyo dayanmışdı? Özü do bilmirdi. Torini silonda möottol qaldı - qara zurnaçının sosı golmirdi. Foti ora-bura boylandı, yoldan bir uşaq örtüdü, onu sostıldı:

- A bala, a bala, bir ayaq saxla görüm.

Uşaq onu tanrıydı, keçib getmək istoyirdi, Foti do bunu bildiyi üçün titrodi:

- Kimin uşağısan, o? - dedi.

- Dədəmin! - Uşaq götürüldü.

— İt küçüyü, gör no çomkirir üzüino, elo bil bunun da anasının oynası olmuşsam.

Külük lap yavaşmışdı, bükü, con kimi kendin arasında dolmuşdu.

Qara zumanın sosi tozodon eşidildi, Foti sosi itirmemokçun yürüyüdö vo golib kondin alt yanma çıxdı. Camaal hole tamam yığışmamışdı, bir ucedan golirdi, Foti bu tozo evi tanımadı, yanındaki qızların birinden soruşdu:

— Toy kimindi?

— Elxanın!

— Elxan? O kimin sağlığı?

— Anaxanının novosidi. — Qızın gözü mağardaydı, orda xycli cavan oğlan vardı. Mağarın baş torosında stol qoyulmuştu, o stolun arkasında çalğıçılar düzülmüşdüler, zurnaçı Nikol da oyloşmışdı ortada, ovurdularını şışirdi, gözlerini do yumub çalırdı. Uşaqlar böyüklerin qoltuğunun altından, ayaqlarının arasından boyanırdı. Arvadlardan kimso qışkırdı ki, a cavalar, niyo durmusuz, niyo oynamırsız? Cavanlardan biri cavab verdi ki, holo tezdir, qoy bir sümüklerimiz qızısın. Hami gülüştü, cavanlar araq dolu qodohlori bir-birino çırptılar. Bayağıkı arvad: “İndi ki, sizin sümükleriniz holo qızmayıb, onda özüyözüm oynamajam”, — dedi vo qollarını, durna qanadı kimi ağır-agır yellədə-yellədö ortaya çıxdı. — A Nikol, “Ruhani”yo çevir, “Ruhani”ya. — Nikol havanı doyışdı.

Qadın çok kök idi, amma elo yüngülce sırlanırdı ki, elo bil doğrudan da durna idi, havada süzürdü. “Ho, kimin hünori var çıxın düşümə”, — dedi. Cavanlardan torponon olmadı. Bu vaxt... Foti do, o qadın kimi qollarını ağır-agır oynamada ortaya yeridi. Qadın qolları gorılı haldəca qaldı, bunu görəndo cavanlar, arvadlar, kişiler do donub qaldılar. Zurnaçı Nikol gözünü açanda gördü ki, heç kos oynamır.

— A başınıza pirlanım, cigorim partladı ki, üpürmekdən, bo niyo oynamırsız?

Nikol zumanın islanmış müştűünü pencoyının otoyi ilo silib yerine taxdı, nefosunu dörüb, bir qodoh araq içdi ve girişdi yeməyo. Yeyo-yeyə fikir verirdi ki, yox burda nəsa bir iş var, hamının gözü ortada büzüşmüs, üst-başı toza-torpağa batmış qocadadır. O qoca, yoni Foti mağarın baş torosine yeriyyonde zurnaçı Nikol ağızındaki tikoni çeynəməmiş uddu, tiko iri imiş, ona görə boğazından çotin keçirdi. Nikolun gözleri büyümüşdü, sulanmışdı. Axır ki, zurnaçı Nikol tikoni uddu, sevindiyindənmi, Foti lap yaxınlaşdırığı üçün qorxduğundanmı, ya noydiso, dərhal bir qodoh da araq içdi ve irişi:

— Ho, emioğlucan, havanı de, çalım. Elo çalım ki, bax o köhno diroklor do oynasin.

Foti golib zurnaçı Nikolla üz-üzə dayandı, pencoyının qoltuq cibindən bir dost şax ollılık çıxartdı, bu şax ollılıklordan birini burmağanını arasında Nikola uzatdı, zurnaçı Nikola ollılıyi alandan sonra rongi özüne goldı.

— Ha başına pirlanım, kişi belo olar, bax, — dedi, — no çalım, omioğlucan?

— “Ruhani” çal, usta Nikol, bir xalis “Ruhani”.

— Bax, monim bu dombu gözlerim üstö.

Zurnaçı Nikoluñ gözleri doğrudan da domba idi, yumanda elo bilirdin ki, göz qapaqlarının altında bir qoz qalıb, amma bunu heç kos hiss etmemidi, çünkü Nikol qara zurnanı bir ayrı cür çalırdı, hamı, hotta on dordlu adam da o saat yüngüllosıldı, qova dönürdü, elo bil meh qalxa, o mcho qarşısı ucşaqçıdlar gəyo. Bax, buna görə do hamı gözünü yumar, no Nikolu görürdü, no do onun domba gözlerini, no do qara zurnasını; bu sehri, qüssoli, cingiltili, bu havalı sos do elo bil Nikolun zurnasından yox, üroyindən qopurdu...

Yeno zumaçı Nikol çalırdı, yeno hamı gözünü yummusdu, unma bu gün buradakı adamlar yüngüllosıldı, heç yana da uçmayıacalar, uça bilməyecəklər, gözlerini do ona görə yummusdular ki, indico noso olacaqdı.

Zurnaçı Nikol “Ruhani” çalırdı, Foti do qollarını gorib, astaca yırgalana-yırgalana oynayırdı. Dündür, Foti gözlerini yummamışdı, amma o da mağardakı adamları görmürdü, heç zurnaçı Nikolun özünü do görmürdü, Foti qaya üstündə sütən yaralı quşa oxşayırdı, elo bil indico qanadlarını gorib, daşlara çırılaklıq, ordan da yumatılan dorin, dibi görünməz dərəyə düşəcəkdi.

Kimsə içini çökdə, arvadlardan biri qışkırdı:

— Ay aman, qoymayın, öldüroçok.

Mağardakı adamlar geri çevrilində gördüler ki, Elxan olindo balta şığıyr Fotiyo sarı. Cavanlar onu dövrolodilar, Elxan baltanı yellovdı.

— Çokilin, yoxsa sizi do doğruları!

Elxan iri gövdəli, boylu-buxunlu oğlan idi, tutub saxlaya bilmirdilər, qollarından, boynundan asılanları sürüyo-sürüyo golirdi.

— Qoca ilan, golmison ki, monim toyumu mendarlıyasın? Bu saat şaqqlıyalıcam sonıl!

Foti bildi ki, bu sözler ona aiddir, yanındaki adamlar da piçıldışlardır ki, tez ol, okil, yoxsa ölürecek. Zurnaçı Nikol da, nağaraçı

da donub qalmışdı, lakin kor Foti hole do oynayırı vo heç gözünü açmırı da. Hom do Fotinin gözünün kor tayında da iri-iri yaş gilo-lommışdı.

Elxan qışqara-qışqara, söyo-söyo, qollannandan boynundan asılmış adamları kökünden qopmuş ağac kimi sürüyo-sürüyo golirdi.

— Son bu murdarın monim toyuma golmeyino bax! İlhan oğlu ilan, ömrü boyu hamını çalıb, dava illeri bize qan uddurub, çugulluq eliyib, neçosunu günahsız güdəza vərib, utanıb yero girmir, hole toyuma da golib. Çəkilin yolumdan, bu saat bu binamusuna şaqqlıyalıcam!

Filxan Fotioy lap yaxınlaşmışdı, arvadlar Fotini itoleyib mağaradan çıxmaraq istoyırdılar, amma gücləri çatmırıd, deyirson bu ariq, çalımsız Foti daşa dönüşdü. Elxan neco dərtindəsə aradan çıxdı, yetirib sol oliyo Fotinin boynundan tutdu, sağ oliyo baltanı endirmək istəyəndə nonosının zəhmli sosini eşitdi:

— Elxan!

Balta Elxanın olindon düşüb dizino doydi, çevrilib dalda — qapının ağızında dayanmış nonosino acıqli-acıqli baxdı.

— Nono, görürson bu ilan! Görürson! Ömrü boyu hamiya divan tutub, bir kosın toyunda olmuyub, indi toyumuzda oynuyur. Elo bilsən sevindiyindən golib? Yoox, bu gürzə heç kosın şad gününu sevinməməz. — Elxanın şalvarının dizi cirilmişdi, balta otini yalamışdı, oyılıb baltanı görürdü. — Nono, qurbanın olum, qoy doğrūyum bunu, camaatın canı qurtarsın. — Elxan doluxsunmuşdu.

Foti do Anaxanımaya yaziq-yaziq baxırdı, dodaqları titreyirdi.

— Anaxanım. — Foti çönüb camaata, sonra tozəden Anaxanımı baxdı. — Anaxanım, bu toy monimcün son toydu, moni qovma. No olub, olub, Anaxanım, keç günahımdan.

Qızıldan biri: "Yazıqdı, qoy oynasın" — deyib içini çökdi.

Haminin gözü Anaxanımdayı, o qar adama oxşayırdı, düməğ saçları elo bil camaatın gözünün qabağında bir az da uğarırdı, bir az da nazılırdı. Elin nazılırdı ki, elo bil indicə kuleyo qanşacaq, hamısı uqbı tökülecekdi.

— Çix get, Foti, — dedi, — tez ol, get!

Fotinin yaralı qus qanadına oxşayan qolları şappılıyla böyürlərinə doydi, başını yero dikib, asta-asta mağardan çıxdı.

Elxan baltanı tut ağacının gövdəsinə necə çaxdısa, balta küpü-neçon içəri işlədi.

Anaxanım Nikolai acıqlandı:

— Niyo ağızına su almışan, Nikol, niyo çalmırsan?

— Baş üstü, Anaxanım bacı, baş üstü. — Nikol ovurdularını şisir-dib, qara zurnanı dodaqlarına yapışdırıldı.

Nikol indi "Qazağı" çalırdı, amma qara zurnanın sosi bayaqkı kimi gur çıxmırdı...

* * *

...Foti qobiristanlıq çatmışdı, tozo, köhno qobirlorın arasında yorgun-yorgun yeriyyirdi. Köhno qobirlorın üst-başını, yan-yörosini qanqal basmışdı, qanqallar onun dizlərini deşir, göynördidi, Foti do aciya-ag्यna möhəl qoymayıb qanqallığın lap qalın yerdindən keçirdi.

Foti türboyo çatalan dönbü gcri — kondo baxdı, qara zurnanın səsi bura da golirdi. Türboyo girmək istoyondu Qocanı gördü. Qoca özünü günü verirdi, Foti istədi onun üstündən keçib içəri adlasın, təz do fikrini doyışib elo oradaca oturdu.

— Belo-belo işlər, Qoca, — dedi. — Bu köpəyoglu dünyanın belo-belo işləri varmış.

Qoca ona baxırdı.

— De görüm, son bu adamları günahsız yero niyo çalırsan?

— Mon günahsız yero heç kimi çalmıram.

Qocanın birdon-biro dil açıb danişmağına heyrotlonmok ovo-zino Foti sevindi, bir az da ona yaxın oturdu.

— Be niyo çalırsan?

— Istimori kım, moni tapdaluşunlular. Kim ki mono doymır, mon do ona doymırom. — Qoca yavaş-yavaş açıldı vo quyruğu üstə qalxdı.

Foti onu hirsli-hirsli süzdü vo üreyindən keçirdi ki, son bir bunun boyuna bax, sözüno, hikkosino bax. Yoni son belo qürurusan? Bu saat göstorrom sono qürurlu olmağın lozzotini. — Öl atıb ilanın boğazından yapışdı, ovvolco Qoca heç qırıldanmadi da, Foti bundan dala da hirsənib onu bir az da bork boğdu, sonra qıldırıb yero çırçıdı. Qoca yenə quyruğu üstə qalxib dilini oynatdı, Foti qol-qohqo çökdi. — Həo, qorxursan? Son do özündən ucizləri çalmışın! Çal da, çal görüm neco çalırsan moni! Özündən betorino rası golondo dil çıxarıb yalvarırsan? Bir az ovvol mon do beloco yalvarırdım, noolsun, yalvarışma, hottu göz yaşlarını da baxan olmadı. Mon do sonin yalvarışına baxmayacam, öldürəcom soni. Onsuz da bir gün ya son moni öldürəməlison, ya da mon soni. Belo deyil? Yoxsa ilanlığından ol çökimison? Ay çökdin hua!"

Feti əlini bir anlığa boşaltdı ve bu birçə anda ilan onun bilo-vindon çaldı.

Feti ağrını gec hiss etdi, hiss edəndə qışkırmış ovezinə şaqqa-naq çəkdi, barmaqları tamam boşaldı, aralandı. Qoca da sürüşüb künca çakıldı: "Deməli belooe!!!!" – Feti həle də gülürdü. – Deməli üç il qonşuluq elədən, axırdı da belo?"

Qoca tamam qırılıb başını qurğugunun arasında gizlədidi.

Fotinin dizləri bükülürdü, o da türbenin bir künçünə qıṣıldı ve yönünü kəndə sanı çevirdi.

Qəbiristanlıqdan bir atlı keçirdi, Feti ha zəndə baxıda, onu taniya bilmədi, istədi çağırsın, no qəder güc verdisi, dodaqlarını aralaya bilmədi.

Gün buludun arxasından üzə çıxdı ve düz Fotinin gözlerine düşdü. Sarımtıl şüalar Fotinin gözlerindəki iri, duduru giloları lap saraltımdı; həm de Fetiñin tökülmüş gözünün oyugundakı gilolər çox iri idi, bu gilolər şüə kimi donub qalmışdır, üzüaşağı axmurdılar...

1979

VAQİF NƏSİB

(1939)

Tanınmış şair və nasir Vagif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olmuşdur. Orada orta məktəbi bitirib ADU-nun filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçiliyi başlamış. "Ha əvəzəm nəcəm" qəzetiñin redaksiyasında müsələkatçı, "Azərbaycan pioneri" qəzetiñin redaksiyasında şöbə müdürü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor, "Qobustan" toplısus redaksiyasında müsələkatçı, "Gənclik" nəşriyətində baş redaktorun müavini İsləmlişdir. Hazırda "Azərbaycan" jurnalında publisistlik səbəbini müddədir.

Bədii yaradıcılığı 1957-ci ildə çap etdirdiyi şeirlərlə başlamış, sonrakı ham şair, ham da nasir kimi oxucuların dorin sevgisini qazanmışdır. "Uzundərə", "Ceyrançöllü qoç Kəramalı" kitablarına toplanmış povest və hekayələri onun nasir kimi özünamaxusluğunu aks etdirir.

"Omaroğluñun qayıtması" həkayəti yazıcıının "Uzundərə" kitabından (Bakı, Gənclik, 1981) götürülmüşdür.

OMAROÇLUNUN QAYITMASI

Dedilər konde golir Omaroğlu. Tanıyanların içindən bir sazaq kimi keçdi bu xəbər. Bir-iki aqsaaqlısa elə silkolədi ki...

Demirçi Abdulla olini başının dalındakı şışo qoyub yerindəcə dəndü. Üroyindən bu sözələr keçdi, gicitikon kimi içini dalaya-dalaya:

– Nəyə golir bu sağ olmuş, başımızı yere soxmağam. O ki, kəndin başbilən el atasıydı. Üstüno artırmayıbmı bos ağlinın, kamalının. Özümüze lombayan tüpürmoyomı gelir.

Müsəllim kişi deyirmənda cəidli deyirməncə Musaynan gapının şirin yerində. Sözünü ağızında qoyub bu xəbər: onun gözüne baxmaqdansı deyirmanın boğazına diri düşüb, ölü çıxməq yaxşıdı, – dedi.

Sarısələrin Rohiminin başı daha çox oşmoyo başladı. Eto bil bu xəbər qasırgaya dönüb başını silkoloyirdi: bu sinnimizde belimizi qıracaq onun gelişti. Namordlik no bikar şeymiş, ay Allah.

Əbdürrəhim kışının yorğanına qor doldurdu bu gəliş, dedi, kaş o golənə kimi canımı verib gedəydim elə çayın o torofino, qobiris-tana. Onsuz da deyəson əleyim olonub.

Birçə Qasfalar lazı Möhammedə kar eləmədi. Yerləri rahat idi onları. Na bilmək olar, bəlkə o gecəsi qobırılır id. tutub yanacaqdı rəhmətlüklor.

Poçtalyon Musaya tars-tors baxdılara qocalar, bu xəbəri gətir-diyyin görə. Elə bil atalarını söymüşdü bu ciy-ciy poçtalyon. Birçə Müsəllim qənasının altında bir də saldı onu. Qorxdu ki, birdən Tapdırıq eməli olar bu da. Bir dəfə Tapdırıqinin utudurunda Omar-oğlunu yadına salmışdı. Hələ bihərəmt də cələmişdi Müsəllimi.

- Omaroğlu bir gün gəlib horonızın imamınızla bir tula bağlayacaq.
- Özün gördünmə, a Musa?
- Gördüm.
- De canın üçün.
- Öz başım haqqı.
- Gap da cədənim?

- Ba no, gedim gəlməyim. itkin Qasar qağamın oziz canı üçün düz bir saat danişdiq. Danişdiq deyəndə ki, poçtun altı yanındakı bağıda oyladıq. Saçı-saqqları düməğdi. Danışmağı-zadı da yoxdu çox elə. Hərədən başını qaldırb bir sual tullayırdı.

- Nə barədə, bizi də soruşub elədim?
- Yox, elo birinci külfətinə xəbor aldı. Dedim yaxşıdlılar, şükür.
- Ba demədinmə...
- Yox, hara deyirəm. Cinqirmi çıxara bilmodim.
- Sonra na gap elədi.
- Məmmərzə kışını soruşdu.
- Məmmərzə hamidən kişi çıxdı, gənə sağ olsun. Özüm dedi şenliyə galəcəyəm
- Ha, dedi, bir-iki günə ordayam, Məmmərzəyə de, evdə-eşikdə olsun.

Qocalarn dördli-azarlı günləri başladı, no başladı. Ev dustağı oldular. idarənin qabağına çıxıb doyunca gap eləye bilmədilər o xəbor goləndən.

Axır ki, gəlib çıxdı Omaroğlu. Maşını birbaşa Məmmərzə kışının doqqazına sürdürdü. Məmmərzə kişi saç-saqqları çallaşmış, bircə gözlərən avvolki kimi zəhlili qalmış qayınına baxanda doluxsundu, irolı yetniyib hərk-hərk qucaqladı. İkisiniñ do güzünən seli-suyu bir-birinə

qarışdı. İkisi do dözümədo qaya parçası kimi şey idi. Bunu həyatın özü də sinamışdı o ki var. İndi damlalar parçalayırdı bu sal daşları.

Sonra Məmmərzə qapıdan içəri buraxmadı onu. Əlini döşüno qoyub işareyə bir az dur dedi. Özünü tövələyo verib üç-dörd gün bağlı saxladığı qoço irolı çokib yixdi. Qabağındakının necə adam olduğunu bildiyindən sosini çıxartmadı Omaroğlu. Qoço onun ayağı altında bogazlayandı yencə gözündən sel-su axdı, saqqalına süzüldü.

Bu o Məmmərzə idi ki, tutulmağından iki saat keçməmisi dalınca çay-cörköt getirmişdi. Məhkomo olana kimi dörd yanında osir-yesir olmuşdu... Söyüb qovluyan da olmuşdu onu, su dalınca, çay dalineca gönderən do. Əl buyruqçusu olub ol çökəməmişdi Omaroğluun hədəvərindən. Sonra ona isti tuman-köynök, sırxılı göndərmışdı. Hər ay da xorclik. Sədr olan vaxtı, qamçısı kond boyu saqqıldayanda yeznisi bu güzütə Məmmərzə ondan heç no ummamışdı. Verdiyi damazlıq döyüni zor-güclə tövloşin buraxmışdı. Bacısı canını torpağa tapşırıandan sonra da bu Məmmərzə kişi tozo arvad almamağı bir yana, onunla qohumluğu kosməmişdi.

İndi də budu...

İçəri keçdiyor. Lap başda govo üstə Omaroğluna yer hazırlamışdı Məmmərzə. Süfrə do açmışdı.

- Mütəkkəyo dirsəklən bir az naştolan, bu doqiqə kabab hazır olacaq, atam, anam.

Salam-kalam səssiz keçmişdi. İlk sözüleri idi bu Məmmərzənin. Omaroğlu da heç sorqıno vərmədi bunun. Şişləri gotirib fotırı como siyirdi, özü də bardas qurdı.

- Az-az, isti-isti yeyək deyirəm.
- Omaroğlu ol uzatmayıb ona baxdı.
- Koprutiv yeno idarənin altındadını?
- Nədi ki?
- Deyirəm bir az boğazı da...

Bu sözler no hala saldı yazıq Məmmərzə kışını. Boğazında qohor döyüñ saldı, gözündən yaş. Özü qosdon ortaya heç şey qoymamışdı. Bilirdi ki, Omaroğlu dilinə vuran deyil. Elo çıxusuna onu üstə dalaşmadımı bu sah olmuş. İndi gör yazıq Omaroğlu "zohrimarsız" çörök yeyo bilmirdi.

- Bu doqiqə, dordin alım.

Əlini taxçaya atıb başı xamırlı iki zoğal arası çıxardı. Omaroğlunun harda olduğu elo bil yadına indi düşdü.

- Əskipara dərəsində olduğumu gör necə də yadimdən çıxarıṁışam...

Daha heç nə demədi, böyüklərə bu ağızı xamırlılardan, cüyür atındıñ həftə səkkiz yolladığımı xatırladı.

- Açı görək. Qorxuram olim tutmaya.

Fikir verdi, arağı görəndo əlləri osirdi dağ boyda Oмароğlunun.

- Çappə stokanları doldur. Bu, balacalardan kal boğazı işlanmaz.

Vuruşurdular. Stokanı birinci başına çəkdi Oмароğlu. Əlinin aşması-zadi da uçub getdi. Məmmərzə kişi də içdi. İçdikə bildi ki, neçə ilə birinci defədi ki, belə stokanla zoğal araqı vurur.

Kababdan ikicə tike yedi Oмароğlu. Bir logma da pendir dürməyi ötürdü.

- Bir də süz, ay yezno, görök.

Bir stokan da içdi hər ikisi. Sonra stokanını ağızı üstə qoydu Məmmərzə.

- Məndo o nəfəs hardandı, dərdin alem. Bunu da söyündüyüm-dən heç bilmədim harama içdim. Sən isteyirsin döşə, mən bir çay qoyum deyirəm. Kekotu çayı.

- Qoy, qoy, son allah. Bunlar hamısı sən deyirsən yardımına düşür.

Oмароğlunun hər sözü Məmmərzənin ürəyini kövəldir, xamır kimi yoğururdu. Bu gözütox, ağayanı kişi gər nə hala düşməsdən son sənin allahın.

- Həlo sabah xəngəl bişirdəcəyəm. Üstü cüceli. Sonra da öynə ilə ürəyin nə istəsə.

Oмароğlu fikrə getmişdi. Saçıçal kişi cəl bil Qazança dağının otağın künçündə balaca qalibi idi. Məmmərzə kişi onun dağdan ağır fikrini bildirdi. İndi qorxurdu ki, sualların ağızı açıla. No cavab ver-sin, ürokaçan nə desin bu biçarəyə.

Bir azdan "Qazança dağı" hərkətə gəldi. Bir stokan da ötürdü.

- Əyə, bu moni heç torpedib eləmir. Yerindəndi canın üçün. Sən-düro bilmirəm Quru doradan içimdə başlayıb indi qov kimi tüs-tülenən bu yanğını. Çay içib bir yatım bəlko.

Kekotu çayından sonra yerdəco mütekkəyo baş qoyub yatdı Oмароğlu. Oyanana kimi heç bilmədi nə götür-qoy əlesin Məmmərzə. Gürəsan şenliyə düşmək istəyəcəkmi, nədi fikri-zadi. Həmşəlikmi golib kəndə!

Bir azdan "Qazança dağı" hərkətə goldi. Bir stokan da ötürdü.

- Əyə, bu moni heç torpedib eləmir. Yerindəndi canın üçün. Sən-düro bilmirəm Quru doradan içimdə başlayıb indi qov kimi tüs-tülenən bu yanğını. Çay içib bir yatım bəlko.

Kekotu çayından sonra yerdəco mütekkəyo baş qoyub yatdı Oмароğlu. Oyanana kimi heç bilmədi nə götür-qoy əlesin Məmmərzə. Görəson, şenliyə düşmək istəyəcəkmi, nədi fikri-zadi?! Həmşəlikmi golib kəndə?

Bir azdan onun səsi geldi.

- A yezno, o ağızı xamırlıdan ver görüm, bir az da şor dürməyi.

- İtbunu suyu da var, onnan necə?

- Be bayaqdan niye düzgünən ortaya. Beri ver. Hə, atın-zadın varmı?

- Atı neynirsən?

- Deyirəm, sabah birinci banda bir atlanaq səninə, dağa-daşa baş çəkmək isteyirəm.

Daha demidi ki, bu neçə ili cəl hey bu yerlərin cəqilo yaşı-mdı, meşələr, talaralar, bulaqlar gözünün qabağından getməmişdi. Həlo neçə dəfə yuxusuna da girib onu şeytan kimi aldatmışdı.

- Ata no var, a sağ olmuş, bir ilxi taparıq.

- Kondə çoxdumluaraq çökən?

- Nədi ki, var ho.

- Bəs-on dənə al yiğ başının altına.

- Hasand şeydi o, dərdin alcəm.

- Ağlındadımı, a yezno o dilimə vurmadığım. O köpəkəli Ağamaliev, o köpəkəli.

Oмароğlunun fikri neçə sənə geri addamışdı yeno. Sədər olduğu vaxtlara. Rayon rəhbərlərinin sevinli yeri idi Əskipara dərəsi. İstəkli sədrləri idi Oмароğlu. Hamisənin gelişini toy-bayram cəyirdi. Yaxşı meclis qururdu şəriflərino. Birço zongləri ilə no lazımlı oldu gəndərirdi. Dostlarının odunu, kömürü, əvoliyi, qurudu, kekotusu, zoğal araqı, motəl pendiri Əskiparada bağlanıb gedirdi. Həle cüyür vurdurub göndərməyi o yana. Onun çörəyini can rahatlığı ilə yeyirdilər. Biliardları camaatın boğazından kosib vermər Oмароğlu. Hami başına and içir bu el ağsaqqalının. İşləri yaxşı qurub, camaati dolan-dırır. Bir do adamlar özü çalışqan, yer özü axar-baxarlı idı.

Yoldaş Süleymanov özü do Oмароğlunun süfrəsində oturmaq-dan çəkinməzdə. Bilirdi ki, başda bu kişi olmaqla Əskipara dərəsinin

adamlarından ziyan gələn dəcyl. Hər gelonda Oмароğluya maşından-zaddan verir, kəndə bir az da əl tuturdu.

Birəcə Ağamaliyevin gelişini açmırı onu. Üzündən-gözündən kəm-fürsəllik yağan, ayağını nördivanın yuxarısına qoyub hamiya məydan oxuyan prokurorun. Hər şənliyə geləndə bir-iki dəfə çərtməsə, olmazdı onu.

Bu dərəyə ovdan-ova yolu düşərdi Ağamaliyevin. Həmişə de başının destəsilə. Tanımadığı adamların yanında Oмароğluya sataşardı çatan kimi.

- Salam, ay ayrılm, necəsən ə.

Sonra üzünü qonaqlarına tutub ayrımların zirramalığından gül-macələr danışardı.

- Daha siçan dəliyi də yoxdu, içəcəksən, a ayrılm.

Oмароğluya elə bil sille vurdular. Yenə heç cincirin çıxarmadı.

- Görüt görök, sənə ne kar cloyəcək, maşallah ayı kimi şəyən. İç görök.

Qonaqlar gülüştürlər. Oмароğluya bir tərs sillə də deydi. Nə desin bu mənəsəbsizə.

- Di tərəpən görək, yaxşı, kefimizə soğan doğrama.

- İçməyəcəyəm, atəmin goru haqqı.

- Yixib boğazına tökötəyik.

- Elo şey eləməzsən.

- Durun görök.

Ağamaliyevin işarəsilə sürücüyle işçilərindən biri Oмароğlu-nun üstünlə cumdular.

- Yaxın gəlməyin, hərənizi bir dərəyə salbəcleyərəm.

Dediyi kimi də cədi. İtləyib yixdi qolundan tutanları. Ağamaliyev bilmirdi, neyəsin. Əvvəl istədi naqanını çökib qorxutsun, fikir-loşdı ki. Süleymanovun qulağına çatar. Qabağındakı ayrılm olanda-nə olar, kolxozun sadridi.

Fikrindən vaz keçib dedi.

- Getdi, oturun yoldaş Şahniyarov. Gəda süfrəsi belə olar.

Bu söz Oмароğlunu novruz yumurtası kimi qıpqrırmızı cədi. Bir istədi... Doli şeytanı lənatlıyib dişilə dilini kəsdi. Maşına dolusub gətilər. Süfrənin başında tok qoydular kabab çəkməkdən üst-başı his qoxuyan Oмароğlunu. Hələ maşın tərəpənədə qulağı bir söz də çaldı.

- Ayrılm köpəyoğlu.



Sözü, səhbəti hədə-qorxu, tutub damlamaq idı cəl. Hər dəfə de məclisin axırında guya ki, Oмароğluya xoş söz deyordı:

- Salamat qal, e ayrılm. Sənənən do şikayət-zad gelir. Atını bir az yavaş seyir. Gelib bizim tövleyə girməsin.

Oмароğlu öyrənməmişdi ki, dədəsi de mordimazar olub bu tula yosununun. Onu-bunu qapmaqla ömür sürüb.

Deyirdi, yenə hər kimdi süfrəsində çörök kəsir. Hər üzünə dözmək lazımdı. Yeqin o da basıb keçməz loğmən.

Axır ki, düşünüşdülər. Bu barədə çıxdan dalağı sancmışdı sedrin. Bilirdi ki, ha bu üzünü vurdुqca o birini çevirse də, yenə axırda bir hoqqa çıxaraq Ağamaliyev.

Bir gün eziq qonaqların yerində başını yere soxdu onun. Qonaqların biri kefi kökləndən sonra Oмароğlunun içmodiyini gördü, dedi ki, gərek içə.

Tora damarı tutmuşdu, nə tutmuşdu. Ha başa salıldılar ki, bu kişi ömründə diline vurmayıb, inadından ol çekmədi. Oмароğlu yazılı özü də bir ağız danışı.

- Sizin eziq başınız üçün, deyin, gedim bu saat Qazançının başın-dan qar getirim - yürüürüm. O dilime dəyse, ustalarım.

- Biz icib ölmürük ki, sən də ölesən, iç öyrən. Yoxsa dünyanın kefindən geri qalırsan.

Yer-yerdən qışqırıldır:

- Elə sözdür.

Əvvəl Oмароğlunun içmoyino baş qoşmayan Ağamaliyev qona-ğının tutulduğunu görüb kobudluğunu, gedəliyini işə saldı.

Artıq bütün kənd bilirdi, Oмароğlu gelib, Məmməzərgeldidir. Demirci Abdulla içəri girəndə Sayalı onun gözüño baxmayıb çıxdı. Kişi gördü ki, günün günortaqça arvad özünü tövleyə verdi. Nə işi olardı ki, indi oralıq. Ağlı bir şey kəsmədi. Birdən kişi aylan kimi oldu. Ele bil başına qaynar su tökdüller. Bilir göldiyini. Şənliyi dağıdır bu xəber. Eşitməyə nə var ki. Yüngülloşın deyə tövleyə geldi. Sayalının gözloru qıpqırımız idi. Onu görəndə üzünü donunun oto-yile bir de sildi. Abdulla böğula-boğula dilləndi.

- Ned, nə aqlaşma salıbsan, nə morəkedi.

- No olacaq, heç nə, kül menim başıma.

- Başına niye külliyürsən, nə olub axı.

- Bundan böyük nə olacaqdı. Gelib çıxıb...

Gözünün suyu axdı yenə.



- Bə bilmirdinmi bir gün galocək.
- Bilirdim, ancaq o sevdaya düşdürüüm guno daş yağıydi, özü do qara daş.

- Bə pohlovan kimi bir oğlan oldu. Niye daş yağıdırısan.
- Bir pohlovan da sonson. An yeyib namusu da belinizə bağladınız.
Elo bil yarasının közü indi qopmuşu arvadın.
Dəmirci Abdullanın körküyün basıldılar elo bil. Od götürdü kişini.
Kiri, kiri, bilsöydim, aparıb sümüyüm it sümüyünə calamazdım. Buna bax, buna, tozədən qeyrətə golib.
- İndi no cür toy çalıdracaqsan Solvinaza. İkico gün qalib. Eşidib bilmiyəcəkmi dədəsi son deylən.

- Toy da çalıdracağam, aڑə də verocayem. Solvinaza dədəliyi mən eləmişəm.

- Hələ bir gör oğlan tərof no deyir. Olar da indi cəsidiq yoqin.
- Heç no deməzərlər. Deyərlər, geri qayıdar nişanları. Bura bax,
olmaya tozədən geri qayıtməq istoyırısn?

Bu dəfə Sayalını od götürdü.

- Mənim birco çatım oşkiddi. Yerimə kim olsa, inöyninin çatısını açıb boğazına keçirir.

Abdulla yumşaldı:

- Fikir-zad eləma, get tədərükünü gör. Omaroğlu diyidix deyil.
Galdığı kimi, çıxıb da gedəcək.

Səhor obaşdan Məmmərzəylo Omaroğlu Coğazın o tayında at üstə idilər. Məmmərzə göründü ki, kişi at sūrməyi yadırğıyib eləməyib.

Gələnənə dayışık atları: Dedim, yadırğamış olarsan, yorğasını səna verdim. Soninkı alaپa atlađı, bilirom.

- İstomoz. Bu saat elo mano yorğat lazımdı. Yavaş-yavaş getsin, yadına salım bir doyuncu olub keçəni.

Doğrudan da Omaroğlu at üstündə özündə deyildi. Elo hey gözü orda-burda, fikri ala dağda, qara dağdaydı.

Nöyli bulğşa çatanda dilləndi Omaroğlu.
- Burayıdı o yer. Kəpəkoğlu Ağamaliyev.

Onlar acıq elayıb gedəndən bir həftə sonra Mezəmlı Abbasqullunu tutdular bazarda, bir xurcun zogal araqıyla. Ağamaliyev buraxdırıb deməşdi:

- Apar ver, bunların hamisin içsin Omaroğlu. Qurtaran kimi xəber göndərsin.

Bu xobordarlıq idi. İstdidi araya ağsaqqal salıp barışm o mordimazlarla. Papağını qabığına qoyub fikirlesdi ki, yox, onda gorok sonra Ağamaliyevin ol tulası olsun. Hom do o qədər söyüsdən sonra, bo qeyrəti harda gizloyib barışydı. Başladı işini chtiylə tutmağa, yaxa elo verməməyə. Cox ümid idi ki, günflərin bir günü Ağamaliyev yeno ova golocək. Ona ağızdolusu bir yeko ayrım deyib barışsاقdı.

Sonralar Ağamaliyevdən səs-soraq çıxmadi. No onun adını çökdi, no do dyöb-dolaşdı.

Axır ki...

O qithq ili. O alichq ili. Başqa olacı yox idi Omaroğlunun. Kond oldən gedə bilordi. Camaati hara qira bilordi. Başına yiğdi ağsaqqalları - Müsəllimi, Abdullan, Əbdürrohman, Hasanı, Qafarı, Iozgi Mohommadi. Kondin qaymağını. Dedi:

- A kişilər, sizo moslohot cloyirəm. No desoniz, necə buyursanız cəle olacaq. Anbarın dibindikilo birtəhor kondi yaza çıxardacağam. Sonrası üçün artıq yer okmok istoyırmı, bir az tütün yerindən, xeyli do xam, dəmyə ycrdən. Camaatın yeməyi üçün. No deyirsiniz? Amma gorok ovvolo aramızdan kondı çıxmaya, sonra da kondondan çıxmaya bu xəbor.

Cox boyondılor Omaroğlunun tokifini. Bilirdi, el üçün cloyıbunu. Şenlik üçün cloyır. Yüz hektar artıq yer okdirdi Omaroğlu. Yüz hektar. Camaati çıxardı o pis ildən. Qonşu kndlər do Əskiparənan çöryagini yedi o vaxtlar.

Dağ boyda kişini maşına basıldılar camaatın gözü qabağında. Ağamaliyev özü golmişdi kondo. Kim dəmisiđi, kim xəbor vermişdi, gəroşon.

Mehkəmodə şahid durdular Müsəlliim kişi, Abdulla, Hasan, Əbdürrohman, Qafar, Iozgi Mohommadi. Dedi, dəzdi, artıq yer okdirib Omaroğlu.

Ona son söz veronde baxıb şahidləri görmədi. Kond adamların dan da heç kos yox idi zaldı. Birco Məmmərzə sıriqlisina bürüyüb ona baxırdı. Tüpürməyo bir üz tapmadı Omaroğlu.

Evin, əmlakını müsədirə clodilər. Xostoxana oldu mülkü. Arvadı, körpe qızılıyla atısı evino köçdü. Sonra da Abdullaya geldi, domırcı Abdullaya. İyirmi beş il ömrünü çürütəmək istəmədi Sayalı. İyirmi beş il o kim ölo, kim qala dedi Abdulla.



...Dağı-daşı oldon saldılar Mommorzoyo Omaroğlu. Axır golib Koroglu qayasının üstü durdular. Kondin evlri ovuc içindəydi bürdan, durbinlo baxan hayotdəkiləri də seçərdi lap. Dorin bir köks ötürdü Omaroğlu. Bunun nə demək olduğunu başa düşdü yeznesi.

- Ahın dağlara, daşlara...

- Ay gidi dünya, gidi dünya. Ölmöyib golib Əskipara dorosunu bir də görük. İnsanın canı il canı, canın üçün. Əvvəl deyirdim, part-damaya düşəcəyim.

Birdən-birə gözünə baxdı Mommorzo kişisinin. Nəçə gündü ki, gözündən qaçan gözərə yaxaladı yaxşıca.

- Demək, heç bir il moni gözələmədi o suyuq Badamın qızı.

Mommorzo kişi gördü ki, hamisini bilir Omaroğlu. Bir az yüngüllaşın kimi oldu.

- Arvad xayığının çatınə tabı ha yoxdu, atam, anam. Gedib, gedib. Köpəkoğluğunu o sıpa oğlu sıpa gərək eləməyəydi.

- Bos Solvi necədi. Solvi.

Omaroğlu gedəndə üç yaşına yenice girmişdi Sölvənəz, yenice səytənləşdi ki...

Bu sözləri deyəndə səsi kallaşdı Omaroğluunun. Mommorzo başa düşdü ki, balasından ötrü humunun ucu göynəyir onun. Hor şeyi açıb demək qərarına geldi.

- Maşallah olsun ceyrandı, ceyran. Dədəsinə çəkib sümüyü iriliyikdə, sikkiliyikdə. İki günə toyudu özü də. Sestrələr qurtarlıb, dəx-dərdu Sölvənəz. Nişanlısı da agronomdu.

Omaroğluun dik atıldırdı bu xəbər. Elo kövərəldi, elo kövərəldi ki, gözənün yaşı yerə dameçilədi. Sölvənəz körpə kimi gördü yaxıq. Körpə orə gedirdi indi, bu gidi dünyada.

- Maşallah olsun, bir ogländi ki, nişanlısı. Başı and yeri olub bir-ikicə ilə. Musakəylüdən öslü. Bu gün-sabah sədrəcəcəklər.

Bir xeyli sonra Omaroğlu bir az da kallaşmış səsilə soruşdu:

- Toy nə vaxıd?

- Birsügün.

- Men Sölvini necə görə bilərəm. Çağırmaq olarmı bir yero.

- Danışım gəlsin, eijingilə.

- Lazım deyil

- Kənd xostoxanasına gedəsən gorək. Bir də toyuna gəro işə çıxmır ha.

Mommorzo kişi indi başa düşdü ki, Sölvənəza görə kəndo gəlib Omaroğlu.

Qara zurnanın səsi kondin hansı torofino desən gedib çatırdı. Obaşdan içməyo başlamışdı Omaroğlu. Böyründə oturmuşdu Mommorzo. Toyun səsi golondo gözü Omaroğlunda idi Mommorzonın. İla baxırdısa, ağlına bir şey gotiro bilmirdi. Bilmirdi, no çökir Omaroğlu.

Bir onu görürdü ki, her hava kəsildən yüz qramlıq künclü num-kayla araq içir. Qorxurdu parlamlaya düşər yaxıq kişi. Birdən səs geldi dirrik torofon. Bu səs heç Mommorze yo də tanış deyildi.

- Qonaq istomisınızmi, Allah qonağı.

Omaroğlu özünü yiğisidirdi. Mommorzo eşiyo xoş-beşo çıxdı. Goloni ha çalışıda tanıya bilmədi. Yaxşı ki, tanışlıq verdi suyuşırın, ortabay, ortayaş kişi.

- Musaköylü Yusufam, İsləmçiylin dodesi. No var, no yox, tanış olaq bir.

Agronom İsləmçiylin atası idi, tozo boyin. Goroşon, niyo gol-mışdı? Özü de tek-tonha.

- İçarı gol, xoş golib, sofa gotirmison. Keç-keç. Tanış ol, Omar-oğluylu da.

Omaroğlu ayaga durub ikioli görüşdü golonlo. İcməyi heç bilinib-eləmirdi. Ele bil başı xamurlılardan yox, sonokdon doldurub, Ali bulağının suyundan içirmiş. O da fikirloşıldı ki, kimdi görsən bu golon, nə gozir belo.

- Ağrin alım, Omaroğlu, yaxşı deyiblər igitin adını eşit, üzünü görəm. Üzümo salıb goldim ki, üzünü də görəm. Çox cəştişidim haqqında.

- Məndən nə igid. İndinin igidleri cavandırıldı.

Omaroğlu fursat təpib Mommorze bozdu ki, bolkə o gözələqşə qandırı kimdi bu bele. Mommorzo başa düşdü o saat.

- Bizim agronomun atası, golib gap eləməyo.


Hor şey aydın oldu. Qudasıdı demək. Yaman pis oldu Omaroğlu. İşə bax gör, son sonin allahın, birçoq yadigar Sölvənəzin toyunda da qırqaqla qalıb, balasının xeyir işini də góro bilmir, iki addımlıqdan.

- He, lap yaxşı, bo xeyir ola belo?

Kişi bir xeyli sözünü yığa bilmədi. Sonra elo no cür goldi kokulodi.

- Golmişəm xeyir-dua vərosən, hor halda el bilir golimizin atası Omaroğlu.

Omaroğlu yaxşı başa düşdü bu golisin möqsədini. Qorxutmuşlar, toyə golib çıxar birdən. Xeyir-duasını buradaca alıb, yolunu çoprolomok istoşırlar. Odur ki, bozardı:



- Sıza qızı man ha verməmişəm, xeyir-dua istoyırsınız. Kimə elçi düşmüsünüz, o da versin.

Daha heç nə deməyib baş otağa keçdi. Yusif kişinin pərtliyini görüb yazılıq Məmmərzə ol-ayağa dündü.

- Fikir vermə, dördün alem. Ağırkı dana onun üçün do. Gedin şadıyanlıqla toyunuza elçin. Allah xeyirlərinə versin. Oğullu-qızı olısunlar.

Kişi dil-ağzı clayıb getdi.

... Toy evində iynə üstə oturmuşdu ağsaqqalların çoxu. İynə üstə. Dəmirçi Abdullanın qulağı səsədə, ürəyi söksəkədə idi. Bir doqiqə, bir il kimi galirdi ona. Sayalının rəngi-rufu özündə deyildi. Doqiqədə bir gözünün qorasını sıxırdı. Müsəllim kişi özünü vermişdi Hasanın böyrüñə, hər ikisi üzü alaqpıya tərəf oturmuşdu ki, içəri girenin hincini görmüşlər. Evində Əbdürəhəmanın yasığı bir az da ağırlaşmışdı.

Qızların dövrosunda olan Səlvinaç bacılığından hərdən soruşurdu:

- Dədəm, cijim gözümə bir cür görünür. Ele bil damazlıq inek-ləri ölüb.

Hər şeyi bilən bacılığı qızı azdırındı.

- Soni kimi dünya gözəli köçürülər, nə zarafatdı!

Tøyun şirin yeri idi. Gəlintərədən hava çalırdılar. Səlvinaç oynamınaq çıxardırdılar.

Birdən ala-soy Temi alaqpının ağızında göründü.

- Omaroğlu golir, Omaroğlu.

Tøy ohlinin üstə su ələndi elo bil. Səlvinaç mat qaldı. Nə oldu adamlara görəsən. İstər-istəməz hamı kimi o da alaqpıya baxdı. Bir azdan aq saçları pırlaşq, ucaboy, nahong bir adam göründü. Hiss olunurdu ki, xeyli içib. Addimlarını sərrast atmırırdı ancaq. Onun görünməyilə zumanın-balabanın səsinin bamağı da bir oldu. Yavaş-yavaş irəli gəldi. Səlvinaç anasının bu adı eşidən kimi tövə tərəfə qaçğından nəsə anladı. Atası meyiti oxşayırıdı. Omaroğlu gelib Müsəllimli Hasanın qabağından dardı. Camaat hamı başını yera dikmişdi içi onlar qanşıq. Qocaları xeyli süzdü, başlarını qaldırma-dıqlarını görüb Abdullanın qanşarino geldi. Abdullanın da başı oyılib qalxmadi ki, qalxmadi. Bir xeyli da onun qabağından durandan sonra qızların əhatəsindəki Səlvinaçda doğru irəli lədi. Bayaqdan hamını susdurub bu adamın ona tərəf gəlməyi Səlvinaç qorxutdu. Yaxşı ki, bacılığının səsi köməyinə çatdı.

- Qorxub-ələmə. Yaxşı adamdı bu. Həm də qohumundu.

Omaroğlu qızın düz qonşorində durub gözlorinə baxdı. İndi onun yadındakı bu qabağında duran iriqamotlı, xanım-xatın, orlik qız deyildi ki, şeytanlığı yeni başlayan, doqiqədə bir "baba monim", "baba monim" deyən körpə idi. Gözler homin gözər id. Gözər doyişmir ha, böyür ha, homon, homon qalır. Adamınlar böyüyür, qocalar...

Qızı qucaqlıyb bork-bork bağrina basdı Omaroğlu. Səlvinaç hiss əledi ki, üz-gözü suya batdı, isindı. Camaat görəməsin dycə gözlorini onun üzüyle, saçıyla quruladı Omaroğlu. Sonra cibindən iri briliyant qaşlı bir üzük çıxarıb onun barmağına taxdı. Bu Məmmərzə kişidə qalmış saxlancın on qiymətlisi idi.

- Bu mənim Solvi balama hadiyiyom.

Bu sözləri xırıldaya-xırıldaya dedi. Qız barmağında bahalı üzüyə, qabağında yavaş-yavaş qanı qaynadığı kişiye baxıb heç nə başa düşmürdü.

Omaroğlu üzünü zumaçılara tutdu.

- Ə, bir sümüye düşən hava çalın, Səlvi balamlı oynayacağam.

Zurmanın səsi eşidildi. Omaroğlu Səlvinaçla súzməyə başladı. Yavaş-yavaş başlar qalxırdı...

Səlvinaç yerinə ötürürəndə dedi Omaroğlu:

- Bundan sonra bir dərdim olmayıacaq, dördün alem.

Çıxdı getdi Omaroğlu. Əvvəl toydan, sonra da kənddən. Onu yola salıb Məmmərzə kişi toyə goldı. Gördü, vur çatlaşındı yene. Heç elo bil Omaroğlu golib-getməyib. Yenice oyloşib loqmaya ol atıldı ki, zumaçılara dedilər:

- Çalmayın görek. Qızın anası özündən gedib, halı pisdi.

ELÇİN

(1943)

Tanınmış nasır, tənqidçi, kinodramaturq Əfəndiyev Elçin İlyas oğlu 1943-cü il may ayının 13-də Bakı şəhərində ziyanlı ailəsində anadan olmuşdur. Burada orta məktəbi, ADU-nun filologiya fakültetini bitirmiş, Azərbaycan EA Nizumi adına Ədəbiyyat Institutunun aspiranturasında təhsil almışdır.

Əmək fəaliyyətinə Nizami adına Ədəbiyyat Institutunda elmi işçi kimi başlamış, Azərbaycan Yazarlar Birliyi idarə Heyətinin katibi, "Yətan" cəmiyyətinin sədr olmuşdur. 1993-cü iləndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sədr müavini vəzifəsində işləmişdir.

Ədəbi fəaliyyəti 1959-cu ilə "Azərbaycan gəncləri" qəzetində çap edildiyi "O ananrdı" həkayəsi ilə başlamış və çox zəngin yaradıcılıq yolu keçmişdir. O, böyük nasır, dramaturq və tənqidçidir. Əsərləri bir çox xərci dillərə tərcümə olunmuş və dönyanın müxtəlif ölkələrində çap edilmişdir. "Baladadaşın ilk məhəbbəti" həkayəsi yazıçının "Beş daqiqə və ədəbiyyat" (Bakı, Gənclik, 1984) kitabından götürülmüşdür.

BALADADAŞIN İLK MƏHƏBBƏTİ

(hekaya)

Aşşeronda, donuzin lap konarında bir kond var idi ve cəl bil bu saat homin kond Yer üzündə bircə kond idi, çünki gün möhkəmco şığıyırı, hamı da gizlənməmişdi evində-eşiyində, ins-cins yox idi vo bu tonhalıq da daha təkcə bu kondin tonhalıq deyildi, cəl bil günün beləcə qızmarında bütün Yer üzünün, kürreyi-orzın tonhalıq idi.

Bu kondin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çöper çəkilmiş, taxtadan sūrahi salınmış, daşdan hasar tikilmiş həyət-lərindən, salxımları qoralamış meynolordən, qırmızı çiçəkli nar ağaclarından, oncir ağaclarından, tut ağaclarından, bolluca günsəndən başqa, bir də donuzin var idi vo bu saat donuzin lap xirdəcə lopolları sahil qumlarına torof cəl müləyim-müləyim golib-gedirdi ki, cəl bil donuz homin kondin tonhalığına layla deyirdi.

Konddo ins-cins gözo doymirdi, birçə Baladadaşdan başqa; Baladadaş kondarası asfalt yolun sokisindo, tut ağacının dibində oturmuşdu vo bütün kond camaatından fərqli, günün bu cırhacırında istən qorxub-cəlmirdi; ağacın qotur kölgəsi no vaxt idi yerini doyişmişdi, amma Baladadaş öz yerini doyişməmişdi, cəl-cloco günün altında oturub mürkü döyürdü.

Baladadaş yılın aylarına sondol geymişdi, oynindo parusin şalvar, qisaqol milomil trikotaj köynök var idi, başına "acrodrom" kepka qoymuşdu vo hordonbir tor dəmcələri bu "acrodrom" kepkanın altından yuvarlanıb Baladadaşın sisqa sıfotindən üzüaşığı axırdı.

İçi pivo çölləkləri ilə dolu bir yük maşını asfaldan golib keçdi vo bu maşının tırılışı Baladadaşın hcç xoşuna golmodi, ağaçqanadan olindən gecə yaxşı yata bilmədiyino görə, omollı-başlı qızarmış gözələrini açıb yerindən terponmodon maşının ardına baxdı, sonra gözələrini qayıb ginoşa baxdı, sonra da tut ağacının yerini doyişmiş qotur kölgəsinə baxdı, amma orındiyindən vo kosalot onu basıldıqından yeno do yerində terponmodi, ayaqlarını irolı uzadıb sidqi-ürəkden osnədi vo qollarını da geniş açıb yaxşıca gormədi.

Qarşısındakı həyətin daş hasarından bir oğlan uşağının başı göründü vo bu oğlan uşağı Baladadaşın görən kimi, təz də başını çökdü, o saat da həyətin gõy dərvazasının kiçik qapısı açıldı vo yaxmacadan dişlo-yib ləzzətli çeynoyo-çeynoyo taxta parçasını ona uzatdı:

– Şiməqədor yon do monimqün!..

Baladadaşdan sos çıxmadi. Oğlan yeno yaxmacadan lozzotlo bir dişdom alıb dedi:

– Nolar, yon do!..

Baladadaşdan sos çıxmadi. Oğlan ağızındaki dişdomi çeynoyib qurtardıqdan sonra yeno dedi:

– Nolar...

Baladadaş gözlərini qayıb bir müddət oğlana baxdı, cəl bil onu birinci dofo idi görürdü, sonra dedi:

– Qəmişini çək mondon.

Oğlan olindəki yaxmaca baxdı vo cəl bil bir az moyus oldu ki, yaxmaca qurtarmasına az qalıb, dedi:

– Əhmədagənən oşgərliyə aparanda demədin ki, onun yerinə şiməqədor yonacaqsan mono?

Baladadaşdan sos çıxmadi. Oğlan dedi:



– Dünən Əhmədəgədən məktub gəlməşdi, soruşurdu məndən ki, şımaqədər yonur səninçün Baladadaş? Sonra da yazmışdı ki, məndən atoşın salan deyinən Baladadaş. Öz canımqun!

Baladadaş evvəlcə yenə heç nə demədi vo yeno də bir müddət yerdən qımlıdanmadı, sonra bir balaca görünədi, əlini şalvarının cibinə salıb "Avrora" çıxardı, içindən bir dənə siqaret götürüb qoydu qulağının dibinə, qutunu soxdu cibinə vo bu dofe də o biri əlini şalvarının biri cibinə salıb açılıb-örtülon bıçaq çıxardı, dilini açıb dırıağında itiliyini yoxladı vo dedi:

– Ver bura.

Sohordən bəri sobirə Baladadaşdan cavab gözlöyən oğlan əlin-dəki taxta parçasını ona verdi vo Baladadaş da taxta parçasını alıb o tərəf-bu torşını baxdı, sonra da yonmağa başladı.

Qarşısındaki göy darvazanın kiçik qapısı yenə açıldı vo həyətdən bir qadın çıxıb Baladadaşın yanındakı oğlunu seslədi:

– Ağanəcəf, ay Ağanəcəf!

Ağanəcəf anasına tərəf baxdı:

– Na var?

– Gol otu uşaqların yanında, gedidrom bazara.

Ağanəcəf bir anasına baxdı, bir Baladadaşla vo olindəki yax-macın axırını tikosunu ağızına soxub ceynəye-çeynəye dedi:

– Qurtaranda qışqır məni, golim götürüm, hə?

Baladadaş öz işində idi və elə bil heç no cəsimirdi vo ümumiy-yətələ, elə bil ki, dünya Baladadaşın vecinə deyildi.

Ağanəcəf qaçıb həyətə girdi. Qadın golib Baladadaşın yanından keçəndən ayaq saxladı:

– Necəson, Baladadaş, anan necədir?

Baladadaş başını qaldırmadan:

– Yaxşıdır, – dedi.

– Haçan gedirson osgorlıyo?

– Payızda.

– İnsallah. Əhmədəgəda da kursa girib orda.

Baladadaş başını qaldırb qadına baxdı:

– Mən də girəcəyəm.

– İnsallah.

Qadın yoluна davam etdi. Baladadaş da taxtanı yonmağa başladı və hirdən yenə başını qaldırb qadının ardınca qışqırı:

– Əhmədəgədaya salam yuzun məndən – ateşin. Yuzun ki, salam-duası var sona Baladadaşın.

Qadın gülümseyib başını tərpodo-torpodo:

– Salam göndərən sağ olsun, çox sağ ol, – dedi və tini burulub gözdən itdi.

Yenə də bir kənd idi, bir günün cirhacırı, bir do tut ağacının altında oturub cidd-cəhdə şımaqədər yonan Baladadaş.

Bir do dəniz id; gör üzəndə birləşirdi vo güclə sezilən bu üfüq xotti elə bil ki, dünyanın axırı id.

Göy tərtomiz id, doniz do dalğasz, səssiz-küysüz vo bu tomizlikdə, bu səssizlikdə bu doqıq elo bir obodilik var idı ki, elo bil dünyada nə yağış olub, no çoğğun, no doniz uğultusu, no do ki, bir başqa şey.

Əvvəlcə yüksək maşınının səsi goldi, sonra özü göründü və səs salala-sala asfaltı gelib Baladadaşın yanından ötdü, iyirmi-iyirmi beş metr aralıda dayandı.

Maşının bananında yekə bir dost yorğan-döşək, miz, taxta ketillər, böyük paltalar dolabı, qab-qacaq, qazan, samovar var idı vo belo molum olurdu ki, təzə köç gelib.

Sürűcü motoru söndürüb aşağı düşdü, o tərəf-bu torofə boyalanıb dedi:

– Hə, budec, bax, buradır.

Kök bir qadın hıqqana-hıqqana kabinodon düşüb sürücünün göstərdiyi taxta qapıya baxdı, sonra ottrafa nozor saldı, sonra donizi əməlli-başlı süzüb:

– Allah Muradin camni sağ closin, – dedi. – Lap əntiqo yerdə kirayə götürüb bağlı.

Sürűcü cibindən çıxardığı açarla taxta qapının ağızındaki yekə qılışlı adı və qapını itəleyib içeri boylandı. Əncir, heyva və nar ağacları bu balaca həyəti başdan-başa kölgəlik olmamışdı. Artırmalı, birmortəboli binanın arxa tərofi meynoluk idı. Heyətin aşağı başında kiçik bir bostan var idı, bostanın yanında ise ikimortəboli talvar vo bu saat bir dəsto siğırın homiin talvarın alt mortobosindəki kölgəlikdə civildeşə-civildəşə keçə baxırdı.

Kök qadın bu xudmani həyətin səliqəsindən, kölgəsindən xeyli feyzəb olmuşdu vo bir müddət beləcə dayandı qapının ağızında, sonra yəqin yadına düşdü ki, qapının ağızında dayanıb taməşə elomoyo golmoyibdir bura, şeyləri eva daşımış lazımdır ve görünür, bu da yadına düşdü ki, on sekiz yaşında qəşəng bir qızı var və qız holo bu xudmani həyətə baxmayıb.



— Seva, bir gol, bax gör ne alomdi!.. — Kök qadın etrafına nezor saldı ve yalnız indi hiss eddi ki, Seva sehordan beri gözde deymir, balaca bir teşvişli sürücüyo baxdı. Sürücü de gözlerini etrafı dolanırb teoccübə ciyinlerini çokdi, yoni gözde deymir Seva xanım.

Kök qadın get-gedo artan bir teşvişli yük maşınının dörd tərəfini dolandı, o tərəf-bu tərəf boylandı:

— Sevil! Hardasan, Seva!..

Kök qadının teşvişi yavaş-yavaş sürücüye do sirayet edirdi:

— Seva xanım!

Sürücü ponçoleri üstə qalxıb maşının banına boylandı — heç kim yox idi.

Doğrudan da, hardadı göresən bu qız?

Səhordan bəri tut ağacının dibində oturub şimaqədər yonmaqla məşğul olan Baladadaş başını qaldırıb yük maşınınna təref baxdı ve sonra yenə do başını aşağı salıb cidd-cəhdli işinə davam etdi.

Kök qadın sürücüyə yaxınlaşıb özü öz sözlərindən qorxurmuş kimi:

— Birdən yolda uşaq maşından düşər a?.. — dedi.

Sürücü onşuz da başını itirmişdi. Yenə ponçoleri üstə qalxıb maşının banına boylandı və dedi:

— Murad yoldaş bilə ki, Seva xanım kuzovda gəlib, mənim qanım getdi!..

Kök qadın daha sürücüyə toskinlik vermək halında deyildi, əməlli-başlı qorxuya düşməşdi:

— Sevil! Sevil!

Birdən Sevilin səsi geldi:

— Nə var, maması?..

Kök qadın duruxdu və sürücüyo baxdı. Sürücü yenə do ciyinloni çəkdi və bu dofo ayılıb maşının altına baxdı, guya ki, Sevil maşının altında olacaqdı.

Kök qadın yenə çığrıdı:

— Seva!

— Beli!..

Sürücü do, kök qadın da çəşbaş qalmışdı və bu zaman maşının bandırıldı yekə paltar dolabının qapısı açıldı və oynindəki ağ donuyla elə bil ki, geyün yeddinci qatından üçub gəlmis Sevil adlı məlakə reverans etdi, yoni ki, buyunun zətə-aliləri, qulluğumuzda müntəzirəm.

Kök qadın elini sinəsinə apardı:

— Bir da üreyimi partladacaqsan, — dedi, amma gülümsədi, cüñki molum olmuşdu ki, onun gözəl-göyçək qızı yolda maşının banı-

dan yero düşməyi və başına başqa bir iş do golmoyib, clo-belece, hemişəki zarafatındadı.

Sürücü clo bil ancaq indi başa düdü ki, adamın atasını yandıran günün altında dayanıb, cibindən yekə dəşmalını çıxardıb üz-gözü-nün tərini sildi.

Sevil pinq-ponq topu kimi bir göz qırpmında maşının banından yero atıldı və sehordon bəri gözünü ondan çıkməyən Baladadaş da günün istisni hiss etdi, yerindən qalxıb şalvarının dalını çırptı və bu dofa keçib tutun qotu kələğosunda oturdu.

Sevil taxta qapıdan boylanıb həyətə baxdı və olini olini vurub: — Oyl!.. Kakaya krasota!.. — dedi. — Prosto prelci!..

Kök qadın bütün yayı qalacaqları bu xudmani həyəti bir do gözden keçirib gülmüşdi — hom öz yerinə sevinirdi, hom do qızının yerinə — və dedi:

— Yaxşı, şcy-meyi düşürdək ki, rahatlanaq.

Sürücü banın yan sürahisini açıp aşağı salladı və yükü bir-bir boşaldıb və aparmağa hazırladı. Sevil do, anası da xırda-xurş şçylerdən götürüb sürücüyo kömək edirdi və artıq qana-torə batmış kök qadın hordenbi yenə do heç noyi vecino almayıb tutun kələğəsində şimaqədər yonmaqla məşğul olan Baladadaşa tərs nozorlər salırdı, yoni ki, görmürsen təzə qonşular gəlib, kömək elemək-dənə, kəlgədo avaralanırsan.

Baladadaş kök qadının, sonra da sürücünün tərs nozorlarını öz üzündən hiss edirdi, amma Baladadaş da ona görə Baladadaş idı ki, öz bildiyini atasına da vərməzdə, necə lazım bilordi, clo de edərdi.

Kök qadın lap birtəhor olmuşdu, horçənd hordenbir yük daşımaq ona ziyan clomozdı. Sevil isə ding-ding dingildəyo-dingildəyo gəlib bir kitab götürürdü, ya lap kiçik bir bağlama götürürdü, apardı və, təzədən qayıdıb yenisiన götürürdü və elo bilirdi ki, əməlli-başlı iş görür.

Axırda sürücü maşının banına qalxıb yekə paltar dolabını yerindən dobrotmeye başladı və kök qadın da daha özünü saxlaya bilməyib üzünü Baladadaşa tutdu:

— Ay oğlan, — dedi, — gel kömək elo do bir az, görmürsen, gücümüz çatırı?

Baladadaş başını qaldırıb bir müddət kök qadına baxdı və sonra soruşdu:

— Monimlesiz?



- Ho... Bos kiminloyom?

Baladadaş yena do bir müddöt kök qadına baxdı ve dedi:

- Hambal gotiroydiz do özünüzlo

Kök qadın başa düşə bilmodı ki, Baladadaş bu sözleri onları lağla qoymaq üçün deyir, ya elo doğrudan da bu fikirdədir və onlar garok hambal gotiroylor özürlöyə?

Tərən ağ köynəyi bodonino yapanmış sürücü acıqlı-acıqlı Baladadaş baxıb no işe demək istədi, amma bu zaman qapının ağızında dayanmış Sevil Baladadaşa baxa-baxa piqqıldıdıcı vo sürücü də daha heç no demədi.

Baladadas "aerodrom" kepkasının yeko dimdiyi altında Sevilo baxdı, sonra olindəki taxta parçasını sokinin üstüno qoyub ayağa qalxdı, açılıb-örtülən biçəmini bağlayıb cibino qoydu və edob-orkanalı parusin şalvarının dalını çırpıb asta addimlara maşına yaxınlaşdı.

Sevil günün bu cırhacırında Baladadaşın başına qoysuğu kepcəkaya, qulqınan dibindəki sıqarətə baxdı və yeno de piqqıldıdıcı.

Baladadas gözəci qızı baxdı və halına təsəvür qoymadan sürücüyə işaro etdi ki, paltar dolabını aşağı itəlosin, özü iso küroyını inaşının banına söykəyib ollorını yuxarı qaldırdı.

Sürücü avvalcə taraddüd etdi, çünki dolab çox yekə idi, Baladadaş cılız, amma Baladadaşın inamı ona da sirayot etdi və o, hıqqana-hıqqana paltar dolabını Baladadaşın küroyına endirdi.

Baladadaş ollori ilə başının üstüno aylımlı dolabı tutub addim atmaq istədi, amma ağırlığın altında dizləri titrədi, gözləri qaraldı və o, birce annin içində fikrindən keçirdi ki, ogor bu saat bu ağır yükün altında qaçınmasa no oşgörlüyü gedə biləcək, no da Əhmədağa kimi kursa girocək, anası da ağlар qalacaq evdə və yadından çıxardı ki, yanında on sokkiz yaşılı gözəl bir qız var və qızın adı Sevildi və Sevil yaman güləndi.

Baladadas güclü konara sıçradı ki, ağır dolabın altında qalıb xurd-xosıl olmasına və dolab da bayaqdı ha, gumbultu ilə ağızüstə yere - qır səkinin üstüno düşdü.

Paltar dolabının gurultusundan sonra bir anlıq süküt çökdü və yalnız bu bir anlıq sükütən sonra Sevil ovvolco piqqıldıdıcı, sonra da lap şaqqaşaq çəkib güldü və onun bu gülübü cəl bil ki, kök qadını yuxudan oydadı:

- Vaxsey-y..

Baladadaş ovvolco ağızüstə yero sorılmış dolaba, sonra da gülübü ilə kondin homşoki yeknosəqliyini alt-üst edən Sevilo baxdı və dedi:

- Eyib cimoz, düzoldorik.

Kök qadın özünü saxlaya bilmodı:

- Noyi düzoldorik, ay mon deyon? Xoşilo döndormison şifoneri, indi do deyirson düzoldorik?!?

Sevil yenidən şaqqaşaq çəkib güldü.

Yoqın ki, Murad yoldaşa no cavab verəcəyi barədə düşünən sürücü matı-qutu qurumış halda maşının yanında dayanıb yuxarıdan-əşağı Baladadaş baxırdı və ağızını açıb birço kolmo do deməyo halı yox idi.

Baladadas iso gözərlərini dolabdan çəkib yeno Sevilo baxdı və birdon-biro başa düşdü ki, comi yarımcı saat bundan ovvol heç tanımadiği bu on sokkiz yaşılı gözəl qız onun üçün çox doğma və oziz bir adamdır, bu hiss onun bütün bodonindən axıb keçdi və ona elo goldı ki, donizin lopolori bütün bodonini oxşadı; donizi iso Baladadaş kimi duyan, hiss edən vo sevən ikinci adam tapmaq çotin işdi.

Baladadaşın ilk mohəbbəti belo başlıdı və bu il mohəbbətin ilk güntərtisi homin bu dolab ohvalatı ilə sona yetdi; Baladadaş ovvolco parusin şalvarının dalını çırpdı - guya ki, yeno sokinin üstündən qalxırdı və sonra heç no olmayıbmış kimi, geri dönüb teke Baladadaşın gozo biləcəyi asta və bigano yerişə uzaqlaşdı.

Hər torof doniz idi və bu saat donizdə balıqlardan başqa bir do Baladadaş üzürdür; balıqlar görünmürdü, amma Baladadaşın başı donizin üzərində qaralırdı, batırı, çıxırdı; Baladadaş cle ehmallica üzürdür ki, donizin sakitiliyi do öz sakitiliyində qaralırdı, sossizliyi do öz sossizliyində.


Baladadaş suyun üzərində arxasıüstə çevrildi və gözərlərini göyo dikdi; göy de doniz kimi intəhasız idı və bu göyün altında donizdə bir Baladadaş var idı, bu Baladadaşın iso ürəyindən on sokkiz yaşılı gözel bir qız var idı; bu qızın adı Sevil idi, özü do yaman gülyən idi.

Həmin gülyən qız indi oturmudğu tozə hoyollarındəki iri oncir ağıacının altında, amma daha gülmürdü, ollorunu xurmayı saçlarının arasından başının arxasında çarşazlayıb iri göy gözərlərini zilləmisi somaya; somaya baxırdı və şeir deyirdi:

Как пропащись, страстию юлипи,

В верности любви...

Вместе тайи приобщашись.



Пели соловы...
 Всѧ гитару на пронанье
 И у струн истори
 Все признания, обещанья,
 Всей души восторг...
 Да, тоска заполнила,
 Порвалась струна...
 Не знала б, да не манила
 Дышлик сторона!
 Вспоминай же, ради бога,
 Вспоминай меня.
 Как селой туман из лога
 Встанет до шестия...

Şerî deyondon sonra ollorını geniş açıb gornoşdı vo yalnız bu zaman hasarın üstüne dırmaşıb ona baxan Baladadaşı gördü, ovvolco bir balaca duruxan kimi oldu, sonra soruşdu:

- Son do şeir bilirson?
- Nüs bilmirum?..
- Sevil yenidən dikalıb maraqlı dedi:
- Yox a? - Elio bil inanmırkı ki, Baladadaş şeir bilir. - Dc də birini.
- Məktob-zaddı boyom?..

Əlbottu, Baladadaş bir para şeir bilirdi, amma Baladadaş onu da bilirdi ki, bu şeirlərin heç biri Sevilo layiq deyil; yoni Sevilin, bu tozlu günün, bu sossız-somsırsız donizin, bax, indiki bi doğqonın şeirləri deyil o şeirlər, Baladadaş onu da bilirdi ki, tozlu gəyo baxıb şeir deyin qızla lap inco, zarif danişmaq lazımdır, amma mosolo burasında idi ki, Baladadaş inco vo zorif danişma bilmirdi.

Əslində Baladadası bunu ancaq indi hiss elodi, indi hiss elodi ki, o, yoni on sokkız yaşı ilə borabor moktobi do yenico bitirmiş möshur şirəmaqdor ustası Baladadaş qızla inco vo zorif suretdə, yaxşı sözlər işləndi işləndi danişmaq qabiliyyətində deyil.

O, üroymın lap dorunliklərində hiss elodi ki, beləcə hasarın üstündə oturun onca metrikldən tamaşa elodiyi bi qız əslində onun dünyasından çox-çox izaqadı, amma Baladadaş hunu da hiss elodi ki, günlorin bir günündə, donuzi sahilində, aylı-ulduzu bir yay gecəsində, özü do sərin bir gecədə bu uzun məsaflə yox ola bilər, bu gözəl qız da lap doniz kimi onun saçlarını sıqallayıb üzündən öpə bilər.

Baladadaş clo bil ki, bu öpüşü sıfotindo hiss etdi, diksindi vo suçu adamlar kimi qızax baxdı.

Molum mosolo idi ki, Sevil Baladadaşın fikrlorindən vo bir neçə saniyə bundan övvəl onun anq üzündən öpdüyüdən xoborsız idi. Qız Baladadaşın başındakı "acrodrom" kepəkaya baxıb gözlerini süzdü vo Baladadaş da başa düşdü ki, onun bu saat şeir deyo bilməməsi çox pis iş oldu.

Sevilin anası artırmadakı qaz pilotosının üstündə tozo lobya qızardırdı vo hasara dırmaşmış Baladadaşı göründə lap cin atına mindi:

- Mono bax, ora niyo dırmaşmışan? Başına yer qohotdır?..

Baladadaş kölə arvada baxıb vo heç no demoyib hasardan yero atıldı, parusin şalvarının dalını çırılıb sondollarının burnu ilə qumu tozlandıra-tozlandıra hasarlarası yox ilo uzaqlaşdı.

Sevilin anası pilotonin üstündəki lobuya dörd-bəs yumurta çırıplı holo do onci ağacının altında oturmış qızına dedi:

- Murad golocok indilordo, dur qabdən-qacaqdən yiğ stolun üstüno...
 Sevil Muradın adını cəsiddən gülüməsdi vo quş kimi qalxıb otlağa girdi.

Sevilin anası pilotonin odunu lap alıb, sarımsaq ozmoyo başladı vo bu zaman hoyotin taxta qapısı açıldı vo Baladadaş hor olindo içi su ilə dolu bir vedro hıqqana-hıqqana golib dayandı hoyotin ortasındı. Sevilin anası tors-tors Baladadaşə baxdı vo Baladadaş da hir müddət bu kök arvada baxıb:

- Şollar suyudur, - dcdi. - Gotirdim sizünçün, işlodosuz.
- Sevilin anası dedi:

- Get, bala, get. Səndon heç kim heç no istomoyib, get öz işino, gücüno...

Baladadaş, "acrodrom" kepəkəsinin altında tor damcıları süzülo-süzülo yeno do bir neçə müddət kök arvada baxdı vo heç no demoyib geri dönüb olindəki vedrolorlə birlikdə hoyotdan çıxməq istədi.

Sevilin anası arkadan onu sosladı:

- Doğrudan şollar suyudu?

Baladadaş ayaq saxlayıb kök arvada səriçəvirdi vo bu kök arvadı inanılmıraq üçün sidq-ürökən and içdi:

- Kepkam haqqı şollar suyudu, inanmirsuz?

Sevilin anası clo bil eşitmodi:

- No?

Baladadaş vedorlori yero qoyub olini kepkasına vurdur vo dedi:
- Eşsi, kepkama and olsun ki, şollar suyudu, nöş inanmirsan
c, son?

Birdon Sevil evin qapısından hoyoto tərof boylandı ve:

- Necə, neco! - dedi. - Kepkam haqqı?.. - Sonra da başladı şaq-qanaq çökib gülməyo.

Baladadaş başa düşmodi ki, Sevil indi noyo gülür; oslindo Sevilin gülməyi, özü də şaqqanaq çökib gülməyi onun xoşuna golirdi vo buna gör do heç üroyindo do ona acıqlana bilmirdi ki, adam belo güloyan olmaz.

Sevilin anası dedi:

- Yaxşı, gotirmison, ver işlodok, amma day zohmet çokmo bundan sonra.

Baladadaş yeno do geri qayıdib vedorlori hıqqana-hıqqana artırma qaldırıdı vo suyu iri domir qaba boşaltdı. Bu zaman hoyotın qapısı ağızında qızılı röngli bir "Moskvic" dayandı. Sevilin anası o saat ol-ayaga düdü:

- Murad goldı! - dedi. - Seva, Murad goldı!

Sevil tolosik otaqdan çıxıb qaçaqa hoyoto düşdü. Anası da Baladadaşı yadından çıxınb dəsmalla ollorını silo-silo hoyoto endi.

Murat otuz yaşında, boylu-buxunu, yarışqli bir kişi idi. O, maşından düşüb hoyoto gironda elo bil səhərdən bori günün altında taqotsız qalmış bu hoyoto bir canlanma goldı, bu balaca evin, artırmanın, pilotinin - hor şeyin sanbalı artı.

Murat:

- Ho, necədi? - dedi. - Neca yerloşmisiniz?

Sevil:

- Əntiqo! - dedi vo özünü saxlaya bilməyib Muradin qoluna qıṣıldı; anası yanında olmasayı, yoqın indi Muradin boynuna sarılaçıdı.

Sevilin anası da bunu hiss etdiyib bir az özünü itiren kimi oldu, sonra dedi:

- Lap yaxşdı buralar. Lap yaxşca da yerloşmış.

Murat otağı gözdon keçirib özünden vo bütün bu hoyet-bacadan razi halda dedi:

- Şəhərdə bir isti, bürkü var ki, adam nofes ala bilmir.

Sevil onun gözlerinin içini baxıb:

- Yorulmusan? - dedi vo elo dedi ki, anası yeno bir balaca özünü itiren kimi oldu: qız açıq-əşkar Muradin boynuna sarılmaq istoyirdi.

Bu saat heç kim bilmirdi ki, dünyada Baladadaş adında bir adam var ve tamamı yaddan çıxarılmış Baladadaş boş vedorlorı oline alıb onların yanından ötmök istoyondo Murad soruşdu?

- Bu kimdir beleş?

Sevil Baladadaşın "acrodrom" kepkasının altından tor damcıları süzülən sıfotino baxıb borkdən güldü.

Sevilin anası dedi:

- Şollar suyu gotırıb bizo iki vadro.

Sevil iso gülürdü. Baladadaş ayaq saxlayıb Sevilo baxdı. Baladadaş üçün forqı yox idi ki, bu on sokkiz yaşı gözel qızın yanında bigiburna zırpi bir oğlan dayanıb vo homin oğlunun toplozo qırmızı "Moskvic" i var vo Baladadaşın gözlerini boroldıb beləcə qızı baxmağı bu oğlanın xoşuna golmir; Baladadaş birdon-biro onun üçün bu qeder doğma vo oziz olan bu göy gözloro, xurmaya saçlara, ağ bonizo baxmaq istoyırdı vo buna góro do baxırdı.

Murat olini cibino salıb bir dənə gümüşü manatlıq çıxardı vo Baladadaşa uzatdı:

- Tüt.

Baladadaş gözlerini xurmayı saçlardan, göy gözlərden, ağ bonizond çökib gümüşü manatlıq baxdı.

Əlbötto, başqa vaxtlar olsayıd, Baladadaş da sözüs söyordı, ya gümüşü manatlığı alıb vizdardırdı göyün yedinci qatına, axır ki, bir şey edordi. Amma mosolo burasında idi ki, bu doqiqo Baladadaş özünü tamam itirmişdi vo bilmirdi ki, no closin, cünki bu doqiqo onun yanında on sokkiz yaşı gözel bir qız dayanmışdı, özü do bu qız göyo baxıb gözel şeirlər deyo bilirdi vo indi bu qız da homin gümüşü manatlıq baxırdı.

Sevilin anası dedi:

- Elo-bele gotırıb e, ay Murad, pulsuz.

Murat gülümsədi:

- Eyib etmoz, qoy gedib pivo içsin, sərinlosin.

Baladadaş heç bir söz deməyib boş vedorlor olindo hoyotdən çıxdı. Arxadan Muradin sosi goldı:

- Az oldu?

Sonra da göygölü, xurmayaşlı, ağbonizli hemin on sokkiz yaşı qız berkəndən güldü.



İki Ay var idi: biri göyde, biri de denizde ve denizdeki bu Ayın narin ləpələrin üzerinde oynayırı. Baladadaş sahilde – qumun üstündə oturub gözlerini denizdeki Aydan çəkmirdi.

Bütün sahilde heç kim yox idi, bir dəniz idi, bir Baladadaş, bir de dənizdeki bu Ay.

Sahilin bu tanaklı bir həzinlik görmemişdi və Baladadaş da həmin həzinlik içinde gözlerini denizdeki Aydan çəke bilmirdi.

Nəhayət, Baladadaş ayaga qalxıb parusin şalvarının dalını çırçıp və yavaş-yavaş sahildən uzaqlaşib qayıqların arası ilo kəndə təref goldı.

Ağanəcəgilin həyətlərindən gələn mahni səsi alemi bürümdü: Qədir Rüstəmov "Sona bülbüllər" i oxuyurdu və Baladadaş da mahnının müşayiəti ilə Sevilgilin təzə həyətlərinin daş hasarına dırmaşib qarənlərdən onların işiqli artırmışına baxdı.

Sevil, anası və Murad artırmadakı kiçik mizin arxasında oturub çay içirdi.

Sevilin anası:

– Sən allah, maşını yavaş sür, – dedi. – Üreyim qalacaq senin yanında. Telefon da yoxdur ki, şəhərə çatanda zong cəyib deyəsen.

Murad gülümsədi:

– Onsuz da yavaş sürürəm. Nigaran qalmayın.

Sevil dedi:

– Qal burda da, nə olar?..

Murad dedi:

– Yaxşı devil...

Sevilin anası dedi:

– Birçə toyunuza tez eləsəydik...

Baladadas atılıb hasardan düşdə və dinişməz-söyləməz parusin şalvarının dalını çırçıp Sevilgilin həyətlərindən uzaqlaşdı.

Yenə günün cırhacını idi və belə isti ola, özü de şənbe günü – dəniz de, sahil de adamla dolu idi.

Baladadaş dənizdən təzəcə çıxmışdı və az qala dizinəcən uzanan qara trusiki nazik baldırına yapmışdı.

Ağanəcəf olindəki taxta şimaqədəri qumluğa yorta-yorta ona yaxınlaşdı:

– Əhmədəgədan bu gün məktub almışıq. Sənə salam yazır. Deyir, gəlsin mənim yanımı. Amurski oblasta. Deyir ki, kursa da gitor yaxşı. Ordan sonra vayenni akademiyaya da girmək olur entiqə. Men do

bu gün yazdım ona ki, Baladadaş yaxşı-yaxşı şimaqədərlər düzəldir mənimcün. Anam da yazdı ki, Baladadaş salam deyir sənə.

Baladadaş birdən-bire:

– Sənə ne var c... – dedi. – Dünya vaccine döyüll... – Sonra qumun üzərində uzanıb gözlerini qıydı və güneş baxdı.

Ağanəcəf ömründə Baladadaşdan belə sözler gözləməzdı və mati-qutu qurmuş halda gözlerini döyüb bilmədi ki, nə desin. Sonra sahile təref galen qırmızı "Moskvic" i göstərib:

– Upravlyayuşı gelir, – dedi.

Baladadaş soruşdu:

– Kim?

Ağanəcəf dedi:

– Upravlyayuşı.

– Upravlyayuşı kimdir?

– Ode, qırmızı "Moskvic" də gelir.

Baladadaş dikolik qırmızı "Moskvic" e baxdı. Ağanəcəf həsəd dulu gözlerini bu toptəze qırmızı "Moskvic" dən çekməyərək dedi:



– Tezə qonşumuzu qız. Bu da onun nişanlısı. Yayçın golib-lor, yene qeyidəcəkler şəhərə payızda. Qızın anası deyir ki, upravlyayuşıdı bu. Bilirsən neçə kilo olar qızın anası? Özü belə entiqədi, ancaq anası yüz kilo olar.

Baladadaş dizləri üstə qumda oturub Muradla Sevilo baxırdı.

Sevilin xurmayı saçları çılpaq çıyinlərinə tökülmüşdü. Sevilin çılpaq qıçları, yalın ayaqları qumun üzərində cəl addımlayırdı ki, elo bil bütün bu dəniz de, bütün bu sahil de bu qıçların sabibino moxsus idi. Muradın ezelələri sayılan sağlam bədəni dənizin sularını yarğı, Sevile yol açdı və onlar üz-üzə sahildən uzaqlaşdırılar.

Baladadaş dənizdə idи və dənizdə Baladadaşdan, bir de ki... Sevil-dən başqa heç kim yox idi. Sevil suda Baladadaşın qolları üzərində uzanmışdı. Sevilin xurmayı saçları dənizin üzüne yayılmışdı. Baladadas Sevili əllərində tutub dənizin üzü ilə gedzirdi. Sevil gözlerini yummuşdu və gülümseyirdi, hem de şeir piçıldayırdı. Baladadas Sevilin ağ benzininə, suyun üzüne yayılmış xurmayı saçlarına, şeir piçıldayan dodaqlarındakı gülüşüne baxırdı və o da gülürənsoyirdı.

Sevil göy gözlerini açıb Baladadaş'a baxdı, sonra elini uzadıb onun sıfetində gozdirdi, sonra dodaqlarının tuşunda tutdu. Baladadaş dəniz temi verən bu eli öpdü, öpdü və üfüqə baxdı.



Görmögöy üfüq xətti bu dəniz xoşbəxtliyinin sərhədi idi; bu üfüq xətündən bu torofu Baladadaşla Sevilin alomı idi; bu üfüq xəttindən bu torofu bütün dəniz Baladadaşla Sevilin idi və Sevilin xurmayı saçları bu donının üzərində yayılmışdı.

Baladadaş olları üstündə tutduğu Sevilo torof eyilib onun xurmayı saçlarını və donizi öpməyə başladı.

— Peyin var bağ üçün, istəmirsen?

Baladadaş gözlərini dənizdən çəkib eşşək arabasında oturmış qoca kişiyyə baxdı, elə bil heç nə görmədi və heç nə eştmedi, tozodon donizo baxdı, lakin donizdə dəniz na Sevil var idi, nə de Sevilin xurmayı saçları donının üzərində yayılmışdı.

— Peyin var deyirəm, bağ üçün, lazımdır?

Baladadaş yenə də gözlərini dənizdən çəkib eşşək arabasında oturmış qoca kişiyyə baxdı, evvelcə clo bil ki, təccüb etdi: bu kişi hardan peydə oludur? Sonra oturduğu yerdən ayaga qalxıb parusin şalvarının dalını cırıldı, cavab gözəleyən qocaya heç nə demədən adamsız, bomboş sahildən uzaqlaşdı.

Araba da təkərləri cırıldaya-cırıldaya axşamın toranında sahilə yoluна davam etdi.

Baladadaş qayıqların arasından keçib kəndə girəndə hava tamam qaralmışdı və o, yenə də Sevilgilin hoyotlarının daş hasarına dırmaşıb qaranlıqlan işqli artırmaya baxdı.

Sevil artırmadakı hasır kreslədə təkər oturmuşdu, elində de kitab var idi.

Sevil sakınca oturub kitab oxuyurdu və xəbəri yox idi ki, cəmi yarımcı saat bundan ovval onun bu xurmayı saçları bütün dənizin üzərində yayılmışdı; xəbəri yox idi ki, Baladadaş donının üzərində yayılmış bu saçları cəmi yarımcı saat bundan ovval öpürdü; xəbəri yox idi ki, onun bu xurmayı saçlarının şormozə tomini Baladadaş indi də dodaqlarında hiss edirdi.

Birdən Sevil güy gözlerini kitabdan çəkib bir nəço an qaranlığa

- Baladadaşın hasara dirməşdiyi səmətə baxdı və dedi:

— Yenə gəlib çıxmışın hasara?

Baladadaşın ürəyi hirdən-bire qırılıb hasarın dibinə düşdü - qabaqlar belə şeylər olmazdı Baladadaşda.

Sevil dedi:

— Bilirom də, hasarın üstündəsen. Dünən axşam da çıxmışdır ora. Elə bilsən xəborum yox idi. Murada desəm, bilsən neyləyər sənə?

Baladadaşın səs çıxmadı. Tokco qurbağalar quruldayırdı - deyəsən yağış yağacaqdı. Bir do ki, cırıramaların səsi alomı götürmüdü başına. Sevilgilin evindən do səs golirdi - yəqin televizorda kino göstərirdilər və Sevilin anası da oturub kinoya baxırdı.

Sevil gözlərini qaranlıqdan çıxmışdan dedi:

— No istoyırsın? Sonin tayinam? Get bir güzgüdə kepkana bax... Kepka deyil e, aerodromdur, aerodrom. Üstündən qalxıb Aya uçaqna olsar.

Sonra Sevil özü öz sözlorino güldü.

Sevilin anası içəridən boylanıb soruşdu:

— Kimlə danışırsan clo?

— Heç kimlə. Özüm özümlö! - Sevil yenə güldü. - Olmaz?

Baladadaş başa düşdü ki, aşağı düşmək və buradan əkiləmək lazımdır, özü də dəniz və xətənədən hasara dirməşməq lazımdır. Baladadaş bunu başa düşürdü, amma mösələ burasındaydı ki, olayı sözüno baxmırıdı, clo bil ki, Sevilin sözlori onun ürəyini kosib hasarın dibinə atmamışdı, elini, ayaqlarını qurutmuşdu.

Sevil daha gülmürdü. Bu dofe lap acıqlı-acıqlı dedi:

— Niye düşüb getmirson? Sonin üzündən gedib evin istisində oturur?

Yeno do qurbağalarla cırıramaların sosindən başqa cavab golmədi və Sevil hirslo ayaga qalxıb evo girdi, qapını da arkasında cırıldı.

Baladadaş bir müddət qurbağalarla cırıramaların sosino qulaq asdı, sonra axıri ki, hasarın üstündən düşüb Sevilgilin hoyotlarından uzaqlaşdı.

Bu dəfə Baladadaşın yadından çıxdı ki, parusin şalvarının dalını çırpsın.

Kond irolido idi və Baladadaş iki olinin ikisini do parusin şalvanının ciblərinə salıb günün altında asfalt yolun ortası ilə kondo torof addimlayırdı.

Qırımızı "Moskvic" arxadan gelib onun yanında dayandı və Murad maşının pəncərəsindən boylanıb:

— Gol otur, — dedi.

Baladadaş bir qırımızı "Moskvic" e, bir do kənd torofu baxdı, sonra ollarını şalvarının ciblərində qurdalayıb maşına yaxınlaşdı, qapını açıb Muradın yanında oturdu.

Qırımızı "Moskvic" yoluna davam etdi.

Murad gözlərini asfaldan çəkməyərək soruşdu:

- Oxuyursan?

Baladadaş cəl bil ki, atasının maşınıymış kimi, yerini rahatlayıb dedi:

- Oxumuram day. Qurtarmışam məktəbi.

- İsləmirsən do?

- Amurski oblasta gedəcəyəm payızda, osgorliyo. Qayıdanan sonra işləyəcəyəm.

- Əsgəriyə? - Murad gülümsədi. - Özün öz ayağıyla osgorliyə gedirən?

- Hə, özüm öz ayağımla əsgəriyə gedirəm. - Baladadaş Murada baxdı və açıq-əşkar hiss olunurdu ki, bu saat bu "Moskvic" sahibi onun gözlərində çox pis adamdı.

Murad dedi:

- Sənə no var ki, subay oglansan, lap dünyyanın o başına da gedə bilərsən. Gündə do bir qızla kifətəyorsən. - Sonra əlini uzadıb maşının sandıqçasını açdı və içindən balaca bir qutu götürdü.

Qutuda qızıl medalyon var idi.

Murad dedi:

- Daha bizim günümüzda deyilsən ki, gedib qızıldan, brilyantdan alıb götürəsən ki, nişanlığının xoş gəlsin. - Sonra medalyonu çıxardı kəvənayının döş cibinə qoydu və boş qutunu Baladadaşa uzadı. - Alı, yaxşı qutudu, bağışlayıram sənə. Adam hədiyyəni qutuda verəndə cəl bilirlər ki, qiymətini gözə soxursan. Qiyməti do ki, həmişə yazırlar qutunun üstünə.

Baladadaş boş qutunu aldı və dedi:

- Saxla burda, düşürəm.

Qırımızı "Moskvic" kəndin girəcəyində donizo torəf enən qum yolun yanında dayandı. Baladadaş qapını açıb maşından düşdü, sonra əlini cibinə salıb üç dənə iyirmi qopiklik çıxardı və dəmir pulları bir-bir maşının oturacağına atıb:

- Çox sağ ol, - dedi. - Bu da yol xorçın. - Sonra maşının qapısını bağladı, parusin şalvarının dalını çırpı-çırpı dənizə torəf addımladı.

Murad arxadan no iso qışkırdı, amma Baladadaş heç no eşitmodi və geri də dönüb baxmadı.

Baladadaş donizo torəf gedə-gedə olindəki medalyon qutusuna baxdı, sonra qutunu bir az qabağa atıb qaça-qaça havada topiklo vurdur. Qutu göyün yeddinci qatına qalxdı və hara düşdürüyə molub olmadı.

Baladadaş qaça-qaça "acrodrom" kepəkəsini, miləmil trikotaj köynəyini, parusin şalvarını, sondollarını çıxarıb özünü doniza verdi, bir az ol-qol atıb arxası üstə suyun üzərində uzandı və göyo baxdı; göy tomiz və sonsuz idi və bu saat sonsuz göy do bu doniz kimi ancaq Baladadaşa moxsus idi.

Baladadaşın ilk məhəbbət macerası bəloco sona yetdi və bu məhəbbət macerasını o, yalnız bir dəfə - qatarə minib Amur vilayetinə əsgəriyə gedən zaman xatırladı və xurmayı saçların homin şormozə tamını dodaqlarında hiss etdi.

1984

MÖVLUD SÜLEYMANLI

(1943)

Tanınmış nasır Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Qərbi Azərbaycanda - Kalinino rayonunun Qızıl Şəhər kəndində anadan olmuşdur. Həmin rayonun 11məzli kəndində orta məktəbi. Bakıda ADU-nun filologiya təkərəsini bitirmişdir. Ədəbi vəradiciliğə tələbə ikan şeir yazımaqla başlamış, lakin nasır kimi nəşhurluşmuşdur. "Səs", "Köç", "Dayırmən" kimi roman və povestləri anu orijinal vəzi üslubu olan nasır kimi tanılmışdır.

PAYIZ MUŞTULUQLARI

Kəndin bütün itləri Tapdığı tanıydı. Ona görə do Tapdıq bütün evlərə ev yiyisi kimi gedirdi. Kəndin poçtalyonu idi. Qabaqlar adına Öyri Tapdıq deyordular. Dava başlayandan sonra cloco Tapdıq dedilər. Bir arıq atı var idi. Gün yərindən oynayanda minib qonşu kəndo poçta gedirdi. Kimi xeyirliyə çağırılsayı, düz qapılarına gedərdi. Xeyir olmasayı, uzaqqan-uzağə səsliyordu:

- Ay Yasəmon, Ay Hürrü, ay Bostı...

Evdan-evə xəbor yayıldarı ki, Tapdıq filankosları çağırırdı, özü də xeyirə deyildi.

1946-ci ilin aydın bir payız sohəri açılmışdı. İl bərkətli gəlmədi, torpağın dırnağının gözünə kimi var-dövlət idi. Uşaqların üzündən-rongindən bilinirdi ki, evlərdo huğda çörəyi bişir. Vaxtivaxtında bacalar tüstülonirdi.

Bəyalı kişinin sazi köynəyindən çıxmışdı. Uşaqlar sevino bilirdilər. Amma holo də anlaya bilmirdilər ki, dava no olan şəcid. Nənələr ağlayanda qız nəvələri də ağlayırdı, oğlanlarsa burunlarını çukirdılar.

Elo həmin payız sohərinin birində Tapdıq şofer Volinin qapısını döydü. İçəri keçdi. Şofer Volinin arvadı ocaq qalayırdı. Od düşməniş ocağın tüstüsündən gözələri yaşarmışdı. Qapı açılan kimi başını

qaldırdı, yaşarmış gözələri ilə qapıya baxdı. Tapdıq gören kimi gülümədi, bildi ki, xeyirdi, dedi:

- Voli inoyi naxira aparıb, indi gelər, otur. Köynəyini niyo götürmədin suya çəkəydim, ay Tapdıq, bu no üst-başdı, bəlo?

Tapdığın ciyinləri ağırlaşdı. Cavab vero bilmədi, clo onu dedi ki, Vəliye dc, sodr çağırı.

Ocaq odlanmışdı. Tozoyin yanıq iyi evi götürmüştü. Tapdıq tez-tez fikrindən keçirordi, fikirloşordi ki, cylonorom, şofer Volinin evi kimi bir ev tikiđirərom. Deyorlor: o tüstü çıxan da Tapdığın evidi, hemişə de bunları fikirloşando şofer Volinin ocağının iyini xatırlayırdı.

Qapıdan çıxdı, bir az aralanmışdı ki:

- Tapdıq omi, - deyo çağırıldı.

Geri qanırdı. Şofer Volinin balaca qızı gözlorunu ovusdururdu.

- Tapdıq omi, - dedi, - məno do kağız gotirərson, ağın alım.

Göyərçin arvadın qapısından keçəndə Comili xatırlayı. Comil Göyərçin arvadın görünün ağı-qarası idi. Tozoco nisanlanmışdı ki, dava başlıdı. Kolxozen sürüsünün otarırdı. Naxılı, yeddimortoboli qamçısı var idi. Davaya gedəndə onu da apardı. Sonralar o qamçını vaycnkomun otağında gördürlər.

Comilden tez-tez kağız golirdi. Üçküncə məktubunun bir üzündə homişə bayati yazdı:

Gütürdü göy at moni,
Saxlasın sayat moni.
Buş qoyum dizin üstü,
Çox yatsam, oyat moni.

Sonra Comil bir do məktub yazmadı. Büyükdən-kiçiyə hamını nigarən qoydu. Tapdıq Comilin bayatlarını ozbor bilsərdi. Arabir özü də düzəltirdi. Çox istoyirdi ki, uzaqlarda bir sevgilisi olaydı. Bu düzəltdiyi bayatları da ona göndoröydü.

Şənliyə sarı qalxdı. Evinin həc birinin qırışıqlıq açılmamışdı. Poncorolordə, bacalarda hələ də nom vardi.

Sarı kişinin oğlu bu günlərdə qayıtmışdı. Onlar da ürəkdən sevino bilmirdilər. Çünkü qonum-qonşunun gözü yolda idi. Sevinmək, sadlanmaq olmurdı.

Bu vaxt kəndin ortasından uşaqlar üzüsağı yürüyüşdülər. Tapdığın üreyinə damdı ki, golən var. Dizləri sızıldadı, clo bir andəca bütün qapılar açıldı, golinlər yaşmaqlarını unutdular, qızlar gözal-

ularını. Çığırışa-çığırışa səsə san yüyürdülər. Çoxu ağlayırdı, kesik-kosik soslar golirdi:

- Atam-anam ay qardaş, uğrunda ölüm!

Tapdıq verindəcə donub qalmışdı. Heç kəs bilmirdi, bu müstüluq kimin qapısına gedir. Qabaqda qaçan yənə Mədət idi.

Mədət dava qurtaran gündən üç evi müstüluqlamışdı. Bu, dör-düncü müstüluq idi. Amma özünən atasından heç bir xəbor yox idi. Anası ağlayırdı: - "Na oldu bu baxıtxaraya, səs-samarı çıxmadı!"

Mədət kondin quzusunu otarındı. Dava qurtaran gündən quzunu yol üstə aparardı. İndi də quzunu qəşdə qoyub başı-alovlu müstüluqla qaçırdı. Tapdıqın yanından keçəndə Tapdıq soruşdu:

- Kimsi golən, ay Mədət?

Amma Mədət dinmədi, töüb-keçdi.

Tapdıq birçə onun gözlərinə görə bildi. Mədət də ağlayırdı. Tapdıq da onun arındıca qəçdi. Mədət Hürə qarının hasarından atdanıb özünü onların həyatına saldı. Hürə qan hay-haraya eşiye çıxmışdı. Gözləri yaxşı görmürdü. Əllorini irəli uzadıb laqotsız addimlayırdı:

- Kimsən, ay oğul, kimsən, nə xəbermən gelirson? Təz ol de, öldürmə niyi?!

Mədət qışkırdı:

- Oğlun İsmayııl goldı, müstüluğumu ver, ay Hürə nənə!

Hürə qarının dizləri qatlandı. Gəlin-qız hamısı elo bil dumana büründü. Mədət də birdən-birə necə gəlmədişə eloço də yox oldu, Hürə qan gərmə qalağının dibinə çökdü, özündən getdi...

... Bir azdan İsmayııl Hürə qarını qucağına götürmüştü. Kövrlə-kövrələrə kövrələrə:

- Atam-anam, ay ana, noldu sənə, gəlmisəm, neylədiyindi, bir belə gözləyibson?

Hürə qanı arada bir özünə gelirdi, hicqırırdı. Bacıları İsmayıılın ayaqlarını qucaqlayıb ağlayırdılar, hamı gözüyüslü gülümseyirdi. Yaşlılırla Mədəti danlayırdılar:

- İlin bu vaxtında müstüluq gətirəndə də gözləyin, oğul, ürok sağır neyləsin, dərdə yeno birtohərləknon dözür, belə sevinclərəsə dözmür hərdən, chtiylətə olun, gözlayın!

Hürə qanı özünə gəlmədi. İsmayıılın boynunu qucaqlayıb ağlayırdı. Heç kim sakitləşdirə bilmirdi. Mədət peşmanlıq çəkirdi, uşaqların hamisəna da qəribə gelirdi ki, Hürə qanı niyə sevinmir, sevinə bilmir?

Hürə qarının elində-ovcunda boslodiyi qoçu müstuluğa kəsildilər. Uşaqlar qatarə düzüldürlər. Məhəmməd baba barmaqını qoçun qanına batırıb bir-bir uşaqların alınına xal vurdu:

- Müstuluq qanıdı, - dedi, - a bala, gəl, elindən gözdir, dodon gəlsin, senin də dayın gəlsin, oğul, senin də oğın gəlsin, qızım!

Hamisənin də bir-bir könlünü aldı. Sonra Boyalı kişinin sazi dör-düncü kərə köynöyindən çıxdı, el havası caldı, oxudu.

Telli qarı da osasına süyənen golədi, İsmayııl yerindən qalxıb ona sari getdi. Telli qarı İsmayıılın üzündən-gözündən öpdü. İçini çəkə-çəkə dedi:

- Qaralıñızı qurban olum, or igidlorim, üreyimizin yağıñ oritdi bu beş il. Torpaq görmeyəcək pis adam. Bizim uşağı görmədinmi bə? Niyo bir yerde gelmedi? Dilim-ağzım qurusun, bir xəla-zad deyər uşaqa. Bir yerde qayidaydırınız dayna!

İsmayııl küreyindəki qələp yarası sızıldı, göynədi. İstdidi Telli qanya bir söz desin, udqundu, bir şey düzəldib deyo bilmədi. Boyalı kişi sazi dillendirdi, yorğun, ağır seslo oxudu.

No yatıbsan, doli könlüm,
Oyan, yar goldı, yar goldı.

İsmayııl təzədən kövróldi, burnunun ucu göynədi. İsmayıılın sümüklerindən hələ də səksəkə getməmişdi. Hələ də cə bilirdi ki, indiçə maşın gəlöök, dayanacaq evlərinin qabağında. O də minib yəne qaydırıb gedəcək.

Medətin müstüluğunu verdilər, qaydırıb getdi. Ardınca baxıb, -ayağı sayalı uşaqqı, - dedilər. Atasına oxşayıb, atası da xeyrəkərə adımadı. Fağırrı amma səsi-sorağı çıxmadı. Sən rastuna sal, hey!

Mədət ayaqlarını güclə atırdı. Elo bil hayaq qış kimi uçan uşaq bu deyildi. Elo bil Tapdıq da onu indi gördürdü. Boynu lap nazik idi. Tapdıq indi bildi ki, Medəti niyə tay-tuşları armud Mədət deyir. Əynində yamaqlı şalvar var idi, ayağında quşburun çanq. Təkco papağı tozo idi. Onu da Sarı kişi müstüluğunu vermişdi.

Tapdıq dava qurtarandan heç kəsi müstüluqla bilməmişdi. Gündə gedib qonşu kondən məktubları gotirordı. Saatlarla da oturub gözləyordı ki, belkə golən oldu, Medəti baxıb deyirdi:

- Zalim oğlu elo bil bulaq gözündə böyüküb, olub müstüluq quşu!

Gün günorta idi. Hələ də qız-gəlin Hürə qarının evino gözay-dinliginə gəlirdilər. Telli qarı hələ də İsmayıılın yanını kəsdirmişdi, hələ də soruşurdu:

263

— Yuxusun görmüşəm apaydın. Başına dönüm, ay İslmayıl, bo no təhər oldu, bu bəş ildə görmədin uşağı? Üreyimən tıqqılı salma. Niyə bir şey demirson?

İslmayıl da suçlu-suçlu deyirdi:

— Bu gün-sabah göləcək, ay Tellə nənə, arxayıñ ol, bu gün-sabah göləcək.

Poçtun vaxtı idi. Tapdıq atı yəhərləməyə getdi. At vaxtını bilirdi. Gündərən harda olsa golib kəsdirirdi qapını. Tapdıq gözələyirdi. İndi də Tapdıq getdi gördü ki, tövəlinən qabağında mürküdür. Yəhərləyəb yola çıxdı. Beş il idi, Uşaqlar yoluñ ağızını kəsdirib məktub gözləyirdilər. Tapdıqın alıñı baxırdılar. İndi dava qurtarmışdı. Məktub gözləyən yox idi. Məktubdan qorxurdular. İndi bütün qapılara müştuluq lazımdı.

Tapdıq bələni aşdı. Mədətin qızusunu otlayırdı, özü yox idi. Atın üstündə dikəldi, gördü qəşdəca dayanıb yola baxır, keçib getdi. Mədət heç dönüb ona baxmadı da. Ariq at yənə də poçtun qabağındakı diroya çatub dayandı. Yəna Tapdıq dirokdan tutub atdan düşdü, anq at yənə başını diroya sürdü.

Tapdıq içəri girirəndən poçtda işleyən qız gözələrini sildi, birdən-birdə gülüməsdi, yaşı gözələrini sevindirdi:

— Sizin Cəfər müəllim galır, — dedi, — rayondan zəng eləmişdilər. Gel, müştulukla, ya Tapdıq. Monim müştulugumu da son verərsən.

Tapdıqın ürəyi üçündü:

— Yaxşı, — dedi, — lələmin canı üçün sonin müştulüğün məndə.

Eşiyə çaxdı. Gördü kondin içiyənən at arabasını qalxır. Arabanın içi dolusut var. Tapdıq ata mindi, anq at arabə atlalarını görüb qulaqlarınları şökldər, içini çökdü. Arabada bir eşgər var idi, bardaş qurub oturmuşdu. Sinasi ordən-medalla dolu idi. Tapdıq yalnız yaxınlaşanda tanıldı ki, Cəfər müəllimdi.

— Hami yoldan sağlıqla, — dedi, — müəllim!

Gələnlərin hamisimən üzündən öpürdü. Amma müəllimindən utanıdı. Eləcə papagını çıxardı. Cəfər müəllim diksində:

— Ömrün uzun olsun, — dedi, — tənhiya bilmədim, bağışla.

Tapdıq dedi:

— Mən Sarallı Qulamın oğlu Tapdıqam, müəllim.

Cəfər müəllimin gözələrinin qabağında balacaböylü, irigözlü bir uşaq canlandı. Həmişə dərəsə hazırları. Elə göydə olardı. "Müəllim, mən danişim, mən danişim". Hər sohor baxardin ki, aksaya-axsaya dərəsə galır. Uşaqlar ayrı Tapdıq deyib, cincəldərdilər.

Cəfər müəllim dayanıb tamaşa cdirdi. Tapdıq da içün-için ağladı. Elo onu Cəfər müəllimin belə baxmağı ağıladırdı. Arabacı başını bulayırdı. Atlar da burun-buruna verib qulaqlarını qırıpıldırılar. Cəfər müəllim cələ onu dedi:

— Ele bilirdim indi yekə oğlan olmusan?

Sonra da döndü yan-yörədeklərə dedi:

— Menim eləçi şagirdim id!

Poçtda işleyən nişanlı qız da orda idi. Yenə gözələrini silirdi.

Cəfər müəllimin səsi deyişmişdi, nazilib sönmüşdü. Onun səsi Tapdıqın yadındaydı. Ələsgərdən qoşmalar deyərdi, yoğun kişi səsiyle:

Adım Ələsgərdi, Göyco mahalim,
Dolanım başına, ay ağrin alısm...

O qoşmaları Tapdıq əzber bilirdi. Homişə də ariq atı minib yola çıxanda oxumaq isteyirdi. No qədər cələyirdi oxuya bilmirdi. Səsi çıxmırıldı.

Ati qamçılıyib kəndo xəbəro getdi. Arabacı da arabasını tərpədi. Ariq atı çıxdan idı, heç kos belə qovmamışdı. Yola çıxanda sağınsından tor damcılarıydı. Tapdıqın vurduğu qamçının ağırsı anq at üçün yeni bir duygu idi. Ariq at da bu sevinci duymuşdu. Var gücü ilə kəndo sarı dərtinirdi.

Araba yavaş-yavaş yali qalxırdı. Kəndo yaxınlaşdıqca Cəfər müəllim dəhaç çok kədərlənirdi. Üreyindən keçənlərden heç kəsin xəberi yox idi. Arabaçıya nazik, gücsüz səsiyle deyirdi:

— Bu gündə heç bilmirəm, necə çıxacaq anımın üzüno. Ağlayıb özünü ödürücək. Oğlum indi yekolənib yekə kişi olub. Moni belə görəsə, sıxlıcaq tay-tuşlarının arasında.

Arabacı qoca kişi idi. Elo bu ariq atlaryla, yağısız arabasıyla beş il idи, kondlorin çörök payını daşıyırırdı:

— Niye belə dənişirsan, — dedi, — oğlum? Quruca nəfəsiniz bosi-mizdi. Kas cələ monim oğlum da belə goleydi, amma goleydi. Qız-golinin birçoyının biri ağ oldu, biri qara. Arvad-uşaq qollarını kösəvə cəldi. Çalışdılar, dedi, yeriniz boş qalmasın. İndi sonin belə dənişənən heç kəso xoş golmoz. Oğlun yekolib, maşallah. Niye cələ deyirsin? Başı uca olacaq tay-tuşlarının yanında.

Cəfər müəllim heç no demədi. Yerində qurdalanı, ayaqları diz-dən aşağı yox idi. Otun içinde tərəponndə arabacınm ürəyi sokso-kələndi, sarı kürono bir qamçı çökdü. Cəfər müəllim taxta ayaqla-

rını çıxardıb yanına qoymuşdu. Arabaçı birinci dəfə idi ki, taxtadan ayaq gőründü.

Mədət yeno qızuların yamacda qoyub arabanın qabağı ile kəndə səri qaçırdı. Tapdıq kondo cəthəcatda idi. Yeno bütün evlərin qapısı açıldı. Golinlər golinliyini, qızlar gözətlərini unutdular. Tapdıqın qabağına qaçdırılar. Yeno nəfəsləri tongiyə-tongiyə deyirdilər: "Ölüm, ay qardaş, uğrunda ölüm". Tapdıq nazik, cir səsi ilo qışqırdı:

- Cəfor müəllim goldi, Cəfor müəllim goldi.

Elo bu səsi, bu sözü Tapdıqın ağızından aldılar, bir andaca müştuluq golinlərin, qızların, uşaqların səsi ilo yastanarı aşıdı. Cəfor müəllimgilin qapısına endi.

"Cəfor müəllim goldi".

Cəfor müəllimin anası yataqda idi. Bir il idi ayağa durmurdu. Yanına galon arvadları da deyirdi:

- Elo Cəforica gözlöyirəm, yoxsa çoxdan tapşırımsıdım canımı. Qurucu nəfəsim qalıb, qoy golsin, nəfəsim nəfəsino doysın.

İndi qapılar birdən-birə açıldı. Cəforin arvadı dörd yaşı qızını yerə qoyma. Başıaçıq, ayağıyalın qapıdan çıxdı. Uşaq ağlaya-ağlaya qaldı, tükü ütülmüş pişik uşağın ağladığını görüb ocaq yerindən çıxdı, yumşaq addımlıyla goldı, uşağı yanında xumarlandı. Quyruğunu onun üzünə sürdü, uşaq sosını kesdi.

Qarın yataqdan dikəldi. Bayırə baxdı. Birdən-birə pəncərənin işığı gurlaşmışdı. Qonşuların həyti apaydin görünürdü. Nö müddət idi qarının gözləri tor gőründü. Birdən-birə elo bil toru kəsib atmışdılar.

Qarın Cəfori elə bu cür gözlöyirdi, bu cür də goldı. Bir il idi eldə gəzdiririldi. İndi anşılıqla qalxdı. Qomrovlu sandığının ağızını açdı, koftasını geyindı, dingəsini qoyma, başmasını çökdü, çəkələyini ayağına alıb eşiyo çıxdı. Hasarın dibinə qader goldı, qızlar, golinler qarını ayaq üstə görən kimi tozodon kövrəldilər.

Araba araya almışdılar, Kənddə qəribə səs-küy var idi. Araba yaxınlaşanda Cəforin anası özünü saxlaya bilmədi. Yanındakı arvad-lara dedi:

- Qolundan tut, ay Sayalı, yixılram.

Qarın gözlöyirdi ki, Cəfor indi arabadan atdanacaq, yürüüb hasardan aşacaq, amma Cəfor cələ oturub gülümsoyirdi. Qurşaqdan aşağısı otun içindən görünmürdü. Qarının üryöyinə təqqultı düşdü. Sümüyüno damdı, araba hasarın dibində dayandı. Cəfor elo arabadancaq aylıb anasının boyutunu qucaqladı:

- Niyo bəlo, - dcdi, - bə ay ana, niyo bəlo sınızımışan? Sən gedəndə demodimmi fikir-zad cələmo!?

Anasının arıq quru əlləri Cəforin üzündə-gözündə gozirdi. Cəfor de titrok, kövrök nazılmış səsi ilə kesik-kosık deyirdi:

- Mən də bəle goldım, ay ana, ayağımı orda qoymur. Ağlayıb-ələmə başına dönüm, ay ana!..

Anasına heç no eşitmirdi. Oğlunun boynunaca sarılıb:

- Boyuna-buxununa qurban olum, - deyirdi, - vergili balam, sair balam.

Tapdıq hasarın dibindəcə dayanıb tamaşa cloyirdi. Arıq at da yedəyində yeno arabə atlarına sari dərtinirdi. Arabaçı Cəfor müəllim qacığına götürüb evinə apardı. Taxtın üstüne qoyma. Cəfor müəllim taxtin başından şalı götürüb dizlərinin üstüne saldı. Tapdıqın ürəyindən bir gizli keçdi. Qocalar, golinlər, qızlar golib yənidən görüşdülər. Cəfor müəllim oğlunun başını sıqallayırdı.

Tapdıq arıq atın yuyonindən çökib getdi. Həc müştuluğunu da gözləmodi. Yan-yöredən uşaqların səsi golirdi:

- Gördünmə, Toğrulun atasının medallarını, gördünmə?

Axşam düşməsdü. Dağlar yavas-yavaş kölgələndi. İnkənlər məloyo-məleyo örüşdən qayıdırı. Cəfor müəllim dikolib pəncərədən kəndin bu axşamına baxırdı. Kond elo homin kond idi. Sürəlü, naxırlı, ilxili. Bir az adamlar deyişmişdi. Golinlərin səsi kişi sosino benzəyirdi, qızların əlləri codlaşmışdı, qabar bağlamışdı. Payız saralar-sarala düz həyotlərə golib çıxmışdı.

Tapdıq Cəmiilin bayatları da fikrində arıq atı yedokləyib hasarla-n dibi ilə uzaqlaşdı. Cəfor müəllimin ardınca baxdığıni hiss etmədi.

MƏMMƏD ORUC

(1947)

Məmməd Oruc ədəbiyyat aləminə XX əsrin 60-ci illərində gələn yazıçılarındandır. 1947-ci ilədə Vədi rayonunun Böyük Vədi kəndində doğulmuşdur. Orada orta məktəbi bitirmiş. ADU-nun filologiya fakültəsinin jurnalistikası səhərində təhsil almışdır.

"Azərbaycan gəncləri" qızətının redaksiyasında ədəbi işçi, şöbə müdürü, Respublika Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi vəzifələrində çalışmışdır. 1990-ci ilədə Azərbaycan Respublikası Dövlət Radio və Televiziya Verilişləri Sirkətiində "El varadılığında" səhərinin müdürüdür.

"Koçurulma" romanı, "Leylək körfəzi", "İntizardan sonra" kitablarında hekayələr Məmməd Oruc istedadlı nəsir kimi tamamilmişdir. "Günlərin bir günündə" hekayəsi yazıcıının "İntizardan sonra" kitabından (Bakı, Yayıçı, 1989) götürülmüşdür.

GÜNLƏRİN BİR GÜNÜNDƏ

O vaxtəcan mon də bəzi tay-tuşları kimini elő bilirdim ki, müellimlər çörök yemir. Amma Kamal müəllim monim gözümün qabağında bir baş soğana bir yumruq vurdur. Sonra onu iri bir tondır çorayıno yavanhıq eldi. Vo mon sohər məktəbə, tay-tuşlarının yanına tozo xəborlu qaçdım, yavaşça dedim: "Kamal müəllim çörök yecir ey..." Uşaqların bu xəboru inanmayışı da oldu.

O vaxtəcan bu aran kəndində hər şey məni darixdirirdi. Babam moni təzəcə yayaqlaşdan gotirmişdi. Məktəb yaşına çatdıığım üçün gətirmişdi. Gətirmişdi ki, kənddə yaşayan nonomin yanında qalam, bu kənddəki məktəbə gedəm, oxuyam, adam olam. Amma bu kəndo, bu kənddəki məktəbə, bu kənddəki məktəbin uşaqlarına alış bilirmid. Bu kənddə yayaqlaşdakı kimisi sürü-sürü quzular, qoyunlar, yayaqlaşdakı kimisi quyruğu-qulağı, kosık köpköklər, saqqallı tokolor yox idi. Həc nonom də yayaqlaşda, qışlı qışlaqla qoyun-quzu bəşləyən babamın, anımın yerini vero bilmirdi.

Kəndo gec öyrəndim, amma öyrəndim.

Kəndin ortasından domir yolu keçirdi vo hor gün bu yoldan keçən yaşlı qatarların pəncərələrindən qoşqon-qoşqon qızlar baxırdı vo mon kəndin uşaqlarına qoşulub onlara ol cloyondo yaman sevinirdim. Mono elo golridi ki, dünyada o yaşlı qatarların sornisini olmaq-dan qoş bir şey yoxdur...

Bir do kənddə kinolar göstərirdilər. Bu kinolar da gözəl idi. Və monim yayaqlaş horşotim, qışlaqlaş horşotim bu kinolara da qarışdı...

Amma monim yayaqlaş-qışlaqlaş horşotimo son qoyan, yayaqlığı, qışlağı mənə unutdurulan Kamal müəllim oldu. Mon oxumağın daşını atıb, yayaqlaş qacmaq fikrindən daşındırm.

Yayaqlı, qışlaqlı dünyam blo bil hardasa uzaqlarda qaldı. Vo mon ayda-ildə bir dəfə yayaqlı, qışlaqlı dünyama qayıdanda mono - məktəbli usşığına yad kimi baxıldılar... Özümdən balacalar üstümo it qısqırtdı. Büyüklər dədi: "Orda oturma, üstün bulanar, burda oturma - yer nomdi".

Nonomin evi ciy korpicən tikilmişdi. İkliqətqaydı. Qabağında evyani da varydı.

Nonomin mon yaşıyan otaqda bir taxta çarpayı vardi; adına taxt deyerdik. Bir do bir sandıq varydı; mon dizi üstə oturub o sandığın üstüde yazı yazırdı, şəkil çökirdim, dors oxuyurdum.

Büyük otaqda domir çarpayı vardi. Üstündə qırmızı yorğan, ağ balıncı. Divardan cavan bir oğlanın çərcivəyə salınmış şokli asılımışdı vo mon bilirdim ki, o monim dayımıdır. Bu otaq da onunkuydu vo nonom ona görə do məni bu otaq buraxırdı ki, otağın salıqosahşimanını pozmayım. Bu otaqda yaraşqlı bir yazı stolu vardi. Stolun üstüde qələmdən vardi. Bir dəst şagird dəftəri vardi ki, mon artıq o dəftərləri xolvotce voroqlayıb baxmışdım vo bilmışdım ki, dayım müəllim imiş.

Sonralar monim bu dəftərləri voroqlodiyimi görəndə nonom özü do demisi: "Doymo onlara, uşaqların yazı işidir, dayın golib yoxlayacaq".

Məhərəb xoçdan qurtarsa da, nonom dayımı gözləyirdi. Hor sohər, hor axşam... Hor dəfə gecəyarı il zonçırını gomirondo...

Nonom deyirdi: o, dəftərləri yoxlamağa da macal tapmadı, sohər çağırıldılar, tondır-ocaq vaxtı getdi.

Bu otaqda bir güzgü vurulmuşdu. Nonomin monim boyum çatıman-yan o güzgünün üstüne qırmızı pordö asılmışdı. Vo mono do təşşir-

mişdi ki, o güzgüyo baxmayım. Nənom deyirdi ki, o güzgüyo axıncı dofo dayın baxıb. Amma xolvato salıb, ayaqlarının altına kotil qoyub o güzgüyo baxırdım. Baxırdım və san kokılımını tumarlayıb özüm göz vururdum.

Amma Kamal müəllim də bizo köçənən sonra o güzgüyo baxmadı. O güzgüün üstündəki qırmızı örtüyə ol vurmadi, qoləmdanə, yoxlanılmamış doftorlərə toxunmadı.

Ela bil nənom Kamal müəllim də təşşirmişdi ki, o doftorlara doymo, uşaqların yazı işidir, oğlum golib yoxlayacaq, o qoləmdanədakı qırmızı qolomo doymo, oğlumun oli axıncı dofo ona doyib, o güzgüyo baxma, oğlum axıncı dofo ona baxıb...

Əslində isə nənom bir aksamüstü məktəbimizi direktoru Qəmər xanımın yanına düşüb bizo golon Kamal müəllimə heç no təşşirmişdi.

Qomor xanım dedi:

— Oğlun golinco qoy sizdə qalsın, qaribdi.

Nənom də dedi ki, xoş galib, görüm üstü yeri var. Sonra Qomor xanım üzünü mano tutdu:

— İnnən belə bir do hesabdan “üç” alsan, monnon incimo, — dedi.
— Kamal müəllim riyaziyyat müəllimiidi, nə bilməsən, onnan sorus...

Qomor xanım nənomın qulağına nəso piçildiyib getdi. Qaldıq üçümüz. Nənom çörək tabağından bir çörək çıxarıb qoydu süfrəyə. Sonra cyvana çıxıb bir baş soğan da gotirib qoydu çöreyin yanına. Baxdı Kamal müəllimin üzünü. Dedi: “Vaxtsız golon qonaq öz kisəsindən yeyir”. Kamal müəllim güldü. Nənom do. Mon do. Kamal müəllim soğana bir yumruq vurdu. Onu bir parça çöroye yavanlıq clədi. Bizim nanoli-babəli evimizin yeni həyatı belə başladı. Bizim do həyatımıza nənom demisi: “KİŞİ KÖLGƏSİ” düşdü.

Həmin gecə dayının otaguına bir çarpayı da qoyduq. Nənom formoşdan çıxardığı yorgan-düşəklə o çarpayını da bəzədi. O çarpayının da başından al-üz dəsməli asdı.

Kamal müəllim bizo köçəndən sonra hər gün dorslorimlə möşəl oldu. Mən hirinci rübdə qoşuldum olaçılara. Bu, nənomi çox sevindirdi. O, Kamal müəllimə dil-agız clədi.

Kamal müəllimin biza köçməsinə bütün kond bildi. Və Kamal müəllimin dörs dediyi yepyeço oğlan uşaqları harda goldı mano yaxşılıq eləməyo başlıdlar; daha futbol oynayanda moni qapıda qoymadılar, buraxdlıar hücum... Tay-tuşlarımla cırmaqlaşında “qorxma,

bərk vur!” dedildi. Kinomehanik moni qapının ağzında saxlayanda, qolundan tutub içəri apardılar. Və mon bildim ki, bütün bunlar Kamal müəllime görədir.

Kamal müəllim bizim evo iri bir çamadan gotirmişdi və monu elo golirdi ki, bütün cavanların çamadanı kimi onun da çamadanının içorisini qız şokilləri ilə bozonub. Amma bir gün Kamal müəllim monin gözü müəllim qabağında bu çamadanı açdı və mon gördün ki, yanılmışam.

Kamal müəllimin çamadanında riyaziyyat kitablarından başqa heç no gözümü doymadı. Hotta bu bir qalaq kitabın arasında sevgi romanları da yoxuydu. Bu mona çox qoribə goldı; düşündüm ki, cavan oğlan olasən, sevgi romanı oxumayan? Bizim kəndin bütün cavanları, hotta kətəmən götürüb kolxoz işinə gedən qızları da sevgi romanları oxuyurdu. Və mon bildirdim ki, onlar on məraqlı sohifolorın arasına nəqo, qız yarıqla qoyurlar. Hotta bozi cümlələrin altında xott çıxırıllar.

Amma Kamal müəllim öz kitablarını oxuyurdu, özünün riyaziyyat kitablarını... Ela bil dünyada o riyaziyyat kitablarından savayı heç no yoxuydu. Kamal müəllim bizim evo kitabla dolu çamadanından savayı bir mahni da gotirmişdi. Ürəyində gotirmişdi, dilində gotirmişdi. O mahnimini vaxtlar ancaq radiodan çıxıtmak olardı. Bizim obanın adamları “Ay bori bax” oxuyurdular, “Ho lolo” oxuyurdular. Elə mon de belə mahnilər oxuyurdum.

Amma Kamal müəllimin oxuduğu vur-tut birço mahni idi, o da başqa cürdü.

Bu mahnimini radioda xor oxuyurdum. Özü do qoribə bir ozomotlo. Kamal müəllim isə tok oxuyurdum. O, deyəson, bu mahnidan hotta monim do ozbor bildiyim sözlərdən savayı ayrı bir söz bilmirdi. Elə heç “Şiş ucları buludlara döyüşən, duğularında buzları var ölkəmin...” deyib dururdu.

Amma Kamal müəllimin səsi şirin idi. O, zilo çökondo adəmin ürəyi atlanırdı. Monu elo golirdi ki, Kamal müəllim “Segah” oxusa, nənom demişkən, göydo gedən quşlar da qanad saxlayar. Amma elo belə mahnilərin vürliyindən Kamal müəllim xoborsız idi.

Hərən düşünürdüm: Kamal müəllim bu mahnidan başqa bir şey bilmirmi görəsem? Bilirse, bos niyo oxumur? Bolko monnon utanır?

Amma yox, daha Kamal müəllim monnon utanmadı, horokotlarda qardaşdan da inçriban idi. Aramız açılmışdı. Hotta arabir mən böyük qardaş orkyanalığı ilə deyirdi ki, bir-iKİ ağız da son de. Mon do oxuyurdum. “Ho lolo”nu oxuyurdum. O, şaqqanaq çokirdi,



gülürdü. Onun belo mahnilara gülməsi doğrudan da mənə qəriba
gəldi. Üçrayımdı deyirdim ki, belo adam heç sevə də bilməz!

Amma Kamal müəllim sevdii... Bizim qonşumuz arabacı Əlinin
qızı Nargilonı sevdii. Niya sevdii, neça sevdii - başa düşə bilmədim.

Cünti Nargilo gözəl deyildi. Özü də məktəbin dördüncü sinifindən qayıtmışdı. Koltxoz işinə gedirdi.

Amma bizim məktəbin onuncu sinfında gözəl-göyçək qızlar
vardı. Hər gün onlardan birinin adına söz çıxırı ki, guya Kamal
müəllim onu istoyır. Mən də istoyırdım ki, Kamal müəllim o qızlardan
birini istəsin, on gözələni istəsin, sevsin... Amma Kamal müəllim
Nargilonı istəyirdi, heç bilmirdim, nəyini istoyır, heç Allähin xoş
sifəti də yoxuydu onda. Dədəsi də ki, özündən betor. Arabacı Əliyə
başında adam hürkərdü. Özü də yaman səyücül idi. Allähin öküzlərinə
dişinin dibindən çıxarı deyərdi.

Düşünürüm: Kamal müəllim hərə, Nargilo hərə? Arabacı Əli
hərə? Artıq Kamal müəllimin xətrini bütün kənd özü tuturdu. Söz
düşəndə ona qohmor duran tok man deyildim... O, onuncunun uşaq
iarnı başına vüyb bizim möhəllənin başının keçən çayın üstündən
körpü salmışdı. Düzdü, bozı müəllimlər buna dodaq bürzmüşdü, hotta
maarifə yazmışdalar ki. Kamal müəllim uşaqları işlədir... Amma
camaat bunu başqa cür qarşılıqlılaşdırı: demişdilər ki, ölonlərinə rəh
mot, sabah iş tutana tənti axıracılar verər.

Kamal müəllim onuncularla köməkləşib məktəbin arxasındaki
boş yerde omollı-başlı futbol meydançası düzəldirdi rəqəd, "axı,
bu futboldan kim çorok tapıb?" deyənlər oldu, amma biz uşaqlar
sevdik... Mən də hərə çox sevdim... Cünti bu hadisədən sonra Kamal
müəllimin cabrən "2" verdiyi uşaqları də dənə onun qarşısında dəmş
murdular. deyirdilər ki, kişi adəmdı, on yaxşı müəllimdi...

Bu mona bas idi. Mən istəyirdim ki, hamı Kamal müəllim haq
qında hər cur sözlər desin...

Kamal müəllim kolxozun yiğincəlarının birində durub demişdi
ki, ay camaat, galın ol-olə verək, imacılık eloyok, bir hamam tikok...

Kondə luəmi Kamal müəllimin bu xeyirxah niyyətindən danişirdi.
Və deyirdilər ki, gərk kolxozun sadri Kamal müəllim kimi camaatın
həlinə yanarı adam ola... Deyirdilər ki, bunañın yaxşı deputat olar.

Mən bütün bu sohbatlara ləzzətlə qulaq asirdim, sevinirdim və
düşünürüm ki, bu cür ad-sən qazanmış müəllim hərə, Nargilo hərə?
Arabacı Əli hərə?

Kamal müəllim Nargilonı sevinəyo başlayan çağlardan daha çox
oxuyurdu. Amma yeno də öz mahnımızı oxuyurdu. Ürəyindo, dilində
bizim cvo gotirdiyi mahnını... Özü də elo ürəkden oxuyurdu ki, elo
bil "şis uclar buludlarda döyüşən" dağların başında durmmuşdu.

Amma Nargilo, nədonso, Kamal müəllim ol vermək istəmirdi.
Mənco, gərok o, şadlıqına şitlik eləməyəydi. Kondə elo yaraşlıq,
boylu-buxşuların cavan hardaydı?

Amma Nargilonın Kamal müəllimə "yox" deməsini mən öz
qulaqlarmla eştidim.

Nargilo işdən golirdi. Başı aşağı, ciyindən kotmon. Mən yolun
qırğındakı qoz ağacına çıxmışdım. Biliyordum ki, Kamal müəllim Nar
gilonon homişə o qoz ağacının altında kolmo kosır.

Kamal müəllim Nargilonın qəbəğinə birdən çıxdı. Nargilo elo
bil bunu gözloyirdi. Heç başını da qaldırmadı. Kamal müəllim səsi
titroyo-titroyo dillondı:

- Necoson, Nargilo!
- Dordi sizo qalmayıb.
- Dordi elo mənə qalib, Nargilo!
- Müəllim, moniñ sizo hörmötüm var, amma xayış cloyirom, bir
do monim yolumu kəsməyəsiniz. Elo beləcə görsələr bəsdir, sonra
camaatın ağzını yiğməq olmaz...
- Qoy görüşünər də...
- Yox, müəllim, bizimki tutmaz, bizim ocağımız qovuşmaz...
- Elo demə, Nargilo!
- Eh çok! - Nargilo bu sözü elo qotiyotlo, elo umansız dedi ki,
Kamal müəllim yoldan çıxıldı və Nargilo gözən itono qodər qoz
ağacına səyköynük qaldı.

Kamal müəllimə yazığım goldı. İlk doşo Kamal müəllimə ürəyim
yandı. Nargilonın qarasında deyindim: "Qudurasan, qurbanə..."
Amma yoxın clodim ki, Nargilo naz cloyır, cünti monim alomində
başqa cür ola da bilməzdə. Monim alomimdə heç Nargilo Kamal
müəllimin olino su təkməyo də yaramırdı.

Sohor gördüm ki, Kamal müəllim dildərə. Həyətdə gozinir.
Fikirli-fikirli qara saçlarını qarşışdırır. Dədim, müəllim, niyo oxu
mursan: Güldü. Dedi: "Bir gün də son oxu da".

Mon oxudum. "Şəgh" üstüdedim ki, "qızılın adotidir sevdiyi
oğlanə naz cylan". O monim noyo işaro vurdugumu sezəndi, cünti
o elo biliyordu ki, mon fil qulağında yatmışım və onun Nargilonin

qabığını kosmosının xoborim yoxdu. Amma elo bil monim bu mahnim onun könlünü açdı. Bir azdan da o başladı oxumağa. Amma yen öz mahnisini oxudu. Posdon oxudu. amma ürokdon oxudu... "Şiş ucları buludları döyüşən..."

Ertisi gün məktəbimizdə 10-cunun qızları piçıldışalar:

- Aaz, deyir Kamal müəllim Nargiloni istoyir...
- Hansı Nargiloni, az?
- Arabaçı Əlinin qızını...
- İnanma, aaz, Kamal müəllim qız qəhotdır?..

Onuncunun qızları tənəffüsədə moni do yaxaladılar. Rona adlı bürüsi - o qızların an gəzvili soruşdu:

- Nonosinin balası, Kamal müəllim Nargiloni istoyir?

Mən həqiqəti gizləməli idim. Çünkü bu sərr id; mənim alovimda, gərk belə şəyələr sərr olaraq da qalayıdı. Ona gəro do dedim ki, yox, istəmir. Rona yenə soruşdu:

- Bos kimi istayır? - Moni sərguya tutan bu qızı açılamaq istədim. Dediim ki, son!.. Rona qızardı. Güldü. O, elo bil monim bu sözündən onqat gözöldü... O biri qızlar da güldü. Ronanı qucaqladılar. Rona da moni qucaqladı. Ağzımnan öpdü. Niyo öpdü? Başa düşəmdim. Amma yəqin elədim ki, Rona Kamal müəllimi istoyir. Amma ürəyimdə dedim ki, ay yaziq. Kamal müəllimdo sevgi hərdəndi, sonin gözəlliyini görə, soni sevə...

Dogrusu. Kamal müəllimin Nargiloni sevməsi do mono birtəhor galırdı. Mən təmirdim ki, Kamal müəllim Nargiloni osil sevənlər kimi delicəsinə sevir.

Mənca, gərk delicəsinə sevənlər sevgi haqqında oxuyayıdlar. Ürəkləndəki sevgin sevgi haqqındaki sözlər qatib oxuyayıdlar. Amma Kamal müəllim öz mahnisini oxuyurdu. Bize köçdüyü ilk günlərdə oxuduğu mahnimı.

Anıma günlərin bir gündənə Kamal müəllimin Nargiloni ürək-dən sevdini hiss etdiim.

...Su doyırmanına don aparırdıq. Mən yüksəl ulağın belində oturmuşdım. Kamal müəllim piyada gedirdi.

Kamal müəllim biza köçəndən sonra nənəmi doyırmanına getməyo qoymadı. Nonom "müəllim adımsan, aiybdı" deyib no qodor etiraz etdi. Bir şey çıxmadi. Nonomə birçə qalırdı ki, qonşularından ulaq tapıb getirsən, hir də çuvalların ağızını qıçıqla bərkitsin. Qalan

ışlor Kamal müəllimlə monim boynuma düşürdü. Hotta ullaqları da Kamal müəllim özü qullayırdı. Örkəni doğanaqdən elo keçirirdi ki, mon meoitol qalırdım.

Su doyırman kondimizdən xeyli aralı idi. Ulaqnan iki saatlıq yoldu. Bu ensz yol çox da uca olmayan topolorin, dağların arasından keçirdi. Bu yolin qırğını böyüktenliklər, yulğunluqlar, qamışlıqlar, sulu yerləri cılıtlıqlar basmışdı. Bu yolla getmok, özü do ulağın üstündə getmok, özü do oxuya-oxuya getmok, həlo üstolik do Kamal müəllimnən getmok mono do lozzot verirdi. Çünkü bu yolda Kamal müəllim posdon oxumurdu, zıldız oxuyurdu, var səsiyle oxuyurdu, mono tapmaca deyirdi, hotta bir dofo monim yanında yükü aparmaq istəməyən ulağ süyüş do söyüd. Sonra da cünüb monnon üzər istədi. O çağda qodər mon elo biliirdim ki, Kamal müəllim söyü bilinir.

...Yeno do deyirman yoluńa yari elomişdik. Yoxuşa qalxırıldı. Mən yüksəl ulağın bclindo idim. Kamal müəllim yoxusu toza-torpağa bata-bata piyada qalxırıldı. Bu yoxuş doyırman yoluńda on uzun yoxuş idi, bir yanı dibə güclə görünən doro, bir yanı başı buluda girən dağ idi. Vo nadonso bu yero çatanda Kamal müəllim mütləq öz mahnisini oxuyurdu. Borkdon oxuyurdu. Kamal müəllimini səsi doronin dibindənmi, dağın başındanmı golirdi, doğrudanmı dağlar idi onun səsinə qatarınan. Elo bil səsi doronin dibin, dağın başına doyib qaydında bir az da saflaşır, büləurlaşırıdı. Vo mono elo galırdı ki, haçansa Kamal müəllim dağların, doroların adamlara qoşulub oxuduğu bu yerdə muğamat oxuyacaq, ürəyinin gözünü sevgi haqqındaki sözlərə qatacaq. Oxuyacaq. Elo buna gəro do soruşdum, utana-utana soruşdum:

- Siz niyo muğamat oxumursuz, sevgi haqqında oxumursuz?
- O gülüsündü, dedi ki, mən do sonin boyda, sonin yaşıda olanda homiso muğamat oxuyurdum, sevgi haqqında oxuyurdum. Vo hər gün iki dofo kondimizdən keçən domiryolunun qırğını qaçırdım, yaşıl sərnisişin qatarlarının poncorosisindən baxan qoşqon qızlara ol eleyirdim. Vo mono elo golirdi ki, bu dünyada o sərnisiş qatarının sərnisişini olmaqdən gözəl heç no yoxdu...

Kamal müəllim bu sözələri birmofoso demədi. Yavaş-yavaş dedi. Elo bil noyiso, nolorisə xatırlaya-xatırlaya dedi. Sonra bir müddət susdu. Mən utandım. Ona görə utandım ki, Kamal müəllim monim no üçün gündə iki dofo domiryolunun qırğını qaçıdıǵımı bilmışdı...

Torağaylar oxuyurdu. Yüklü ulaqların ayaq tappıtları biznən gedirdi. İkimiz də susmuşduq. Bu sakitlik məni danxdırı. Özümü təpliyib üzüm Kamal müəllimə tuldum:

- Müəllim...
- Hə...
- Nargilo sizi sevse, müğamatı oxuyarsız?

O, təccübələ üzümə baxıb:

- Bu nə sözdür?

Mən dedim ki, qız ağaçının altındakı bütün səhbətlərinizi eşitmışım. O, əvvəl tutuldu. Sonra üzümə baxıb qırımsıdı:

- Ay qırımsal, - dedi, - səhbətlərimizi eşitməson, bilirson ki, o məni sevmir de.

Mən dedim, yalanannan dedim ki, müəllim, o sizi ləp dəlicosino sevir, amma naz elçiyir. O nəyiso xatırlayıb gülüməsdi:

- No bilirson sevir?
- Özü deyirdi, Nargilo özü.
- Nə deyirdi?

Daha bu suali cavabsız qoymaq olmazdı. Bu olardı oxu atıb yayı gizlətmək. Ona görə də özümüzən bezi şçylər uydurmmalı oldum:

- Siz qız tatilinə getmişiniz ha...
- Hə...
- Onda hər gün Nargılə mənənən sizi soruşurdu.
- Nə deyirdi?
- Deyirdi ki, müəllim haçan goləcək?
- Hə, nə olsun?
- Sonra bir gün də bize goldi. Sizin kitablarınızın arasında sevgi romanı axtardı.
- Yalan demirson ki? - O, birdən-birdə mənənə sançındı. Elo bil Kamal müəllimin gözünə işiq golmişdi, ürəyinə də golmişdi. Ve mon bu işığın, odun ömrünü uzatmaq üçün and içdim:
- Vicdan haqqı yox...

Kamal müəllim dəha heç nə soruştı. Səsi yavaş-yavaş qalxdı. Yavaş-yavaş ucaldı. Dağlara dayıb qayıdı, dərələrə dayıb qayıdı. O, hələ öz mahnısını belə ürokdon oxumamışdı: "Şiş ucları buludlarla döyüşən..."

Özü də bu deşə kəsik-kəsik oxumadı. Ürəyinin var gücünən oxudu. var nefsiyən oxudu. Dağların arasından çıxana kimi oxudu.

Mənə cə goldi ki, onun özü oxumur, üroyi oxuyur, Nargiləyə olan sevgisi oxuyur. Və mən o çağdan Kamal müəllimin Nargileyə olan sevgisini inandım. Amma onu da bildim ki, bu inamı Kamal müəllimə dediyim yalanların (onu xoşbəxi cələmək üçün dediyim yalanların) bahasına qazandım. Düzdü, Kamal müəllim qış tötilində olanda mon Nargiləyənən görüşmüşdüm. Amma səhbatımı başqa cür olmuşdu. Mən demisdim: "Kamal müəllim soni doğrudan sevir cıl" O, cavab vermişdi: "Qolet cloyir". Mon demisdim: "Qudurasan, qurbaga". O menin qulağımı dərtmişdi. Sonra da təşşirmişdi: "Ona de ki, Nargilo özgəsinin sevir". Mon soruşturmadım: "Kimi?" O demisdi: "Cəfəri, traktör Cəfəri, osgorlıkdədir, bu gün-sabah goləcək". Mon yenə demisdim: "Qudurasan, qurbaga". O bu deşə də olini qulağıma atmışdı, lakin mon qəmisişdi.

Mən Nargilonin sözlerini Kamal müəllimə demədim. Çünkü bu sözlər inanmırımdı. İnanmırımdı ki, Nargilo Kamal müəllim kimi bir oğlanı qoyub, hansına osgorlıkdən qaydası Cəfəri sevo. Özü də traktörçü Cəfəri.

Kamal müəllim qış tötilinə gedəndə Nargilo doğrudan da bizo golmışdı. Amma golmişdi ki, nonomın küroyino banka qoysun. Bizzən çıxanda o, doğrudan da Kamal müəllimin kitablarına gözucu baxmışdı. Mon ifixlara demisdim: "Görürsen, nə kitabları var". O cavab vermişdi: "Qadam onun kitablarını da". Mən demisdim: "Qudurasan, qurbaga". Saçım yenə də onun olinə keçmişdi.

O söhbətdən bir-iki həftə sonra doğrudan da kəndə osgorlıkdən Cəfor adında bir oğlan qayıdı. Məktəbdə uşaqlar traktörçü Cəforin osgorlıkde alıb döşüno taxdığı nişanlardan, paqonlardakı sarı zolaqlardan danişirdi.

Nargilo qırımızı, güllü donunu geyib işo gedirdi. Cəforin adamları Nargiləyə nişan gotırıldılar. Arabacı Əli ağ köynök, qara kostyum geymişdi. Qalstuk taxmışdı. Birçə günlükü şapkasını dəyişməmişdi.

Küçəmiz başdan-başa süpürülmüşdü. Mon Kamal müəlliminin bulud kimi tutulmuş üzünu baxıbilmirdim. Qaçmağa yer axtanrdım. Bir yük maşınına minib qışlaşqa qaçdım.

Üç gündən sonra dedəm məni cə həminin yük maşınınında da kəndə göndərdi. Kəndo dan yeri qızaranda çatdıq.

Evo golmoyo, Kamal müəllimin üzünu baxmağa ürok cələmirdim. Qaşağımı Nargilo çıxdı. İşo gedirdi. Başında qırmızı yaylıq, ciy-

nindo kəmən, əynində qırmızı, güllü donu, barmağında dan yerinin rənginənən alısb-yanan üzük, ayağında qaloş... Mən onun üzünü baxmadım. O, ayaqlarını yavaşıdı. Astadan dilləndi: "Necəson, nonosının balası?" Mən dinnəmdim. Acığımdan addımlarımı yeyinləddim. Yənə onun sosunu etdi: "Qudurasan, qurbağa!" Bu söz də moni vüldəmənən saxlamışdım.

Höyümizə girdim. Ləp astaca girdim. Asta girdim ki, Kamal müəllim yuxudan avylmamış dəftər-kitabını götürüb məktəbə qaçam.

Böyük otağın pəncərəsindən içəri boylandım. Kamal müəllimin çarpayısı boş idi. Eva giron kimi nənəmən Kamal müəllimin sorusunu. Dedi ki, asgarlıya gedib. Dünen gedib.

Elo bəl mən Kamal müəllimin yoxluğuna inanmadım. Vo höyük otağa keçdim. Nənom do ardimeca goldi: "Bax, bu kitablara doymo, - dedi, - golib oxuyacaq. Bax, bu qolomlora do toxunma, - dedi, - perosunu korriyarsan".

Stolun üstündə bir qalaq da dəftər vardi. Nənom şəhadot barmığını onlara da tuşladı.

— Onuncuların yazı işidi, - dedi, - vorəqloyib-elomo, golib yoxlayacaq...

Kamal müəllimin yoxluğu birinci günən hiss olundu. Elo bil bizim evin, bizim həyatın, bizim kəndin havasını Kamal müəllimin yoxluğu dəyişdi.

Deyirdilər, quyrıq doğub, payız goləcək... Yağışlar yağırdı.

Bizim nənəli-babəli həyatımız yenidən başlamışdı.

Mənə elo golirdi ki, bizim evdə Kamal müəllimin bir çəmədan kitabının, qolom dolu qolomdanının, çarpayının başındakı ol-üz dəsmalının savayı, bir mahnisi da qalıb. Özü do monim üroyimde, dilimde qalıb. Mənə elo golirdi ki, o mahnini Kamal müəllim mənə tapşırıb. Mənə elo golirdi ki, Kamal müəllim bu mahnını dəyirman yoldakı dağlara, dorolora do tapşırıb.

Nənəmən dəyirmanaya gedəndə, dəyirmanın dağlı, dərəli yoxusunda bir mahnını zilo çökirdim. Dağlar, dərələr sosunu, mahnını özüma qaytarırdı. Vo mənə elo golirdi ki, bu qayidan sos Kamal müəllimindir.

Kamal müəllimin "asgar getdi" xəbəri bütün kondo yayılandan sonra onuncuların on gözəli Rona məktəbdə moni saxladı: "Getdi, elomi?" Mən başını turpatdım. "Bos niyo, - Rənanın sosu titrodi, -

golib monimla görüşmodi?" Mən ciyinimi çökdəm. Bir neçə an beləcə dayandıq. Mən başımı qaldırıb onun üzünü baxdım. Qara, uzun kırpikləri islanmışdı.

Yük maşınında qışlağa gedirdim. Yalan-gerçək deyirdilər ki, orda məktəb açılıb. Dəftər-kitabını da aparırdım. Bir do bir mahni aparırdım. Kamal müəllimin mahnısını. Dəyirman yoldakı dağlara, dorolora tapşırığı mahnısını. Bu mahnını üroyimde aparırdım, dilimde aparırdım... Aparırdı ki, qışlaqdə özüm kimi çoban bala-larına oxuyum. Onları ağızı açıla qoyam. Onlar bülələr ki, dünyada belə mahnilar da var. Vo mən deyəm ki, biri var idi, biri yox idi, bir Kamal müəllim var idi, bu cür mahnilar oxuyurdu. Vo günlərin bir günündə o bu mahniları məno tapşırıb getdi osgor paltarı geyməyo...

1989

MƏNZƏR NİYARLI

(1950)

Tənümüy nəşri Mənzər Niyarlı 1950-ci il mart ayının 8-da Qaziməmməd şəhəri Müğan qəsəbəsində aparadılmışdır. Əli Bayramlı şəhərindəki 10 sayılı orta məktəbi və ADU-nun filologiya fakültəsinin bitirmişdir.

Əmək fəaliyyətinə "Qızıl qələm" mətbəsində oxucu-korrektor kimi başlamış. "Elm" nəşriyyatında korrektor, kiçik redaktor, redaktor İsləmlişəddir (1975-1979). Hazırda Azərbaycan MEA Nizami adlı Ədməniyat İnstitutunda elmi işçidir. Ədəbi yaradıcılığla 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap edildiyi "Şəhər" həkayəsi ilə başlamış və təzliklə istedəndi. Yaziçı kimi tanınmışdır. Onun "Dar gün" həkayəsi "Qızıl qaval" kitabından (Bakı, Nurlan, 2015) götürülmüşdür.

DAR GÜN

Bilirdi ki, o somtə getməyi nəhaqdır. Tozo bir söz deməyocıldılar, ancaq yeno də gedirdi. Elo-belo... Bugünkü vaxtını da yolda, bayırda ölüdmək istayırdı. Evdo neyləyocıldı ki... Sükündən, adam-sizliyəndən, evinin buz kimi soyuğundan qaçırdı. Yaxşı ki, yan-yöredən qonşuların hənəri golirdi. Divar qonşusunun - Sonuborin o üzde zümzüməsi, qazan taqqılıtı, biçaq səsi, suyun şirriti eşidilmişəydi, ona elo golordu ki, soyuq, yapışsız evi yaşadığını ev deyil, nəso holo istifadəyə verilməmiş tövldür. Evinin tövloyo oxşadığını da axır vaxtları özü koşf eləmişdi.

İşdə, küçədə olanda evi yadına düşərdi və o doqquz do Sonuborın bis-düyü, ağıllı, üzüyələr uşaqları üçün canfoşanlığı golib dururdu gözlərinin qabağında. "Onunkular ağıllı çıxdı, balam, işdən, moktobən çıxan kimi evə qaçırlar". Elo bu zaman üroyi sıxılırdı... "Yoxsa monimkilər".

Düz mağazanın kəndərində dayanmışdı. İçəri keçsin, keçmosın. Satıcı qızın dönən, boz sıfotundan çökəknirdi. İçəri keçdi. Dilucu soruştub çıxacaqdı: - Holo ki satılmayıb. - Həmin qız deyildi, görünür,

növbəsi dünənki gündən qurtarıbmış. Üroklandı: - Həç soruşan, maraqlanın da olmayıb. - İstdidi deyo, bu "mirotlorı", susdu. Nə deyəydi ki, onsuž da bu sərlərin onun üçün bundan sonra mirotlon, lazımsız domir-dümərdən suvayı bir şey deyildi.

- Holo ki, maraqlanmayıblar.

Bir doſo iso tongo golib demisidələr:

- Qızıl mağazalarda ağızınan doludur. Kimdir ey bunlara baxan.

- Suyu süzülmüş mağazadan çıxırdı və özüño söz verirdi ki, bir do yağını buralara qoymasın, nə vaxt sətlər özləri çağırırlar. Ancaq yeno do üriyəle bacarmırdı. İşdən çıxan kimi mağazaya üz tutardı. Çox vaxt içəri keçməzdi, elo-beloço vitrindən boyalarndan, ona tanış olan, otuz ilden çox ozızladiyi, evinin on gizlin bucağında gizlətdiyi sərlərə gözəcək baxıb süst-süst evino sarı döñordi. Bu süslülər hər şeyə laqeydiyi, key-key baxmağı, evde-cəşidə qərar tutla bilməməyi kiçik oğlu da evdən gedəndən sonra başlandı. Oğlu orincək-orincə şeyşülərini yiğisidir: - Nişanın qalmayıñ, - dədi, - bir iki günü mon do gedirim.

- Həra?

- Tümeno.

Uşaqlarının bir-bir xeyir-duasız evdən getməsini ovvol-ovvol dərədən bilmirdi. Elo bil qofıldan kimso onu aylıdı. Gördü ki, kiçik oğlu da çıxıb gedir. Yerindəcə donub qaldı. Niyo! Niyo axta gedirilər! Bu ev-eçik onlar üçün nodır boyom? Bu evlər niyo ilan-qurbagu görünür onlara. Nə vaxtdır eli do ondan, evdən soyub. Düzdür ori heç hara getməyib, ancaq getə, ondan yaxşıdır. İşdən sonra evdə yox, gününü başqa yerlərə keçirir. Evdə olanda da bir ayğını qaçaraq qoyub mocburu çağırılan qonaq kimi elo bil tikən üstündə oturur, sonra da yavasça, heç kosın xobori olmadan evdikilərinin gözünü uğurlayıb aradan çıxır.

Kiçik oğlu da gedəndən sonra bir neçə gün heysiz-heysiz, ayaqları dolaşa-dolaşa, donqarlaşmış belini oyo-oyo nimdəş pləşinən içində evdən küçəyo, küçədən do evə girib-çixır, lazımlı olmayan yerləri dolaşır, yenidən evə qayıtdır, axır vaxtilə elo bil vaxtı da dəlaşdırılmışdır. Bilmirdi hansı aydı, hansı gündü. Bezon özünün harda olduğunu da yadından çıxarırdı, evdədir, yoxsa işdə. Hordon ona elo gelirdi ki, bir insan ömrü qodar yaşadığını illorin dorin, qaranlıq bir quyuda keçmişdi və indi heç vaxt qaytara bilməyocayı cavallığını o qaranlıq quyuda qoyub ağarmış saçlarıyu, büzüşmüş sir-

sifoulö, donqarlaşmış beliyo yer üzüne çıxmışdı. Bolko elo anası onu uşaq doğmamıştı: Əvvəldən bax elo indi neco var, elco də dünyaya golmişdi. Axi öton günlarıyla, xüsusən ömrünün on yaxşı vaxtı - cavanlılığına bağlı yadında heç no qalmamışdı. Bolko elo uşaqlıq dövründən qocalığına adlamışdı. Keçmiş ilə bağlı axı yadında no qalmışdı ki, xoş xəyallara dalayıd. Keçmişindən söz düşəndə deyoydı ki, mən də bir gün görməməm, deyoydı ki, filan gündə, filan ayda monim də həyatımın on xoşbəxt anı olub, filan paltar mono çox yarışdı. filan ayaqqabından mən də geyinmişəm, filan yero erimlo bir yerde getmişəm, filan yera uşaqları apartmışəm vo xaxud filan vaxtı, filan yerdən golonda uşaqlara xeyli oyunaqça almışdım, o günü evimdə toy-bayram idi. Yox, yadına sala bilmirdi. Nə var idi ki, yadına salayıd da. Keçmiş, həyatının manası o soyuq şüşənin arkasında qızaran sənlərdə deyildimi? İlahi, onun həyatı demək, bu sənətlərin elindənmiş. Ora-bura vuruxurdu və heç cür özünü bağışlaya bilmərdi. Ömrü boyu fikri-zikri köpüküy-köpüküyün üstünlər qoymaq olub. Nə gecisi olub, nə də gündüzü. Gözünsə heç no görünmürdü, no özünün oyin-başına fikir verirdi, nə də uşaqlarının. Uşaqları tökülo-tökülo gozirdilər.

İşdən sonra mağazalar doluşardı. Şəhərdə no qədər daş-qas mağazası vardısa hamisini olok-volek edərdi vo axı ki, mağazaların hərbiyi özü üçün nişan qoyub evinə nördəti. Min cür ozab-əziyyotlo, orinə yafan satmaqla, uşaqlarının oyinindən-boğazından kəsməkələ, lotcəvər oyunaq adıyla iri mobloğdə pul düzəldib nişan qoymağın mağazaya qaçırdı. Sənətlər unun gözünü oxşayırı. Qiymətli, gözqazmaşdırıvəyləri vitrindən seçdirib olıncı yiğardi. Baxardı, baxardı və elo bu anda qadının sevincindən gözlerinə yaş gelərdi.

Yolboşu fikri allığı şeydə qala-qala özüñü evo çatdırıb qapı-pəncərəni bağlayırdı. Evinin künçüno qoymağın sandığı açıb qiymətli sənəti oradəca gizləndirdi. Qadın həmin günü ev-eşikdə oyunaqnaya gozordı.

Özüñə gölə bilmirdi. Uşaqlarının yaxalannı özüñün tövloya oxşadığı evdə qurtarmalılarının sobobını axır ki, dərk etmişdi. Özüñəndən zohlosi gedirdi. Heç kosın gözüne görünmək istəmirdi, heç kəsi görəmkən istəmirdi. Başılıvlı evdən həyotə, heyotdən evo girib çıxandı, özüñən həkəndən salandan sonra motboxin bir künçündə, bozun də evdə qırıllıq yaşı olan sıq-salxaq stillərinin birində oturub fikrə gedordi. Ay Allah, kaş möcürü baş veriydi. Axşam yatıb şəhər durub görəydi ki, cavan bir qadındır. Ona görə yox ki, yaşa-

maq istoyirdi. Ona görə ki, yenidən, buşqa cür yaşamaq üçün cavanlaşaydı. Uşaqları da yan-yörösində horlonoydi, otoyindən yapışib qucaq istoyoydilar. Daha fikri-zikri o sənətlərdə qalmazdı. Ərino, uşaqlarına dadlı-dadlı xörəklər hazırlayayıd, cürbocür kompotlar, mürrəbbələr bişiriyordı. Sonubor kimi motboxo girib qazanla, qab-qacaqla olloşyordı, vurmuxaydı. Əriyə pulun üstündə mübhəniso edib onu evdən qaçqı salmazdı.

Ho, axı onunla aralarındaki dava pulun vo dədsiz xörəklərin üstündə olurdu. Hər gün yedikləri günobaxan yağı ilə bişen şorba vo kartof püresi orinin, uşaqlarının, bozon özünən də üriyini vururdu.

Ailinon yeknosoq, küskün, bir-birindən forqlonmoyan cansixici günləri cvdkiləri cana gotiridir. No onlara qonaq golordu, no do onlar qonaq gedərdilər. Tosadüfi golon qonağı güründə haldən-hala düşərdi. Candordi bir şey bişirmək üçün uşaqlardan birinə bazara göndərordi.

...Axşamlar soksokoli haldə gözünə qapıya dikordi. Onlardan biri, heç olmasa bircociyi qapını açayıd, onu görüb üstüne atılaydı, öpəydi anasını. Yadına sala bilmirdi, oğlanlarının biri no vaxtsa onu öpüb. Qızının iso ona yüzü golirdi. - Son düz eləmirsən, - deyirdi, - no bizo yazığın golir, no də özüño. Papayanın da diğdiğin qurtarmır.

- Əgor atanı evdo təpa bilirsinə, ondan soruş, diğ-diğ salma-yim bu evo, neynəyim. Atan gündə kefə gedir. Əlinə düşən pulları da sağına-soluna xorcloyır.

Qızı iso homişə atasını müdafiə edirdi:

- No qədər axı evdo pul söhbəti olar. Əlinə keçirtdiyin pulu da bilinmən noyo xorcloyırsın. Biz heç, heç olmasa özüño fikir ver.

- Sen həle uşaqsan. Mono ağıl öyrötmo. Bu günün sabahı da var. Adamin dar gűñi de var qabaqda. Yoxsa Sonubor kimi... Qazandıqlarını elo qarınlarına tökürlər. Adamin evino no qədər qonaq golor. Bir ilədən no qədər ad günü keçirtmək olar, ay tanrı. Birininki qurtarmamış, uşaqlarını deyirəm ey, o birininki başlayır. Elo oli xomirin içində oynayır. No vaxt sorusursan ki, neynirson, elo həy deyir tort bişirirəm, piroq bişirirəm.

- Pis iş görür?.. Yoxsa sonin kimi. Bir dəfə do olsun bizim ad gönüümüz keçirəmison? Rosiqolorimin do yanında utanıram. Ad gönündən söz düşəndə yüz cür bohanı gotirirəm.

- Nahaq, çox nahaq utanırsan! Artıq xərcdir hamısı. - Onda qızının könlünü almaq üçün künco qaçlığı da yadındaydı. Ora-bura boyanıb sandıqdan bağlamani çıxardı.

- Ananızın qədrini hələ sonralar biləcəksiniz. Bax, gör xoşuna golir! Sizə bilmirəm hələ nolər lazımla olacaq.

Qızı laqeyd-laqeyd bağlamının içindəkilərə baxırdı. Anasının gözlərindəki parıltını, üzündəki işığı görüb candordı soruşdu: - Ney-loyəcəksən axı bunları.

- Neco yəni neyləyəcəyəm? Bəs adamın...

- Hə, dar gümü. Başa düşdüm. Onnansa Yoskaya şalvar alsayıdin, pis olmazdı. Uşaq tay-tuşlarının yanında utanır.

- Nolub köhnəsinə? Geyinsin de. Lap elo gedib aldım tozəsini. Bir-iki günde geyib köhnəldəcək. Amma adama bax bunlar qahır. Hələ qabaqda sizi evləndirmək, orə vermək, cchiz, filan... Lap elo bunları demirəm. - Onun gəzüna qorxu qarışq bir vahimə cökdü...

- İraq olsun, bizon uzaq, bəs müharibə olsa, dilim-agzım qurusun. Sən bilməzsən, nə qədər adam qırılıcınandan.

Qızı sıfırlı idi. Həç bağlamaya sarı baxırdı da. Handan-hana dilləndi:

- Yox, mama, sən düz eləmirsen. Mən do elo bilirdim çatdırı bilmərsən bizim yeməyimizi, içməyimizi.

Hər dəfə bağlamanı açıb-bağladıqca elo bil on yaş cavanlaşındı. Qızının nəsihatlərinə fikir vermədən sarıları yerinə qoydu. Qızı nadir hallarda anasını belə şən əhval-ruhiyədə görürdü. Üraklondı. Dedi ki, buraxılış gecəsinə anası ona bir paltar tikdirsin.

Tutuldu:

- Boli də! Bu da bir yandan çıxdı. Bir gecədən ötrü hədər yero nə qədər pul xərcənəcək.

Qızı yalvarışa keçdi:

- O paltar elo tikdirərəm ki, həmişə hara olsa geyərəm. - Qızı nadir hallarda ondan bir şey istəyordı.

Nədənsə ürəyi göynəyo-göynəyo qızının homin xahişini xatrıladı. Çunki buraxılış gecəsindən sonra qızı düz bir ay anasını danışdırmadı.

Uşaqlarının təkəm seyrək məktubları golirdi. BAM-dan, Tümmədən, rayondon.

- Salam! Mən yaxşıyam. İşə düzəlmisəm. Yataqxanada qalıram. Papaya salam.

"Salam! Mən yaxşıyam. Altıncı razzyada keçmişəm. İşim yaxşıdır. Papaya salam!" - Qızından gələn axıncı məktubun mezmunu bələdi: "Salam! Qayınanamgilən danışmuram. Oğluyla qədəğimi hər dəqiqə başıma qaxır. Ayni cəvəd yaşıyıram. Papaya salam".

Gözü qapıda qala-qala məktubları döne-döne oxuyurdı. Bolqə qelbini oxşayan isti bir cümləyə rast geldi. Məktublarsa quru və soyuq idi. Ancaq özləri haqqda məlumat verirdilər. Vossalam.

...Mağazadan çıxdı. Əlindeki zənbilde qatıq və iki kosmik ona ağırlıq edirdi. Yükü ona ağır idimi, yoxsa ürəyinin ağrısından gözler yaşardı.

Hiss etdi ki, piyada gedib çıxa bilməyəcək evinə. Tramvaya mindi.

Qapısının ağızında Sənubərə rast geldi. Yanaqları mötbəxin istisnədən pörətmüşdü. Yenə da üzü gülürdü. Elo bil tozo gəlindir. Yaxası açıq narıncı xalatı tozo idi. Gözündən yayınmadı. Qonşusunu başdan-ayağa süzdü. Yaşıd olasalar da, qızı yerinde görürdü.

Salamlaşdırılar. Boyun qaçırtıda da, Sənubor onu tokidə evinə çəkdi. Dedi ki, uşaqların golon vaxtlarıdır, təze çay dəmləməşəm. - Gəl iç, qızın.

Çay iç-icə ordan-burdan danişirdilar. Candordı danişsa da, fikri özündən deyildi.

- Son allah özünü üzme, - deyirdi Sənubor. - Uşaq deyillər ki, fikirlərini çəkəsən. Deyirəm axı, axır vaxtlar görünümürlər. Öz-özümə fikirleşirəm ki, balam, bu Qüdrot bacıya nolub tolom-toləslik girib-chixır, evdən küçəyo, küçədən evo. O dəfa qızım görüb səni komisyonun qabağında. Salam verdim, - deyir, - Qüdrot xalaya, moni çəitmedi. Məktubları galırımlı, bacı?

Nosu mızıldandı. Deyəson, dedi ki, tez-tez alır məktublarını.

- Day noyin fikrini cloyırsın? - Sənubor xalatının otoyini düzəldti. - Özüne, yemək-icməyinə fikir ver. Çox düşmüsən, bacı.

Dözo bilmədi. İnliddi:

- Həcəsən övladları monimki kimi nankor olmayıb, - dedi. - Ömrüm boyu onlara üçün çalışmışam, olleşmişəm, axırda da belə. - Kötürəlmədi. Ağlamaq istəyirdi. Özünü zorla toxatdı ki, qonşusun onun göz yaşlarını görməsin. Sözlə döyişdi: - Xalatını tozə almışan, deyəsen, - udqundu. - Mübarekdir!

Sənubor qalıxb xalatın komorını dərtlişdi.

- Necdöd? - dedi. - Rongi mənə düşdүyüne aldım ey. Yoxsa xalatım oxdu.

Heyrət qonşusuna baxdı və bir an elo bil hor şeyi unutdu, mozommotlo öyünd-nosihoto keçmək istədi. Demək istədi ki, başına at topib sonin, nədir, xalatın ola-ola bunu niyo almışan, bir-iki gündən sonra suya salacaqsan, köhnələcək. Ancaq özünü ola alıb susdu. İlk dəfə idi ki, qibtocidici nozorlu qonşusuna baxdı.

"Ana, hu cür yaşamaq olmaz, heç olmasa özüne yazığın golsin". Qızının sözleri beynində təq-taq təqqıydırdı. Vaxtılı o da hündür, gözəgəlimalı idi. Əynino geydiyi bozarmış, nimdaş paltarlar onu çox yaşlı göstərirdi. Nadir hallarda neçə parçadan tikidirdiyi paltar bac-on il geyordı. Ayaqqabilərinin ora-burasını mixlədi-mixləda, yamatdırı-yamatdırı sürütüyordı. Evde olanda da olinə no düşürdə əynino keçirirdi, röngi solmuş, köhne, otoyi sallaq paltarlardan ol çıkmazdı. Hotta bir dofo bibisi qızı onlara golondo quruyub qaldı:

- Ayib deyil, - dedi, - heç olmasa orino görə paltarlarına fikir ver.

Sonuborun yumşaq, molahottı səsi golirdi qulaqlarına. Sonubor deyirdi ki, Kamalın (ori idi Kamal) yaman xoşuna golir bu xalat. Bunu ki, əynimo keçirdirəm, mano baxmaqdan doymur. Deyirom: kişi, xorfləmison nadir? Bu yanında nolub sənə gözünü məndən çıkmırson?.. O da gör mona...

Öz ori yadına düşdü və ömründə ilk dofo ona tövəcüb elədi ki, noso olub ki, ori indiyi kimi onu atıb getmoyib. Ayaqa qalxdı. - Durum gedim, onun da golon vaxtıdır. Özünү qonşusunun yanında sindirməq istəmədi, ancaq hiss etdi ki, orının gecələr gec göldiyini Sonubor bilir. Qızardı və zənbilini götürüb tələsik evinə keçdi.

• • •

Paltarını dəyişmədən divanın künçündə bəzüşmüdü. Diktör televizorla sohorki programı oxuyurdı. Neçə saat oturduğunu hiss etmədən iş qarasına qarışan balaca, dördkunc ekranдан gözünü çök-mirdi. Döllidən orının öskürök, sonra da ayaq səsini eşidib saatə baxdı. Ənnin ayaqqabilərinin köntöy səsi lap yaxından - qapının dalından golonda ömrü boyu geydiyi nimdaş sürütmələrinin yadına saldı və bu an qadın özünü olo ala bilməyib hönkürdü.

...İçin-için ağlayırdı. Əri heç cüro ona sakitloşdırı bilmirdi. Hönkürtünü nazik divar arkasında zümzümə edə-edə vitamini meyvelərin sırasından üzüne inaska çökən Sonubor epidiib döyükdü və qonşusunu sakitlaşdırıbmək üçün qapıya sarı qaçıdı.

2004

FİRÜZ MUSTAFA

(1952)

Görkəmləi nasir və dramaturq Firuz Mustafa 1952-ci il iyun ayının 30-da Gədəbəy rayonunun İsləi kəndində ziyan ailsində doğulmuşdur. Orada orta məktəbi, Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Saatlı rayonunda müslim, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir, Azərbaycan EA Falsafə və İttihad İnstitutunda elmi işçil, böyük elmi işçi, "Mauricji" qəzetinin baş redaktoru İsləmliyidir.

Ədəbi fəaliyyətə tələbatlı illərində başlamış, nasir və dramaturq kimi tanınmışdır. "Alın yazısı" həkəyəsi onun "Dünyanın röngi" kitabından (Buki, Gənclik, 1989) götürülmüşdür.

ALIN YAZISI

Donizlap yaxınlıqda idi. Xostoxananın poncorosı sonsuzluğa uzanın maviliyi açılırdı. Bu maviliyin, sonsuzluğun sakitliyinə arabı gomilerin fit səsi noso canlı bir honir, doğma bir nofəs gotirirdi. Homid xostoxanaya golen gündən donizin osib-coşduğunu, dalgaların sahilo can adığını görməmişdi. Yayıñ lalo vaxtı olduğundan ilboyu cövlən edən külək do harasa - donizin, maviliyin o tayına çökilib getmişdi. Axşumlar sakit sulardan, çohrayı kolağayı kimi sahilo sorılmış qun laylarından duzlu nomişlik qoxusun golirdi.

Doniz lameşa eləmok onu bezdirmişdi. Arabı baxışları uzaqdan boy verib qalxan, - iri qayıga bonzoyon uzunsov adaya sancılıb qalrırdı. Suların ilqi qoynunda mürgüloyan o boz, tonha adı bolko do uzunsov yox, dairəvi idi. Anma buradan adamın o biri üzü görünmürdü... Ada - adı qayıga da oxşayırı, timsahı da, böyüyü üstə yixilmiş nohong kötүyo do. Homidə cyni palatada, qonşu çarpuşyida yatan Qulam Yaqubovicin dədiyinə görə, o ada heç də buradan göründüyü kimi kiçik deyildi, bolko do bir şəhər boyda yerdi. Guya homin yerdo no vaxtsa hobşxana varmış, özü do orada gözotçiyə chtiyac yoxmuş.

287

Cüntki həbsə məhkum olununların qacış canını qurtarması xam xoyal-
dan başqa bir şey deyilmiş. Məhbuslardan bozilar belə bir toşobbüsü
can atsalar da, noticosiz qalıbmış. Axi adadan sahilə üzünök üçün bir
neço saat vaxt lazımdı. Çotin ki, bu yoluñ ozabına dözon tapılıydı...

Homidə elo golirdi ki, vaxtı çidarılayıblar. Xostoxananın giriş
qapısından asılmış saatın ogroblorindən iso sanki bir pudluq daş asıl-
mışdı... Öz qol saatını iso açıb dolabın hansı künçünoso atmışdı –
vaxtin açığına, can çoko-çoko horlonon ogroblorın açığına...

Golondon heç koso yovuşa bilmirdi. Arabir dohlizdə gozişir,
hokimlordon xolvot artırmaya çıxıb sıqarcə tüstüldür (bunu qada-
ğan etsələr do), sonra gedib öz hündür domir çarpayınsa üzən gah
tavana, gah divarlarla, gah da poncorodon table kimi asılmış donuq,
mavi sulara, suların qoynundan boy verən timsah-adaya tamaşa edirdi.
Qəzet, kitab oxumağa hokimlər icazə vermirdi. Televizora da çox
baxmaq olmazdı. Bütün bu qadağalar, həqqalur ona görə idi ki, gözü
nün biri zoiflomışdı. Əslində onun şikayeti gözdon deyildi. Sadoco
olaraq bütöf sifotinin bir parçası qurumuşdu: bunu iflic de deyrilər.
Hor nəsə sofsh bir xostoliyo ürcəh olmuşdu. Söz yox ki, başın
iflic olan, quru ağaca çərvilən hissəsində no varsa onlar da öz foaliy-
yotini dayandırılmışdı. Molum mosolodır ki, sağlam, normal başın
yarı hissəsinə bir qulaq, bir göz, bir qas vo ogor keçəl deyilsənso,
filan qodur də tük düşür. Bunlar öz yerində, Homidin bir üzü daş kimi
dilənuq idi. Qoribə burası idi ki, dilinin və dodağının da yarısı küt-
lüşib artıq bir şeyə çəvrilmişdi. Dənişanda dodağının yarısı torpənir,
dilinin bir torofı zorlu yığılb açılırdı; bu vaxt o esəbiloşirdi. Hokim
iso təpsirmişdi ki, ona qotiyon hirsənləmək, hoyocanlanmaq olmaz...

Xostoxanaya goldiyi on gün idi. Öz palata yoldaşlarından, həkim
vo iyno vuran, dorman verən aşxalaltı şosqot bacılardan başqa heç
koslo kolmə kosmirdi. Yanına golon qohumlara da təşirmişdi ki,
seyrək golsinlər. Dostlarına iso xostoliyi barodə heç xəbor ver-
mişdi. Cüntki golonlar istor-istəməz xostoliyin larixi, səbobi, noticosi,
olamotlıları haqqında soruşaقدارلار. Ona iso çox danışmaq olmazdı.
Dənişanda da gorok eli ile yaşışanlı tonzif sarılmış ağızının bir
torosunu dartsıdırıydı ki, normal adam kimi beş-üç kolno danışa
bilsin. İllah da ki, güləndə. O gün zarafatçı qohumlardan biri gel-
mişdi onu yoluñmaşa. Bir-iki mozili ohvalat danışdı, gülməkden
özünü zorla saxlayan Homidin onuzsuz də oyilmiş ağızı o qoder oyıldı
ki, yazılı onu sola doğru dartsıdırımdan yoruldu...

...Axşam televizorda incəsonoto aid bir verilişin emblemə gös-
terilirdi. Homid elo-bəle gözəci şoklo, titrlərə baxdı: Hor necə olsa,
sonot sorıştəsi onu horden dinc qoymurdu. O, hamiya və hor şeyo
ressam gözü ilə baxmağa alışmışdı; bu da bir növ xostolik idi. Tele-
vizorda göstərilən verilişin emblemində moşhur bir şəkil göstərilirdi:
bir üzü gülən, bir üzü uglaşan kulon. Özünü saxlaya biləməyib pala-
taya geldi. Sifotino yapışdırılmış tonzifi götürüb divardan asılmış iri
güzgünün qubağında zorla gülməsdi, işirdi. Sol sifoti küsmüş, acıq-
lanmış uşaq üzü kimi osobi şəkildə yığılmışdı. Kirpik çalmışın gözü
do doluxsunubmuş tokı yaşıla dolmuşdu; sonra iri yaş ilgiləri donuq
sifotı uzunu diylərənən yoxlaşdı. Sağ üzü güldü. Gözü qiyılmış,
qaşı yana dartsılış, yanğı yığılmışdı. Gözünün künçündəki qırışlar
sanki yaşın, ömrün yetkinliyindən yox, başının üstündə yellowon
hansısa mochlul, amma reallığı çəvrləməkən xoşbəxtlikdən xobor
verirdi. Bayaq televizorda gördüyü şəkildəki tolxeypin ağlar-güler
üzünü, qəmlisi-şən gözlorunu xatırladı...

Homid o qoder yarasağı olmasa da, fikirəldi ki, gözəllikdə
cybercərlik arasında çox kiçicik bir məsələ var. O bunu özlüyündə
bir rəssam kimi qiymətləndirirdi. Dərsdə deyilənlər bir yana, öz
başına gelən müsəbat bunu bir daha eyani göstərirdi: bu cür oyilmiş
ağzı-burun çətin ki, kimdəso roğbot hissi oyadaydı. Uzaqbaşı rohm
hissi yaranı bilirdi. Amma dünyada sono kiminso yazılı gəlmə-
sindən piş şey no ola bilirdi?

Dəhliz boyu var-gəl eləməyo başladı. Arabir rastlaşdığı xosto
və hokimlərə başını torpotmoklo salamlasıldı. Buradukuların hamisi
esəb xostoliyinə tutulub müalicə olunanlar idi. Ağır corahiyyə omo-
liyyatından çıxanlar da çox idi. Başı, boynu, beli tonziflo, gipslo sarı-
nanlar divar üzəni vurulmuş taxta tutacaqlardan yapışır, ayaqlarını
sürüyo-sürüyo imokloyır, şax yerinəyə can atırdılar.

Homidin üreyi sixıldı. Tozodon palatadan çıxıb döhlizin qurt-
raçağında düzülmüş yumşaq kreskolardan birində oyloşdı. İncəson-
ot verilişi qurtarmışdı. İndi xostolor televizorla göstərilən filmo
tamaşa edirdilər. Nəsə macəra filmi göstərilirdi. Baxanlar tez-tez
gülür, heyratlı içini çökir, toossüflənir, açıqlanırdılar. O, ekranə ar-
a bir baxır, gözəci ətrafa nəzər yecirib oyloşonları süzürdü. Palata
yoldaşı Qulam Yaqubovic həmisi ki mi düz televizorun qubağında
oyloşib çox böyük diqqətlə hadisələri izloyordı. Hansı restoranda
baş aşşaz işleyən kök qadın tum çirtlayındı: iş yerini üç-dörd gün

evvel özü demişti. Həm do canı-dilden arzu etmişdi ki, Həmid təzliklo şəfa təpib onların restoranına teşrif gətirsən... Öz maşınında qozaya ugrayıb bəsi partlayın hokim də xoste tamaşaçıların arasında idi. Xırda-xuruş xostoliklərə düçər olanların bəziləri onun moslahatını pənah apardı.

Sonra film başa çatdı. Saçını oqlansayağı qısa vurdurmuş diktör qadın elan etdi ki, hörmətli tamaşaçılar, indi xarici dil dersinə qulaq asmağa dovet olunur. Xostelər palatalarına dağlışlışalar. Yəqin xarici dil öyrənməyo maraqlı olanlar yox idi... "Quten taq!" Hə, deyəsen mülliətmə alman dili dərsi deyəcəkdi.

Həmid qalxıb televizoru söndürmək istədi. Yox, deyəsen, zənində yanılmışdı: xarici dil öyrənməyə hovəs göstəron varmış. Həmidlə qonşu kreslədə ayaşən qadın diqqətə ekrana baxırdı. Həmin qadını Həmid bir neçə dəfə dəhlizdə fizioterapiya salonda, yemokhanada görmüşdü. Ortaböylü, yaraşıqlı qadındı. Qara gözləri, uzun kirpikləri vardı. Bir az kökəlməyə meyllənirdi: alnında zorla scçilən xotıl, ince buxarıq artıq gəncəliyinin başa çatlığından xobər verirdi. Qadın yerini rahatlaşdırıb ayağının birini o birlərinin üstünə aşındı. Xalatının yaxası kip düymələndiyindən paltarı bədənindən daha da tanım çakıldı. Başını bir az çıynıno sər oydıydən boynunu bəyaz dərisi parıldayırdı. Sümük kimi hamar ayaq barmaqlarının ucu çökəleyin qabaq kəsiyindən çıxmışdı. Ayağının dırmaqları qohvəyi laqla rənglənmişdi.

Qadının bütün diqqəti ekranda idi. Elə bil gözaltı onu sözün Həmidin yaxınlığda olduğunu bəlo hiss cəmirdi. Ekranda dənişan qadının səhbətini arabir müxtəlif şəkillər müşayiət edirdi: ya uşaq-ların öz rəsmələri idil, ya da bunları hansı rəssamsa usaq həyatına aid çəkmışdır; hor nəsə o şəkillərdə bir primitivlik vardır.

— Siz də xarici dil mütəxəssisiniz?

Qadının gözənlənilmədən verdiyi sualdan diksindi.

— Yox...

Və sonra susdu. Ona elə gəldi ki, qadın bu cür sual verməkə demək istəyir ki, oğr dil mütəxəssisi deyilsənse, bəs no üçün ecbəbi dildə gedən səhbətə bəlo ciddi qulaq asırsan? Ya bəlkə, onun qonşu kreslədə əyloşması nəsa qadının xoşuna gəlmirdi. Niyə? Niyəsi yoxdur ki... Ola bilar. Buradakıların hamısı eəsəbdən yatanlardı. Tərs kimi yapışqanlı tonzifini qoparıb atdıq sifəti də qadına təref idi. Bu cür abnormal sir-sifotə çetin ki, maraqlı bir ifadə tapılıydı. Gərek

evvəldən qadının sağ tərəfində oyloşydi. Ya da elə bayqə film qurtaran kimi çıxıb gedəydi öz palatasına. İndi isə gecdi. Durub gelseydi, gülənc çıxardı... Bir də ki, qadına nə dəxlə ey? Vaxtımı keçirirəm. İsterom baxaram, isterəm yox... Lap durub televizoru da söndürə bilerəm. Niyo? Sos-kuy xostelerin sakitliyini pozur. Yox, bu yaxşı düşməzdi. İnsafen, televizordakı xarici dil öyrənən xanım çox asta, hozin seslə danışındı. Ne olsun ki? Onda televizora başqa program, başqa kanala keçirmək olar...

Əlbette, bu cür bəhanelərə el atmaq gülənc olardı. Susmaqsa ondan da bətor idi. Nəsə bir şey demək lazımdı...

Həmid handan-hana qadına sarı dönbə asta səsle:

- Men rəsmiyyətə baxıram, — dedi. — Göstərilən şəkillərə...
- Cox nadir şəkillər göstərirler...

Qadın gülümşədi. Onun səsində zorla sezilon bir istehza vardı. Həmid bir qodar esobi torzdə dilləndi:

— Bu cür verilişlərdə klassik şəkillər göstərməyə cəhət yoxdur... Todris məqsədilə çəkilən eskizlərdər... Uşaqlar üçün...

Özü də bilmədi ki, bu sözləri nə üçün, hansı məqsədə dedi.

Qadın sorusdu:

- Sizin pesəniz nedir?
- O. duruxa-duruxa:
- Rəssamam. — dedi.

Qadın gülümşədi:

— He, ona görə rəsməldən söz salırmışız...

Onun gülüşündə də bir istehza hiss olunurdu. Qadın öz cavabsız, bir az da istehzalı torzdə səslənen danışığına sanki qəsdən yün-gülvari hekimlik qataraq daha bir sual verdi:

— Sizin dişiniz ağrıyrı?

Həmid gülümşədi; gülümşədi deyəndə ki, sağ yanağı yana sarı çekildi və o özünün bu halda necə eybəcər hala düşdүünü tösvürüne getirib mizildəndi:

— Beyəni bura stomatoloji xostoxanadır?

Hiss etdi ki, cavab kimi səslənən suali sərt çıxdı.

Qadın həlim soslu dilləndi:

— Dişə tokco diş hekimləri məşğul olmur ki? Buraya bir qadın götürmişdilər — dişin dibi irinləyib beyninə vurmuşdu. Axırdı başında apıralan corrahıyyə omeliyyatı onu xilas etdi... Əsəb elo şeydir ki, insanın bütün üzvləri ona tabedir...



- Hə, cədər.

Sonra qadın qəfətən soruşdu:

- Siz almanca bilişir?

- Doğrusu, mənim almancadan başım o qədər çıxmır. Orta məktəbdə nə öyrənmışməsə, cələ odur...

Qadın nədənsə üz-gözünü turşudub televizora işarə edərək osəbi halda dedi:

- Mən onu tanıyorum. Mondən bir kurs aşağıda oxuyurdı. O danışanı deyirəm... Homişə müəllimlərə özünü istedirdi. Sonra elo onlardan birinə də ilişib əra getdi. İndi hər ikisi institutun dosentidir.

Homid az qaldı sorusun kİ, bəs sonin necə, öz orin var? İstedi ki, lap onun ərinin adını, iş-güçünү xəber alınsın. Amma hələ qadının adını bilmirdi, soruşmağasa üzü gəlmədi. Əvəzində qadından başqa şey soruşdu:

- Coxdan buradasınız?

- Coxdan... Lap Coxdan... İki ildir...

Homid təcəccübləndi:

- Doğrudan? İki il? Xəstəliyiniz nedir ki?

- İki il deyəndə ki, bütün vaxtı burada olmamışam. Bu iki ilde dördüncü dəsfədir ki, müalicə olunuram. Amma bu, deyəson axıncı dəsfə olacaq...

Qadının səsində hüzər duyulurdu. Elə bil bu səsi kükük uzaq bir mağaranın dibindən qovub gotırır, dohlizin küçünə yayırdı.

Ekranda kadr döyişmişdi. Şərhçi xarici ölkələrdə baş verən hadisələrdən dəməşirdi. Nikaraqua hadisələri, Böyük Britaniyada işsizlik, Amerikada narkomaniya...

Qadın baxışlarını televizordan çəkməyərək yenə ezelki istehza ilə:

- Dünyanın hor yerdində veziyət gorgindir, - dedi.

Həmid səhbəti bayaqkı axara yönəldti:

- Sonuncu dəsfə müalicə kursu qəbul edirsiz yəqin...

- Ha, sonuncu dəsfə... Daha həc bir müalicəyə ehtiyac qalmayacaq.

- Toki elo olsun... İnşallah...

Qadın onu eşimirmiş kimi:

- ... Çünki daha mən özüm do olmayıacam...

Qadının bayaqkı hüznlı səsi birdən-birə sortleşdi, dəmirə dəyibmiş kimi cingildədi. Elə bil indi o sayıqlayırdı, özünün yaxınlaşan sonu, ölümü haqqında danışmaq onun üçün o qədər do dohşəti deyildi. Görəsən, o, ömrünün başa çatmaqdə olduğunu haradan bilirdi? Hem

do bu barədə elo qotı danişirdi ki, onun dünyadan lap təzliklə köçöyino Homidin şokk-sübəsi qalmadı. Lakin Homid istor-istomoz sakitlösdirici bir ahənglə:

- Həc kəs ömrünən sununu evvoloden müəyyon edə bilməz, dediklerinən bedbinkiləndik irolu gelir, - dedi.

Homidin gözlemediyi halda qadın qəhəgəhe çökib güldü:

- Men bodbinəm?! Qətiyyən! Mondon nikbin adam yoxdur bu dünyada. Bax, görürsəzmü, hotta ölümdən də qorxmuram...

- Bular boş şeydir...

Qadın gözünü ilk dofta olaraq diqqətə onun gözüne dikdi:

- Ne? Mənim dediklərim, yoxsa ölüm? Hor ikisi hoqiqidir. Mən ölümdən qorxmuram. Bunu elo-bəla demirom ha... ürək sözümüzür. Doğulan no vaxtsa ölməlidir. Bu moni narahat etmir. Moni narahat edən başqa şeydir...

Homid iflic vurmüş üzünü dəsmalla tutub qadının üzünə baxdı, onun şəvə kimi qapqara saçlarının arasında ağ tüklər seçilirdi. Görən qadını narahat edən nə idi?

Ekranda hansı ökəninsə yurdusuz-yuvasız işsizlərinin qalma-qalından danişılır, onların küçə nümayişinə çıxmamasına dair kadrlar göstərirdilər. Homid ömrünün on yeddi ilini yaşadığı evi, kirayədə qaldığı monzili xatırladı. İlk illər bu otaq üçün ayda iyirmi beş manat verirdi, sonra hər ildən bir otağın qiyməti on beş manat artaraq, indi golib çıxmışdı ayda doxsan manata. Yəqin ki, dörd-beş ildən sonra Homid kirayə haqqı olaraq yüz manatdan artıq pul verməli olacaqdı.

Homid "Evsiz avaralar" haqqında çökləmiş lento baxanda nədənsə öz kirayə menzil-emalatxanasını xatırladı. İlk öpişün horarotı dodaqlarında gizildədi. Yox, o vaxtki hissələr cəq-zad deyildi. Homido görə dünyada cəq adında şey yoxdu və özünün tanıdığı qızları, onurla bağlayan tellori sevgidən başqa no desən adlandırmış olardı: hovos, adətkarlıq, rəğbet, rəhm, ehtiyac... Bütün bunların ne Homidle, no do onunla yanaşı kreslədə eyleşən qadınla həc bir olaqası yoxdur...

- Sizin neçə yaşıınız var?

Qadının qoriba suali Homido yersiz və gülünc goldı; bunun səhbi, xəstəliyo, ölüm haqqında mühakiməyo no dəlxii?..

Candəri dilləndi:

- Otuz yeddi...

- Nəse size dəha çox yaş vermek olar. Saçınız vaxtından tez ağarıb...

– Ola bilər. Siz bayaq nəsə deyirdiniz...
Qadının çatma qaşları dərtildi:
– Nə barodə?
– Belə də... Ölüməndən qorxmamağınızın... Amma dediniz ki, sizi
nəsə başqa şey narahat edir...
– Məni narahat edən öz ömrümdür... Daha doğrusu, onun məna-
sızlığı. Lap düzüno qalsa, hamının ömrünün mənasızlığı...
– Hərə hoyata bir cür baxır...
– Orası elədir. Dedim ki, mən bədən deyiləm. Hamı mənasız
yerə yaşayır. Hottu kütlər, nadanlar da...
– Onlann səhbətə nə dəxli?...
– Doxlu çoxdur... Cünki təkcə nadanlar dünyada nəsə əbodi bir
şeyin mövcudluğuna inanırlar. Amma onların da ömrü mənasızdır.
– Bəlkə də mon fikrimi düzgün ifadə edə bilmirəm. Dediym
odur ki, qanmaz öz qanmazlığıını dərk etmir və bundan həzz alır.
– Əslindən elə təkcə nadanlar mənasız yaşayır. Qananlar üçün
dünyada nəsə bir mona var.
– Qanansa dünyadan, dünyanın gözəlliyyindən, bu gözəlliyyin obə-
diliyindən həzz alır.
– Bunlar ötəri şeylərdir...
Hər ikisi susdu.
Televizor da susmuşdu. Ekranda sessiz kadrlar göstərilirdi.
Süküt qadının səsi pozdu:
– Bax, mosolən, elə sizin özünüyü götürək. Yaşadığınız ömründə
bir mənə görürsünüz mü?
Həmid güldü. Dodağı yana əyildi. Dəsməli üzünə tutdu.
– Bəlkə səhbət etmək sizin sehhətinizə zərərdir, – deyə, qadın
cəhiyatla soruşdu.
– Yox... yox... Hə, ömrün mənasını soruşursunuz? Bir az fələfi
sualdır.
– Adicə sualdır...
– Yox...
– Mənası da lap adıdır.
– Çətin ki, cavab verəsiz. Lap desəniz də standart cavablar ola-
caq, nə bilim: varislik, obədiyyət, gələcək nosiller... Ele deyilmi?
Yaşayınq və bilmirik ki, bu ömrə nə üçündür? Əlbəttə, sizin çıxış
yolunuz üçün bir cavab da var: övladlarınız üçün...

– Mənim övladım yoxdur...
– Heç olmayıb da?..
– Yox... Cünki evlanməmişəm.
Qadın tutuldu:
– Mən də sizin kimi... Övladım yoxdur. Olsayıdı belə, yene mənim
sualım üçün müsbət cavab kimi qiymətləndirilə bilmezdi...
Dehlizdə Həmidin palata həkimini doktor Şərifov gördündə:
– Rossam qardaş, deyəsən pis deyilsən, maşallah... Amma sənə
çox səhəbət etmək olmaz ha...
Homid elini üzüntü tutub dedi:
– Doktor, mən səhbət etmirəm, yalnız səhbətə qulaq asıram...
– Əlbəttə, gözəl xanımların səhbətine qulaq asmaq bed olmaz...
Həkim hansı palataya buruldu.
– Zəhəm gedir bu mürtdədən.
Qadının sözü Həmidi pərt cəldi:
– Niyo ki? Pis adam deyil. Həkim kimi də terifləyirlər...
– Mənim palata qonşuma – o, cavan bir gəlindir – eçqı clan edib.
Qadın dünən bütün günü ağlayıb. Yox... bunu qadının özü deməyib,
növbətçi sanitər danışındı. O, qonşu otaqdan eşidirmiş.
Qadın qol saatına baxdı.
Homid soruşdu:
– Yatmaq istəyirsiniz?
– Yoo-ox – qadın sözü uzadıb duruxdu: – Sallaqxanaya gedən
qoyunun günündöyəm... Ölüm yaxınlaşdıqça fikrim qarışır... Az
qalıb, lap az qalıb...
– Siz özünüyü üzürsüz... Hər şey yaxşı olacaq...
– Saat onda dəllək geləcək...
Qadının sözleri Həmidi təcəccübəldirdi: dəllək? Nə dəllək?
Deyəsən, qadın xəsfən sayıqlayırdı:
– Əslində o iki gün əvvəl gəlmmişdi... Ho, mənim başımı qırxağma...
Homid yalnız indi xatırladı ki, qadının başında cerrahiyə omo-
liyatləri aparılacaq.
Qadın kreslədən qalxdı. Ötkəm quru səsə əsobi tərzde:
– Yaxşı, geconiz xeyro qalsın...
– Xeyrə qarşı...
Həmid durub öz palatasına səri getdi. Beş-on addım atıb geri
baxdı. Qadın dəhlizin pillələrini doğru buruldu. Deyəsən, dəllək
alt mərtəbədə gözləyirdi. Bir azdan qadın öz saçlarından mohrum

olacaq. Onun dən düşmüş six, şov saçları zibil yesiyine atılacaq. Sabah qadının başının bir hissini yanbı oradakı şisi çıxaracaqlar. Görəson, o nodan töryib cəl? Qadın üz-gözdündən firavan heyat sürən adamoxşayır. Nə olsun ki, bozon firavanlığın qomli bir sonu olmurmur? Son nə üçün? O, biçağın altdan sağ çıxacaq, yaşayacaq... Həlo cavandır, əro de gedə biler, lap ana da olar... Görəson, saçsız necə görünəcək? Keçəl? Daz? Yeqin ki, bir az cybəcorloşər...

Qulam Yaquboviç yuxu bışırıldı. O, asta addimlarla keçib öz çarpanışında uzandı... Pəncərədən doniz qaralırdı. Tütqun sularda gəmилorin işşilərin yellowonuştı...

Palatalanın açıq qapısından sürüsüb keçen kölgə onun iflic vurmus, qapaqları qurpilmayan gözündən yayınmadı. Qeyri-iradi yerindən durub xəstəxana paltarını əynino taxdı. Dəhlizə çıxdı. Gözünə deyən olmadı. Yalnız növbətçi sanitər qadın başını mizin üstüne qoyub yaradı... Hə, deyəson, haradasa giriş qapısı tərəfdən həniyi gəldi. Həmid həmin səmət yönəldi.

Qadın addım soşlərindən dikinsib içini çekdi. Əlində tutduğu üzün siqareti gizlətmək istəso də, bundan bir şey çıxmadi, cəl bil Həmid onu cinayot üstü yaxalamışdı. Qadın zorla gülməsədi... Həmidi heyət götürdü: qadının saç qırıqlınmamış, əksinə daranıb səliqə ilə başının ortasına yiğilmişdi.

Həmidin marağı onun diqqətindən yayınmadı.

- Qoymadım qırxsınlar... Qoy sonuncu gecəni öz saçımıla başa vurum. Sabah operasiya qabağı qırxarlar... Mon belə istəyirom... Siqaret çokkisiz?

Həmid az qala piçılı ilə dilləndi:

- Ha... Pis olınaz...

Qadın xalatının cibindən çıxardığı qutunu ona üzətdi. - Həmid, uxarı siqaret qutusunu əlinə alıb diqqətli baxdı:

- Biziñkilərə oxşamır...

- Ha, Almaniyada tanışım var - o göndərib...

Həmid yüngül, iliq tüstünü ciyorlerino çəkib dedi:

- Mon öz tüstümüzə alışmışam...

Palatalardan hansınsına qapısı əsəbiliklə çırıldı. Hər ikisi susdu. Qadın uzun, yaraşlıq barmaqları ilə siqareti yumşalda-yumşalda asta-dedi:

- Mon eçoistəm... Ciddi sözümüzdür. Ölüm yaxınlaşdırcaq heç kəsin həyatı məni maraqlandırırmır. Bu, bəlkə də tənbəliğimden irəli

golir. Yeqin ki, ailəm olsayı bu cür fikirlərdən uzaq olardım. Elo deyilmə! Bəlkə do yox?

Həmid ciyinlərini çəkib siqareto dorin bir qullab vurdı.

- Nə bilim? Bəlkə də...

Qadın öz sualına cavab gözləmədən qoşlotən başqa şey soruşdu:

- Siz alın yazısına inanırsınız mı? - Mənçə hor kəsin alınına no yazılıbsa, o da olacaq...

- Belə deyirler...

- Demək, cəsimlik başqa şeydir... Mən bunun elmi osasını da tapmışam.

- Nəyin?

Qadın bir qədər hirsli torzdo:

- Neco nəyin, - dedi, - alın yazısının... ömrün, taleyin...

- Dogrudan?

- Mono güləmeyein, artıq neçə illordir ki, bu problemli möşəkləm.

Bir zaman psixiologiya üzrə namızodlik mövzusu götürmüştüm. Qaribə de adı vardi: "Yeniçetmələrin cinsi torbiyosunda incəsənotun rölu". Sonra konkret mətləbdən uzaq düşdüm - başladım beynin problemi ilə möşək olmağa.

- Hor halda mövzunuz maraqlı imiş...


Qadın gülümsədi:

- Hor halda insanın şüuraltı qabiliyətlərindən daha çox onun öz şüur maraqlıdır. Siz bilirsizmi beyindo nə qədər əsəb hüceyrosu var? Hər gün insan milyonlara əsəb hüceyrosunu qurban verir...

Həmid qadının saçlarına baxdı. Ağ tellər görünmürdü.

Qadın öz keşfindən chtirasla danışdı:

- Ele bil insanın beynində iyirmi milyard sohifədən ibarət bir kitab var. Bu sohifələr sürətli vəroqlonır. Kimin "sohifolari" tez oxunub başa çatsa onun ömrü do tez sona yetir. Axi, bütün orqanizmi beyn idarə edir. Əgər beyindo "oxunma" prosesi sürətli gedirse, dəcmeli ömrün qısalığından şikayetylənməyə doymaz. Mən tam aydınlığı ilə dərk edirəm ki, əvvəlcədən mənimcün ayrılmış kitabın bütün yazısı oxunub. Bax, mon alın yazısı deyəndə bunu başa düşürəm. Bəlkə do, dediklərim sorsəmələmdir. Amma mon alın yazısına inanıram... Bir do ki, mon bütün ömrümü əzoldan görmüşəm. Lap uşaqlıdan. Hər şey də gözlədiyim kimi oldu. Görürəm, inanırsızı...



- Niyo ki?.. Yox...
- Övvəlcədən bildim ki, məni uğursuz ailə həyatı gözləyir. Belə da oldu: ərda iki il oldum. Bildim ki, övladım olmayıcaq. Bu zənnim da çin çıxdı. Bildim ki, bəcyn şəşindən, yəni xorçəngdən öle-cəm... Bax, bu da başıma gəldi.

- Siz sadəcə olaraq xoşagəlməz fikirləri özünüze təlqin etmisiz... Hər şey yaxşı olacaq... İnanın ki, size heç no olmayacaq... İnanın...

Qadın siqaret kötüyün kündəkəi dəmir yesiye atdı...

Hər ikisi dəhlizin qapısına yönəldi.

- Gecəniz xeyrə qalsın...

- Xeyrə qarşı.

Gəmilərin işığı ölüzmüşdi. Dəniz qapqara örtüyə bənzeyirdi. Elə bil bu qara örtüyün altında dibsiz bir uçurum gizlədilmişdi...

Həmidi yuxudan Qulam Yaquboviçin səsi oyadı:

- Dostum, gecələr ova çıxırsan dəyə, sohər yuxusundan doya bilmirən. Qalx, yemək vaxtıdır.

Durub yeməkxanaya getdirilər. Qadın görünmürdü...

Həmin günün axşamını o nadənsə ürəyi çipinə-çipinə gözləməyə baş-ladı: növbəti qadından öyrəndi ki, dünənki müsahibi cərrabiyə ot-ağındadır. Əməliyyatı beş-altı saat idi ki, davam edirdi...

- Oyanmayıib...

Palataya giron Qulam Yaquboviçin ötkəm səsindən diksindi...

Tez soruşdu:

- Kim oyanmayıib?

- O qadın... Həmişə sakitcə döhlizdə gəzib televizora baxan qoşong xanım vardi ha, bax o... Narkozdan oyanmayıib...

Həmid tutuldu:

- Kim dedi?!

- Həkimlər xosunlaşırıllar... Xəstolərin hamisini palataya qovdular ki, mcyiti görüb dilxor olmasınlar...

Həminin gözləri dumandanı. Döhlizin artırmasına çıxdı. Aşağıda xəstəxananın həyətində beş-altı adam vardi. Yaşlı bir qadın üz-gözünü cırıb şivon qoparırdı. Yoqın ki, mərhumun anası idi. Bacısı da ola bilərdi...

Xorayı qapının ağızına çıxartdlar. Ağ xalatlı adamlar molofayə bükülmüş mcyiti qucaqlarına götürüb "Təcili yardım" maşınının arxa qapısına yaxınlaşanda külək molofonin bir ucunu azaciq qaldırdı. Həmid qadının qırılxımlı ağimsov başını gördü. Qadının üzü sakit idi.

Homide clo goldi ki, qadının dodağında gülüşə, istehzaya bonzor bir təbessüm donub qalıb. O, göroşən kimə gülürdü? Öz ölümüno, yoxsa yaşanmış ömrünü?

Maşının qapısı şaqqılı ile örtüldü.

Xəstəxananın həyətino süküt çökdü.

Palata qonşusu Qulam Yaquboviç Homidi haraylayırdı:

- Haradasan, ay rossam yoldaş, yemək vaxtıdır...

Xəstelər yeməkxanaya toplaşmışdılar...

Palataya keçib uzaqlara baxdı. Qəhor onu boğurdur. Az qalırdı hönkürsün...

Dəniz lap yaxınlıqda idi. Xəstəxananın pəncərəsi sonsuzluğa uzanan uçuruma açılmışdı.

1987

AQİL ABBAS

(1953)

Abbasov Aqıl Məmməd oğlu 1953-cü il aprelin 1-də Ağcabədi rayonun Kələkəli kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra 4DÜ-nü filologiya fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim kimi başlamış. "Elm və Hayat" jurnalının redaksiyasında fotomüxbir, şöbə müdürü. "Sovet kəndi" qəzetiində xüsusi müxbir işləmişdir. "Ədalət" (1990-ci ildən) və "Buzqurд" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. 2005-ci ildə Azərbaycan Milli Məclisinin deputat seçilmişdir.

Ədəbi fəaliyyətinə 1970-ci ildən başlamış, nəsir kimi tanınmışdır. "Qiymət gecisi", "Qapqara üçün saatlar", "Batmanlıncı", "Ən xoşxaxı adam" kimi roman və povestlərin müəllifiidir. "Şəbədə Nazim" hekayəsi yazıcının "Ən xoşxaxı adam" kitabından (Bakı, Yəzici, 1987) götürülmüşdür.

ŞƏBƏDƏ NAZİM

Kəndin yuxarı başında toy vardi. Və toyçular mağara gücləndincə qeyduqlarından klarnetin səsi kəndi gölürmüdü başına.

Nazim adını üzrə yenə oturmusdu çayın konanındaki söyüdlərin kölgəsində. Bakıdan alıb götürdiyi samberonun (hənsi ki, bizim şiyalarlardan bir az böyük) arxasını bir balaca qaldırmışdı. Özünüñ dediyi kimi getmişdi çərtə.

Körpünün altında çay kiçik bir göl yaratmışdı, əgor bunun adına göl demək olardı. Nazim Bakıya gedib hoqiqi əməkliyət görəndən sonra bu kiçicik gölün adını qoymuşdu "plyaj". Gölin bir tərəfində istidən tontimis camışlar sıyrınlıları, dərin yerkərndə isə uşaqlar çımirtilidilər. Əvvəllər Nazim dənə bı pleyaja tumançaq o qəder əməkliydi! İndi suda oynanş uşaqlara cələ həsrötə baxırdı ki, utanmasayı, soyunub özünü verdi suya! Bəh, bəh! No sıyrınları!

Nazimi axtaranlar bilirdi ki, bu vaxtlar o, söyüdün kölgəsində olur və həmin müddədə iki dənə də siqaret çökir. Gözlöyir ki, Ülkə

qoltuğunda xalat körpüdən kcib gedəcək o biri təyadki xostoxanaya və ondan sonra Nazim tonbol-tonbol qaixib ya gedəcək poçta, ya da klubə vaxtını öldürməyə.

Nazimin kondə bilmədiyi işə qurd düşərdi: kimin oğlu kimin qızı ilə görüşür; kimin toyuğuna kim daş atır; sedr kimdən çekinir; kim kimdən anonim yazar və s.

Kendən horəyo bir ləqəb qoymuşdu: Qıraqzöy Allahverdi, Colpa Hüsüs, Lüt İbrahim... Və bütün kond do yığışdır ona bir ad qoymuşdu - Şəbədə Nazim!

İndi Şəbədə Nazim oturmuşdu, uşaqlar sos-külyo çimisirdi, camışlar da serinleyirdi.

Bax, o ağbaş müəllim Nazime bir ölüvəy üç yaxsaydı, eli qurumazdı ki?! Ne olsun ki, Nazim suallara yaxşı cavab vermodı. Guya institutda oxuyanların hamısı elm deryasıdır? Odur ey, Hüscenqulun oğlu Hüşşuz Boşır, necə girib məkətə? Nazim o ağbaş müəllimi ne döyərdi! Kosdi onu, qoymadı kosmonavt olsun. Əgor axırıncı imtahandan birce "üç" alsaydı, mütlöq kosmonavt olacaqdı! Bos, Jolobov niye oldu?

Oturub pult arxasında, qarşısında kosmik cihazlar. Kosmik ponçoredən kosmosa baxır. Demoli, o, görünən planet Yerdir. O planetin harasında kiçicik bir kond var. Və bu dəqiqo o konddo hamı futbola baxılmış kimi oturub televizorun qarşısında, Nazimdən danışırlar. Danışırlar ki, ayo, gör bizim Mirzonin (indi Mirzə hamının olub) oğlu hara gedib çıxıb, pah atonnan! Guya Mirzenin oğlu kosmonavt ola bilməzmiş?

Yoqin ki, Ülkənin atası haçansa Nazimi döydüyüne görə xocalot çekir.

Nazim televizorla çıxış edir. Maraqlıdır, demək bu dəqiqə kond ona baxır, amma o heç kəsi görmür. Qəzetlər cələ hey ondan yazar: Marsa uçan ilk kosmonavt azərbaycanlıdır. Heç kəsin bəyənmədiyi Nazimdir.

Marsa uçmağı Nazime nonosı meslohot görmüşdü. Demişdi ki, daha amerikalılar aya uçub, bəsdi. Onların da ki, ayağı dəyən yerdə xeyir-bərəkət olmaz.

Rayonda hamı ol-ayağa düşüb. Qara "Volqa"lar düzülüb suraya. Kənd cələ bil Nazimin qoyub getdiyi tozlu-torpaqlı kond deyil. No yaxşı Nazim kosmonavt oldu, yoxsa kondə heç belə yol çökordilar?!

- Nə yaxşı ki...

- Ay bala, bala!

- Ay bala, sənən deyiləm?

Nazim başını qaldırdı və yandı töküldü. Naxırçı Hüscyn:

- Aya, dur get evinizdə yat dana. Yoxsa gün səni lap gic eliyor.

- Əşti, get inayını otar, rohmotliyin oğlu!

Sonra Naziin başını bulayıb gedən Hüseynin arxasında baxıb-baxıb:

- Sənə elo yaxşı ad qoymuşam. Mərdimazar Hüseyn!

- Nazim dayı!

Cəvrildi, öündə ayaqyalın bir uşaq durmuşdu, qucağında da bir qutu peçənye.

- Nədir, o?

Uşaq burnunu çoko-çəkə peçənenin birini dişlədi:

- Qağam deyir, dükana mal golib, boşaltmaq lazımdır.

- Get denən işim var, bu dəqiqo golirəm.

Uşaq bir az aralanıb:

Onsur da Ülkər xala hayaqanlı gedib, sən yatmışdin, - dedi ve götürüldü.

Nazim əlinə keçən kəsəyi uşaqın arxasında atıb qışqırdı:

- Dayan, - və dodağının alda nə isə acı bir söz dedi.

• • •

Nazim mali təzəcə daşışır qurtarmışdı ki, Vəli golib çıxdı və Nazim çökdü kənarə. Bu o Vəli idi ki, kənddə onun bacısının toyu çalınırdı. Nazim bilirdi ki, bu dəqiqə Valinin əlində imkan olsa, toyu darmadağın edir. Nazim onu da biliirdi ki, Gülbala (o Gülbala ki, Nazim gör, gərk onun adını "itburnuçiçəyi" qoymadılar) üçüncü dəfədir ki, evlənir. Vəli da başqa oğlanlar kimi razı ola bilməzdik, ki, gözəl-göygök bacısı Gülbalaqaya qışmot olsun. Amma Vəli gücsüz idi, qız bayonımışdı və qoşulub qaçmışdı. Gülbala da kimlərinə acığına mağara sos gücləndirciləri qoydurmuşdu.

Və sohər-sohər anası Nazim on üç manat pul vermişdi ki, get-sin toyu. On manat nomara versin, üç də aşağı.

Vəli Nazimin cibinə nə iso basdı:

- Men ölüm, son Mizinin canı, qaytarma. Sənə bir işim düşüb, həc olmazsa tay-tuşuq.

Eşidirəm.

- Elo et ki, bu toyun sosini atum eştimosın.

- Ə, men kiməm ki?!

Vəli Nazimo balaca bir dürtmə vurdu:

- Mənə də yox, dana! Bilirom kimo ağız açıram.

Dəyinisin mağazasından bir "Ekstra" görürə özünü verdi mon-tor Usufun yanına. Montor Usuf da bir az turş xiyar çıxardı, bir-iki baş soğan, pendir... Vo vurub domlonondon sonra dedi:

- Nazim, sonin xorino, kondi lap iki gün işıqsız qoyaram.

Sonra da əlini atıb darvazadəki qırmızı düyməni basdı və o doqıqə de toyun səsi çısdılmaz oldu.

Bir az keçmiş toy evindən tövşüyo-lövşüyo golən adama mon-tor Usuf qısaqə cavab verdi:

- Pavrijdeniya!

Bu da o demək idi ki, bu gün işıqdan gözünüzü yığın.

Nazim hiss elədi ki, kefi yuxarıdır, yollandı klubə. Körpüdən keçəndə gördü ki, yeno ahillər yığışib söyüdün altına. Hənsi ki, homişə yığışırırdılar. Burda söhbətlər də Nazimo ləzzət eləməzdi. Bir dofo az qalmışdı yapisıñ Politik Mirzonin yaxasından ki, ay kişi, dölkəksən, get dəlkliyinə elo, sonin siyaset ilə no işin.

Gördü ki, Politik Mirzo yen o-qolunu ölço-ölçə kimi iso asib-kəsir. İstədi bir özünü versin ora, Mirzoni sitiləsin, sonra fikrindən vəz keçdi.

Çatdı klubə. Haçansa bu klubun qapısına Nazim belə bir elən yazıb vurmusdu: "Bu klubda 1980-ci il Moskva olimpiadasına stolüstü oyular üzrə idmançılar hazırlanır!"

Elən klub müdürünin xoşuna gəldiyindən toxunmamış və Nazi-min dələğinini başa düşümüşdi.


Dayandı elənin öündə. Oxudu, bir do oxudu və birdon-biro ona elo gəldi ki, kəndlərindən heç kos ömrü boyu gedib olimpiya oyun-larına çıxa biləməyocok.

Dərbət eləni qopardı.

...Homişəki kimi içəri tülük id. Məktəblı uşaqlar Nazimi görən təki sivisib aradan çıxdılar. Bilirdilər, Nazim tutucaq qulaqlarından, deyəcək ki, a bala, gedin kitab oxuyun, clm öyrənin, klubdan - özü də belə klubdan - sizo xeyir golməz. Xeyir golsoydi, Gövdə İlşən çıxdan alım olmuşdu.

Nazimi çəkib oturtdular domino stoluna.

- Oynamamaq istomirom!



- Bolka pulun yoxdur?

Nazim olini saldı cibino, bayaq Volinin qoyduğu iyirmibçiliyi çıxarıb çürdü stolun üstüno.

Gövdə Elşən:

- Boy! O, son sodrin qızına elçi gedə bilorson ki!

Yarım saat çökmodi ki, "sodrin kükökəni" iyimbibçiliyi də, üstəlik anasının toy üçün verdiyi on üç manatı da verdi foloyin badına, uduzu.

Tay-tuşları bir-bir başladılar çıxmaga ki, toya getsinlor. Nazim iso pulları uduzmuşdu.

- Elşən, mona on üç manat ver de!

- Qəpiç do!

- Elşən, son canın, iki-üç güno qaytaracağam.

Elşən getdi fikro:

- Bir şərtనon!

- Şəhər nədir, o?

Elşən cibindən bir kağız çıxardı.

- Bunu apar ver Həsərat müəllimi.

Həsərat müəllim kondoo tozo işləyirdi. Əvvoller hordon kluba da gəldi - sahmat oynanıağā.

Sonralar gördü ki, burda "maraqlı" etmək üçün nordin, dominonun altına üçdən-beşdən qoyurlar. Bu da müəllimin xoşuna golmamışdı. Kolkox iclasında istəmişdi durub danışın, klubun müdürü do iki nəfərə kosmuşdi qabığını ki, müəllimən, get dörsini de, maaşını al.

Nazim do bildir ki, bu cılız müəllim kondo golondon sədr Əlişin qızı Əzizən oxumadığı sevgi-mahabbət kitabı qalmayıb. Əzizə do o Əzizə id ki, holo neçə il əvvəl Elşən onun adını yazımsıdı qoluna. Nazim onu da hilirdi ki, Elşən klub müdürü ilə müəllimin qarşısını kosəndən sonra, neçə deyərlər, ondan bir balaca silir. Sonralar, ləp sonralar öyrəndi ki, həmin gecə o cəlizcə müəllim Elşəni götürüb atıbmış çaya.

- Niyo özünüz vermirsınız?

- Bizzən arası yoxdur. Sonin xotırını çox istoyir.

Nazim kağızı alıb baxdı:

- Axi no yazılıb burda?

- Əshi, noyino lazım? Son apar ver, vəssalam. Biz do qaytaraq pullarını.

- Hamisini?

- Ləp hamisini!

Nazim kağızı verib qayıdan kimi Elşən kişi tokı durdu sözünün üstə, qayıtdı pullarını.

Dəsto-tifaq yiğişib getdilər toya. Horosu bir onluq atıb keçdilər yuxarı başa.

Bir azdan başlar dumanlandı, gənclərin sos-küyü mağarı götürdü başına.

- Bilirson no qiyamot qopcaq! Ha, ha, ha!

Ədalət:

- Kondon başını götürüb qaçar.

- Hi, hi, hi! Golocok görüşü! Vallah, Əliş dayı onu danaboyun edocok.

Elşən olindəki araqı birmofoso çökdi başına, ağızına da bir tiko ot qoysdu:

- Ebyi yox, Əzizə, mənə avarı deyirson. Görün ha, kimo deyir? Elşəno! Konddo luboy cayla cavab verorom! Verorom, ya vermorom?

- Verorson!

- Verərson!

Hüseynqulu oğlu Boşir olini uzadı Elşəno:

- Mon ölüm, bir bura vur! Vur do! Bax belə! Neco yazmışdım, sənsiz monim gecəm-gündüzüm yoxdur! Boh, boh! İndi Əliş dayı onun gündüzünü gecə eliyocok!

Nazim atmacaclardan hiss elədi ki, Elşəngil Həsərot müəllim üçün no iso bir tolo qurublar. Özü do deyəson, müəllimi toloyo onun olılo salıblar.

Niyo Həsərot müəllimin kondon qaçaq düşsün. Niyo, Əliş dayı o sağır müəllimi danaboyun closin? Əzizə! Görüş, məktub!

Nazim ha fikirloşıldı, axırıñ bir yana çıxara bilmirdi.

Bolka, bolka müəllimi görüşü çağrırlar. Əliş dayiya da xobor veriblər? Yox, bu boyda zarafat olmaz. Elşən elo namordlik etməz. Yox, Nazim bu boyda zarafat görməyib.

- Həsərot müəllim, Həsərot müəllim!

Darvazu cirılı ilə açıldı.

- Nazim? Bu gecə vaxtı xeyir ola?

Nazim bilinədi nə cavab versin, torlödi, saldı başını aşağı:

- Bağışlayın, bilməmisiş, xoborim olmayıb, müəllim.

Müəllim:

- Bir içəri gir görüm. Axi no olub, noyi bağışlayım?
- Getməyin, görüşə getməyin. Sizi biabır etmək isteyirlər, tolo qurublar.

Müəllim Nazimi zorla otağa çökdə, bir stokan çay töküb qabağına qoymuş.

Bayaq Nazimin götürdiyi məktub stolun üstü idi.

Müəllim özünu do bir çay tökü və gəlib Nazimlə üzbezə oturdu.
- Nazim, mon onsu da getməyocodim. Monim şəhərdə nişanlım var. Bu yaxınlarda toyumuz da olacaq. Həlo soni do çağıracağam toyuma. Çayını iç, soyutma.

Nazimi yola salarkən müəllim onun içmiş olduğunu nəzəra alıb:

- Bölkə, soni evinizəcən ötürümüz?
- Yox, yox! Özüm gedəcəm!

Nazim bir az aralanan kimi bayaq stolun üstündən götürdüyü məktubu açıb oxudu. Evə getmodi, getdi Əzizənin gözloyocayı yero.

Gedirdi deyə ki, müəllim heç zaman soni sevməyocok, nişanlısı var. Öyü da bu gün-sahab toyu olasıdı. Nazimo elo goldı ki, Elşən dünyanın on pis adamıdır. Axi, Əzizo yaxşı qızdır! Amma Ülkər ondan da yaxşıdır

Gəlib çatdı bağın başına. Ora-bura baxdı, heç kəsi görmədi.

- Əzizə! Əzizə! - deyə bir-iki dofto Əzizəni səsledi.

Ağaclıdan kim isə çıxdı və Nazim yerindəcə qurudu, gecikmişdi:
- Əliş dayı?

- Zəhrimər, Əliş dayı, çor, Əliş dayı! O, heç bu sir-sifotindən, boy-buxunundan utanmırısan? O, niyo ölmürsən?

- Əliş dayı, Həzərət Abbas haqqı...

- Həzərət Abbas qonımın olsun! O, niyo gedib boğazına çatı salırsan? Monim qızım sonin tay-tuşundur?

Üzüno dəyon qəfil sillədən Nazim səntirledi və yixildi.

- Əliş dayı, bir qulaq as do! Bir...

- Heç nəyə qulaq asmırıam, asmaq da istəmirəm. Düş qabağıma!
Nazim hiss elədi ki, Əliş dayı onu bu görkəmdə atasının yanına aparmaq istəyir. Gördü ki, kişi bərk dironib, yalvarmağın xeyri yoxdur.

Düsdü sədrin qabağına.

No etsin! Desinmi ki, bunlar hamısı Elşənin, Ədalətin tolosidir. Nəcə desin! Bəs kişilik! Bir de ki, ləp Qurandan don geysə, Əliş dayı inanmaz!

Yer yarılsa, girordi yero.

O gecə atası sohorocon həyotdo oturub sıqareti sıqaretin oduna yandırdı.

Nazim də yatmadı o gecə. Fikirloşdı sohorocon. Ona elo goldı ki, heç zaman kosmonavt ola bilməyocok. Heyif! Görəson, Jolobov ömründə birço dofto do olsa, belə dəlaşıqlıqda düşüb?

Səhər atası traktoru işə salıb hoyotdən çıxanda Nazim onu saxladı.

- Qaşa, inanmırısan?

Atası baxdı, baxdı və sonra Nazimin saçını qarışdırıldı:

- Yox! Men oğluma inanıram.

Nazim qalxıb oturdu traktorda.

O gün söyüd ağacının altı boş qaldı. O gün Ülkər işə gedəndə Nazimi söyüdün altında görmədi və ilk dofto dərrixdi.

1978

BABA VƏZİIROĞLU

119511

Istediğimi yar ve nasır Baba Vaziroğlu 1954-cü yılın yanvar ayının 10-da İsmayıllı rayonunun Mollaşağı kəndində anadan almışdır. Həmin rayonun Hacıatlı kəndi orta məktəbini bitirmiş, ADU-nun jurnalistika fakültəsində və Moskvadakı M Qorki adıma Ədəbiyyat İnstitutunun nəşr səhərində təhsil almışdır (1977-1982).

Ota məktəbi qurtardıqları sonra İsmayıllı rayonundakı "Pravda" kolxozundan işləməyidir. Ali təhsil alaraq, Azərbaycan LKGİ MK RJD qarargahında işlədi. 1951-ci AYB-də hadis adlışuvanlığının hürəsindən istifadəçi. AYB-də məsləhətçi. "Mər" Dövlətlərarası Tələrəndə Sirkətində redaktör. Azərbaycan Kino-mədəniyyət Mərkəzində baş redaktör. "Yurd" jurnalının müasir katibi və imadudur. Hərbi "Büdcə" jurnalının baş redaktorunun müaviniyindir.

Ödəbi varadılıqlı XX əsrin 70-cı illərində başlamış, vər və nəsir kimi unanmışdır. Onun "Sohar qutarı", "Vaddan evan görüs", "Oeqa", "Yol" kitablarında dərc olunmuş poesiyə və hekayələrinə adəti ictimalıyyat məraq və rəsədət qurşamışdır.

BIRË ON DÆOJOË QALMIS

Teləfon zəng çaldı. Uçotçık Məmməd qeyri-ixtiyari olaraq saatın
başındı. Birə düz on daşıqə qalırıldı. Molum mosoloydi ki, bu vodolordu
zəng çalan ancaq Qədir ola bilirdi. Yalançılar sözü olmasın,
iyirmi iki ildi ki. Qadır hor gün görnər bıro on daşıqə qalmış zəng
eləyindir vo uçotçık Məmməd qırmızı müsəmbəli stolun üstündəki
kağız-kuğuzları qaydaya salır, külqabını zibil yesiyyino boşaldırdı,
bundan sonra asılıqlandan boz, rongi getmiş paltusunu, eynon o rongo
papığını (qışda) götürüb, yeddusa, sadəcə olaraq, hosir şlyapasını
haşına keçirib üz qoyurdu Fəlişin aşxanasına törf.

Uçotçık Mommad poncoroyu baxırdı. Bayırda boz, çırşaklı payız havası vardı. Uçotçık Mommad poncoru şüşolorunu çırıplan qanadlarının basını eşiğirdi. İy yoldaşlarından kimse poncoronin bayır toro-

fino bir tiko qurmuş çörök qomyşdu vo bu çöröyo tamah salib boz
bir sorço çöl torosdan poncoronin domir barmaqlarından porçimlano-
porçimlano özünü içeri sulpımsı, indi poncora şüsoşıyo barmaq-
lığına arasında çırpinırdı. Eto bil birdon tolöyo düşmoyını liiss elo-
mışdı, çörök-zad yaddan çıxmışdı, özünü sağa-sola çırıp bu qofsa-
don qurtarmağa can alındı. Amma no illah eloyirdı, çıxa bilmirdi.
Gah poncore şüsoñırı çırpinib yanı üstü düşürdü, gah da xırda
barmağlıñın domirleri ohdını kosırdı.

Telefon zong çaldı. Bu telefon zongi olmasaydı, bir de arabir sorconin poncoro şüsolorine çırپan qanadlarının sosi olmasayı, yarıma saat erzində bu otaqda milçok vizitisi bəle cəsilordi. Payızın sazaqları gülənləri golmıldı, milçoklар yoxa çıxmışdı və uçotçık Mom-modlo bir otaqda işleyən homkarları da yarıma saat ovvol nahar fasi-losına çıxmışdalar. Əslində onlar otaqda olanda da, bir elo sos-küy olmurdur. Hor kos başını aşağı salıb öz işini görürdü. Hor gün saat on ikiyi bir az adımlası dağılışındılar, horo bir toros gedirdi, günorta naharını elçiyən qayıdırıldılar. Tokco uçotçık Mominod gözlöyirdi, hor gün biro on doqiqə qalmış Qədir zong elçiyirdi və o da stolun üstündə bir az vir-vüüs elçiyib üz avdurdu. Fotisjin aşxasına torof.

Telefon zong çalanda uçotçık Mommod bayırba xaxırdı, poncoroden görünen bir parça boz payız somasına baxırdı, aramsız olaraq qanadlarını poncora şüslorino, domir barmaqlıqlara çırpan boz sorçoja baxırdı. Birdon Mommodin elo goldı ki, indi tamaşa elodiyi bu sorço, homişo bağdu-boroda, ilin başqa fosillöründə gördüyü sorçelerden deyil. Elo bil bu sorço çöldöki boz payızın bir parçasıdı, düşüb iki soddin arasına; elo bil payızın özüdü. Birdon bu düşün-color uçotçık Mommodin özünu du qoribe goldı. Qoribolik orasındaydı ki, Mommod ömründə birinci koro idi payız həqqində belo müəmmalı fikirləşirdi, belo dorindən fikirləşirdi və ömründə birinci koro idi payızı noyoso oxsadırdı, örtülü poncoroylo domir barmaqlığın arasında atılıb-düşün sorço ona bir parça payız xatırladırdı. Bu balaca vağzal qosobosino qədəm qoyduğu gündən, bu maliyyə şöbəsində işə başladığı gündən onda belo şeylər olmamışdı. Mommod bu vağzal qosobosından üç kilometr aralıdırak kənddə doğulmuşdu, hal-hazırda orda da yaşayırdı, hor sehor onu sokkiz nosor (maşallah!) "ata deyon" yola salırdı. Hor axşam sokkiz nosor "çörökistyon" üstəgəl onlarıñ anasını - doqquz bas ilüvü yoluñ gözlöyirdi. O kənddə Mommod haçsañe sokkizilik məktobi qurtarmışdı, Alluh

bilir, özünü do heç omollı-başlı yadına golmir, sonra üç kilometrelik yolu basa-basa golib bu vağzal qosobosindo hesabdarlıq kursuna girmişi. Düz iýirmi iki ildi ki, bu balaca vağzal qosobosında, maliyyo sôbosında, bu rongi getmiş qırımızı müşembeli stolun arkasında oturub hesabdarlıq eloyirdi. Keçen illor öz işini görmüdü; onun saçına ol gozdirmişi; belinin donarını bir az dikoltemişti, barmaqları döyonor olub sağyacın daşları kimi sıq-sıq sıqqıldıyordu. Iller tökeç bu balaca idarudaki vezifesino, mövqeyino, stoluna toxuna bilmemişti. Düz iýirmi iki il ildi ki, o, uçotçık Mommod çagırılırdı.

Telefon zeng çaldi. Dünən do elo bu vaxt biro on doqiqo qalmış Qodir zeng elomışdı. Salamlaşmışdılar. Ele Qodir birce kolmo demedi ki, bos mon gedirəm Fetişin yanına, dur son do yavaş-yavaş düzəl yola. Qodir uçotçık Məmmədin kondisiyidi. Sökzikilik məktobi bir qurtarmışdır, bir yerde kursda oxumusdular, eyni qosobədo do işloyırdılar. İntəhası, Qodir meşə kombinatında hesabdarlıq eloyirdi. Otaqlarında telefonları yox ildi ki, hərədən uçotçık Məmməd do ona zeng eloya bilsin. Ona görə do hor gün Qodir keçib kombinat direktorunun qobul otığından, naz-qomzoli Püstö xanının yanından Məmməda zeng eloyırdı. Birinci meşə kombinatından, birisi do maliyyo sôbosundan ayrı-ayrı yollarla golib çıxırdılar Fetişin aşxanasına.

Qodir sadiq dosidü. Keçen bu illor orzında onların ayrı günü olmayıb, yaxşı-pis günləri həmisi bir yerdə keçib. Soher evdo kəmərin altını bir az borkidəndən sonra çıxırlar yola, düşəndo maşınla (adətən, qosobəyo gedən maşın çox olur), düşməyondo cle-belo yoluñ ağına düzəlib pay-piyada, söhbet eloya-eloya golib çıxırdılar iş yerlərinə. Bayaq orz elədiyimiz kimi günorta naharnı da Fetişin aşxanasında bir yerde eloyırdılar, axşam da bir-birine qoşulub qayırdılar konda. Yaz, yay aylarında bu yolu gedib-qayitmaq həttə adama bir az lozzat do eloyirdi, amma qıṣda işlər müşkülüşürdi. Yolüstü maşın olmayanda soyuqda, qarda üç kilometrelük yolu basa-basa qosobəyo gedib-qayitmaq hər oğulun işi deyildi.

Kondən bir az aralı domirulyu uzanıb gedirdi. Hər gün bu domir-yoluyla Bakıdan golon sohə qatarı vağzal qosobosina təref ölüb-keçir və qatar hu balaca kəndin tuşunda bir neçə doqiqo dayanırdı da. Amma kondin adamlarından heç kimin ağlinə golmirdi və yaxud özleri istəmirdilər ki, vağzal qosobosino getmek üçün heç olmasa bir doşu bu qatara münəsibələr. Qatar dolambac yollarla da olsa, bir az gec do olsa qosobəyo getməkdən ötrü çox rahat minik idi. Amma

kend camaati, başda uçotçık Mommod olmaqla, başda Qodir olmaqla, qarlı-çovğunluq günlərdo o üç kilometr yolu min oziyyetlə getməyi üstün tuturdı.

Qodir dünən do bu vədo zeng elomışdı.

- Ho, gol görök, mon geyinib çıxıram, son do yavaş-yavaş düş Fetişin aşxanasına.

Vossalam, no bir kolma oskik, no bir kolmo artıq! İyirmi iki ildi ki, Qodir hor gün birə on doqiqo qalmış uçotçık Memmodi Fetişin yanında nahar yeməyino çağırındı.

Uçotçık Mommod, adoti üzrə, bir müştori gözüyle stolunun üstüne baxdı, kağız-kuğuzları soliqoypo üst-üstü yiğdi, bozilörini stolun daxilinə atdı və bundan sonra asılıqdan köhnə, rongi getmiş boz paltoşunu götürüb, cynon o rongdo boz papagını başına keçirib arxasında qapını çırpdı. Arturmanın pillolorunu chityatla düşdü, çürümüs taxta pillolor çisokdon sürüşkon olmuşdu. Havanın sazağını hiss eloyib paltonun yaxasını qaldırdı, asta addimlarla vağzal qosobosini yeganə böyük, morkozı küçəsinə çıxdı.

Bir arz aralıda kückönin sol torosindən vağzal görünürdü, sağ torosdə iso yegane kinoteatrın binası ağarırdı. Kinotcatın qabağında lilipt Miri soyuqdan oso-oso hind kinolarından çökilən ronglı şokillər satıldı. Uçotçık Mommod özü neçə koro balaca qızının isməciciyələ lilipt Miridon homin şokillərdən almışdı. Müxtəlif filmlərdən mohobbot sohnolor... xoşboxı qızlar, boxtovor oğlanlar... Uçotçık Mommod fikirloşırkı ki, zalim uşaqlan elo bil dünyaya ancaq sevmək-səvilmək üçün, mahni oxumaq üçün goliblər. Uçotçık Mommod hərədən özü do o filmlərə girib baxırdı və homiso axırda özünü noso birtəhor hiss eloyırdı. O vaxtlar bu "birtəhorliyin" no olduğunu heç cür özüyün aydın eloya bilmirdi. Büütün bunlar ona yuxu kimi golirdi; hardasa bir oğlan, bir qız dünyanın bütün dordi-sorindən, bütün qayğılarından azad olub, ancaq sevgi barəsində fikirloşır, ancaq bir-birino cəq clan eloyib, mahni oxuyurlar.

Lilipt Mirinin osil adı Mirmohomməd idi, özü do lilipt-zad deyildi. Sadoco olaraq, anadangolme balaca, lap balaca, sisqa budo-nının üstündə eməlli-başlı yekə bir başı vardi və hərədən fikirloşondo adama qırıbo golirdi ki, bu boyda başı o balaca bodon nəce saxlayır. Amma onu neynirson, boylu-buxşulu beş oğlu dolanırdı başına, amma şəkil satmağından da ol çökmirdi Miri. Yayın cirhäcindən,

qışın sazağında olindo qom-qom şəkil, boynunu burub dururdu kinoteatrın qabağında.

Liliput Miri bu gün soyudan lap bürüşməşdi, görkəmi do lap qəribəydi. Başına bir qulağı sallaq oşgar papağı qoymuşdu, oynino, bədənində nisbotan daşlılı dərcədə böyük bir zabit şineli geymişdi. Nədənsə, bu gün hay-həşirə müştəri çağırımdı, fəgir-fəgir boynunu büküb durmuşdu və bərdən uçotçık Mommədin liliput Miriya baxa-baxa, onun rayon cayillarının ehtiyat elədiyi beş yekopor oğluna yaxı golü. Uçotçık Məmməd bir müddət anlaya bilmədi ki, ona no oldu. Elə bil payızın bu boz üzünü do indico gördü, elə bil soñorləndən çısalıyan bu yağışa da indico diqqət elədi. Qəsəbədə mətəbər tikili saytları kinoteatrın binası da ona çox miskin göründü. Elə bil o boyda bina payızın çənənə-çəkşinimən qarşıb itiñdi, onun yerində aneq tünd bir bozluq göza dayirdi. Hor gün kinoteatrın qabağına toplaşan, qəsəbənin orkəyün kışlılarının orkəyün əsaqlarına, hardasla, bir az hasoslu baxırı - yanları "Jiqili" müşinli, gey qurşaq rəngində şərflə, hərin, dolisoş cayillara. Noso, uçotçık Məmmədin onlardan ehtiyat eləməyi do vardi. Nədənsə, bu əsaqlarla göz-gözo, söz-sözə gəlməkədən çəkinirdi. Qəribə burasıydı ki, bərdən uçotçık Məmmədin onlara da yaxı golü, hətta ürəyində onlara bir mərhəmət hissi duydu da.

Uçotçık Məmməd vəzgələ səmtinə baxdı və özü do tərəccüb elədi ki, bircə stansiya binasının handəvərində payızın bu boz örtüyündən asır-alamat yoxdu. Deyəson, vəzgələ səmisiñ qatarı golmido; camaat bir-birini nəloyo-itoloya qatarə minməyə tolosıldı, uzaq-uzaq soñorlərdən qayıdan adamlar qatarən düşürdü. Uçotçık Məmməd üzlüyündə elədi ki, o uzaq soñorlərdən qayıdan adamları vəzgəzalın payız örtüyüny xox eləyon, arıdon. Və bu balaca vəzgələ stansiyasında heç vaxt fəsilər duyuşmir, homişə cini bir hava olur burda - soñor havası. Adamlar hey gedir, hey qaydır və onlər üçün havanın necəliyi heç vaxt forq eləmir.

Uçotçık Məmməd heç vaxt bu qatarlara minib soñor çıxmamışdı. O, qatarların keçdiyi yoldan bir az aralıda, balaca bir kondə doğulmuşdu və on uzaq soñori elə bu balaca vəzgələ qəsəbəsinə olmuşdu. Kursa girmə oxumuşu burda vo kursdan sonra iyirmi iki ildi ki, kond-kəsikdə, təmə-təmə arasında hamı onu "Uçotçık Məmməd" çağırırdı. Hor gün uçotçık Məmməd uzaq-uzaq yerlərdən gelən və qatarların lap qəşşalığında saygacını şaqquşdadırdı, vurmaması-

bölməsini cleyirdi, modaxil-moxaricini hesablayırdı vo heç vaxt yatıb yuxusuna da girməzdi ki, bir gün golocok, payızın boz günlorindən birində vəzgələ stansiyası haqqında belə qəribə sifirlərə düşəcək, uzaq-uzaq yerlərdən gələn qatarlar haqqında düşünəcək. O payız günü golmido və uçotçık Məmmədin ürəyində o gün doli bir istək oyandı, qəribə bir çiçənliliklə arzuladı ki, bu dom, bu doqiqə bu qatarların birinə oturub, gündögəna demoyoson, günbatana demoyoson - hara goldı üz tutub gedəson. Bu homin günüyüdü ki, uçotçık Məmmədin gözündə liliput Mirinin yekopor oğlanları siçana dönmüşü, kinoteatrın qabağındakı orkəyün, harın əsaqlarla ürəyində mərhomot hissi duymuşdu. Ətrafında no görürdüso, kimi görürdüso - hamisini, lap elə Qodirin özüno do yaxı golmido. Ona gőr ki, homin gün uçotçık Məmmədin qolbində qəribə çiçən, doli bir istək, arzu qaldırmışdı vo buna gőr özüno yaxı golmirdi.

Telefon zong çaldi. Dünon do bu vaxt, saat biro düz on doqiqə qalmış Qodir zong eləmişdi. O da durub çıxmışdı küççoja, üz qoymuşdu Fətişin aşxanasına torof. Uçotçık Məmməd bir xeyli gecikmişdi. Qodir, görünür, darixidindən dilxor olmuşdu.

- Balam, gol ciòx da. Söhordan camaata cavab verməkdon dilim qabar bağlayıb. Hor adama gorok on dosə deyəson ki, stul zanıtdı.

Qodir düz deyirdi. Fətişin aşxanasında bu gün omollı-başlı tünlik idi. Uçotçık Məmməd stulda yerini rahatlayıb oturdu, Qodiro handan-hana cavab verdi:

- Heç, son deyən elə bir işim yoxdu. Yolda bir az longidim, bu zohrimar payız havası lap adəmin qanını qaraldır.

Qodir iriñdi:

- Sağ ol, soni... Elə bil payızın golisi birinci korəmdi, payız belənçik olacaq, dayna. Yaz döyüll, ha, gül gülü çağırı, bülbülbülbülbül.

- Sonra Qodir üzünü o torofa çevirib Fətiş hayladı: - Noldu, a Fətiş, balam, qarımının qurultusundan söz deyib, söz eçido bilmirik ki...

Bufetçi Fətiş elə bil Qodirin sözlərinə bond idi, olindo mocməyi stolun qabağında peydə oldu. Saxsı qablarda iki dofo piti, şor xıyar-pomidor, adama yüz qram araq. Düzdü stolun üstünü, "nuş-can" dedi və qoydu getdi.

Uçotçık Məmməd araq stokanını yaxınına çoxdi.

- Bu mono kar eləməyocok, - dedi, - a Qodir. Gol bunu sıfıro eçəy, dalışını zakaz elə golsin.

Qodir duruxdu:



- Sağ ol soni... - Deyoson, aşna, bu gün hirtoherson. Sondon heç belo seylor eştimzdim.

- Vur, görüm, bura! - Bu sözlər də uçoçık Mommod dedi və gözlömdə ki. Qodır badəsin bəri qaldırsın yuxarı, elo stolun üstündəcə stokanları töqqaşdırıb, araqı hirmufoso örtüdü içəri. Şor xiyar-dan bir dişdəm qoydu ağızına, araqın tomi çökilib gedəndən sonra Qodır dümşüsükliyi:

- Ho, noldu, sono söz dedim axı? Fotişə denən o zohrimardan bir ağızbağlısını getirib qoysun bura.

- Ağızbağlı çox olar, - dedi Qodır.

Uçoçık Mommod:

- Cox olmaz, dörd çox olanda, hor şey azlıq eləyir, - deyib Qodır həddən ziyyəda təccübələndirdi.

Fotış "ağızbağının" birini gotirib qoydu stolun üstüno. Elo ki, bir az aralınlı, uçoçık Mommod arxasında donquldandı:

- "Həmişəki adamı, şor xiyara oxşayır köpəyoğlu".

- Kimi deyirson? Nu şor xiyar? Kimi söyürson?

- Heç no, deyirəm şor xiyara oxşayır köpəyoğlu. Vurasan araqdan yüz-yüz, zakuska yerinə götürürub bu Fotişdən bir dişdəm qoya-san ağızına. Aşxananın içində şor xiyar iyi verir, vağzala çıxanda zamininistri oxşayır - altında maşını, oynindo zər-zibası.

Araq butulkası yanlıdı, qahağındakı piş soyudu, uçoçık Mommod dinmədi. Qodır do ona danışdırmadı. Qodır, deyoson, handan-hana özünə goldi. Nə mono, nə sona - bir kolmo do! Sakitəcə pitisini yeməyo başladı. O ki qalıdı araq məsələsinə, uçoçık Mommodla xalaxotrin qalmasın, yoldaşlıq eləyirdi - hor dofo bir-iKİ qurtum içib stokanı qoymur yera.

Iyirmi iki ilda bu aşxanaya çox Fotişlər golmisdı, çox Fotişlər getirmisdi. Ləp o vaxtlar burda sıyıq Cabbar idi, sonra bir ara Əlhesen işlodı burda, sıyıq Müseyib bir müddət hərləndi buralarda, ondan sonra da ki bu şor xiyara oxşayan Fotış! Bu aşxananın işçiləri goldigedor idilər, amma aşxana iyirmi iki ilidə bir zərrü ne yaxşılığı, ne pişliyə doyişmirdi. Elo homin alçaq, his basmış tavani, çirkli taxta döşəməli, bayırə yegano poncorası olan homin aşxanayı ki, bu gündə bu halaca vağzal qısqəsənin meydən oxuyurdur. Günorta naharını etəməya bura çox adam galirdi. Çoxı Qodim kimi, uçoçık Mommod kimi adamları. Sığorta idarəsinin müfəttişləri, kommunxzozun sıravi işçiləri, yol idarəsinin inspektorları, meşət xidməti kombinatının

qarovalıculan... bir do uçoçık Mommod, bir do Qodır... iyirmi iki ilidi ki, cyni aşxanada, Allah bilir bolko cyni stol arxasında oturub günorta fasilosunu başa vururdular.

Telefon zong çaldi. Dünən do elo bu vaxt Qodır zong elomıdı vo o da... Yaxşı ki, dünən Qodır işin comini tapmışdı. Nə mono, nə sono - bir kolmo do! Yoxsa horgunkü kimi?

- Gördün do, doysın dodosino! Elo bilişron, özümün deyirəm?

- Birisi sorxos inadıly döño-döño tokrat əloyıldı: - Vallah yox, canımçın yox, bu olsun yox, özümün deimiro. Monim heç gözüm yoxdu o işdo. Monimla yanbayan oturan oğlanı təmirsən, cavan kadro. golecoyi var, onu götürüb qoysayırlar, moni yandırırmazdı. Son get, Allah bilir, hardan bir zirramanı tut gotir, dc ki, mon işlirom! Bu hansı doftor-kitabu sığar, belo şey harda yazılıb...

O birisi monasız-monasız irişirdi, müsahibino göz vurdu.

- Bo bilmirson, - deyirdi, - su hardan bulanır? Bo bilmirson, - deyirdi, - o kimin adamı? Bo bilmirson, - deyirdi, - yersiz goldi, yerli qaçıdi?

Başqa stolda birisi oyılıb müsahibinin qulağına xolvotco guya nəso piçıldayırdı, hor halda görünümündən belo guman elomok olardı, amma səsi bütün aşxanani başına almışdı:

- Dünən yun Moşdinin sundundaydım, - deyirdi. - Zalim oğlu deyirəm, bu pulları hara yiğirmiş, hara xaşdırılmış, Allah bilir. Zarafat döyü, e, o qodır pul yiyoşon, axırdı da dörd ilən canını qurta-rasan. Amma soni inandırmı ki, yun Moşdi o dörd ili do ciliyocık dörd ay, ona yun Moşdi deyərlər.

Onunla üzbüüz oturan o birisi etiraz əloyirdi:

- Yox, oşı, heylo sözlərə inanma. Fikrin qabaqlara getmosin, indi zakon hörkiyib. Yun Moşdi, iraq olsun, - bu yerdə o birisi ollo-riyilo domir barmaqlı tosovvrünə yaradıb, sözünü davam elodi: Ora düşənə kimi Moşdiyi. Yox, oşı, inanma heylo sözlərə. Yun Moşdinin öldü birkorəmlik buzovu...

Qırqə stolların birində oturmış bigburma birisinin səsi gur-gur guruldaydı. Yanında oturan iki nəşerin, deyoson, ona doxli yoxdu. Kişi tok idi vo o, səhbotini üzünü bufet somtu tutub əloyirdi. Görünür, haqq-hesabı Fotışloydı:

- Balam, mon ona dedim ki, indi dünya monom-monom dünyası döyü. Raz ki, qız soni istəmir, day o yana-bu yana atdanımanın köhnə pulnan bir köpük xeyri yoxdu. Dedi, yox, dədom mono kor deyib,

gəlib-gedəni vur deyib. Dedi ki, no sobobo qız moni boyonmosin, məndən artıguna gedəcək. Nəsrəddin şahın oğluna gedəcək?

Fotis bu basabasda, aşxananın bu tünlüyündə, deyoson, doğrudan-dogruya qulaq verirdi. Eto ki, səhəbat Nəsrəddin şaha çatdı. Fotis özünü saxlaya bilmədi:

— Pah atonnan soni, ağıl iyiyəsi. Allab, bondənə ağıl ver, burda deyiblər haa...

Bığburma birisi dəha da coşdu:

— Dedim, day sənnon səhəbtimiz tutmaz bizim. No sobobo ki, son çox yuxandan dom vurursan. Nəsrəddin şahdan danışırsan. — Bu yerdə şit-şit hırıldadı. — Dedim, mon qana bilmərem son dediyin o mətbələbəri, san məndən ağıllı çıxdın. İndi görəcəyəm onu, sudda da olsa, görüb sözümə dəyəcəyəm ona. Deyəcəm, Nəsrəddin şahın oğlu, necəson nədir? Camaatın qızını zorla qaçırdıv arvad eləmək isteyir-din özüna. Noldu bos? Deyəcəm sözümüz... hökmətnən bərabər qızın nor kırı beş qardaşı beş gündü axtanırlar onu...

Fotis bu basabasın içində hay verməyə macəl tapırdı. Deyirdi:

— Bə no bilməsen, harda olsalar mütləq təpacəqlər onları. Bu qəsəbədən hərə baş götürüb gedə bilərlər!?

Teləfon zəng çaldı. Dünən də elo bu vaxt...

Butulkanın dibində lap üzə iki qalınlıdı. Uçotçık Mommod onu da tökdü stakanına. Bir baxdı Qədirin üzüne, bir baxdı olındığı stokana, görək nə dedi:

— Gələsənə, — dedi, — sabahdan işə qatarla gəlib-gedək...

Qədir ovvalca döyüdü, adəti üzrə:

— Saq əl soni... — deyo bildi. Amma sonra boşalmış araq şüşəsinə baxıb işin no yerdə olduğunu, guya anlıdı: — Axi o yol bizo uzaq düşür, qatar çox dolama gedir, bir saatdan çox vaxt itiririk.

Uçotçık Mommod inad clədi:

— Yox, Qədir, no vaxt itiririk ki? Onsuz da ona görə yaşayıraq ki, vaxtı daha tez-tez itirik, vaxt tez keçsin. Nolar, Qədir, sohor evdən bir saat tez çıxbı, akşam bir saat gec qayıtsaq?! Nə olası ki?! Gələsənə, sabahdan qatarla gedib-gələk...

Qədir dinnirdi. Uçotçık Mommod da bir xeyli susdu, sonra bir-dən qızarmış gözlerini Qədirə zilləyib yeno inad clədi:

— Nolar, Qədir, sabahdan qatarla...

Bu dünyada yalnız hircə Qədir bildi ki, uçotçık Mommod bu sözləri necə dedi. Eto bil qarşısında oturan qarayanzı, çallaşmış cod

saçları, əlleri saygac vurmaqdən şıq-şıq sıqqıldayan bu qırx beş yaşı adamın taleyi Qədirin hu cavabından asılı idi.

— Yaxşı, — dedi Qədir. — Son deyən kimi do cloyorik.

Telefon zəng çaldı. Azi, on-on beş dofo soslonan telefonun dos-toyini, bər Gü saat biro on doqiqo qalmış uçotçık Mommod götürəmədi vo xeyli duruxub qaldı, sonra no düşündüso, dəstoyi qaldırdı. Kosik-kosik siqnallar eşitdi. Deyoson, xottin o biri başında Qədir sobr eləməyib dəstoyi asımıdı. “İndi yoqın üz tutub Fotisin aşxanına-sına torəf. Bu qəsəbədən hərə baş götürüb gedə bilər!?”

O gün biro on doqiqo qalmış uçotçık Mommod köhno, rongi getmiş qırmızı müşəmbəli stolun üstüno ol gozdirdi, külqəbini zibil yesiyino boşaltdı vo bundan sonra asılıqdan paltosunu, papağını götürdü. Geyinib asta addımlarla üz qoydu Fotisin aşxanasına torəf.

1979

SADAY BUDAQLI

(1955)

Budaqov Saday Ismayil oğlu 1955-ci il noyabr ayının 13-də Qazax şəhərində qulluğu ailəsində doğulmuşdur. Orada orta məktəbi bitirmiş, API-nin filologiya fakultetində təhsil almış. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda müdavim olmuşdur. "Yaziçi" nəşriyyatında redaktör. Azərbaycan Yazarları İttifaqı Qazax filialının zona şöbəsinin sədri. "Sınıq körpü" ədəbi-hədəli jurnalının baş redaktoru olmuşdur.

Ədəbi fəaliyyətə XX əsrin 70-ci illərində başlamış və istedadlı nəşir və tərcüməçi kimi tanınmışdır. Müsəlli Bulqakovun "Master və Margarita" romanı Azərbaycan dilinə tərcümə etmişdir. "Günorta" hekayəsi onun "Çat" kitabından (Bakı, Yaziçi, 1987) gölürlülmüşdür.

GÜNORTA

Qırادan baxanda deyərsən bu saat evde heç kim yoxdu. Günortan istisi hay-küy sevmir, hər şey nəfəsini içino çəkib.

Qapı açıqdır, yüngül meh cunanı öz şeytan elilə hərdən-hərdən tərəfdər. Güñ düz artırmaya düşüb, elo bil misib qoşılıq qorxutmaq üçün içoridən çıxacaq adamı gözlöyir. Amma yox, o bilir ki, homiso beləcə qapını kəsirdən heç kim otaqdan çıxmır, onun çəkilib getməsinə gözlöyürəldər.

Artımanın altı boyaboy zirzəmidi, orda qarı uşaqları üçün cürbəcür mürəbbələr saxlayır. Gün işığının bir iləsi süzülüb zirzəminin içino düşüb. Ora sarındı. Yoqın istidən töntümiş şüa orda sorinlikdən most olub.

Kənardan ev dincini almaq üçün yükünü yero qoymuş qocaya oxşayır. "Qocanın" pal-paltarı oldon çıxıb, rəngi gedib. Uşaqlar galəndən-goləndən nəsə eləmək isteyirlər, bacardıqları yeri rəngləyirlər, suvayırlar, ağacları budayırlar, şitil hasdırırlar. Kişi onlara göz qoyub bağ-bağat işini yadırğamadılardan razı qalır.

Hoyotı sohorlor gündən iri tut ağacı qoruyur. Doymış tutlar sobirsızlıklıdan çırpılacaqlarını gözloyommır, qopub kölgəsində mürgüleyən toyuqları seksondırırlar. Tutlar o qodur doyib ki, torpağa düşən kimi dağılır. Onları qan, bir do toyuqlar dontayırlar.

Evdən körpo səsi eşidilir. Sos hoyotı sorinlik gotirir. Toyuqlar istinin keçdiyini düşüb başlarını qaldırırlar. Qarı artırmaya çıxır, novosunu ovuda-ovuda şüşəyə çay süzür. Körpo omziyi tutan kimi kiriyir. Qarı ehmaleca pillokonları düşüb kölgəlikdə oturur. Qırışlı sıfəti hole de yuxuludu. O axır vaxtlar yuxusunu lap çəsdirib: körpe yatsa-yatır, dursa - durur.

İnsan nefəsi hoyotin mürgüsünü dağıdır. Toyuqlar öz kiməsizliklərini, qarısız bir qopyo do dəyərliklərini indi hiss ediblər. Sevinç qırılışa-qırılışa hoyotdo gozişirler. Ağappaq şışşirin tutları donlomok de ancaq indi onlara lozzat eloyır.

Bir azdan kişi do astanada görünür. O da yuxuludu. Aşağı düşən kimi suyun golib-golmadıyını yoxlayır. Krani açıq qoyur ki, su golondo bilsin. Sonra hovuzdakı suyla püsto-püflo yuyunur.

Qarı kişisinin vordisini bildiyindən durub çay qoymaq üçün motboxo qalxır. Ancaq hole çay hazır olana qodur no iş görəcəyini, başını noylo qatacığını kişi bilmir. Görülüsi iş çıxdu. Biborin, badımcanın asıl sulanan vaxtıdır. Bağın başında bir az pomidor da okib, sari çıçıkları su deyib Allaha yalvarır. Zogal da onun kimi.

Kişi çardağın altına baxıb göz ilə tozo qozəlləri axtarır. Tapanda söhbotcil bir tanıla görüşürməş kimi sevinir. Tezco qaridan cynoynı istoyib çardağın altında yerini rahatlayır. Qozəlləri oxuyub qurta-rana qodur gorak heç kim onu danışdırınasnın.

Ən evvel son xoborlara görən qızdırır. Haradasa bombalar partlayır, evlər dağılır. Kişi başını qaldırıb yanında dayanmış qırımızı xuruzun monom-monom deyən durusuna baxır. Heç inanmağı gölmər ki, bu saat gozmodiyi, görmədiyi torpaqlarda adamlar, "mühəribədi" deyib bir-birini öldürür, qan tükür.

Uşaqlar böyüyündən "mühəribə" sözü onu çox qorxudur. İndi do qara-qura fikirlərənən yayınmaq üçün durub hoyotdo gozişir.

Suyun şiriltisi onu bekar durmaz uziyyətindən qurtarır. Rezin borunu krana keçirir, o biri ucu gündüzəndən zogal ağacının dibindədir. Borunun düyüünü aça-aça gedib zogala su ilə borabor çatır. Su lap sisqa golur. Töküldüyü yerdəcə torpağa hopur. O, gözünü



sudan çokommir, tələsiyir, zoğalın nazik gövdəsinə səpir, bir dofo, iki dofo: hə, di indi sərinlodinmi? Bir az rahatlanıb yan-yörəsinə boylanır. Pomidor uzandıqca uzanır, ancaq hələ çıçoyını tam tökməyib, bir yandan da köküñü danadışı doğrayır. Danadışı torpağın altındadı, işini gizlinca orda görür, bir də baxırsan ki, şitilin qurucu kölgəsi qalib, əlini atırsan, olinə golir. Danadışını yamanlaya-yamanlaya yaxınlaşır pomidorun boşalmış dayaqlarını berkidiir, oyılıb yere dəyməsin deyə kəndirilə yüngüləcə bağlayır. Əl-qolu yamışlı olub, köynök do batıb. Görək yaxın düşməyəydi, qarı deyinəcək. Homişə pomidorluq işini çimənməşən qabaq görürdü, oynını deyisib no lazımdı elayırdı, sonra da yaxşıca cımrıldı. Bunun yaşılı morot gedən şey deyil. Əlindən, qolundan zorla gedir, gol sonunu paltardan apar. Zoğalsa kişinin halından xəbərsiz, kündə başını budaqlarının arasına soxub sevinə-sevinə suyunu içir. Deyirson, bu saat günən görə-göra meyvələri dolub qızaracaq. Suyu onun dibindən götürməyə kişininə ali golmir. Homişə belə vaxt çotinlik çəkir, clo bil uşaqlarını yedizdirir, bilmir qaşığı birincə kimin ağzına aparsın.

Ağacların hamısını özü basdırır, ağacların hamısı ondan cavandı, gününən qabağında şirələnib, boy atıb, meyvə verib. Bircə ceviz ağacma orki çatır, ceviz ağacı ondan qocadı. İri gövdəsi, nəhəng çəviri bağıñ bir yanımı tutub. Qonşular homişə gileylenir, kos deyirlər, ağaclarımızı qurudur. Kişi də bılır ki, qurudur. Ancaq ali golmir, qarşış yiyisi olmaq istəmir, özü basdırımayır, özü də kəsa.

Kişi gününən cevizdən çokommir. Dünyanın bu dilsiz-agızsız ağacları, daşı, çıçayı öz dinnəməzliyi ilə ona görə bildiyinin arkasında görommadıyi nalarınca olduğunu hiss etdi. Görommediyinin xosu, sehri, sırrı onu uşaqa döndərir. Dünyanın yaşışı, qarı, gününü açıb başının üstündə gördüyü gunoşı, min-min ulduzu, buludları oynada-oynada qabağına qatıb qovan küloyi bu uşaq üçün möcüzədir. Uşaq heyrotlo, qadın botni kimi bəhrəli torpağın bitirdiyi, bir-birinə bəzəməyən yüz cür çıçayı, ota, ağaca baxır. Torpaq iyrimi addım yerde cyni torpaqdı. Amma bu cyni torpaqda cyni suyu içib, cyni havanı udub biri dəcol uşaq oxşayan alma ağacı olur, biri boyaz çıçıklarırla adamın ürəyini titrədən gilonar ağacı, biri qadın kimi zorif, ince qızılğıl. Horosinin do öz dadi-tarmı, öz rongi, öz qoxusun.

O, bir udum havanı sinosuna çökib durindən nəfəs alır, dünyanın çıçık bitirən möcüzəsinə, canına yayılan bir udum havanın möcü-

zosuna sevinir. Zoğalsa başını budaqlarının arasına soxub sudan içidikəcə iştir, bir doydum da demir, baxırsan, baxırsan, inanmağın gelir ki, bu saat günən görə-göra meyvələri dolub qızaracaq.

Günün istisi kişini tontidir. Belə baxanda düz-omollı bir iş görəməyib, ancaq yorğunluq hissəcəyir, çıxdan bədonını tork edən gücün, qüvvənin yeri yara kimi sizildəyir. Kölgeləyə çökilib papiroş yandırır. İşdən toza-torpağa bulaşmış ali ile papirosu tutub, torını silə-silo qırqadan gördüyü işo baxmaq ona lezzətə eleyir. Lazzot aldığı, canı-başı rahat yatıldığı az olmayıb. Bir vaxt bu ev do yox idi. Özü golib yurd saldı, evlendi, bir yerde daşı daş üstə qoydular, ev düzəldtilər, oğul-uşaq böyüdürlər. İndi budo, homin adam yorğun-yorğun durub papiroş çəke-çəke ömrünü qoyduğu bir parça torpağa baxıv vo bu bir parça torpaqda nəsə cloyo bildiyino görə üroyi küləksiz havada kirimeşə dayanmış barlı-bohroli ağac kimi rahatdı.

Qarı onu çağırın, yeqin çay hazırlı. Gedib yeno yaxşı-yaxşı yuyunur, sonra evo çıxıb köynöyini doyışır. Körpə öz arabasında sakito uzanıb, mığmığın onu incitənən deyo arabanın üstünlər cuna sərilib. Kişi chimalca cunanan konarını qaldırıb baxır. Körpə onun baxlığıını görüb mızıldayıb, ollorunu torporid. Qarı no qodor deso do ki, qucağı öyrotmo, özünü saxlayammayıb arabadan götürür. Körponin qara gözələri gülür, noso qıçıldayıb. Bu qıçılıtı no dediyini başa düşəmədiyi yarpaqların xıllitəsinə oxşayır; sırlı, schrlı. Kişi onu ilq, biciilmiş ot qoxuyan noşosunu udmaq üçün üzüno lap yaxın tutur, torpaq kimi qoca, torpaq kimi caraları barmaqlarını körponin ollorino, üzüno toxundurur. Barmaqları ancaq ona aşkar olan sirdən titroyır.

Körpə ortancı oglundundu, yaxşı ki, alıb saxlamaq qurının ağılna geldi, yoxsa lap dənixardılar. Uşaqların horosu bir yandadı, hoyat onlun göz açdırıqları bu evdən götürüb uzaq-uzaq yerlərə aparıb. Kişi heç kimi qınamır, belə do olmalıdır, hor kes öz qismətinə gedib tapmalıdır.

Günün oli daha artırmadan qopub, qarının su səpdiyi hoyoto çökilib. Bayağı odu, istisi indi yoxdu, olan-qalan istisini do suya verib damcı-damcı buxarlanır.

Qarı çaydanı, çaynikin çardağın altına aparıb. Körpə həle do kişi-nin qucağındadı. Kişi gözələrin yumub, indi özü clo qırışlı, cod sıfəti ilə meyvəsi solmuş armud ağacına oxşayır.

Hava sakıtdı. Meh deyilən noso hordon-hordon osib ağacları öz dillərində dənisdilər. Torpaqla somanın qucağına sığınmış hər şeydən

durub-duracaq dünyanın qocalığı, əbədiliyi hiss olunur. Baxanda heç adamın inanmağı gəlmir ki, günlər keçəcək, nə vaxtsa bu iki qocanın kölgəsi tut ağacının kölgəsinə qarışmayacaq, daşın-divarın, torpağın, öz əlləri ilə basdırıldıqları ağacların yaddasından onları nafəsi, izi silinib gedəcək.

Ölüm haqda qocalar heç vaxt fikirleşmirlər. Bir yana qalandı, axı ölüm nə olan şəydi? Əgor adam yox olub gedirsə, bəs onda sirlisi qıçıldıyan bu körpə nədi?

Həmişə adını tutmadıqları bu evə çatanda ölüm de öz gücsüz-lüyünü hiss əleyir, qorxusuz yaşayın bu evin üstüne qanadlarını toxunduramır.

Və günlər, aylar dolanacaq, nə vaxtı gələseniz, siz de bu evi mən qovub getdiyim kimi tapacaqsınız. Qabağınızı tut ağacı çıxacaq, bax onda qocaları hemin tut ağacından soruşarsınız.

Ağacların dilinise dünyada hamı başa düşmür.

1987

AFAQ MƏSUD

(1957)

İstedadlı nasır və tərcüməçi Vəliyevə Afaq Məsud qızı 1957-ci il iyun ayının 3-də Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur. 190 sayılı orta məktəbi və ADU-nun jurnalistika fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə C. Cabbarlı adına "Azerbaijanfilm" kinostudiyasında redaktör kimi başlamış, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində telefilm-in baş redaktörü, Respublika Tərcümə və Ədəbi əlaqələr Mərkəzinin direktor müavini işləmişdir. 1991-ci ildən sonuncu qurumunu direktörlərdür.

Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, getdikcə gözəl yazarçı kimi formalşmışdır. Onun "Üçüncü mərtəbədə", "Şənbə gecası", "Keçid", "Tək", "Azadlıq", "Yazı" kitablarında dərc olunmuş əsərləri rəğətlə qarşılıklı və ədəbi içtimaiyyətiñ dərin marağına səbəb olmuşdur.

"Gecə" hekayəsi Afaq Məsudun "Yazı" kitabından (Bakı, "Qanun" nəşriyyatı, 2005) gölürləməsdir.

GECƏ

Çovğunun, elo bil, sonu olmayıacaqdı... Bir həftəydi, on gün idi... Son üç günü şəhərin çox hissəsində işiq xətleri de qırılmışdı. Qaz, çovğun başlayandan itmişdi. İndi də deyəson, su boruları neçə günün şaxtasından donmağa başlayırdı.

...Hava qaralıqca Talib kişinin canına haqdansa damla-damla vahime doldurdu... Çovğun başlamamışdan Talib kişi yuxusunda ağ saqqallı, ağ əbəli nuranı bir adam görmüşdü. O adam Talib kişinin elindən tutub yatağından qaldırırdı, arxasiyeca çəkə-çəkə harasa, ucu-bucağı olmayan səhralığa bənzər qərib bir yere aparırdı... Sonra no olurdusa, o adam elo oradaca Talib kişinin elini buraxıb qeybə çekilirdi. Talib kişini hemin o səhralıqda temtok qoyurdu... Sonra Talib kişinin ayağının altında yer torponirdi və Talib kişi aşağı baxıb görürdü ki, son demo, bayaqdan bori səhnədə dayanıbmış, aşağıda iso saysız-hesabsız simfonik alətlərdən və musiqiçilərdən ibarət

böyük orkestr onun işaretini gözleymis. Onda Talib kişini cle sohnadəcə ağlamaq tuturdu... bodonindo, çıxdannan bəri yadırğadığı tanış istiliyi hiss edirdi, həmişəki adatiylo saçlarını sigallayıb əllorını havaya qaldırırdı, gözünü yummuş orkestra başlamaq işarəsi verirdi də, orkestr çalırmırdı... Onda Talib kişinin qolları yanına düşdü, vahimədən ürəyi ağızına gələ-gələ dayandığı yerdəcə donub qalırdı... Orkestrin müsiciciləri bunu görüb aletlərini tələşk konara tuttayırlırdı, telom-tolasık zəlin ortasında yekə bir xəndek qazmaga başlayırdılar, sohnəye dırmaşib dəmir əlliylə onun qollarından yapışır, sürüyo-sürüyo aşağı düşür, xəndəyo yixir - sonra saysız-hesabsız violonçelləri, skripkaları üstüno yiğib torpaqla basdırırıdalar. Torpaq ağızına, boğazına dolub nəfəs yollarını tixadiqca, skripkaların ucuiti taxtları bədənini dəscidkə, ürəyi partlaya-partlaya son daş fördüyü göydən lopa-lopa tökülen qar olurdu...

...Həmin o qar idi... yuxusundan başlayıb on gündən çox idi yağırdı... Çovğunun içiyə fırlınan özünü otaqların pəncərələrinə çırıldı, şüsləri qırıb içəri keçmək, yuxudaki kimi, onun üstünə yağmaq istoyirdi...

Yatağından qalxıb stolun siyirtməsini çökd, dərmanlardan çıxanıb bir-bir dilinilən altına qoydu, pəncərənin qabağına keçib bir müdət pərdənin arxasından çovğunun, tufanın içinde itib-batan şohərə baxdı... Şəhər demək olar ki, görünmürdü...

Bütün günü telefon da zəng çalmamışdı. Ele bil, şəhərdə olub-qalan qohum-oqrəbə, tanış-biliş dər çovğunun içində donmuşdular. Ya harasa, hayanasa köçüb getmişdilər!?

- ...Talib, a Talib...

- Ay can...

...Talib kişinin qarısı cle cavanlıqdan xırdayı, qocalıb indi az qala fındıq boyda olmudsı, çarpayının tən ortasında, yorğanın bir ucunun altında dovşan kimi yiğilib xırda, oynaq gözlorıyla ona baxırdı.

- Qorxuram nəso...

- Nədən qorxursan?..

- Bu nə çovğundur, a Talib?! Heç Bakıda belə çovğun olduğu yadına gelir?..

Talib kişi çömbəlib qarının yanında oturdu, elini bumbuz alına çəkdi.

- Ürəyin necədi indi?..

- Bir az babatdı...

- Sen çalış bir az yat.

- Ele bütün günü yatıram. Nə qodər yatmaq olar?..

- Nə qodər yatsan, bir o qodər yaxşıdı...

- Bu il yazın gəlməyi ne uzun çəkdi? Mart qurtardı, yazdansa olamet yoxdu...

- Olar da, niyə telesirson?.. Cavanlığından belo hövsələsizsən...

- Talib kişi dedi və o dəqiqə də dədiyinə pcşman oldu.

Qar cavanlığmdan söz düşəndə, həmişə niyəsə məyus olurdu, balaca, qırışq üzü yiğilib az qala nöqtəyə dönündü.

- Talib...

- Hə.

- Yazın birinci əlamoti nedir, əger bildin?!

- ...

- Hə?.. Niyə dinmirsən?..

- Fikirleşirəm...

- Burda fikirleşməyo ne var ki?!

- Yəqin yağış olar da.

- Hə... yağışdı... O yağışın qoribə iyi olur...

- Nə iyi?.. Suyun da iyi olar?..

- Beyəm bilmirsən?! Yaz yağışından ot iyi golir...

- Sen həmişə hor şeyi ters-mayallaq deyirsən. Yazda ot bitir deyə, yağış yaşandıa hor yanı ot iyi bürüyür...

- Hə... Sen mənden ağıllısan.

- Qışın ömrüne az qalıb daha... Bir azdan havalar isinəcək, quşlar oxuyaqq, işığımız düzələcək...

- Bu telefon da deyəsən işləmər... Heç zəng cloyən olmayıb bu gün. Ele bil, lap adadayıq...

Qarının bu sözündən Talib kişinin bədənində soyuq gizli keçdi. Yene ogeccəki vahiməli yuxusu düşdü yadına.

...Ayağa qalxıb başmaqlarını sürüyo-sürüyə metbəxa keçdi. Metbəx lap qaranlıq idı, xırda pəncərələri küleyin müqavimətindən əsim-əsim əsirdi.

Əlini bufətin siyirtmələrində gezdirib dünən yandırıldığı yarımcıq şamı tapdı, yandırıb nəlbəkiyo yapışdırıd, olları oso-oso otağa apardı...

Çovğunun havası evin içino də dolmuşdu. Soyuq külək qaranlıq dəhliz boyu dolanıb otaqların pərdələrini vahiməli-vahiməli torpidirdi.

...Talib kişi şamı getirib stolun üstünə qoydu. Qarının səsi çıxmırıldı, yorğanın altından xırda başı, bir də quş caynaqlarına oxşar

balaca, sümüklü olları görünürdü. Dinmez-söylemez uzanıb qaranlıq təvadı haxırdı.

Talib kişi şamı yatağın böyründəki mizin üstünə qoyub dikələndə ləngər vurdu. Yeno üroyi bütün bedənini zəiflətdi.

"Daha dərman da kar eləmir" – fikirloşdı.

- Talib, ay Talib...

- Ay can.

- Deyəşən, daha dərman da kar eləmir mene...

Talib kişi yeno çarpayının yanında oturdu.

- Hamısı soyuqdandı, ozizim.. Soyuq üreyin damarlarını yiğir, qoymur qanı işlosun...

Sonra istədi desin ki, "bolke su qızdırıb ayaqlarına döşeyim?" yadına düşdü ki, nə qaz var, nə de işiq.

- Yuxun gəlmir?..

- Yox... – qanı başını sərçə kimi tərpədib susdu, sonra gözlerini döydü.

- Talib...

- Hə...

- Qorxuram...

- Nədən, yatmaqdandan?..

Qanı başını tərpədib "ha" dedi.

- Mən ki yanındayam, nədən qorxursan?.. – deyib şamın işində qanının heç nə ifadə etməyən üzünə baxdı.

- Sən yanında olanda heç nədən qorxmuram. Son güclüsen... həkim dənemişdi. Yadindadı həkim no demisi?..

- Demisi də...

Hiss elədi ki, danışmağa heyi yoxdur, üreyi, cərəyanı azalan el lampası kimi tədricon sönür elo bil...

- Yox, de...

- Nə deyim?..

- Həkim no demisi, onu.

- Demisi, bədənim çox sağlamdım...

- Hə...

Qan "ha"ni bir qədər uzadıb, elo bil, rahatlandı, sonra qırıq-qırıq əsnədi.

Gözlerini qiyib qanının üzünü diqqətlə baxdı, az qaldı qorxudan üreyi dayana.

Qanının ağzının bir tərəfi eyilmədi. Nə vaxt eyilmədi, görməmişdi. Qəribəydi ki, qanı, deyəsən, ağzının eyilməsini hiss etmirdi.

Qarısının ağızına baxıb kövröldi, gözleri doldu, yadına bu balaca qadının cavanilığı, ağappaq şümal derisi, cazibeli gözleri düşdü... Her şey qurtarırdı, bitirdi, sönürdü...

Talib kişi belo fikirloşdikcə, üroyi tamam zoifləyirdi, çovğunun gücü belo bil bir az da artardı.

Qarı onun diqqotlu baxdırdı görüb balaca, laqətsiz ollarıyla yorgaşın ucunu burnuna çekdi.

- Niye elo cleyirsin? Nofosin daralar.

- Baxma meno...

- Niye, ezipim?..

- Ele bil ağızım keyiyib.

- Sənə cle gelir.

...Çovğun arada bir, elo bil, hardansa güc alır, toplanıb otaqların qapı-pencərələrini titrədir, yarıqaranlıq, soyuq otaqlarda ac qurdəsiyle ulayırdı...

- Talib... – qarının səsi yorgaşın altında güclərə eşidilirdi.

- Hm...

- Sən qoysarsan men ölüm?..

Talib kişinin, qarının bu sözündən üroyi sıxılsa da, zorla gülümşündü:

- Men ölməmişəm ki, son öleşən?..

Qarının cuxura düşmüş gözlərində sevincə oxşar zərif işarti yanılıb-söndü.

Talib kişi arada bir bəbdəyib dayanan xəsto üreyinin yorgun, zoif ozələrini birço-birço hiss eddi. Üreyinin ozələrini, tıftiyi pürşüklonmış oski voziyyotindəydi toxminon. Üroyi təbc olmurdu dəha ona. Dərmənləndən də imtiyət eləyirdi.

Çovğunun otürpərdən sosindən idi, ya otağın qaranlığından idi, no idiso, elo bil havası çatınındı...

Fikirloşdi ki, bolko birtehər geyinib qarısını da boloyib sūrūn-sūrūn do olsa havaya çıxsın?! Sonra da yadına düşdü ki, işiq yoxdu deyo, lış işləməyəcək, beş mortobəni necə düşüb-çıxacaq?! Lışın işləməməyindən ləp vahimələndi. Demək, çovğun qurtarınca elo beləce, göyün üzündə qalacaqdılar...

Qəribəydi ki... – Talib kişi fikirloşdı – qonşuların da sos-səməri gəlmirdi. Ele bil, hamı çovğunun olindən qaçıb harasa uzaqlara, isti, işqli yerlərə getmişdi. İndi bu boyda şəhərin ortasında, bu qarşıyanotın içində, bu nataraz binada qarısıyla qalan bir o idi. Özü də harada – göyün yeddinci qatında...

- Talib...
- Hm...
- Bu il, elə bil, yaz olmayacaq...
- Elə şey olar?..
- Niya olmur?! - qarı danışdıqca, elə bil, nəfəsi tongiyirdi.
- Birdən-birə yay golocak?!
- Ho... Yaxdan lap zəhləm gedir. İstidə təzyiqim düşür...
- Talib kişi hiss eladı ki, gözü qaralar, bədənində soyuq tor galır.
Özünü dikaldib zorla da olsa, ayağını ayağına aşındı. Biliirdi ki, belə oturanda qüvvətli görünür. Yorgani qarının üstüne çekib:
 - Sus, əzizim... danışma, - dedi. - Sənə danışmaq olmaz.
 - Sakitlikdən qorxuram...
 - Niya?..
 - Onda küləyin səsi golir. Bir də külək pəncərələri tərpədir...
 - Burda qorxmali nə var ki?! Külək əsəndo pəncərələri tərpədir...
 - Elə bil, bu külək nə işə istəyir...
 - Nə istəyir?
 - Bilmirəm...
 - ...

- Talib...
- Hm...
- Eşidirsin neçə ulayır?.. Elə bil, ağlayır. Ürəyim sıxlıır...
- Sənə dedim axı, danışma...

Talib kişi özünü topayıb birtəhor qarıya səni ayıldı, qurumuş dodaqlarıyla alınından öpdü:

- Sakit uzan, mən danışım sən qulaq as...
- Danış Talib, amma çox danış... bir də bərkədən danış...

Talib kişi nafosunu dərdi, qurumuş diliylə dodaqlarını yalayıb uzun-uzadı yola hazırlaşan adamlar kimi bir neçə saniyə susdu, sonra udqunub boğazını arıtladı və lap asta səslo, az qala piçılııyla danışmağa başladı:

- Qışın ömründən az qalıb... İndi otlar, çiçəklər qarın altında yuxuluşunu cüçürür, ağacların tumurcuqları düymə kimi yüksilib, daqiqələri saya-saya çövgünün axınıni gözleyirlər... Quşlar, bizim kimi haralardasə gizlənlər çövgünün səsiñə qulaq asa-asə yaşırlar... Ona görə deyirəm ki, son da yat... Son da hənsiəsə quşa oxşayırsan... Bunu sənə demişdim, deyisən...

...Ürəyi yeno dayandı... Qarı görməsin deyə, yanaklı oturub, heysiz oliyo sinosini ovxaladı. Ürəyi zoif-zoif atıb durdu, sonra solaxay döyüntü ilə ara-sıra vura-vura işlodı.

- Ho... danış, danış... Deyirənən hansı quşa oxşayıram?..

- Yaz lap yaxındı... Mon hiss eleyirəm... Sohoh yuxudan aylıb göreçəksən ki, bu yarıqaranlıq otaqlar işqi doludu. Bu otaq evin en işqli otağındı axı... yaxda homişə buranın poncorosından qalın pordələr arıtsan ki, gün şığıybı dıvarları, pianonu bozartmasın... Sonin o qalın pordələrin hardadı?..

- Pordələr?! Hansı pordələr?...

O tovuzquşuları sənə oxşayı... demişdim sənə?..

- Deyisən, demişdin... Ha, demişdin.

- Sən elə indi də tovuzquşunu oxşayırsan...

- Sən danışırsan, üreyim yaxşı işleyir... Özü do homişə clo gözəl sözler tapıb deyirən... Gərok yazıçı olaydın...

...Külək bir də coşdu, hardasa damda noyiso kökündən tərpədi. Antenaydı, ya damın domırlayıdı, nə idiso ycrindən oynayıb guruldu.

...Qarı ovval gurultudan qorxub yorgani başına çəkdi, sonra başını çölo çıxarıb, nososunu saxlaya-saxlaya diqqotla gurultuya qulaq asdı. Birdən, elə bil, gözleri işildədi:

- Götür gurulday... Talib!.. Bu no vaxtın gurultusudu?! Çovğunda heç vaxt göy gurulmadam axı... Bolko yağış yağır?! Dur bir pəncərədən bax... Sən düz deyirdin... Yaz lap yaxındımsı... İndi yadına düşdü o tovuzquşulu pordələr hardadı... Çöldə, şəkin yuxarı gözündə... Özü do temizdi, keçən yay onları yuyub-ütüloyib quymağdum... Onları yuyanda dırmağımı biri ortadan sinmişdi, yadində?! Dırmaqların da qocalıb... Talib, a Talib, niyo dinmirson?.. Son susanda qorxuram axı. Yağış yağır... Vallah yağır... bax, eşidirən sesin?.. İndi otlar cücorocok, tumurcuqlar açaçaq, gün çıxacaq, hor yer işinocok, işqli olacaq... Mon o tovuzquşu pordələrimi asacagam... Talib, qurban olum, danış... Nolar, bir söz de... Talib... Talib... a Talib... danış, qurban olum, qorxuram axı?! Talib?.. Talib?..

ELÇİN HÜSEYNBƏYLİ

(1961)

Elçin Hüseynbəyli 1961-ci il dekabrın 23-də Cəbrayıl rayonunun Məhəmməd kəndində doğulmuşdur. Şükürbəyli kənd orta məktəbinin bitirdikdən sonra hərbi xidməti hərcunu yerinə yetirmiş (1980-1982). M.V.Lomonosov adına MDF-nun jurnalistik fakültəsində ali təhsil almışdır (1984-1989). İlk hekayəsi 1990-ci ildə "Gənclik" jurnalında çıxmışdır. Bundan sonra əşərləri "Xəzər", "Azerbəycan" jurnallarında, "Yol" qəzetində dərc olunmuş, əsərlər ətəməvvar təsəffüd muraq va sevgi ilə qarşılıqlılaşdırılmışdır. "Keçə kimi qara va soyuq hava... Kəndə gün çixanda qayidacağıq" hekayəsi yazınının "Yovşan qayğalar" kitubündən (Bakı, "Adıloğlu" nəşriyyatı, 2005) götürülmüşdür.

KEÇƏ KİMİ QARA VƏ SOYUQ HAVA... KƏNDƏ GÜN ÇIXANDA QAYIDACAĞIQ...

Orxanla Şomkirin küçələrini gozirik. Hava sort, keçə kimi qara va soyuqdur.

- Bura ananın vətonudur, - deyirom, - monim vətonimse uzaqlardadır. Orxan soruşmur, mon özüm bunları ona danışram. - Anan burda məktəbə gedib. Odəy, bax, orda. Ancaq biz onunla Bakıda universitetdə tanış olmuşuq, sonra men Moskvaya oxumağa getmişəm. Oradan ananın dalınca Şomkiro golmişəm və anan onu sevdiyimo inanıb.

Bura monim qaldığım mehmanxanadır. Əvvəllor burda park yox idi. Sonradan tikilib.

- Son da məktəbə gedirdin? - Orxan soruşur.

- Gedirdim, ancaq burda yox, öz kəndimizde. İndi kəndimiz olsayıd, men sizlə ora aparardım, quzu otardığım, ot biçdiyim yerləri göstərirdim. Özü də mütləq yayın başlangıcında gedordik. İyun ayının ovvəlində. Barama qurtarandan sonra. Qurdun mizindən zəhləm gədir. Yəqin, kəndə qatarla gedordik. Əvvəlcə səs-küylü, hissə vo

sosiska iyi verən "28 May" stansiyasından bilet alardıq. Vəzgəldə bir az gozişordik. Perronda ora-bura qaçıyan, müştori axtaran yüksəklər baxardıq. Bolodçının (diktörun) qatarın yola düşməsi barodə səsi moni xüsusi hoyocanlarındırırdı. Nodonso vəzgələ məndə nostalji hissələr oyadır. Yəqin ona görə ki, vəzgəllər insanların dünyaya gəlisiçi vo gedisiçi xatırladır. Mono elo golir ki, insan xoşbəxtliyini vəzgəllarda tapır, vəzgəllarda da itirir...

Aihilikcə bir kupa gedordik. Mon hom Bakıdan uzaqlaşmağımın, hom de kondo getinnoymen şorosino bir yüz vurardım. Sohoro kimi yatmaddım. Sonra yuxulayardım və bir də aylında gördəm ki, "Daşburun" stansiyasındayıq. Horadizo çatanda hor şey mono yavaşavaşa doğmalaşardı. Horadizo atəmin xalası uşaqları yaşıyır. Axırdı Böyük Mərcanlının ot təyari görünordı. Anamın xalası uşaqları iso Mərcanlıda yaşıyır. Bir qodor sonra Ağacı və Xuxarı Maralyanı, bir az o torofdə - boz topolorin otindəydi iso Karxulunu, Cəsərəbatı arxada qoyardıq və mon kəndimizə tez çatmaq üçün uçurardı. Xost olsam da belə, kəndimizin havası moni sağaldardı. Ona görə de havanı ciyər dolusu içimə çokordim. Sonra "Çağ aşığı" bağlı, axırdı "Toxmaçar" vo nohayot, Qobilgilin evinin altında Məmışgilin tozoco tikdiyi evlər, sonra Qulunun, Qobilin, Eynişgilin evi, Boylorin darduğu keçid, Sonugil, lap axırdı omımgıl, ondan sonra bizim evimiz görünordı. Nonom (anam) homişki kimi həyətimizin ağızında, Arazın qırğındında durub qatara baxardı, sohordon golon oğlanlarının qarşılıqlamaq ümidi ilo. Tozə getsələr do, elo bilirdi ki, sabah açılarcaq vo kimso domiriyolla cvo golocok, o iso uşaq kimi sevinocok. Biz ona ol edordik, ancaq o bizi görməzdə vo moyus-moyus həyotu giyirdi. Elo bilirdi ki, bu gün bizzən golon olmadı. Nonomın gözlərində homiso bir qayıq, nisgil vardi. Bolko do ona görə ki, qardaşları lap uşaqlıqdan ölmüşdərlər. Bizi hom oğul, hom do qardaş əvozi hesab edirdi. Bacının üroyi qırıq olar - nonom deyordi vo bizi bacılarımıza qarşı soyuq olmaqdə qınayardı.

Dənişdiqça kövrəlirom.

- Sonin nonon yoxdu axı? - Orxan deyir.

Men ohomiyöt vermərim. Çünkü monimcün indi her şey keçmiş zaman şöklindədir.

Bir qoder dinməzə gedirik.

Orxan:

- Ata, daniş da, bos sonra ne olar? Qabağımıza no çıxar?

- Bu dəfə nənəm bizi qarşılamayacaq, - deyirom, - heç olmasa, Sona xala, Tamaşa xala qarşılıyordı. Sona xala rəhmətə getdi, xəbərin də olmadı ki, gedəm halallaşam. Axırda Tahiri, Bəxtiyar, Xaçanın səsleyirdim, deyordim ki, qarşamları hazırlayıın, balığa gedəcəyik.

- Top getirmisin? - soruşardılar.

- Bəs necə, onszı şey olar. Şəhər yeməyi yememiş Arazın qırğına qaçıb balıq tutardım. Heç acmazdım.

Nənəm:

- Ay bala, heç olmasa ağızına birço loğma al, - deyərdi. Ancaq sevindiyimdən ona fikir vermedim. Özümü suya buraxılan balıq kimi hiss edirdim.

Sonra sizinlə Yal obaya çıxardıq. Əmimgilin bağından keçərdik. Simuzor bulağından sopsoyuq su içərdik. Yarğanın başında durub, sizə Güneyi göstərədim və deyərdim. - Ora İrandır, atasabamızın ana vətoni ordadır. Aslandüzə. Bir zamanlar Şahsevənlər təyafusuna qoşulub, 20 il Nikolay hökumətinin qaçığı olub. Axırda Güneydən də qaçaq düşüb və sərhədi qoruyan kazaklarla atışında öldürülüb. Həmin gün dayısı Fərhad Şuşa qalasından ona bərəət kağızı gətirib.

Sonra rəhmətlik Tapdığın yanğanın başında atılıb qalmış "DT-75" traktorunun yanına gələrdik. Bir zamanlar ona minmək üçün növbəyə durardıq. Tısbığa yerişli traktorun üstündə oturub, ləzzətə yer şumlayırdıq.

Mahmudlu bağına gedərdik. Ot biçdiyim yerləri size göstərərdim. Kəndçilərimizdən kim qabağıma çıxsayı? "Xoş golmison, - deyərdi, - bunlar soninkidilərmi?" - soruşardılar. Mən heveslə başımı tərpərdim. Onlar əyilib sizin üzünüzdən öpərlər. Payız olsayıdı, Möhbətin bağından sizə üzüm yığardı. Bilal omidən isə qorxardı. Su golsayıdı. Qulugilin bərəsindən bağa su açardı. Susuzlayanda yanğanın altına - sciliyin qırğına enordik, dizimizi yero qoyub su içərdik, ancaq sizo qıymazdım. ananızdan xolvot əlimdə sizə su içirdim və bərk-bərk təşpisardım ki, çiy su içdiyiniz evdə deməyəniz. Sonra Əmrangilin bağından qarella (qarağıla) dərərdik. Palid ağacının qozalarından muncuq düzəldib boy-nunuñuzdan asardı. Qurbanalı dikindən tozlu-torpaqlı yolla aşağı enib Tək tutun dibinə düşərdik. Bir az orda dincimizi alardıq. "Ali

xondəyi"nin yanında işləyənlərə baxardıq. - Bax, dərs oxumasanız, siz də bu günün altında işleyib, qaralarsınız, - deyə sizi qorxudardım. Ancaq ürəyimdə həmin adamlara hosod aparardım, kəndimizin torpağını qoruduqlarına, bəccardiklorino görə, onlara ürəyimdə minnətdar olardım. İstdən qorunmaq üçün bize göz eləyen Günoşən gizlənərdik. Quzu otaran uşaqları salamlayardırm. - Sən kimin oğlusun, - soruşardı. Hidayətin, ya Vidadının, Mobilin, Əhlimannı oğluşun, - deyərdilər. Qəribədir, bir zamanlar onlara öz uşaqları boydaydlar və monimle birge ele buradaca quzu otarırdılar. O qəder dalaşmışq, gizlən-paç, xaşlaş oynamışq ki. Rəhmətlik Sərdarla, Zakirə bura dalaşdırıq, oynadığım, küsüdüyüm günləri yadına salardım. Sonra "Ali xondəyi"ndən ötb, "Hacı yeri"no gedərdik. Selliyin üstündəki durbanın yanına gələrdik. - Bir dəfə burda az qala Raufla kəş etmişdik. Bulaq qazmaq istədik, nefli su çıxdı, - deyirom. - Sudan neft çıxdı? - Orxan toec-cübənir. - Sonra keşfimiz puça çıxdı. Sən demə, suya qarışan traktor solyarkasıymış. Bu sözləri deyərən Orxanın üzündəki moyusluğu duyuram. Biz də o zaman beləce moyus olmuşduq. Həm kəş etləyəndə, həm də onu itirəndə həyocanlanmışq, yumruğumuz boyda üroyimizin döyüntüsünü cətmışdik.

Bir müddət sciliyin qırğında durub suda üzən, Günsən altında bərəq vuran balıqlarla baxardıq. - Ata, ondan tut da mənə, no-o-lar, - sen deyərdin. - Olmaz, - deyərdim, bu balıqları ollo tutmaq çotnidir. Sonra tutaram, - deyərdim və başını birtoroh tovlayardırm.

Ada yerinə adlayardıq. Burda mal otardığım, ot biçdiyim günləri xatırlayırdırm. Çorokon qızları ilə pambıq yiğdiğim zamanları, Qoçu ilə gülöşdiyim yerləri lap dəqiqiliyilə sizə göstərərdim. Sər-hədin tikanlı möstəllillərə elimi vurardırm. Pambıqdan qaçdığını günləri yada salardırm.

Küdrüya qalxardıq. Onun üstündən sərhədi seyr eliyordik. Axırda Arazın üstündəki borudan keçib Toxmaçara çıxardıq. Beyləri uzaqdan göstərib, - ele gördükim kimidir, yoqın yeno do ot biçir, - deyərdim və onuna somımı görüşərdim. Sonra Toxmaçardakı yeri-mizi göstərərdim. Bir torəsi Gülnisogil, bir torəsi Mirkisigilin yerlərino baxardırm və öz-özümu gülordırm. Nazimlə ot üstündə dalaş-dığım günləri xatırlayardırm.

Axşamlar futbol oynayardırm. Sonso top daşıyardin. Balacasan axı-

- O günü Nadirgilibin komandasına 12 qol atdım, - Orxan deyir, - və məni unandırmış istəyir ki, top daşımaq onun işi deyil.

- Biz kəndə qatarla gedəndə qatarın nəğmə oxuyan tokorlorının səsinə qulaq asardım. Taq-taq-daqadat-daq. Bunlar hamisi bir zamanlar olmuşdu.

— Bəş indi niyə voxdu ki, — Orxan soruşur.

- Düşmenlərdədir, - deyirəm. - Bəş qardaş bizi gözlöyən anamızı qoruya bilmədik. - Bu sözləri deyəndə istor-istəməz gözlorim dolur və anam yənə də Arazin qıraqında durub bizi gözlöyən görürəm. Bir zamanlar men onun botunda olarkən də beləcə Arazin qıraqında durub manım doğulmağımı gözləyiyim. O zamanlar yəqinən men dən onun düşüncələrinə uyğun böyüyürüm. Yəqin elə ona görə də on çox anama oxşamışam. Qardaş-bacılınmı da bir qarın da yadığımıza görə çox istəyirəm. Hərədən düşünəndə ki, anam onlarda bax beləcə qarında gəzdərib, bizo cyni nəğmələri oxuyub, cyni qayławları deyib, cyni döşdən süd vərib, cyni əllərlə qucağına götürüb oynadıb, bizi cyni dorəcə də sevib - bax onda men qardaş-bacılım sevərim. Bütün bunları təsəvvür etməson vənə düşünməson ki, buna usaqlar səni həyata getirən ata-ananırları sevə bilməzsin. Sonra ata-ananın avşarında onları sevməyə möhkəmsən.

— Men böyüyəndə düşmənləri ordan qovacağam. — Orxan uşaq sadələşməli və təmizlivlə deyir.

- Kondımızı qayıdında mütləq anamın qəbrini ora apararıq, atanın yanında basdırmaq üçün, - deyirəm və Orxanın olindən tutub evə tolosırıq. Dəmir qapını açıb həyətə girirəm. Pensioner toyuqları oahadına gəcər.

"Görən, kəndimizdə hava necədir" – öz-özüm düşənürəm
"Yəqin gün çıxıb" – hava proqnozunu özüm verirəm. Bayırda isə
hava yağış qoxuyur...

Kimsesiz mezarlara yağış damır, yəqin..

2005

RƏSAD MƏCID

(1964)

Məcidov Raşad Müseyib oğlu 1964-cü il avqust ayının 21-də Ağcabədi rayonunda anadan olmuşdur. Ağdamda I saylı şəhər orta məktəbini və Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiştir.

Əmək fəaliyyətinə "Elm va həyat" jurnalında korrektör kimi başlanmış, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini, "Ədalət" və "Azərbaycan" qəzəclərində baş redaktorun birinci müavini, "Azərbaynatyuyum" İstehsalat Birliyinin rəisi, Azərbaycan Tərcümə Mərkəzində müasir katib vəzifəsində işləmişdir. Hazırda "525-ci qəzet"in baş redaktoru və AYB-nin katibidir.

Bədii yaradıcılığında 1980-ci illarda başlamış, şeir və hekayələrini adəbi içti-maiyət rəğbətlə qarşılıqlılaşdır. "10 sentyabr" hekayəsi yazıcının eyniadlı kita-bından (Rəki, Azərbaycan Tərcümə Mərkəzi, 2004) çətirilmişdir.

10 SENTYABR

Hospitaldan çıxıb maşına torəf getdi. Köhno "06" "Jiqili" ydi. On beş il qabaq, sekson altinci ilde, sovet vaxtı mühəndis işlədiyə zavodda növbəyə durub almışdı. Qapını açıb oturdu, qabaq oturaçaların arasından üstüne "taksi" yazılın lövhəni götürüb sol eliyə masının damına bərkitti.

Hospitala cerrahi görüşmey'e gitti. Ortancı qızı emoliyyat olunmalı idi. Hansı hekimin ağızını aramışdısa, xorçinin 300 dollar dan az olmayacağıni demişdi. Horbi cerrahi bir körön tanıştı nişan vermişdi: "Hem işinim ustasıdır, hem də oğütöyü adamdır!" — demişdi.

Doğrudan da, söhbetleri pis alınmadı, 150-yo razılaşıldılar. Ülkelere dollar-fidan da kömükçilere xərci çıxacaqdı. Pulun 150-si artı hazırlıydı. Hökümətin onu omeliyyatın vacibliyinə inandırından bərə, uşaqların bölgəsindən kəsib birəhər, manat-manat yığıb düzəltmişdi. İndi qalırı 50-ni tapmaq. Fikirlosırdı ki, dostdan, tanışdan

335

borc eloyib birtəhər düzəldər. "Zəmanənin üzü qara olsun, borc üçün kiməsi ağız açında da tər tökürson - pulu olanın üroyi yoxdu, üroyi olanın pulu".

"Nərimanov" metrosuna çatanda fikirloşdı ki, bəlkə evo gedib arvadını sevindirsən. Amnia həmişə dayanıb müştəri gözəldiyi dayanaqda maşın olmadığını görüb fikrindən daşındı. Yeddi ildən çoxuydu bu dayanacaq onun iş yerinə çevrilmişdi. Küçənin sonunda verlaşan, on yeddi il işlədiyi, mükafatlar aldığı zavod istehsalını azaldı-azalda, gücdən düşü-düşə axır ki, qapısına qifil vurası oldu. 7-8 ay orda-burda iş soraqlaşdı. Bütün cəhdlərin boş çıxandan sonra ümidi maşına qaldı. Qonşusu İslamlı məşhövliyə maşını taksiyo əvvəl. İslamlı vaxtlar məşhur olan Mədəni Məllər Ticarət Bazasında işləmişdi. İmkəni yaxşıydı. Qonşulara da ol tutar, istədiklori mali anbardan gətirib öz qiymətinə verordi. Baza bağlananından sonra İslamlı bənzəşən məşgul olmuş istəsə do, böyük ziyanı düşmüs, borçları birtəhər ödədikdən sonra çörək pulunu maşından çıxmaga başlamışdı. Əvvəl-ovval İslamlı fikrino etiraz etən, sonra razılaşmamış oldu. İlk vaxtlar yaman utanındı. Bozon tanış-biliş rast gəlir, onu tanınanlar olurdu. Pul almaq istəmirdi. Bir dofo iso abisrız vo hanın müştərinə yariyolda düşürüb evo dənəsə do, arvad vo uşaqlarının sənə dolu baxışları onu evdə oturmağa qoymamışdı. Amma vaxt keçidkən yavaş-yavaş müştərilərə alışdı, dayanacaqda toz tanışlar, təzə "iş yoldaşları" tapdı. İçərilərində keçmiş raykom işçiləri, mühəndislər, hökmürlər vardi.

Maşın şusosının taqqitlusuna fikrindən aynıydı. Xariciydilər. Gənclər, balacaboy kişi vo ariq, ortaböylə qadın. Əllorində bir neçə dolu paket vardi. "Pliz, pliz" - deyib arxa sağ qapını açdı. Qadın başa saldı ki, şəhər tərəf gedəcəklər. Metronom qarşısından horlonbil "Moskva" prospektinə çıxdı. Güzgündən gördü ki, kişinin ovurduları işləyir. "Bunlar da möhkəm yeyirlər". Paketdən eşoleyib çıxaranda yediyini paxlavla olduğunu gördü. Əslində amerikalı paxlavani cəynomir, az qala bütöv-bütöv udurdu.

Balaca gecəqondu evləri fırlanıb qadının göstərdiyi yeni tikilmiş, hündür binanın qarşısında maşını saxladı. Qadın elində saxladığı bir şirvani - on min manatı ona uzađib "sah ol!" dedi. Düşüb qapını açdı. Kişiinin ovurduları hələ işləyirdi. Paketləri darta-darta birtəhər qapıdan çıxdı, sonra qadın da düşdü. "Şənk yü" - deyib binanın girişinə torəf getdilər. Maşına oturub evə lərəf sürdü.

Gecəqonduda yaşayırıdı. Atası o vaxt maldan-qoyundan sahib yeddi min manat düzəltmişdi, cəlonondon iki ay sonra almışdılar. İki otağydı - iç-icə. Balaca motboxi, bir maşının zorla yerləşdiriyi həyti vardi. Həyətin gircəcindəki darısqal hamam-tuaclı sonradan özü tikmişdi. Zavodda ev növbəsindən vər. Bir dofo təkətlə monzil veririldi. Alındı. Üç uşaqla birotaqlıda necə yaşayacaqdı. "Bir az da dözərəm, amma üçotaqlı alaram". O döz, bu döz - hökumət dağlığı, zavod bağlılı, ev növbələri do getdi arxivə (hərədən yadına düşəndə özünü qinayırdı, heç olmasa o vaxt birotaqlarını alsayırdı).

Qapıya çatanda signal verdi, arvadı çıxıb darvazanı adı. Adotən günortalar maşını qapıya salmadı. İndi çörək yeyib bir az yatmaq istəyirdi. Arvadı darvazanı bağladı. Gözü onun üzündəydi.

Arvadına horbi hökimlə söhbətini danışdı. Sifetinə işq goldı. Mətbəxde naharını edib, arxa otağa keçdi. Otağın kiçik pəncərəsi qonşunun həyətinə açılırdı. Qab-qazan taqqitlısı, su sırlılıtı, uşaqların sos-küy çətin ki yatmağa imkan verəydi. Amma bu dofo nədənse sakitlik idi. Ola bilsin, arvadı xober gəndormışdı. Qonşular arvadının "vergilii" olduğunu biliirdilər.

Arvadı evvəllerə zavodun uşaq bağçasında torbiyoçı işləyirdi. Sovet vaxtında uşaq bağçasında osasen Leninlio bağlı kitablar olardı. Hökumət dağlıqna yaxın kimso İrəndən kırıl olsbasında yeko şiriflərə yazılın dini kitabları gotirib beşaltı nüsxəsini do bağçaya bağışlamışdı. Zavodun dayanmasıyla bağçanın da qapısına qifil vuruldu. Arvadı da İrəndən galen kitablardan bir-ikisini de götürüb evə getirdi. Arvadının saatları oturub o kitabi oxumağı, ona qəribə getirdi. Hərdən Qurandır, Məhəmməd peygəmbərin həyatından danışındı. Kafşırların yerinin cehonom olduğu barodə danişdigi rovayotlər canına üstüntü salırdı. Belə möqamlarda nodənə yadında arvadının cəhiz gotirdiyi sandıqdə büküb saxladığı partiya biletli düşürdü. On iki il Kommunist Partiyasının üzvü oldu, hor ay maaşından filan qəder partiyanın büdcəsinə keçirdi. Rus qoşunları Bakıya girib eliyalın insanları qanına qoltan elediyi 20 Yanvar qırığından sonra hamı kimi o da partibəti atmaq istədi. Sonra fikrindən daşındı. O, günahı partiyada yox, Qorbaçovda görürdü. Düşünürdü ki, Qorbaçov istəsədi, vaxtında erməniləri yerində oturda, qırğınların qarşısını ala bilordi. Buna görə do biletini atmadi, amma bir gün Yelçinsin qorar verib partiyanın faoliyyətini dayandırdı. Amma o yenə do

partibeli atmadi. Kommunistlerin geri dönceyine ümid edirdi. Bu boyda ölenkenin sakice dağlacağına inanmirdi. Övvvel arvadının dine maraşını da öteri saydırdı. Amma yavaş-yavaş dini kitablar artmağa başladı. Arvad indi evde de başına yaylıq örtürdü. Ara-sıra eve gelende qonşu arvadları evlerinde göründü. Sonra tanımadiği başqa qadınlar da görünümeye başladı. Bir gün arvadı her şeyi açıp danışdı. Ağ əmmaməli nuranı bir qocanın yuxusuna girdiyini, ona işim-işim işlədiyindən, qızıl camda nəsə verdiyini, seher ayıldan sonra özündə qeyri-adi eləmetler hiss etdiyini söylədi. O, arvadında əmələ gələn qeyri adı dəyişikliklərin izahını tapmağa çalışır, bunu işsizlikle, pulsuzluqla, kasıbçılıqla bağlayındı. Övvvel-əvvvel arvadına bərk hirs-lənmişdi, tapşırılmışdı ki, heç kimin heyatına qarşasın, bir de eve yad adamları buraxmasın.

Bir gün İsləm onu çayçıya dəvət cəldi. Məşhəde gedib gələndən sonra içkini tergitmiş, cəl bil bir az da oturmuş, ağırlaşmışdı. Tez-tez məscidə gedir, qısa saqqal saxlayındı. Övvvelki yeyib-icən, deyib-gülən İsləmdən əsər-əlamət qalmamışdı. İsləm cani-dildən onu inandırmak isteyirdi ki, bəle vergi her insana qismət olmur, Allah-Taala bunu özünün düz, halal bəndəsinə əta edir. "Heç olmasa, qonum-qonşunun dileyini tutsun, onları naümid geri qaytarmasın, savabdı". İsləm ondan icaza isteyirdi. Onun özüne de yol göstərirdi. "İçkini tərgit, partibeli de tulla. O evde haram her şey yasaqdı".

İsləm nə illah close də, onu razi sala bilmədi. Amma bir müd-dətdən sonra özü arvadında qeyri-adi nəsə olduğunu inanmağa başladı. Bir dəfə arvadı gecəki yuxusunu danışıp ortancı qızının xəstə-lənəcəyini söylədi. İki həftədən sonra doğrudan da qızı həkimə aparası oldu. Gün-gündən anıqlayırdı, çörek yemirdi. Həkimlər qızın böyrəklərinin birinin sıradan çıxdığını, tecili emaliyyat lazım olduğunu söylədilər. Başqa iki həkim de bəle dedi. Bundan sonra o, arvadında hansısa qeyri-adiliyin olduğunu inanır, bir az da ona qor-xuyla baxırdı.

...Gözünü açanda arvadı otağın künçündəki dolabın içinde nəsə axtarındı.

- Maşallah, yaxşı yatdin ha.

Saat beşə qalırdı. Əl-üzünү yuyub qayıdı. Stolun üstündə bir stekan çay və sarı rəngli balaca qadın çantası vardi.

- Bu nədi?



- Qızlar maşından təpib.

- Açımsız?

- Açımsızlar, bağlayıb qoydum bura.

Çantanın ağızını açıb içindəkili bir-bir çıxarıb stolun üstüne dütüdü. Arvadı ayaq üstə durub baxırdı. Qızlar qapının ağızında boy-boyra verib stola boylanırdılar. Ortancıla baxıb gülmüşdi. Daraq, kredit kartı... On yeddi dənə, sancağa keçirilmiş sax yüzlük dollar, iki olliminilik, bir neçə onminilik və minliklər.

İlk gözünün qabağına golən amerikalı gonbul kişinin işleyən ovurları oldu.

- Bayaq er-arvad amerikanlar minmişdi. Onların olacaq. Evlerini tanıyıram.

Qızlar qapının ağızından çekildilər. Arvadı stekanı götürüb:

- Soyuyub, aparım dəyişim, - dedi.

"Speys"do beşin xoşberləri gedirdi. Anonsları Bakıya gələn Qara-bağ ermənilərindən başlıdılardı. Sabah, sentyabrın 11-də geri qayıdaqdılar, Qara-bağ Azadlıq Teşkilat onların golisişine etiraz piketi keçirmiş, evvəldən görüşə razılıq verən müxalifətlərin beziləri görüşdən imtiyət almışdılardı.

Çay içib çanta elində evdən çıxdı. Darvazanı açıp maşına oturdu. Maşını həyətdən çıxaranından sonra düdü ki, darvazanı bağlaşın. Arvadı çöldeydi - darvazanın bir tayını çəkdi və orının cəsədəcəy səsle öz-özüne "Ürekli adama oxşamırlar" piçıldadı. Arvadının buz kimi sözleri, cəl bil, süzülib bayaqdan içini bürümüş istiliye qarşdı. O, istiliyin ne olduğunu da, cəl bil, indi anladı. Üreyinin dərinliyində fikirleşdi ki, o gonbul kişi, yox, o ariq qadın qaralanıqda onu görçək sevinəcək vo on yeddi yüzlüyün heç olmasa birini sancaqdan çıxarıb ona verəcək, o da seher iczədindən gedib herbi həkimlə bəhləşəcək. İndi arvadının sözlərindən sonra cəl bil, o istilik çəkilib getdi, beyninə küt bir ağrı goldı.

Maşını metronun yanındakı dayanacaqda saxladı. Cəmi üç maşın vardi. Adetleriyydi, müşteri gözleyəndə salonun çox qızırmaması üçün qapıları açıq qoyub yaxınlaşdı: ağacın altında səhəb edərdilər. Akiflə "Höküm" onu görən kimi ayaq qalxdılar. Birinci Akif dilləndi:

- İki amerikalı gelmişdi, deyəsən, soni gözlöyirdilər, vizitka da qoydular. Tərcüməçiləri vardi. Dedi ki, bayaq burada qızımı "Jiquli"yə oturublar, arvadın sumkası, deyəsən maşında qalib, şofer

de karabaklı, balacaboy adam olub. Bildik ki, sən olassan. Bəri sum-kada bir şey varmı?

Cavab verməyə imkan tapmadı. "Həkim" dilləndi:

- Olmasa, o boyda kişi durub bura gəlməz ki! Amerikan hər xırda şeydən ötrü özünə əziyyət vermez. Yəqin sumkada bir min dollar olub. Sənə de azı bir yüzlülər vərərlər. Cığlıqliq elemə, bər qonaqlıq səndə.

- Maşındadı, aparıram verməyə. Mindən çıxdu.

Akif vizitkəni uzatdı.

- Üñvanı bilirəm, - dedi, amma vizitkəni aldı. İngiliscəydi. "Cim" sözünü rahat oxudu, soyadı dəqiqliq oxuya bilmədi. Vizitkənən arxa-sında xəmə de vardi, yaşıdlıqları binanın 11-ci mərtəbəsinə bir ox qoyulmuşdu.

- Qonaqlığı unutma ha!

Bildirdi ki, cəl-bəcələ el çəken deyiller:

- Arxayı olun, yüzlük versələr qonaqlıq monde.

Maşına oturub, "Baksovet"ə terəf sürdü. Gecəqonduları fırlanıb bayağı binanın qarşısında saxladı. Dəmir hasarlı binanın qapısına yaxınlaşıb, vizitkəni göstərdi. Qara geyimli, hündürboylu gözetçi gözücü vizitkaya baxış otağına qalxdı. Telefonla kimləşə danışb ona "liftə gir, 11-e qalx, gözleyirlər" - dedi. Maşından çantanı götürüb yuxarı qalxdı.

Dehlizdəki iki qapının biri yarıyacan açıq idi. İçeridən səs gəldi. Yaxınlaşıb qapını bir az da araladı. Bayağı gonbul kişi onu görən kimi "pliz, pliz" deyib quçağmdakı qırımtıklı iti sıggallaya-sıggallaya dehlizin eks tərəfəsinə keçdi. Sakitlik çökdü. Bir neçə dəqiqliqdan sonra getdiyi tərəfdən bayağı qadın çıxıb ona yaxınlaşdı. Çantanı uzadı. Alıb açdı, içində göz qeydi, sonra sancıq çıxarıb dollarları saydı. "Düz" - dedi. Əlindəki şax əsginəslər işarə etdi:

- "Cimi ti alacaq".

Sonra pulları çantanın içində qoyub əlini uzadı:

- Sah ool. Minneddar-am!

Gonbul kişi bayaq getdiyi tərəfdən çıxıb yene quçağndakı iti sıggallaya-sıggallaya ona tərəf-ötəri gülümseyib otağa keçdi. Ovurduları yene işleyirdi.

Keyləşən kimi oldu, arvadın arıq, qırışlı əllərini buraxıb qapıdan çıxdı. Liftin düyməsini basdı. Əvvəl arvadının, sonra ortancı qızının sıfatı geldi gözləri önüne. Daha sonra ağacın altında söhbət

edən sürücü tanışlarını düşündü. Fikirleşdi ki, gərek danaydı. Kim səbüt eləyə bilerdi ki, manım maşının qalib. Bayaqqdan bəri ilk dəfə ağlına getirdiyi bu fikirdən eti çırmışdı.

Liftin qapısı açıldı və balaca bir it iki dəfə bürüb ayaqlarını iyleməye başladı. Diksindi. İtin xalatasından tutnus oğlan istehzayla "qorxma, qorxma" söyledi. Həyət qapısının lap ağızında "CİP" dayanmışdı, qapıdan zorla çıxdı. Maşına oturub şəhəre səri sürdü.

"Bunlardan bize xeyir gelmez". Son illər tez-tez siyasi mübahisələr qoşular və həmişə də sovet hökumətinin, rusun namını beş kəsə vermezdə. Amerikanın nəftimizə təmsindən, yalnız öz xeyrini güddüyünü sübut elemək üçün dəridən-qabıqdan çıxar, misallar-nümunələr getirirdi. İndi ömründə ilk dəfə rastlaşdırı amerikalılar gümənini daha da derinləşdirmişdi. Nəsə dostlarla səhbatlaşmayı, ürəyinə boşaltmayı gəldi. Metroya səri döndü. Ağacın altındaydılardı.

Sevincək ayaq dardular. Akif soruşdu:

- Babat oldum? Bir şey verdilərmi?

- He, - dedi, - yuvcırdilar.

- Gedirik də başımızı açmağa? - bunu ise "Həkim" söyledi.

- Maşını qoyum gedek.

- Deyəsen, vurmağın gəlib? - Akif dedi.

Maşını darvazanın ağızında saxladı. İçəri salmağa həvesi yoxuydu. Qapıdan girəndə arvadı "nətər oldu" soruşdu.

- Sen deyidiñ oldu.

Ayaqqabılılarını soyunub birbaşa yataq otağına keçdi. Dolabı açıb lap üst düzündə qəzete bükülü pullardan on dənə onminlik sayib cibinə qoydu. Qalanını büküb əvvəlki yerində gizlətdi.

Ayaqqabılığını geyinəndə arvadı soruşdu:

- Gedəsi oldun?

- Yəqin gec geləcəm. Uşaqlara qonaqlıq verməliyəm.

Arvadının sıfetindən hirsənləyi bilinirdi.

- Akif artıq qapıdaydı. Onun maşınınə oturdu.

- Maşını qoymursan?

- Yox, içməyəcəyəm. "Həkim"lə vurarsan.

Hərədən oturduqları balaca kafeyə geldilər. Cöldəki stollar boşuydu. Oturub kabab sıfəsi etdi. On daqıqə keçməmiş "Həkim" de gəldi. Vaqif uşaq həkimiydi. Ona görə ona "Həkim" deyirdilər. Tibb Universitetini bitirmişdi. Bir-iki il işleyəndən sonra dolanışq yoxdu

devo bizneso qoşulmuş, toyyaroypo bir-iki döfə xarico gedib mal götürmiş, İslam kimi zoror cloyib xaltraya keçmişdi.

Akif iso üniversitetin tarix fakültösini dob vaxtlarında bitirmiş, bir müddöt akademiyamanın tarix institutunda İslomışdı. Sovet dağlarında müdafiə eləməyo hazırlaşırıdı. Sonra elm-filan yaddan çıxdı. O da beş ildən artıqdır ki, çörök pulunu maşından çıxarırdı.

Birinci qədəhi onun, ailəsinin, xostə qızının sağlıqına icdilər. Sonra içməyənin – Akifin, sonra "Hökim"in sağlıqına bado qaldırıldılar. Araq şəxsiyi dibinə yaxınlaşdırıdı. Ürəyindən sağlıq demek keçdi.

– İstoyırem öz sağlığımıza, öz xalqımızın sağlıqına içoğ. Mon həmişə demişəm ki, Amerikadan bize xeyir golmaz. Bu gün öz sözümü bir daha mandım. Kim olsayıdı, min yeddi yüz dollara görə çıxarıb yüz dollar verərdi. Amma bunlar bir şirvan da vərmodilər. Həm də mono elo baxdılar ki, elə bil dədolörino borcum var. Rus olsa, verərdi, nemes do verordı, – bir az durdu, əlləriyle gicgahını ovxaladı – erməni do verərdi, amma amerikan vermodı, – dedi.

"Hökim"lo Akif mat-mat bir-birinə, sonra süfrəde soyuyan quytuq, lülə kabablarına baxırdı. O iso danışındı:

– Qınamayın, dostlar! Mon qonaqlığı sözümüzün düzlüyüne omin olduğum üçün verirəm. Allah yetirəcək, uşağı aperasiya elədirəcəm. Hərədn öz-zümü deyirdim ki, ömründə bir amerikan görməmison, no tanırsan onları? Bu gün gördüm və inandım ki, sohv etməmişəm. Bunlar soveti – gül kimi hökuməti dağıtdılar, bizi bir-birimizə qırıldılar, işsiz-gücsüz qoystular, nökerə çevirdilər – özlərinə, öz xeyirlərinə görə. Gəlirlər, neftimizi aparırlar, bizi adam yerinə do qoymurlar. Bəri, Qarabağı qaytarayıdlar. Malay, bir done də araq gatır.

Akif qurcudu, nəsə demək istədi.

– Dəymə, qoy doyunca içək bu gün.

...Kafedən çıxanda saat birə işleyirdi. Akif evvel onu, sonra "Hökim"i aparacaqdı. Darvazanın ağızında dayandılar. Maşının içində yenə bayaqqı sözlərini təkrarlayırdı, Amerikanın qarasına deyinirdi. Akif birtəhor onu dile tutub maşından düşüre bildi.

– Belkə maşını mon salım hayətə? – Akif darvazanın qarşısında dayanmışlığını göstərdi. Etiraz etdi. Ciblərini cəsəleyib maşının açağını axtardı. Tapa bilmədi. İçəriyə keçdi. Arvadı səsə oyanaib höyətə çıxmışdı.

– Maaşını saalmırıam, qooy çöldə qalsın, – kokoledi.

Arvadı istədi desin ki, çöldə doyib-dolaşan olar. Son vaxtlar oğurluq da çoxalmışdı – maşınların qabaq şüslorino, tokorlorino-con oğurlayırdılar. Onun içori keçib pal-paltarlı özünü yatağa saldığını görüb bir söz demidi.

– Fikir cələmo, yaxşı olacaq. – Arvadı üzünü ona torof tutub danışındı. Onu isə yuxu aparmışdı.

Sohor ayılanda başında küt ağrı vardi. Arvadı yerinin içində onunla üzbozüt oturmuşdu.

– Pis yuxu görümuşəm. Yekə-yekə binalar alışib yanırı.

– Maşına baxmışsan mı?

– Baxmışam. Yerindədir.

– Qız neynir?

– Yaxşıdı. Nəso olacaq, yaman qorxuram. İçmo, son allah, tərəgit bu zohrimarı.

– Torgidecom. Söz verirəm. Durub məscido gedocom, təvbo edəcəm, – deyib yorğanı başına çökdü.

2003

ORXAN FİKRƏTOĞLU

(1966)

Sadiqov Orxan Fikrət oğlu 1966-ci il mart ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Orada 135 saylı orta məktəbi bitirmiş, Moskvada M.Qorki adına Ədabiyat İnstitutunun nəşr şöbəsində qiyabi təhsil almışdır. "Mənə bir məsləhət verin" adlı ilk həkayəsi 1981-ci ildə "Kirpi" jurnalında dərc edilmişdir. "Dünya haqqında upuzun bəri naqıl" (1990), "Şəhər" (1994), "Şirvan şəşəngisi" (1994), "Üçüncü günün adamı" (1999) kitablarının müəllifidir. "Şəhər" həkayəsi yazıcının "Üçüncü günün adamı" (Bakı, Yeni Nəşrlər Evi, 1999) kitabından götürülmüşdür.

SƏHƏR

Süpürgəçi arvad, gecəki küləyi söyə-söyə quru yarpaqları ağaçın altından süpürür. İki sərçə budaqdan-budağa hoppanır. İri, qara itini gözəmeye çıxmış arıq qız üzünü göye tutub. Qara it gecəni qovur. İki kişi eynilərində idman paltarı qaça-qaça süpürgəçinin yanından keçir. Kişilərin ayaqları altından tökülen quru palçıq asfaldıda qalır. Süpürgəçi arvad dünənki yağışı xatırlayıb, kişiləri bərkdən söyür.

Kişilərdən biri qırnlıb arxaya baxır. Süpürgəçi arvadın süpürgəsi var dili işdədi. Sərçələr budaqdan-budağa hoppanır. Süpürgəçi arvada indi da sərçələr xoş gölmir. Sərçələrə söylənir: – Qırılsız, hə! – deyir.

Üçüncü manzilin kök kişisi cyvanda idman cləyir. İki elini boyuna dayayıb, nəsəsini udur. İçəridən arvadının yoğun, xırılılı səsi eşidilir: "Bu gün də soyuq suyanı çımsən, ölcəcəksen daha, bəsdi yox çıxardın", – deyir arvad. – "Heç yox köpəkoğlu belə oyun çıxarırmı!" Sözlər kişiye çatır. İndi de başını yerə qoyub, ayaqlarını göye qaldırır. Bınanın arxasından keçən torpaq yoldan maşın uğultusu eşidilir. Sos gecənin içindən səhərə qədər dərtlilər. Bir-iki

cyvanın qapısı açılır. Yuxulu gözler həyəto baxır. Siqnal səsi. Bir dəstə aq çöl göyərçini özlərini göye vurur. İkişi ləp dərin uçur. İyirminci monzildə yaşayış kişi maşının şüösəsini qurulaya-qurulaya quşlarınlar daşınca baxır. Qara it gecəni qovub, indi de quşlara hürür. Çiyinlərində ağır çanta bir dəsto uşaq məktəbə gedir. Eyvandə analarının gözleri ve sözleri csidilir. Uşaqlar analarının səsindən tutub moktəbə gedir. İri ombalı, sürmə gözlü, gel-gel sinoli kirayənişin qız gol-gol deyo-deyo dərsə gedir. Heyətin bütün yeniyetmələrini kiçik eyleyən bu qızın ayaqları dəyen yere min göz dəyir. Süpürgəçi arvad gözlerini içine tutub süpürgəsinə söykenir. Fikrə gedir. Cavan olmuş erinin iri əllərini gözünün qabağına getirir. İçindən bir istilik axır, boğazı qohərlənir. Süpürgəsinə hirsle yere çırır. Toz qalxır. Sərçələr uçuşur. İri, qara it hürür...

Cekməçi Yusif balaca köşkünü açıb. Damağında papiros, əlləri belində durub süpürgəçi arvada baxır. Süpürgəçi arvad kürəyi ilə bu baxışı tutub xəşəllənir. Qocalar baxış-baxış oyununa başlayır. Quşbaş İlham quşxananın dəmir qapısını açıb quşları havaya buraxır. Ələ öyrənmiş bu quşlar göyərçindən çox ev toyuğuna oxşayır. İlham aq, irigöz quşun loleklerini yola-yola yola baxır. Yol boşdur. Quşun iri açılmış gözləri dünyamın yeni açılmış gözünə sataşır. Dünyə gözünü çökir. Gün çıxır. Quşbaş İlham əlindəki quşu göyo atır. Quş yero çökür. Yerde ağclar bitib. Yüz birinci monzilin səri usağı cibində quşatan həyət çıxır. Çixıb daş pillələrin üstündə oturur. Başını əlləri arasına alıb fikrə gedir. İri qara pişik köhne "Moskvic" in damında yumurlanıb yatab. Köhne "Moskvic" köhne Müxtər kişiində... İndi no Muxtər kişi var, no de "Moskvic" in mühərriki. Pişiklər xumaların. İki qadın eyvandan-cyvana danışır. Biri paltar asır... O biri göz qapağını. Biri aiyıldı, o biri yuxulu. Qadınlardan kişi iyi galır, saçlarında kişi tumarı durur. Paltarasan xırda uşaq köyneklerinin suyunu sixır. Qulaqasan içəri keçib, hələ do yatan erinin yanına uzanır. Əri kök, yumru kişidi. Nefəs aldıraq tüklü sinəsi körük kimi qalxıb-enir. Əllerini, ayaqlarını aralayıb rahatca yatab. Qulaqasan arvad köksünü ötürür. İki otaqları var. Biri yataq otağıdı, o biri yemək. Əvvəl birini uşaq otağı cələmək istəmişdilər, sonra yemək otağı eledilər.

Yüz birinci monzilin səri usağı cibində quşatanı çıxıb ayağa qalxır. Dünən gecəden hazırladığı dəmir qarmaqcıqları quşatana

yaraqlayıb göyo atır. Qarınaqçılar yağış kimi oturacaqlarının şifer damına yağır. Sarı usaqın göy gözleri işanır. İliyle dalına bir yumruq vurub qaça-qaça qara ito sarı götürülür. İt hürküb qaçır. On üçüncü mənzilin kişisini gözdiyon qara "Volqa" hoyotde görünür. Qonşular maşına salam verir. Çekmeçi Yusif özünü çoko-çoko maşına yaxınlaşdır durur. Baş oyır. Qara sürücü cibindən bir ozik beşlik çıxarıb Yusifin ovcuna basır: - Ala, dua oxu! - deyir. Yusif do oxuyur. Sürükünün gözü dolur. Yusif duasını qurtarıb, elini təzəcə qırılxılmış üzüno çəkir: - "Allah köməyin olsun", - deyir. - "A bala! Allah sonı bu hoyotə çox görməsin!" - On üçüncü mənzilin kişisinin özü golir. Qara il susur. Qara "Volqa" hoyotdan çıxanda, ağızlu Kazım kişi penceyinin döymələrini bağlayıb öz yolunu gedirdi. Birdon yadına nəse düdü. Dala qayıdı...

Yedinci mənzilin qapısından xaş iyi golir. Bedoni donuna sığmayan dul Arife haradansə cvo qayıdır. Çekmeçi Yusifin yanından keçib salam verir. Çekmeçi Yusif arvadını salamını görmür... Ayn şey görür, "salam" - deyir, ancaq! Dul Arife Yusifi çıxdan tanır, amma bu gün o Yusifi elo bil tozadan görür. Öz evinde çımonde belə Yusifin gözlerini unuda bilmir. Hamamdan çıxıb, pəncərenin aralı pərdələri arasından Yusifi xeyli süzür. Lap axırdı qotı qərara gelir ki. uzunboğaz çökəmələrinin altı lap yeyilib, gərek ona yaxşı mix vurula. Dul Arifəni görən kimi unutmuş Yusif qara sürücünün bəşliyinə öz köşkündə pive içir.

İki qaraşın qız heyətde gezişir. Bir dəstə uşaq evcik-evcik oynayır. Binanın arkasında durmuş iki balaca uşaq sıqaret sümürür. Biri o birindən tocrübəlidir:

- Sinəne alma, - deyir. - Sinəne alma! Onda tez ata bilsən.

O biri öskürə-öskürə:

- Almiran ki, - deyir, - özü keçir...

Çekmeçi Yusif sarışın uşağı pive təklif ediyor. Uşaq istəmir, quşatanaq dizinə çırıb, binanın dalına qaçır.

İki yuxulu qadın yuxulu-yuxulu işə gedir. Heyetdən yorğan iyi gəlir. Süpürgeçi arvad yorulub. Yorgundu.

Hardasa radioda ölkənin padşahı danışır. Pişik aşqıñr. Dördgöz maşın hoyatdan çıxır. İçindən dünənyaya dörd göz baxır. Yüz birinci mənzilin sarı usağı dördgöz maşının dalınca öz quşatanaq ile bir "sağ ol" atır. İki qaraşın qızı bu xoş gelir. Sarışın qaraşılara qatışır. Üç

uşaq gozişir. Qaraşının biri bu sarışınla lap uzun müddət dost olmaq istoyır. Bunu ona deyir. Sarışın sevinir. Və öz quşatanaq qaraşının birinə bağışlayır. Heyetdən qatışsan keçib-gedir. Qatışsanın dalıya bir dosto pişik qaçır. Binanın ağızı yavaş-yavaş açılır. Çantalı, qovluqlu, biaklı kişilər sakit-sakit öz qapılarını örtüb, aynı qapıları aqşamaga gedir. Ağ xalath, qara xalatlı arvadlar qapılarının dalında qalır. Sarışın uşaq, qaraşın qızla dalaşib küsür. Qaraşın qız ağlayır. Sosə nonosu çıxır: "Nodi az? - qısqırınr. - Sohor-sohor no olub sənə?".

Sohordi! İnsanlar dünyani görüb tanıyıblar. Homin dünyadı clo!
Sohordi! Süpürgeçi arvad yavaş-yavaş sohori süpürür.

2004


MÜNDƏRİCAT

| | |
|---|-----|
| Nəsimizin yeni mərhələsi | 4 |
| Maqsud İbrahimbəyov | |
| Bütün yaxşılıqlara ölüm (<i>povest</i>) | 9 |
| Rüstəm İbrahimbəyov | |
| Nəğmə dərsi (<i>hekaya</i>) | 65 |
| Əkram Əylisli | |
| Ürək yaman şeydir... (<i>povest</i>) | 74 |
| Anar | |
| Vahimə (<i>hekaya</i>) | 91 |
| Çingiz Hüseynov | |
| Adalar (<i>hekaya</i>) | 121 |
| Əfşan | |
| Gözollik sorağında (<i>hekaya</i>) | 137 |
| Çingiz Ələkbərzadə | |
| Altıncı sim (<i>hekaya</i>) | 160 |
| Fərman Kərimzadə | |
| Xallı maral (<i>povest</i>) | 170 |



Sabir Azeri

| | |
|---|-----|
| Ölö bilmoyen adam (<i>povest</i>) | 201 |
| Vaqif Nəsib | |
| Omaroğlunun qayıtması (<i>hekaya</i>) | 229 |
| Elçin | |
| Baladadaşın ilk möhəbbəti (<i>hekaya</i>) | 242 |
| Mövlud Süleymanlı | |
| Payız müştuluqları (<i>hekaya</i>) | 260 |
| Məmməd Oruc | |
| Günlərin bir gündündə (<i>hekaya</i>) | 268 |
| Mənzər Niyarlı | |
| Dar gün (<i>hekaya</i>) | 280 |
| Firuz Mustafa | |
| Alın yazısı (<i>hekaya</i>) | 287 |
| Aqil Abbas | |
| Şobodə Nazim (<i>hekaya</i>) | 300 |
| Baba Vəziroğlu | |
| Birə on doqıqo qalmış (<i>hekaya</i>) | 308 |



Saday Budaqlı

Günorta (*hekaya*) 318

Afaq Məsud

Gecə (*hekaya*) 323

Elçin Hüseynbəyli

Keçə kimi qara vo soyuq hava... Kondə gün
çıxanda qayıdacağıq (*hekaya*) 330

Rəşad Məcid

10 sentyabr (*hekaya*) 335

Orxan Fikrətoğlu

Səhər (*hekaya*) 344

**AZƏRBAYCAN NƏSRI
ANTOLOGİYASI**

**BEŞ CİLDİDƏ
V CİLD**

**“ŞƏRQ-QƏRB”
BAKİ-2006**

Buraxılışa məsul: *Əziz Güllaliev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rossam: *Nargiz Əliyeva*
Kompyuter sahifələyicisi: *Rəvan Mürsalov*
Korrektorlar: *Elnaz Xəlilqızı*
Nadir Quliyev

Yığılmağa verilmişdir 12.10.2006. Çapa imzalanmışdır 29.12.2006.
Formatı $60 \times 90 \frac{1}{16}$. Fiziki çap vərəqi 22. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 275.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.